

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU

**AZƏRBAYCAN
FOLKLORU
KÜLLİYYATI**

IV cild

NAĞILLAR

IV kitab

BAKİ - 2007

AMEA Folklor İnstitutu
Elmi Şurasının qərarı ilə çap olunur

REDAKSİYA HEYƏTİ

Hüseyin İsmayılov, filologiya elmləri doktoru (**sədr**);
İsrafil Abbash, filologiya elmləri doktoru, professor;
Teymur Bünyadov, akademik;
Məhərrəm Cəfərli, filologiya elmləri doktoru, professor;
Tofiq Hacıyev, AMEA-nın müxbir üzvü;
Paşa Əfəndiyev, filologiya elmləri doktoru, professor;
Oruc Əliyev, filologiya elmləri namizədi;
Qara Namazov, filologiya elmləri doktoru, professor;
Azad Nəbiyev, AMEA-nın müxbir üzvü;
Seyfəddin Rzasoy, filologiya elmləri namizədi (**məsul katib**);
Kamal Tahbzadə, akademik.

TƏRTİB EDƏNLƏR: f.e.d. **Hüseyin İSMAYILOV**
f.e.n. **Oruc ƏLİYEV**

NƏŞRİNƏ MƏSUL: f.e.n. **Əziz ƏLƏKBƏRLİ**

Azərbaycan folkloru külliyyatı, IV cild, Nağıllar (IV kitab), Bakı, “Nurlan” nəşriyyatı, 2007, 400 səh.

4603000000
A ----- Qrifli nəşr
N – 098 – 2007

©Folklor İnstitutu, 2007

KÖYNƏK

O vaxtlar bir ovçu olub. Ovçular da cürbəcür olub. Kamil ovçu öz ölümünü bilirdi. O vaxt ki, bu adam ova gedəndə ki, bunun qabağında duracaq, onda onun buna gullə atmağa ixtiyarı yoxdu. Hə, onda ovçu biləcək ki, bunun işi tamamdı, qayıdacaq evə, yoldaşına deyəcək ki, yerimi üzü qibləyə sal. Mən getməliyəm. Bax, belə ovçuya kamil ovçu deyirlər.

Bu da özünü tanışından ta bu günə qədər ovçuluqla məşğul olurdu. Heç bir sənətin dalınca getməmişdi. Elə bir yer qalmamışdı ki, bu orada ov eləməsin.

O vaxtlar Qaradağ deyilən bir yer vardi. Bunun yönü düşdü ora. Qaradağnan bir dağ qabaq-qabağa olur. Dərənin arasında – dağın belində ot heç vaxt bitmir. O birində isə ot dizə çıxır, üstündən heç vaxt gül-ciçək əskik olmur. Bu da öz-özünə baxdı, heç bir şey anlamadı. Bu olsun tilsim. Ovçu gəldi kənddə aşısaqqallardan, özündən qabaqkı ovçulardan soruşdu ki, bu nə haqq-hesabdı. Bildi ki, o yer tilsimdi. Axşam söhbət düşəndə oğullarına belə bir vəsiyyət elədi. Dedi, nəbadənəbadə, ovçuluq sənətinin dalınca gedəsiniz. Özünüzə ayrıca bir sənət tapın. Ancaq, ey hana, birdən ovçuluq dalınca getsəniz, onda o Qaradağ üz çevirməyin. Bunun sizə tapşırıram.

Aradan bir müddət keçəndən sonra gəldi bunun əcəli tamam oldu. Uşaqlar atalarının vəsiyyətinə görə toru, yay-oxu yığışdırıldılar. Dedilər, atamız vəsiyyət edib, da biz ovçu olmariq. Bu uşaqlar elə ki, gəlirdilər camaatın yığnaq yerinə, ovçulardan söz düşürdü. Uşaqlar da öz atalarının adını eşidəndə qəmgin olurdular. Cavan ovçular deyirdilər ki, o filankəs kimi ovçu indi hanı?

O ovçunun böyük oğlu dedi, bu qədər atamızı tərifləyirlər, onun məharətindən danışırlar, necə olar bilər ki, bizlərdən birimizsə də onun yolunu davam etdirməyək. Büyük oğlan gəldi anasının yanına.

Dedi:

– Ay ana, isteyirsə, dünya dağlsın, atamın sənətinin dalınca gedicəyəm.

Bu atasının torunu, yay-oxunu götürüb ova çıxdı. Dedi indi ki, camaat görür mən ova getdim, da əliboş qayıtmaya-çağam ki. Gəl elə bir yerə get ki, əliboş qayıtma. Elə atamın dediyi tilsimli Qaradağa gedim.

Bu yol başladı düz tilsim dağa. Gördü, doğurdan, dağın birinə at tüpürsə, dişi çıxar. Birində də gül bülbüllü çağırır, elə bil cənnətdi. Bu yavaş-yavaş çıktı dağın başına. Sol tərəfdə hərləndi gördü ki, bir ceyrandı, otlayır. Dedi, hə atam yəqin ki, bunun deyirmiş. Nə əməl varsa elə bu ceyrandadı. Bu da ceyran donunda məleykə idi, bu dağda hərlənirdi. Gədə dizini yerə vurub yaya ox qoydu, istədi ki, ceyranı vura. Hara vuracaqdı, yay-oxu açılan kimi ceyran götüyüldü. Ceyran sildirrim qayalardan üzüshağı götürüldü. Bu da ceyranın ardınca. Ceyran girdi bir mağaraya. Gədə dedi, yaxşı oldu, mağaranın qabağına çıxan kimi vuraram. Gəldi ki, mağaranın ağızında bir qaridi. Elə bir qaridi ki, alt dodağı yernən gəlir, üst dodağı göynən gəlir. Bir belə saqqızı qaldırır belə salır, qaldırır elə salır.

Dedi:

– Ay qarı, ceyranı neylədin?

Dedi:

– Ceyran nədi, qadan alım?

Dedi:

– Ay qarı, bilmirəm, ceyranı ver.

Dedi:

– A bala, irəli gəl sənin ceyranını verim.

Gördü ki, bir iri qazandı, içində qara əriştə bişirir, yanında da bir qazan su.

Dedi:

– A bala, sən bir cavan adamsan, gəl bu əriştəni ye, bu suyu da iç, ondan sonra gəl gülşək. Əgər məni yıldın, ceyran sənin, yox, mən yıldım, onda mən bilərəm.

Gədə bir belə baxdı, gördü bir qoca qaridi.

Dedi:

– Yaxşı, buna razıyam.

Bu oturdu, yaxşıca qara əriştəni yedi, sildi-süpürdü, bir qazan suyu da içdi. Qarı baxdı ki, neçəsi gəlib əriştəni yeyib, suyu içə bilməyib. Bu da hamisini eləmişdi bir daş.

Gədə dedi:

– Qarı, hazırlısanmı?

Dedi:

– Hazırıam.

Tutaşdır. Bu çəkdi, o çəkdi, gədə qatladı qarını, qoydu dizinin altına. Qılincını sıyırdı ki, başını kəsə, qarı ağladı.

Dedi:

– Ay qarı, niyə ağlayırsan?

Dedi:

– Əlini saxla, bircə kəlmə söz deyim, ondan sonra kəs.

Dedi:

– De.

Dedi:

– Mən əhd-peyman bağlamışam, kim mənim arxamı yerə qoysa, ona gedəm. İndi sən mənim arxamı yerə qoydun, mən də sənə ərə getməliyəm.

Gədə dedi:

– Bunun iştahına bax, bu da ərə getmək istəyir.

Dedi:

– Qarı, səni öldürmürəm, hara isteyirsən çıx get. Əmma səni ala bilmərəm.

Qarı qalxanda oldu bir dənə məleykə. Mağara burun şöləsindən işıqlandı.

Dedi:

– Mən ceyran donunda dağlarda gəzirdim. Neçə ildi ki, bu dağda hərlənirəm. Çoxları mənim ardımcı düşüb gəlib məni yığa bilməyib, daş olub. İndi sən gəldin, yıldın. Mən sənə ərə getməliyəm. Ancaq bu mağarada yaşamalıyıq, gündüz-lər gedib ov elə, axşamlar gəl bura. Əgər razısanşa, budur, razi

deyilsənsə, gedə bilərsən.

Gədə gördü ki, bu keçiləsi şey döyük. Nə isə, gədə qaldı burda. Bu gündüz gedib ov eləyirdi, axşamlar gəlirdi məleykənin yanına. Bir gün gədə baxdı ki, bu bütün paltarlarını yuyur, ancaq alt paltarını yumur. Bir gün belə, beş gün belə, gədə dedi:

– Məleykə, sən niyə alt paltarını yumursan?

Dedi:

– Sən belə şeyə qarışma.

Dedi:

– Yox, gərək yuyasan, – dedi, – gedirəm ova, mən gələ-nə qədər əgər köynəyi yumasan, da qutardım səniynən.

Məleykə fikirləşdi ki, köynəyi elə beləcə ipdən asım. Əri nə biləcək ki, yuyub ya yumayıb. Elə də elədi. Köynəyi çıxarıb atdı ipin üstünə.

İndi sənə hardan xəbər verim. Mağrub padşahın oğlu ilə Maşrub padşahın oğlundan. Bunlar siğə qardaş idilər. Bu Mağrub padşahın oğlu gəlirdi Maşrub padşahın oğlunun yanına. Bunlar bizim kimi kasıb-kusub deyildilər. Bu öz siğə qardaşına qiymətli sovqat aparırdı. Gəldi çatdı qardaşının yanına. Bir neçə gün burda qalıb, çalıb-çağırıb, yeyib-içdilər. Nə isə, Maşrub padşahın oğlu qardaşlığını yola saldı. Dedi ki, gətirin görək qardaşlığın mənə nə gətirib. Gətirdilər gördülər ki, xeyli qiymətli şey-süyü var. Vaxt gəldi bu Maşrub padşahın oğlu Mağrub padşahının oğlunu görməyə getdi. Arada dərya var idi. Bu da sovqat düzəltdi, götürdü özüynən, oturdular gəmiyə.

Sənə hardan xəbər verim, məleykənin köynəyindən. Köynək ipdə idi. Boğanaq nə təhər qalxdısa, köynəyi götürdü. Qız bir də eşiyyə çıxdı ki, köynək yoxdu. Bura köynək, ora köynək, hara çatacq, köynək yoxdu. Boğanaq götürdü köynəyi, gətirdi saldı bir dəryaya. Bunlar gəmi ilə gedirdilər, gördülər dəryanın üzündə bir köynək var. Baxdılarsa ki, bunun qiyməti yoxdu. Maşrub padşahının oğlu dedi, elə yaxşı oldu, aparıb verərəm qardaşlığıma. Bunun əvəzi olmaz. Bu köynəyi qoydu

sovqatların altına.

Gəlib çatdırılar Mağrub padşahlığına. Burada neçə gün yeyib-içmək, çalıb-çağıırmaq, da gəl görəsən. Nə isə, gün gəldi, bunlar qayıtdılar. Mağrub padşahının oğlu dedi gətirin görüm qardaşlığım mənə nə gətirib. Baxdılarsa bu filan şey, bu yaxşıdı, o yaxşıdı, axırdı köynək çıxdı. Köynək çıxanda bu tir-tab yerə dəydi. Bu ilmi ölübsən, bildirmi. Da hər şeyi buraxdılarsa, aqlaşma, şüyən, bunu ayıldızılar.

Dedilər:

– A bala, nə olubdu?

Dedi:

– Gərək o köynəyin yiyesi tapla.

Dedilər:

– A bala, dəli deyilsən ki, divanə deyilsən ki. Bə biz nə edək, onu haradan tapaq? Gedək qoy qardaşlığına deyək ki, bu köynəyin yiyesini tap. Bə bizə nə deyərlər.

Dedi:

– Olmaz ki, olmaz.

Nə qədər elədilər, nə əməl elədilər, əmələ gəlmədi. Şah çar çekdi ki, belə bir köynəyin yiyesini kim tapıb gətirsə, ona özü ağırlığında qızıl verəcəm. O vaxt küp yeridən bir qarı vardi. Küp yeridən qarı dedi ki, gedim şahın yanına, bir ənam alım gətirim, uşaqlarım yesinlər. Dedi, taparam, taparam, tapmaram da, qoy şah məni öldürsün. Heç olmasa, uşaqlarına bir şey qalar. O vaxt şahların qapısında elçi daşı, sənətkar, dilənçi daşları olardı. Bu gəldi oturdu car daşının* üstündə. Şah bunu gördü.

Dedi:

– Ay vəzir, deyəsən o qarı qarixıbdı, gəlib oturub car daşının üstündə. Apar ona bir qədər ayından-oyundan ver çıxıb getsin.

Vəzir gəldi dedi:

– Ay qarı, darıxıbsan, orada oturubsan, gəl bu tərəfə.

Dedi:

– Özizin qarıxsın, mən niyə qarixiyam, car çəkilib, mən də gəlib oturmuşam car daşının üstündə.

Vəzir gəldi əhvalatı şaha xəbər verdi.

Şah dedi:

– Nə çıxsa, qaridan çıxacaq. Ay vəzir, onu bura gətir.

Qarını gətirdilər.

Şah dedi:

– Ay qarı, nədi, nə istəyirsən?

Dedi:

– Nə olacaq, sən car çəkibsən, mən də gəlmışəm. O deyiñ mən də. İndi mənə bir az xərclik ver, qırx gün də möhlət. Gətirərəm, gətirərəm, gətirmərəm də boynum fərmanda.

Dedi:

– Vəzir, get xəzinədən bu qədər pul ver qariya.

Vəzir gətirdi qariya pul verdi. Qarı gəldi evə. Pulu verdi uşaqlarına, çəkdi küpü nizamladı, atıldı mindi küpə. Qarı bütün dünyani hərləndi, ancaq köynəyin yiyəsini tapa bilmədi. Gəldi oturdu bir yerdə, çox fikirləşdi ki, daha hara qaldı, yadına düşdü ki, Qaradağ qalıb. Qarı bu dəfə küpü qaldırdı buraya. Baxdı gördü ki, bir yerdə tüstü qalxır, küpü endirdi. Gördü ki, tüstü mağaradan çıxır. Küpü bir pünhan yerdə gizlətdi, əlini dalına qoyub gəldi mağaranın ağzına. – Ay ev yiyəsi, ay ev yiyəsi, – deyib səslədi. Məleykə eşiyyə çıxdı. Qarının özünün bunun gözəlliyyinə ayağı yandı.

Dedi:

– Ay bala, məni bir gecəliyə qonaq eləyərsənmi?

Bu məleykəydi, baxdı ki, bu qaridan əməl əskik döylə.

Dedi:

– Ay qarı, bizdə qonaq saxlamırlar.

Qarı nə illah elədisə, məleykə onu mağaraya buraxmadı. Qarı nə qədər feyli vardı, işə saldı, gördü yerimir ki, yerimir. Dedi, qarı, mən sənə dedim axı, qonaq saxlamıram. Qarı baxdı

*Car daşı – əski inama görə, şah saraylarının həyatində car, carçı daşı olarmış.

ki, iynə sap tutmur, dedi, bunun əri var, mən gözləyim, onda ona yalvar-yapış eylərəm, məni içəri salar. Bu köynək itəndən gədə ilə məleykə arasında bir az sərinlik yaranmışdır. Bu məleykə ərinə demişdi ki, sən niyə mənim başıma bu oyunu açırdın? Qarı oturdu elə buradaca, axşamacan məleykənin ərinə gözlədi. Gədə o tərəfdən gələndə qarı yürüüb onun ayaqlarına sarlaşdı, elə yalvarmağa başladı ki, yağı görsə, yazığı gələrdi.

Dedi:

– Ay qarı, bir yavaş, nə olub?

Dedi:

– A bala, məni bir gecəliyə qonaq saxla.

Gədə içəri girdi. Dedi, aaz, qarını niyə içəri buraxmırısan? Qarı da çöldə eşidirdi. Məleykə dedi:

– Qoy rədd olsun getsin. Bu çox hiyləgər qarısı. Bu da olmasın köynəyin işi, – deyəndə qarı çox sevindi. Dedi, allah sənə çox şükür, tapmışam. Bu qapını açanda qarı özünü ilan kimi verdi içəri. Gəldi oturdu qapının yanında. Gecə burada qaldı.

Sabah açıldı. Üzünüzə xeyirli sabahlar açılsın. Gədə gejdənnən çıxbı getdi ova. Qız qaldı evdə. Qarıq yazılıq beləcə oturdu qapının ağızında.

Qız dedi:

– Ay Allahın məzлumu, burda niyə oturubsan?

Qarı dedi:

– A bala, Allah sana gözəllik verib, ancaq ağıl verməyib. Sana elə bir xeyir verəcəydim ki, ömründə belə şey görməmiş olanasın.

Dedi:

– O nə xeyirdi?

Dedi:

– İndi gəl, göstərim.

Məleykə, qarı ilə çıxdı çölə. Qarı bunu hərləyə-hərləyə gətirdi küpün yanına. Küpün də dibinə bir muncuq salmışdı.

Qız dedi:

– Ay qarı, bu nədi?

Dedi:

– A bala, mən də bilmirəm.

Dedi:

– Ay qarı, bunun dibində muncuq var.

Dedi:

– Götür, a bala, sənin qismətində.

Bu belə əyilib muncuğunu götürəndə qarı bunun qılçından qaldırdı, qız guppultu ilə düşdü küpün içində. Qarı mindi bunun üstünə. Qız belə baxdı ki, küp qalxıb havaya, ala buludnan gedir. Qarı düz bunu götirdi çıxartdı şahlığa. Şəhərə xəbər yayıldı ki, deməzsən, qarı köynəyin sahibini götirib. Camaat əndərqat-əndərqat gəlib bunun gözəlliyinə tamaşa edirdilər. Şahın oğlu dedi ki, toyumuz tutulsun. Gördülər ki, doğurdan da köynəyin sahibi bir özgə gözəldi. Bunun gözəlliyi də, ləyaqəti də necə var, elədi. Şahın özü də bununla çox maraqlandı. Vəzirə əmr elədi ki, filan vaxtı toydu.

Bunlar toy tədarükündə olsun, sana xəbər verim yazıq ovçudan. Ovçu gəldi gördü ki, oho, qız nə gəzir, zad nə gəzir, lələ köcüb yurd ağlayır, dönüb-dönüb bir də ağlayır. Ta haraya çatacaqdı. Oturdu bir xeylaq ağladı. Baxdı ki, qızın nişanəsi bircə dənə üzük qalıb. Bu üzüyü barmağına keçirtdi, ağlaya-ağlaya üzünü çevirdi bir bərri-biyabana.

Bunlar toy tədarükündə olsunlar, bu da qızı axtarmaqda. Nağıl yüyürək olar. Axtara-axtara gəlib çıxdı bu toy olan şəhərə. Da bu fikirdən, xeyaldan, acliqdan özünü o qədər itirmişdi ki, nə dilnən deyiləsiydi, nə də kitaba yazılışı. Elə sürünen-sürünen şəhərə girəndə baxdı ki, bir qarısı, damın üstündə oturub.

Dedi:

– Ay qarı, məni qonaq eləyərsənmi?

Dedi:

– A bala, qonaq Allahın qonağıdı, niyə eləmirəm, gəl içəri.

Qarı buna çaydan-zaddan verdi.

Dedi:

– A bala, heç bura adamına oxşamırsan, özün də niyə bu gündəsən?

Dedi:

– Ay qarı mən gəzərgiyəm, – dedi, – indi ki, gəlib sənin evinə çıxmışam, sırrimi bir oğul kimi sana açıram.

Bu başına gələn əhvalatı mən sizə danışan kimi qariya danışdı. Qarı dedi, ha, indi Allah mənim üçün yetirdi.

Dedi:

– A bala, mən onu elə düzəldim ki, incitnən-küncüt kimi. O nə danışıqdi?

Gədə qariya çox yalvardı. Dedi, sabah gedib şahlığa sana bir xəbər gətirərəm. Axşam oldu, yixılıb yatdılar.

Sabah açıldı, xeyirli sabahlar açılsın üzünüzə. Qarı qədəm qoydu şahlığa. Qız sirapərdənin dalında oturmuşdu. Burada yeyənə bax, içənə bax, tutana bax, vurana bax. qarı qapıdan girdi içəri. Elə bir oyun çıxartdı ki, hamı çönüb qariya baxdı. Qarı belə hərlənə-hərlənə gəlirdi ki, qız üzüyü gördü. Qarının ətəyindən yapışdı ki, ay qarı, bir buraya gəl.

Qarı dedi:

– Yavaş, tələsirəm, bunun yiyesi evdə oturub.

Dedi:

– Ay qarı, bəs nə qayıraq?

Dedi:

– Nə qayıracagam, işi elə düzəldəcəyəm ki, incitnən-küncüt kimi.

Qız bir ovuc qızılı basdı bunun ovcuna.

Qarı dedi:

– İndi bilirsən nə var?

Dedi:

– Yox.

Dedi:

– Sabah onu gətirəcəyəm sənin yanına. Gecə qalsın

burada, nə tədbir tökərsiniz, o sizin öz işinizdi, gejdən də gəlib aparacam. Gədəyi də qız paltarında gətirəcəyəm. Bu adamlar bilmirlər ki, mənim qızım var, ya yox. Deyəcəyəm ki, mən bu qızın xatiri üçün öz qızımı gətirmişəm onun yanına. Onda sən bu qızları çıxardarsan, deyərsən ki, bu gecə qarının qızı ilə qalacam. Orada nə söhbətiniz var, eləyin.

Qarı gəldi qapıdan girdi, gördü ki, yaziq gədə ölü qoyun kimi gözünü döyür ki, qarı nə xəbər gətirəcək. Qarı qapıdan girəndə gədə ilan kimi dil çıxartdı. Qarı üzünü-gözünü turşudub dedi ki, xalxa adam rast gələndə, mənə də yaziq-yuzuq rast gəlir. Gədə çıxardıb buna bir az pul verəndə, qarının gözləri güldü. Dedi, elə düzəltmişəm ki, hər şey hazırlıdı. İndi di durma, getazardan bir dəst qız paltarı al. Gədə alıb gətirdi. Qarı bunu geyindirdi, üzünə ürbənd salıb çəkə-çəkə gətirdi şahlığa, qızın yanına. Gəldi ki, hamı yiğilib, yeyən, içən, vuran, tutan. Qapıdan girəndə hamı belə baxdı. Qarı dedi:

– Kim mənim bu qızımı görüb?

Dedilər, heç kim.

Dedi:

– Bax, bu qərib qızın xatırınə bu qızımı gətirmişəm. Yoxsa mən qızımı evdən çölə çıxartmırıam.

Qarı bunun qolundan tutub hərləyə-hərləyə gətirib qızın dizinin gözündə otururdu.

Qarı oynayıb, hərlənib, çıxıb getdi. Gədə qaldı qızın yanında. Qız qaravaşlara dedi:

– Siz çıxın gedin. Mən bu qarının qızınnan qalacam.

Qaravaşlar getdi, qız qaldı gədəynən. Təzədən ac dəvə qanqala, naçax suya, arı bala sarmaşan kimi, burada bir-birinə sarlaşdırıllar.

Gədə dedi:

– A bədbəxtin qızı, bura oranın yeri deyil, gəl oturub fikirləşək, görək neynirik, burdan necə çıxırıq.

Qız dedi:

– Bilirsən nə var?

Dedi:

– Yox.

Dedi:

– Buradan çıxan kimi gedərsən bazara, bir cüt at alarsan, gecəni bölərsən, düz saat üçdə çəkərsən atları, burada dayanarsan. Mən çıxacam. Minərik əldən çıxarıq, da ayrı çarə yoxdu.

Sabah açıldı, xeyirli sabahlar açılsın üzünüzə. Qarı gəldi o yana-bu yana hərlənib, durdu qızın qabağında. Qız gətirdi qarının ovcuna bir xışma qızıl basdı.

Qarı dedi:

– Qadan alım, da ver qızımı aparım.

Dedi:

– Ay qarı, özün bilərsən.

Qarı gədənin qolundan tutub gətirdi evə. Gədə paltarını dəyişdi, özünü verdi bazara. Necə ki, qız demişdi bir cüt at aldı. Çəkdi bir pünhan yerdə bağladı. Bu atları qız dediyi vaxt çəkdi şahlığa.

Bu atlari çəkməkdə olsun, sana xəbər verim, şahlıqdan. Vəzir, vəkil, qaylənqorcu yığışıb bir yerdə söhbət eləyirdilər ki, gecənin bir vaxtı oldu, dedilər, dağlışaq. Dağlışanda vəzinin yolu bu qızın otağının yanından keçirdi. Vəzir gördü ki, qızın qapısında bir qaraltı var. Yaxın gəlib gördü ki, bir oğlanlıdı. İki atnan, atların cilovunu keçirib qoluna, burada da yatıb. Dedi, sən Öl, burada bir iş var. Vəzir cilovu oğlanın qolundan çıxardıb beləcə tutdu. Bir dəqiqə keçməmiş qız qapını açdı. Dedi, tut vəzir tutdu. Dedi, min gedək.

Bunlar minib getdilər. gədə buradaca yatıb qaldı. Qızla vəzir gecənin bir yarısı başladılar qaçmağa. Di qaçaqaç, asta qaçana göy İmam qənim. İşıqlaşana yaxın qız baxdı ki, oğlan nə gəzir, arxasında gələn vəzirdi.

Dedi:

– Ayə, sən haradan gəldin?

Vəzir dedi:

– Mən günahkar deyiləm, sən dedin tut, mən də tutdum,

dedin, min gedək, mən də mindim, gəldik.

Dedi:

– Ey Xudavəndi-aləm, mənim bəxtimə bir bax. Dedi, da keçib, sana heç nə deyə bilmərəm. İndi atı tut, bir subaşına çıxım qayıdım.

Bu meşənin daldasına doğru aralandı. Elə ki, qız meşənin arxasına keçdi, götürüldü bir bərri-biyabana. Vəzir də tuthatut ki, qız gələcək. Qız hardaydı. Vəzir baxdı ki, geri qayıtmaga əlac yoxdu, bu da ağzını çevirdi bir bərri-biyabana.

Qız gəldi çıxdı bir şəhərə. Baxdı ki, qız xeylağı burada nə edəcək. Getdi pul verdi, bir dəst oğlan paltarı aldı. Geyinib özünü verdi şəhərə. Gündüzlər şəhərdə hərlənirdi, axşam da gedib ona-buna qonaq olurdu. Beləcə gününü keçirirdi. Bir gün dedilər ki, şah naxoşdu. Aradan bir neçə gün keçdi, şah öldü. Car çəkdilər ki, filan günü şah seçəcəklər, dövlət quşu uçuracaqlar.

Həmən gün camaat yığıldı meydana. Vəzir çıxdı minbərə. Quşun o üzündən, bu üzündən öpüb dedi, ay Allahın heyvanı, bu məxluqdan elə bir adam seç ki, gəlib bizi idarə eləsin. Quş hərləndi-firlandı, gəldi düşdü bunun ciyininə. O ordan bir qapaz, bu burdan bir qapaz, dedilər, o, bu kimdi, hardan gəlib çıxdı. Da ağsaqqal-qarasaqqal dedilər ki, öldürməyin. Bir də buraxın. Bir də buraxdılars. Bir də düşdü bunun ciyininə. Üçüncü dəfə buraxdılars. Quş hərləndi, firlandı, genə düşdü bunun ciyininə. Vəzir bunu çıxartdı minbərə.

Dedi:

– Ay camaat, quş üçüncü dəfədi ki, bunun ciyininə düşür. Da bizim də inamımız bu quşadı.

Cıqqeyi götürdü qoydu bunun başına, elədilər bunu şah. Əmma, bilmədilər ki, bu qızdı. Şah olandan sonra bu başladı elə bir şahlıq eləməyə ki, gecə millət yatana qədər deyirdi, ay Allah, bizim gözümüzə daş dəysin, amma bu şahın ayağına daş dəyməsin. Bu ədalətli bir şah oldu. Bir gün ölü bayramı vaxtı şah car çəkdirdi ki, bütün məxluq qəbiristanlığı gedəcək.

Dedilər, ayə, belə şah olmaz. Bizim dirimizin də, ölümümüzün də qədrini bilir. Molla gəldi, Quran oxudu.

Qız dedi:

– Ay camaat, gəlin burada bir ev tikək. Gələn gəlib burada bir az yemək yesin, bizim ölülərimizə rəhmət oxusun.

O saat yeddi yol ayrıcında bir ev tikdilər. Şah burada öz şəklini vurdurdu, bir cavan oğlan da gətirib ora qarovula qoydu. Burada heç kimin heç nə yeməyə ixtiyarı yox idi, təkcə qonaqlardan başqa. Şəklini də elə vurdurdu ki, qapıdan çıxan onu görsün. Oğlana da tapşırıdı ki, bu şəklə baxıb ah çəkəni də, gülləni də, ağlayanı da mənim yanımı gətirərsən. Dedi, baş üstə.

Sana hardan xəbər verim, bu vəzirdən. Vəzir geri haqiyası deyildi. Atı satdı. Da dadanmış ağız, öyrənmiş boğaz. İndi də yoxsulluq. Birtəhər vəzir gəlib çıxdı yeddi yol ayrıcına. Oğlan vəziri görüb, tez gəldi bunun yanına. Dedi, salam, bəli, salam.

Dedi:

– Ay əmi, hara gedirsən?

Dedi:

– A bala, elə bu şəhərə gedirəm.

Dedi:

– Ay əmi, gəl burada yemək ye, dincəl, sora gedərsən.

Dedi:

– A bala, yemək-zad yemirəm, qoy yolumnan gedim.

Dedi:

– Ay əmi, qorxma, yemək pulsuzdu. – Vəzir gəldi, girdi içəri, Allah verəndən yedi. Qapıya sarı çıxanda şəkli gördü, bir ah çəkdi. O ah çəkəndə oğlan bunun qolundan tutdu.

Dedi:

– Düş qabağıma.

Dedi:

– A bala, niyə?

Dedi:

– Artıq-əskik danışma, düş qabağıma.

Düz gətirdi bunun şahlığa. Qız baxdı gördü ki, vəzirdi. Dedi, aparın salın zindana, bir az çörəkdən-zaddan verin ki, ölməsin.

Aradan bir az keçmişdi, indi sana kimdən xəbər verim, bunun ərindən. Bu gecə vaxtı yatmışdı, ayıldı. Gördü ki, at da yoxdu, qız da yoxdu. O saat qalxıb ağızını çöyürdü bir bərribiyabana. Nağıl yüyürək olar. Bu da hərlənib, fırlanıb gəlib çıxdı bura. Bu o qədər gəzmişdi ki, da ölürdü. Oğlan gətirdi bunu yedirtdi, bu da qalxıb otaqdan çıxandan gözü qızın şəklinə sataşdı. Özündən asılı olmadı, gözündən su töküldü. Gədə dedi, neynirsən, dedi, heç, bu şəkil mənə tanış gəldi.

Dedi:

– Onda düş qabağıma.

Dedi:

– Məni hara aparırsan?

Dedi:

– O sənin işin deyil, hara deyirəm, ora gedirik.

Gədə bunu götürüb gətirdi şahlığa. Qız baxdı ki, oho, öz əridi. Dedi, aparın bunu qonaq otağına. Qız gördü ki, bunun ölən yeridi, başladı hər gün bunun yeməyini artırmağa. Baxdı ki, əri özünə gəldi. dedi, hə, indi vaxtdı.

Dedi:

– Vəzir!

Dedi:

– Nədi?

Dedi:

– Car çəkdir ki, bütün camaat yiğilsin dar ağacının yanına.

O vaxt adamlar mühüm xəbər üçün dar ağacının yanına yiğilirdilər. Vəzir bir car çəkdirdi. Bütün camaat yiğildi meydana. Qız əmr etdi, vəziri də, ərini də gətirdilər. Oturdu ikisini də yanaşı. Soruşdu, qalx, de görüm sən şəklə baxıb, niyə ah çəkdir. Düzünü danış, bu camaat da eşitsin. Düz danışmasan, boynun fərmandadı.

Nə təhər mən sana nağıl eləmişdim, bu da camaata danışdı. Dedi, qıznan o vaxta qədər at sürdük, ta hava işıqlaşdı. Qız qayıdır baxdı ki, mən o adam deyiləm. Mənə dedi ki, bu atı tut, indi gəlirəm. Atı verdi mənə, çıxıb getdi. İndi də gəlir, indi də gəlir. Orda vəzirlilikdən oldum, burda da qızdan. Bu dər-də hələ mənəm ki, dözmüşəm. Mən deyiləm, sənsən, ah çəkməyib, nə edərdin. Ondan sonra qız öz ərini qaldırdı. Nə təhər mən nağıl eləyən kimi, bu da bura qədər nağıl elədi.

Qız dedi:

– Ay camaat, indi hamısını eşitdiniz. Bu mənim ərimdi. Bu da vəzirdi.

Ağsaqqal, qarasaqqal dedi ki, da vəzirin nə günahı var, gəl bunu azad elə getsin.

Qız vəzirə bir az xərclik verib, onu azad elədi, özü də addadı o biri otağa. Həmən köynəyi saxlayırdı, o köynəyi altdan geyib-üstdən qıfıllandı, üstdən geyib-altdan qıfıllandı. Yeris elədi məxluqun üzərinə. Düz gəldi durdu ərinin yanında. Dedi, ay camaat, sizə əyandı, bu danışdı, vəzir danışdı, həmin qız mənəm, beləcə sizə şahlıq eləmişəm. İndi özünüzə şah seçin bilərsiniz, da mən ərimi tapmışam.

Camaat dedi:

– Amanın günüdü, sən heç yana getmə, qoy sənin ərin bizə şah olsun, sən də qal.

Ondan sonra camaat cırqeyi qoydu gədənin başına. Gədə oldu şah. O da oldu onun arvadı. Qırx gün, qırx gecə təzədən toy elədilər. Onlar orada şah olsunlar, biz də burada şah olduq.

TƏPƏGÖZ CANAVAR

Rəvayətə görə, bir şah olur. Bu şahın da adı yadımdan çıxıb. Bu şah çox ədalətli imiş. Bir gün şah öz-özünə tək-tənha fikirləşir ki, ayə, görəsən, bu qədər məxluqun içində bir nəfər tapılar ki, sabahnan düşmən qapını kəsəndə onun qabağına çıxa bilsin. Bəlkə bir düşmən gəldi, onun qarşısına çıxa bilən varmı, ya yox.

Bu vəziri, vəkili, qoçu bəylərini çağırıb bir yerə topladı. Məsələni onlara açdı. Dedi, bəs onda neyləyək? Belə qərara gəldilər ki, bir nişan qoysunlar, çoxlu ənam boyun olsunlar. Car çəksinlər ki, kim nişanı vursa, ənamı alacaq. Beləliklə, nişanı vuranları seçək.

Şah dedi, vəzir car çək. Vəzir car çekdi. Hamı əli tutan də, tutmayan da yiğışdı meydana.

Şah dedi:

– Ay camaat, mən sizi ona görə bura toplamışam ki, sizi sınaqdan keçirmək üçün bir nişan qoyacağıq.

Şah bir dənə nişan qoydu. Nə qədər əhali vardısa, gülə atdı, onu vura bilmədi. Bu şahın çox pisinə gəldi. Dedi, ay da-di-bidad, bə sabahnan mən kimə cavab verə bilərəm? Mənim bu qədər əhalimin içindən bir nəfər də olsun nişanı vura bilmir.

Dedi:

– Vəzir, bə necə olacaq? Bir bax gör şəhərdə qalan olmadı ki?

Dedilər, filan qarının oğlu qalıb. Bunun atası vaxtilə ovçu olub. Özü də vəzirlə düşmənciliyi var idi. Bunu da heç kim bilmirdi. Nə isə, dedilər, filan qarının evində bir uşaqtan başqa heç kim qalmayıb. Şah dedi, çağırın gəlsin.

Həmin bu gədeyi çağırıldılar.

Vəzir dedi:

– Bala, haqq-hesab belədi. Bu qədər əhali bu nişanı vura bilmədi. Sən də ovçu oğlusən, gör neynirsən. – Deyir, tərəqqi-

ni tənəzzülü, gədə tüfəngi götürən kimi nişanı vurdu.

Şah dedi:

– Məni istəyən buna xəlet.

Əmma, şah bilmirdi ki, bunun atası ilə vəzir düşmən olub.

Dedi:

– Vəzir, apar bunu xəzinəyə, bu uşağın nə qədər qüvvəsi çatır, qoy xəzinədən pul götürsün.

Vəzir gətirdi buna xəzinədən bir arşın qara ləstik* verdi. Anası evdə oturmuşdu. Uşaq əlində qara ləstik sevinə-sevinə girdi içəri.

Dedi:

– A bala, bu nədi?

Dedi:

– Heç, ana, hal-qəziyyə belə.

Dedi:

– Bay, sən nə etdin?

Anası gətirdi bu qara ləstiki qoydu yaxtana.

Dedi:

– A bala, da keçib, əmma bunun işi çox uzun çəkəcək. Sənin bu nişan vurmağının başımız hələ çox ağıriyacaq. Da mənim umudum qaldı o kişiye, ətəyindən tutmuşam. Da özü bilər necə eliyər.

Sana kimdən xəbər verim, vəzirdən. Vəzir gecə-gündüz fikirləşirdi ki, ay Allah, mən neyləyim, bunu məhv edim. Belə çekdi, elə çekdi, həmən dediyim təpəgöz canavar bunun yadına düşdü. Dedi, gəl sən, bunu göndər təpəgöz canavarın dalınca. Bu, təpəgöz canavarı da haradan tapacaqdı. Qoy getsin tələf olsun.

Sabah ertəydi, gejdənnən vəzir özünü verdi şahın yanına. Dedi salam, bəli, salam.

Dedi:

– Ay vəzir, sən bu vaxtı gəlməzdin, nə işdi?

Dedi:

– Ay şah, bir məqsədə gəlmışəm. Bir şey fikirləşmişəm ki, tarixdə belə şey olmayıb.

Dedi:

– Nə təhər?

Dedi:

– Şah sağ olsun, təpəgöz canavar var, onun dərisi öz-özü-nə alışb-yanır, aləmə işiq saçır. Onu gətirərsən, bax bu rəfə belə hərləmə düzərsən, da bura işiq lazımlı deyil, öz-özünə hər rəng çalacaq.

Şah dedi:

– Bə onu kim gətirər?

Dedi:

– O nişançı.

O saat şah qasid göndərdi gədeyi çağırıldı. Gədə, anası oturmuşdu evdə, qasid gəldi. Dedi, şah səni çağırır. Anası dedi, get, a bala, gör nə deyir. Gədə gəldi şahlığı. Baxdı ki, şah, vəzir oturub məsləhət eləyirlər. Dedi, salam, bəli, salam. Baş əydi, ədəb yerində durdu.

Dedi:

– Şah sağ olsun, bizim üçün nə qulluq?

Dedi:

– Sağ ol, bala, qul sahibi olasan. Gedərsən təpəgöz canavarın dərisini gətirərsən.

Bu uşaq heç təpəgöz canavarın adını da eşitmışdı.

Dedi:

– Ay şah, bə sən nə deyirsən, ancaq təpəgöz canavar nədi? – deyəndə vəzir dedi, o nə deməkdi, gətirməlisən. Sən özünü bilməməzliyə vurma.

Şah da vəzirin bu sözündən qəzəbləndi, dedi, cəllad, cəllad yeddi yerdə ləbbey dedi, dedi vur bunun boynunu. O saat qəylənqorcu, bunun atası ilə çörək kəsmişdi, yeridi irəli.

Dedi:

– Ay şah, mən təpəgöz canavarın dərisini gətirdərəm, buna möhlət ver.

Gədeyi çekdi eşiyyə, dedi, a bala, vəzirin sənin atanla düşmənçiliyi var. mən sənin atanla çörək kəsmişəm, ölsəm də o çörəyi itirən deyiləm. Gəl sən çıx torpaqdan hara gedirsən, get, mən zamində, qoy məni öldürsünlər.

Gədə gəlib bu əhvalatı anasına deyəndə, anası dedi, oğul, indi ki, belə oldu, əgər mənim südümü əmmisənsə, düşmənin qabağından qaçma. Elə bilərəm ki, səni heç doğmamışam. Get şaha deginən mənə qırx gün möhlət ver, gətdim, gətirmədim boynum fərmando.

Gədə qayıtdı şahlığı, qəylənqorcu dedi, ayə, niyə qayıtdın? Bunlar səni öldürəcəklər.

Gədə dedi:

– Düşmənin qabağından qaçmazlar, əmi.

Nə isə, bu girdi şahlığı.

Dedi:

– Şah sağ olsun, mənə qırx gün möhlət ver. Gətdim, gətdim, gətirmədim boynum fərmando.

Gədə qayıtdı anasının yanına. Anası köhnə düyünçəni açdı, oradan ərinin beşəçilərini çıxarıb oğluna verdi.

Dedi:

– Bala, gedərsən filan dağın başında bir bulaq var, oradan su çıxıb göllənir, o təpəgöz canavar hər gün orada o bulağa gəlib su içir. O bulağın yanında özünə bir yer qayırarsan. Beşəçiləri çıxarırsan, o gələcək, o yan-bu yana baxacaq, enəcək bulaqdan su içməyə. Onda onun kəlləsindən vurarsan. Da ayrı əlacı yoxdu, nə onu tuta bilərsən, nə də başqa cür öldürə bilərsən.

Bu beşəçiləri verdi oğluna. Gədəni saldı yola. Gədə qədəm qoydu, həmən dağa. Anası deyən bulağı tapdı, hərlənib özünə bir pünhan yer seçdi. Beşəçiləri da bulağın özünə tuşladı. Həmən anası dediyi vaxt baxdı ki, o yerdən həqiqətən də bir yalquzaq çıxdı. Öz-özünə təəccüb elədi. Bu yalquzaq o yan-bu yana baxdı, endi düz bulağın başına. Başladı su içməyə. Gədə beşəçiləri düz bunun kəlləsinə, gözünün ortasına atdı.

Canavar aşdı. Anası tapşırmışdı ki, onun aşığını mənə gətirərsən. Qalxdı, rahatca canavarı soydu, anası nə demişdisə, elədi, özü də dəriyə bürünüb şəhərə gəldi. Biri görüb o yana, biri bu yana qaçıdı. Vəzir baxdı gördü ki, dərini gətirdi.

Şah dedi:

– Vəzir, bilirsən nə var? Aparırsan bunu xəzinəyə, nə götürür, qoy götürsün.

Vəzir apardı buna bircə arşın qırmızı ləstik verdi. Gədə gətdi bunu da verdi anasına. Anası yaxtanı açdı, bunu da qoydu ora.

Sana hardan xəbər verim, bu gədənin atasının üç döydostu vardı. Gədə bunları bilmirdi, əmma anası bilirdi.

Genə vəzirin yerinə qor doldu. Dedi, ayə, mən nə təhər eləyim ki, bunu məhv eləyim. Öz-özünə dedi ki, gəl şahın yadına sal ki, fil sümüyündən otaq tikdir. Buna nə qədər fil lazımdı, bunu haradan tapacaq. Gedər, tapmaz, qayıdır gələr, şah boynunu vurdurur.

Genə özünü saldı şahın yanına. Salam, bəli, salam.

– Vəzir, nədi?

Dedi:

– Şah sağ olsun, təpəgöz canavarın dərisini görürsən necə işiq saçır. O yer yoxdu ki, oradan adam gəlib ona tamaşa eləməsin. Sənin adın bütün dünyaya yayılıb. İndi də gəl fil sümüyündən bir ev tikdir, misli-bərabəri olmasın.

Şah dedi:

– Onu kim bacarar?

Vəzir dedi:

– Dərini gətirən oğlan.

Şah oğlani çağırmağa qasid göndərdi. Oğlan dedi, nə var? Qasid dedi, şah səni çağırır. Anası o saat bildi ki, vəzirin kələyidi. Dedi, a bala, get, düşmənin qabağından qaçma. Gədə gəldi, gördü yenə də yiğilblər. Salam, bəli, salam. Dedi, şah mənim üçün nə buyurur?

Dedi:

– A bala, gərək mənə fil sümüyündən bir otaq tikdirəsən. Dedi:

– Ay şah, mən axı bilmirəm fil nədi? Onu haradan tapmaq lazımdı?

Şah dedi, da qurtardım, qulağım heç nə eşitmır. Gətirməsən, boynunu vurduraram. Genə yaziq qəylənqorcu gəldi, bunun qoluna girdi, çəkdi qırğa, dedi, ay bala, vəzir sənin atanla düşməndi, səni məhv etməyə çalışır. Gəl aradan çıx, mən zamində.

Gədə gəldi anasına deyəndə, anası dedi, a bala, düşmənin qabağından qaçma, deyinən gətirərəm. Get qırx gün möhlət al. Gədə gəldi, qırx gün möhlət aldı. Anası boxçasını çıxardı, açıb bir qədər zəhər götürdü. Dedi, a bala, həmən o təpəgöz canavarı tapdığın bulağın sol tərəfində də bir bulaq var. Fillər oradan su içirlər. Gedərsən o bulağın ağzını bağlayarsan, orada özünə somya* qayırarsan. Göl dolanda bu zəhəri tökərsən. Fillər günorta gəlib oradan su içəndə yixilib ölücəklər. Onda gəlib şaha deyərsən fillər hazırlı, necə gətirərsən, özün bilərsən.

Gədə gəldi dağa, anası necə demişdi, elə də elədi. Güntərtə fillər endi gölə. İçən yixıldı, içən yixıldı, da filin dalı kəsildi. Gədə bir xeylaq gözlədi, gördü da fil qalmadı. Belə çıxanda, gördü dağ dağın üstünə yixilib. Oradan üz qoydu şəhərə. Qayıtdı gəldi şəhərə, dedi, şah sağ olsun, gedib daşıya bilərsiniz.

Şah dedi:

– Vəzir!

Dedi:

– Nədi?

Dedi, buna da sorğu-sual yoxdu. Xəzinə bunundu. Bunu ötür xəzinənin üstünə.

Vəzir bu dəfə gətirdi gədəyə beş manat pul verdi. Gədə bunu da gətirdi verdi anasına. Anası bunu da qoydu yaxtana.

Somya – ovçuların düzəltdiyi gizli yer

Genə vəzirin kürkünə bit düşdü. Dedi, ay Allah, bə mən neyniyim? Bu günü-gündən hörmət qazanır. Vəzir fikir-fikir eliyəndən sonra axır müddətində dedi ki, gəl şahın ağlına sal, təpəgöz canavarın dərisini gətirdin, fil sümüyündən otaq tik-dirdin, bütün dünya tamaşaya durub, gəl ulduzlu dəryanın qırağından Çin padşahının qızını da gətir. Onu da gətirib bu otaqda yatırıtsan, da bunun qiyməti olmaz. Bu nə dillə deyiləsidi, nə də kitaba yazılıasıdı.

Vəzir gejdənnən genə özünü saldı şahın yanına.

Şah dedi:

– Vəzir, nə var?

Dedi:

– Şah sağ olsun, mən fikirləşmişəm ki, belə bir qurğu-büsata heç nə gərək deyil. Ancaq yeganə ulduzlu dəryanın qıraqındakı. Çin padşahının qızını gətirəsən, hər şey düzələr.

Dedi:

– Vəzir, onu kim gətirəcək?

Dedi:

– Bu şeyləri gətirən.

Şah genə qasid göndərdi, bu oğlanı gətirtdi. Gədə başəydi, ədəb yerində durdu.

Dedi:

– Şah sağ olsun, bizim üçün nə qulluq?

Dedi:

– A bala, qul sahibi olasan. Bir şey var, onu da eləsən, da misli-bərabərin olmaz.

Gədə dedi:

– Ay şah, o nədi?

Dedi:

– Ulduzlu dəryanın qıraqındakı Çin padşahının qızını gətirməlisən.

Gədə dedi:

– Şah sağ olsun, mən onu hardan tapım, necə gətirim? Bunlar ov kimi bir şeydi, gətirdim, bə bu canlı insandı.

Şah dedi qulağım eşitmır, gedə bilərsən. Genə yazıq qeylənqorcuunu çəkdi eşiyyə, dedi, a bala, mən sənə demirəmmi aradan çıx. Mən zamində.

Gədə genə gəldi anasının yanına. Anası baxdı gördü ki, bunun çıxış yolu yoxdu. Bunun gedib gəlməyi çəkdi qiyamətə. Neyləsin, nə məsləhət versin.

Dedi:

– A bala, indi ki, belədi, düşmənin qabağından qaçma.

Gətirdi köhnə düyünçələrin hamısını tökdü ortaya. Dedi yim kimi, atasının üç döy dostuvardı. Ağ döy, qara döy, sarı döy. Onlar o vaxt kişiyyə bazubənd vermişdilər ki, əgər oğlun olsa, dara düşüb bir şeyə ehtiyacı olsa, gəlib bizi tapsın, biz onu muradına yetirərik. Bu bazubəndi çıxarıb bağladı oğlunun qoluna. Dedi, gedərsən filan yerə, orada ağ döy olur, onu qaparsan, sana çarə etsə, bu döylər edəcək. Da bunun ayrı əlacı yoxdu.

Ana-bala aqlaşib-öpüşüb ayrıldılar. Gədə yön çöyürdü ağ döyün qalaçasına. Anası ona demişdi ki, döy nəfəs çəkəndə səni gətirib salacaq qulağına. Nəfəs verəndə səni yapışdıracaq qapiya, qorxma, oyananda bazu-bəndi göstər. Nağıl yüyürək olar. Gədə yoldan gəlib çıxdı ağ döyün qalaçasına. Girdi içəri. Baxdı döy yatıb. Bu nəfəsin çəkdi, gədə girdi, bunun qulağına verdi, getdi yapışdı qapiya, yox, yox, oyandı. Gədeyi gördü, dedi, ey bəni-adəm iysi gəldi, şaqquçı-badam iysi gəldi. Döy qalxdı, dedi, bəni-adəm nə yaxşı öz ayağıynan gəlib. Dedi, nə qəşəng kabablıqdı. Döy buna sarı cumanda, gədə bazu-bəndi göstərdi. Dedi, ba, bu mənim qardaşım oğludu ki, gədeyi saldı ağızına, hərlədi, elə selikli-zadlı qoydu yerə. Gədə başına gələnləri ağ döyə danışdı. Döy dedi, oğlum əyləş. Dedi, sənin o dediyin yerə mən gedə bilmərəm. Səni aparım qardaşımın yanına, bəlkə o apara bildi.

Ağ döy gədeyi qoydu qulağına, qalxdı ərş-i-əlaya. Düz qardaşı sarı döyün qalaçasına, bu da qalaçada rahat yatırıldı, ağ döy gurultuynan-nərliliynən endi bunun qalaçasına. Bu qalaça-

ya enəndə sarı döy qorxulu-qorxulu ayağa qalxdı. Qalxanda qalaçanın bir tərəfə yatdı.

Dedi:

– Ay qardaş, mən bunu nə vaxta tikəcəm?

Ağ döy gədeyi qulağından çıxaranda sarı döy dedi, ay qardaş, sənin qadanı alım, nə qəşəng kabablıq gətirmisən. Nə vaxtdandı ağızına bəni-adəm əti dəymir. Ağ döy dedi, elə sənə kabablıq gətirmişəm, belə deyəndə oğlanın bazu-bəndini göstərdi. Sarı döy az qaldı huşunu itirsin. Dedi, bu ki, mənim qardaşımın oğludu. Bu da gədəni götürüb qoydu ağızına, o tərəf-bu tərəfə hərlədi, selikli-melikli qoydu yerə. Ağ döy başladı gədeyin başına gələnləri qardaşına danışmağa.

Dedi:

– Qardaş, burdan belə sən gətirmisən, burdan elə mən aparacağam.

Bu da gədeyi götürdü qoydu qulağına, qalxdı ərşə. Dedi, oğlum, yer nə boyda görünür. Dedi, xırman boyda. Bir az da qalxdı, dedi, oğul, yer nə boyda görünür? Dedi, xəlbir boyda. Dedi, hə, indi çatdıq. Endilər qara döyün qalaçasına. İkiisi də nə-rlıti-gurultu ilə enəndə, qara döy nə təhər qalxdısa qalaça tamam uçu. Ox, dedi, mənə niyə xəbər eləmədiz, belə naqafıl gəldiniz. Bə mən bunu nə vaxt tikəcəm? Belə deyəndə sarı döy gədeyi çıxarıb qoydu yerə. Ox, dedi, indi ki, qardaş belə şey gətiribsən, belə qalaçadan yüzünü də dağıdıraram. Bunu da tanış etdilər. Bu da gədeyi saldı ağızına, hərləyib selikli-melikli qoydu yerə. Dedi, qardaşlar, oradan bura siz gətiribsınız, buradan da o tərəfə mən aparacağam. Bu da gədeyi qoydu qulağına. Bu üç döy üçü də qalxdılar ərşə. Üz qoydu ulduzlu dəryanın qırığına. Çin padşahının ölkəsinə. Az qalmışdilar ki, örüşə çatalar, çöldə bunları naxırçı gördü, üz qoydu şəhərə. Şəhərə xəbər çatdı ki, üç döy gəlib. Şah qorxusundan özünü verdi yorğan-döşəyə. Döylər yavaş-yavaş qədəm qoydular şahlığı. Xəbər getdi ki, öyün yixılmasın döylər şahlığı gəlir. Şah elə yorğan-döşəyin altında düşdü əsməcəyə. Döylər daxil oldular şəhərə. Da çölə

kim çıxeydi. Elə bil şəhər min ildi ki, köcüb. Bunlar gəldilər şahlığı. Dedi, ayə, bura necə yerdii, elə bil hamı köcüb. Sarayda bir-iki adam tapdılardı, onlar da dedilər, şah xəstədi, qalxmağa imkanı yoxdu. Döylər baxdılardı ki, şah yixılıb yorğan-döşəyə. Bunlar bildilər ki, şah qorxudan eləyir. Bəli, bunları gətirdilər içəriyə. Salam, bəli, salam. Şah elə yorğanın altından dedi:

– Bizim üçün nə qulluq?

Döylər dedilər:

– Şah xəstələnsə də, xəstələnməsə də biz oradan-buraya iş üçün gəlmışik səninlə söhbətimiz var.

Şah dedi:

– Nə söhbət?

Dedilər:

– Gəlmişik səninlə qohum olaq.

Şah dedi:

– Qohum nədi, zad nədi?

Dedilər:

– Bilmirik, qızını bax bu oğlana verəcəksən.

Şah dedi:

– Mənim gözüm üstə.

Şəhərə xəbər yayıldı ki, deməzsən, bunlar gəliblər şahla qohum olmağa. Qızı gətirdilər ki, a bala, səni bu oğlana veririk, əmma demədilər ki, səni şaha aparırıq. Necə gün burada toy oldu. Ordan nə qədər qoşun götürdülər, döylər də qızla gədeyi qoydular bu şahın torpağına.

Şaha xəbər gəldi ki, bə deməzsən, oğlan qızı gətirdi. Vəzirin köynəyinə od düdü. Dedi, ayə, bu necə getdi, necə gəldi. Şahın da xəbəri yox idi ki, gədeyi məhv etmək üçün səfərə göndərib. Camaat töküldü, qoşun yeridi, gəcavə gəldi, qıznan gədeyi gəcavəyə qoyub gətirdilər şahlığı. Gətirdilər həmən bu fil sümüyündən olan otaqda oturdular. İçəri girəndə ağ döylə sarı döy qabaq-qabağa oturdular. Qara döy qapını kəsdi. Nə içəri girəni qoydular çölə çıxmaga, nə çölə çıxanı qoydular içəri girməyə. Vəzir, vəkil, hamısı qaldı içəridə. Ağ döy dedi, şah

sağ olsun, başlayaq söhbətə. O saat bu oğlanın anasını da bura gətirdilər, yaxtan da arvadın yanında idi. Dedilər, şah sağ olsun, bu oğlan o nişangahı vuranda nə verdin? Dedi, vəzirə dedim, apar qoy xəzinədən nə istəyirsə götürsün. Vəzirə dedilər, nə verdin sən? arvad yaxtandan bir arşın qara ləstəyi çıxartdı. Dedi, şah, verdiyin xələt bu du. Dedi, mən vəzirə belə deməmişəm. Dedilər, o bu qədər məxluqun içində sənin nişanını vuran olmadı, bu vurdu, bəs yoxlamadınmı ki, vəzir ona nə verdi. Vəzir gecə yata bilmədi, yerinə qor doldu. Bunu göndərdi təpə-göz canavarın dərisini gətirməyə. Bütün dünya dəriyə baxmağa gəldi. Bəs onda sənin ənamın nə oldu? Arvad tez yaxtından qırmızı ləstəyi çıxartdı. Dedi, ay başına dönüm, ənam bu du. Qara döy qapını kəşmişdi. Gahdan bir qapıdan başını içəri soxanın başını üzüb bunlara sarı atıldı. Dedilər:

— Ay şah, adam qalmadı, qara döy qırdı.

Sarı döy dedi:

— Ay şah, narahat olma, bə toy nə təhər olar, toy elə-belə də keçər də.

Ağ döy dedi:

— Şah, bəs bu adam sana fil sümüyündən otaq tikdirdi, onda sən buna nə verdin?

Arvad əlini atıb yaxtandan beş tüməni çıxartdı, dedi, başına dönüm, şahın verdiyi bu du. Vəzir bu dəfə gədəni məhv etmək üçün min illik yola-ulduzlu dəryanın qıraqında ki Çin padşahının qızını gətirməyə göndərdi. Bə bunu fikirləşmədin ki, necə gətirəcək, necə gedəcək. Vəziri qoydu ayağının altına, çəkib iki şaqqa elədi. Şahın qorxudan dodağı çatladı. Ağ döy əlini atıb şahın boğazını üzdü. Qızla gədeyi çəkdilər meydana. Dedilər, ay camaat, bu əziyyət çəkdi, bunun özünə qismət oldu. Qız da bunundu, öy də bunundu, şəhər də bunundu. Təpəgöz canavarın dərisi də, fil sümüyündən olan otaq da bunundu.

Həmən döylər ovçunun oğluna qırx gün, qırx gecə to elədilər. Onlar orada şad oldular, biz də burada şad olduq. Siz sağ, mən salamat.

ƏHMƏD ŞAHİN NAĞILI

Biri variydi, biri yoxuydu, keçmiş zamannarda Əhməd-nən Hümmət adında iki yoldaş variydi. Onlar bir oturar, bir durar, birgə gün keçirərlər. Aralarından su da keçməzmiş. Yedikləri də, içdikləri də biriymiş. Allah verənnən, azdan az, çoxdan da çox yeyif, bir qarnı aj, bir qarnı tox gün keçirərlər.

Bir gün Əhməd dedi:

— Aya Hümmət, bu kasıfçılıq bizi tamam üzdü. Deyirəm gəlsən, gedək yaxınlıqdakı şəhərə. Bəlkə özümüzə bir gün ağıladıx.

Əhməd deyir:

— Qardaş, getməyinə gedək, ancaq qorxuram ki, kasıfçılığın daşını atannan sonra bir-birimizi tanımayax. Pul dediyin şey ki, var ha, dostu-dostdan eliyir bu pul. Adam da var ki, əlinə pul kür kimi gəlir. Amma yazığın boğazından getmir ki, getmir. Yiğir, gizlədir, o da qalır arvadın təzə ərinə.

Hümmət deyir:

— Əhməd, düz deyirsən, bir iş var ki, adam varlananda gözü ayağının altını sesmir. Dostu düşmənnən ayıra bilmir.

Hə, əzizlərim. Əhmədnən Hümmət dərs-kors eliyə-eliyə bu minvalla xeyli yol getdilər. Gethaget axırda gəlif bir şəhərin qıraqına çatdırılar. Gördülər ki, o qədər adam toplaş� ki, iynə atsan, yerə düşməz. Onlar özdərini verdilər camaatın arasına. Hümmət bir nəfərə yaxınlaş� soruşdu:

— Qardaş, xeyir ola. Bu qədər camaat niyə yiğisif?

Oğlan dedi:

— Ölkənin şahı ölüf. Təzə şah seçmək üçün şahlıq quşu uçururlar. Quş kimin ciyninə qonsa, o adam da, şah olajax.

Əhməd dedi:

— Hümmət, yaxşısı budu ki, gəl yolumuza rəvan olax.

Hümmət dedi:

— Əhməd, qardaş, bir az dayan görək bu şah nejə olur?

Bir az keçməmişdi ki, quşu uçurmağa başladılar. Quş

havaya qalxıf hərlənə-hərlənə gəlif Əhmədin ciyninə qondu. Camaat baxanda gördü ki, quş bir yolçunun ciyninə qonuf. Hamı gülməkdən özünü saxlaya bilməyif, qarnını tutdu.

Quş uçuranlar quşu Əhmədin ciyininnən götürüf yenidən uçurtmax üçün meydanın ortasındakı taxtın üstünə qalxdılar.

Əhməd dedi:

– Hümmət, tez ol qaçıf aradan çıxax. Quş bir də ciynimi-zə düşsə, camaat bizi öldürəjək.

Əhmədlə Hümmət qaçmaqda olsun, quş uçmaxda. Quş meydanda dövrə vuruf Əhmədnən Hümmətin dalısınca uçuf çatan kimi yenə Əhmədin ciyninə qondu. Əhmədnən Hümməti tutub meydana gətirdilər. Ağsaqqallardan biri irəli yeriyif dedi:

– Bu yolçuları buraxın. Atalar üçəcən deyib. Bir də uçu-rax. Quş bu dəfə də həmin adamın ciyninə qonsa, demək şah olur.

Nə başınızı ağırdıım. Üçüncü dəfə də quş meydanda dövrə vuruf Əhmədin ciyinə düşdü. Əhmədi tez gəcavəyə qoyuf iqamətgaha tərəf yollandılar. Hamamnan sonra, onun başına şahlıx tajı qoyuf taxta çıxartdılar.

İndi size kimdən danışax, kimdən deyək, Hümmətdən. Hümmət Əhmədin şah seçilməyinnən çox sevindi. Əli-ayağı yerə dəymirdi. Eləcə qulağı səsdəydi ki, indicə Əhməd onu yanına çağırajax. Bu minvalnan xeyli gözdədi. Gördü kü, yox, heş bu, Əhmədin yadına düşmür də. Düz altı ay bu xəyalnan gəzən Hümmət bir gün şah sarayının qapısına gəlif gözətçilərə dedi:

– Mən şahı görmək istiyirəm.

Əli qılinc-qalxannı keşikçilərdən biri Hümmətin döşün-nən geri itələyif dedi:

– Sən hara, şah hara? Hər yoldan öten şahın yanına gedə bilməz.

Bu minvalnan Hümmət qırx gün şahın iqamətgahı ətra-fında hərrəndi ki, bəlkə özü gedif-gələndə məni gördü. Hümmətin bu qədər şah sarayının həndəvərində hərrəndiyini görən

keşikçilərdən biri şahın hüzuruna gedif, təzim elədi və dedi:

– Şah sağ olsun, düz qırx gündü ki, bir adam səni görmək istiyor.

Şah onun adını-zadını öyrənənnən sonra dedi:

– Buraxın gəlsin.

Hümməti şahın hüzuruna apardılar. Hümmət salam verif küsülü-küsülü dedi:

– Aya Əhməd, a sənin o başına qoyduxları taj boş qalsın, bəs sən deyirdin bir-birimizi unutmayax. İndi yeddi-səkkiz ay-dı ki, mən tek-tənha yoxsullux içində qalmışam. Sən də bu mərətə qalmışı başına qoyuf kef çəkirsən. Bəs demirsən yazix Hümmət harada qaldı?

Əhməd şah gülə-gülə dedi:

– Qardaş düz deyirsən. Bu zəhrimar vəzifə çox axmax şey imiş. Səni tamam unutmuşdum.

Hümmət dedi:

– Qardaş, nə oluf sənə? Sən verdiyin sözü heş yadına sal-mırdın?

Əhməd şah:

– Ay axmaq, hardan yadıma salaydım. Elə bilirsən sən olsan məni indi axtarış tafmişdin?! Onu bil ki, şahlıx yaman şeydi. Bizim kimi görməmiş adam da lap özünü itirir. Az qalır ki, vəzir-vəkilə də salam verməsin.

Hümmət dedi:

– İndi, de görüm, mən neyləməliyəm?

Əhməd şah vəziri çağırır və tapşırır ki, Hümməti filan mahala xan təyin eləyirəm. Savahdan göndərin getsin.

Bəli, Hümmət böyük bir mahalin xanı olur. Hamı başına and içir. Heç kəsi incitmır. Kim üstünə nə işə gəlsə, yerindəjə düzəldir. Tafşırır ki, qulluxçular bir nəfəri incitsə, əlimnən qurtarmıyajax. Ancax əmr verir ki, ölü düşəndə mənsiz dəfn etməsinnər. Qulağına deməli sözüm var.

Camaatın da xannan narazılığı elə təkcə ölüünün dəfn işi imiş. Söz düşəndə deyərmİŞdər:

– Əşİ, kişinin səxavətinə, adamlığına söz yoxdu. Rəiyyətin qədrini bilir. Bircə bu ölüün qulağına nə dediyini anniya bilmirik. Elə olur ku, xan gəlif çatmır. Üç günlə ölüni dəfn edə bilmirik.

Hümmət xanniğini eləməkdə olsun, indi sizə xəvər verim, Əhməd şahdan. Əhməd şah vəzirini yanına çağırıf dedi:

– Vəzir, deyirəm bir çıxmı ölkəni dolanım. Görüm xalqın vəziyyəti, dolanışığı nejədi?

Nə başınızı ağırdıdim, Əhməd şah ölkəni xeyli dolaşannan sonra axır ki, gəlif Hümmətin xan olduğu mahala çıxır. Baxır ki, hər yerdə razılıx edillər. Amma ölüün qulağına söz demək işində bir balaca gileyənlənirlər. Əhməd şah Hümmətin yanına çatıf, onunnan görüşüf-öpüşənnən sonra deyir:

– Halaldi, qardaş, camaat səndən çox razıdı. Ancaq dedilər ki, ölüün qulağına nə isə deyirsən. Mən də çox fikirrəşdim, bir şey qana bilmədim. O nə adətdi ki, elə dəb qoyufsan?

Hümmət dedi:

– Vallah, hər nə soruştursan, soruş. Bircə o məsələni soruşma, demiyəjəm.

Əhməd şah daha da maraqlanır ki, yəqin bir şey bilir, özü demir. Əl çəkmir ki, de görüm, ölüün qulağına nə deyirsən?

Hümmət isə matahi baha söz kimi iki ayağını bir başmağa diriyir ki, demərəm.

Axırda Əhməd şah deyir:

– Əşşİ, bizim sırrımız ayrı ha deyil, demirsən. Mən ölüm de görüm, ölüün qulağına nə deyirsən?

Hümmət ciddi görkəm alarax deyir:

– Ölülərə deyirəm ki, a yazıxlər, görün nə günə qalıfsınız ki, şahınız Əhməddi, xanınız Hümmət. Gedin, canınızı bizdən bir yollux qurtarırsınız.

Əhməd şah gülə-gülə deyir:

– Halaldi sənə Hümmət, amma sözün düzünü deyifsən.

XOR-XOR MOLLA

Əzəldən variymış, yoxiymiş, bi kor qarı variymış. Bu qarının da bi dənə bişiyi variymış. Qarı hara nə qoyursa, bişiyi ho qoyəni tapıb yiyirmiş. Qarı bişiyin əlindən bezir, axırda bişiyi döyüb öydən qovur. Bişiy az gidiy, üz gidiy, dərə-təpə düz gidiy. Bu yoruluy, haldan düşüy, gidiy bi tulkünün yuvasına giriy və yuxluyür. Tulkü yuvasına gəliy, uzaxdan xorultu eşidif, qorxuf qaçıy. Qabağına donquz çıxiy.

Donquz soruşur:

– Qaydaş, nə bəh qaçıysan?

Deyir:

– Yuvamda bi xorultu var, qorxumdan qaçıram.

Donquz diyir:

– Gə gidax, mən qovum.

Gəlib yuvaya çatanda xorultunu eşidif başlıyırlər qaçmağa. Yolda qabaxlarına Canavar çıxiy.

– Xeyir ola, nə bəh qaçıysınız?

Tulkü diyir:

– Mənim yuvamda bərk xorultu var, honnan qorxub qaçıyix.

Canavar diyir:

– Gəlin gedax, mən onu udum.

Gəliylər. Uzaqdan bişiyin xorultusunu eşidib başdiyir hamısı qaçmağa. Az qaçıylər, üz qaçıylər, dərə-təpə düz qaçıylər, qabaxlarına bi çäqqal çıxiy.

Çäqqal da bu məsələni eşidiy və gülə-gülə diyir:

– Gəlin gedax, mən honu qovaram.

Gəlib dinliyirlər, qorxularının dala qayıdış başlıyırlər qaçmağa. Bular qaçəndə meşədə qabaxlarına ayı çıxiy. Məsələni eşidəndən sonra ayı gülüf diyir:

– Gidax, mən honu kotaxdiyim.

Yuvaya tərəf gələndə qabaxlarına bi xoruz çıxiy. Bular yiğilib gəliylər. Uzaxdan dayanıb xorultuya qulax asıylar.

Fikirləşiyələr ki, bunu nə tər yuvadan çıxarax.

Məsləhət eliylər ki, aş bişirsinlər. Ayı oduna gidiy. Canavar qoç tayıp, dovşən düyü. Donquz tiyan getirməyə, çaaqqal toyux tutmaa razılaşış.

Hamisini topalayif aş bişiriyələr. Həlimnən bir az köseyin üstünə töküllər. Ayı ağaca çıxiy, donquz ağacın dibində duruy, ləmbədə yesiniy, canavarsa daşın dalınnan pusuy. Qalanlar da hərəsi bi tərəfdə yesiniylər. İyi alan bişih yuxudan oyanıb yuvadan çıxiy, gərnəşiy, birdən canavarın qulağına çibin qonur və canavar qulağını tərpədiy. Bişih honu kəsyən bilib üstünə tullaniy. Canavar qorxusundan qaçıy, bişih də qorxusunnan ayı olan ağaca dırmaşıy. Bunnan hürkən ayı özünü ağaçdan tullayır və donquzun belinə düşüy. Doqquz tülkünen quyruğunnan basıb qaçıy və o birilər də hoların dallarıyən.

Bişih qaçıb nənəsinin yanına qeyidiy.

Tülkü yuvasına gəlfən kefnən aşı yiyir və burda nağılı bitiy.

TÜLKÜNÜN HİYLƏBAZLIĞI

Biri variymış, biri yoxuymuş. Bir ormanda aslan, qaplan, qurd, tülkü, çaaqqal, dovşan, tısbağa yaşayırmiş. Dava-dalaşdan, bir-birinin etini didib yimaxdan uzaxmışlar.

Bir gün ormanda quraqlıq başlayır. Honnar da susuz bir müddət dolanırlar. Sora şir bütün heyvannarı başına yığıb diyir: – Kələyimiz kəsilitdi. Gərəh başımıza bir çarə tapaq.

Hamı düşür meşənin janına. Axtarıllar, axtarıllar, axırdı baxıllar ki, bi yerdə bi bulaxdan azja su sizir. Yığışıllar, bulağın ətrafinı qazif bir göl əmələ gətirillər. Bütün heyvanlar qan-tər içində işliyir, təkcə tülkü yaxasını kənara çəkif, yardım eləmir.

Honnar da öz aralarında belə qərara gəllərlər ki, tülküni sudan içməyə qoymasınlar. Başlayıllar gölün keşiyini çəkməyə. Əvvəlcə şir qoyunnara, sona da çöl dovşanlarına tapşırıb ki, gözdə-qulaqda olsunnar, tülkü gəlib su içməsin.

Dağlışılıb hərəsi bir yana gedir. Tülkü görür ki, bir dovşan suya nəzarət edir. Sudan ötrü ürəyi partlasa da ehtiyatlanır. Dovşan şiri, başqa heyvanları çağırsa, yaxasını qurtarammaz. Fikirləşir ki, dovşanı necə aldatsın? Gedif bir kələmlə kök tapır. Honnarı göldən bir az aralıda kolun dalında gizlədif dovşana yaxınlaşır. Diyir:

– Dovşan qardaş, xeyir ola, niyə habırda durmusan?

– Heç, özümü günə verirəm.

– Düz diyirsən, günə verməli havadı. O kolun dalında bir kələmnən kök də özünü günə veritdi.

Dovşanın ağızı sulanır. Tullana-tullana gedir baxsın. Tülküyə də bu lazım idi. Dovşan kələmlə kökü yeyənə kimi o da istədiyi qədər sudan içib gedir.

Sabahı gün tısbağanı gözətçi qoyurlar. Tülkü gəlib deyir:

– Tısbağa qardaş, təpənin o tayında arpa göyəritdi. Üzünə baxan yoxdu. Amma yolda bir dəstə tısbağa gördüm, ora gəlsələr biri də qalmayıcıdı.

Tısbağını da beləcə arpaya yollayır, sudan istədiyi qədər içib gedir.

Axşam heyvannar bir yerə yiğişillar. Görüllər ki, gölün suyu günü-gündən azalır, belə getsə yayı başa çatdırımmayaçaxılar. Dovşanla tısbağını çağırıllar. Onlar şirin qorxusunan açıb diyillər ki, bi dəfə suyu gözdən buraxıblar, ona da səbəb tulkü oluf.

Heyvannar başa düşüllər ki, tulkü kələh gəlib suyu içif. Qərara alıllar ki, tulkünü tutub cəzalandırsınlar.

Belə də edillər. Ayını gölün sahilində qoyub gedillər. Tulkü gəlib ona diyir:

– Dəymış armuddar horda səni gözləyir.

Ayı gedir. Tulkü əyilib su içmək istəyəndə heyvanlar pusduxları yerdən çıxıf onu tutullar.

Aslan diyir:

– Tulkünün cəzası nə?

Yerbəyerdən diyirlər:

– Ölüm... Ölüm...

Şir soruşur:

– Nə yolla öldürəh?

Uzun məsləhətdən sora qərara alıllar ki, tulkünü qurda tapşırsınlar. Qurd tulkünün quyuğunnan yapışib, yırğalasın, başı daşa dəyif, əzabla ölsün.

Şir üzünü tulkuya tutub soruşur:

– Tulkü, ölümqabağı bir arzun-zadın olar?

Tulkü diyir:

– Günahım böyükdü, şir qardaş, əzabla öldürsəniz də azdı. Amma bir istəyim var.

– Nədi?

– Bir az quyuğuma, bədənimə yağı sürtün. Əynim-başım təzələnsin. Qurdun ödü ağızına gəlməsin.

Tulkünün arzunu yerinə yetirillər.

Qurd tulkünün quyuğundan yapışib göyə qaldırmaq istiyəndə sürüşüb ağızından çıxır. Ha çalışır, bir şey alınmır.

Axırda yoruluf oturur.

Şir qəzəblənif qabağa çıxır. Nəriltiyə tulkünün quyuğu-nu dişlərinin arasına alır, göyə qaldırıf başının üstündə yırğala-mağ'a başlayır. Bir-iki dəfə o tərəfə bu tərəfə yırğalılmışdı ki, yağlı quyuq şirin ağızının çıxır, tulkü diyirlənif təpənin o tərəfinə düşür. Bir göz qırpmında qaçıf canını qurtarır.

Şir peşiman-peşiman heyvanlara baxanda üzünə yağış damcıları düşür. Bir azdan bərk yağış yağır. Hami qaçıb mağarasında gizlənir.

Tulkü bi də o tərəflərə hərlənmir.

TÜLKÜ VƏ XORUZ

Bi Xoruz budahda oturub hərdən banlayırdı.

Tulkü onun səsini eşidib ağacın dibinə gəlir və diyr:

– Xoruz qardaş, səni yoluixmağa gəlmışəm.

– Sağ ol, tulkü baba, könlüñ xoş olsun. Kefin yaxşıdı?

Tulkü özünü eşitməməzliyə vurur.

– Hayındı nə dedin? Qulağım bir az ağır eşidir. Ağa qaçmir ki, xoruz qardaş, düş aşağı, gedib bir az məşədə gəzişək. Goyə çıxmışan, nəsə dimdiyoo tərpətdiyini görürəm, töbəə səsin qulağıma çatmir.

Xoruz bir az qürrelənib diyr:

– Yox, düşəmmicəm. Biz quşdara yer üzündə gəzməh haramdı.

– Bəlkə mənnən qorxursan? Mən töbəliyəm.

– Sənnən qorxmasam da saa oxşar heyvannardan qorxuram.

Tulkü diyr:

– Xoruz qardaş, sənin heç dünyadan xəbərin yorxmuş ki?
– Nolub ki?

– Bə eşitməmisən ki, təzə hakim gəlitdi. Hər yerdə əmin-amanlıq yaradıtdı. Qoyunu qurda tapşırıtdı. Hora bax, quduz köpəklər gəlir. Başqa vaxt olsıydı, baş götürüf qaçma-liyidin. Hayındı rahatca yerində otur, işində ol. Saa heç biri dəymiyicihdi.

Xoruz köpək adı eşidən kimi qaçmağa hazırlaşır.

Tulkü yenə onu arxayın salmağa çalışır.

– Hara? Görmürsən mən sakit durmuşam. Qarnım bi il ət üzünə həsrət qala ha, yenə saa toxunmağı ağlıma gətirmərəm. Hayındı ö köpəhlər də gəlif yanının sakitcə keçəcəklər.

Xoruz boylanıf yola baxır diyr:

– Tulkü qardaş, kim bilir, bəlkə təzə hakimin hökmü habı kənddən gələn Alabaşa heç gedif çatmiyitdi? Hora bax, gör necə dişlərini qıcıda-qıcıda gəlir?

Alabaş çathaçatda tulkü gördü xoruzun başını bişirəm-mədi.

– Sən diyəndi, xoruz qardaş, ho itin hələ qanunna xəbərləri yoxdu. Mən qaçdım, sən öz canının muğayıf ol –, deyif qaç ki, qaçsan.

ARMUDAN BƏY

Biri var idi, biri yox idi, bir dəyirmançı var idi. Gecə-gündüz dəyirmando qalardı. Üst-başı cırım-cındır idi. Bir gün dəyirmana bir şələquyrıq tülükü girir. Dəyirmançı dəyirmanın qapısını örtüb beli əlinə alır. Öz-özünə deyir: "Hə, mənimkini Allah yetirib. Bu tülüünü öldürərəm". Tülükü dəyirmançının fikrini anlayıb insan kimi dilə gəlir, yalvarır: "Amandır, məni öldürmə, mən səni dünya malından doyuraram. Neyləyirsən tozlu, unlu dəyirmani? Gəl gedək mənimlə". Dəyirmançı dəyirmandan təmiz bezmişdi. O saat razılıq verdi. Tülükü qabaqda, dəyirmançı dalda az getdilər, düz getdilər, iynə yarımla yol getdilər. Gəlib suyu bulanhıq çaya çatdılar. Çayın suyu lilli idi. Tülükü dəyirmançıya dedi:

– Sən suya tullan, mən də gəlirəm. Suyun altında cinlər padşahı yaşayır. Onun qızı var, gözəllər gözəli. Səən o qızla övləndirəcəyəm.

Dəyirmançı özünü suya atır. Tülükü də onun dalınca. Gəlib cinlər padşahının imarətinə çatırlar. Cinlər padşahı tülükdən soruşur:

– Bu kimdi belə?

Tülükü deyir:

– Bu məməm qardaşımıdı. Səən qızınlı evlənməyə gəlib.

Tülükü dəyirmançıya işarə edir ki, sağa-sola baxsın. Cinlər padşahı tülükdən soruşur:

– O niyə sağa-sola baxır?

Tülükü deyir:

– Yəqin ki, səən qızınızı bəyənmir.

Cinlər padşahı tezliklə dəyirmançını çımizdirməyi əmr edir. Dəyirmançını çımizdirib geyindirirlər. Tülükü yenə də işarə edir. Dəyirmançı sağa-sola baxır. Cinlər padşahı soruşur:

– O niyə sağa-sola baxır?

Tülükü deyir:

– Onun paltarları çayda axıb. Deyir ki, bu paltar mənə yaraşdır. Cinlər padşahı görür ki, belə gözəl paltarı bəyənməyənin

məndən də çox var-dövləti olar. Əmr edir 40-gün, 40-geçə toy vurulsun. Toy vurulur. Dəyirmançını cinlər padşahının qızı ilə evləndirirlər. Bu müddətdə tülükü yenə dəyirmançıya işarə edir. Dəyirmançı sağa-sola baxır. Cinlər padşahı tülükdən soruşur:

– O niyə belə edir?

Tülükü cavab verir:

– Bu varlı-dövlətli bəy tayfasındandır. Belə imarətləri bəyənməz. Cinlər padşahı əmr edir ki, dəyirmançı ilə gəlini toyla öz imarətlərinə köçürsünlər. Toy camaati bir nəfər kimi yola düzəlir. Yolda onları belə görənlər də dəstəyə qoşulurlar. Tülükü aralıq yolla divlər padşahının imarətinə gəlib deyir:

– Padşah sağ olsun, tez olun gizlənin, cinlər padşahı sizin üstünüzə gəlir.

Divlər bilmirlər harada gizlənsinlər. Tülükü deyir:

– Cəld olun, ot tayasının altına girin, sizi görən olmasın.

Tülükü tayalara od vurur. Toy divlər padşahının həyətinə girincə tayalar kül olur. Tülükü bəylə gəlini altı dəryadan nəm çəkən, üstü buluda dəyən evlərə qonaq edir. Bəyin də adını Armudan bəy qoyur. Günlər keçir. Armudan bəylə gəlin şad-xürəm yaşıyır. Günlərin bir gündə tülükü Armudan bəyə deyir:

– Armudan bəy, indi mən ölsəm məni neynərsən?

Armudan bəy deyir:

– Səən pambığa büküb sandığa qoyaram.

Günlərin bir günü tülükü özünü ölülüyə vurur. Armudan bəyə xəbər çatır ki, sənin dostun tülükü ölüb. Armudan bəy qullara, qulluqçulara əmr edir ki, tülüünü aparıb elə yerə tullayıb ki, iyi-qoxu buralara gəlməsin.

Qullar, qulluqçular tülüünü zibilliyə atıb gəlirlər. Tülükü cəld ayağa qalxıb divlər padşahının qardaşına xəbər verir ki, bəs sənin qardaşlarını Armudan bəy öldürüb, mülk-malına sahib olub, amanın günüdü qoymayıb.

Divlər padşahının qardaşı bir dəstə div götürüb saraya gəlir. Gəlinlə Armudan bəyi hop eləyib udurlar.

O vaxtdan çox vaxt keçib, indi nə div var, nə də cin.

SEHİRLİ KİŞƏ

Biri var idi, biri yox idi, bir çoban var idi. Bu çobanın gözünün ağı-qarası bir oğlu var idi. Bir gün çoban su axtara-axtara gəlib bir quyunun başına çıxdı. Gördü ki, quyuda bir ilan, bir də bir qadın var. İlan çobana yalvardı ki, bu qadının əlindən onu qurtarsın. Çoban ilanı quyudan çıxartdı. İlan bu yaxşılığın əvəzində çobana bir papaq, bir də bir kisə verdi. Bu kisəni nə vaxt açsaydın içi pulla dolurdu. Papağı da başına qoyan adam gözə görünməzdi.

Bir gün çoban papaqla kisənin sırrını oğlu Əhmədə açıb, bir neçə gündən sonra ömrünü tapşırıldı. Əhməd şəhərə köcüb burada bir dükan açdı. Papağı başına qoyub başqa dükanlardan əlinə keçəni yığırkı öz dükanına. Sonra da bu malları pulsuz-parasız paylayırdı kasiblara. Bu xəbər padşaha çatdı. Öyrəndi ki, deyilənlər doğrudu. Padşah gecə Əhmədi güdüb papağın da, kisənin də sırrını öyrəndi. Sonra vəzirin məsləhəti ilə Əhmədi qonaq çağırıb xörəyinə bihuşdarı qatdı, papağı, kisəni Əhməddən aldı. Özünü də kimsəsiz bir biyabana buraxdırdı.

Əhməd bir müddətdən sonra gəlib bir bulağın başına çatdı. Gördü burada alma ağacı, bir də armud ağacı var. Almadan birini dərib yeyən kimi buynuzu çıxdı, armudu yeyən kimi buynuzları yox oldu. Əhməd tez bir az alma, bir az da armud yığıb gəldi həmin padşahın imarətinin qabağına. Padşah da, vəzir də almadan aldılar. Ancaq pulunu vermədilər. Padşah da, vəzir də almanın ailələri ilə birlikdə yeyən kimi buynuzları çıxdı. Əhməd həkim sifətində padşahın yanına gəlib dedi ki, papağı da, kisəni də versin, sonra buynuzları yox olacaq. Padşah Əhmədə inandı. Əhməd camaati çağırıb, padşahın zülümkarlığını onlara danışdı. Camaat padşahı yıxıb Əhmədi taxta çıxardılar. Padşahın qızını da sağaldıb Əhmədə verdilər.

SƏBR DAŞI

Biri var idi, biri yox idi. Keçmiş zamanlarda Fatma adlı bir qız, bir də onun qoja anası var idi. Fatma çox yaraşıqlı, gözəl qız idi. Həm də bacarıqlı idi. Fatma həmişə gözəl xalçalar toxuyardı. Bir gün Fatma öz işi ilə məşğul olanda bir quş gəlib onun toxuduğu hananın başına qonub deyir:

– Fatma, qəşəng qızsan, gözəl qızsan heyif ki, itkin qızsan.

Fatma durub quşu qovub yenə də öz işi ilə məşğul olur. Bir azdan quş yenə gəlib həmin yerdə oturub deyir:

– Fatma qəşəng qızsan, gözəl qızsan, heyif ki, itkin qızsan.

Qız hirslenib quşu yenə də qovur. Quş isə Fatmanı rahat buraxmir. Elə hey gəlib həmin yerdə durub öz sözlərini deyir. Axırda yaziq qız cana doyur. Durub su gətirmək üçün hovuzun başına gəlir. Fatma əyilib su götürəndə quş yenə çarhovuzun başına gəlib həmin sözləri təkrar edir. Fatma quşu qovub evə gəlir. Oturub ağlamağa başlayır. Anası ondan soruşur:

– Ay qızım, niyə ağlayırsan?

Fatma deyir:

– Ana bir quş məni cana gətirib, elə harada oluram gəlib yanımıda durub deyir:

– Fatma, qəşəng qızsan, gözəl qızsan, heyif ki, itkin qızsan.

Fatma bu sözləri deyib, yenə də ağlayır. Anası qızına təskinlik verib deyir:

– Ağlama, qızım. O quşu qovarıq çıxıb gedər, daha niyə ağlayırsan?

Anası quşu nə qədər qovursa quş getmək bilmir, öz sözlərini hər axşam-səhər deyir. Bu quşun əlindən cana gələn ana-bala buradan getməli olurlar. Ana-bala az gedib çox dayanır, çox gedib az dayanırlar. Üç gün, üç gecə yol gedir, gəlib bir evə çıxırlar. Görürlər ki, evin qapısı bağlıdı. Anası nə qədər çalışır qapını aça bilmir. Fatma irəli durub əlini qapıya vuran kimi qapı açılır. Fatma girir içəri. Anası da qızının arxasında

evə girmək istəyəndə qapı yenə də bağlanır. Nə qədər çalışırlar qapı açılmır. Ana çöldə qalır, qız içəridə. Üç gün, üç gecə oturub gözləyirlər qapı açılmır, ikisi də başlayırlar ağlamağa. Ana çöldə ağlayır, qız içəridə. Ana-bala bir həftə aj-susuz oturub gözləyirlər. Anası naəlac qalıb Fatmanı evdə qoyub gedir. Fatma nə qədər çağırır ki, ana məni qoyub getmə, yenə də anası çıxıb gedir. Fatma qalır evdə. Qız baxıb görür ki, bu evdə nəsə bir şey var. Yaxınlaşıb görür ki, evin yuxarı başında bir oğlan var. Amma bu oğlanın bədəninə qırx dənə iynə sanjılıb. Oğlan ölüb. Qız əvvəljinə qorxur. Sonra fikirləşir ki, bu oğlan kimdisə mənim bəxtimə çıxıb. Onun bədəninə sancılan iynələrin hər gün birini çəksəm bəlkə bu oğlan dirilə. Bu fikirlə qız yaxınlaşıb iynənin birini çəkir. Fatma iki gün bu evdə qalıb darıxır, isteyir ki, çölə çıxa yadına düşür ki, qapı bağlıdı. Bir də yoxlamaq məqsədi ilə qapıya yaxınlaşır, əlini qapıya vuran kimi qapı açılır. Fatma sevinir. Bayıra çıxıb anasını görmür. Anası artıq çıxıb getmişdi. Fatma əlacsız qalıb evə qayıdır. Hər gün oğlanın bədənidəki iynələrdən birini çəkir. Bir neçə gündən sonra Fatma bərk darıxır, çölə çıxıb görür ki, yol ilə köç gedir. Köçün dalınca bir axsaq qız gedir. Köçün başçısına yalvarıb özünə həyan məqsədilə bu qızı köçdən alıb gətirir evə. Bir müddət Fatma qız ilə burada yaşayır. Artıq oğlanın ayılmasına az qalmışdı. Fatma qırx iynənin otuz doqquzunun hər gün birini çəkib bir dənəsi qalmışdı ki, onu sabah çəksin, sabahı gün Fatma bulaqa su gətirməyə gedəndə axsaq qız oğlanın bədənidə qalan axırıncı iynəni çəkir. Elə bu vaxt oğlan ayılıb axsaq qızı tutur ki, de görüm sən kimsən, məni bu dərddən qurtarmışan, daha bundan belə sən mənimsən mən sənin. Fatma evə gəlib görür ki, oğlan ayılıb axsaq qızla söhbət edir. Fatma heç bir söz deməyib öz işi ilə məşğul olur. Onlar isə bir yerdə yaşamağa başlayırlar. Fatma da əlacsız qalıb onlara nökərçilik edir.

Aylar, illər keçir, Fatma isə səbr edərək yaşayırıdı. Bir gün oğlan bazara gedir, arvadına deyir nə lazımsa de, alım

gətirim. Qız deyir ki, mənə paltar al.

Fatmadan soruşur ki, bəs sənə nə alım.

Fatma deyir ki, mənə heç nə lazım deyil. Mənə bir səbr daşı al, bir dənə də bıçaq al gəti.

Oğlan Fatmanın tapşırıqlarını alanda satıcı oğlana tapşırır ki, bunları aldığın adamı güdməlisən, bu adam özünü öldürəcək.

Oğlan evə gəlir, bıçaq ilə daşı Fatmaya verir. Fatma onlardan xəlvət suya getmək bəhanəsi ilə səbr daşı ilə bıçağı da götürüb bir sakit yerə gedir ki, heç kim görməsin. Oğlan da Fatmani izləyə-izləyə həmin yerə gəlir. Fatma səbir daşını qoyur qarşısına, bıçağı isə alır əlinə, bütün başına gələn əhvalatların hamisini ona danışır. Deyir:

– Səbr et, səbir daşım, eşit, ay bıçağım.

Bütün başına gələnləri danışıb qurtarandan sonra elə özünü bıçaqla öldürmək istəyəndə oğlan arxadan qəfil onu tutur ki, sən nə edirsən, niyə özünü öldürürsən? Bunları satan adam mənə tapşırı ki, mütləq səni izləmək lazımdı. Mən də səni izlədim, özünü öldürməyə qoymadım. İndi isə gedək evə. Bundan belə sən mənimsən, mən sənin. Bizi bir-birimizdən heç kim ayıra bilməz.

Oğlan Fatmanı evə gətirir, özünə qırx gün qırx gecə toy edir. Həmin bu axsaq qızı da özlərinə qulluqçu edir. Xoşbəxt həyat sürməyə başlayırlar.

DARTANLA YIRTAN

Biri var idi, biri yox idi, bir kişi var idi. Bu kişinin bir oğlu var idi. Günlərin bir günü kişinin bir qızı da olur. O, hər gün evdə olan bütün olub-qalanı yeyirdi.

Bir gün oğlan anasına deyir:

– Ana, gərək sən bu qızı öldürərsən.

Ana buna razı olmur. Oğlan itlərini də götürüb evdən qaçır. O, yolda bir qariya rast gəlir. Qariya deyir:

– Nənə, məni oğulluğa götürərsənmi?

Qarı razı olur. O gündən qarı ilə oğlan bir yerdə yaşayır.

Günlərin bir günü oğlanın yadına evləri düşür. O, qariya deyir:

– Nənə, itlərin qabağına süd tökərsən. Mən gedirəm səfərə. Süd qan olsa itləri buraxarsan.

Oğlan atını minib yola düşür. O yolda bir çinar ağacı əkir. Uzun yol gəlib evlərinə çatır. Bacısı qardaşını görüb sevinir, tez onun qabağına yüyür. Onu içəri aparır. Sonra çıxıb atın qaçlıranı yeyir. İçəri girib deyir:

– Bacın ölsün qardaş, Sədəfəni minib gəlmışdin?

Oğlan qorxusundan deyir:

– Bəli, Sədəfəni minib gəlmışdım.

O çıxıb Sədəfəni də yeyir. Oğlan görür ki, bacısı onu da yeyəcək.

Oğlan deyir:

– Bacı, yaman suzmuşam.

Qız xəlbiri götürüb çaya gedir. Nə qədər eliyirsə, su gətirə bilmir, hirslenib evə gəlir. Qardaşı isə çəkmələrini soyunub içini kül ilə doldurub bacadan asır, özüsə evin damına çıxır. O, bacısı içəri girən kimi düşüb qaçır. Bacı baxır ki, qardaşı yoxdu. Görür ki, göydən çəkmə sallanır, çəkməni özünə sarı dartanda gözünə kül dolur. O, qardaşının dalına düşüb onu qovur. Qardaşı görür ki, bacısı ona çatıb. O, baxır ki, əkdiyi çinar böyüyüb. Deyir: “ – Əyil çinarım”. Çinar əyilir, o,

çinara çıxır, iti çağrımağa başlayır. Qıvz gəlib çatır. Qarı itləri açıb buraxır. Oğlan itə deyir:

Dartan elə edərsən qızın bir damcı qanı yerə düşməz. Bu zaman bir damcı qan çinar yarpağının üstünə düşür. Oğlan ağacdan enir. Gedəndə qan dillənir:

– Məni də apar, lazımlı olaрам.

Oğlan çinar yarpağını qırıb cibinə qoyur. Yolda bir çobanla qarşılaşır. Çobanın onun itlərinə gözü düşür. Çoban oğlana deyir:

Sənə bir sual verəcəm, əgər bildin bu köçü sənə verəcəm, yox bilmədin bu iti alıb aparacam.

Oğlan razı olur. Çoban deyir:

– De görüm, bu əlimdəki ağaç nə ağaçıdır?

Oğlan suala cavab verə bilmir. Çoban itləri alıb aparır. Bu zaman qan dillənib deyir ki, “mır-mır mundarça”.

Oğlan çobanı çağrıb bu sözləri ona deyir:

Çoban bütün köçü oğlana verir. Oğlan nənəsi ilə xoşbəxt yaşamağa başlayır.

SEHİRLİ İLAN

Biri var idi, biri yox idi, bir qoca kişi var idi. Bunun bir qızı var idi. Kişi çox varlı idi. Bir gün kişi bərk xəstələnir, qızını yanına çağırıb ona vəsiyət edib dünyadan köçür. Qız atasının ölümündən çox pis olur. Vaxt gəlir, keçir. İllər dolanır.

Bir gün qız atasının qəbri üstündən gələn zaman bir çəpərə ilanın ilişib qaldığını görür. İlanın yalvarışına baxan qız onu götürüb evə gətirir. İlan demək olar ki, 20 ilə qədər qızın yanında, ona qulluqcu işləyir.

Bir gün ilan qızı deyir ki, gəl ova çıxaq. Onlar ova çıxmağı qərara alırlar. Az gedirlər, düz gedirlər, gəlib bir səhraya çıxırlar. Bura elə bir yer idi ki, bir damcı da su tapmaq olmazdı. Gəzməkdən yorulan qız susuzluqdan yanır, özünü ova gəlməkdə günahkar bilir. Artıq onun xeyli yaşı vardı. Ona görə çox istəyirdi ki, bir oğlana qismət olsun, onun da dünyada bir yadigarı qalsın. İlan ona deyir ki, səhraya gəlməkdə səbəb var. Ey mənim xilaskarım, daşın altında bir qıflı var, daşı qaldırıb qıflı götürsən, onu vurub parçalsan, mən oğlana çevriləcəm. Məni koldan götürdüyüñ gündən bu səhranın əjdahasının quluyam. O, burada su olmadığından su dalınca gedib, nə vaxt gələcəyi məlum deyil. Ancaq indilərdə gələr.

Qız ilanın dediyi kimi edir. İlan çönbü bir gözəl oğlan olur. Bu vaxt göy guruldayır, ildirim çaxır, əjdaha gəlir. Oğlan çox igid idi. O, qılincını çəkərək əjdahanı dörd yerə bölür. Oğlan qızı da götürüb evlərinə gəlir. Toy edib, xoşbəxt ömür sürürənlər.

PADŞAHLA OĞLU

Qədim zamanlarda acgöz, zalim bir padşah var idi. Onun övladı olmurdu. Bir gecə padşah yuxuda görür ki, bir dərviş deyir:

– Görürəm övlad dərdi çəkirsən, onu bil ki, övladın olsa, peşman olarsan.

Padşah deyir:

– Niyə peşman oluram?

Dərviş deyir ki, sən rəiyyətə zülm eləyibsən, oğlun da sənə zülm edəcək.

Bəli, padşahın yuxusundan doqquz ay, doqquz gecə keçir, arvadının bir oğlu olur. Uşaq qurşağacan ilan, qurşaqladan yuxarı adam şəklində doğulur. Padşah bunu eşidir, halı xarab olur. Bu uşaq saatbasaat böyüyüb yekəlirdi. O, bir gün atasının qabağını kəsib deyir ki, mənə Rum padşahının qızını al.

Padşah deyir:

– Sənə kim qız verər?

Oğlan deyir:

– Onuunu bilmirəm, üç günə kimi Rum padşahının qızını mənə almasan səni elə vuracam, su kimi əriyəcəksən.

Padşahın canına üzütmə düşür. Belə qərara gəlir ki, ayrı bir qız tapıb ilana alsınlar, ona desinlər ki, Rum padşahının qızıdır. Padşah oğlunu çağırıb deyir ki, sabah toyundu. Oğlan deyir ki, mənə elə toy eləməlisən ki, orada bütün kasıblar yeyib içsinlər, durub gedəndə də hər adama bir xələt verməlisən.

Bəli, padşah qorxusundan xəzinəsinin yarısını xərcleyib oğlu deyən toyu düzəldir. Bir dələduz qızı tapıb öyrədirənlər ki, deyərsən mən Rum padşahının qızıyam. Toy başlanır.

Üçüncü günün tamamında qızı gəlin aparırlar. İlan başa düşür ki, qız onu öldürmək isteyir, qızı elə vurur ki, qız o saat ölürlər. İlan yenə padşaha deyir ki, indi mənə Çin padşahının qızını almalısan. Əgər almasan, səni elə vuracağam ki, tos-tos olacaqsan.

Padşah bu dəfə də bir qız tapıb, əvvəlki kimi öyrədir. Toy gecəsi ilan bu qızı da çalıb öldürür. Aradan xeyli keçəndən sonra ilan atasına deyir:

– Sənin bütün kələklərini bilirom. Mənə aldığın qızlar nə Rum, nə də Çin padşahının qızlarıdı. Ona görə də onları öldürdürüm. Bu dəfə mənə Hind padşahının qızını almalısan, qırx gün, qırx gecə toy eləməlisən.

Padşah qorxusundan bütün var yoxunun hamısını töküb Hind padşahının qızını alır. Xəzinəsində nə qədər qızıl, gümüş vardısa hamısını kasıblara paylayır. Xəzinə boşalır. Toy gecəsi padşahın əli ürəyinin başında idi ki, yəqin ilan bu qızı da vurub öldürəcək. Onda Hind padşahına nə cavab verəcək. Hər tərəfdən ilanla qızı güdükçü qoyur. Güdükçülər gecənin bir vaxtında görürlər ki, ilan dönüb gözəl bir oğlan olub. Tez gedib padşaha xəbər verirlər. Padşah çox sevinir. Səhər oğlundan soruşur ki, niyə mənə zülm elədin, xəzinəmi boşaltdın?

Oğlan deyir:

– Zülmə yığıdığın dövləti, vari kasıblara qaytardığın üçün mən də camaatin alqış-duasından sonra dönüb bir oğlan oldum.

İKİ QARDAS

Deli qardaşnən hağıllı qardaş variymış, hağıllı qardaşın un-unbeş dənə qoyünü olar. Deli qardaş bunu hər gün aparar güdər. Hər gün qoynın biri eskiy gələr. Hağıllı qardaş soruşər ki, bu hara oldu. Dəli qardaş “satmışəm” diyər. Hağıllı qardaş diyər “bes pulu hanı”? Diyər pulunu sora gəl al, nisyə vermişəm.

Sora axıra bi dənə qoyün qalar, u da dəli qardaş apardığı yerdə kesif özü paylıyər. Ora bi parıcı tulliyər, bura bi parça tulliyər, ötən quşdərə. Böördən görər ki, quyün ağızının keseyən baxıy. Unda bi parça kesif un üsdünə tulliyər ki, pulnu geti. Sora ha gözdiyər gəlməz. Deli qardaş başdiyər keseyən getdiyi yeri qazmağa. Qazar haman çatar bi tiyan qızila. Keseyenə diyər qoxma, etimə yetdix aliyəm. Unnan iki dənəsini alıf geri qəyidər. Dəli qardaş gələr hağıllı qardaşa diyər ki, hələ ki, nisyəmin birini aldım, qızıl tiyanının bunu alıf qəyitdim. Hağıllı qardaş:

– Hardan aldın?

Diyər:

– Getdim tiyan ağızını aşdım, iki dənə aldım qəyitdim.

Sora ikisi də gidif bi tiyan qızılı gətirəllər. Getirif elə yerə qoyəllər ki, deli qardaşə diyəllər heş kesiyə dimə. Deli qardaş gidər hağıllına gələn yerdə danişər ki, belə iş var. Bir vədə düşər boğuşəllər. Hağıllı qardaş bunnan aralaşə bilməz, çıxar ağacə ki, qoy mənnən el çehsin. Dəli qardaş dalında qapılarnən ağacə çıxar. Sora ağacın divinə qızıl ühləriyən dəvə kərvanı gəlif yatar. Sora gecənin bi diyarı ağaşdən qapıları salar olarin basın. Araflar duruf qaçər ki, qiyamət qopüyü. Bi qədər sora dəli qardaş düşər yerə diyər bayax satdığım qoyunnərin pulu gəlif çıxdı, getirifdilər.

MOLLA İLƏ DOVŞAN

Molla bazara çıxanda bi dənə doşanı oltdı, apartdı bazara, ət altdı, bazarrix eliyitdi. Doşana verir diyir ki, get öydə dinə səvzəli aş bişirsinnər, qonax var. Soruşallar:

– A molla dayı, bu doşan nə qar, diyər bu məm buyruqxulumdu.

Molla gələr öyə diyər: beş dənə qonax var, aş bişir. Bazarda da aldixlarını doşan boynuna bağlıyər, doşan çıxıf gidər. Bi dənə də doşan öydə olar. Qonaxlar gələr görəllər doşan öydədi, aş da hazır. Qonaxlar diyər, a molla dayı, bu doşanı sat alax. Molla diyər, un qiymatını bacarmasuz. Qərəz, bi qiymat qoyallar satar. Satdı, bular da getdi.

Doşanı alan kişi apardı bazara, zəmbili dolduruf görəllər bağladı doşana, doşan çıxdı getdi. Axşam gedəllər na aş var, na şey, heş nə yoxdu. Kişi diyər, ay arvat, mən sa xavar göndərdim, bazarrix göndərdim ki, aş bişir. Arvat diyər, a kişi, sən haqlın hardadı, heş doşan da zəmbil gətirər?

Gəldilər savaxdan mollanın yanına didilər, a molla dayı, doşan yoxdu, çıxdı getdi. Molla diyər, sən doşanı yaxşı örgətməmisən, yaxşı qandırmamışan.

Molliyə diyəllər, gənə sizə qonağux. Molla diyər, yaxşı. Axşam qonaxlar gələr, görəllər olar diyən aş olmaz. Molla hirsənər, diyər ay arvat, niyə biz diyəni bişirməmisən? Molla duruf arvadını kesər. Heşnədimə tox üferdeyinə qan dolduruf, arvadın boğazına qoyubbuş,unu kesər: sora dütdəx çalar, arvat dirilər. Qonaxlar diyəllər dütdəyi bizə sat. Molla satar.

Savax gecə yiğilif dütdəx alana qonağ olallar. Aş bişirmiyəndə bu dəfə dütdəx alan başdiyər arvadı kesər. Sora ha dütdəy çalar, arvat dirilməz. Diyəllər:

– A molla, nə işdi sən bizim başımıza gətirsən?

Diyər molla ki, siz tərini bilməmisuz. Kişin arvadı çıxar gedər, ölər.

ÜÇ SUAL

Paccahin bir vəziri varmış. Uun da bir qızı varmış. Vəzir də duymuş çox. Bir gün paccah eşidər ki, vəzirin yaxşı qızı var. Paccah vəziri çağırıf diyər, üş məsələ soruştacam, tapbasan boynu vurucam. Un gün sa möhlət verəm.

Bir, iylixdə nə iylidi? İki, qüvvətdə nə qüvvətdidi? Üç, şirinnixdə nə sirindi?

Vəzir hər kəsdən soruştudu, didilər, biz bilmirux. Diyər:

– Ay paccah, izin ver, gedim bir qızım var, unnan halallıx alım, görüşüm, sora gəlim.

Vəzir gidər əhvalatı qızı diyər.

Qız diyər:

– Heş xüfət eləmə. Yi, iç, kef elə, ata minəndə sa o məsələni diycəm.

Pilo-cilonu yidilər, işdilər, ata minəsidi, atdanısıdı qız diyər:

– İylixdə çörək iylidi, qüvvətdə at qüvvətdidi, şirinnixdə ərnən arvat şirindi.

Bir də paccah gördü ki, vəzir kefi kök gəlir.

Paccah soruşar:

– Tafdınım?

Diyər:

– Bəli, tafdım. Bir qızım var, o tapıtdı.

Paccah diyər:

– Qızı bura gətirin görax hardan bilir.

Qız fayton göndərdilər gəldi, bir cənnət hurisi.

Qızdan paccah soruştudu:

– Sən buları hardan bilirsin?

Qız didi ki, mənim aşbazxanamda bişmiyən xörək yoxdu, uun iyisi ma gəlmir. Amma yeddi fəs mənnən uzaxda çörək yapılır, un iyisi maa gəlir. Mənim öymin dalınnan qəflan, əslan keçir, un gubbultusu maa gəlmir, amma at iraxdan gələndə gubbultusı gəlir. Bir dənə aman-zaman öy-

ladiydim. Atamın-anamın arasında yatmışdım. Əlim olarin altında qalmışdı. Ha uf elədim, baxmadılar. Unda bildim ki, ərnən arvat şirinmiş.

Paccah qızı alıv oturdu.

XAN İLƏ OĞLU

Məəm bavam diyidi ki, xan çarif bu camatı diyifdi:

– Ya qurbağanın səsini kesin, ya da bi qav aş, bi qız göndərin, uynən vaxdımı keçirim.

Diyi xanın oğlu camatın birini öyrətdi ki, üç gün icazə alın, sora gidin bi mal kesin, un barsaxlarını təmizdiyif, yarım metrə uzunnuxda qırıf, həmin barsağı üfürüf, dolduruf, hər başını bağlıyif nəfəs çıxmasın, hər gölə qurbağa olan, bi dənə tulliyə-tulliyə gezin. Həmin qurbağalar unu ilan bilif ağızını açəsi döyü, ya gecə, ya gündüz, elə bilcaxdı ki, bu barsax ilandı.

Sora xan üç günün başında ha gözdedi, qurbağa səs eləmədi. Xan çarif bulardan soruşdu ki, siz nətər kesdiniz bun sesini? Bular cavaf verdi ki, mal kesif ətini özümüz yidix, barsağını üfürüf dolduruf gölə atdix.

Xan didi, bunu sizə kim örgədifdi? Samatdan heş kim boynuna almadı. Didi:

– Özümüz biliydi.

Xan didi:

– Xeyr, bu işi mənim oğlumnan savayı heş kim bilməz.

Xan oğlunun boyunu vurdurdu, öz oğlunu qətl elədi.

ASLANLA CANAVAR

Bir gün bir ac canavar meşənin içərisi ilə təngildəyə-təngildəyə gedirdi. Birdən qarşısına bir aslan çıxdı və canavardan nə üçün təngildədiyini soruşdu. Canavar dedi, acınnan bu günə düşmüşəm. Bunu eşidən aslan, canavara əmr elədi ki, arxamca gəl. Onlar xeyli getmişdilər ki, meşənin içərisindəki talanın ortasında bir öküz otladığını gördülər.

Aslan o dəqiqə marita yatdı. Sanavara dedi:

– Keç qabağıma, gör gözlərim qızarıb?

Canavar aslanın gözlərinin qıpçırmızı olduğunu dedi.

– İndi də keç böyrümə, gör böyrüm enib-qalxır?

Olduğu kimi aslana dedi. Əmr etdi ki, keç arxama, gör tüklərim biz-biz olub?

Dedi:

– Bəli. Söz canavarın ağızından çıxan kimi aslan öküzün üzərinə atılıb onu parçaladı.

Canavara dedi:

– Doyunca ye.

Canavar doyunca yeyib, aslanla sağollaşıb getdi. Bir az keçmiş canavarın əvvəlki vəziyyətinə düşmüş bir ac çäqqal canavarın qarşısına çıxdı. Canavar çäqqalın nə üçün bu günə düşdüyüünü soruşdu. O, ac olduğunu bildirdi. Canavara əmr etdi ki, dalimca gəl. Çäqqal canavarın arxasında getdi. Onların qarşısına hörukədə bir ayğır çıxdı. Canavar tez marita yatdı. Çäqqala əmr etdi ki, keç qabağıma, gör gözlərim qızarıb?

Çäqqal baxıb dedi:

– Xeyr.

Canavar əmr etdi ki, de, qızarıb.

Çäqqal dedi:

– Qızarıb.

– Keç böyrümə, gör boşum enib-qalxır?

Dedi:

– Yox.

Canavar qışqırdı ki, de, boşum enib-qalxır.

Çäqqal dedi:

– Enib-qalxır.

Canavar çäqqala dedi:

– İndi də gör tüklərim biz-biz olub?

Çäqqal dedi:

– Xeyr.

Canavar yenə qışqırdı:

– Denən olub. Çäqqal dedi, olub. O dəqiqə canavar ayğırın üzərinə tullandı. Ayğır ona cüt ayaqlı bir təpik vurdu. Canavar o dəqiqə yerə sərildi. Çäqqal gəlib canavarın başının üstündə dayandı və dedi:

– Hə, indi gözlərin də qızarıb, boşun da enib-qalxır, tüklərin də biz-biz olub.

HAQQI-SAY

Biri variymış, biri yoxiymiş, iki qonşu – müsəlmanla yəhudi variymış. Bunlar 40 il qonşulux eliyitdilər, amma nə müsəlman yəhudi tərəfə əyax basmiyitdi, nə də yəhudi müsəlman tərəfə. Günnərin bir günü bərk acidix düşür, müsəlmanın ailəsi ac iyidi, yəhudi varri yaşıyirdi. Müsəlman arvadını yəhudi-nin yanına göndərir ki, borc azuqə alsin, uşaxlar acınnan qırılır.

Arvad qonşuyə keçir, vəziyyəti danışır. Yəhudi arvadıyanın bu arvada toxtaxlıx verir, beş tay un, beş tay qənd gətirif bunların öyünlə qoyuf gedillər. Yəhudilər bir də qayıdış müsəlman kişiyə 150 dinar pul, bir dənə də tərəzi verdilər ki, un ilə qəndin alverini aparıf, pul qazansınnar. Yəhudi ərz elədi ki, un və qənd halal xoşunuz olsun, qaytarmiyin, amma əliniz uzananda pulunan tərəzini qaytarın. Müsəlman alver eliyir, varranır, nökərrər saxlıyır. Yəhudi çox gözdiyir ki, müsəlman pulunan tərəzini qaytarar. Amma müsəlman qaytarmır. Günnərin bir günü yəhudi müsəlman qonşusunu kilsədə görür, pulunan tərəzini qaytarmağı onun yadına salır. Müsəlman bunun avırını etəyinə tökür, diyir:

– Ə, pulu da, tərəzini də qaytarmışam, nə istiyirsən mənnən?

Yəhudi dinmir, fikirləşir ki, bəlkə pulunan tərəzini arvadına veritdilər. Öyə qayıdış arvadının soruşur, o da diyir ki, qaytarmiyitdilər. Yəhudi müsəlmana diyir ki, mən kilsəni də, Tövratı da atdım bir tərəfə, gəl pənah aparaq sizin Məhəmməd Peyğəmbərin yanına, o, disə ki, sən pulunan tərəzini qaytarmışan, mən razı qalaram, yox, disə ki, verməmisən, onda gərək qaytarasan. Müsəlman fikirrəşdi ki, Məhəmməd Peyğəmbər məni qoyuf yəhudinin tərəfini saxlamaz. Sözdəşilər, razılaşdırılar ki, Məhəmməd Peyğəmbərin yanına birlikdə getsinnər. Bunlar Məhəmməd Peyğəmbərin yanına behişt bağınnan keçif getməliyidilər. Müsəlman tez gəlir, gözdiyir, yəhudi gəlif çıxmır. Bu, behişt bağınnan bağbanın

icazəsiylə keşməliydi. Bağban bunnan soruşur ki, sən nə millətsən? Kişi qayıdır ki, şükür Allaha, müsəlmanam. Bağban qayıdır buna ki, ey müsəlman, sonra nəfsin olar ha? Müsəlman üç dəfə “ay töbə“ didi. Bu söz-söhbətdən sonra bağban müsəlmana behiştən keşməyə icazə verdi. Bir az getmişdi ki, yolun qıraqında pəzəvəng bir itin yatdığını gördü. Qorxusunnan yerində donuf qaldı. İt əyağa dursa, bunu şil-küt eliyordi. Bağban didi:

– Bala, niyə durmusan, get, qorxma, bağın itidi, tutan döyül.

Bu qorxa-qorxa itin yanının keçəndə itin qarnında buna hürən quçiyhlərin səsini eşitdi. Əstəfürüllah! Bir şey qanmadı, getdi. Sonra gördü ki, bir arvad xeylağı bir təndir çörəyi yapıb başına qoyutdu, buğlana-buğlana “ay acınnan ölürmə“, ay acınnan ölürmə“ diyə-diyə başaşağı gedir. Kişi hes nə anlamadı. Başında bir təhnə çörək aparır, özü də acınnan öldüyü bildirir. Baş tappadı gördüyünnən. Bir az qavağa gedif gördü ki, quş yasin duası oxuyur, qalxır havaya, enir yerə, gənə qalxır... Dəyandı baxdı, mat-məətəl qaldı, didi, şükür səən böyükluğuna, ya Rəbbim, bu quşa bax, yasin surəsini nətəri oxuyur. Bu yoluna davam eliyir, gedif bağın axırına çıxanda görür ki, adamı valeh eliyən bir alma ağacı var. O qədər gözəl almalar var ki, diyir mənnən bir dənə üz. Sən dimə, bağban da bu almaları nəzərində tutuf müsəlmana diyif ki, nəfsin olar ha?

Kişi özünü saxliyə bilmir, diyir:

– Ə, bağban dalda qaldı, qoy habı almadan üş dənə üzüm.

Üş dənə alma üzür. Birini soyuf görür ki, içi dolu xırda qurdalar, civir- civir qayniyir. İkinci almanın soyuf görür ki, zə-hər kimidi. Üçüncüyü soyuf görür ki, bir qaviğı var içi çürüyüdü. Qərəz almaları iyiyəmmədi. Bu gedif Qurbanoldağumun yanına çatanda gördü ki, qonşusu yəhudi onun yanındadı. Bu işə çox təəccüf elədi. Soruşdu ki, sən nətəri oldu ki, mənnən qavağa gəlif çıxdın bura. Yəhudi bildirdi ki,

gözdərimi açanda özümü burda gördüm. Yəhudi soruşur ki, bəs sən hardan gəldin. Müsəlman diyr ki, beyişt bağının keşmişəm. Nəysə, bunlar Məhəmməd Peyğəmbərin yanına gedillər. Peyğəmbər müsəlmənnan hansı millətdən olduğunu soruşdu. Kişi dilləndi:

– Şükür Allaha, müsəlmanam.

Yəhudiyə eyni sualla müraciət etdiydi o, “yəhudiyəm” – didi.

Sonra Peyğəmbərin sualına cavab olaraq müsəlman behişt bağının keçif gəldiyini, yəhudi isə gözünü açanda özünü burada gördüğünü söylədi. Peyğəmbər müsəlmana didi ki, behişt bağının girif- çıxana qədər nə görmüsənsə, danış, qoy yəhudi eşitsin.

Diyir:

– Vallah, mən gəldim bunu gözdədim, gəlmədi. Mən behişt bağına girdim, bağban maa didi ki, müsəlman, sonra nəfsin olar ha? Didim, a tövbə! Bağa girəndə yekə bir it gördüm, qorxdum, bağban ürək-dirək verdi, itin yanından keçəndə onun qarnındakı balaları maa hürmağa başladılar. Sonra başında təzə yapılmış çörək aparan qadın gördüm. O, “ay acınnan öldüm, ay acınnan öldüm” diyrədi. Peyğəmbər soruşdu ki, daha nə gör-dün? Kişi duruxdu, fikrə getdi, bilmədi almaları üzdüyüni bildirsin, yoxsa yox. Axı o, behişt bağına girəndə bağbanın “nəfsin olar ha” sualına “ay tövbə” dimişdi. Məhəmməd Peyğəmbər bunun fikrini duyur, diyr, əyər sən düzünü dimə-sən, Həzrət Cəbrayılı çağıraram cəzanı verər. Kişi danışmağa məcbur olur. Behişt bağındaki alma ağacının üş dənə alma üzdüyüni və almaların içinnən çıxannarı danışır. Məhəmməd Peyğəmbər bunun səbəblərini bildirir.

Diyir:

– Sən o iti gördün ha, o saa dəymədi. Amma onun qarnındakı balaları saa hürdülər. Bu, o dimaxdı ki, bir zaman gəliciyih kiçiklər bööyhləri saymiyiciyh, ağısaqqalları hörmətsiz eliyiciyh, onları ələ salıcıyh, nüfuzdarını aşağı salıcıylər.

Oğul atanın, qız ananın üzünə duruciyih, insannarda insannıx qalmayısidi.

O çörək aparan arvadın sözdərinin mənası bu idi ki, bir vaxt gəliciyih, millət o qədər hündür, daş, kərpic binalar tikiciyh, amma yerdə, torpaxda oturmağın həsrətində olasıdlar. Dünya malına həsrətdə oluf, yerdə oturmax arzumanında olasıdlar.

Yasin surəsini oxuyan quş Allahın kələmini əzbərləyib, özü isə buna əməl eləmiyən ruhanidir. O almaları gördün ha, onlar görkəmi gözəl, amma dilləri acı, zəhər, qaynananın, qaynatılanın üzünə duran, dava-dalaş salan zənənlərdi.

Məhəmməd Peyğəmbər müsəlmanın üzünə baxıf soruşdu ki, sən o hümmətdərdən olmax istəmirsənsə, yəhudinin pulunu da, tərəzisini də qaytar. Axı o saa yaxşılıx eliyitdi.

Müsəlman təzim eliyif qayıdır ki, ya qurban olduğum, məni o hümmətdərdən eləmə. Ya rəbbim, pulu da, tərəzini də qaytararam.

Haqqı-sayı itirmək günahdı. Yəhudi müsəlman qonşusuna əl tutmuşdu, onun ailəsini aclıxdan xilas eləmişdi. Müsəlmanın ailəsinin üsdündə onun haqqı-sayı varyiydi. Qurban olduğum Məhəmməd Peyğəmbər bu haqqı-sayı keşiyində durdu.

QORXAQ

Qədim zamanlarda bir qorxaq var imiş. O, evli idi. Gündərin bir günü axşam üstü ər və arvad pəncərənin yanında oturmuşdular, birdən arvad ərinə dedi:

– Bax, yolda qızıl var; get onu götür.

Qorxaq yola çıxdı, lakin heç nə tapmadı, arvadı onu aldatmışdı. O, geri qayıdarkən arvad qapını bağlamış və ərinin yalvarişlarına baxmayaraq onu içəri buraxmırıldı. Arvadının inadkarlığına qarşı dura bilməyəcəyini görən və onu bu günə salan, qorxaqlığına görə özünü danlayan qorxaq yola düzəlib gözü gördükəcə getdi..

O, bir az getdikdən sonra qızıl yükü aparan sahibsiz dəvələrə rast gəldi, qorxaqlığına görə dəvələrə toxunmadan onların yanından ötüb keçdi. Xeyli getdikdən sonra birdən onu bir nəfər qarşılıyaraq soruşur:

– Sən dəvə karvanı görməmisən ki?

Bizim qorxaq qayıdır ki, görməmişəm, ancaq mən onları taparam, çünki mən cadugaram.

Dəvələrin sahibi qorxağa bildirdi ki, əgər o dəvələri tapsa, yüz dənə onluq alacaq. Bu zaman qorxaq dəvələrin onun tanıldığı bir meşədə olduxlarını bildirdi. Dəvələrin sahibi həmin meşəyə gələrək heyvanlarını tapdı. Sadugarın yanına qayıdaraq və etdiyi pulları ona verdi.

Bir dəfə bizim qorxağın yaşadığı dövlətin padşahının atasından yadigar qalmış qızıl üzüyünü oğurlamışdır. Padşah çox istədiyi üzüyünün oğrusunu tapmaq üçün dövlətinin bütün cadugarlarını yanına çağırır. Lakin onların heç biri oğrunun kim olduğunu bilmirlər. Bu vaxt dəvələrin sahibi padşahın ayaqlarına sərilərək dedi:

– Ey böyük hökmər! Mən bir dəfə qızilla yüklənmiş dəvələrimi itirmişdim, əgər əmr etsən, onu tapan cadugarı sənin hüzuruna gətirərəm.

Padşah həmin cadugarı gətirməyi əmr etdi. Dəvələrin

sahibi bizim qorxağı axtarıb tapdı və onu padşahın hüzuruna gətirdi. Padşah qabaqcadan içərisinə kəpənək qoyulmuş qutunu qorxaq cadugara göstərərək, dedi:

– Əgər bu qutuda nə olduğunu bilsən, şübhəsiz, mənim sevimli üzüyümü oğurlayanı da bilərsən.

Padşah qutunu ona verən kimi qorxaq öz dilində arvadını söyüdü:

– “Eh, kəpənək!” Sən məni qonşuların gözündən saldın və gör nə ilə məşğul olmağa məcbur etdin!

Padşah “kəpənək” sözünü eşidən kimi sevincindən çıçırdı:

– Sən həqiqətən böyük cadugarsan! Görünür, sən üzüyü də tapa bilərsən!

Qorxaq, padşahdan vaxt istəyib, getdi.

Üzüyü, padşahın vəzirlərindən biri oğurlamışdı. Vəzir, padşahın sözlərini eşidən kimi işin üstünün açılacağından qorxaq yalançı cadugara yaxınlaşaraq onun qulağına piçildədi:

– Ey böyük cadugar! Məni bələdan qurtar: bu üzüyü götür, padşahın istəkli kor qazına ver udsun.

Qorxaq vəzirin sözlərindən sevindi və bu barədə padşaha heç nə deməyəcəyini bildirdi. Cənəbi bu ona padşahın üzüyünü tapmaq imkanı verirdi. Cadugar kor qazı tutaraq üzüyü onun boğazına ötürdü. Padşah müəyyən edilmiş gün qorxaq – cadugarı yanına çağıraraq dedi:

– Hə, qardaş, indi mənim sevimli üzüyümü tap.

Qorxaq-cadugar padşahın kor qazını onun yanına gətirməyi əmr etdi. Padşahın əmri ilə qazı gətirdilər, qorxaq qazı kəsərək onun xirtdəyindən padşahın üzüyünü çıxartdı. Padşah bizim qorxağın da iştirakı ilə bu münasibətlə böyük ziyafət verdi. Ziyafətdən sonra o, cadugara onun istədiyi bütün mükafatları verdi.

Bir neçə gündən sonra padşah hamama getdi. Bu vaxt bizim qorxaq onun bağışladığı atla çaya yaxınlaşındı. Hamamın yanından keçərkən birdən elə qışkırdı ki, at hürkərək onu yerə sərdi və o, yaralandı. Padşah səsə çölə çıxan kimi hamam uçub

töküldü. Padşah qorxaqdan niyə belə bərkdən qışqırdığını soruşarkən, o dedi:

– Ey böyük hökmdar! Mən hamamın uçacağını bilərək atdan düşüb bərkdən qışqırdım ki, sən tezliklə hamamdan çıxa biləsən.

Padşah, qorxaq-cadugarın onun həyatını xilas etdiyini görərək onu ikinci dəfə qızılla mükafatlandırib, pal-paltar verib yola saldı.

Bizim qorxaq varlanaraq arvadının yanına döndü. Onlar uzun illər xösbəxt, sakit və varlı həyat yaşadılar və artıq arvad ərinin qorxaqlığını yadına salmırıldı.

Göydən üç alma düşdü: biri bu nağılı danışanın, biri qulaq asanın, biri də Allahın.

XEYİRXAHLA BƏDXAH

Biri variydi, biri yoxiydi, Allahdan başqa heç kim yoxiydi.

Bir xeyirxah və bir alçax varyidi. Onlar dostlaşırlar. Onlar hərəsinin cibində bir dənə çörəklə yolla gedirdilər. Yolda bərk acıllar və alçax xeyirxaha deyir:

– Gəl əvvəlcə sənin çörəyini yeyək, gələn dəfə acanda isə mənim çörəyimi yeyərik.

Beləliklə, o, xeyirxahı aldadaraq onun çörəyini yeyirlər. Bir müddət sonra bərk acan xeyirxah alçağa dedi:

– Qardaş, gəl indi də sənin çörəyini yeyək.

– Bağışla, əzizim, vermərəm! Əgər biz indi mənim çörəyimi yesək, sonra mən ac qalaram - deyə alçax cavab verdi.

Yoldaşının bu hərəkətindən inciyən xeyirxah onunla ağızlaşaraq öz yolu ilə getdi.

O, xeyli vaxt ac-yalavac gəzib dolaşdıqdan sonra nəhayət yiyeşiz bir dəyirmana rast gəldi. O dəyirimanı girərək dəyirman təhnəsinə qalxıb yatdı. Gecə o, ayı, onun dalınca canavar və tülküün dəyirmana girdiklərini gördü. Onların üçü də dəyirmando oturdular. Ayı və tülkü çox şən idilər, zarafatlaşır və gülürdülər, canavar isə sakit oturmuşdu, kinli və qaraqabaq idi. Birdən ayı tülküyə müraciətlə dedi:

– Tulküciyəz, desənə, nədən belə şənsən!

– Mən necə şən olmayım? Bax o görünən kəndin yanında böyük, qollu-budaxlı bir ağac var; onun altında tükənməz xəzinə gizlədilmişdir; mən oradan pul götürüb xərcləyir və şükür Allaha, çox yaxşı yaşayıram- deyə tulkü cavab verdi.

– Bəs sən niyə belə şənsən?- deyə tulkü ayıya müraciət etdi.

– Bax o görünən dağın meşəsinin qırağında qoca bir ağac var, onun enli gövdəsi bal ilə doludur; Mən hər gün o ağaca çıxaraq doyunca bal yeyirəm. Nəyə görə mən dərd çəkməliyəm?- deyə ayı cavab verdi.

– Qardaş, sən niyə belə qaradınməzsən və sakit görünürsən? – deyə onlar canavardan soruşurlar.

– Mən necə qəmli olmayım? – deyə canavar mızıldadı, artıq üçüncü gündür ki, acam. Kəndin yaxınlığında qoyun sürüsü var, lakin orada nəhəng bir it sabaha kimi gözlərini yummur, sürüünün yanında gəzir, qorxumnan bir dənə qoyunu apara bilmirəm. Çox təəccüblüdү ki, heç kim o iti öldürmür, halbuki kim bunu etsə onun üçün faydalı olardi: buranın padşahının qızı xəstələnibdir və onu həkimlər müalicə edə bilmirlər. Padşah qızını müalicə edən adama ərə verməyi vəd edir; əgər həmin itin beynini süründəki bir qara qoyunun beyni ilə qarışdırıb padşahın qızına yedizdirlər, o sağalar. Lakin mənim bədbəxtliyimdən bunu başa düşən bir adam yoxdur ki, gözəl şahzadəni müalicə edərək onunla evlənsin, mənim isə lənətə gəlmış itdən canım qurtarsın.

Xeyrxah insan bu söhbətlərə qulaq asdı. O, səhər yuxudan duraraq qızı xəstə olan padşahı axtarmağa getdi. Padşahın paytaxtına gələrək onun qızını müalicə edə biləcəyi barədə söz-söhbət yagmağa başladı. Dərhal bu barədə padşaha xəbər verdilər; o xeyrxah insanı yanına çağıraraq dərdinə kömək etməyi xahiş etdi və vədinə əməl edəcəyini bildirdi. Xeyrxah insan sürüdən qara bir qoyun və sürüünü güdən nəhəng iti gəttidirdi, onları kəsərək beynlərini çıxardıb qatışdıraraq padşahın qızına yedizdirdi. Qız dərhal sağaldı. Padşah təntənəli toy məclisi quraraq qızını xeyrxah insana verdi. O kürəkənini yaxın adamları ilə tanış etdi, çoxlu var-dövlət bağışladı. Xeyrxah insan hündür ağacın altındaki xəzinəni və ağacdakı balı gətirərək rahat və varlı yaşamağa başladı.

Bir müddət sonra onun yanına dilənçi və ac-yalavac vəziyyətə düşmüş alçaq dostu gələrək belə varlı yaşamasını görüb soruşdu:

– Qardaş, sən belə vəziyyətə necə çatmışan?

Xeyrxah dedi:

– Filan tərəfdə, filan yerdə bir dəyirman var; ora get,

təhnəyə çıxaraq gecəni yatannan sonra mənim bu var-dövlətə necə çatmağımı bilərsən.

Alçaq insan dəyirmanı axtarıb taparaq təhnədə uzanıb gözləməyə başladı. Gecə həmin ayı, canavar və tülkü dəyirmana gəldilər. Bu dəfə canavar şən idi, ayı ilə tülkü isə qəmli görünürdülər. Ayı tulkudən nə üçün qəmli olduğunu soruşur. Tülkü cavab verir ki, onun xəzinəsini qarət ediblər, yaşamağa vəsaiti yoxdur. Ayı da deyir ki, ağacı kəsərək balı aparıblar.

Canavar isə deyir :

– Lə'nətə gəlmış iti öldürərək onun beyni ilə şahzadəni sağaldıblar. Artıq mənim düşmənim yoxdur. Mən hər gün bir qoyunu aparıb yeyirəm.

– Elə bil ki, bizə bir insan qulaq asır – deyə tülkü anladı.

– Belə olmasa idi bizim sirrimizi kim bilərdi ki? – deyə ayı donquuldadı.

– Gəlin onu axtaraq; bəlkə o indi də buradadır.

Onlar dəyirmanı axtararaq təhnədə yatmış alçaq insanı tapırlar və tikə-tikə parçaladılar.

Alçaq insanın ömrü belə sona çatdı.

TACİR MEHDİNİN NAĞILI

Biri variydi, biri yoxuydu. Keflinin kefi kök, kasıvin dərdi çoxuydu. Keçmiş əyyamda Azərbaycan torpağında addı-sanni, şan-şöhrətdi Mehdi adlı bir tacir var idi. Mehdi tacirin mal-dövləti, qızıl-gümüşü sərvəti aşib-daşmışdı. El-obada, mahalda hamı onun səxavətinnən İranda, İraqda dünyanın çox yerində olan nüfuzunnan danışardılar. Tacir Mehdinin mal-dövləti nə qədər çoxuydusa, onun səxavəti, hamiya olan qayışı onnan da çoxuydu. Allah bu kişiyə hərtərəfli xoşbəxtlik bəxş etmişdi. Mehdi tacir düz qamətli, enli kürəkli, ağbəniz, qara göz, qara qaş, uca boylu bir şəxs imiş. Hamı onun yerişinən, duruşunnan davranışının danışarmış. Söyləyillər ki, kişinin şirin söhbətinnən, baxışından, duruşunnan doymaq olmazmış. Onun danışdırın bir də danışdırmaq isteyirdi. El onu, o eli çox sevirdi. Mehdi tacir uzaq ölkələrə səfər edərkən, şəhər əhalisinə daş-qaş paylayırdı. Ehtiyacı olanları sevindirir və onlardan tələb edirdi ki, xeyir-dua verin bu uzaq səfərdən uğurla qayıdım. Bu uğurda sizin də payınız var. O, həm səfərə çıxanda, həm də səfərdən qayıdanda şəhər əhalisini beləcə sevindirərdi. Onun şöhrəti hər tərəfə yayılmışdı. Mehdi tacir kimsəsizlərin dayağı, kasıvların köməyi idi.

Onun Gülbadam adlı bir qadını, Əli adlı bir oğlu variydi. Qadını da, oğlu da özü kimi adamlara qarşı mehriban, ləyaqətli idilər. Tacir Mehdinin şəhərdə onlarca dükanı var idi. O, uzaq şəhərlərdən gətirir, tacir köməkçiləri də satardılar. Bir gün tacir Mehdi yenə uzaq səfərə çıxmalo olur. O, həm şəhər əhalisi ilə, həm də öz ailə üzvləri ilə halallaşmalı olur. Onlarla mehribancasına görüşür, karvaniyla yola düşür. Mehdi tacirin belə səfərləri üç-dörd ay çəkirdi. Kişinin Şərq ölkələrində tanışanları, tacir dostları çoxuydu. Hara gedirdi, uğuru həmişə olurdu. Yollarda ona dəyib dolaşan olmazdı. Bu səfərdən də tacir Mehdi çox xeyirlə qayıtdı. Səfərdən qayıtması şəhərdə toy-bayrama çevrilərdi. Günlərlə Mehdi tacirin yanına gedib-

gələnlərin arası kəsmirdi.

Tacir Mehdinin oğlu Əlinin evlənmək vaxdı çatmışdı. Şəhərin adlı-sanlı adamları tez-tez onun yanına gələr və ondan xahiş edərdilər:

– Ay elimizin-obamızın şərəfi, səndən təvəqqə eləyirik, icazə ver, Əlinin toyunu edək.

– Sizi həmişə hörmətli olasınız, Əliyə qız seçin. Nə vaxt isdəyirsiniz, edək.

Bu söhbətə evin qadını Gülbadam da qoşuldu. Gülbadəmin təklifinə görə tacir Mehdinin tacir yoldaşının qızı Gülcəmalı Əliyə layiq bildilər. Şəhərin sayılan adamlarının tacir Mehdi bir xoş gündə Gülcəmalın atası Mirdamətin həyətində göründü. Mirdamət gələnnəri xoş qarşılıyib, onları evə də'vət etdi.

Mehdi tacir və adamları Mirdamətə gəldiklərinin məqsədini belə açıqladılar:

– Mirdamət tacir, sənə məlum olsun ki, biz buraya həmişəki kimin qonaq gəlməmişik. Bizim bugünkü məqsədimiz başqadı. Belə ulu Allahın adı ilə, Peyğəmbərin buyruğu ilə şəriətimizin qanununa əsasən sizin öhdənizdə olan bir daşı sizin divarınıza qoymaq istəyirik. İstəyirik ki, qızınız Gülcəmal Mehdi tacirin oğlu Əlinin evinə bəzək olsun.

Mirdamət:

– Çox əcəb edibsiniz, bir qız bir oğlanındı. Həndəqala mən Mehdi tacir kimi addı-sanni bir şəxslə qohum olmaq şərəfinə nail oluram. Qız sizə qurbanı. “Hə”si mənnən, icrası sizdən.

Elçilər xörək yeyib, çay içib təmannaşdırılar. Onnar birbaşa toy gününü müəyyənəşdirildilər. Hamı xeyir-dua verib, məclisdən mürəxxəs oldular.

Əli şəhərdə tanınmış cavannardan idi. Maşallah kişinin oğlunun qanacağına, qəddi-qamətinə, tərbiyəsinə. Tacir Mehdi var-dövlətdən daha əziz, daha vacib Əlini tuturdu. Pərvanə çırığın başına dolanan kimi o da, Əlinin başına dolanırdı. Alla-

hin ona bəxş etdiyi bu tək oğulu vardan, dövlətdən artıq tuturdu.

Bəli, vədə gəlib çatdı. Tacir Mehdi Əlinin toyuna başla-
di. Yeddi gün, yeddi gecə yeyən içən, oynayan-gülənlər
Gülcəmalı böyük bir izdihamla Əlinin evinə köçürdülər. Toy
iştirakçıları toyun bu son günündə tacir Mehdiyə gözaydınılığı
verib, ayrıldılar.

Əli ilə Gülcəmalın evlənməsinnən üç gün sonra onnarın
hər ikisini həzuruna çağırıb, onnara belə xeyir-dua verdi:

– Mənim balalarım, həm mən, həm də siz murazına
çatdırınız. Allah sizi xoşbəxt eləsin, qoşa qariyasınız. Mən sizin
yaşayışınız üçün hər şəraiti yaratmışam. Heç bir ehtiyacınız
yoxdu. Sizə ən böyük məsləhətim budur, mehriban yaşayın,
səmimi yaşayın, indi isə gedin işinizdə olun.

Tacir Mehdi indi arxayınlışmışdı. Yeganə oğluna toy
edib atalıq borcunu yerinə yetirdiyi üçün Allaha şükür
diləyirdi. Özünü bir növ borcdan qurtarmış adam kimi azad
hiss edir, daha uzaq səfərə çıxmaga ehtiyac duymadığını
düşündürdü. Öz-özünə deyirdi ki, əshi, bəsdi. Daha qocalmışam,
oturum arxayı qazancımdan yeyim dolanım. Mənim nəyim
çatışmir ki, bu şəhər mənim, o şəhər sənin deyib gəzirəm.

Tacir Mehdi belə də etdi, rahatlanıb xoş gün keçirməklə
məşğul oldu. Bir müddət tacir Mehdi beləcə dolandı.

Günnərin bir günü bəd bir hadisə tacir Mehdinin üstünü
kəsdi. Ömrü boyu sağ-salamat yaşayan kişi xəstələnib yatağa
düşdü. Ailəni qara günlər yasa döndərdi. Şəhərdə elə bir adam
qalmadı ki, tacir Mehdiyə əlindən gələn köməyi əsirgəməsin.
Ancaq tacir Mehdi yaxşılaşmırıdı kın, yaxşılaşmırıdı. Kişi
getdikcə ağırlaşırıdı.

Bir gün tacir Mehdi oğlunu yanına çağırıb belə nəsihət
verdi:

– Oğul mən daha yaxşılaşmırıam. Deyirlər vəsiyyət
yüngüllükdü. Sənə üç şeyi vəsiyyət edirəm.

Birincisi odu ki, olmaya-bilməyə mənim bu var-dövlətimə
haram qatasan, qumarbazlıqqa qoşulub xanimanımı dağıdasan.

İkinci odu ki, mənim dostlarımıla əlaqəni kəsmiyəsən.
Qoy deməsinnər kin, tacir Mehdi dən sonra onun qapısını açan
olmadı.

Üçüncüsü odu ki, ailənnən mehriban dolanasan, arvad-
bazlıq uymayan, ailə yanında üzü qara olmayan. Məni də
yaxşı dəfn elə, adıma layiq işlər gör.

Kişinin bu söhbəti zamanı qaravaşlardan biri içəri girib
tacir Mehdiyə belə bir xoş xəbər gətirdi:

– Ey başımızın tacı, gözün aydın olsun, oğul nəvən oldu.

Tacir Mehdinin üzü güldü, qaravaşa xələt verif yola
saldı. Oğlu ilə söhbəti yenə davam etdirdi:

– Allah sənə qurban olum, bir əhdimə də çatdım. Oğul,
uşağıın adını Mehdi qoydum.

Tacir Mehdinin dostları onu hər gün yoluxmağa gəlir və
ən əsası dünyaya gəlmış nəvəsi üçün ona göz aydınlığı
verirdilər. Son günlər kişinin əhval-ruhiyyəsi qismən yaxşılaş-
mışdı. Kişinin sevinci aşib daşmışdı. Ancaq xəstəlik öz işini
görürdü. Bir gün tacir Mehdinin halı xarablaşdı. O, bir daha
ayağa qalxmadı. Tacir Mehdi gözünü yumub dünyadan köcdü.

Əli atasına ehsan verdi, onu hamının ürəyindən olan kimi
götürdü, dəfn etdi, başdaşı düzəltdi, gözəl bir kümbəz qurdurdu.

Əli atasının ölümündən sonra tükanlara baş çekir, onlara
rəhbərlik edirdi. Xoş xasiyyət, həlim təbiətiylə hamı tərəfin-
nən hörmətlə qarşılındı. Amma sən demə, qara gün geridəy-
miş, acınacaqlı günlər gəlib Əlinin ailəsinə daxil olacaqmış.

Bir gün Əli işdən qayıdanda onu bir neçə tay-tuşdarı
qarşılıdı. Onnar Əliyə böyük ehtiram göstərərək yaxındakı
binaya apardılar, ona hörmət edib şirindillik etdilər. Həmişə
ona hörmət edib, tək qoymayacaqlarını bildirdilər. İndi Əli hər
gün işdən qayıdanda bura dönür. Gecədən xeyli keçənə qədər
bunnarnan yeyib-içir, gününü əyyaşlıqda keçirirdi. Bir gün
belə, beş gün belə. Əli daha qumarbazlıqda da qurşandı.
Gülcəmalın günü qara olmuşdu. Əli hər gün evə sərxoş halda
gəlirdi. Ev öz normal həyatını itirmişdi. Gülcəmal Əlinin bu

xoşagəlməz hərəkətlərinə dözdürdü. Bir gün Gülcəmal eşitdi ki, Əli dükanları uduzub. Beləliklə Əli atasının mülkünü də uduzdu. İndi ailə çətin vəziyyətdə qalmışdı. Tacir Mehdinin qurğubüsəti, sərmayəsi tamam dağılmışdı. Ailə ağır vəziyyətə düşmüştü. Gülcəmal atası evindən gətirdiyi qızıl əşyaları satıb onun hesabına ailəni dolandırırdı.

Bir gün Əli evə yornuq halda gəlmişdi. Halı pərişan idi. Gülcəmal hələ indiyə qədər bir dəfə də olsun Əlinin xətrinə dəyən söz deməmişdi. İndi Əliyə müraciət edib dedi:

– Ay Əli, mən indiyə kimi sənin hərəkətinə dözmüşəm. Ancaq indi sənə bir məsləhət vermək istəyirəm. Mən belə məsləhət görürəm kin, mərhum atayın çox etibarlı dostları var. Sən gəl həmişə atan ağızdolusu razı danışlığı tacir Həsənin yanına get. Daha burada bizə heç kəs kömək edə bilməz. Onu bilkin, belə getsə bütün şəhərdə biyavir olacaqıq. Əli dedi:

– Ay Gülcəmal, mən hər şeyi alt-üst etdim. Mən o dostların yanına nə ilə gedə bilərəm.

Gülcəmal:

– Əli, mən sənin yol xərcini verəcəm. İşin tutar, yaxşı olar, qalarsan. Mən bir il, iki il, Mehdi ilə dolanacam. Mənim haqqımda fikir eləmə.

Əlinin başqa əlacı yox idi, razılaşdı.

Gülcəmal onu günnərin bir günü İrana gedən bir karvannan yola saldı.

İndi Gülcəmalnan Mehdi burada qalsın sizə kimnən xəbər verim, Əlidən.

Əli gəlib İrana çatdı, soraqlaşıb tacir Həsənin evini tapdı. Tacir Həsən Əlinin gəlməsinən çox şad oldu, ona hörmət etdi. Dostunun ölümünün isə bikef oldu. Bir axşam süfrə zamanı tacir Əhməd Əlidən soruşdu:

– Oğul, indi söylə görüm, fikrin nədi?

Əli atasının sonrakı vəziyyəti olduğu kimi tacir Həsənə danışdı. Tacir Həsən dedi:

– Əli, sən narahat olma, itirdiklərini tapacaqsan. Bir iş

var kın, bir daha etdiyin yaramazlıqları təkrarlamayasan. Mən burdan ora kömək etmiyəcəm. Günü sabahdan bazardakı dükənnardan birini sənə bağışlayıram. Ağilla işə başla, çevik ol, təmizkar ol.

Tacir Həsən Əlini bazara gətirdi 39-cu dükəni ona bağışladı, üstəlik söz verdi kin, indi gələn karvanı bütünlükə ona verəcək. Tacir Həsən Əlini bazarbaşı ilə tanış edib qayıtdı.

Əlini indi bütün bazaarda olannar tanır, ona hörmət edirdilər. Bir neçə gün içərisində Əlinin ayağının sayasının alış-verisi uğurlu gedirdi. Hamı onun bu xeyirxahlığına ehtiram bəsləyirdi. Bir gün Əli bazarbaşına dedi:

– Sən gəl mənə yaxşılıq elə, 40-cı otağı mənə sat, ailəmi gətirim orada yaşayaq.

Bazarbaşı Əlinin mə'rifətinə xoşu gəlirdi, ona görə də razılaşdı. Əli qırxinci otağa gəldi, otağı nizama saldı və orada qaldı. Yenicə yuxuya getmişdi ki, otağın tavanından səsə gəldi:

– Ay Mehdinin oğlu tacir Əli, sənə nə qədər qızıl tökək?

Əli səsə ayıldı, ətrafa baxdı, heç şey görə bilmədi. Ancaq qorxmadi. Yenə yatmaq istərkən həmin şəxsin səsi eşidildi:

– Ay Əli, sənə nə qədər qızıl tökək?

Əli özünü itirmədən dedi:

– Siz bilən qədər tökün.

Birdən yuxarıdan qızıl pullar çağlıtı ilə otağa töküldü. Yuxarıdan yenə səs gəldi:

– Ay tacir Mehdinin oğlu Əli, Allah sənə uğur versin, işin həmişə xeyirri olsun, bu qızılları halallıxnan işlət.

Əli qızılları yerləşdirib yatağa girdi. Səhər tezdən durub əl-üzünü yudu, dükanı açıb işə başladı. Bir neçə gününən sonra bazarın bağlı qapısında bir karvan dayandı. Karvan başçısı car çəkib elan etdi ki, tacir Mehdinin oğlu Əlini bu karvan. Karvanı qəbul edin. Əli karvanın yükünü boşaltdı. İndi Əlinin işləri xod gedirdi. Əli əhvalatı tacir Həsənə söylədi. Tacir Həsən Əli ilə Əlinin aldığı qırxinci otağa gəldi. Əlinin qızıllarını görüb dedi:

– Əli, mənə heç bir şey lazım deyil. Mən məsləhət görürəm kin, bu qızılın bir hissəsinə bir karvan yükü mal alıb öz vətəninə apar, qoy deməsinnər kin, tacir Mehdinin yurdu boş qaldı, var-dövləti dağıldı. Mən öz dəvələrimi, adamlarımı göndərərəm.

Tacir Həsən Əli ilə halallaşıb onu dəvə karvanı ilə yola saldı. Əli dəvə karvanı ilə öz şəhərrərinə daxil olanda hər yerdən “Tacir Əli gəldi, tacir Mehdinin oğlu tacir Əli gəldi” – deyə qışqırışmağa başladılar. Əli karvanı Gülcəmalın qarşısına çıxdı. Əli oğlu Mehdini bağırna basıb öpdü. Malları dəvələrdən boşaltdırdı. İndi Əli atasının sadıq və e'tibarlı dostu Həsənenin köməyi ilə belə bir var-dövlətə çatdı. Əli bu var-dövlətin hesabına şən və xoşbəxt yaşadı. Onlar yaşadılar, ömür sürdülər, xoşbəxt oldular, xeyirxah adamlara duaçı oldular. Sizi də xoşbəxt və xeyirxah olun.

Göydən üç alma düşdü, biri nağıl danışana, biri nağıla diqqətlə qulaq asannara, biri də özümə.

HALVAÇININ NAĞILI

Biri varıldı, biri yoxudu, bir varrı kişi varıldı. Bu kişinin üç oğlu varıldı. Kişi bir gün bərh xəsdələnir və böyük oğluynan ortancı oğlunu çağırıb deyir:

– Artıx mən olurəm. Mənim yeddimi verənnən sora kiçih oğlumu qapıdan çıxarsınız.

Kişi böyük və ortancı oğlannarını yola salannan sora kiçih oğlunu çağırtdırıb deyir:

– Mən olurəm. Mən olənnən sora cəzirədə bir alma var, onu götürərsən.

Bəli, kişi vəsiyyətdərini etdihdən sora canını oğlannarına tapşırır. Oğlannarı onun yeddisini verdihdən sora böyük qardaşnan ortancı qardaş kiçih qardaşı çağırıb deyillər:

– Atamız oləndə vəsiyyət eləmişdi ki, onun yeddisini verənnən sora səni qapıdan çıxarax. İndi ya qal bizə nökər ol, ya da ki qapıdan çıx.

Kiçih qardaş heş bir söz demir, cəzirədiki almanı da götürüb qapıdan çıxır. Oğlan az gedir, çox gedir, gəlib bir çölli-biyabana çıxır. Oğlan görür kü, acıb, yanında heş bir şey yoxdu ku, yesin. Birdən yadına düşür kü, cəzirədən götürdüyü alma cibindədi. O, almanı ağızına salıb sıxanda, göy gurulduyur, ildirim çaxır, bir dəstə döv oğlanın başının üstünü alıb başdıyllar yalvarmağa:

– Ey bəni-insan, biz sənə nə istəsən verərih, ancax sən o almanı yemə, bizim canımız o almadadı.

Oğlan dövlərə deyir:

– Mənə heş nə lazım dəyil, ancax məni bir avadan şəhərə çıxardın.

Söz oğlanın ağızının çıxan kimi, dövlər oğlanı bir şəhərə gətirillər. Onu qoca bir halvaçının dükanının qabağında qoyub gedillər. Gedəndə oğlana tapşırıllar ki, əyər dara düşsən almanı sıxarsan, onda biz gəlib sənə köməh edərih.

Bəli, sizə kimnən deyim, qoca halvaçıdan. Bu halvaçı o

qədər eybəcər idi ki, heş kəs gəlib ona görə onnan halva almazdı. Oğlan girir həmən bu qoca halvaçının dükanına, salam verdihdən sora deyir:

– Əmi, məni öz yanına şagird götürərsən? Mən bu şəhərdə qəribəm.

Oğlan bu sözdəri deyənnən sora kişi fikirrəşir ki, mənim öz qazancım heş özümə çatmır, mən necə şagird saxlıya bilərəm?

Ancax oğlan bu şəhərdə qərib olduğu üçün kişinin ona ürəyi yanır və onu yanında şagird saxlamağa razı olur. Oğlan gecələr də halvaçının dükanında yatır.

Bunnar burda qalsın, sizə kimnən deyim, paccahin qızınnan. Paccahin qızı bir gün öz qarabaşını göndərir ki, gedib halva alıb gətisin. Qarabaş qoca halvaçının dükanına girəndə görür kü, burda bir gözəl oğlan var. Halva almax da qarabaşın yadının çıxır, dayanıb heyran-heyran oğlana tamaşa edir. Nə vaxdan nə vaxda yadına düşür kü, xanım onu halva almağa göndərib, tez halvanı alıb qaçıır evə.

Xanım onu görən kimi qışqırır:

– Ay çəpəl haramzada, niyə gec gəldin?

Qarabaş deyir:

– Xanım, qoca halvaçının bir gözəl şagirdi var ki, sən özün də olsaydın, ona baxımıya bilməzdin.

Bu sözdəri eşidən kimi xanım tərki-libas olub gedir qoca halvaçının dükanına. Xanım dükana girən kimi görür kü, qarabaş doğru deyirmiş. Tez evə qayıdır bir kənkan çağırtdırır. Kənkan gəlib onun hüzurunda baş əyib soruşur:

– Xanım sağ olsun, nə buyurursunuz?

Paccahin qızı deyir:

– Mənim otağımnan qoca halvaçının dükanına qədər lağım atmalısan. Bu işi neçə sahata görə bilərsən?

Kənkan deyir:

– Xanım sağ olsun, üş sahata.

Bunu deyən kimi xanım onun boynunu vurdurur.

İkincini çağırtdırıb soruşduxda, o da deyir ki, iki sahata eliyərəm. Paccahin qızı onun da boynunu vurdurur. Üçüncüyü çağırtdırdıxdə deyir:

– Xanım, əgər toz-torpağımı çəkən olsa, yarım saatə bu işi görərəm.

Xanım deyir:

– Sənin torpağını özüm çəkərəm.

Bəli, kənkan işə başdırıb. O, qazdixca paccahin qızı da onun topağını çəkib tökür çöle. Kənkan işini gördühdən sora paccahin qızı ona çoxlu pul verib yola salır.

Bu tərəfdən də paccahin qızı aşbaza əmir eləmişdi ki, bir yaxıcı plov bişirsin. Plov hazır olannan sora aşbaz onnan bir sini çəkib gətirir paccahin qızına. Paccahin qızı sinini götürüb yeraltı yolla gedir qoca halvaçının dükanına, içəri girəndə görür kü, oğlan yatıb. Oturur oğlanın başının üstündə. Oğlan ayılıb qızı başının üstündə görəndə, saralıb sapınnan düşür.

Bəli, qız oğlana necə vurulmuşdusa, oğlan da qızə eləcə vuruldu. Onnar gecədən xeyləh keçənə qədər oturub səhbət etdihdən sora qız gəldiyi yolnan geri qayıdır. Bu qayda ilə onnar hər gecə görüşüllərmiş.

Bunnar burda görüşməhdə olsun, sizə kimnən deyim, qoca halvaçıdan. Qoca halvaçı görür kü, şagirdi son vaxlar fikirri görünür. Qoca halvaçı səbəbini nə qədər soruşa da, oğlan demir.

Nəhayət, oğlan bir gün qoca halvaçıya deyir:

– Mən paccahin qızına aşiq olmuşam. Get, onu mənə al.

Qoca halvaçı deyir:

– Ay oğul, sən hara, paccahin qızı hara, ağlını başına yiğ, öz kasıbçılığını ele.

Qoca halvaçı nə qədər yalvarırsa, oğlan inadınnan dönmür. Kişi çar-naçar qalıb gəlir oturur paccahin elçi daşının üsdündə.

Bəli, paccaha xəbər verillər ki, qoca halvaçı sənin qızına elçi gəlib. Paccah hirsədənib əmir edir ki, onu qovun getsin.

Paccahın nökərrəri gəlib kişini qovullar.

Qoca halvaçı oradan durub gəlir oğlanın yanına, deyir ki, hal-qəziyyə belə-belə.

Kişi deyir:

– Bala, əgər evlənməh istiyirsənsə, gedim sənə bir rəyiət qızı alım, neniyirsən paccah qızını.

Oğlan isə dediyinnən dönmür. Kişini ikinci dəfə paccahın yanına göndərir. Kişi yenə gəlib oturur paccahın elçi daşının üstündə.

Paccah deyir:

– Aparın elçi daşının üstünə bir soğan qoyun.

Nökər aparıb elçi daşının üstünə bir soğan qoyur. Nökər soğanı qoyan kimi qoca halvaçı durub gedir oğlanın yanına və əhvalatı ona danışır. Oğlan deyir:

– Sən bu dəfə də gedib elçi daşının üstündə oturarsan, nökərrər gələndə deyərsən ki, məni paccahın yanına aparın. Nökərrər səni paccahın yanına aparannan sora, paccaha deyərsən ki, qızına nə istəsən verəciyih. Ancax sən qızı bizə ver.

Kişi çar-naçar bu dəfə də gəlib oturur elçi daşının üstündə. Nökərrər gəllər ki, kişini qovsunlar, kişi onnara yalvarıb-yaxarır ki, məni paccahın yanına aparın.

Bəli, nökərrər onu paccahın hüzuruna aparıllar. Kişi baş əydihdən sora oğlanın dediqlirini paccaha deyir. Paccah kişini dinnədihdən sora deyir:

– Qoca, sən mənim qızımı oğluna almax üçün divarının yarısı qızıldan, yarısı gümüşdən üzü qibliyə dörd otaxlı bir ev tihdirməlisən, qırx min dəvə, qırx min qoyun, qırx min sağlamal mal, yeddi dəst qayçı kəsməz, iynə batmaz paltar gətiməlisən. Həm də onu Həzrət Süleymanın taxtında gəlin aparmalısan.

Qoca halvaçı bu eşitdihlərinnən dəhşətə gəlirsə də, üzə vurmur. Oradan durub başılovlu gəlir oğlanın yanına ki, bəs paccah belə-belə şeylər isdiyib. Oğlan sakitcə deyir:

– Sən qorxma, bunnar hamısı hazır olar.

Kişi eşitdihlərinə təccüb eləsə də, dimmir. Axşam olur, kişi gedir evinə, oğlan qalır dükanda. Gecədən xeyli keşmiş oğlan çıxır çölə, cibinnən almanı çıxarıb sıxır. O sahat dövlər hazır olur. Oğlan deyir:

– Divarrarının yarısı qızıldan, yarısı gümüşdən dörd otaxlı bir ev lazımdı. Qoca halvaçının boyana çöpünnən olan evini sökərsiz, əvəzində onu qoyarsız.

Bəli, aradan bir az keşməmiş ev hazır olur. Qoca halvaçının evi bütün şəhəri işixlandırır. Paccah yuxudan hövlnak qalxbı nökərrərin üstünə qışqırı kı, gün-günortadı bəs məni niyə oyatmıyıbsınız, namazımın vaxtı keçib.

Nökərrərdən biri deyir:

– Paccah sağ olsun, hələ səhər açılmayıb, bu, qoca halvaçının evidi ki, bütün şəhəri gündüz kimi işixlandırıb.

Paccah qulaxlarına inanmir. Durub gəlir, baxıb görür kü, nökər necə deyib, elədi.

İkinci gün yenə gecədən bir az keşmiş oğlan çıxır dükannan çölə, almanı sıxır və dövlər hazır olan kimi deyir:

– Qırx min dəvə, qırx min qoyun və qırx min sağlamal mal lazımdı. Bunnarı paccahın sarayının yanına gətirərsiz.

Bəli, sabah açılır, sizin də sabahınız xeyirriyə açılsın, paccah ayılıb görür kü, necə özü demişdi, qırx min dəvə, qırx min qoyun, qırx min sağlamal mal bütün şəhəri bürüyüb.

Üçüncü gün yenə gecədən bir az keşmiş oğlan dükannan çölə çıxıb almanı sıxır və dövlər hazır olanda deyir:

– Yeddi dəs qayçı kəsməz, iynə batmaz paltar lazımdı.

Dövlər o sahat həmin paltarrarı hazır eliyillər. Səhərisi gün paltarrarı da aparıb verillər.

Dördüncü gün səhərə az qalmış oğlan dükannan çıxır çölə. Yenə almanı sıxır, o saat dövlər hazır olur. Oğlan deyir:

– İndi də Həzrət Süleymanın taxtı lazımdı.

Bəli, səhər tezdən dövlər Həzrət Süleymanın taxtını gətirillər saraya və tələb edillər ki, paccah qızı versin. Paccah da bir tərəfdən qızı verməh istəmir, bir tərəfdən də dövlərdən

qorxur.

Nəhayət, paccah belə qərara gəlir ki, qarabaşdardan birini bəzətdirib qoydursun Həzrət Süleymanın taxtına. Paccah dediyi kimi də edir.

Bəli, qarabaşı bəziyib qoyullar Həzrət Süleymanın taxtına. Gəlini evə gətirənnən sora oğlan baxıb görür kü, paccah onu aldadıb, ona öz qızını yox, qızının qarabaşını göndərib. Oğlan deyir:

– Sən mənə lazım dəyilsən, çıx get! Mən paccahdan səni yox, onun qızını istəmişdim.

Oğlan nə qədər deyirsə, qız getmir. Oğlan yatannan sora qız durub evi gəzir. O, başa düşür kü, bütün bunnarı etməh qoca halvaçının hünəri deyil. Burda nə isə sehirri bir qüvvə var. Ona görə o, evin bütün yerrərini gəzir bir şey tapa bilmir. Axırda gəlib oğlanın ciblərini axtarıb almanı tapır. Qız almanı dişinin altına qoyub sıxır. Bu vax dövlər hazır olur və başdıyıllar yalvarmağa:

– Ey bəni-insan, sən nə istəsən biz onu sənə verərih, ancax o almanı yemə, çunkü bizim canımız o almadadı.

Qız bu sözdəri eşitdihdə sevinib deyir:

– Aparın bu oğlanı başı aşağı Nil dəryasına atın!

Söz qızın ağızından çıxan kimi dövlər oğlanı götürüllər. Yolda onnar bir-birrərinə deyillər ki, bu oğlanın bizə yaxşılığı keçib, onu Nil dəryasına atmıyax. Onnar oğlanı çayın kənarına qoyub gəllərlər.

Bəli, oğlan yuxudan ayılıb görür kü, ay dadi-bidad o, bir dəryanın kənarındadı. Ciblərini axdarır görür kü, alma yoxdu. Oğlan o sahat məsələni başa düşür. Bu vax burdan bir qoca keçirmiş. Oğlan onnan soruşur:

– Əmi, bura haradı? Mən burdan necə qurtula bilərəm?

Qoca deyir:

– Bura Nil dəryasıdı. Bax, görünən o ağacın dibində bir quyu qazıb oturarsan, bir azdan ora bir dəstə siçan gələcəh. Onnarın içində böyük, boynunda qırmızı xalta olan siçan

onnarın başçılarıdı. Əgər onu tuta bilsən, buradan qurtularsan, tuta bilməsən, yox.

Oğlan qocanın dediyi kimi eliyir və ağacın dibində quyu qazıb oturub başdırıb siçannarı gözdəməyə. Gözdüür-gözdüür, bir də görür kü, budu ha ciyhə-ciyy siçannar gəlib doluştular quyuya. Oğlan əl atıb onnarın içərisindəki boynu qırmızı xaltalı siçanı tutur. Siçan başdırıb yalvarmağa ki, sən nə istəsən mən onu eliyərəm, ancax məni öldürmə.

Oğlan deyir:

– Səni bu şərtənən buraxaram ki, gedib filan şəhərdə, filan evdə bir qız var, o qızdakı almani gətirəsən mənə.

Siçan “baş üstə” deyib, gözdən itir, gedib deyilən yerdə qızı tapır, görür kü, qız alma ağızında yatıb. Siçan gedib quyrığunu istota batırıb tutur qızın burnuna. Qız asqırır, alma ağızının düşür. Siçan almani götürüb gətirir verir oğlana. Oğlan almani sıxır, dövlər hazır olur.

Oğlan deyir:

– Mənə bir dəsd döyüş paltarıyan silah gətirin.

Dövlər o sahat oğlanın dedihlərini hazır eliyillər. Bu dəfə oğlan deyir ki, mənə aparın öz evimə.

Oğlan evə çatan kimi qızın boynunu vurur. Sora paccahın qosunları ilə döyüşə başdırıb. Paccahın qızı bu xəbəri eşidən kimi o da silahlarıb oğlana köməyə gəlir. Oğlannan paccahın qızı qosunu qırır, paccahı da öldürür. Bunnan sora paccahın qızını alıb oğlan başdırıb səltənətə paccahlıx eləməyə.

TACİR OĞLU

Biri varındı, biri yoxudu, keçmiş zamannarda bir tacir varındı. Bu tacirin də üç oğlu varındı. Günnərin bir günü tacir ömrünü oğlannarına bağışladı.

Qardaşların ikisi hər gün ova gedirdi. Günnərin bir günü qardaşlar kiçih qardaşlarını da götürüb ova çıxdılar. Onnar kiçih qardaşlarını aparıb meşədə azdırmax isdiyirdilər. Kiçih qardaş qardaşlarını xeyli gözdədi, amma onnar gəlib çıxmadi. O, meşədə gəzib dolandı, gəlib bir düzənniyə çıxdı. Burda bir ev gördü. İçəri girdi. Evdə heş kim yoxudu. Hər tərəf bomboş idi, otaxların birində süfrə açılmışdı. Üş qab yeməh qoyulmuşdu. Tacir oğlu çörəyin hərəsinnən balaca bir tikə kəsib yedi, sora qapının dalında gizdəndi.

Bu vax üş quş uçub gəldi, özdərini yerə vurdular, gözəl oğlannara çevrildilər. İstolun arxasında oturub yeməyə başdadılar.

Böyüyü dedi:

– Kimsə yeməhdən yeyib.

İkincisi dedi:

– Düz deyirsən, görünür, kimsə bizə qonax gəlibbiş.

Qonağı axtarmağa başdadılar.

Dedilər:

– Ay qonax, özünü gizdətmə, əyər sən bir qocasansa, bizə ata olacaxsan, əyər qoca qarışansa, bizə ana olacaxsan, əyər bir gözəl qızsansa, bizə bacı olacaxsan, əyər cavan oğlansansa, bizə qardaş olacaxsan.

Bunu eşidən kimi tacir oğlu qapının dalınnan çıxdı, onnar tacir oğlunu mehbənniğنان qarşılıdlar. Tacir oğlunu özdərinə qardaş hesab elədilər.

Böyüyü tacir oğluna dedi:

– Sənnən xayış edirih, sən burda qal, bir ildən sora həmin bu gündə bu süfrə kimi bir süfrə hazır elə.

Tacir oğlu dedi:

– Yaxçı, sizin dediyinizi yerinə yetirrəm.

Quşdar evin haçarrarını ona verdilər. Hər yerdə gəzməyə, hər şeyə baxmağa da izin verib, dedilər ki, təhcə divarardan asılı haçara əl vurma.

Gözəl oğlannarın üçü də dönüb quşa çevrildilər, uçub getdilər. Günnərin bir günü tacir oğlu həyətdə gəzirdi, birdən yerdə qıflanmış bir qapı gördü, istədi ki, ora baxsın, haçarrarın hansını əlinə aldısa, qifla düşmədi. Açırrarın heş biri qifla düşmürdü kü, düşmürdü. Divardan asılmış açarı götürdü, qifili açdı.

Gördü bura bir zirzəmidi. Burda bir at, atın üsdündə qızıl, daş-qışnan dolu bir xurcun var. Tacir oğlu atı mehbənniğنان tumarramağa başdadı. At ona möhkəm bir təpih vurdu. Tacir oğlu yixılıb quşdar gələnə kimi yuxuya daldı. Tacir oğlu ayılan kimi qapını bağladı, haçarrarı yerinən asdı, tez bir süfrə hazırladı.

Quşdar uçub gəldilər, özdərini yerə çırpıb dönüb gözəl oğlannara çevrildilər. Tacir oğlunun görüşüb-öpüşdülər. Oturub yeməh yeməyə başdadılar. Tacir oğlunun xahiş elədilər ki, bir il də burda qalıb həmən süfrəni gələn il də hazırlasın. Tacir oğlu yenə razi oldu.

Quşdar uçub getdilər. Tacir oğlu bu dəfə də həmən haçarnan həyətdəki başqa qapını aşdı. Gördü kü, burda da bir at var. Üsdündə də qızılla dolu bir xurcun.

Tacir oğlu bu atı da tumarramağa başdadı, at onun döşünnən vurub tulladı. Tacir oğlu yenə yixılıb yuxuya getdi. Yuxudan quşdar gələn günü ayıldı.

Haçarı aparıb yerinən asdı, süfrə hazırladı.

Bu vax quşdar uçub gəldilər, tacir oğlu ilə görüşüb-öpüşdülər, yeməh yeməyə başdadılar.

Quşdar tacir oğlunun xahiş elədilər ki, o, bir il də burda qalsın. Tacir oğlu yenə razi oldu. Tacir oğlu bir il də burda təhcə yaşamağa başdadı.

Bir ilin tamamında yenə quşdar uçub gəldilər, dönüb

gözəl oğlannara çevrildilər.

Onnardan biri dedi:

– Tacir oğlu, çox sağ ol, atın birini yühlü-yüyənni sənə
bağışdırırix.

O biri də ikinci atı, üçüncüsü isə sehirri bir qalxan verdi.
O, qalxanı geyinəndə heş kəsin ona gücü çatmadı.

Tacir oğlu atını minib silahlanıb, qalxanını götürüb gözəl
paccah qızını almağa yola düşdü. Yolda bir qariya rast oldu,
istədi ki, onu öldürsün. Qarı yalvardı ki, ona aman versin.
Əvəzində o da oğlana qulluxçu olar. Tacir oğlunun ona yazığı
gəldi, onu da özüynən götürdü.

Tacir oğlu gözəl paccah qızıyan evləndi. Qarı da
onnarın yanında qalırdı.

Günnərin bir günü tacir oğlu ova getmişdi. Qarı paccah
qızını dilə tutub dedi:

– Sən bir örgən gör tacir oğlunun gücü nədədi? O, sirrini
sənnən niyə gizdi saxlyır?

Paccah qızı qarının hiyləsinə uydı. İstədi ki, ərinin
sirrini öyrənsin. Əri geləndə onu dilə tutdu. Soruşdu:

– Mənim əzizim, de görüm, sənin ağlin, gücün nədədi?

Tacir oğlu dedi:

– Süpürgənin içində.

Bunu eşidən paccah qızı bu süpürgəni götürdü, onu yaxçı
bir yerə qoydu. Tacir oğlu ovdan qayıdib gələndə süpürgəni
götürüb soruşdu:

– Bu süpürgəni niyə bəzəmisən?

Qız dedi:

– Ona görə ki, sənin ağlin, gücün bu süpürgədədi.

Tacir oğlu dedi:

– Sən necə də ağılsızsan. Heç mənim ağlim, gücüm də
süpürgədə ola bilərmi?

Paccah qızı yenə soruşdu:

– Əzizim, de görüm, bəs sənin gücün haradadı?

Tacir oğlu öz sirrini açıb paccah qızına söylədi:

– Mənim gücüm qalxanımdadı. Tacir oğlu yuxuya getdi.
Paccah qızı qalxanı götürdü, tacir oğlunu qılınşnan doğruyub,
aparıb bir çöllüyə atdırdı. Özü isə qarıyan yaşamaga başdadı.

Tacir oğlunun ölüsü üç gün çöldə qaldı. Qarğalar uçub
onun bədənini dimdihləməyə geldilər.

Elə bu vax onun dostdarı da uçub gəldildər, onnar tacir
oğlunun öldüyünü gördülər.

Böyüyü dedi:

– Tez ol get, sən dirilih suyu gəti.

Quşdarın biri uçub getdi, dirilih suyu gətirib gəldi.

Quşdar tacir oğlunun doğranmış bədənini bitişdidiłər,
üzərinə dirilih suyu səpdilər.

Tacir oğlu oyanıb soruşdu:

– Mən çoxmu yatdım?

Dostdarı dedilər:

– Sən düz yeddi gündü kü, yatırsan.

Tacir oğlu ayağa qalxdı. Quşdar başına gələnnəri ona
danışdilar. Tacir oğlu onnara çox təşəkkür elədi. Quşdar tacir
oğluna indi də bir qızıl üzüh verdilər.

Tacir oğlu üzüyü barmağına taxıb bir ata döndü. Qaçış
paccah qızının həyatınə gəldi.

Qarı o sahat əmr elədi ki, atı tutub tövlüyə salsınnar.
Tacir oğlunu tutub tövlüyə saldılar, gözdədilər ki, sabah onun
başını kəssinnər.

Paccah qızının yanında bir qulluxçu qız varıldı. Bu qız
çox gözəl, həm də ürəyiymşax bir qızıdır. Onun ata yazığı
gəldi. Tövlüyə gəlib ağlamağa başdadı:

– Ay yazix, sənin başını sabah kəsəcəhlər.

At dil açıb dedi:

– Ay gözəl qız, ağlama, qoy mənim başımı kəssinnər.
Elə ki, gördün mənim qanım yerə töküldü, onda ayağını onun
üstünə qoy, sora bu qanı torpaxla barabar bir yerə yiğ, götürüb
onu sarayın dörd tərəfinə səpələ.

Səhəri gün atın başını kəsməyə apardılar. Aparıb atın

başını kəsdilər. Atın qanı sıçriyib yerə töküldü. Gözəl qız ayağıñan qanın üstünnən basdı, sora qanı torpağnan birrihdə yiğdi, aparıb sarayın dörd tərəfinə səpələdi, elə həmin gün saranın dörd tərəfində gözəl meyvə ağaşdarı ucalmağa başdadı.

Qarı əmr elədi ki, bu ağaşdarın hamısını kəssinnər. Kökünü də çıxarıb atsınnar.

Bunu eşidən gözəl qız yenə hönkür-hönkür ağladı. Bağa getdi ki, doyunca ağaşdara tamaşa eləsin. Ağaşdardan biri dil açıb dedi:

– Ey gözəl qız, sözdərimə yaxçı-yaxçı qulağ as, bağdağı ağaşdarı kəsməyə başdiyanda, sən bir parçasını götürüb o yaxındakı gölə at.

Gözəl qız elə də elədi, qopardığı ağaş parçasını götürüb gölə atdı. Həmin ağaş parçası dönüb bir qaz oldu, başdadı göldə üzməyə. Qarı gölün kənarına gəldi, istədi ki, qazı diridiri tutsun. Sehirri qalxanı yerə qoydu, özünü gölə atdı. Qaz getdihcə uzaxlaşmağa başdadı. Tez sahilə çıxdı. Dönüb gözəl bir oğlan oldu. Sehirri qalxanı ciyninə götürdü, qarını vurub öldürdü. Sora tacir oğlu saraya gəldi. Paccah qızını da vurub cəhənnəmə göndərdi. Gözəl qulluxçu qıznan evləndi. Onnar xoşbəx yaşamağa, şad günnər keçirməyə başdadılar.

Göydən üç alma düşdü, biri mənim, biri özümün, biri də nağıla qulax asannarın.

OVÇUNUN SİRİ

Biri varıldı, biri yoxudu, keşmiş zamannarda bir ovçu varıldı. Bu ovçunun da iki iti varıldı. Günnərin bir günü ovçu itdərini də götürüb ova çıxdı. Hər tərəfi gəzib dolaşdı, meşələrdən, çöllərdən, dağlardan keşdi, qarşısına bir quş belə çıxmadi. Evə qayıdanda gördü kü, bir kötüh yanır. Alovun içində də bir ilan var. İlan onu görən kimi dil açıb dedi:

– Ey ovçu, məni odun içinnən çıxart, səni xoşbəxt eliyərəm. Sən dünyada bütün cannıların, heyvannarın, quşdarın, atdarın, hər şeyin dilini bilərsən.

Ovçu dedi:

– Mən sənə köməh eləməyə hazırlam, ancax necə eliyim?
İlan dedi:

– Ağacın ucunu alova uzat, mən ağacın üstüynən burdan sürünenüb xilas olaram.

Ovçu ilan deyən kimi elədi. İlan ölümən qutardı. Ovçuya razılıx eliyib dedi:

– Ay ovçu, çox sağ ol, indi sən bütün cannıların danışığını başa düşəcəhsən, ancax bu barədə heş kəsə heş nə demə, eyər desən, onda məhv olarsan, bunu yadında yaxçı saxla.

Ovçu ilannan ayrılib yenə ov axdarmağa başdadı. Bir azdan qarannıx düşdü. Ocax qaladı, ocağın qırağında uzandı, itdəri də onun yanında bir tərəfdə uzandı. Ovçu birdən eşitdi ki, itdər bir-biriynən danışır. Bir-birrərinə qardaş deyillər. Biri o birinə deyir:

– Ay qardaş, sən burda gecələ, mən də qaçıb evə gedim, həyətin keşiyini çəkim. İndi oğrular evi çalıb-çapallar.

O biri dedi:

– Yaxçı, sən get.

Sabah tezdən o biri it gəldi. Meşədə gecəliyən it dedi:

– Salam.

O biri dedi:

– Salam.

- Gecəniz yaxcımı keşdi?
- Yaxçı keşdi, evdə nə oldu?

Evdən gələn dedi:

– Heş soruşma, çox pis oldu. Mən qaçıb evə gəldim, xanım isə dedi: "Kim bilir, sahibsiz hardan gəlirsən?" Bunu deyib qabağıma bir parça yanız çörəh qabığı tulladı. Mən bunu iyilədim, iyilədim, amma yemədim. Bunu görəndə xanım ağaş götürüb məni o qədər döyüdü kü, qabırğalarımı şil-küt elədi. Sora gecə yarısı həyətə oğrular gəldi, mən bərhdən hürüməyə başdadım. Onnar qaçıb kannarını zornan qutardılar.

Ovçu itin nə söylədiyini eşitdi. Evə qayıdanda arvadının soruşdu:

- Dünən it evdə idi?

Arvadı dedi:

- Hə.

- Sən ona yeməh verdin?

Arvadı dedi:

– Verdim. Ona ağızınacan dolu bir qab süd verdim, içində də çörəh doğramışdım.

Ovçu dedi:

– Yalan deyirsən. Sən ona yanız çörəh veribsən, özünü də döyübsən.

Arvad hər şeyi boynuna aldı, ancax bunu hardan bildiyini soruşdu. Əri dedi:

- Deyə bilmərəm.

Arvadı dedi:

- Gərəh deyəsən.

- Desəm, olərəm.

Arvadı dedi:

- Heş nə olmaz.

Ovçu gördü kü, canını qutara bilmir, ağ köynəyi geyinib uzandi, ölümü gözünün qabağına aldı. Hazırlaşdı ki, həqiqəti açıb desin. Bu vax toyuxlar qaçıb evə girdi, dalınca da xoruz. Xoruz toyuxların üstünə düşüb dedi:

– İndi mən sizin canınızı alaram. Yaxçı bilin ki, mən sahibiniz ovçu kimi o qədər səfəh deyiləm ki, arvadımın öhdəsinnən gələ bilmiyim. Siz qırx dənəsiniz, əyər istəsəniz hamınızın canını alaram.

Ovçu bunu eşidən kimi ağılsızdır etdiyini annadı, yerinnən sıçriyib qalxdı və qamçısını götürüb arvadının üstünə düşdü. Arvadı sakitdəşib susdu. Bir də ərinnən belə şeylər soruşmadı.

Nağıl da burda bitdi. Göydən üç alma düşdü, biri mənim, biri özümün, biri də nağıl danışanın.

TACIRNƏN KƏNDİ

Biri varıldı, biri yoxudu, keşmiş zamannarda bir kişi, bunun da bir arvadı varıldı. Onnar xoşbəx yaşıyırıldılar.

Bu kişi əkin-biçinnən öz külfətini dolandırırdı. Onun arvadının gözəllihdə tayı-barabarı yoxudu. Aya deyirdi sən çıxmə mən çıxmı, günə deyirdi sən çıxmə mən çıxmı. Arvadın gözəlliyi dillərə düşmüşdü. Onu görən heyran qalırdı. Bu arvad həm də çox mehriban, qoçax, həm də sədaqətdi bir arvadıdı. O, ərinin bir sözünü iki eləməzdi. Günnərin bir günü onnarın evinə bir tacir qonax gəldi. Bir neçə gün onnarın qonağı oldu. Gedəndə tacir kişiyyə dedi:

– Qardaş, sənə bir sözüm var.

Kişi soruşdu:

– Sözün nədi?

Tacir dedi:

– Gəl birrihdə gedəh, sən mənə yoldaş ol, qazancımız nə qədər olsa, sənə o qədər mal-pul verərəm.

Kişi fikirrəşdi ki, qoy bu tacrnən gedim, nə olar, kasib adamam, bəkə bir qədər mal-pul qazandım. Dolanışğımız yaxçı olar, həm də gedib bir dünyani gəzərəm, görərəm nə var, nə yox. Bu fikirnən də dedi:

– Yaxçı, gedirəm.

Kişi arvadıyan halal-hümmət eliyib, tacrnən yola düzəldi.

Onnar az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, gəlib bir düzənnihdə düşərgə saldılar. Yeyib-içənnən sora başdadılar hərə öz bildiyini, eşitdiyini ordan-burdan danışmağa. Hərə bir yaxın adamını təriflədi, onun haqqında xoş sözdər söylədi. Bu kişi də səhbətə qarışdı. Arvadının gözəl xasiyyətinnən, mehribanniğinnan səhbət aşdı. Onun səhbətini eşidən tacirrər gülüşdülər, bunnan kişinin acığı tutdu, dedi:

– Əyər mənim fikirrərimə inanmırınsızsa, gəlin yoxluyun. Mərşdəşəh.

Bunu eşidən tacirrərdən biri dedi:

– Doğrumu deyirsən?

Kişi dedi:

– Hə, doğru deyirəm.

Tacirrərdən biri dedi:

– Mən sənnən mərş gələrəm, şərtimiz belə olsun, mən geri qayıdacam, gedib sənin arvadının bir nişanə gətirəcəm.

Kişi dedi:

– Gətirə bilməzsən.

Tacir dedi:

– Gətirrəm.

Onnar mərşdəşdilər. Belə dedilər ki, tacir gedib bu kişinin arvadının bir nişanə gətisə, kişi düz yeddi il bu tacirə pulsuz-parasız qullux eliyəcəh, yox əyər gətirə bilməsə, tacirin bütün var-dövləti kişiyyə çatacax. Onnar razılaşdırılar. Tacir atına minib geri qayıtdı, kişinin arvadının yanına gəldi. Arvad o sahat onun xoş niyyətnən gəlmədiyini başa düşdü, tacirə hes üzünü də göstərmədi, qapını üzünə bağladı. Tacir hiyliyə əl atdı, çox çalışdı, arvadı daş-qaşnan, qızıl-gümüşnən, bər-bəzəynən, pal-paltarnan ələ almağa çalışdı. Ancax bunnarın hes biri bir nəticə vermədi. Arvad taciri yaxına buraxmadı ki, buraxmadı. Belə olanda tacir başqa bir hiyliyə əl atdı, gedib bir hiyləgər qarı tapdı, gəndərdi arvadın yanına. Qarı şirin dilini işə saldı, dedi:

– Ay qızım, mən də kimsəsiz bir qariyam, qoy yanında qalıb sənə hayan olum.

Arvadın qariya yazığı gəldi, həm də fikirrəşdi ki, elə yaxçı oldu, qarı bunun yanında olsa, haqqında da söz-səhbət olmaz. Ancax atalar yaxçı deyib ki, sən saydığını say, gör fələh nə sayır. Qarı gecə yatanda gördü kükü, arvadın döşünün ortasında xal var. Qarı xəlvətcə arvadın köynəyinin birini də götürüb gizdətdi. Bu köynəyin yaxasında ərinin ona bağışdadığı sancax da varıldı. Sabahısı qarı bunnarı götürüb tacirə verdi. Arvad köynəyini çox axtardı, tapa bilmədi, sora bunun üsdünnən

keşdi.

Arvad burda qalsın, görəh tacir neynədi. Tacir atını minib öz yoldaşının yanına yollandı. Az getdi, çox getdi, gəlib yoldaşlarına çatdı. Kişiye arvadının köynəyini verib dedi:

– Gecə arvadının yanında olmuşam, döşünün ortasında da xalı var.

Kişinin matı-qutu qurudu, yerindəcə donub qaldı, o, mərci uduzmuşdu. Daha heş nə demədi, arvadının xəyanət elədiyini yeqinənəşdirdi. Arvadına xəbər göndərdi: “Mənə xəyanət eləmisən. Mən geri qayıdana kimi evdən çıx get, gözüm bir də səni görməsin”.

Arvad hər şeyi başa düşdü, bütün bunnarın tacirin hiyləsi olduğunu annadı. Odu ku, daha evdə qalmağın mənasız olduğunu bildi. Yır-yığış eliyib evdən çıxıb getdi. Az getdi, üz getdi, dərə-təpə düz getdi, gəlib bir sövdəgərə rast oldu. Sövdəgər onu götürüb evinə gətirdi. Bir xeyləh vax kənddi arvadı sövdəgərin evində qaldı. Sövdəgər o arvadın gözəlliyyini görüb ona vuruldu. Dedi:

– Gəl mənə arvad ol.

Arvad qəm dəryasına batdı. Sövdəgər onun halını görüb fikrinnən əl çəhdidi. Ancax sövdəgərin zalım bir arvadı varıldı, yazığın gününü göy əskiyə bühmüdü, ona göz verib işix vermirdi.

Sövdəgərin bir çoxbilmiş nökəri varıldı. Bir gün o, arvada əl uzatmağ istədi, arvad onu qarğıyarax dedi:

– Görüm sənin əlin qurusun.

Bu zaman doğurdan da həmin nökərin qolu yanına düşüb qurudu. O gördü kü, daha burda yaşıya bilmiyəcəh. Sövdəgərin də ona yazığı gəldi, yüz qızıl verib dedi:

– Bacı, sən daha burda qala bilməzsən, arvadım sənə göz verib, işix vermir, çıx başqa yerə get.

Qız sövdəgərin evinnən çıxıb yola düzəldi. Az getdi, üz getdi, dərə-təpə düz getdi, gəlib üş yol ayrıcına çıxdı. Üçüncü yolu şəmdi. Gethaget gəlib çıxdı bir komuya. Sən demə, bura

bir divin evi imiş. Div arvadı evə gətirdi. Dedi:

– Sən burda dur, mən gedib dəyirmando dən üyüdüb gəlirəm.

Divin daxmasında bir qız da varıldı. Div gedənnən sora qız təzə gələnə dedi:

– Ay qız, tez ol get, div dəyirmana yox, dişini itiləməyə getdi, indi gəlib səni yiycəh.

Tacirin arvadı soruşdu:

– Necə qaçıq?

Divin daxmasındakı qız dedi:

– Dəyirman daşını qapının başınınnan al, bir qaba da kül doldurub çarxdan as, divin oturduğu yerə də mismar çal. Sora həmin qız bir güzgü, bir darax, bir qab da su verib dedi:

– Əyər div sənin izinə düşsə, güzgüni tutub de: “Bir dih qaya ol”, onda da qutara bilməsən, darağı atıb: “Dəmir tikannığ ol”, – de, yenə div əl çəhməsə, suyu atıb de: “Dərin dərya ol”.

Tacirin arvadı qızın dedihlərinə əməl eliyib qaşmağa başdadı. Div dişini itiliyib qayıdanda gördü kü, arvad qaçıb. Qapıdan girməh istədi, dəyirman daşı başına düşdü. Div başını tutub evə girəndə gözünə kül töküldü. Oturmax isdiyəndə yanına mix batdı. Komadan çıxıb uca bir təpiyə çıxdı, gördü kü, arvad lap uzaxlaşıb. Div düşdü qızın izinə. Az qaldı ki, çatsın, qız tez güzgüni atıb dedi:

– Bir qaya ol.

Güzgü bir göz qırpmında qaya oldu. Div ölüm-zülüm qayadan aşib yenə qızın dalınca düşdü. Az qaldı ki, qız çatsın, onu parçalasın. Qız tez darağı atıb dedi:

– Dəmir tikannığ ol.

Darax dönüb tikannığa çevrildi. Div xeyləh çalışıb dəmir tikannığı da bir təhər keşdi. Başdadı yenə də arvadın dalınca qaşmağa. Az qaldı ki, qız çatsın, qız tez suyu atıb dedi:

– Dərin dərya ol.

Su dönüb dəryaya çevrildi. Div qaldı dəryanın bu

üzündə, qız o biri üzündə. Div xəbər aldı:

– Bu dəryadan necə keşdin?

Qız dedi:

– Boynumnan daş asıb keşdim.

O sahat div boynunnan daş asıb dəryaya girdi. Bir az irəlliyyən kimi boğulub öldü.

İndi xəbəri sizə kimnən deyim, arvaddan. Arvad çox getdi, gəlib çıxdı bir şəhərə. Gördü kü, bir adamı dara çəkillər. Soruşdu:

– Bu adamı niyə asıllar?

Biri dedi:

– O, oğrudu, ona görə də asıllar. Əyər yüz qızıl verən olsa, onu buraxallar.

Arvadın bu adama yazığı gəldi. Sövdəgərin ona verdiyi yüz qızılı verib, həmin oğrunu ölümnən xilas etdi. Oğru da onun dalınca düşdü. Gəlib ona çatdı. Bu vax onnarın qabağına bir karvan çıxdı. Oğru qışqırıldı:

– Bu mənim qarabaşımıdı, qoymuyun, tutun onu.

Arvad nə qədər and-aman eləsə də, ona inanmadılar. Oğru arvadı karvan sahibinə satdı, özü isə çıxıb getdi. Qız əlaşsiz qalıb oğruya dedi:

– Görüm səni elə pis günə qalasan kı, özünnən iyənəsən.

Karvanbaşı arvadı satın alıb yola düzəldi. Onnar gəlib bir dəryadan keşməli oldular. Gəmiyə minib dəryani keçəndə tufan qopdu. Hamı suya qərq oldu, arvad bir taxta parçasının üsdündə sağ-salamat qaldı. Dalğalar vurub onu sahilə çıxartdı. O, paltarını dəyişib kişi paltarı geyindi. Gəlib bir meşiyə çıxdı. Bir neçə gün burda qaldı.

Bir gün şahzadə ova çıxmışdı. O, meşədə bu arvada rast oldu. Yazığı gəlib özü ilə götürdü.

Bunnar burda qalmaxda olsunnar, sizə xəbər verim həmin bir qolu quruyan nökərdən. Nökər arvadın izinə düşüb gəzirmiş. Eşitdi ki, qız filan paccahın sarayındadı. Günnərin

bir günü dərviş libası geyinib saraya gəldi. Min hiyləynən bir neçə gün sarayda qaldı. Şahzadənin yeməyinə zəhər qatdı. Arvadı şərə salmax isdədi. Bunu duyan arvad saraydan çıxıb qaşdı. Yenə az getdi, üz getdi, dərə-təpə düz getdi, səhər açılana yaxın gəlib özgə bir şəhərə çatdı. Qız gəlib şəhər darvazasının ağızında dayandı.

İndi xəbəri sizə kimnən deyim, həmin bu şəhərin paccahınnan. Sən demə, bir gün əvvəl bu şəhərin paccahı ölübbüs. Bu məmləkətdə də adət beləymiş ki, paccah öləndə səhər tezdən şəhərin qapılarını açallarmış. Kim birinci görünə, onu paccah seçəllərmış. Darvazanı açanda oğlan paltarı geyinmiş arvadı gördülər, elə bildilər ki, oğlandı. Tez onu tutub apardılar. Arvad ağlıyarak dedi:

– Axı mən neynəmişəm, məni niyə tutursunuz?

Onun sözünə hes cavab vermədilər. Qızı saraya gətirib paccah libası geyindirdilər. Sora taxta çıxartdilar. Arvad dedi:

– Mən kasıb, kimsəsiz bir adamam, mənnən paccah olmaz.

Ona hes kim qulağ asmadı. Beləliynən arvad oldu bu məmləkətin paccahı. O, ədalətdi bir paccah oldu. Xoş sədəsi hər tərəfə yayıldı. Onun yanına gələn xəsdələr də ümidsiz qayıtmırıldı.

Arvad burda paccahlığında olsun, xəbəri verim sizə bu arvada vurulan tacirdən. Tacir səfərdən qayıdış gəldi. Aradan bir xeyləh keşdi. Xəbər yayıldı ki, filan yerdə bir paccah var. O, həm də bütün dərddərin dərmanını bilir. Taciri götürüb ora apardılar. Yolda bir sövdəgərə ras gəldilər. Sövdəgər də nökərini bunnara qoşdu. Onnar az getdilər, üz getdilər, gəlib bir adama rast oldular. Onun bütün bədəni sağalmaz yara töhmüşdü. Həmin adam da bunnara qoşuldu. Az getdilər, öz getdilər, gəlib həmin məmləkətə çatdılardı.

Bir gün paccah bazardan çıxmışdı. Gördü kü, bir tacir ipəh gecə köynəyi satır. Onun bahalı sancağı da həmin köynəyin yaxasında. O, öz köynəyinən sancağını tanıdı.

Taciri, yanındakı bütün adamnarıynan saraya gətirtdi. Soruşdu:

– Bu köynəyi, bu sancağı, sənə kim verib?

Tacirin matı-qutu qurudu. Dili söz tutmadı, səsini çıxarda bilmədi. Paccah yenə onun üsdünə qışqırdı.

– Tez ol, de görüm bunnarı hardan alıbsan, sənə kim verib? Düzünü desən, səni dara çəkdirmiyəcəm. Onsuz da mən hər şeyi bilirəm. Düzünü de.

Tacir dili topux çala-çala danışmağa başdadı:

– Bir kənddinin namusdu bir arvadı varıldı. Mən onun əriyinən mərş gəlmışdım, amma onun arvadı məni yaxına buraxmadı, sora mən bir qarını öyrətdim, qarı mənə hər şeyi başa saldı, onun köynəyini oğurruyub gətirdi.

Paccah hirsənərəh soruşdu:

– Hə, sorası necə oldu, indi o arvadın əri hardadı, qarı hardadı?

Tacir dedi:

– Kişi mənə nökərçilih eliyir, qarı da evindədi.

Sora canını yara töhmüş danışmağa başdadı. Paccah dedi:

– Sənin günahın böyühdü, boynuna almasan, dərdinə əlaş yoxdu.

Kişi dedi:

– Paccah sağ olsun, mənim heş bir günahım yoxdu.

Paccah hirsənib dedi:

– Cəllad!

Cəllad hazır oldu. Kişi qorxusunnan günahını açıb söylədi. O danışdixca, arvadın ərinin hirsinnən dişி bağırsağını kəsirdi. Sora nökər, onnan sora, sövdəgər hər şeyi bir-bir açıb danışmağa başdadılar. Paccah onnarın hamısını dar ağacının asdırıb dedi:

– Qoy bir də heş kim belə günah işdər tutmasın.

Ona köməh eliyib yüz qızıl verib yola salan sövdəgərə isə çoxlu bəxşis verib yola saldı.

Ərinin dərddən beli bükülmüşdü. Paccah onnan soruşdu:

– İndi arvadını sağ-salamat görsən, onnan necə rəftar

edərdin?

Yazıx kişi dedi:

– Canımı ona bağışdıyardım. Günah məndədi ki, onu günahkar saymışam. Müxənnət adamnarin sözdərinə inanmışam. Kişi belə deyib hönkür-hönkür ağladı. Bu zaman paccah papağını başınının çıxardıb ərinini qucaxladı. Hami mat qalmışdı. Vəfali ər-arvad göz yaşdarı içində bir-birini qucaxladılar. Arvad başına gələnnəri ərinə danışdı, onu taxta əyləşdirib paccah elədi.

Qırx gün, qırx gecə toy çaldılar, murada çatdılar, mən də yedim, işdim, sora sizə də bir qazan plov gətirdim, yolda bir it qazanı əlimnən alıb qaşdı.

Göydən üç alma düşdü, biri mənim, biri özümün, biri də bacadan baxıb “istəmirəm” deyənnərin.

BƏHRAMIN NAĞILI

Biri varmış, biri yoxmuş, keşmiş zamannarda Bəhman kişi addı bir ilxiçi varmış. Onun atdarının şöhrəti uzax-uzax məmləkətdəri, ölkələri dolaşar, addı-sanni adamnar onnan at alarmışdır. Lakin o, ilxisindəki atdardan birini heş kəsə verməz, ona xüsusi qayğı, qullux göstərərmiş.

Ömür-gününü at üsdündə keçirdən Bəhman kişi bir gün xəsədələnin yatağa düşür. Uzun müddət xəsdə yatan, bütün vərdövlətini xəşdiyən, nəhayət, əlaşsız qalan Bəhman kişi canı qədər sevdiyi, maral baxışdı, ceyran qaçışdı, qiyəməti heş nəy-nən ölçülmüşən atını onu sağaldan adama – loğmana verəcəyini vəd edir. Lakin həkimlihdən başı çıxannardan heş biri Bəhman kişinin mərəzənin əlacını tapa bilmir. Ömrünün sona çatdığını duyan Bəhman kişi gözünün ağı-qarası bircə oğlunu – Bəhramı yanına çağırıb deyir:

– Oğlum, hiss eliyirəm ki, ömrümün sonu yaxınlaşır. Arzu etmişdim ki, atımı məni malicə eliyən ağıllı adama verəcəm. Lakin bu, mənə qismət olmadı. Odu ku, sən mənim vəsiyyətimi yerinə yetir, atımı dünyanın ən axmax adamına ver, – deyib Bəhman kişi əbədi olarax gözdərini yumur.

Atasının dəfninə başı qatışan Bəhram Bəhman kişinin vəsiyyətini unudur. Bu minvalla bir neçə ay keçir. Bir gün Bəhram yuxuda atasını kədərri vəziyyətdə və təhlükə içində görüb ilan vurmuş kimi ayılır. Bir qədər fikrə getdihdən sora o, bu qarışık yuxunu yozmağ üçün bir müdürü qocanın yanına gəlir. Qoca Bəhramı diqqətnən dinniyib, ağır-ağır qəlyanını ağızına qoyur, bir qədər fikrə gedib təmkinnən dillənir:

– Yaxçı fikirrəş, atan rəhmətə gedəndə sənə nə vəsiyyət etmişdi? Sən atanın vəsiyyətinə əməl etmədiyinə görə, o, sənnənə narazıdır.

Müdrüh qocanın bu sözünü eşidən Bəhram barmağını dışdırı.

Bir neçə günnən sora dünyanın ən axmağ adamını

tapbax, atasının vəsiyyətini yerinə yetirməh üçün yola düşür. Neçə kənddər keçir, şəhərrər gəzir, lakin hər gördüyü, ras gəldiyi adamda bir ağıllı cəhət görür.

Şər qarışan zaman fikirri-fikirri bir imarətin qabağının keçəndə ayağını sürüyür, içəridən bir gözəl musiqi səsi eşidib qapını döyür. Qərib olduğunu bildirir. Gəldiyi yer bağlı-bağçalı, qullu-qaravaşdı bir iqamətgahı və hərə öz işi ilə məşğuludu. Lakin kənarda bir nəfər saqqallı kişi taxdın üsdündə oturub, həzin-həzin, qəmli-qəmli tar çalır. Hətta quşdar da nəgməsini kəsərəh bu ecazkar səsə qulağ asırdı.

Bəhram gecələdihdən sora səhər ev yiyəsiyənən vidalaşarax getməyə hazırlaşır. Sonda qocuya yaxınlaşarax: «Ey dünyanın müdürü və dərdsiz-qəmsiz qocası. Salamat qal», – deyib qocanın əllərini sıxıb getməh isdiyir. Bu vax qoca hönkür-hönkür ağlıyır. Bəhram bu sirri öyrənməh isdiyir. Lakin qoca bu sirri açmır. Bəhram həmin iqamətgahı tərk edir. Yolda o, dərvişnən rasdaşır, oturub nahar eliyir, söhbət edillər. Bəhram keşdiyi yellərdən, gördühlərinən, bir də öz səfərinin məqsədinin söz açır. Rastdaşlığı qoca tarçalan haqqında dərvişə danışır. Sora o, dərvişnən vidalaşarax yoluna davam etməh isdiyir. O, dərvişdən ayrıklärən «oğlum, atını həmin qocuya bağışdasan, həm atanın vəsiyyətinə əməl etmiş olar, həm də qocanın sırrını bilərsən», deyən dərviş Bəhrama səfərində uğurrar arzuluyur. O, qocanın sırrını bu dəfə dərvişdən öyrənməh isdiyir. Lakin dərviş bu sirri qocuya açmır, deyir ki, sən atanın vəsiyyətini ona çatdır. Əgər o, atı qəbul etsə, mən o sirri sənə açaram.

Əlaşsız qalan Bəhram yenidən qocanın yaşadığı məmləkətə qayıdır, qoca ilə görüşür, başına gələn əhvalatları ona danışır, dərvişin dediyi kimi edir. Qoca Bəhramı dinniyərək: «Bəli, həmin atanın əmək qəbul edir, ona bir kisə qızıl bağışdır. Sora isə öz sırrını ona danışır:

– Gördüyün bu ev-eşih, qul-qaravaş hamısı mənimdi. Gənşdiyimdə gözəl bir qıznan evlənmişdim. Biz bir-birimizi

dəlicəsinə sevirdih. Buna görə də bir-birimizə söz vermişdih ki, hansı birimiz xəsdələnsəh, ya ölsəh daha heç kimnən ülfət bağlamiyaciyix. Günnərin bir günü sevdiyim qadın bərh xəsdələndi, ölümcül hala düşdü. Məni yanına çağırarax: «Vədinə əməl et, mən daha ölürməm», – dedi. Mən də dərhal özümü kişilihdən məhrum etdim. Lakin tale elə gətirdi ki, o ölmədi, sağaldı, başqa bir adama ərə getdi. Mən isə gördüyüün kimi günümü tar çalmağnan keçirirəm. Bəli, dünyanın ən dərddi və axmağ adəmi mənəm və at da mənə çatmalıdı. Oğul, mənim nəsihətimnən nəticə çıxart.

Bəhram qocadan ayrılib evlərinə qayıtdı.

ÜŞ BACININ NAĞILI

Biri varıldı, biri yoxudu, bir qoca kişiynən bir qoca arvad varıldı. Bunnarın da üç qızı varıldı. Kişi naxırçıydı. Acdix vaxdarı olduğuna görə, haqq olaraq hərə əlinə keçənnən, kimisi bir parça çörək, kimisi bir girvəngə un naxırçıya verədlər.

Bir gün bunnarın bir azunu olur. Axşam kişi naxırdan qayıdannan sora deyir:

– Ay arvad, bir parça quru çörəhdən-zaddan nəyimiz varsa, gəti yeyəh.

Arvad deyir:

– Çörəyimiz yoxdu, bir az unumuz var.

Kişi arvadına deyir:

– Qızdar yatannan sora, unnan çörəh bişir, bir az yeyəh, qalanını da mənim heybəmə qoyarsan, səhər naxırda yeyərəm.

Qızdardan biri bu söhbəti eşidir, o birrərinə də deyir. Axşam olanda onnar yerrərinə girib yalannan gözdərini yumullar. Arvad da çörəyi bişirir, əriynən ikisi yeyillər, qalanını da ərinin heybəsinə qoyur, sora yatırlar.

Qızdar ata-analarını yuxuya verib heybədəki çörəyi yeyillər.

Kişi tezdən durur heybəsini də götürüb gedir naxıra. Günorta heybəsini açır ki, axşamnan qalan çörəyi yesin. Baxıb görür kü, heş nə yoxdu. O sahat başa düşür kü, çörəyi qızdarı yeyib. Axşam kişi evə gələndə əhvalatı arvadına danışır deyir ki, qızdarı aparıb meşədə azdıracam. Arvad ərinə nə qədər yalvarır ki, a kişi, uşaxdilar, qanmıyıblar, kişi onun sözünə baxmir, qızdarının yanına gəlib deyir:

– Bir azdan sizi dayınızgilə aparacam.

Bunu eşidəndə qızdar sevinillər. Axşam düşənnən sora ataları onnarı götürüb yola düşür. Gəlib bir meşənin içərisinə çatanda ataları deyir:

– Siz burda dayanın, dayınızgilin bir bəd itdəri var, həmişə açıx olur, gedim onnara deyim ki, iti bağlaşınnar sora

gəlib sizi aparacam.

Ataları bunu deyib gözdən itir. Qızdar nə qədər gözdüyüllər, ataları gəlmir.

Meşənin kənarında bir paccah yaşıyırmış. Bu paccahın da atı xurma yeyərmiş. Kiçih qız bu paccahın atının axuruna dadanır. Hər gün paccahın atının axuruna tökülən xurmadan həm özü yeyirmiş, həm də bacılara gətirirmiş.

Paccah bir gün mehtərinə əmir edir ki, atı hazırla mən vəzir-vəkilnən ova çıxacam.

Mehtər deyir:

– Baş üstə, ağa.

Mehtər atı hazırlayırdı, sora paccahın yanına gedir və deyir:

– Paccah sağ olsun, əmriniz yerinə yetirildi.

Paccah o saat vəzir-vəkilə xəbər göndərir ki, hazır olsunlar, ova gedirih.

Atı paccahın yanına çəkillər. Paccah görür kü, atı xarıldır.

Mehtərə deyir:

– At niyə belə arıxdı? Yəqin bunun yemini sən yeyirsən.

Mehtər and-aman eliyir ki, xəbəri yoxdu. Paccah deyir:

– Onda yəqin atın axuruna kimsə dadanıb. Onu axtarıb tapbalısan. Əgər tapbasan, sənin boynunu vurduracam.

Bu hadisədən sora mehtər hər gün atın yemini axura töküb, qapının arxasında gizdənir. Bir gün görür kü, bir kölgə gəlib içəri girdi. Mehtər bir dəfə dəymir, iki dəfə dəymir, üçüncüdə bu qızı tutub aparır paccahın yanına. Paccah qızdan soruşur:

– Ay qız, sən kimsən?

Qız başına gələn əhvalatı paccaha danışır. Paccah deyir:

– Get, o biri bacılarını da çağır gəlsinnər bura.

Qız gəlib əhvalatı bacılarına danışır. Onnar üçü də durub gəllillər paccahın yanına.

Paccah böyük qızdan soruşur:

– De görüm, əlinnən nə iş gəlir?

Böyük qız deyir:

– Paccah sağ olsun, mən bir yumurta bişirərəm, ev dolusu adam yeyər, hələ artıx da qalar.

Paccah ortancıl qızdan soruşur:

– Bəs sənin əlinnən nə gəlir?

Ortancıl deyir:

– Paccah sağ olsun, mən bir xalça toxuyaram, ev dolusu adam oturar, hələ artıq yerdə qalar.

Növbə kiçih qız çatanda deyir:

– Paccah sağ olsun, mən bir oğlan doğaram, bir üzü qızıl, bir üzü gümüş.

Paccah qızdarı dinniyənnən sora, böyük qızı aşbazlığı, ortancılı xalça-palaz toxumağa təyin edir, kiçih qızı da qırx gün, qırx gecə toy edib oğluna alır.

Vax gəlir, vədə tamam olur, paccahın gəlini bir oğlan doğur, bir üzü qızıl, bir üzü gümüş. Paccah bu xəbəri eşitdihdə böyük şaddıx eliyir. Xəbər gətirənnərə xələt verir.

Bu tərəfdən, bu xəbər böyük bacıya da çatır. Onun bacısına paxılılığı tutur. O, uşağı bacısının yanından götürüb, onun yanına it küçüyü qoyur.

Uşağı da bir qutuya qoyub, dəyirman çayına atır.

Paccaha yenidən xəbər çatır ki, bəs bayaxkı xəbər yalanımış, gəlinin it küçüyü doğub. Paccah bu xəbəri eşidən kimi əmir edir ki, gəlini qırx arşinnix bir quyuya salsınna. Hər gün bir az su, bir az da çörək verin.

Bunnar burda qalsın, sizə kimnən xəbər verim, uşaxdan. Dəyirmançı görür kü, çayda bir qutu üzür. Dəyirmançını marax götürür kü, görəsən bu qutudakı nədi?

Buna görə də gəlib çaydan qutunu tutub aparır. Qutunun ağızını açanda görür kü, qutuda bir uşax var, bir üzü qızıl, bir üzü gümüş. O, gözdərinə inamır. Bir-iki dəfə kirpih çalır, görür kü, yox, gördüyü həqiqətdi.

Demə, dəyirmançı sonsuz imiş. Uşağı götürüb sevinə-

sevinə evlərinə aparır. Arvadı da bu xəbəri eşidəndə sevinir.

Nağıllarda vax tez ötür, bir gün bir il olur, nəhayət, uşax böyüüb altı yaşına çatır. Bir gün o, məhlə uşaxlarıynan aşix-aşix oynuyurmuş. Oynuyan zaman deyir:

– Aşığım-aşığım xan dur, görüm şah babam gəlirmi?

Paccah da bu vax öz vəzir-vəkiliynən ova çıxıbmış. Ovdan qayıdanda yolu həmin dəyirmançının evinin yanından düşür. O, uşağın bu sözdərini eşidir. Uşağı yanına çağırıb deyir:

– Get mənə su gəti.

Uşax qaça-qaça gəlib anasının su alıb gətirir ancax yarı yolda dağıdır. Təzədən geri qayıdıb su gətirir. Paccah suyu içənnən sora soruşur:

– De görüm, əvvəlcə suyu niyə dağıldın?

Uşax cavab verir:

– Paccah sağ olsun, əvvəlcə gətirdiyim su isti idi, gördüm kü, şah babam hirsiddi, ona görə gedib sərin su gətirdim.

Paccah baxıb görür kü, bu uşax bunnar tərəfə çox oxşuyur. Həm də bu uşağın bir üzü qızıl, bir üzü gümüşdü.

Bunnan paccah şübhüyə düşür. Uşaxdan soruşur:

– De görüm, sən kimin oğlusan?

Uşaq deyir:

– Paccah sağ olsun, mən dəyirmançının oğluyam.

Paccah heş bir söz demir, atını sürüb gedir. Axşam paccah tərki-libas olub gəlir dəyirmançının evinə və deyir:

– Qəribəm, bu gecəliyə məni Allah qonağı saxlıyın.

Dəyirmançı deyir:

– Buyur, qardaş. Allaha da qurban olum, qonağına da.

Bəli, paccah keçib əyləşir. Ortuya süfrə salınır, çay-çörəh gəlir, yeyillər-içillər, sora surfa yiğişdirilir. Başdiyillar ordan-burdan söhbət eləməyə. Söhbət əsnasında paccah dəyirmançıdan uşax haqqında soruşur. Dəyirmançı da olan əhvalatı ona danışır. Paccah heş bir söz demir. Gecəni orda qalır, səhər tezdən durub gedir. Gedib taxta çıxır və fərrasdardan birini çağırıb əmir edir:

– Gedin filan dəyirmançını mənim yanımı gətirin.

Fərrasdər gedillər dəyirmançının evinə, deyillər ki, paccah səni çağırır. Dəyirmançı heş bir söz demiyib düşür yola. Yol boyu fikirrəşir ki, görəsən paccah məni neyniyir, nə üçün çağırır.

Nəhayət, gəlib çatır saraya. İçəri girəndə görür kü, axşam onnarda qonax qalan kişi budu oturub taxda.

Paccah deyir:

– Kişi, sən mənim nəvəmi qaytar!

Dəyirmançı soruşur:

– Paccah sağ olsun, hansı nəvənizi?

Paccah deyir:

– Sənin oğlun mənim nəvəmdi. Mən sənə onun ağırlığında qızıl verərəm, əvəzində nəvəmi verərsən.

Bəli, dəyirmançı gedib uşağı gətirir. Tərəzinin bir gözünə uşağı qoyullar, bir gözünə də qızılı.

Beləliynən, paccah nəvəsini dəyirmançıdan alır. Gəlinini də quyudan çıxartdırır. Gəlin quyudan çıxannan sora əhvalatı paccaha danışır. Paccah əmir edir, böyük bacını qırx metirrik quyuya salıllar. Təzədən qırx gün, qırx gecə şaddix eliyillər.

Onnar yedilər, işdilər, yerə keşdilər, xeyirə rəhmət, şərə nəhlət dedilər. Siz də yeyin, için, dövrə keçin.

QADIN SƏDAQƏTİ VƏ YA QARA SÖVDƏGAR

Həkatı-hükati. İldə verər yeddi tavar zəkatı. Boyaqçı küpün açdı, boyadı məmləkəti. Milçək mənzilli Kür keçdim. Yaba ilə dovğa içdim. Bu boyda yalan görməmişdim...

Belə rəvayət edirlər ki, müsəlman ölkəsində çox varlı bir sövdəgar var idi. Həmin sövdəgarın gözünün ağrı-qarası bir oğlu var idi. Oğlan gözəl olduğu qədər də fərasətli və gözüəçiq idi.

Şəhərin ən varlı ailəsindən olan gözəl-göyçək bir qızı sövdəgar oğluna nişanlamışdı. Payızın əvvəli idi. Sövdəgar oğluna toy edib, təntənə ilə gelin gətirdi. Həmin axşam yoldaşları sövdəgara dedilər ki, gəmi çıxıb getmək istəyir. Sövdəgar başılovlu oğlunu yanına çağırıb deyir ki, bir dəqiqə də olsa kecikmək olmaz. Özünü tez gəmiyə çatdır, yoxsa evimiz yixılar.

Oğlan gəlinin üzünü görmədən yola düşür və tacirlərlə birgə gəmiyə minir. Gəminin yolu uzaq ölkələrə idi. Bir neçə gün yol gedirlər. Gecənin bir aləmində dənizdə firtına başlayır. Gəmi suyun üzərində saman çöpü kimi gah fişəngə qalxır, gah da elə bil dənizin dibinə gedir. Nəhayət, şiddətli bir dalğa gəmini bir qayaya çırır. Gəmi və gəmidəkilər məhv olur. Qəzadan sövdəgarın oğlu bir taxta parçasının üstünə düşür. Səhər açılanadək oğlan özünə gəlir. Dənizdə əsən külək üstündə həmin oğlanın olduğu taxta parçasını suyun üzərində qarşısına alıb qovur. Nəhayət, oğlan bir də görür ki, taxta parçası qəzaya uğramış bir gəmiyə yaxınlaşır. O birtəhər gəmiyə çıxa bilir. Oğlan gəmini gəzib dolaşır və görür ki, burada azı altı aylıq azuqə var. Bu qayda ilə oğlan gəmidə yaşayıb, ümidiini Allaha bağlayır.

Oğlanın gəmidə yaşımasından üç gün sonra, görür ki, dənizdən üç qız çıxıb gəmiyə tamaşa eləyir. Bu hadisə iki-üç gün belə davam edir. O, qızların sudan hansı vaxt çıxdıqlarını dəqiq yadında saxlayır. O, qızların sudan çıxdığı yerin yaxınlı-

ğında gizlənir. Qızlar sudan çıxıb gəmiyə tamaşa edəndə, əlini atıb qızın birinin biləgindən yapışib gəmiyə çıxarıır.

Gəmiyə çıxıralan qız quruya öyrənmədiyi üçün təngənəfəs olur. Ona görə də oğlan vaxtaşırı qızı suya salıb çıxarıır. Bir müddətdən sonra qız quruya öyrənir. Oğlan dənizdən balıq tutaraq,aclıqlarını dəf edir. Gəmidə oğlanla qız yaxınlıq edir. Doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqə, doqquz saniyə tamam olandan sonra, qız bir oğlan uşağı doğur.

Keyli müddət gəmidə yaşadıqdan sonra dəniz qızı oğlandan icazə istəyir ki, izin ver, gedim ata-anamı görüm. Tez qayıdır. Oğlan dəniz qızına icazə verir. Qız vaxtında qayıtmadığı üçün oğlu deyir: "Ata, icazə ver gedim anamı gətirim". Atası icazə verir. Oğlu isə vaxtında qayıtmır. Təklik Qara sövdəgarı kor edir. Bir gün oturub öz halına ağlayırdı. Bu vaxt deyirlər ki, bir naqqa balıq qərbdən-şərqə doğru üzür. Qara sövdəgar gəmidə olan bütün alətlərdən istifadə edərək böyük bir qarmaq düzəldir. Naqqa gəlib keçərkən qarmağı onun quyruguna keçirir. Qarmağın bir ucu gəmiyə bənd edilmişdi. Naqqa sahil boyu üzürdü. Bir meşənin yaxınlığından keçərkən Qara sövdəgar kəndiri həlqə edərək bir yekə daşa atır və sahilə çıxır. Bir qədər meşədə gəzərək meyvə ilə qidalanır. Axşamüstü qurd-quşdan qorunmaq üçün bir uca ağaca dırmaşıb, budaqlar arasında özünə yer düzəldir. Axşamdan bir qədər keçmiş bir meymun ağacın dibinə gələrək, ağacdakı adama işarə edir ki, yerə düşsün. Sövdəger qorxudan meymunun tələbini yerinə yetirir. Meymun onun dalınca gəlməyi əmr edir. Bir qədər getdikdən sonra bir mağaraya daxil olurlar. Gündüzlər, gecələr müəyyən vaxtlarda ov edirlər.

Meymun mağaradan çıxan kimi Qara sövdəgar da mağaradan çıxır. Bir dəfə meşəni gəzərkən sövdəgar təknəyə oxşar bir ağaç qalığı tapır və onu dənizin lap yaxınlığına sürüyür. Sabahı meymun mağaradan çıxıb ova getdikdən sonra Qara sövdəgar sahilə gəlir. Təknəni suya salaraq onun içində atılır. Neçə gün, neçə gecə yol getməsindən xəbəri

olmur. Çünkü açından bayılmışdı. Nəhayət, külək içində Qara sövdəgar olan təknəni bir limana gətirir. Sahildə olan adamlar təknəni və içərisində bir qaraltı görürələr. Onlardan iki nəfəri qayığa minib, təknədəki adamın huşunu itirdiyini görürələr. Ona tez yemək və su verirlər. Qara sövdəgar özünə gəldikdən sonra adamlar onu şəhər başçısının yanına aparırlar. Başçı onu dinlədikdən sonra deyir: Biz sənə iki təklif edirik. Əgər gedəcəksənsə, sənin üçün pul yiğaq, yola salaq, yox, əgər qalmaq istəyirsənsə, səni evləndirək. Qara sövdəgar ikinci təklifi qəbul edir. Başçı adam göndərir, bir qadın gətirirlər. Qadının və kişinin razılığını alandan sonra onların kəbinini kəsirlər. Qadın ərini evinə aparır. Kişi görür ki, bunun dövlətinin qədəri-qəsəmi yoxdur.

Payızın axırı idi. Qadın iki yəhərli at gətirdi. Ərinə deyir ki, gel gedək, qoyun sürümüzü, naxırimizi və ilximizi yoxlayaq. Bunlar ata süvar olub olaqlara gedirlər, sürürləri və ilxiyi yoxlayıb, axşamüstü evə qayıdırırlar. Həmin adamlar nazik paltarda idi. Soyuq kişiyyə bərk kar edir. Evə çata-çatda kişi deyir:

– Pah attonnan, nə yaman soyuqdur. Bu sözü eşidəndə arvad üzünü kişiyyə tutub deyir:

– Sən Allahın işinə qarışdın. Bizimki tutmaz.

Qadın darvazadan içəri girib qapını bağlayır. Kişi nə qədər yalvar-yaxar edirsə, qadın ona cavab belə vermir. Bundan sonra Qara sövdəgar fikirləşir ki, bunların qadınları belədir. Kişilər bilsələr, məni öldürərlər. Ona görə də gecəyəkən həmin yerdən baş götürüb qaçır. Sövdəgar bir neçə gün acsusuz yol getdikdən sonra bir şəhərə çatır. O, məscidin həyətinə gedir. Günorta namazından çıxan camaat yad bir adamın həyətdə oturub başını döşünə doğru əydiyini görür. Həmin adəmi axundun yanına aparırlar. Axund deyir:

– Əgər burada qalacaqsansa, sənə bir qız verək, bizimlə yaşa.

Sövdəgar razılıq verir.

Axundun göstərişinə əməl edərək gözəl-göyçək bir qız gətirirlər. Axund bunların kəbinin kəsir. Kişi ilə arvad bir müddət yaşayırlar. Günlərin bir günü arvad ölürlər. Kişi qəm dərəyasına qərq olur. Sövdəgar buradakı həyatından çox razı idi. Ona görə ki, arvadı onu çox əzizlər, hər sözünü can-başla yeri-nə yetirirdi. Meyiti dəfn üçün hazırlayandan sonra ağsaqqallar kişinin yanına gəldilər. Onlar kişiyyə ürək-dirək verdikdən sonra dedilər ki, hazırlanıb. Sövdəgar niyə hazırlanmış onlardan soruşdu. Cavab verdilər ki, bizdə qayda belədir, kişi öləndə arvadı da onunla o dünyaya yola salırıq. Həmçinin arvad öləndə də belə edirik.

Bəli, camaat evdən kişi üçün altı aylıq ruzi götürüb dəfn yerinə gəldilər. Sövdəgar bütün bu işlərə mat qalmışdı. Bu yerdə kişinin belinə ip bağlayıb dərin bir quyuya salladılar. Kişi meyiti açıb bir tərəfə tulladı. Sonra onun üçün hazırlanmış yemək-içməyi quyuya salladılar. Qara sövdəgarın ağılı üstünə gələndən sonra, buranın çox geniş yer olduğunu və çoxlu insan sümüklərini nəzərdən keçirdi.

Beləliklə, sövdəgar quyuda qənaətlə gün keçirməyə başladı. Bir gün quyunun ağzında səs-küy olduğunu eşitdi. Bir də gördü ki, bir arvad salladılar. O, arvadın belindən ipi açdı, sonra kişinin meyitini və var-dövlətini, yemək-içməyini növbə ilə salladılar. Bütün bunları qaydaya salandan sonra sövdəgar qadına diqqət yetirdi. Arvad, nə arvad, yemə-içmə xəttixalına, gül camalına tamaşa elə. Yetkinlik yaşına çatmış bu arvadla meyit damında gün keçirən sövdəgar günlərini başa vururdu. Bunlar burada çoxmu qaldı, azmı qaldı, deyə bilmərəm, bircə onu deyə bilərəm ki, kişi növbəti dəfn zamanı diri göndərilən qadın və ya kişi olsun, onları öldürüb və yemək-içməyini özlərinə götürürdülər.

Bir gün səhər tezdən yuxudan duran sövdəgar eşitdi ki, yaxınlıqda hənerti var. O, səssiz addımlarla səs gələn tərəfə gəldi. Gördü ki, bir tülükü təzə meyitin ətindən yeyir. Tülükü insanın ona yaxınlaşdığını görüb, qaçmağa başladı, sövdəgar

onun arxasınca getdi, gördü ki, tülükü bir lağıma girdi. Tülükü lağımdan çıxandan sonra çöl tərəfdən meyitlər olan yerə işiq düşdü.

Sövdəgar yatdığı yerə gəldi. O, arvadı yuxudan oyatdı. Tülükü əhvalatını söyləyəndən sonra dedi ki, hazırlaş, işıqlı dünyaya çıxacaqıq. Bəlli, bunlar qiymətdə ağır, vəzndə yüngül, gücləri çatana qədər qiymətli şeylərdən götürdülər. Qadın üçün bir dəst kişi paltarı götürdülər.

Lağımın ağızına gəldilər. Lağım dar olduğu üçün paltarlarını soyundular. Qiymətli şeyləri və paltarlarını boxçaya yiğib ayaqlarına bağladılar. Kişi qabaqda, arvad da onun dalınca süründülər. Çox əzab-əziyyətdən sonra işıqlı dünyaya çıxdılar. Bu yer dənizin sahili idi. Onlar gördülər ki, uzaqdan bir gəmi gəlir. Bir ağaçın başına parça dolayıb gəmiyə işaret verdi. Gəmi sahilə yan aldı. Gəmidən iki qayıq suya saldılar. Həmin adamları gəmiyə apardılar. Gəmidə rahatlanandan sonra gəmi başçısı onlara yaxınlaşış sorğu-suala tutdu. Arvad hələ kişi libasında idi. Gəmi başçısı onun gözəl qız olduğunu başa düşmüşdü. Gəmi başçısı öz yerinə qayıt-dıqdan sonra adamların içərisinə gəlib dedi ki, camaat gəmi batmaq üzrədir. Gəmidə artıq adam var. O adam dənizə atılmalıdır. Adamlar təşvişə düşdülər.

Bunu görən gəmi başçısı dedi:

– Biz bu işi ədalətlə həll etməliyik. Çöp ataq, çöp kimə düşsə, o adam suya atılmalıdır. Hiyləgər gəmi başçısı elə etdi ki, suya atılma çöpü Qara sövdəgara düşdü.

Mancanaq quruldu. Başibələli Qara Sövdəgarı mancanağa qoyub dənizə atdırılar. Sövdəgar havada olarkən dənizdən bir adam çıxıb qışkırdı:

– Qorxma, ata, gəl!

Dənizdən çıxıb sövdəgarı xilas edən onun dəniz qızından olan oğlu idi. Oğlan atasını gəmiyə gətirdi. Gəmi başçısını və onun tərəfdarlarını dənizə tulladı. Demə, həmin dənizdən çıxan qız – oğlanın anası dəniz padşahının qızı imiş. Oğlanın əmri ilə

gəmini hərəkətə gətirdilər. Gəmi limana gəldi. Gəmi başçısının nə qədər əmlakı var idi sahilə daşıdlılar. Gəmi də Qara Sövdəgarın ixtiyarına keçdi. Oğlan sağollaşıb, dənizə baş vurdu.

Qara Sövdəgar gördü ki, bura öz şəhəridir. Neçə illər bundan əqdəm həmin limandan yola düşübdür. O, öz şəhərinə gəldiyinə sevindi. Pillələrlə yuxarı qalxdılar. Qara Sövdəgar gördü ki, pillənin lap qurtaracağında bir qadın oturmuşdur... Onun saçları ağappaqdır. Qadın gəlib keçənlərdən kimi isə soruşur. Onlar qadının bərabərinə çatanda, istədi qadına ianə versin. Qadın ağlayaraq, ianəni rədd etdi. Qadın bunlardan neçə il bundan qabaq, toy günü gəmiyə minərək sövdəgarlığa getmiş ərini soruşdu. Qara Sövdəgar fikrə getdi. Qadını sorğu-suala tutdu. Gördü ki, bu onun arvadıdır. O, arvadı yerindən qaldıraraq başa saldı ki, həmin arvadın əridir.

Qara Sövdəgar arvadı ilə öz mülküne gəldi. Agah oldu ki, ata-anası onun fəraigəna dözməyib dünyalarını dəyişmişlər. Qayınatası və qayınanası öləndən sonra gəlin hər gün limana gəlib pillələrin qurtaracağında oturub ərini soraqlamışdır.

Budur qadının sədaqəti!

Qara Sövdəgar gəmiçidən qalan var-dövləti evinə daşıtdırdı. İstəkli qadınları ilə xoş gün keçirməyə başladı.

MÜRSƏLİN NAĞILI

Bir varmış, biri yox imiş. Bir kişi varmiş. Bu kişinin övladı yoxmuş. Bir günləri bu kişi ağacın altında oturmuşdu. Bunun yanında bataqlıq var idi. Bu bataqlıqdan bir cırçırma çıxıb bu kişinin üstünə yeridi. Kişi nə qədər elədisə, cırçırma əl çəkmədi. Axırda cırçırma kişiyə dedi ki, mən cırçırma deyiləm. Mən bir qızam və dönüb gözəl bir qız oldu. Kişi qızı götürüb evlərinə gəldi.

Kişi bir gün qızı dedi ki, ölürem. Qız dedi ki, mən olan yerdə ölməzsən. Kişi dedi ki, axı hamı öləcək. Qız dedi, yox. Sübut etmək üçün onlar bir çayın kənarına gəldilər. Qız özünü suya tulladı. İki saatdan sonra çıxdı. Qız dedi:

– İnanırsanmı?

Kişi dedi, yox. İkinci dəfə bunlar ağaç qırıb tonqal yandırdılar, qız özünü tonqala atdı. Özü də tonqal yanıb qurtarandan sonra çıxdı. Kişi yenə inanmadı. Kişi dedi ki, yeqin sənin istikecməz paltarın var. Qız xəncəri kişiyə verib dedi ki, məni doğra. Kişi hirslenmişdi. Qızı tikə-tikə doğradı. On dəqiqədən sonra qızı diri gördü. Kişi qızı dedi ki, sən sehrlisən. Bir dəfə qız güzgüňü verib kişiyə dedi ki, özünə bir bax. Kişi baxanda gördü ki, o, cavan bir oğlandır. Qız bir gün üzüyünü çıxarıb kişiyə göstərdi, orada o, gözəl bir qız gördü. Qız kişiyə dedi ki, həmin gördüyü qızı sənə alacam. Qız kişini alma edib cibinə qoydu. Onlar qızın sərhədinə qədər gəlib çatdılar. Qız kişiyə dedi ki, burdan o yana özün tək gedəcəksən. Üç yol var: sən orta yolla get, üç gündən sonra qabağına iki çay çıxacaq. Bu çayın biri od çayı, ikincisi qurğuşun çayı. Bu çaylardan sonra qabağına üç heyvan çıxacaq: aslan, pələng və qaplan. Bunlardan kənar qaçarsan. Ondan sonra qız olan yerə çatacaqsan, kişiyənən qız halallaşib yola düşür. Qız dediyi yolla gedir. Qənşərinə od çayı çıxır. Kişi baxıb görür ki, bu çaydan keçmək mümkün deyil. Oturub namaz qılır. Allaha yalvarır ki, çayı keçə bilsin. Birdən çayın

ortasından yol açılır. Bir qədər gedəndən sonra ikinci çaya – qurğuşun çayına rast gəlir. Kişi yenə namaz qılır və dua edir. Bu çaydan da salamat keçir. Tez yerə oturub namaz qıldı, Allahi çağırıldı. Yer aralandı, kişi yerə girdi. Aslan sovuşub keçdi. Kişi yenə yerdən üzə çıxdı. Qaplan rast gəldi. Kişi namazını bitirib Allaha dua etdi. Qəflətən kərtənkələyə dönüb kolun altına soxuldu. Qaplan keçib gedəndən sonra Allaha dua etdi. Kərtənkələ yenə kişi oldu. Kişi bir qədər gedəndən sonra pələngi gördü. Yerə oturub namazını qıldı, Allaha dua etdi. Quş olub pələngdən uzaq bir yerə uçub getdi. Sonra yenə insan şəklinə qayıdır. Kişi bir qədər yol gedəndən sonra bir körpüyə rast gəldi. Körpünün üstündə bu sözler yazılmışdı: burdan keçən adamın ya başı, ya leşi, ya da döşün qoyub gedər. Kişi baxıb gördü ki, bir qalaça var. Qalaça adam başından və ya leşindən düzəldilib. Kişi ora getməyin mənasız olduğunu bildi. Kişi yenə körpünün yanına qayıtdı. O tayda görünən adamnan soruşdu:

– Ay adam, kimsən, nəcisən?

Oradakı adam dedi:

– Bu vaxta qədər bu sözü xəbər alan yox idi. Sən xəbər alırsan deyəcəm:

Məni atam dayım oğluna verirdi. Mən getmirdim, bir yoxsul oğluna vurulmuşdum. Oğlan gündə mənim yanımı gəlirdi. Atam bir bəhanə ilə həmin oğlanı rədd etmək istəyir. Oğlana çoxlu qızıl verir ki, get filankəsin qızı ilə evlən. Oğlan gedib həmin pulla varlı bir kişinin qızını almalı olur. Toy günü atam gəlib mənə dedi ki, qızım, səni dayın oğluna verirəm. Mən dedim ki, xeyr, mən o oğlana gedəcəm. Atam dedi ki, həmin oğlan başqa bir qızla evlənir, özü də bu gün toyudur. Mən inanmadım. Atam mənə kişi paltarı geyindirib həmin toyaya apardı. Gördüm ki, doğrudan da, bəy həmən mən istəyən oğlandır. Özümü saxlaya bilmədim. Bəyi qılıncla öldürdüm. Kim mane olurdusa, onu da qılıncla öldürməyə başladım. Qaçanlara aman verdim. O gündən bu körpüdən keçəni öldürürəm.

Kişi bu sözləri eşidib, namaz qılmağa başladı. Allahı çağırıldı. Birdən quş olub körpüdən o taya keçdi. Qız gördü ki, kişi körpünü keçə biliib. Ona görə də kişiye yalvardı ki, qayıdanda məni də özünlə götür. Kişi söz verdi. Kişi yola davam etdi. Bir qədər gedəndən sonra gördü dərə-təpə oynayır. Kişi məətəl qaldı. O, namaz qılıb, Allaha dua etdi. Elə bil kişinin ayağının altına taxta döşədilər. Həmin yolla gedib bir saraya çatdı. Uzaqdan gördü ki, qırx incə belli qızlar ona sarı gəlir. Hərəsinin əlində dəyənək boyda bir oxlov. Qızlar kişini o ki var bu oxlovla döyəməyə başladılar. Kişi özünü bağçaya atdı. Padşahın qızı gəlib baxdı və qızlara dedi ki, mənim yuxuma girən oğlandır. Oğlanın üstünə su səpib durğuzdu. Oğlan qızı görən kimi qucaqlaşdırılar. İkisinin də ürəyi gedib tirtap yerə yixildi. Qızlar tez gedib padşaha xəbər elədilər ki, qızın bir oğlanla ölüb. Padşah həmin oğlanı qırx arşın quyuya atdırı. Qızı ayıldırılar. Ayılan kimi qız, mənim sevgilim hanı – soruşdu?

Heç kəs oğlanın harda olmasını boynuna almadi. Dedilər ki, biz oğlan, zad görməmişik. Padşah fikirləşdi ki, yəqin qızı dəli olub. Tez qızın əlini-ayağını bağlatdırılar ki, bəlkə oğlan yadından çıxa. Qız heç nə yeyib-içmirdi. Qızın analığı bu xəbəri eşidib qızın yanına gəldi. Qızdan hal-əhvəl tutdu. Qız hər əhvalatı Pərrux xanımı danışdı. Pərrux xanımın qızı yazıçı gəldi. Dedi ki, sən hamiya de ki, daha o oğlanı sevmirsən. Qız deyilənlərə əməl etdi. Padşah gəlib dedi ki, səni Həbəş padşahının oğluna verəcəm. Qız dedi razıyam. Qızın əl-ayağın açdırılar. Pərrux xanım padşahdan izin istədi ki, qızla bağçanı gəzib seyr etsin. Bunlar burada qalmaqda olsun, sizə xəbər verim quyudakı oğlandan. Həmin oğlanın adı Mürsəl idi. Quyunun, suyun içində oturmaq onu zinhar etdi. Bir az quru yerə çəkildi. Birdən iki qurbağa peydə oldu. Bunlardan biri balaca, digəri isə iri idi. Birdən bu qurbağalar böyüüb inək boyda oldular. Böyük qurbağa Mürsəli uddu. Kiçik qurbağa dedi ki, gedib cinciramaya deyəcəm ki, Mürsəli udmusan. Bu-

nu deyib süretlə getməyə başladı. Böyük qurbağa da onun dalınca getdi. Nəhayət cincirama olan yerə çatdırılar, cincirama qurbağanın qarnını cirib Mürsəli azad etdi. Başına gələnləri cinciramaya danışdı. O, Mürsəli evinə gətirdi və özü harasa getdi. Cincirama əvvəlcə körpünün üstünə gəldi. Oradakı qızı – Qönçəni götürüb saraya getdilər. Saraya çatanda gördülər ki, qızı köçürürlər. Axşama qədər gözlədilər. Axşam düşəndən sonra gördülər ki, qız tərəfdən Cəvahir adlı bir qarşı, əlində bir qab su gətirməyə gedir. Cincirama yaxınlaşdırıb ona dedi ki, biz Mürsəlin adamlarıyıq. Arvad çox xoşhal oldu. Tez paltarını çıxarıb Qönçəyə verdi. Qönçə tez özünü qız olan yerə çatdırıdı və dedi ki, mən Mürsəlin adamıym. Qız çox sevindi. Onlar cinciramanın yanına qayıtdılar. Pəhləvan paltarını geyib Həbəş padşahının başını kəsdi. Sonra isə qalanları öldürdülər.

Qızı da götürüb, cinciramanın sərhədinə gəlib çatdırılar. Mürsəl üçün qırx gün, qırx gecə toy elədilər. Qönçəynən padşahın qızın Mürsələ verdilər. Mürsəllə cincirama halallaşdırıldalar. Onlar xoşbəxt yaşamağa başladılar.

KASIVIN NƏFSİ

Variydi, yoxuydu. Qədər addı bir kişi variydi, əmə bu kişi elə kirnazdı daha nə deyim. Dünyuya beləsi gəlməmişdi. Düzdü, Qədər kişi çox varrı-halliydi, əmə qəpiyi çıxanda elə bil onun canı çıxırdı. Bir gün bunun qapısına bir kasif kişi gəldi. Bu vaxıt Qədər surfa başında oturuf yeməh yeyirdi. Gördü kasif gəlif, qaş-qabağını töhdü. Yanı nəyə gəlifsən qoymazsanmı örəyimizi yeyəh. Əmə kasif çox acıydı deyin duruxub qaldı. Neyləsin, yazıq acınan oğunurdu. Beçaranın gözü surfada, örəhdə qalmışdı, kişinin yeməyə tamahı tüşmüştü. Əmə Qədər buna heş fikir vermedi, kasıva acıxlındı:

– A kişi, niyə qapıda quruyuf qaldın. Qoymazsan bir əz əvimidə irahat oturuf örəyimizi yeyəh. Sən tənbəlsən, mən neynim. Sən də kişi deyilsənmi. Çalış, vuruş... Pul-para qazan, daha nə tüşüsən qapı-qapı.

Qədər belə deyəndə kasif kişi dərinnən köysünü ötürüf kirimişcə ordan uzaxlaşdı. Qədər yeyif dayanannan sonra görsədiş verdi surfuyu yığdılar. Kişi nə fikirrəşdisə dedi:

– Gərəh yola tədarüh görüm, gecəynən yola çıxacam. Günüz o, bu görüp əsniyir üstümə, nazar yetirir, var-dövlətin bərəkəti qaçar.

Qədərin arvadı nə qədər dedi gəl gecədi, getmə, sabax səfərə çıxarsan. Di gəl Qədər razi olmadı. Bəli, Qədər dəvələrini, qatırrarını, atdarını yühlətdi, öz adamlarını götürüp gecəynən yola tüşdü. Gəlhagəl gecənin bir vədəsi gəlif bir bulağın başına çatdırılar. Qədər adamlarına dedi:

– Gəlin burda bir əz dincələh. Heyvannarın yükünü açın, bir əz də Allah verənnən yeyəh, bir çimir də yuxu alax. Sonra yolumuza davam eliyərih.

O sahat karvan dayandı. Qədərin adamları dəvələrin, qatırrarın, atdarın yükünü aşdırılar. Sonra surfa salıf bulağın başında oturdular. Ortuya xörəh gələn kimi bir qara ilan bunnarın yanında peydah oldu. Qədər adamlarına kışkırdı:

– Öyə, bunu vuruf öldürün, bizə xata-zad yetirər.

O sahat hərə əlinə nə gəldi tulladı ilanın üstünə. Əmə ilana heş nə olmadı. İlan elə bil bir əz də yekəldi. O, başını yuxarı qaldırıf dedi:

– Qədərsən, nə zəhrimarsan. Bu surfa mənim olacax, sana burdan bir tikə də vermərəm.

Qədər ilannan adını eşidəndə quruyuf qaldı bu işə ki, əyə Allahın ilanı mənim adımı hardan bilir. Əmə sizə deyim ilannan. Həyə, ilan sözünü qurtaran kimi surfuyu elə bircə dəfiyə uddu. Qədər işi belə görəndə bərk qorxuya tüşdü. İlan Qədərə dedi:

– A kişi, acınnan ölürem, laf ürəyim gedir. İndi gərəh mana sən bir yaxşı dəvə, bir yaxşı at, bir də qatır verəsən yeyəm, yoxsa səni diri-dirı udaram.

Qədər istədi bir ilanın dedihlərini verməsin. Əmə gördü ilan ağızını ayırif, özü də necə. İlanın ağızının içi işix saçır. Baxdı əyə bunun ağızı ucu-bucağı görünümüyen kaha kimidi. Qorxusunnan tir-tir əsdi kişi. İlan irəli gəlib qabaxcax bir dəvəyi, sonra bir atı, sonra bir tütün heyvannarın hamısını bir dəfiyə uddu. Əmə deyəsən doymadı deyin heyvannarın yühlərini də uddu. İndi xəbər verim Qədərdən. Qədər tamahkar adam qalmışdı belə... İlan hər dəfə bir şey udduxcah o da elə bil ölüf dirilirdi, o dünyaya gedif gəlirdi. Bəli, ilan hər şeyi uduf kutarannan sonra Qədərin adamlarına dedi:

– Siz çıxış əvinizə gedin. Mənim siznən işim yoxdu, əmə Qədər qalsın, mənimki onnandı.

O sahat Qədərin adamları çəkilif getdilər. Qaldı Qədər dizdəri əsə-əsə. İlan irəli gəlif onun üzünə bir lomba tüpürdü. Elə bil Qədərin üzərinə neçə yerdən iynə, biz batırdılar, suvati elə ağırdı ki, kişi özünü itirif yixıldı. Özünnən getdi. Ayıldız... çıl-çılpxax, lüt-üryan qalif, paltarı yoxdu. Genə həmin ilan duruf yanında. İlan Qədərə dedi:

– Gərəh sənin ağ gövdəni qara tulux eliyəm, yoxsa səni buraxmaram.

İlan başdadı quruğuynan Qədəri döyməyə. Qafqara tulux eliyif yıldız yerə. Kişi özünnən gedəndə ilan onun üstünə su töküf ayıltdı Qədəri.

– A kirnaz kişi, kirnazdix yaxşidimi. Get, səni öldürərdim, əmə səni beş yaşındakı uşağına bağışdırıram. Bir də sən olasan gecə yola çıxasan, özün yeyəsən, başqası baxa vermiyəsən.

Qədər quruyuf qaldı. İlana heş nə deyə bilmədi.

– Bə sən birmirşənmi mən kiməm?

İlan belə deyəndə kişi qorxa-qorxa ona baxdı.

– Mən nə bilim.

– Mən sən qapının qavaladığın kasıvin nəfsiyəm. Bir də tobatalma elə, belə iş tutma.

– Yaxşı.

– Onda gözdərini yum.

Qədər gözünü yuman kimi özünü itirdi, huşu getdi. Bir də özünə gəldi ki, öz əvindədi, əmə arvadı üstündə ağı deyif ağlıyır. Bu özünə gələndə arvadı sevindi:

– A kişi, bə mən dedim ölüfsən. Bə karvan necoldu, adamlar hanı?

– Heş nə demə. Daha karvan-zad yoxdu.

– Bə cümü gövdən qafqaradı. Sana nə oluf?

– Onu da xəbər alma. Əmə dünən bizə bir kasif gəlmışdı ha...

– Həyə, sözünü kəsmə, de a kişi, de görüm nə isdiyirsən?

– Onun əvinə çoxlu pul-para, yeməh-işməh yolla. Daha mən gördüğümü görmüşəm, bildiyimi bilmışəm. Bir də qələt eliyərəm tamah eliyəm.

Arvad o sahat kişisinin dediyini yerinə yetirdi. O gününən Qədər kirnazlığını yerə qoydu. Hamiya əl tutdu, köməh elədi. Ona görə də ömrü uzun, işi yaxşı, özü hörmətdi oldu. Xatabala, azar-bezar onnan uzax oldu. O yeyif-içif ömür sürüf yerə keşdi. Siz də yeyif-içif dövrə keçin, mənim əzizdərim.

DAŞ-AĞAC

Biri variydi, biri yoxuydu. Dədə Aral addı bir kişi variydi. Bu kişi eldə-obada aqsaqqal, başbilən adam sayılırdı. Di gəl belə bir kişinin əvladı yoxuydu. Bir gün genə Dədə Aral öz əyalıyanan əvdə oturuf səhbət eliyirdi. Birdən nə təhər oldusa arvad kövrəlif başdadı ağlamağa. Dədə Aral dedi:

– Ay arvad, niyə ağlıyırsan. Şükür heş nədən korruğun yoxdu. Sana genə nə oluf gözünün yaşı əlindədi.

– A kişi, yaşımız ötfü keçir. Bə bizim axırımız nə olacax. Bir zürüyyətimiz yoxdu ku, biz ölənnən sonra ocağımızı yandıra.

Arvad belə deyəndə kişi də dərin fikrə getdi. Xeylax keşdi aradan, əmə heç biri danışmadı. Əmə Dədə Aral nə fikirrəşdisə arvadına dedi:

– Ay arvad, mən Göt dağa gedirəm. Ora müqəddəs yerdi. Gedim tanrıya duvamı eliyim, bəlkə tanrı bizə bir zürüyyət verdi.

Arvad dillənmədi. Dədə Aral gəldi Göt dağa. Qara qayaynan Ceyran qayasının arasındaki bir yerdə əlini göyə açıf tanrıya duva elədi:

– Tanrı özün bilirsən ki, mən sənin altında heş vaxıt bir pis iş tutmamışam... Həməşə adamlara yol görsədif məsləhət eləmişəm. Dünya vari gözümüz tutmuyuf. Haqqın yoluynan getmişəm. İndi mənim duvamı qəbul elə, bax bu boz qayanın içinnən mana, bir əvlət yetir, əmə sonsuz, məğmun eləmə məni.

Kişi duva eliyif kutaran kimi baxdı boz qayanın qəribə bir səs gəldi:

– Ay Allah, olurəm, vay, vay... Sancı öldürür məni.

Kişi o sahat işi başa tüsdü, gözdədi. Daşa arxasını çəvirdi. Azmı keşdi, çoxmu keşdi, bir uşax səsi eşidif Dədə Aral geri döndü. Baxdı boz qayanın ortasından qan töklüf, bir də əl boyda bir ağaç parçası tüşüf. Səs də ağaşdan gəlir. Dədə

gedif bir avış torpax gətirif daşın üstünə tökən kimi qan qurudu. Əmə ağaş parçasının səsi kəsilmədi, o, balaca uşax kimi ağılıyırıdı. Birdən boz qayanın yuxarısından süd rəhli bir su axmağa başdadı. Dədə Aral o sahat ağaş parçasını götürüf qoydu suyun altına. Bir də baxdı ki, ağaş parcasının səsi kəsildi. Tez onu ətəynə püküf üzünü tutdu göyə.

– Tanrı, verdiyinə çox şükür.

Nolacax, Dədə Aral gəldi əvə. Arvad baxdı kişi ətəyi dolu gəlif, səvindi. Dədə Aral arvadına dedi:

– Ay arvad, beşiyi bəri qoy. Tanrı bizə bir əvlət verif. Onu bələ, qoy oruya bir əz yatsın.

Arvad irəli gəlif gördü nə... bir parça ağaş... Daha heş nə demədi. Ağacı bəliyif qoydu beşiyə. Kişi o sahat Göy dağa gedif boz qayanın yuxarısından axan süd rəhli sudan dolduruf gətirdi. Beşihdə uşax səsi gələn kimi sudan bir qavda qoydu bələyin böyrünə. Ağaş parçası o suyu içif kiridi. Belə–belə ağaş parçası böyüyüp yekəldi. Dədə Aral onun adını Daş-ağaş qoydu. Daş-ağaş elə ki, on–on iki yaşına çatdı döyüşmədiyi, tutuşmadığı oğlan uşağı qalmadı. Hamının gözünün odunu aldı, onnar daha Daş-ağaşdan qorxmağa başdadılar.

Bir gün Dədə Aral otumuşdu qapıda, özünü günə verirdi. Bir də baxdı dağ boyda bir kişi gəlir. Dədə gələni o sahat tanıdı. Bu gələn Kələmyeyən Adamyarımdı. Bu adam bir oturma yirmi-otuz kələm yeyif ləzzət alardı. Həlbət ki yeyəndə yirmi-otuz qalın çörəh, bir qırx-əlli yuxa, isdi xörəh də öz yerində. Bəli, Dədə Aral Kələmyeyəni tanımağına tanıdı, əmə onun yühlü qatırkı, dəvələri, atdarı, həm də adamları varıydı. Bə onnar necolmuşdu. Dədə Aral Kələmyeyəni təh görüf çox təəcüb elədi. Kələmyeyən Adamyaram gəlif Dədə Aralın barabarına çatanda ona salam verif dedi:

– Nə var, nə yox, ay dədə?

– A Kələmyeyən, sən de görüm şeylərin, adamların, dəvələrin–zadın hanı?

– Dədə, xəbər alma, dədə, alan aldı.

– Sənnən də şey alan olar?! Bu necə oluf. Kim aldı, harda aldı, danış.

– Dədə, məni ki, yaxşı tanıyırsan. Gözdən iti, əldən iti, elə işdahdan da itiyəm. Di gəl, Sarıqamış tərəfdə bir Dəli Əmən addı biri peydah oluf, kəsif yoluñ ağızını. Ona rast olan kimi mənnən çox yekə–yekə danışdı. İstədim cavavını verim, başıma elə bir əmud vurdı ki, aklımı itirif atdan yerə yixıldım. Dəli Əmən var-yoxumu aldı, adamlarımı da özünə qulluxcunökər elədi. Mən də beləcə yəyax tuşdum yola, gəlif burya çıxdım.

Dədə Aral daha heş nə demədi. Kələmyeyənə yavannıx, pul–para verif onu yola saldı. Əmə bu əhvalat Daş-ağaca çox təsir elədi deyin Dədə Arala dedi:

– Ata, izin ver gedim mən də bir Dəli Əmənnən gücümüz sıniyim.

– Hələ sana tezdi. Sən gəl belə elə. Get meşəyə, orda çox yekə bir palit ağacı var, onu taf. Yanında duruf ucadan səsdən.

– Ay Sarıqız, ay qohum, ay bibi, mana bir az ağaş qabığı ver.

O sahat Sarıqız əlində qızıl ilan düz üstünə gələcək. Yerindəcə dur, irəli, nə geri getmə. Onda Sarıqız sana bir parça ağaş qabığı verəcəh. Onu alan kimi yanına gəti, o ağaş qabığı sehirridi. Bunu heş kəsə demə ha.

– Yaxşı.

Daş-ağaş o sahat meşəyə getdi. Gəzif Dədə Aral deyən palit ağacını tafdı. Sarıqızı çağırın kimi baxdı bir ucaboylu, sarıbeniz bir arvad əlində qızıl ilan peydah oldu. Əmə bu vaxıt palit ağacı dilləndi:

– A qız, bu bizim qohumlardandı, isdədiyini ver, peşman eləmə.

Sarıqız irəli gəlif Daş-ağaca bir parça ağaş qabığı verdi. O, ağaş qabığını götürüf gəldi Dədə Aralın yanına. Dədə Aral qabığı götürüf bir qazanın içinə saldı, üsdünə xeylax su töhdü, sonra Daş-ağaca dedi:

– Bala, indi bunu sənin üstünə tökən kimi mən üzümü o yana çevirəcəm. O sahat sənin üstündəki ağaş qabığı çıxacax. Paltar qoymuşam, dəyişihdi, geyin. Qabığı da götürüf torpağa basır. Eşitdinmi?

– Yaxşı.

Dədə Aral Daş ağacın başına suyu tökən kimi doğurdan da onun bədəninin üstündəki ağaş qabığı qopuf aşağı tüşdü. Oğlan lüt-üryan oldu. O o sahat Dədə Aralın onun yanına qoyduğu paltarı geyindi. Qabığı da götürüf torpağa basıldı. Dədə Aral baxdı Daş-ağaş tüşdü adam qılığına, tanrıya çox şükür elədi. Dedi:

– İndi get içəri, oğul. Mənim yirmi batmannıx gürzümü, qırx batmannıx şəsbərimi götür get... Get Dəli Əmənin qabağına, əmə ona fursat vermə, yoxsa o səni cinnəndirər, əlinnən xata çıxar. Elə ona çatan kimi birinci sən vur onu. O yixılan kimi onun dəmir papağını götür o, sehirridi. Onu başına qoyan kimi gücün birə beş artacax. Bunnan sonra Dəli Əmən sana tabe olacax. Onu öldürmə ha, o çox gücdü, quvatdı adımdı. Bu qoy ona dərs olsun, bir də yol kəsif quldurrux eləməz.

– Yaxşı, ata.

Daş-ağaş gəldi əvə. Dədəsinin dediyi gürzü də, şəsbəri də götürdü. Onnarı götürüf gəldi Kələemyeyənin dediyi yerə. Baxdı əyə yolu azman bir adam kəsif. Vallah, vallah bunun qaraltısı, xofu adamı basır. Gözdərinnən qan daşan bu adamın çox heybətdi suvəti var, üsdəlih bədəni lay tufar, boyu minara kimi. Əmə Daş-ağaş heş qorxuf pəsinmədi. İrəli yeridi. Salamsız-kəlamsız əlindəki gürzü onun başına elə çaldı ki, Dəli Əmən gurultuynan yerə sərildi. O sahat Daş-ağaş onun başının üsdünü aldı. Dəmir dəbilqiyi götürüf başına qoydu. Dəli Əmən işi belə götürüf dizi üsdə qaxdı, əmə Daş-ağaş ona toxunmadı:

– Qalx ayağa, əmə bir də yol kəsif adam soyma. Bu səni kimi mərdə, igidə yaraşmir. Gəl dost olax, arxa arxiya verif dolanax.

Dəli Əmən Daş-ağacın dediyinə razı oldu. Əlini irəli uzatdı, əhdi-peyman bağladılar, dost oldular. Daş-ağaş Dəli Əmənin dəbilqəsini geri qaytardı. Gəldilər Dədə Aralın yanına. Dədə Aral Dəli Əmənə dedi:

– Oğul, bir də yol kəsif, adam soyma. Dəlininki pəhlivannıxdı, kişilihdi.

Dəli Əmən dillənmədi. Suçluydu axı. O vaxıtdan Dəli Əmənnən Daş-ağaş qardaş oldular. Beləcə ömür sürüf dövran keçirdilər. Allah sizdəri də xoşbəxt eləsin.

DƏRVIŞ XUDAYARIN NAĞILI

Xudayar adlı bir dərviş var idi. Bu dərviş qəsidə deyə-deyə bir neçə şahın paytaxtları ətrafında ənam alırdı. O, günlərin birində bir şahın şəhərinə daxil olanda gördü ki, şahın bərgahında Günəş hər tərəfə şəfəq saçır. Dərviş bərgahda yaxınlaşanda gördü ki, şahın bərgahına daxil olmaq üçün bərgahın bütün ətrafında qırx darvaza var. Şahın bərgahının bir kərpici qızıl, bir kərpici gümüşdür. Xudayar dərviş birinci darvazada bir qəsidə oxuyur, dərvişə bir sini plov, bir sini qızıl verirlər. Dərviş qırx darvazada on gün qəsidə deyir, qırx sini qızıl yiğib özünə bir at alıb qayıdır. Xudayar dərviş böyük ad sahibi olan şahların hamisindən ənam almışdı. Başqa şahların ənamından doymayan acgöz dərviş qadın şahından aldığı qırx sini qızılı öz xəzinəsinə doldurub, İsfahanda böyük şöhrət sahibi olan Şah Abbasın bərgahına gəldi. Ətrafi dolanıb bircə darvaza olduğunu görüb, onun ağızında qəsidə deməyə başlayır.

Şahın xidmətçiləri dərvişə bir sini plov, bir dənə də onluq qızıl verirlər. Dərviş qızılı almır, nə də qəsidəni kəsmir, elə oxuyur. Şah Abbas dərvişin oxumağını eşidib dərvişi qəbul edir.

Dərviş Şah Abbasın hüzurunda dayanıb deyir: "Ey qibleyi-aləm, Şah oğlu şah Abbas, sənin adın bütün dünyani götürüb, bərgahın sadə kərpicdir, bərgahıyn darvazası bir dənədir. Mənə bir sini plov, bir dənə də qızıl onluq göndərdin. İndi sən eșit Güldəstə şahın bərgahının büsətinə. Binasının bir kərpici qızıl, biri gümüşdü, bərgahının qırx darvazası var. Hər darvazada qəsidə deyən dərvişə bir sini plov, bir sini də qızıl verir".

Dərvişin sözlərini Şah Abbas eşidən kimi onu öz paytaxtında nəzarət altında qoyub özü dərviş libasına girir. Çox əziyyətdən sonra gəlib Güldəstə şahın bərgahına çatır. Görür dərviş düz deyirmiş. Şah Abbas bir gün axşama kimi bütün darvazaları nəzərdən keçirir. Bir sini plov, bir sini qızıl

alır, sonra şahın bərgahında sığınacaq tələb edir. Güldəsdə şah Şah Abbasə bərgahında yer verdirir, eyni zamanda Güldəstə şah dərvişin Şah Abbas olduğunu bilib onu qəbul edir. Şah Abbas Güldəstə şah qızıl-gümüşlü binaların sirlərini belə izah edir: "Ey Şah Abbas sən çox əziyyət çəkərsən bu sevdadan, qayıt öz paytaxtına. İndi ki məcbur edirsən, onda səhər tezdən mənim paytaxtımın qarşısında bir böyük bazar var. O bazara gedərsən. O bazara bir kor gələcək, o koru yedəkdə gətirəcəklər, korun yedəyində bir at olacaq. Həmin kor, atın yükünü boşaltırmaq istəyəndə tayların ağızını açacaq, görəcəksiniz ki, taylarda qızıldır. Həmin kor öz üzünə tüpürtürüb, boynuna bir yumruq vurub, özünə axırətə bir inam dedirdib bir ovuc qızıl verir. Axşama kimi yenə qızıl qurtarmır. Ata yük-lədib aparır. Get ondan öyrən, o sənə deyər mənim binamın nəyə görə qızıl-gümüş olduğunu.

Şah Abbas yenə səhər tezdən bazara gəlir ki, korun bir at yükü qızılı necə payladığını görə. Kor qızılı nə qədər paylayır yenə qızıl qurtarmır, axırda yenə qızilları ata yükləyib öz evinə qayıdır.

Şah Abbas həmin günün axşamı yenə qonaq olur ki, bu qəribə sirri öyrənsin. Həmin kor tacir Nəsir olur. Şah Abbas kordan sirri öyrənmək istədikdə, kor deyir:

Dərviş babasan, get qəsidəni oxu, bir parça çörək pulu qazan, o sirri sən öyrənə bilməzsən.

Dərviş Şah Abbas cürbəcür dəlillərlə kora dönə-dönə müraciət edir.

Kor deyir: "Dərviş, indi ki əl çəkmirsən, onda mənə qulaq as. Dərviş, bax bizim bu şəhərin sağ tərəfində bir məscid var, ikimərtəbəlidir. Günorta əzanının vaxtında pinəçi ikinci mərtəbəsindən özünü yerə atar, nə yixilmaz, nə qol-qıçası ağrımaz, yenə də oturub ayaqqabıları tikməyə başlayar. Get onun yanına, o, mənim dərdimi sənə deyər. Şah Abbas pinəçini tapır. Korun söylədikləri doğru olur. İndi də o, pinəciyə qonaq olur.

Şah dərviş indi də pınəçiyə yalvar-yaxardan sonra pınəçi dərvişə deyir: “Dərviş, şəhərin qurtaracağında bir dəmirçi dükanı var. O dəmirçi dırnaxlarını tutmur, biginin qabağını kəsdirir. Dəmiri əli ilə tutur, əli ilə döyür, əlinə çəkic almır, yenə əlləri tərtəmiz olur. Həm də əllərini od yandırmır, yanında bir donuz saxlayır özü nə yesə qabaqca donuzu doydurur, sonra özü yeyir. Donuz səslənəndə donuzun istədiyi yerini qaşıyır, həm də donuzun üzündən-gözündən öpüb yenə dəmrini döyür. Get onun yanına, mənim dərdimi sənə deyər”.

Dərviş libasında Şah Abbas dəmirçinin qonağı oldu. Dəmirçinin sırrını bilmək istədikdə dəmirçi dedi: “Dərviş siz bu sırrı bilmək üçün altı ay yol getməlisiniz. Altı aylıq yolda siz çox təhlükələr gözləyir. Getdiyiniz yolu qurtaracağında bir ucsuz-bucaqsız meşəyə çıxacaqsınız, həmin meşənin vəhşi heyvanları sizi parça-parça edəcəklər. O, vəhşi heyvanların rəhbəri bəni-adəmdir. Siz onu vəhşilərdən qabaq tapa bilsəniz mənim dərdimi o, sizə deyər”.

Dərvişlibas Şah Abbas deyillər, çox ağılli, təmkinli şah olub. O, bu səfəri edəndə onu müşayət edən pəhlivanları vardı. Onlar hər cür silahlarla təmin edilmişdilər, ancaq onlar şahdan bir-iki vers aralı gedirdilər. Özləri də üç bir, beş bir gedirdilər. Şah Abbas həmin yolu qət etdikdə meşədən xeyli aralı çadır qurdurub özü ilə apardığı bilicini hüzuruna çağırırdı soruşdu ki, de görüm mən necə edim ki, birinci dəfə o, bəni-insanı tapa bilim?

Şahın bilicisi deyir: “Qibleyi aləm sağ olsun, siz dəvriş libasınızı soyunmayın”. Səhərin dan yeli əsəndə siz meşənin qırığında olmalısınız. Çünkü o bəni-adəm neçə illərlə vəhşilərlə bir yaşayıb, o bəni adam sübhün çağında meşənin kənarına çıxmalıdır”.

Dərvişlibas Şah Abbas bilici dediyi sözə riayət edir, məqsədinə nail olur. Vəhşilərin rəhbəri bəni-adam Şah Abbası görən kimi tanıyıb qaçmağa başlayır. Nə qədər qaçırsa, şah ondan əl çəkmir, axır dayanıb deyir: “Ay Şah Abbas, məndən

nə isteyirsən? Sizin əlinizdən qaçıb vəhşilərlə yaşayram”. Şah Abbas çox yalvardıqdan sonra bəni-adəm deyir ki, Şah Abbas sağ olsun, bu meşənin sağ tərəfində bir bina var. O, binada bir nurani qoca olur, bilir mən nə üçün vəhşilərlə yaşayram. Şah Abbas bəni-adəmdən ayrılib həmin bina ilə qoçanı tapır. Qoca da Şah Abbası tanır, deyir:

– Ey şah, nə çox əzab çəkibsən, buyur qonağımsan.

Şah Abbas qoçanın evinə daxil olmaq istədikdə qoca deyir:

– Şah sağ olsun, siz sizi müşayət edənləri də çağırmasanız, sizə heç bir sərr söyləməyəcəyəm.

Şahın müşayətçiləri də gəlir, bir gecə orda qalırlar.

Səhər həmin qoçanı da Şah Abbas özü ilə gətirir, bütün sirləri aça-aça gəlib çatırlar Güldəstə şahın bərgahına. Güldəstə şah Şah Abbasın özü ilə gətirdiyi qoçanı tanır, Şah Abbasə ultimatum elan edir.

Şah Abbas azlıq edən öz dəsdəsini çəkib həmin şəhəri tərk edir. Sonra qoşun çəkib Güldəstə Şahın şəhərinə müharibə elan edib, yeddi günlük döyüşdən sonra şəhəri alır, Güldəstə Şahı özü ilə öz qəsrinə gətirir. Həmin şəhərdə qızıl xəzinələri Şah Abbasın ixtiyarına keçir.

ƏDALƏTLİ VƏZİR

Biri var idi, biri yox idi, bir padşah var idi. Bu padşah əzazil, camaatnan dolanmayan idi. Ancaq bunun bir vəziri var idi ki, bu padşahın əksinə. Bütün camaat onu sevir, onun hər bir əmrini can-başla yerinə yetirildilər. Bir gün vəzir padşaha deyir ki, mənə icazə ver, gedim dünyani gəzim. Padşah ona icazə verir. Vəzir gedir paltarını dəyişir, yola düşür. O gedir gedir bir çobana rast gəlir. Görür ki, çoban uzanıb tütək çalır, qoyunlar isə hərəsi bir tərəfdə yatır. Çobanın yanında isə bir it var. Vəzir bu itdən qorxub yaxına getmir. Uzaqdan çobanı çağırır. Çoban dinmir, ancaq ayağının birini göyə qaldırır. Vəzir heç bir şey başa düşmür, bir də çağırır, bu zaman çoban dalı üstə qalxır, üzünü vəzirə tutub deyir: "Nə deyirsən, sə-hərdən sənə hay vermiremmi?" Vəzir çobana deyir: "Ay çoban, bu qoyun səninkilərdi, yoxsa kimindi? Yox özgə adamındı". Vəzir gördü ki, yox, bu ağilden kəmdir, üzünü ona tutub deyir: "Ay çoban, mən bu ölkənin vəziriyəm. Apar qoyunları yiyəsinə tapşır, sənə sözüm var". Çoban deyir, yaxşı, de görüm nə deyirsən. Vəzir başlayır çobanı öyrətməyə. Sən gedib padşaha deyərsən ki, ay padşah, mənim sənə gizli bir sözüm var. Padşah da deyəcək yaxşı de. Onda sən ona belə deyərsən: "Ay padşah, filan çoban mənim dörd qoyunumu aparıb, buna sən nə deyə bilərsən". Sən ona belə deyəndə padşahın sənə acığını tutacaq ki, məni dolayırsan, sənin gizli sözün budurmu. Bu vaxt o cəllad çağıracaq ki, sənin boynunu vursun. Bu vaxt sən qorxma, mən gəlib səni azad etdirərəm. Ancaq sən bu vaxtı ağlayarsan. Mən səndən soruşacam ki, ə, niyə ağlayırsan? Onda sən deyərsən ki, ay vəzir, padşah məni öldürür. Mən öz ölümümə ağlamıram, ancaq bir neçə vaxt olar ki, quş dili öyrənmişəm. Ancaq heç kəsi öyrədə bilmədim, qarnımda gedir. Ona görə də ağlayıram. Onda deyəcəyəm, əyə, onu mənə öyrədə bilərsənmə? Deyərsən ki, niyə öyrəmirəm. Onda deyəcəyəm, neçə günə öyrədərsən, deyərsən ki,

2-3 aya. Onda padşahın əlindən səni alacam. Deyəcəm ay hökmədar, bu çoban nə qanır, qoy quş dilini bizə öyrətsin, lazım olar. Çoban onunla razılaşıb, saraya tərəf üz tutdu, padşaha necə ki, vəzir demişdi o cürə də dedi...

Doğrudan da padşah açıqlandı, cəllad çağırıldı ki, onun boynunu vurdursun. Bu vaxt necə ki, vəzir demişdi, gəlib çıxdı, çobanı onun əlindən alıb aşbazxanaya gətirdi. Aşpaza tapşırıldı ki, ona nə qədər ki, yemək istəyir verin yesin. Çoban burada qalmaqdə olsun, sizə kimdən deyim, vəzirdən.

Elə üç ay keçmişdi ki, padşah vəziri yanına çağırır, ona tapşırır ki, qoşun-zad hazırlasın, səyahətə gedək. Vəzir qoşun-ləşkər yığıb, padşaha xəbər verir, birlikdə gedirlər. Az gedirlər, çox gedirlər, gedib bir xəraba olmuş şəhərə çatırlar, barının üstündə iki quş görülür. Padşah görür ki, bunlar bir-biri ilə danışırlar. Vəzir bir az dincəldikdən sonra deyir ki, ey hökmədar, bu quş öz oğluna o biri quşun qızını istəyir. O biri quş ona deyir ki, yaxşı mən qızı versəm nə verəcəksən. O biri quş deyir ki, xəraba yer görsən bunların hamısının adını sənin qızının adına saldırıacam. Quş buna razı olmur, deyir ki, bu azdır. O biri quş ona deyir ki, sən heç narahat olma. Bu gələn padşahı görürsən. O, bu ölkənin hökmədarıdır. Bu padşah hara getsə, ora xəraba qalacaq, mən də hamısın sənə verərəm. Padşah bu vaxt bərk qəzəblənir, vəzirə deyir ki, vəzir, mənim zülmkarlığımı quşlar da bilir. Bunlar elə burdanca geri qayıtdılar. Gecə düşdü, hamı yatmağa getdi. Ancaq padşah yata bilmədi. O fikirləşdi. İndi mən zülmü necə aradan qaldırırm, haqnın, nahaqqı necə ayırim. Bu fikrnən o yatır. Səhər yuxudan ayılanda görür ki, eyvandan aşağı bir zəncir sallanır. O, bu işə çox məəttəl qalır, vəziri çağırtdırır. Vəzir gəlib padşaha deyir ki, mənə görə qulluq. Padşah deyir ki, ay vəzir gör bu zəncir nədir, buradan niyə sallanıb. Vəzir deyir ki, de görüm bu gecə yatanda nə fikirləşib yatmışan. Padşah deyir ki, heç, elə fikirləşirdim ki, görəsən mən nə bilim haqq nədir, nahaq nədir. Vəzir bunu eşitdikdən sonra əmr edir ki,

dustaqxanadakı bütün dustaqları bura gətirin. Bütün dustaqlar gələndən sonra vəzir üzünü padşaha tutub deyir ki, indi bilərsən. Vəzir əmr edir ki, dustaqlar gəlib bir-bir bu zəncirdən tutsunlar. Hansı ki, haqq dustağıdır zəncirdən tuturdu. Hansıki nahaqdır, zəncirdən tutan kimi zəncir yuxarı qalxırdı. Burada padşahla, vəzir haqqla, nahaqqı seçdilər. Bundan sonra vəzir üzünü padşaha tutub dedi ki, bu zəncirə ədalət zənciri deyillər. Padşah həmin gün çox kədərli gəzdi. Səhərisi gün o yenə yuxudan durub eyvana çıxanda, buradan zəncirin yenə asıldığını gördü, qabağa getdikdə gördü ki, zəncirin üstündən yekə bir ilan yuxarı qalxır, aşağı enir. Padşah qorxub vəziri çağırtdı. "Ay vəzir, gör bu ilan nə istəyir?" Vəzir baş üstə deyib, qabağa gəldi. Sonra padşahın yanına gəlib danişdi: "Ey hökmdar, bu ilanın dərdi var. Ərz elə şəhərdə olan nə ki, sənətkarlar var hamısı bura yiğilsin. Görək ilanın hansı sənətkarlarla işi var". Bütün sənəkarlar hamısı yiğildilər. Bu vaxt ilan zəncirdən açılıb dülgerin ətəyindən tutdu. Dülger qorxdu, qışqırkı ki, axı mən nə pislik eləmişəm. Vəzir ona dedi ki, qorxma. Camaat dağıldı. Vəzir dülgeri götürüb padşahın yanına gəldi. Dedi: "Ey hökmdar, ilanın işi dülgerlədir, ancaq o qorxur ki, əgər başına bir iş gəlsə, onun övladlarını kim saxlayacaq?" Padşah ona dedi ki, ey dülger, sən ilanla get-qorxma, əyər sənin başına bir iş gəlsə, onda mən sənə söz verirəm, sənin övladlarını mən saxlayacam. Dülger qorxa-qorxa razılaşır ilanla getməyə başlayır. Az gedir, çox gedir axırdı gəlib ilanlar şəhərinə çatır. Buraya çatanda dülgerin qorxudan ürəyi sıxlırmış, bir azdan özünə gələndə görür ki, ilanların hamısı bunun başına toplanıb. Bununla gələn ilan dülgerə him eyləyir ki, qorxma, dalımcı gəl. Dülger ayağa qalxır, ilanın dalınca dərəyə düşür. Birdən o gördü ki, bir səs gəlir, qorxudan gözləri qaralmağa başladı, dizləri əsdi. İlan ona işarə elədi ki, qorxma, gəl. Dülger yenə onun dalınca getdi. Bunlar getdikcə səs çoxalırdı. Getdilər, gördülər ki, bir əcdaha uzanıb, ağızında maral. Ancaq maralın buynuzları qoymur ki, o maralı yesin. Bu

çığırkı ona görədir. İlan dülgerə him eyləyir ki, qorxma. Gəl bu maralın buynuzlarını kəs. Dülger gedib maralın buynuzlarını kəsir. Əcdaha özündən gedib yixılır. Qalxanda ilana him eyləyir. İlan da dülgeri yanına çağırıb onunla bərabər gedib bir zağaya girirlər. Dülger bura girəndə qorxdu, istədi geri qayıtsın, gördü ki, zağanın ağızı bağlıdı. İlan ona him elədi ki, qorxma, gəl. Dülger də qabağa getdi, gördü ki, burada o qədər buğda sünbüllü var ki, zağanın bir tərəfini tutub. İlan dülgerə him elədi ki, bundan götürüsün. Dülger az götürdü. Ancaq ilan him elədi ki, xurcunun hamısını doldursun. Dülger xurcunu ağız-ağıza doldurdu, ilanın qabağına düşdü. İlan onun gəldikləri yola qədər gətirdi, dedi ki, sağ ol!

Kişi sevincək evə gəldi. Arvadı xəbər aldı, ay kişi, de görüm ilan səni neyləyirdi? Kişi başına gələnin hamısın arvadına danişdi, axırdı dedi ki, ay arvad, o xurcundakı buğda sünbüllünü mənə verdilər. Arvad durub xurcunu gətirib dedi: "Ay kişi, nə çox sünbüл veriblər". Bunlar sünbüllün birini qıranda gördülər ki, bu buğda deyil, bunun içi ləldir. Bunlar axşam yatdılar. Səhər dülger həmin xurcunu padşahın yanına gətirdi. Başına gələnin hamısını padşaha nəql elədi. Padşah baxıb gördü ki, doğurdan da bunun içi ləldir. Tez vəziri çığırtdı: "Ay vəzir, de görüm bu nə olan şeydir?" Vəzir dedi: "Ay padşah, bu çox çətin şeydir. Mənə möhlət ver gedim görüm bu nə işdir". Padşah vəzirə möhlət verir. Vəzir yol tədarükü görüb gedir ki, harada qoca varsa onları yiğsin, öyrənsin. Gedir-gedir, bir qocaya rast gəlir. Deyir: "Ay qoca, neçə yaşı var?". Deyir: iki yüz. O, əhvalatın hamısını söylədi. Qoca dedi ki, yox, mən elə şey görməmişəm. Vəzir soruşdu ki, ay qoca, ayrı qoca yeri bilirsənmi. O dedi: "Ay oğul, get Təbrizə, orada bir qoca var, üç yüz yaşı var, bəlkə o bildi. Vəzir buradan üz tutur Təbrizə, gedib qocanı tapıb əhvalatı ona danışır. Qoca deyir ki, ay oğul, mən bilmirəm. Ancaq İsfahanda mənim bir qardaşım var, onun 400 yaşı var. Get onun yanına, o bilər. Vəzir İsfahana gedir, qocanı tapır. Əhvalatı ona

danışır. Qoca deyir ki, ay bala, belə bir əhvalat var. Vəzir deyir ki, ay qoca, onu yerli-yerində mənə danış. Qoca başlayır danışmağa. Deyir ki, ay oğul, neçə illər bundan əvvəl bir kəndli bir əkin yeri alır. Bu başlayır buranın torpağını yumşaltmağa ki, taxıl əksin. Bu taxılı əkdiyi yerdə birdən əlindəki dəmiri yerə batır. Bu nə qədər əlləşirsə dəmiri çıxara bilmir. Bunu belə qoyub evə gedir, evdən bel götürüb bir də geriyə qayıdır. O, gəlib yeri qazmağa başlayır. Görür ki, burada bir zəncir var, dəmir də gedib ona ilişib. O, bu yeri qaza-qaza getdi gördü ki, bu zincir bir qazana dolanıb. O, qazanın ağızını açanda gördü ki, bunun hamısı qızıldır. O, hər şeyi burada qoyub, hansı ki bu yeri satmışdı o adamın yanına gedir. Deyir ki, ay kişi, sənin yerindən qızıl çıxıb, gel hamısını apar ki, mən də yerimi əkim. Kişi ona deyir ki, əyə qızıl sənə çatır. Çünkü o yer sənindir. O, əyər mənim olsayıdı mən o yeri əkəndə çıxardı. İndi o sənin bəxtinə çıxıb. Bunlar başlayırlar burada dalaşmağa. Axırda camaat bunlara deyir ki, niyə dalaşırsınız. Gedin qazının yanına o ayırd etsin. Bunlar bu işə razı olurlar, ikisi də qazının yanına gedir. Qazı bunları qarşılıyır, nə olduğunu soruşur. Bunlar bütün əhvalatı söyləyirlər. Qazı deyir ki, yaxşı, deyin görüm hansınızın oğuldan, qızdan var. Bunlardan biri deyir ki, mənim oğlum, o biri deyir ki, mənim də qızım var. Qazı deyir: "Lap yaxşı. Onda sən qızını ver onun oğluna, qızıl da elə bil ki, ikinizə də çatıb. Hə oğul, o həmən sünbüldür ki, ondan da ilan aparıb". Vəzir qocaynan görüşdükdən sonra ona öz təşəkkü-rünü bildirib geriyə qayıdır. O, gəlib necə ki qoca ona satmışdı, hamısını nəql edir. Bundan sonra padşah vəzirə deyir ki, ay vəzir, gör o kəndli necə yaxşı adam olub ki, o qızılın hamısını özü heç kəsə bildirmədən götürməyib.

Bundan təsirlənən padşah o gündən ədalətli, camaatla yaxşı dolanmayı fikirləşdi, belə də etdi. Vəzir isə onun bu işinə çox sevindi.

QARAÇUXASINI AXTARAN KİŞİ

Bir kişi varmış. Çox həylə də yaşıdı dəyilmiş. Çox kasıp tüşür. Kim bını görür, deyir:

– Əə, bədbaxtin Qaraçuxası yatıp.

Bir gün gedir ağsaqqalın yanına, deyir:

– Əə, mən neyniyim?

– Get peyğəmbərdən xəbər al.

Deyir:

– Saa fəda olum, ya peyğəmbər, məxlux maa deyir ki, Qaraçuxan yatıp. Mən neyniyim? Qaraçuxamı hardan tapım mən?

Peyğəmbər buyurur ki, Qaraçuxan filan yerdədi, məsələn, Süsən dağının təpəsindədi, get, axtar, tap.

Deyir:

– Mən gedip Qaraçuxamı tapacam.

Kişi bir-iki cad götürür, düşür yola. Xeyli gedənnən soyra bir kor şirə irast gəlir. Şir bına tərəf cumanda deyir:

– Ay Allahın heyvanı, niyə cumursan məni yeməyə?

Deyir:

– Mən müstəhəqəm. Gözüm olsa, səni görsəm, ya irəhm elərəm, ya da məslahat elərəm, heş yemərəm. Ama koram, heş bir şeyim yoxdu, səni bira göndərən yəqin maa urzu göndəripmiş.

Dedi:

– A Allahın heyvanı, mən bəni-insanam. Mən də bədbaxtam. Ona görə ki, çox kasıp tüşmüşəm, deyillər, Qaraçuxan yatıp. Mən Qaraçuxamı axtarmağa gedirəm. Maa dəymə, bəlkə orda saa da bir şafa yolu taparam. Gedim, ordan xəbər gətiməsəm, gənə yolum birdəndi, genə yeyərsən də.

Dedi:

– Yaxşı, indi ki, həylədi, mənim gözümə şəfa gətisən, nəinki səni yeyərəm, illah saa ənam verərəm.

Razılaşdırılar. Şir buna dəymədi. Getdi boyul. Bir müddət

gedənnən sora bir vilayətdə görür ki, ağaş var, kölgədi, bir-iki cütcü oturup çörəh yeyir, öküzdəri də ötürüplər ottamağa, dincəlmağa.

Deyillər:

– Yolnan gedən şəxs, kimsən? Gəl çörəh yeyəh.

Kişi gəlir:

– Salaməleyküm.
– Əleyküməsalam.

Oturur, cütcülərnən çörəh yeyir. Cütcülər soruşullar ki, qardaş, kimsən, hardan gəlip hara gedirsən?

Deyir ki, qardaş, vallah, nə deyim. Allahdan gizdin deyil, bəndədən nə gizlədim, çox kasıbam, hər kim elə məni gördü, dedi, Qaraçuxan yatıp, get peyğəmbərdən səval elə. Gedip peyğəmbərdən soruşdum, dedi: “Qaraçuxan odu, Süsən dağının təpəsində, get axtar, tap, oyat daa”. Düşdüm yola, indi gəlmışəm bira çıxmışam.

Cütcülər dedi:

– Əə, qardaş, indi ki, gedirsən, bizim də elə Qaraçuxamız yatmış kimidi, bu zəminin neçə ildi toxumun səpirih, ancax ya toxumun götürürüh, ya götürmürüh, bı torpax bizə ürüşət vermir. Qaraçuxaya bizim də dərdimizi de.

Dedi:

– Yaxşı.

Kişi düşdü yola. Getdi gördü ki, bir quru vilayət var, ora arx çəkillər, millət qarışqa kimi işdiyir. Zənənnən tutmuş aqsakqala, qarasakqala kimi hamı işdiyir.

– Salaməleyküm.
– Əleyküməsalam.

Dedilər:

– Qardaş, bırdan su çəkirih. Bir çaydan arx götürürüh. Arxı çəkirih, gətiririh bı düzə, gecə yatırıx, səhər gedirih ki, düppələndüzdü, arx-zad yoxdu.

Dedi:

– Vallah, mən bir bəni-insanam. Mən gedirəm Qaraçu-

xamı axtarmağa, deyillər, Qaraçuxam yatıp. Qaraçuxamı təpib sizin də vəziyyətinizi dərəm. Bəlkə sizə bir yol oldu.

Arxı çəhdirən patşah dedi:

– Kişi, indi ki gedirsən, əgər bı sudan bir sorax gətisən, bizim bı arx başa çatsa, səni dünya malına qəni elərəm. Səni göz bəbəyim kimi saxlıyaram.

Dedi:

– Baş üsdə.

Getdi, elə bil Süsən dağının təpəsinə çatmışdı, gördü ki, bir sürü qoyun var, çoban yatıb, üzdən irax, elə itdər də yatıp yanında, canavar gəlir qoyuna təpilməğə. Bir adam qoymur, canavarrar qoyuna təpilə. Kişi də getdi ora yaxın. Dedi:

– Ə qardaş, kimsən ki, qoyunun sahibi yatıp, itdər yatıp, sən bı sürüünü qoruyursan?

Dedi:

– Vallah, mən bı çobanın Qaraçuxasıyam. O yatıp, ama mən oyağam da, onun malın qoruyuram.

Dedi:

– Əə, saa qurban olum. Mən də bu dərdin sahibiyəm. Mən də Qaraçuxamı axtarıram.

Dedi:

– Odu ha, Qaraçuxalar ordadı. Sən də Qaraçuxanı çağır, gələcəh.

Getdi, bir az gedənnən sora dedi:

– Ey mənim Qaraçuxam, hardasan, gəl, niyə yatmışan? Dedi ki, bilirsən nə var?

Dedi:

– Nədi?

Dedi:

– Gedərsən bırdan bir saxsı cürdəyi doldurarsan suynan, bir nazih qatmaynan asarsan bir qəlbə yerdən. Nə vədə ip qırılıp saxsı düşərsə yerə, sınsa, bil ki, mən oyanmışam, sinmasa mən də yatmışam.

Kişi dedi:

– Ha belə, başıma bir iş gəldi. Bir kor şirə ürcah oldum.
Dedi:
– O şirə de ki, bir axmax adam yesin, gözü açılacaq.
Dedi:
– Ha belə, gəlirdim, iki qardaş cüt əkirdi.
Dedi:
– Onnara da denən ki, o ağacın dibində bir küp qızıl var, nə qədər ki, o qızılı götürmüyüplər, o torpax bar verməz. Bir torpax iki bar verməz. Bir torpax bir bar verə.
Dedi:
– Ha belə, bir patşah da var.
Dedi:
– Get o patşaha denən ki, o qızdı, nə qədər ki, başbir olmuyup, ərə getmiyip, onun mətləbi hasil olmuyacax.
Kişi qayıtdı, düşdü yola. Gəldi sıfətə patşaha ürcah çıxdı. Xoş beş, on beş, dedi ki, qibleyi—aləm, vəziyyət belədi.
Padşah dedi:
– Bırə gə, bira gə. Bı sirri bir sən bilirsən, bir mən. Elə gə sən məni al, sən ol patşah, mən də olum sənin xanımın. Ta bını başqa adam bilməsin.
Dedi:
– Yox, mən bı işə yaxın duramram. Mənim Qaraçuxam deyip, gərəh ipdən cürdəh asasan.
Nəkqədir dedi, dedi, vır, öldür, qəbul eləmərəm.
Gəldi iki qardaşların yanına. Dedi ki, ha belədi. Qardaşlar getdilər, qızılı eşdilər, çıxartdılar. Dedilər:
– Qardaş, elə torpax ki, bizə urzu verip, qızılın hamısı sənin.
Dedi:
– Əə, yox, maa lazımlı dəyil.
Dedilər:
– Onda üş bölxə daa. İki biz, bir də sən, üş bölbəh.
Dedi:
– Yox, maa lazımlı dəyil.

Dedilər:
– Niyə?
Dedi:
– Mənim Qaraçuxam deyip, cürdəyi ipdən asarsan, gözdərsən.
Kişi qızılı götürmədi. Gəldi gördü bıdı şir nərildəyir. Hənirti eşitdi, cumdu bının üsdünə. Dedi:
– Cumma, cumma, şad xəbər gətimişəm. Haman adamam ki, Qaraçuxamı axtarmağa gedirdim.
Dedi:
– Həə, de görün, nə dedi Qaraçuxan?
Dedi ki, ha belə, bir axmax adam beyni yesin, onun gözdəri açılar.
Dedi:
– Yaxına gəl eey, axı eşitmirəm sən dediyin sözdəri.
Belə yaxına gələndə birdən-xirdəyinnən belə tutdu, dedi:
– Əə, patşahlığı bıraxmışan, qızılı bıraxmışan, gəlmisən ki, mən gedəcəm saxsı asacam. Elə sənnən axmağın tapmıyacam.
Kişini xirdəyinnən qopardı, yedi.

GÜLÜ QAH-QAHIN NAĞILI

Biri gecə yatır, görür bir ay bir çiyninnən çıxıp, bir gün də bir çiyninnən. Yuxudan ayılır. Bı oğlanın adı olur Baxtıyar. Ata-anasına deyir ki, bəs mən bu gecə bir yuxu görmüşəm, gərəh bı yuxunu yozam. Ata-anası deyir:

– Ay bala, tək oğlansan, hara gedirsən?

Deyir:

– Yox, gərəh gedəm.

Yolda Baxtıyar bir çobana irast olur. Çoban binnan soruşur ki, hara geersən? Deyir ki, bəs sirdi.

Deyir:

– Nə verim sirri maa verəsən?

Deyir:

– Çoban qardaş, adın nədi?

Deyir:

– Baxtıyar.

Deyir:

– Sən də Baxtıyar, mən də Baxtıyar. Sirrimi saa verrəm, ancax əvəzində gərəh qoyun verəsən.

Deyir:

– Verrəm.

On qoyun verir, Baxtıyar götürmür, on beş qoyun verir, deyir:

– Yox. Gərəh bütün sürüyü verəsən.

Deyir:

– Yaxşı, sürümü verdim.

Bı Baxtıyar sürüün verir yuxugörən Baxtıyara. Altdan-üsdən geyinip düşür yola. Az gedir, çox gedir, gəlip çıxır bir körpünün yanına. Qarannığıymış, görür körpünün altında bir atdı dayanıp, yanında bir at. Bı atdı bını görən kimi çağırır, deyir:

– Baxtıyar, gəldin, min ata, dalımcə sür.

Bəli, Baxtıyar minir ata, bı qaraltıın dalısican düşür. Bir

xeyle gedənnən sora qabaxdakı atdı dayanır, Baxtıyar çatır bına. Atdı baxır ki, bı onun gözlədiyi Baxtıyar dəyil. Deməy-nən bı qızıymış. Körpüün altında vədələşippişdər, bı vilayət-dən qaçırmışdır. Qız deyir:

– Ay adam, bilmirəm kimsən, ancax belə görükür kü, qismət beləymiş. Sənin də adın Baxtiyardı, onun da adı Baxtiyardı. Taleh yazan, görükür ki, belə yazıppiş. Atdan düş, bir qismət kəsəh.

Atdan düşüllər, bir çəmənnihdə atdarın əidarriyip bıraxıllar. Oğlan subaşına çıxır, qayıdıp görür ki, vallah, qız bir sıfıra açıp kim, təndirüsdü, hər nə desən, var sıfrada. Qız deyir:

– Baxtıyar, mən bir xəzinadərin qızıyam. Atam məni bir nəfərə verirdi, mən bir ayrısını istiyirdim. Odu ki, vədələşdih ki, qaçax, atamın xəzinəsinnən bı sırfanı götürmişəm. Bı sırfə sehirri sırfadı. Hər vəda dadımıza çatacəh. Mənim adım Pəridi, heş fikir eləmə, qızıldan-gümüşdən nəkqədər istəsən, varımızdı.

Binnar yeyip-içillər, sırfanı yiğisdirıllar, qoyullar atın xurcununa, düşüllər yola. Bəli, binnar qırx gün, qırx gecə yol gedillər, gəlip çıxıllar bir padşahın vilayətinə. Pəri xanım Baxtıyara qızıl-gümüş verip deyir:

– Cıx şəhəri axtar, bir usta tap, apar padşahın imaratına baxsin, o cürə bir imarat tihtirəh.

Baxtıyar çıxır şəhərə, axtarıp bir usta tapır, deyir:

– Padşahın bı imaratının tikə bilərsən?

Deyir:

– Tikərəm.

Bəli, usta yiğışip gəlir şəhərin qıraqında Pəri xanımnan Baxtıyara bir imarat tikir. Baxtıyar Pəri xanıma maslahat eliyor, deyir:

– Qoy bu vilayətin padşahını qonax çağırıım, bizi də bir adam yerinə saysın.

Pəri xanım deyir:

– Baxtıyar, sən gəl bı padşahi qonax çağırma. Məəm

gözəlliym bir yana, bı padşah bizim sırfanı görsə, sancılanaceh, bizi qoymuyaceh bırda irahat yaşıyax.

Baxtıyar razı olmur. Pəri xanım çox deyir, Baxtıyar az eşidir, dediyinnən dönmür, gedip padşahı qonax çağırır. Padşah deyir vəzir-vəkilinə:

– Balam, bı kimdi ki, belə, məni qonax çağırır? Gedəh görəh bı nətər adamdı?

Bəli, padşah vəzir-vəkiliynən yiğisir gəlir Baxtıyarın imaratinə. İmarat, nə imarat, padşahinkinnən da gözəl cahcalallı. Söhbətdən sora ortaya sırfə salınır. Padşah baxır ki, bı sırfada nə desən var. Onun qarnına sancı dolur. Durup gəlir sarayına. Bir-iki gün keçir. Padşah vəziri çağırır, məsləhət eliyor, deyir:

– Necə eliyəh ki, Baxtıvari itirəh, sırfası qalsın bize?

Vəzir məslahat eliyor, deyir:

– Çağır Baxtıvari, göndər dərya atının südünü gətirsin. Ora gedər-gəlməz yoldu, gedər, qurd-quş tələf eliyor, sırfə da qalar sana.

Baxtıvari çağırıllar, padşah əvvəldən girir yorğan-döşəyə. Baxtıyar gəlip görür ki, padşah yorğan-döşəhdədi. Deyillər:

– Bəs şah xəstələnip, ona dərya atının südü lazımdı.

Şah zikkildaya-zikkildaya deyir ki, Baxtıyar, bı südü ancax sən gətirə bilərsən, gərəh gedəsən.

Baxtıyar kor-peşman qayıdır imaratinə. Pəri xanım görür, bidi, Baxtıyar gəlir, fikir-zikir içindədi. Soruşur ku, noolup?

Deyir:

– Bəs padşah azarriyip, təbib dərya atının südünü dərman buyurup, padşah bı işi maa tapşırıp.

Pəri xanım deyir:

– Gördün, mən saa demədimmi ki, padşahı qonax çağırma. Hələ yaxşı ki, məni görmüyüp, yoxsa məni də əlinnən alaceydi.

Baxtıyar deyir:

– Bəs necə eliyəh? Yaxsısı bidi bırdan qaçax gedəh.

Pəri xanım deyir:

– Yox, bı namarddix olar. Sən belə elə. Gedərsən, filan yerdə bir dərya var, qıraqında təhnəli bulax. Bırdan da bir tulux çaxır alarsan. Gedip o bulağın suyunu qurudup təhnənin suyun boşaldarsan, yerinə çaxır tökərsən, çəkilip gizdənərsən. Bir də göreysən, dəryadan bir sürü at çıxdı. O atdarın içində bir yəhərri-yüyənni maydan olaceh, o maydan təhnədən içəndə atılıp minərsən belinə, çaparsan bira kimi. Nəbada dönüb dala baxasan.

Baxtıyar Pəri xanımın dediyi kimi eliyor. Görür kü, bidi, dəryadan bir sürü at çıxdı, ilxının içində bir yəhərri-yüyənni kəhər maydan da var. Maydan təhnədən içəndə atılıp minir belinə, çapır. İmaratına çata-çatda deyir, bir dönmə baxım, görün bı nə tappiltidi? Dönüp baxan kimi arxadan gələn ilxi yoxa çıxır. Atı gətirip salır tavlıya. Səher südün sağıp isti-isti aparır padşaha. Padşah görür Baxtıyar südü gətdi, sağ-salamatdı. Tez vəziri çağırır hüzura, deyir:

– Vəzir, bir tədbir qıl, Baxtıyar qayıtdı.

Padşah Baxtiyarnan əhd bağlamışdı ki, Baxtıyar qayıtmasa, onun imaratinə saab dursun. Fikirrəşirdi ki, Baxtıyar qayıtmaz, imarat da, sehirri sırfə da ona qalar. Vəzir deyir:

– Padşah sağ olsun, bu dəfə ona bir kələh düzəldəcəm ki, ömrə-billah qayıda bilmiyəceh. Çağır denə bəs azarramışam, təbib buyurup kü, gərəh Qah-Qah gülünü iyiliyəsən. İyləsən, sağlamacehsən. Bını da ancax sən gətirə bilərsən.

Padşah genə girir yorğan-döşəyə. Baxtıvari çağırtdırır. Baxtıyar gəlip görür kü, padşah genə yorğan-döşəhdədi. Padşah deyir:

– Baxtıyar, olurəm, təbib buyurup ki, gərəh Qah-Qah gülünü iyiliyəsən ki, sağlamalasan. İndi əlaş qalıp saa, gərəh gedip o gülü gətirəsən.

Bəli, Baxtıyar genə bikefləyir, qayıdıp gəlir Pəri xanımın yanına. Pəri xanım görür kü, Baxtıyar genə bikefdi. Soruşur kü, noolup? Deyir:

– Bəs padşah genə azarriyip, mənnən Qah-Qah gülünü istiyir.

Pəri xanım deyir ki, Baxtıyar, o gül çox uzaxdadı, Təbriz şəhərinə gərəh gedəsən. Gedərsən, Təbrizin qırığında bir göl var, qırığı qamışdixdi, gizdənərsən o qamışdixda. Görəsən üş dənə quş uça-uça gəlip qonaceh gölün qırağına, çevrilip olacehlər qız, soyunup girəcəhlər gölə. Gərəh gizdincə o qızdardan biriin paltarın oğurruyasın. Sora o quşdar nə niyyət eləsən, yerinə yetirəcehlər.

Baxtıyar düşür yola, gəlip çıxır Pəri dediyi gölün qırağına. Gizdənir, xeyli keçənnən sora görür kü, bidi, üş dənə quş uça-uça gəlip qondu gölün qırağına, dönüp oldu gözəl-göyçəh qız, soyunup girdilər gölə. Baxtıyar göz-gözə virip bu qızdarın biriin paltarın oğurruyur, girip qamışdixda gizdənir. Qızdar sudan çıxıp geyinəndə görüllər biriin paltarı yoxdu. Qızdardan biri qalır paltarı oğurranan qızın yanında, biri genə quş olup uçup gedir. Deməynən bı quşdar Gülü Qah-Qah xanımın üş malekə qızdırılmış. Çox keşmir, uçup gedən quş yanında da bir quşnan qayıdıp gəlir. Deməynən bı quş da Gülü Qah-Qah xanımın özüymüş. Deyir:

– Ey bəni-insan, nə niyyətə gəlipsən, hasil olaceh, qızın paltarın ver.

Baxtıyar qamışdixdan paltarı tulluyur, qız geyinir. Güle-gülə qamışdixdan çıxır. Quşdar Baxtıyarı da qanaddarına alıp uçullar öz məkannarına, gətirip qırx gün, qırx gecə toy eliyillər, həmən qızı verillər Baxtıyara.

Bir gün Baxtıyar çox bikaflıyır. Gülü Qah-Qahın qızı deyir ki, niyə bikefsən? Baxtıyar açıp danışır ki, bəs mənim bir arvadım var, filan vilayətdə qoyup gəlmışəm, niyyətim də budu. Gülü Qah-Qah gəlir, qızı danışır ki, bəs hal-nağıl belə.

Gülu Qah-Qah deyir:

– Gedin, əyər qızım Pəri xanımnan gözəl olsa, qızım olsun arvadın, Pəri olsun qulluxçun. Pəri xanım gözəl olsa, onda qızım olsun qulluxçun, Pəri xanım arvadın.

Bəli, Baxtıyarı alıp qanaddarına gətirip qoyullar imaratının yanında. Baxtıyar içəri girip görür kü, Pəri xanım binin yolun gözdəməhdən heyva kimi saralıp. Bını görəndə Pəri xanım çox sevinir. Gülü Qah-Qahın qızın görəndə bikaflıyır, bilir ki, Baxtıyar bını alıp gətirip. Nəysə, Gülü Qah-Qahın qızı qah-qah çəkip güləndə ağzının bir dəstə gül düşür. Baxtıyar bu gülü götürüp gedir padşahın yanına. Padşah görür kü, Baxtıyar gülü də gətdi. Baxtıyar gedənnən sora vəziri çağırtdırır, deyir:

– Bir tədbir qıl.

Vəzir deyir:

– Şah sağ olsun, ta tədbirim yoxdu. Gərəh bı dəfə öldürəh, odda yandırax.

Bı sirr Pəri xanıma agah olur. Deyir:

– Baxtıyar, padşah səni yandıraceh, səni iki dəfə ölümən qutarmışam, ancax bı dəfə mənnih dəyil. Bı dəfə Gülü Qah-Qahın qızı səni qutara bilər.

Gülu Qah-Qahın qızı deyir:

– Arxayın ol, səni odun içinnən elə götürəcem ki, heş kimin xəbəri olmuyaceh.

Sabah olur. Padşah əmr eliyor, meşədən odun gətirip çin virillər. Baxtıyarı tutup gətirillər, qaldırıllar çinin üstünə, altdan od virillər. Gülü Qah-Qahın qızı Baxtıyarı odun içinnən elə götürür kü, heş kim xəbər tutmur, gətirip qoyur öz imaratında yorğan-döşəyin içində. Tonqal yanıp qutarır. Padşah əmr eliyor ki, külü əliyin, içinnən sümühlərin seçip çıxardin, görəh bı nətər yanıp. O işdəri görən birdən yanmaz. Külü əliyip görüllər ki, içində sümüh-zad yoxdu. Padşah deyir:

– Vəzir, bı nə işdi?

Vəzir söz tappır, deyir:

– Şah sağ olsun, yağıın Baxtıyar gedip cənnətə.

Padşah deyir:

– Çin virin, mən də yanıp gedəcəm cənnətə.

Çin virillar, şahı yandırıllar. Şah odun içində gözdüyür kükü, uçup getsin cənnətə, görür, heş uşmax olmadı, başdırıq qışqırmağa: "Ay yandım, ay kül oldum! Qutarın məni". Kim girəcəh odun içinə?! Padşah yanıp kül olur. Sora quş uçurullar ki, təzə padşah tihsinnər. Quş uçup qonur Baxtıyarın imaratının üstünə. Neçə dəfə uçurullar, quş genə gedip qonur Baxtıyarın imaratına. Deyillər ki, Baxtıyar yanıp, gedəh görəh orda kim var axı, quş gedip qonur ora? Gedip görüllər ki, Baxtıyar sağ-salamatdı. Deyillər, elə əsl padşah bidi. Gətirip Baxtıyarı eliyillər padşah.

Bir gün Baxtıyar yorğan-döşəhdə uzanıppış, hər arvaddan da bir uşağı oluppuş: biri oğlan, biri qız. Uşaxların biri gəlip çıxır Baxtıyarın bir ciyninə, biri də çıxır bir ciyninə. Baxtıyar bərhədən qah-qah çəkip gülür. Arvaddar soruşur ku, ay Baxtıyar, bırda nə gülməli şey var ki, gülürsən? Baxtıyar deyir:

– Bəs mən bir yuxu alıp, bir sürü qoyun vermişdim, bı uşaxlar həmən yuxudu.

Birdən başdırıyp Baxtıyar hal-nağılı danışır. Binnar əhvalatdan həl olullar. Deyillər, binnar xoşbaxt ömür sürüllər.

NARGİLƏ

Biri də varmış, yeddi qardaşmışlar, bir kişinin, bir arvadın yeddi oğluymuş. Bir gün ana hamilə olur. Diif ki, ana, biz çıxacağix ova, qardaşımız olsa, tüfəng asarsan, bacımız olsa, ələh. Qardaşımız olsa, qayıdacağix, bacımız olsa, yox. Bunun da gəlir bir qızı olur. Paxıl qonşu ələyi dəyişdirib tüfəng asır. Tüfəng asanda oğlanlar çıxıf gedif dağlara. Qızın da adı olur Nargilə. Qız bir gün (bir ala danası varmış) bunnan hərrənirmiş. Ala dana da ölü. Öləndə durur aparif bunun qarnın yuyanda görür bir qarğı gəldi qondu ora ki, niyə ağılıyırsan bir danadan ötəri? Diif:

– Da mənim heş nəyim qalmadı. Bir canımdı, atamdı, anamdı. Qardaşlarım yox, bacım yox.

Diif:

– Sənin qardaşların var, sən bilmirsən.

Diif:

– Yox.

Diif:

– Onda sən o qarından bir xeylax ver ma, yeem, qarnımı doyuzdurum. Get bir torba da arpa götür. Asacam mən ayağımdan. Səni aparif çıxardacam həmən qardaşların olan yerə.

Bu belə də eliyir. Arpanı yerə tökə-tökə gedir. Gedir görür ki, qardaşları yoxdu. Qapıın dalında dəyirman daşı var, nə var, girir bura. Girif görüp ki, qazan var, nə var, yeməh var. Duruf bunnara bir qazan yeməh bişirir. Bir dirəh varmış, diif:

– Dirəh, aralan, girim içəə.

Dirəh aralanıf, girif içəə. Qardaşlar gəlif məəttəl qalıf. Bu nə işdi, nə gücdü? Əvvəl böyük qardaş qalır, sora o biri qardaşı qalır. Yeddisi də qalır, görür ki, yox. Yatırmışlar, durumuşlar hər şey hazır. Balaca qardaş barmağını yarır, elə qız dirəyə girəndə qızı tutur. Qızı tutanda qız düzünü danışır ki, mən sizin bacınızam. Qardaşlar diir:

– Bacı, bir ala pişih var. Birdən nəbadə bir şey yiyyəndə pişiyə verməzsən. Pişih işiyif ocağımızı keçirsə, ta od

tapmıyacağıx.

Qız təsadüfən qardaşının cibindən kişmiş tökülmüşdü, yadından çıxır kişmişin hamısını yeyir. Yiyəndə pişih gəlif ocağı keçirir. Baxıf görür ki, aralı yerdə ocax yanır. Bu gedif görür bir komadı. Bu komada qız saçından asılıf. Qız bunu görən kimi deef ki, bura niyə gəldin? Bura divin evidi. Səni bu saat yeyəcəh. Diif:
– Onda ma bir az köz ver, mən qaçım, çıxıf gedim.

Diif:

– Qaçını götür, kəs közdən götür.

Qaçınan közdən kəsir, götürəndə cibində sap variymış, bu sap düşür, bir ucu da ilişir buna. Sap düz bunnarın evinə qədər gedir. Div gəlif der ki, bura adam gəlif. Burdan adam-badam iysi gəlir, yağılı gödəm iysi gəlir. Qız and-aman eliyir. Diir ki, udey, qaçı ocağın qırağındadı. Bu səfər baxır görür ki, ip gedir. İpnən gedir, çatır. Qapını möhkəm qaarmışlar. Diif ki, barmağıı çıxart, sa bir üzüh gətirmişəm. Qız barmağın çıxaranda qızın barmağın salır ağızına, sorur, çıxardır. Neçə gün gəlir, deer ki, barmağını çıxartmasan, qardaşlarının gedif hamısını öldürəcəm. Qız da qorxusundan barmağın çıxarırmış, bu sorurmuş. Qardaşlar baxıf ki, qız soluf-saralıf, tamam əldən düşüf. Qız boynuna alıf ki, bəs belə-belə.

Qapının ağzında böyük bir quyu qazıflar. Quyu qazanda div gəlir düşür quyuya. Quyuya düşəndə bunun üstünü basdırırlar. Quyunun ustündən bir yeməli ot bitir. Qız bu otdan götürüf yeyir. Yiyəndə qız olur hamilə. Qardaşları diir ki, bu nə işdi belə. Qız başına gələni danışır ki, o otdan qırdım yedim. Qardaşları bir də baxıb ki, həqiqətən, div diridi, ölmüyüs. Qız deer ki, biz gedəh atamızın, anamızın yanına. Mən atamı bilirəm da hardadı. Qardaşdar durur gedir. Gedəndə qardaşları həmən divin adamlarımı, nəyi olursa, əsir götürürlər. Qız gedir çatır atasının, anasının yanına. Ordan gedir xəbər verir. Xəbər verəndə qayıdış gəlif bunları qurtarırlar-qardaşları. Camaat köməh eliyir. Gediflər atasının, anasının yanına. Orda bir yaxşı şənlilik edif, yeyif-içif yerə keçiflər. Biz də yeyif-içif məddi-muradımıza çatax.

FATMANIN NAĞILI

Bir arvadın iki qızı varılmış – biri doğmayış, biri ögey. Arvadın bir danası da varılmış. Dananı qatır doğma qızın qabağına, bir çəngə də yun verir, deyir:

– Apar dananı Humayın yalnızda otar, bu yunu da apar did.

Qız aparır dananı Humayın yalnızda otarır, yunu da yavaş-yavaş didməyə başlıyır. Birdən küləh qalxır, qızın bir əlcək yununu yumaliya-yumaliya atır dərəyə, ordan da aparıb bir qarının bacasından içəri salır. Qız gəlir qarının qapısına. Çağırır deyir:

– Qarı nənə, Yel baba bir əlcək yunumu əlimdən aldı, bacannan saldı içəri. Onu ver, aparım.

Qarı çıxır qapıya, deyir:

– Ay bala, gəl içəri, əlcəyi verim, apar.

Qız deyir:

– Qarı nənə, niyə gəlim, ver aparım dayna.

Qarı deyir:

– Ay bala, gəl içəri.

Qız baxır qarı əlcəyi verməyəcəh, deyir: “Gedim görüm qarı məni neyləyir”. Qız içəri keçənnən sonra qarı deyir:

– Ay bala, başıma bax, gör nə var?

Qız baxır, görür qarının başında bit qaynaşır, deyir:

– Uyy, qarı nənə, başın nə gündədi?!

Qarı deyir:

– Bala, Allah üzünü qara eləsin.

Qız deyir:

– Qarı, ağzını Allah yoluna qoyma, tez ol əlcəyi ver, çıxım gedim.

Qarı deyir:

– Bala, get Humayın dərəsiynən aşağı, çaya çatmamış qabağına iki bulax çıxacax, birinin suyu qaradı, birinin suyu ağı. Ağ suda başını yuyarsan, qara suda üzünü. Sonra gəl, əlcəyi

verim, apar.

Qız naəlac qalıb qarı dediyi kimi eləyir: ağ suda başını, qara suda üzünü yuyur. Başı olur ağappax, üzü olur qapqara. Qayıdib gəlir, əlcəyi alıb, ala dananı da qabağına qatıb gedir evlərinə. Anası görür, budur, qızı gəlir – yaman gündə. Bir dizinə çırçıır, bir başına, deyir:

– Uyy bala, bu nə gündü düşübsən, səni hansı yamangünnü bu hala salıb?

Səhər olur. Arvad dananı qatır ögey qızın qabağına, bir çəngə yunu da verir əlinə, deyir:

– Apar dananı Humayın yalnızda otar, bu yunu da did.

Ögey qızın adı Fatmaymış. Fatma ala dananı aparır Humayın yalnızına, bir daşın üstündə oturub yunu didməyə başlıyır. Küləh qalxır, qızın əlinnən yunu qapıb göyə qaldırır, yumalıya-yumalıya gətirib həmən qarının bacasından salır içəri. Qız yunun dalınca gəlib çıxır qarının qapısına. Çağırır, deyir:

– Qarı nənə, qarı nənə, Yel baba əlcəyimi gətirib bacannan saldı içəri, sən Allah, onu ver, aparmım gedim.

Qarı deyir:

– Gözəl qızım, göyçəh qızım, gəl içəri, verim əlcəyi, apar.

Qız keçir içəri. Qarı deyir:

– Ay bala, Allah dadına yetsin, dadıma yet, kürəyimi qaşa.

Qız bir söz deməyib qarının kürəyini açır, görür yaraxoradı. Qarıya yazıçı gəlir, xartdiya-xartdiya qaşıyır. Qarı deyir:

– Ay bala, Allah üzünü ağ eləsin, Humayın dərəsiynən sallan aşağı, çaya çatmamış qabağına iki bulax çıxacax, birinin suyu ağıdı, birinin suyu qara. Ağ suda üzünü yuyarsan, qara suda başını. Sora gələrsən, əlcəyi verrəm, gedərsən.

Fatma qarı dediyi kimi eliyir. Ağ bulaxda üzünü yuyur, qara bulaxda başını. Üzü olur ağappaq, gün kimi işiq verir. Qara bulaxda başını yuyur, saçı olur qapqara, şəvə kimi

parıldır. Qayıdib gəlir qarının yanına, əlcəyini alıb, ala dananı qabağına qatıb yollarıv evə. Analığı görür bir şey uzaxdan işix verə-verə gəlir bunnara sarı. Yaxınnaşanda baxır görür ki, ögey qızıdı. Qızın başına bir-iKİ qapaz salır, belinə bir-iKİ təpih vurub deyir:

– Yarımıyasan, harda qalıbsan, gəlib çıxmırsan? Ev süpürülməyib, odun yarılmayıb.

Arvad qızın paltarını çıxardıb cırım-cındır geyindirir, başına cındır çarşab salıb oturdur bir puşkaxda. Sabah olur. Arvad yenə ala dananı qatır Fatmanın qabağına, deyir:

– Apar dananı otar, həm də cir-çırçıyıq.

Bərk-bərk də tapşırır ki, üz-gözünü açma. Fatma dananı aparır Çobantaxtaya. Dana otduyur, Fatma da başdırır yavaş-yavaş cir-çırçıyıq maşa. O tərəf-bu tərəfə baxıb görür, heç kim yoxdu, üz-gözünü açır. Demə, Qara quzeyin ətəyində bir çoban qoyun otarırmış. Çoban görür dərədə bir şey işix verir, yaxınnaşib görür ki, bir qızıdı. Az qalır çobanın ağılı başının çıxsın. Pusub görür ki, bu qız axşam filan evə getdi. Sabahısı çoban özü elçiliyə gəlir. Arvada deyir ki, bəs sənin qızınızı istiyirəm alam.

Arvad Fatmaya cılım-cındır geyindirib oturdubmuş bir puşkaxda. Öz qızını gətirib çobana görsədir. Çoban baxıb görür ki, bu qız gördüyü qız deyil. Kor-peşman çıxıb gedir.

Arvad Fatmaya deyir:

– Gedəh su gətirəh, paltar yuyax.

Gedirlər çayın qıraqına. Arvad qızıyanan köməkləşib Fatmanı basır çaya, Fatmanı çay aparır. Bir xeyli gedənnən sonra su vurub Fatmanı çıxardır qıraqa. Çoban yalda qoyun otarırmış. Görür ki, çayın qıraqında nəsə bir şey par-par parıldır. Gəlir görür ki, Fatmadı. Tez çuxasını çıxardıb salır qızın ciyninə, götürüb gəlir evə. Deyir: “Allah mənimkini yetirdi”.

Çoban özünə bir yaxşı toy eləyir, Fatmanı alır. Fatmanı alandan sonra çobanın var-dövləti başının aşır.

GÖYÇƏK FATMA

Biri variydi, biri yoxuydu, Fatma addı gözəl, göyçək bir qız variydi. Fatmanın bir qardaşı, bir atası, bir də anası variydi. Onlar hamısı bir yerdə çox xoşbəxt yaşıyırılar.

Bir gün bədbəxtliydən Fatmanın anası olur. Atası uşaqlarının üzülməməsi üçün yenidən bir arvad alır, evlənir. Bu analıx uşaxlara yaxşı baxmir, onları axşama kimi istədir, ağır işdərə göndərir. Hər gün uşaxların üstündə əriynən dalaşır. Deyir, gərək uşaxları azdırasan, yoxsa bir gün də səndə oturmaram. Axırda arvad ərinə deyir ki, yox, sən gərək biları öldürəsən. Kişi razılaşır, əlaçısız qalıb razılaşır. Deyir:

– Biz bu uşaqları necə öldürək?

Analıx deyir ki, mən Fatmanın saçını darayaram, bu vaxt darağı onun boynuna batıram, ölər. Kişi deyir:

– Bəs oğlum?

Analıx deyir ki, sən də onun başın qırxanda lezvanı başına batır, qoy ölsün.

Əri razılaşır.

Fatma atasının analığının bı söhbətini eşidib gəlib qardaşına danışır. Qardaşı deyir:

– Axı indi biz neyləyəcəyik?

Fatma deyir:

– Sən mənim darağımı götürüb qaçarsan, o, mənim saçımı daramax istiyəndə, mən də darağı almax bəhanəsiyinən sənin dalınca qaçaram. Beləliyinən canımızı qurtararıx.

Belə eliyirlər. Analıx Fatmanın saçını daramağa çağırır. Bu zaman qardaşı gəlib onun darağını götürüb qaçır. Fatma da binin dalınca qaçır. Onlar az gedib, üz gedib, dərə-təpə düz gedib, bir yaşıl çəmənliyə çıxırlar. Qardaşı Fatmaya deyir ki, mən su-suzluqdan yanırıam. Fatma uzaxda bir çobanı görür. Gedib ondan harada su olduğun soruşurlar. Çoban suyun çox uzaqda olduğunu deyir. Onlar qərrərə gəlirlər ki, su olan yerə qədər getsinlər. Çoban olara deyir ki, oradan bir neçə çay axır. Bunların hərəsi bir heyvanın çayıdı. Ən axırıncısı insan üçündü. Onlar çaya tərəf üz

150

tuturlar. Maral çayına çatanda qardaşı dözə bilməyib bu çayın suyundan içmək istəyir. Fatma qardaşına mane olmax istəsə də, qardaşı bı sudan içir. Dönür olur maral. Bına görə Fatma çox ağlıyır, qardaşının birlikdə yol gedib bir neçə çinara rast gəlirlər. Fatma qardaşının çinarın dibində oturur, deyir:

– Əyil, çınarım, əyil, əyil çınarım, əyil.

Fatma elə bı sözdəri demişdi ki, çınar əyilir. Fatma çınarın ucuna çıxır, çınar göyə qalxır təzədən. Fatma bir müddət çınarın ucunda qalır, quş kimi görünür. Qardaşı da gündüzdər meşədə otdırı, gecələr gəlib çınarın dibində yatır.

Bilar düşən vilayətin bir patşahi olur. Bir gün patşah köməkçisini göndərir ki, get atı sula. At suya yaxınnaşır, amma nə qədər eliyir, içmir. Köməkçi bindan təəccüblənir, atı evə gətirir. Patşaha bı əhvalatı danışır. Bir-iki gün belə olduqdan sonra patşah özü atı sulamağa gətirir. At yenə də su içmir. Patşah suya baxanda çınarın kölgəsini görür, dönüb çinara baxanda onun ucunda nəsə görür və əmr verir ki, onu düşürsünlər. Köməkçilər nə qədər edir, onu düşürə bilmirlər. Birdən meşənin yanında bir daxma görürlər. Daxmadakı qoca qarını çınarın dibinə gətirirlər. Patşah deyir:

– Ay qarı, sən çınarın ucundakını düşürə bilsən sənə özün ağırlığında qızıl verəcəm.

Qarı bununla razılaşır. Qarı gedib çör-çöp və qazan gətirir. Sonra ocaq qalıyır, qazanı tərsinə ocağın üstünə qoyur. Ona nə qədər su tökürsə, qazan ağızı üstə olduğuna görə dolmurdu. Fatma bına dözməyib ağacın ucundan aşağı düşür. Qazanı döndərib içini suynan doldurannan sonra deyir:

– Ay qarı nənə, bini belə eləmək lazımdı.

Qarı deyir ki, get çınarın dibindəki sandıqdan mənim darağımı gətir. Fatma sandığa baxır ki, daraq yoxdur. Qariya deyir ki, bırda darax yoxdu. Qarı deyir ki, bir də əyil bax. Fatma əyiləndə qarı onu sandığa salıb ağızını örtür. Qarı sandığını götürüb saraya aprır.

Padşah əmr verir ki, sandığın ağızını açıslar. Qarı sandığını açanda patşah görür ki, onun içində gözəl, göyçək bir

151

qız var. Padşahın oğlu bı qıza virilir. Qız da ona virilir. Binnar qırx gün, qırx gecə toy eliyirlər. Fatma başına gələn əhvalatların hamisini bına danışır. Bir gün Fatma yoldaşının xayıf edir ki, həmin çınarın dibinə getsin. Yoldaşı bına razı olur. O, çınarın dibinə gedir və deyir:

– Öyil, çınarım, öyil.

Çınar əyilir. Fatma çınarın ucuna çıxır. Axşam qardaşı çınarın dibində yatmağa gələndə Fatma onu görür, görüşürlər. Sonra yenidən çınarın başına çıxır. Ordan görür kü, bir qaraçı dəstəsi gəlir. Dəstənin başçısı Fatmadan xayıf eliyir ki, onu da oraya çıxartsın. Fatma binnan razılaşır. Onu çınarın başına çıxardır. Bı Fatmanın təzə paltarını soyundurur, Fatmanın özün də aşağı atır. Bu zaman yer aralanır, Fatma ora düşür, yer təzədən bağlanır. Qaraçı Fatmanın təzə paltarını geyinib padşahın evinə gedir. Ora getməmiş üzünü-başını örtür. Fatmanın əri binnan şübhələnir. Fatmaya deyir ki, üzünü niyə örtmüsən? Qaraçı deyir:

– Başımı yumuşam, ona görə də örtmüşəm ki, soyux vırmasın.

Bir həftə keçir. Əri soruşur:

– Ay Fatma, bəs başın qurumadımı?

Bını padşah eşidir. Gəlib onun üzünü açır. Görüllər ki, bı qaraçıdı. Patşah bı qaraçını cəzalandırır. Patşahın oğlu gedir çınarın dibinə. Görür kü, çınarın dibində bir maral dil açıp ağlıyır. Patşahın oğlu Fatmanın danışığı əhvalatı yadına salır. Bilir ki, bı maral Fatmanın qardaşıdı. Ondan soruşur:

– Fatmani gördünmü?

Maral əhvalatı ona danışır. Deyir ki, Fatma düşdüyü yerdə gül bitif. Oları, o gülləri apar bəstə. Yaxşı bəsləsən Fatma da, mən də düzələcəm. Patşahın oğlu bı gülü yaxşıca bəsliyir. Bir müddət keçdikdən sonra padşahın oğlu görür ki, güldən partlıyır. Fatma güldənin içinnən çıxır. Bı vaxt qapı döyülür. Qapını açanda görüllər ki, gələn Fatmanın qardaşıdı. Patşahın qızı ilə Fatmanın qardaşına qırx gün qırx gecə toy edirlər. Binnar hamisi bir yerdə mehriban yaşıyırlar.

OVÇU PİRİM

Bir gün Ovçu Pirim ova gedirmiş. Yolda görür ki, iki ilan bir-birinə sarılıblar. İlaların biri ağ, o birisi qaradı. Ağ ilan gözəl, qara ilan çirkiniymiş. Qara ilanı vurmax istiyir. Amma gullə ağ ilana dəyir, yaralanır. Qara ilan qaçır. İlannar Ovçu Pirimi ilannar padşahın yanına aparıllar. Yolda Ovçu Pirimə deyillər ki, padşah sənə deyəcəh mənnən nə istiyirsən, sən denə tüpür ağzıma. Ovçu Pirim əhvalatı olduğu kimi padşaha danışır. Padşah deyir ki, qara ilan mənim düşmənlərimdəndi. Mənim qızımı onun əlinnən aldığı üçün məndən nə istiyirsən? Ovçu Pirim deyir ki, tüpür ağzıma. Padşah ona deyir ki, saxlaya bilmərsən. Sora kişinin ağzına tüpürür. O vaxtdan Ovçu Pirim bütün canlıların dilini bilir. Ovçu Pirim qayıdib evinə gəlir. Günlərin bir gündündə yaylağa köçürmüş. Madyan atını yüklüyor. Atın balası da varılmış. Yükün üstünə arvadını mindirir. Yolda getdihləri yerdə görür kü, dayça kişnədi. Ovçu Pirim görür ki, dayça deyir: “Ay ana, yavaş get, yorulmuşam”. Anası cavap verir ki, ay sağ olasan, yük belimdə, bala qarnımda, biri yükün üstündə, biri də onun qucağında. Necə olur ki, mən yorulmuram, sən yorulursan? Ovçu Pirim bu söhbətə gülür. Arvad bunu eşidir. Deyir ki, sən niyə güldün, burda heç kəs yoxdu axı. Kişi demir. Mübahisə düşür. Arvad deyir:

– Ə, əgər belədirsə, onda mən səndə oturmayacağam.

Yollarına davam eliyillər, görüllər yolun qıraqında bir sürü qoyun otduyur. Ovçu Pirim görür ki, qoç bir şışəyi qovalıyır, gətirir arxın qıraqına. Şışəh tullanır, qoç tullana bilmir. Baxır, baxır, deyir:

– Ağzına qaya dəysin, sən qızıl kərə şışəh olmasın, o biri qumral kərə şışəh olsun.

Ovçu Pirimə bu söz çox pis təsir eliyor. Öz-özünə deyir ki, bu heyvan mənnən ağıllı tərpəndi. Mən əl çəkə bilmirəm, heyvan əl çəkə bilir. O günən gedir arvadının kəbinini geri oxutdurur. Arvadının ayrıılır. Arvad iki körpə usağınan qalır.

Ovçu Pirim böyük oğlunu özünnən götürür. Bu Allaha xoş gəlmir.

Ovçu Pirim bir gün ova gedir. Oğlunu da özüylə aparır. Bir dağ keçisi vurur. Hava çox dumanlı, yağışlı olur. Ocax qalıyib bir az ət bişirib yeyillər. Sora deyir ki, oğul, sən burda gözdə, gedim, bəlkə ov düşdü. Ovçu Pirim gedən kimi uşağı yuxu tutur, durur keçinin dərisininin içində girir. Qayanın dibində yatır. Ovçu Pirim hərlənib qayıdanda görür ki, qayanın dibində bir heyvan yatır. Ona gülə atır, uşax ölüür. Ovçu Pirim çox peşman olur. Öz-özünə bir söz qoşur:

Kəhlik daşa dağıldı,
Səhdi daşa dağıldı,
Ovçu Pirim öz balasın vurdı,
Qanı daşa dağıldı.

O günnən Ovçu Pirim ovçuluğu atıp. Gəlir ayləsiynən barışır.

İTİN PAYI

Bir gün Avçı Pirim həm kasıfin, həm də varrinin evinə qonax gedir ki, görsün necə hörmət eliyəcəhlər?

Siftə varrinin evinə qonax gedir.

Deyir ki, məni qonax istiyirsiz? Deyillər ki, niyə qonax istəmirih, Avçı Pirim, nə yaxşı gəldin? Qarşılıyıllar bını. İndi kişiynən arvad qalıb məhəttəl ki, neynəsinnər, Avçı Pirimə nə kəssinnər.

Kişi deyir ki, qoyunu kəssəm, quzu məliyəcəh, quzunu kəssəm, qoyun məliyəcəh.

Sora deyillər ki, gətirəh pişiyi kəsəh. Pişiyi gətirib kəsillər. Soyub aşın altına qoyullar. Sora diricə qoyullar Avçı Pirimin qavağına. Avçı Pirim bilir haa pişiyi kəsiflər. Sora əlini belə eliyif (göstərir)deyir: "Allahın heyvanı, dur çıx bırdan get". Pişih axsırrı, aşı teyxə dağında-dağında qaçır. Ev yəələri utanıllar, bilmillər ki, neyləsinnər. Avçı Pirim deyir ki, kişi, malın mar olsun, dağlara sərr olsun. Sən bir həylə mal-heyvannan qıyif maa kəsmədin. Çıxbı gedir.

Ev yəəsi səhərəsi tezdənnən duruf görür ki, malı, heyvanı açılıb çıxbı gedib. Gediblər dağlara sərr oluflar. Avçı Pirimin dediyi söz görürsən də nətər olub?

Sora gedir bir kasıbin evinə. Bir naxırçı variymış. Qoyun otarırmış. Gedir onnarnın evinə. Avçı Pirimi yaxşı qarşılıyıllar.

Kişi tez əlbəhəl gedir qoyunu gətirib başın kəsir. Avçı Pirimə yaxşı aş bişirillər, qoyullar aşın altına. Bir qab qoyullar məcmeyiynən Avçı Pirimin qavağına. Avçı Pirim dil bilirmiş. Görür ki, it qəpidə uluyur. Əənədə kişinin sürüsü varımış, o tərəfdə. Ordan da bir qurd uluyur ki, indi yaxşı olub elə. Avçı Pirim b1 kişinin başın qatacax, mən də yaxşı qoyunnardan yeyəcəm.

İt də bırdan uluyur ki, b1 Avçı Pirimə yaxşı aş bişiriflər. Əyər o aşdan siftə gətirif maa versələr, mən gəlib səni boğub öldürüb, başımı da qoyub sənin üstünə yatacam. Avçı Pirim aşı

məcmeyidə aparıb diricə qoyur itin qabağına. Ev yəəsi, deyir ki, itə özümüz verəcəyiñ da. Avçı Pirim deyir ki, indi maa nə gətirirsiz, gətirin onu yəəciyəm.

Yeyib içənnən sora kişi deyir ki, indi mən gedim heyvanın yanına da. Qurd-zad gələr heyvanı aparan.

Avçı Pirim deyir ki, a kişi, getmə, arxayın ol. Bir heyvanın əysih olsa mən verərəm. Kişini qoymur getsin. Yatıllar. Səhər durub gedillər. Görüllər ki, gedib canavarı boğub öldürüb. Başını da qoyub üstündə yatıb. Bir heyvan da əysih dəyil. Avçı Pirim görür ki, bir qoyun məliyir ki, mən yüz balanın anası olacam. Ama cüt-cüt gətirir da, ekiz.

Naxırçı deyir ki, ay Avçı Pirim, gəlginə bı qoyunnardan hansın seçib-götürürsən, götür.

Avçı Pirim məliyən qoyunu götürüb gedir.

DARININ NAĞILI

Biriin uşağı olmurmuş. Deef ki, nətər eliyim? Görür ki, bir kişi bəri gəlir. Deef ki, bu darını tök altına, səhər duruf görəcsən ki, çoxlu uşağın var. Duruf görür ki, dari boyda okqədər uşağı var, okqədər uşağı var. Arvad təndirə çörəh salmış. Deef: "Mən nətər eliyim?" Deef: "Yığılın təndirin başına". Bunnarı süpürgəynən süpürüp hamısını tökür təndirə. Tökür təndirə, deer ki, ay Allah, mən bının birin niyə saxlamadım ki, atasına çörəh apara? Deef ki, nənə, mən burdayam. Baxıf ki, balaca bir uşaxdı. Deef:

– Mən səni hara qoyum?

Deef:

– Məni qoy eşşəyin qulağına, çörəyi də qoy, mən atama çörəh aparacam.

Gedir. Yolda padşahın adamları gedirlərmiş, görüllər ki, eşşəyin yanında kimsə bunnara söyüş söyür. Nəkqədər gəllər eşşəyin yanına, hərrənirlər, heş nə tapmiller, qayıdlılar. Bir də gedillər, bir də hərrənillər, bir də qayıdlılar, heş nə tapmiller. Oğlan gedir, düşür atasının yanına.

– Ata, mən sənə çörəh gətirmişəm.

Kişi ayna–bayna baxır, diir:

– Hardasan?

Diir:

– Eşşəyin qulağında.

Eşşəyin qulağından götürüf. Diif ki, ata, sən otur, mən bir az öküzləri sürüm. Deef:

– Öküzləri sür, amma göyə baxma.

Göyə baxır, görür ki, nə? Okqədər meyvələr var. Bu meyvələr də divin imiş. Çıxır ağaca, meyvələri didir tökür, dişdiir tökür. Div gəlir, hamı yerdə dişdənib tökülüb. Bunu bir təhəriynən salıf yerə, qoyuf torbasına, götürüf aparır. Aparır evə. Bunun bir keçisi varmış, bir də quzusu. Quzuynan keçini tez salır torbaya, özü çıxır qaçır. Div diir:

– Bunu elə-belə öldürməyəcəm, ağaşnan döyüf öldürəcəm. Ağaşnan vurduxca keçi bəərir, qoyun məliyir.

Deer:

– Keçim kimi mələ, qoyunum kimi bəyir. Qoyunum kimi mələ, keçim kimi bəyir.

Bunu öldürüf. Bir də baxıf görür nə? Keçi. Bir də görür ki, odəy, orda hərrənir. Diif ki, ana, təndir qalıyarsan, bunu qoyarsan təndirin qıraqında. Deyərsən ki, gəl təndirə çörəh sal. Çörəh salanda itəliyif salarsan təndirə, ağızını örtərsən. Təndiri odduyuf diyr ki, qarı nənə, mən çörəh salmağı nə bilirəm. Sən birin sal, sora da mən salım. Elə bu çörəyi salanda itəliyir salır, ağızin da örtür. Div gəlir ki, bu qıfqırmızı bişif, qoyuf qabağına yeyəndə deef ki, bəh, bəh, bəh, nə bişirilif. Bu deef ki, bəh, bəh, bəh, ananın ətidi, ye. Deer: “Bunu neynim-neynim, bunu salacam atın yanına, at təpihnən vura, öldürə”. Gedib görür ki, bir atdı, bir donuzdu, bir itdi. Atın qabağına sümüh tökülüf, itin qabağına ot qoyuluf, donuzun qabağına nə qoyuluf, donuz da bunu yeyə bilməzmiş. Bir yerdə də kişmiş var. Kişmiş götürüf tökür atın qabağına, sümüyü götürüf tökür itin qabağına, əti də götürüb qoyur donuzun qabağına. At dillə-nif deer ki, səni mən burdan azad eliyəcəm. Div də qapıya də-yirman daşları qoymuşmuş yekə–yekə, salmışmış bura. At da dəyirman daşın açır. Ordan minif ata, qaçıf gəlir.

AŞBAZ OĞLU PADŞAHIN NAĞILI

Belə deyillər ki, Ərəb vilayətində bir rəhimdar padşah var imiş. Şahın adı Qiyyas şah idi. Qiyyas şahın üç oğlu var idi. Oğlannar hər üçü buy-buxunlu, güzel, səxavətli və qüvvətli oğlannar idı. Böyük oğlun adı Cavad, ortancılın adı Təraz, kiçiyin adı isə Altay idi.

Qiyyas şah artıq qiscalıb, haldan-olandan düşmüş idi, şahlığı idarə etməyə taqəti qalmamışdı. Bir gün şah oğlannarını yanına çağırıb, onnardan şahlığı idarə etmək üçün razılıx istədi. Cavad razı olmadı. Təraz bəhanə etdi ki, büyük qardaş qalıb, mən bu işə sahib ola bilmərəm. Nüvbə kiçik oğlu Altayın üsdündə dayandı. Altay fikirrəsib dedi:

– Mən sizin hamınızdan kiçiyəm, atam sağ qala-qala mən bu işə sahiblik etməyimi özüm üçün əyib sayıram. Mən razı olmaram ki, şah olum, böyük qardaşdar mənə səcdə etsinnər – dedikdən sunra hürmətlə baş əyib otağdan çıxdı.

Padşahın qəzəbi tutdu, o hirsləndi, vəzir-vəkili çağırıb oğlanların şahlıxdan çıxarılmasını əmr etdi.

Oğlannarın hər üçü atası ilə vidalaşıp şahlığı tərk etdilər.

Onnar bir neçə vaxt yul gedib bir şəhərə çatdılar. Şəhərin kənarında bir malikanənin qabağında, şam ağacının altında uturdular. Bu malikanə demə, Tərvaz şahın malikanəsi idi. Xəbər şaha çatdı ki, ağacın altında üç nəfər qunax var, gecələmək üçün daldalaçix axdarıllar. Padşah əmr etdi ki, qunaqları evə dəvət etsinnər. Axşam naharı yetişirdi. Bir çux sühbətdən sunra qunaxları yemək otağına apardılar. Onlara pilov aş, üsdündə quyun quvurması, al şərab hazırlandı. Şah adəti üzrə qunaxları xəlvət quyub, qapı dalınnan onnarın sühbətlərinə qulax asardı.

Yemək başlandı, büyük qardaş aşın üsdən bir qızaran ət tikəsini alıb ağızına apardı və tez geri qaytarıb yerinə quydı.

– Bu ki it ətidir, şah, bizi it ətinə qunax edib, – dedi.

Şah hirsləndi. İstədi içəri girsin, birdən dayandı. Bu

zaman qunaxlar şərab badələrini qaldırdılar.

Ortancıl qardaş:

– Adə, bu şərab deyil, insan qanıdır, – dedi:

Şah daha da hirsləndi, ancax səbr etdi, gürsün üçüncü nə deyir.

Üçüncü qardaş bu zaman “aşbazdan əmələ gələn şahdan bundan artıx nə güzləmək olar?” – dedi.

Şahın qanı elə qaraldı ki, özünü qoymağın yer tapmadı. O, tez çubanı çağırtdı.

– Quyun hardadır?

– Sürübən, şah sağ olsun.

– O quyun nə quyundur ki, sən kəsmisən?

– Şah sağ ulsun! Bir südsüz quyunumuz var idi, o duğdu, ancax südü yox idi. Həmin vaxtda, bizim yatax itdərindən bir kar it balalamışdı. Quzunu həmin kar itin südü ilə saxladı, o quyun ki unlara kəsilmüşdi, həmin quyundur. Şah dərinnən ah çəkdi. Tez şərabçını çağırdı.

– Şərab hardan olan şərabdır?

– Şah sağ olsun, gül bağınınan, – dedi.

– O bağ əvvəlcə necə yer olub?

– Şah sağ olsun. Ora kühnə qəbirstannıq idi. Rəhmətlik atan onu sökdürüb yerində üzüm bağı saldırdı. Şərab da həmin bağın üzümündən hazırlanan şərabdır, – deyə bağban dilləndi.

Şah daha bir dərin fikrə getdi, sonra dedi:

– Bunnar düz, bəs mənim atam-anam belli, o oğlan niyə elə dedi? Onun buynunu vuracağam – deyə qapıya yaxınlaşdı.

Birdən dayanıb: “Yux, gərək onu da yuxlayım” – dedi.

Şah anasının yanına getdi.

– Ana, mənim atam kimdir?

– Necə yəni kimdir, atan rəhmətlik şah Sənardır.

– Yux, ana, düzünü de, mənim atam kimdir? Yuxsa işlər başqa təhər olacax. Şahın anası gördü ki, işlər başqa cür ulacax, unda düzünü demək məcburiyyətində qaldı. Oğul, otur qulax as, düzünü deyim:

– Mənim həmişə qızım olurdu, rəhmətlik atan, onnarı itirirdi. Son vaxtdar sən mənə həmlı olanda, atan səfərə getməli oldu. O, mənə tapşırı ki, əyər qızın olsa, səni də onunla bir qəbirə salacam.

Gün yetişdi. Mənim yenə qızım oldu. Həmin gecə qunşumuz aşbazın arvadı isə uğlan doğdu. Mən şah arvadı olduğum üçün hiylə ilə uşaqları deyişdirdim. Sən həmin aşbazın oğlusun – deyə arvad sözün bitirdi. Şah işə çox mətəl qaldı. “Bu oğlannar bu sırrı hardan bilirlər?” – deyə fikir dəryasında qunaxların otağına girdi. Qunaxlar tez ayağa durdular qapandı, ədəblə baş eydilər. Şah eyləşdi.

– Hə, de gürüm sən nə bildin ki, bu ət it ətidir? – deyə büyük qardaşdan soruşdu.

Oğlan özünü itirdi, demək, şah bunların dediklərini eşidib, – deyə sözün düzünü süyləməyi fikirrəşdi.

– Şah sağ ulsun, mən əti ağızma alanda ətdən iy gəldi. Fikirləşdim ki, sürübən ulsa, it ulacax yəqin ki, it ətidir, deyə öz-özümə dedim.

– Hə, bəs sən nə bildin ki, bu şərab insan qanının əmələ gəlib? – deyə şah ortancıl oğlana üz tutdu.

– Belə bu şərab mənə insan qanının dadını verdi. Canımı lərzə saldı, bu isə insan qanının vəhiməsi idi.

Şah üzünü kiçik oğlana tutdu:

– Bəs sən necə cürət edib, mənim aşbaz oğlu olmağımı süylədin? – deyə ən kiçik oğlana müraciət etdi.

Kiçik oğlan dedi:

– Şah sağ olsun, biz axşamnan sizə yoxsul kişinin oğlanları olduğumuzu söylədik, bu yalandı. Biz Ərəb vilayətində adlı-sanlı Qiyas şahın oğlanlarıyıx. Atamız bizi öz şahlığına sahib ulmağı təklif etdi. Biz üç qardaş olduğumuz üçün aramızda inciklik olar deyə, bu işi buynumuza götürmədik. Atamızın qəzəbi tutub, bizi öz vilayətinnən çıxardı. Bu gecə sizdə qunax uldux. Bizə hər zaman çuxlu şahlardan, xanlardan qunax gəlirdi. Onnarın sühbətlərinə biz maraqla qulax asırdıx. Onnarın

hərəsi bir tərəfdə “filan şaha belə zərbə vurdum”, “filan xanın mülkünü belə dağıtdım”, “quşuna belə əmr verdim” və sairə kimi sühbətlər edirdilər. Siz isə axşamdan halva belə bişər, kabab belə olar, plovun quvurması belə bişər, dulma neçə cür olur və s. kimi aşbaz sühbətləri etməyə başladınız, onda mən bildim ki, siz aşbazdan əmələ gəlmisiniz. İndi buyun bizim, qılınc sizin, nə isdəsəniz buyurun, – deyə kiçik oğlan sözünü bitirdi.

– Narahat olmayın, dediklərinizin hamısı duğrudur, – deyə şah otağının çıxdı.

Səhər tezdən şah oğlannarı çağırıb ən kiçik oğlunu şah, böyük və ortancıl oğlannarın birini vəzir, o birini vəkil təyin etdi. Özü isə isdirahətə çıxb yaşamağa başdadı.

Onnar orda qaldı, mən isə bura gəldim ki, sühbəti sizə söyləyim.

DƏVƏ İLƏ DƏVƏÇİNİN NAĞILI

Yuxsul bir kişi, dövlətə çatmax üçün bir dəvə alıb, bəzir-gannığa başdamağı qərara aldı. O, Həmədan bazarından cavan bir dəvə aldı. Tanış bəzirgannara quşulub bir neçə şəhərdən mal alıb satmağa başdadı. Dəvəçi bəzirganın vari günü-gündən artmağa başladı. İş o dərəcəyə çatdı ki, o, şəhər qurmağı, orda nükər, qulluxçu, kəniz saxlamağı qərara aldı.

Vaxt çatdı, bəzirgan öz niyətinə çatdı. Bir düzlük sahədə, sakit axan bir çayın kənarında bir şəhər saldı. Şəhəri bir çox bəzirgalara tanıdı. Şəhər bir az müddətə iri alver mərkəzinə çevrildi. Bəzirgan həm şəhərə gələn bəzirgannar-dan xərac alırdı, həm də özü başqa şəhərrərdə alver edirdi.

Bir dəfə bəzirgan səfərə çıxmışdı. Qumlu səhradan keçib ərəb ülkələrinə getmək isdəyirdi. Günün bir isti çağında bir tufan qupur, yulları qum suvurtusu basır, bəzirgannar yulu itirir. Bəzirganın ümidi qoca dəvədə idi. O, birdən fikirrəşdi ki, dəvəni ulağın quyuğuna bağlaşın, ikisi birgə olsa, külək onnarı tərpədə bilməz. Bəzirgan o cür də ələdi, dəvəni bərk-bərk ulağın quyuğuna bağladı, yula davam etdilər. Axşam və-dələrində hava sakitdəşdi, karvan yula düşdü. Ərəbistan şəhərində alverdən sunra bəzirgan nükərrəri ilə öz şəhərinə qayıtdı. Bu dəfə işdər daha yaxşı düzəlmüşdi. Bəzirgan şadlığının sətəlcəm olub xəsdələndi. Ancax ölüm-itim olmadı.

Günnər bir-birinin arxasında keçirdi. Bəzirgan da qocalıb haldan düşmüşdü. Bir neçə vaxt keçdi. Bəzirgan yurğan-düşəyə düşdü. Əcəl onun əl-ayağını bağladı, quhum-qardaşı tullanıb halallıx almağa başdadı. Hamidan halallıx alıb sonra o xahiş etdi ki, o quca dəvəni də çağırıb halallıx alsın. Dəvəni bəzirganın hüzuruna gətirdilər. Bəzirgan dəvəyə üz tutub dedi:

– Qucaman dəvə! Mən bu malı-mülkü sənin hünərinən qazanmışam. Ancax səni çox incitmişəm, ac quymuşam, susuz qalmışan, qısa deyim, çox əziyyətdər çəkmisən. İndi mənim ölüm məqamımdır. İsdəyirəm, sənnən halallıx alım, buna nə

deyirsən? – deyə bəzirgan, qırıltılı səslərlə sözünü tam etdi.
Dəvə dedi:

– Mehriban ağam! Sən deyənnər hamısı həqiqətdir. Biz birgə əziyyətdər çəhmişik, nə qədər ulsa da, biz bir yerdə yaşımişix, odur ki, mən hər əzabımı sənə halal edirəm, amma bir şey var ki, onu sənə bağışlamaram. Sən bir on-on beş il bunnan qabax, Ərəbistanın qumlux səhrasında tufan qupanda mən buyda dəvənin nuxtasını ulağın quyruğuna bağladın, məni ulaxdan da aşağı tutdu. Bu hərəkətin məni çux təhqir etdi. Odur ki, bunu sənə bağışlamaram. Sağ ol! – deyə dəvə qayıtdı.

Bu süzdər bəzirgana ağır zərbə olub ölümünü yaxınlaşdırıldı və o, Allah rəhmətinə getdi.

ZÜMRÜD QUŞU

Həbəşistan şəhərində addı-sanni bir şah var idi. Onun malı-düvləti başının aşırıdı. Şahın uğlu yox idi, ancax qəşəng bir qızı var idi. Qızın adı Hüristan idi. Qızın uzun saçları, Aya bənzər sıfəti, qara qasıdır, sul yanağındakı qara xalı ona daha güzəllik verirdi. Qızın on iki kənizi var idi. Adəti üzrə hər cümmə günü qızdar dənizdə gəmi ilə seyr edirdilər. Bir gün qızdar gül bağında gəzəndə, bağlıx yaxınnığında seyr edən Səddar addı bir uğlan bunnarı gürdü. Ürəyi gedib, yerə sərildi. Demə bu vaxt qızlardan biri bunu görmüşdü. O, Hüristana dedi:

– Xanım, o uğlana bax, bizə baxıb birdən yerə sərildi. Rəhm et, gedib una kümək edək.

Hüristan qızın sözünü yerə salmadı. Uğlana yaxınlaşdırılar. Uğlan nə uğlan... Sərv buylu, ənli güvdəli, qara saçlı, təzəcə biğ yeri qaralan bir uğlan idi. Qızdar tez uğlanın üzünə su çıldırlı, o, güzdərini açdı və dedi:

– Məni bağışlayın.

Hüristanın ürəyi titrəməyə başladı. O, uğlana bir künül-dən min künülə vuruldu. Qızların hərəsi bir tərəfə bəhanə ilə dağılıb, uğlanın kim ulduğunu üyrəndi. Qızlar əvlərinə, Səddar isə öz əvinə getdi. Hər iki aşiqin sonrakı ürəy düyüntüsü sizə bellidir. Sevişənlər necə olur? Məncə sizlərdən sevişən olub. Qız artıx günü-günnən saralırdı, əşqin bəlası onu sarsırdı.

Qızın bu əhvalı şaha çatdırıldı. Şah "rəm" vurub bütün həkimləri tupladı. Qızının xəsdəliyini hərə bir süzlə izah etdi. Ancax əslini bilən ulmadı. Şəhərdə bir biləndər arvad yaşıyır-dı. Şah onu yanına çağırtdı. Qızın xəsdəliyini ona süylədi.

– Oh, bunda nə var ki? Qız həddinə çatıb, yəqin ki, aşiq olub, əşqdən xəsdələnib, – deyə, arvad dilləndi. Siz qıza, ayax deyməz dağın başında, uca çinarın altında olan züm-züm suyunnan su gətirib verin. Qız dərhal sağalacak.

Şah əmr etdi ki, kim gedib su getirsə, qızı ona verəcəm. Bu xəbər Səddara çatdı. O, tez özünü şahın sarayına yetirdi.

– Şah sağ ulsun! Mən suyu gətirməyə söz verirəm, ancax ilqar bağla ki, qızı mənə verəcəhsən.

Şah dedi:

– Sənə bir həfdə vaxt verirəm, əyər suyu gətirsən, qız sənindir, yox, əliboş gəlsən, buynunu vuracağam.

Səddar, qılinc-qalxanı gütürüb yüla düzəldi. O, əli-qulu qüvvətdi qəşəng bir oğlan idi. Bir neçə gün yul gedib dağın ətəyinə çatdı. Dağın başındakı uca sərv buylu çinarı gürdü. Su çəşməsi bu çinarın altında idi. O, yavaşça özünü ağacın altına çatdırdı. Əl-üzünü sərin suda yuyub, bir qədər dincini almax üçün ağacın altında uzandı. Şirin yuxuda o, quş balalarının cib-cib səsdərini eşitdi. Tez qalxıb, gürdü ki, ağacda quş yuvası var. Yuvaya bir yekə ilan yaxınlaşır, balaları yemək niyyətin-dədir.

Səddar tez qılinci gütürüb ağaca qalxdı. İlanı fal-fal doğrayıb quş balalarına verdi. Balalar əti yeyib rahat ulduclar. Səddar isə yenə külgədə uzanıb yuxuya getdi. Bu zaman Zümrüd quşu balaların yedirmək üçün yuvaya qandu. O, birdən Səddarı gürüb, tez geri uçdu. Qanadı üsdə yekə bir daş gətirib Səddarin üsdünə atanda balalardan biri:

– Ana, dayan! Bu insan bizi ölümən xilas etdi. Bir yekə ilan bizi yaxalayanda, o, ilanı öldürüb bizə də ətini payladı. Bax mən qəsdən sənə güstərmək üçün dilimin altda bu tikəni saxladım – deyə diləndi.

Demə, ilan hər il bu quşun balalarını yeyən ilan imiş. Zümrüd quşu Səddarın üstünə gün düşməsin deyə, qanaddarını yayıb dayandı. Səddarın vəd verdiyi vaxta bir gün qalmışdı. O, birdən uyandı. Zümrüd quşu dilə gəlib dedi:

– Oğlan! Sən mənim balalarımı ölümən xilas etmişən, indi de gürüm nə mətləbin var? Mən sənin qulluğunda hazırlam.

Uğlan əhvalatı una süylədi. Sonra çəşmədən bir qab su gütürüb Zümrüd quşuna dedi:

– Məni öz vilayətimə çatdır. Artıq sənə qulluğum

yuxdur. Zumrud quşu uğlanı qanaddarı arasına alıb səmayə qalxdı. Deyillər, nağıllarda vaxt tez yetişir. Odur ki, Zümrüd quşu bir neçə sahatda Səddarı öz vilayətinə çatdırdı. Sağollaşb ayrıلندا, o, uğlana bir qanad teli verdi və dedi:

– Hər vaxt çətinniyə düşsən, bu teli yandır. Mən hazır olacağam.

Səddarın gəlişi xəbəri şaha çatdı. Onu tez şahın sarayına apardılar. Səddar şahdan xahiş etdi ki, onu qız olan utaşa apar-sınnar. Şah tez əmr verdi. Uğlanı qızın otağına apardılar. Şərt ilə otağda qızdan başqa heç kes olmamalı idi.

Hüristan uğlanı görcək tez unun buynuna sarıldı. İki aşiq-məşuqə bir-birinə, avandlı tənək payaya sarmaşan kimi sar-masdılar. Sonra qız dərhal paltarın geyinib, otağdan əvvana çıxdı. Əhvalatı gürən şah sevincindən nə edəcəyini bilmirdi.

O, saray əhlinə əmr etdi ki, tuy tədarükü görsünnər. Şah toyu bazar gününə təyin etdi. Tuy başdandı, Həbəştan şəhri ömründə belə tuy görməmişdi. Yeddi gün, yeddi gecə tuy çalındı, iki cavan muradlarına çatdılar. Səddar Zümrüd quşunu yaddan çıxarmadı, teli yandırıb onu gətirdi. Tuy mərasimində Zümrüd quşuna xüsusi yer ayırdı. O, quşu öz yuvası ilə bura küçürməyi quşdan razılıx aldı. Quş semimiyyetlə razı olub, balalarını da şahın sarayı qarşısında uca bir ağacın başında yu-vada yerləşdirdi. Səddar, Hüristan və Zümrüd quşu xoşbəxt yaşamağa başladı.

Bir gün şah Səddarı yanına çağırıb şahlığı ona tapşırdı. Özü isə Allah rəhmətinə getdi. Səddar da şahlığı daha ədalətlə idarə etməyə başdadı.

ŞAHZADƏ YUSİF VƏ CEYRAN QIZIN NAĞILI

Adı hər yanda məşhur olan Şərkəni şəhərində bir şah şahlıx edirdi. Onun Nəvaziş adında bir arvadı var idi. Arvadın daim qızı olurdu, oğlana möhdac idi. Şahın arvadı yenə həmli oldu, vaxt yetişirdi. Şah yiğişib nükərrəri ilə bir həfdəlik ova çıxmağı qərara aldı. Arvadına tapşırdı ki, bu dəfə də qızın olса, buynunu vuracağam. Şah yula düşür. Şahın arvadı ağrı keçirdi. Mamaçaya tapşırdı ki, qızı olsa gizlətsin, onun ölü olduğunu şaha xəbər versinər. Arvadın qızı oldu. Macal çəhmədən şah ovdan qayıtdı. Arvadın qızı olmasını bildi. İsdədi arvadın və qızın buynunu vursun, arvad yalvardı ki, onu qızı ilə çülə atsın, üldürməsin. Şah bu xayış razı oldu. Nükərə tapşırdı ki, onnarı, Taras cülünə atsın, quy qurdulara-quşlara yem olsunlar. Nükər bir qədər rəhmdar idi. Şahın arvadı üçün bir xurcun çörəh, ət və başqa sursat alıb, onnarı Taras cülündə bir qayanın daldalacağına qoydu. Arvad sursat qurtarana qədər bu yerdə qaldı, sonra bir meşə ciğiri ilə yula düzəldi. Bir neçə vaxt getdihdən sunra uca bir qalaçaya çatdı. Qalaçanın qapıları açıq idi. Amma içəridə heç kəs yux idi. Arvad, nə olursa olsun, burda qalacağam, fikirləşib kürpəsi ilə bir əvdə yerləşdi. Günnər keçirdi, ançax qalaçaya gələn yux idi. Beləliklə, arvad qala sahibi olub orada yaşamağa başladı.

Deyillər, nağılda illər tez-tez keçir. Bizim də söhbətimiz on-on beş ilə çatdı. Şahın qızı boy-buxun atdı. Bir dəfə o, qalaçanın ən kiçik utağına girdi. Gündü nə gündü: burda bir qız daşa dünüb yatır, yanında isə bir ceyran **liqabı*** var. Qız bir qədər fikirrəşənnən sonra liqabı anasına güsdərdi. Anasının məsləhətilə liqabı eyninə taxdı, qız qəşəng bir ceyrana dündü, atılıb-düşməyə başladı. Liqabı alan kimi yenə həmişəki qız oldu. Şahın qızı o qədər güzel qız oldu ki, heç bir mahalda ona tay olmamışdı. Qız həftədə bir dəfə ceyran liqabını geyib çülə

*liqab – niqab, libas.

çixır, sıldırım qayaların, yaşıl çəmənnərin içində seyr edərdi. Axşam isə qalaçaya dünərdi.

Beləliklə, ana-bala şən və xuşbəxt yaşamağa, qalada quyun-quzu, tuyuq-cüçə, qaz-ürdək saxlamağa başdadı. Mal-dövlət günü-günnən artırdı. İndi sizə kimdən deyim, qala sahibinənən. Demə, bu qala sahibi bir quca meymun imiş. O, öz qəbiləsinin yanına gedib on-on beş il idi ki, qayıtmamışdı. Qəbiləyə çuma xəstəliyi düşdüyü üçün o, öz qalasına qayıtmığı qərara almışdı. Bir axşam arvad gündü ki, qalaya, insan şəklində bir meymun gəldi. O, bir tərəfdə gizdəndi. İşin axırını yuxlamax üçün qızını da xəbərdar etdi. Meymun darvazadan girib:

– Ey yerim-yurdum, səndən ötrü cux darıxmışdım. Yaxşı ki, hər şey öz yerindədir, – dedi. O, tez daş qız ulan utağa girdi. Vay çekib ağlamağa başdadı. Mənə sənsiz həyat nə lazım!

– deyə ağlamağa başladı. Daha mən bu diyarda yaşayası deyiləm; – deyib qalanın damına çıxdı. Qala cux hündür idi. Damdan meymun özünü hələ bir sıçrayışla yerə atdı ki, sümükləri dərinin içində xurd-xəşil uldu. Arvad qızı ilə meymunu dəfn etdilər. İndi onlarda qala sahibliyi üçün heç bir şübhə qalmadı. Anası qızının yanında oturub, ona əqil-nəsihət verdi, çuldə cux gec qalmamağı tapşırı. Təhlükədən tez başını qurtar, – dedi.

İlin bahar fəsli idi. Hər tərəf gül-çiçək içində ulub bahara başqa bir gözəllih verirdi. Ananın qızı seyrə çıxmax fikirinə düşdü. Səhər öz liqabını geyinib çülə çıxdı. Xeyli seyr etdi. O, dağın başından axan şəffaf bir çayın gülməçəsindən xuşu gəldi. Gülməçə Məleykəyə o qədər xuş gəldi ki, suyunub cimməyə başdadı. Demə, bu gün Şəmaxı şahının uğlu at belində dağlar seyrinə çıxmışdı. O, çayın axarında durub, atı bir ağaca bağladı, hər tərəfə güz gəzdirdi. Birdən gözü gülməçədə çıplaq çımən qızə sataşdı. O, özünü itirmədi, bir kulun dalında gizlənin işin axırını gözləməyə başladı.

Zalimin qızı Məleykə gülməçəyə işiq salmışdı, qızın zahiri güzəlliyi ugłanı valeh etmişdi. Onun səbri tükənməz

uldu, isdədi gülməçeyə yaxınlaşın, birdən:

– Yux, bu kişilikdən deyil, kimsəsiz qızı xəflətmək olmaz. Quy cimib geyinsin, sunra baxax görək nə olacax? – dedi.

Məleykə cimib qurtardı. Bir qədər güy otlar üzərində uzanıb yatdı. Oğlanın əl-ayağı titrəyirdi. Cülün bu mənzərəsin-də tək qız, bu nə işdir? – deyə fikir dəryasına qərq oldu.

Birdən şah oğlunun atı kişnədi, qız ürkək kəklih kimi paltarrarına yaxınlaşdı. Liqabı başına atan kimi dünüb ceyran uldu. Yay kimi dartımıb, ox kimi süzdü. Birbaş qalaya üz qoydu. Oğlan fırseti əldən vermədi. Tez ata minib ceyranın dalınca çappağa başdadı. Qız qalaya çatanacan uğlan onu izdədi, özünü qaliya yetirdi. Onu Mələykənin anası qarşılıdı. Oğlan atdan yerə endi. Arvaddan ceyranın hara getdiyini suruşdu. Arvad dedi:

– Oğlum! Nə ceyran, nə ov, sən nə danışırsan? Burda ceyran nə gəzir? – dedi.

Oğlan yalvarmağa başladı. Ceyranım bura gəldi, gəl unu mənnən ayırma. Anacan, bütün dünyaları sənə qurban edərəm, ancax o qızçıqaz ceyranı mənnən ayırma. Məleykənin anası işi başa düşmüşdü, ancax özünü biruzə vermirdi. İş o yerə çatdı ki, oğlan özünnən gedib yerə sərildi. Ana Mələykəyə tez su gətirməyi tapşırıdı. Mələykə əlində su bardağı ilə uğlanın başı üstə dayandı, anası oğlanın üzünə su çiləməyə başdadı. Oğlan yavaşça güzdərini açdı, başının üsdündə duran qızı dərhal tanıdı. Onun göldə cimən qız ulduğuna şübhə etmədi. Güzdərin yenidən yumub, güz altdan qızı seyr etməyə başladı. Atın kişnəməsi onu oyadı, tez ayağa qalxdı. Qız dərhal evə qaçıdı. Oğlan anaya bu Tanrı payı ulan qızı una verməyi xahiş etdi:

– Mən Şəmaxı şahının oğlu Yusifəm. Allah mənə bu qızı qismət elədi. Sabah sizə elçi gündərərəm, ancax etiraz etmə, anacan – deyə oğlan sun sözünü süylədi.

Arvad Mələykəni çağırıldı. Qızım, bu oğlan səni gülməçə-də ciməndə gürüb, artıx aşığıñ olub, indi məsləhət sənindir.

Şahzadə oğlanı sevirsənmi? – deyə qızdan suruşdu.

Ana, məsləhət sahibi sənsən, özün necə layiq bilsən, elə də elə dedi.

Oğlan ata minib, yula düzəldi. Əhvalatı ata-anasına süy-lədi. Ərtəsi gün şah, arvadı, vəzir-vəkil oğlan ilə qalaya qunax gəldilər. Ana ilə məsləhətdən sonra qızı, ananı qalada olan mal-düvlət ilə öz şahlığına gətirdilər. Yeddi gün-yeddi gecə tuy düyüldü. Mələykə xanımla Şəmaxı şahın uğlu Yusifə kə-bin kəsildi.

Məleykə ceyran liqabını sandığa salıb gizlin saxlayırdı. Gündər bir-birinin ardınca su kimi axıb keçirdi. Vaxt yetişdi, Mələykə həmli oldu. Onun qəşəng bir uğlu uldu. Şahlıxda tarixdə belə şaddıx olmamışdı. Şah bütün kasib-kusuba pul payladı. Şahlıx məclisinə yaxşı şahlıxlardan qunaxlar gəlmiş-di. Qunaxlar arasında Şərkəni şəhərinin şahı Məsum da var idi (bu həmin qızın atası idi). Arvaddar məclisi kişilərdən aralı idi. Məsum birdən arvad məclisinə güz gəzdirdi. O, Nəvaziş xanı-mi tanıdı. Ayağa qalxıb şahdan xahiş etdi ki, o arvadla danış-mağə ona icazə versin. Şah razı oldu. O, arvadla Məsumu bir utaşa saldı. Məsum arvadın ayağına yixılıb, əhvalatla onu tanış etməyi xahiş etdi. Arvad bütün başına gələn əhvalatı ona süy-lədi. Məsum öz günahlarını boynuna aldı. Qızı ilə də görüşdü, onu da bağırna basdı. İki şahlığın quhumluğu meydana çıxdı. Məsum öz arvadını alıb evlərinə gəldi. Mələykə xanım şahza-də Yusiflə oğlu Məhərrəmlə xuş düvran sürməyə başdadılar. Allah sizi də xoş günə çıxarsın, daim xuşbəxt olasız.

Toy məclisinə bir kəllə qənd pay vermişdilər, yulda əlimnən aldılar. Heyif ki, əlibuş gəldim.

ZƏRNİŞAN XANIMIN NAĞILI

Zərnışan qələm qaşdı, al yanaxlı, xumar güzdü, incə belli bir arvad idi. Onun uzun, daban düzər saçları, sul yanağındakı quşa qara xalları, gülümsər baxışları, bütün kişiləri valəh edirdi. Onda belə bir şücaət var idi ki, hər hansı bir kişi ulursa ulsun, onu dərhal bir güz qırpmında aldadırdı. Beləliklə, Zərnışan mahalda yux, bütün şəhərdə ad qazammışdı. Zərnışan gecə yuxuda bir çox mal-düvlət sahibi ulmuşdu. O, yuxunu çinədmək niyyətinə düşdü. Şəhərin addı-sanni düvlətlilərinin siyahısın aldı. On iki nəfər düvlətlinin ipini əlinə almağı vəd etdi. İş başlandı. O, əvvəlcə cavan bir uğlana rəm atdı. Oğlanın ata-anası ülüb yetim idi, ançax mal-düvlətinin sayı-hesabı yux idi. Zərnışan uğlana ərə getdi. O, ürəyində tuturdu ki, bu un iki nəfəri bir il ərzində ələ almağı, mal-düvlətinə sahib olmalıdır. Birinci müştəri, bütün mal-düvlətin sahibliyini arvadı Zərnışana təhvıl verdi. İkinci müştərini bir gecə əvə dəvət etdi. Bu gecə əri əvdə yux idi. Onunla məsləhətləşdi ki, sabah gecə yenə gəlsin. Qəflətən əri səfərdən qayıdanda qunşusu Dursun gecə əhvalatını ona süylədi. Zərnışanın əri bir məlum-suz yerdə gizdənib pusquda oturdu. Axşam qaş qaralanda müştəri əlində bir yekə sürtüklə əvə daxil olur. Güzünə dündüyüm Zərnışan onun buynundan ələ sarıldı ki, əri onnarı ayıra bilmədi. Bu həngəməni görən ər səhər qazını çağırıb orada üç sözü-nü verdi. Zərnışana ələ bu lazım idi. O, oğlanın malınınan çıx payını özünə aldı. Malı ə vində yerləşib, ikinci müştəriyə xəbər etdi ki, onunla əvlənmək isdəyir. Bu arvad ikinci müştərini də valəh etmişdi, odur ki, məsələ tez həll olundu.

Bir dəfə o, daha **bicəlp*** oldu. Oğlanın malın öz kəbin kağızına yazdırıb, qaziya kəbin kəsdirdi. Zərnışan şirin ayılə qurdı, amma ürəyi başqa niyətdə idi. O, gərək bu un iki nəfərin arvadı ulsun, axırını isə gözləmirdi.

*Bicəlp – fərasətli, cəld.

İkinci ay başa çatdı, Zərnışan işə başladı. Üçüncü müştəri dilə tutdu. Demə bütün müştərilərin günü arvadda imiş.

– Ay Zərnışan, gör hansı bəxtəvərin malı olursan!... deyirdilər. Üçüncü müştəri gündüz onun əvinə gəldi. Əşq-məhəbbətin qızığın vaxtında əri utağə daxil oldu. Vəziyyəti belə gürən ər isdədi bunnarın hər ikisini üldürsün, birdən fikirləşdi, yux, yaxşısı budur arvadı buşayım. Hələ o gün üçüncü müştərini əli bağlı əvdə quyub şəhərin qazısını çağırıdı və arvadı buşadı. Qazı kəbin kağızında yazılın bütün malı arvada verdi. Bu da belə qurtardı.

Şəhərdə güzəllikdə, görkəm və səxavətdə durna bulağının suyu tek işıqlanan bir uğlan var idi. Zərnışanla cüt duranda, hər ikisi bir-birinə güzəllik verirdi. O, Zərnışana evlənməyi qərrara aldı. Ançax Zərnışanın qabaxkı hərəkətləri onu sarsıdırdı. Dili şirin, əməli bəd Zərnışan bu uğlanı da aldatdı. Tuy tədarükü başdandı. Qazı gəlib kəbin kəsdi. Oğlan bu işə də firsəti əldən vermədi. Kəbin kağızında yazdırdı ki, hər ikisinin mal-düvləti birgədir. İşdə puzqunlux olub, ayılə ayrılipsa, mal-düvlətdən təxsirkar əl çəkəcək. Birgə həyat başdandı, günər bir-bir keçirdi. Zərnışanın ürəyi qaynıydı. Nə etsin, nə həngamə çıxarsın ki, ərini təxsirkar edib, onnan buşansın, mal-düvlətə sahib olsun. Öyrənen durmaz, deyiblər. O da dura bilmirdi.

Şəhərin kənarında yetim bir qız yaşayırdı, güzəllikdə Zərnışandan iki qat artıq idi. Zərnışan qızı dilə tutdu. Ona dedi ki, sən bu gecə bizə gəl, mən evdən çıxıb gedəcəyəm, səni ərimlə quyaram razılıx edib ona ərə gəlsən, hər ikimiz bacı kimi yaşayarıx, ərimizin də iki arvadı olar. Qız aldandı. Axşam qarannıxdə Zərnışanın əvinə gəldi. Zərnışan ərinnən, bu gecə rəfiqəsinə qunaxlığa getməyin bəhanəsilə rüsxət aldı. Özü isə mətbəxdə gizdəndi. Ələki yetim qız evə girdi, o tez gedib qazını özü ilə evə gəttirdi. Qız ilə ərini qaziya güstərib dedi:

– Sən Tanrı şahidi. Ərim məni buşayıb bu qızla evlənmək isdəyir. İndi buna təklif et ki, məni buşasın, mən çıxıb gedim. Quy bunnar yaşasınlar. Qazının əslində bu işdən xəbə-

ri yux idi. Odur ki, kəbini ters oxudu, ər-arvad buşandı.

Ərtəsi gün Zərnisan furqunlar gətirib, malı daşimax isdədi. Kəndin qazı və kovxası da gəldilər. Ər-arvadın kəbin kağızını isdədilər. Oğlan kağızı tezdən gizlədib saxlıyırı. Zərnisanın bundan xəbəri yux idi. Oğlan dedi:

— Kəbin kağızı Zərnisanadır, mənim onnan xəbərim yuxdur.

Zərnisan o qədər kağızı axtardı ki, tapa bilmədi. Şəhərin kovxası ilə qazı bütün mal-düvlət sahibi əri təsdiq etdilər. Zərnisansa yanın od içində tüsdüsüz quvruldu. Əli mal-düvlətdən çıxıb tək-tənha qalmışdı. O, cux gütür-qoy ələdi, ancax qəti bir məqsədə nail ola bilmədi. Çünkü hamı onu tanıyırı, hiyləsi ilə tanış idi, udur ki, daha heş kesi aldada bilməzdi.

Bir gün Zərnisan şəhərin yuxarı tərəfində olan seyrangaha dərd-qəmini buşaltmax məqsədilə seyrə getdi. Seyrangah cux səfali bir yer idi, unun cənub tərəfində, yaşı yüzdən artıx olan quca bir çinar ağacı var idi. Çinarın altında sərin sulu bir çeşmə həmini valəh edirdi. Zərnisan bu çeşməyə yetişəndə külgədə dincin almax üçün yatan bir oğlunu gürdü. Oğlan şirin yuxuda idi. Odur ki, Zərnisanın onun yanında əyləşməsinnən xəbəri yux idi. Bu uğlan Zərnışana tanış deyildi. O, bunu Allah vergisi hesab etdi. Oğlan ayılana qədər unun yanında oturdu. Günəş dağın ətəyinə ənirdi. Artıx çeşmə başı sərinnənirdi. Sərin külək oğlunu yuxudan ayıltdı. Oğlan arvadı gürcək tez ayağa qalxdı. Zərnisan hiyləyə əl atdı. O dedi:

— Oğlan, anan namaz üsdə idi. Səni ölümnən xilas ələdim. Burda bir şahmar ilan az qala səni sancıb, zəhərləyirdi. Mən unu üldürə bilmədim, o, bu çinarın kükləri arasında gizləndi. Mənsə səni ayıltmağa qiymadım, quy dincin alsın dedim. İndi de gürüm, sən kimsən, haralısan? Burada niyə yatmışan? Məyər şəhərdə tanışın yuxdur? Onda buyur gəl mənimlə, səni qunax aparım. Zərnisanın bu süzləri uğlanın ürəyinə yatdı. Duğrudan da, unun bu şəhərdə tanışı yox idi. Odur ki, arvadın təkliflərinə razı uldu. Onnar şəhərə —Zərnisanın əvinə

gəldilər. Zərnisan qunağı o ki var, lazımlı qarşılıdı. Axşam yeməyi qutardı. Yatmax müğamına çatdılar. Qunax Zərnisanın bu evdə kişi xeylağı ulub-ulmamasını da suruşdu. Ürəyi arxayı yataxda uzandı, ancax gününə yuxu getmirdi. Birdən qunax otağının qapısı açıldı. Zərnisan utağa daxil uldu. O, alt palatarında idi. Qunax fikirrəşdi. Aha, dərə xəlvət, tülübü bey! — deyə Zərnisanı qartal kimi caynaqlarına aldı. Gecəni belə keçirdilər. Oğlan getməyə izn isdəyəndə: "Mən səni güydə axtarırdım, ancax yerdə tapmışam, hara gedirsən, səni buraxan deyiləm" — dedi.

Qız qazını çağırıb "nikah qılmalıyıx, qoy naməndlər bizim xuşbəxtliyimizə paxıllıq etsinər", — deyə oğlanın başını qulları arasına aldı. Onnar kəbin kəsdirib, rəfah yaşamağa başdadılar. İndi sizə kimnən deyək, kəndin qazısının. Qazı Zərnisanə, bir künüldən min künülə vurulmuşdu. Demə, özü ona sahib olmax isdəyirdi. Bir gecə xəlvətcə qazı Zərnisanın qapısına gəlir, sakitcə qapını düyür. Zərnisan qapını açır, qazını gürüb karıxır. Qazı, gecənin bu vaxtında sən burda nə axtarırsan? — deyir.

Qazı titrək səslə: "Maralıım"... — deyə Zərnisanı qucaxladı. Qapıdan içəri girdi. Zərnisan nə edəcəyini bilmirdi. Səs salsa, əri uyanar, bu işin təxsirini mənim üsdümə atar — deyə səsini çıxarmadı. Zərnisan qazını rahat etdi ki, bu utax xəlvətdir, bura gir, mən bu sahat gələrəm. Arvadın süzünə inanan qazı otağa girdi, uzanıb yatdı. Zərnisan əlində bir yekə balta utaşa girdi. Baltanı qazının başına ələ əndirdi ki, qazıdan heç səs belə çıxmadi. Onu sürüyüb küçəyə atdı. Ancax bu sirri bir qunşu arvad gürüb tez kovxaya xəbər verdi.

İşin üssü açıldı. Zərnisan məhkəməyə çekildi. Şəhərin qazısını üldürdüyü üçün ona ölüm cəzası kesildi. Cəlladdar hükmü yerinə yetirilər. Zərnisanın var-düvlətə çatmax niyəti belə qurtardı.

Mən hükmün yerinə yetirilməsini bilib geri qayıtdım. Onnar orda qaldılar, mən öz mənzilimə gəldim.

PAXIL QARDAŞDAR

Belə nağıl edillər ki, bir kənddə varrı, düvlətdi, İslam adında bir kişi yaşayırımış. İslamın malı-düvləti başının aşırıdı. Onun üç oğlu, bir qızı var idi. Büyük oğlanın adı Sərdar, ortancılarının adı Mərdan, kiçiyinin adı isə Mustafa idi. Bacısının adını qardaşları Zümrüd deyə çağırırdılar.

Kiçik qardaş Mustafa cux ağıllı bir uğlan idi. İslam kişi hər üç uğlunu evli-eşikli eləmişdi. Onu qocalıx haldan salmışdı. Bir gün o, uğlanlarını yanına çağırıb mal-düvlətini onların arasında bülür. Bülgü zamanı Mustafaya bir qədər artıx mal düşür. Mustafanın arvadı o qədər güzəl idi ki, qardaşların paxıllıxdan ürəyləri partdiyirdi. Malın çuxu, səfali yerrər, güzel arvad, hamısı Mustafaya düşüb bizə nə? – deyə iki qardaş dilə gəlmışdilər. Mustafa isə bunnara cux hürmət eləyir, xətirlərini əziz saxlayırdı. Onun ürəyində pislik, paxıllıq yux idı.

Çox keçmədi, İslam kişi Allah rəhmətinə getdi. Onu kiçik oğlu öz xərci ilə dəfn etdi. O, vaxdan artıq bir il keçmişdi. Onnar qardaşını üldürmək, unun malına və arvadına sahib ulmax niyyətində idilər.

Bir gün büyük qardaş o biri qardaşları da çağırıb, səhərisi günü qartal ovuna çıxmağı təklif etdi. Onnar dağ zirvələrindən, qartal yuvasından quşları tutub evdə üyrətməli, sonra ova aparmalı, qırqovul, kəklik tutmalı idilər.

Səhər açılanda qardaşlar, ox-yayılarını, **kəməndlərini*** götürüb uva çıxdılar. Yüksək uçurumlu bir qayanın üsdündə durdular. Bu qayalar arasında qartal yuvaları ulmalı idi. Qardaşlar kimin düşməsi barədə məsləhət etdilər. O biri qardaşların niyyətindən bixəbər olan Mustafa, “mən düşəcəyəm” deyib, kəməndi belinə bağladı. Qardaşlar bir-birinə işarə edə edə onu qayanın təpəsinnən uçuruma uzatdılar.

*Kəmənd – hündür dağlara çıxmak üçün uzun iplər.

Mustafa uçurumu yuxladı. Burada bir dənə də ulsun qartal yuvası yux idı. O, ipi çəkməyi qardaşlarına işaret etdi. Qardaşları isə imtina etdilər. İpi çəkmək üçün şərt quydular:

– Əyər atam sənə verən mülkü bizə verməyə and içsən, səni yuxarı çıxararız.

– Mən sizə and içirəm, bütün əmlakı sizə verəcəyəm.

– Hələ bu azdır. Ata sənə verən quyun sürüsünü bizə verməyə and içsən, səni çıxaracağımız.

– Beli, raziyam, and içirəm, quyun sürüsünü sizə verəcəyəm. İndi məni çıxardın.

– Yox, hələ üçüncü şərt qalıb, una da əməl etsən, səni çıxaracağımız.

– Sən and iç ki, arvadın Sürmayəni bizə verəcəksən, onda səni bu uçurumdan çıxaracağımız.

– Hələ bu sözü eşidən kimi Mustafanın başı hərləndi. Paxıl qardaşlar gür nə yerə əl atırlar, – dedi.

– Yux, mən sağ qalıb bu şərtə razı ula bilmərəm, nə isdəsəniz, edin. Mən arvadımı sizə verəsi deyiləm.

Qardaşlar bu süzdəri eşitcək ipi kəsdilər. Mustafa bir daş kimi ux qayanın bucağında oturdu.

Axşam düşdü. Qardaşlar uvdan evə qayıtdılar. Bacıları Zümrüd gündü ki, Mustafa yuxdur. O, qardaşlarının Mustafanın hara getdiyini suruşdu. Qardaşları isə sırrı gizlətdilər.

Zümrüd, qardaşının arvadı Sürmayəni də alıb dağa yullandı. Onnar çağırı-çağıra Mustafa olan uçurumun təpəsinə çatdilar:

– Qardaş, səni bu hala kim saldı? – deyə undan surușdular.

Kəməndi aşağı atdlar ki, onu çekib yuxarı çıxartsınnar. Qardaşı bunu rədd edib, özünü qayadan atdı. Onun sümüyləri dərənin içində tüküldü, qanı isə uçurumun altından axan çaya qarışıb, güz gürünənə qədər çayı al-qırmızı rəngə buyatdı.

Zümrüd ilə Sürmayə uçurumun ətəyinə düşür, mərhumun leşini çəsmə ilə yuyub evə gətirdilər. Bu zaman qardaşlar

evdə Mustafanın malını bülüsdürürdülər. Onnar qışqıra-qışqıra dedilər:

– Alın! Alın! Xayin qardaşlar, əyər mal azdırsa, bu sümükləri, ət parçalarını paylayın, qanını su kimi için – deyə arxalarındakı leşi onnarın qabağına atdır. Hünkür-hünkür ağlamğa başdadırlar. Ərtəsi gün meyidi dəfn etdilər. Bu əhvalat bütün kəndə yayıldı. Bütün kənd əhli bu iki qardaşa lənətlər oxuyub, kənddən çıxarıb quvdular.

MAHMUD XAN VƏ QUCA

Bəzdaran şəhərində Mahmud adda bir xan var imiş. Mahmud uca buylu, qucalmış palid ağacının kütüyünə bənzəyirdi. Qura saqqallı, iri güzdü, qaşlarının tükləri qılpiqlarını basmış bir adam idи. Onu bir dəfə gürənnər, bir daha gürməyi isdəməzdi. Odur ki, bəzi məclisdərdə daim onun əksinə sühbətlər gedirdi.

Şəhərdə Mirbaba adında hürmətli bir quca yaşayırıdı. Qucanın Murad adlı bir oğlundan, bir də arvadından qeyri bir kesi yux idi. Bir gün qucalar kəndin uçarında sühbət edəndə Mirbaba, Mahmudun pis adam ulduğunu süylədi. Casus tez xana xəbər çatdırıldı ki, uçarda qucalar onun əksinə sühbət edillər.

Xan bu işin üsdünü açmax üçün bir neçə qucanı sühbətə çağırıldı. Ancax qucalar bir-birini satmadılar. Sunra xan hiyləyə əl atdı. Hər gün bir qucanın başını meydançada kesdirmeye başladı. Murad atasını bir xəlvət sarayda gizlədib saxladı. Şəhərin qucaları azalıb heç çıxdı. Ancax bircə Mirbaba qaldı. Bu sırrı heç kəs bilmirdi. Günnər, aylar, illər keçdi. Şəhərə bir aclıx düşdü.

Murad atasına az-az yemək tapıb verirdi. İş o yerə çatdı ki, adamlar heyvan dərilərini yeməyə başdadırlar. Murad atası üçün bir parça camış dərisi bişirib getdi.

– Oğul, bu nə işdir? Niyə məni belə hürmətsiz edirsən? Onda məni üldür, birdəfəlik rahat olum: – deyə Mirbaba uğluna etirazını bildirdi.

Mirbaba dedi:

– Ata, şəhərdə ələ aclıx var ki, insannar az qala birbirinin ətini yesin. Daha elac yuxdur, hələ bu dəri düşməyinə Allahına şükür elə: – dedi.

Oğlum, qulax as, sən get xana de ki, Kələmşə quruğunda ulan qarışqa təpələrini eşsin, o təpələrdə buğda ulacax, yiğib əkdirsin. Bir də əkin sahələrini yanında keçən yullarının kənarrarında sahələri əkdirsin. Orada yaxşı buğda bitəcək.

Murad əhvalatı xana süylədi. O, əvvəlcə bu işə fikir vermədi. Sunra isə xan əmr verdi ki, qarışqa təpələrini eşsinnər. Təpələrin içindən bir qədər bugda çıxardılar. Zəmiləri əkdilər, yulların da kənarlarındakı sahələri sürdürdü. Yeni ildə zəmilərdə elə məhsul düzəldi ki, ümründə belə bur məhsul almamışdı. Xan Muradı yanına çağırıb suruşdu:

– Bu tədbiri sən haradan bildin? – deyə undan sual ələdi.

Murad qorxa-qorxa xana dedi:

– Xan sağ olsun, bunu mənə atam təklif etdi. Mən atamı gizdədib saxlamışam, indi qılınc sənin, buyun mənim, ixtiyar sahibisən, boynumu vur.

Xan əmr edir ki, qucanı unun sarayına getirsinnər. Murad cəlladla birgə atasını xanın hüzuruna getirdi. Xan ayağa qalxb, ədəblə qucanı qucaqlayıb eyləşdi. Xan Muradı saraya baş cəllad, Mirbabanı isə özünün baş vəziri təyin etdi. Şəhər əhalisi aclıxdan xilas oldu, bu iş üçün bütün xannix Mirbabaya əhtiram edir, onun hürməti bire-un artır.

Qucaların məsləhəti o günnən xalq arasında ən yüksək bir qüvvə kimi nüfuz qazammağa başdadı.

BAĞBANLA ÜÇ OĞLU

Uzundərə adlanan bir kənddə qucaman bir bağban yaşayır. Bağbanın üç oğlu var idi. Ancax hər üçü də işsevən deyildi. Bağban artıq taqətdən düşmüş, iş bacara bilmirdi.

Fikri onda idi ki, gürəsən, mən ülənnən sonra bu bağın halı necə olacax? – deyə öz-özünə fikirrəşirdi.

Bir gün bağban yuxu gürür. Ona Azreil deyir ki, sabah sənin canını alacam, quhum-qardaşlarla vidalaş, oğlannarına vəsiyyət elə. Bağban səhər yuxudan ayıldı. Bu nə yuxudur mən gurdum? – dedi. Bağban oğlannarını yanına çağırıb on-nara vəsiyyət etdi. Ancax ürəyində bağ idi.

O vəsiyyətdən sunra oğlanların təkbətək özünü yanına dəvət etdi. Böyük oğlu Mərdana dedi:

– Oğlum, gürürəm qardaşlarından sən bir qədər zəhməti sevənsən, sənə bir sərr açım. Bağın xəlvət yerində mən xəzinə basdırmışam. Mən ülənnən sonra onu axtarıb taparsan, ancax qardaşdarına pay verməyi unutma. Sonra urtancıl oğlunu çağırıb həmin süzdəri ona da dedi.

Axırda kiçik uğluna bu əhvalatı süylədi. Hə, indi rahat ülə bilərəm – dedi. Doğrudan da, Azreil öz vaxtını güzləyirdi, o yetişib bağbanın canını aldı. Bağban Allah rəhmətinə getdi. Oğlannar hər üçü də onu layiqincə dəfn etdilər. Ancax ata vəsiyyətini hər üç ugul ürəyində gizli saxlayırdı.

Bir gün büyük oğlan tab gətirməyib bağı **təpləməyə*** başladı. O biri uğlannar işi belə gürüb ona quşular. Oğlannar, "xəzinə əhvalatı"na görə bağı o baş bu başa ələ təpdilər ki, daha torpaxda amin qalmadı. Ancax xəzinədən bir iz tapılmadı. Oğlannar belə məsləhətə gəllillər ki, təpilmüş sahəyə bugda əksinnər. Onnar sahəni əkib bir yerə tupladılar. Atanın

* təpləmək-belləmək.

gizli sühbətini aşkar etdilər. Onnar bildilər ki, atası bağlı becərsinnər deyə bu sühbəti onnara təkbətək deyib. Məhsullığında, oğlannar başa düşürlər ki, bu, hələ ata deyən xəzinəni imiş. Odur ki, hər il turpağı becərib bu xəzinəyə sahib ulmağa başdadırlar. “Əsil xəzinə turpaqdır” deyə işə can-başla girişdilər.

ƏDALƏTLİ VƏZİR

Bir şah öz malekanəsində ona xayın çıxan bir şəxsi tutub zindana salır. Müqəssir bir neçə gün zindanda yatır, nə edəcəyini bilmirdi. Şaha nə desin, nə üçün ona xəyanət edib, yoxsa ki, bu bir bəhanədir. Gündərin bir günü şah əmr edir ki, müqəssiri meydançaya gətirib dar ağacının assınlar.

Budur, müqəssir gətirilir, onu dar ağacına yetirib, ona sun söz verillər. Müqəssir demə, yerri adam deyilmiş, ona sun söz süyləməyi əmr edirlər. Müqəssir öz dilində başlayır danışmağa, ancax onun dilini və dediklərini heç kəs başa düşmürdü. Şah üzünü vəzirə tutub müqəssirin nə süylədiyini suruşdu. Vəzir:

— Şah sağ ulsun, müqəssir deyir ki, mən cux şahlıqlar gəzmişəm, cux şahlar gürmüşəm, ancaq sənin kimi mərhəmətli şaha rast gəlməmişəm, əhsən səninə, ədalətinə, hürmətinə sənin nüfuzun xalq içində cux yüksəkdədir. Ancaq bir şey var, bilmirəm necə deyim? Əyər məni bu cəzadan xilas etsən, hər yerdə səni tərifləyərəm, nüfuzun birə-min artar. Şah bu sözlərdən şad oldu, müqəssiri bağışdamacı qərara aldı.

Demə, tuplaşanın içərisində müqəssirin dilini bilən bir nəfər variymış. O, irəli çıxıb şaha süylədi:

— Şah sağ olsun, vəzir tamamilə yalan deyir, müqəssir səni tərifləmir, əksinə, sənin ədalətsiz, ən qəddar bir şah ulmağını süyləyir. Şah yerindən qalxıb deyir:

— Səsini kəs! Mən ədalətsiz, qəddar şah deyiləm. Vəzir düz tərcümə edib, siz yalançısınız.

Cəlladdara əmr edir ki, müqəssirin əvəzinə həmin şəxsi dar ağacının assınlar. Müqəssir isə azad edilir. Vəzirə isə mükafat verir.

KAFİRİN MÜSÖLMAN OLMASI

Dini İslamin künlünnən yapışan şah Əlarah, bütün saray əhlinə əmr edir ki, harda onnara kafir rast gəlsə, tutub gətir-sinər.

Bir gün şahın nükərrəri küçə ilə keçən bir yulçudan suruşur.

– Sən müsəlmansan, ya kafir?

– Mən müsəlmanam, – deyə cavab verən yulçunu eşidən nükər, onun kafir ulmasını təsdiq edir.

Şah əmr edir ki, onu, “mən müsəlman deyiləm” – deyənə qədər düyün. Nükərrər əmri yerinə yetirirlər. Yulçunu düyən-nən sunra şahın hüzuruna gətirillər.

Şah:

– Hə, de gürüm indi düzünü deyirsənmi?

– Beli, şah sağ olsun, sizdə bir qayda var: kafir müsəlman ulanda zurla una xələt verirsiz. Bəs mən müsəlmanam, nə üçün zurla kafir edirsiz?

Beləliklə, yulcu yaxasını şahın əlindən qutardı.

ATA VƏSİYYƏTİ

Addı-sanni bir kənddə bir tanımmış kişi yaşayırıdı. Onun adına quşpərəs Sultan deyillər.

Sultan kişini, nəinki mahalda, bütün qunşu kəndlərdə tanımayan yux idi. Onun əvi bir karvansara kimi idi. Qunaqsız bir günü keçmirdi. Sultanın Nesür addı bir oğlu var idi. Nesür atasının cumərddiyinə həsrət edirdi. O da atası kimi ulmaq isdəyirdi.

İllər keçdi. Sultan kişinin saçı-saqqalı ağardı, beli büküldü. Artıq ölüm onun başının üsdünü kesdi.

Ölümünü hiss edən Sultan kişi uğlunu yanına çağırıb una vəsiyyət etdi:

– Oğul, sən cumərd bir uğul ul, məni əvəz et. Ancaq unu da deyim ki, – hər kənddə bir ev tik, hansı kəndə qunaq getsən, quy evin ulsun.

Nesür atasının vəsiyyətin eşitdi, ancaq əslı mənasını bilmədi. Sultan Nesür üçün çuxluca mal-düvlət quyub getdi. Oğul heç bir şeyə möhdac deyildi.

Atası ülənnən sunra Nesür işə başdadı. O, hər kənddə bir ev tikməli uldu. Bir-iki kənddə ev tikəndən sunra Sərin dağ kəndinə ev tikmağa getdi. Şavrət atıb, evin binəsini quranda yulla bir sinli kişi keçirdi. Bu kişi Nesürü o biri kənddərdə ev tikəndə görmüşdü, ancaq fikir verməmişdi. Bu dəfə o, su içmək üçün Nesürün şavrəti üsdə gəldi. Bir qədər sərirləşdikdən sunra, o Nesürdan suruşdu: – Oğlum, bu nə işdir, sən hər kənddə ev tikirsən?

Nesür dedi:

– Bu mənim rəhmətlik atamın vəsiyyətidir. O, mənə vəsiyyət etdi ki, hər kənddə bir ev tikim – deyə Nesür qucaya cavab verdi.

Quca bir qədər gülümsədi, sonra dedi:

– Oğlum! O, sənə şavrət atıb ev tik deməyib, hər kənddə

bir qunaq dust tut, hər zaman kəndə gələndə o, sənin üçün evdir. Sən atanın vəsiyyətini başa düşməmisən, uğlum. İndi sən hər kənddə bir qunaq dust tut, unda sənin atanın vəsiyyəti yerinə yetirilmiş olacaq. Nesür həmən qucanın məsləhəti ilə hər kəndə bir qunaq, bir dust tutdu, bu da ev oldu. Nesür qucanın dediyi süzlərdən çux razı ulub una xuşbəxtlik arzu etdi. Nesür ununla da qunaq, dust oldu.

XUDAYARIN QIZI

Adı hər yerdə məşhur olan bir mahalda Xudayar addı, bir nurani kişi yaşayırımış. Onun bir bir xüsusiyyəti var imiş. Nə dilək diləsə, Allah onun diləyini qəbul ədərmış. Xudayarın güzəl-güyçək bir qızı var idi. Qız həddinə çatanda, una elçilər gəlməyə başlayır.

Birinci elçi kəndin qazısının uğlundan gəlir. Xudayar qızı una verməyə razı olur.

İkinci gün elçi Mulla Xəlilin uğlundan gəlir. Xudayar:

– Raziyam, verərəm – deyib elçiləri yula salır.

Üçüncü gün elçi şahzadə Turandan gəlir. Xudayar qızı una da verməyə söz verir.

Bir cümlə günü elçilər qızı aparmaq üçün məsləhətə gəllər. Gərək gələn bazar tuy ulsun deyə razılıq alan quhumlar əvlərinə qayıdırıllar. Xudayar arvadı Məmləkətlə məsləhətləşir ki, indi mən qızı hansı elçiyə verim? Arvad deyir:

– A kişi, niyə fikir çəkirəsən? Bizim bir ullağımız, bir də kar itimiz var. Allaha yalvarırsan, unnarı da qız eləsin. Onda hər üç elçi də razı qalar.

Arvadın bu cur məsləhətinə Xudayar razı olur. O, əşşəyi bayıra çıxarıb, başına əl çəkir, Allah unu Xudayarın diləyinə gürə qızı dündərir. Sonra xan iti də bu cür ədir. Xudayarın üç qızı ulur. Ələ bil bunnar hər üçü bir almaya bənzəyir. Onnarı bir-birindən ayırmak olmurdu.

Qızlardan birincisinin adı Suna ulduğu üçün unnarın üçünün də adı Suna oldu. Qızlar hər üçü ərə getdi. Öz ayiləsilə yaşamağa başdadılar.

Bir gün Xudayar arvadına dedi:

– Arvad, mən darixıram, bir gedib qızdara baş çekim. Arvad razı oldu. Amma unutma ha, əsil qızımızı tanımağa cəhd elə. Xudayar asasını əlinə alıb yula düzəldi. Yulu hələ birinci geyavı Mulla Xəlilin uğlunun evinə düşdü. Mulla Xəlilin oğlu Sərdar qeynatasını hürmətlə qarşılıdı. Yemək-içməkdən sonra

Sərdar arvadına dedi:

– Get saraydan bir qarpız gətir yeyək! Arvad həmli idi. O, yavaşça düşüb, bir qarpız getirdi.

– Onu yux, get başqasın gətir – deyə əri səsləndi.

Arvad səs çıxarmadan qayıdır, yenə həmin qarpızı gətirdi, (demə, əvdə olan tək bir qarpız idi).

– Onu yux, o birini gətir! – deyə əri səslənəndə Xudayar:

– Quy hələ bu bəsdir! – deyə səsləndi. O, fikirrəşdi ki, əsil qızım budur.

Səhəri gün o, kəndin qazısının uğlunun evinə qunaq düşdü.

Yemək-içməkdən sunra giyov arvadına: – Get bir qarpız gətir; – dedi. Arvad gedib evində ulan bir qarpızı gətirdi.

– Onu yux, başqasını gətir. Arvad getmədi. Arvad, sənə o biri qarpızı gətir dedim – deyə əri təkrar etdi. Arvad yenə də səssiz durdu.

Xudayar bildi ki, bu qız əşşəkdən ulan qızdır.

Üçüncü gün Xudayar üçüncü qiyavi Şahzadənin evinə getdi.

Şahzadə Turan qaynatasını hürmətlə qarşıladı. Şahyana xürəklər hazırlatdı. Yemək-içmək başa çatannan sunra Turan arvadını çağırıb bir qarpız gətirməyi tapşırıdı. Arvad bir qarpız gətirib ərinə verdi. “Bunu yux, başqasın gətir” – deyəndə, arvad mühkəm qışkırdı: – olan bir zəhərin var, başqasını har丹 gətirim? – deyə əlindən qarpızı yerə quydu.

Xudayar o sahat başa düşdü ki, bu, itdən dönən qızıdır.

Beləliklə, Xudayar hər üç qızın hansı insan, hansı əşşək, hansı it cinsi olmağını bildi. Odur ki, qunaq gedərkən əsil öz qızının əvinə gedirdi. İt, əşşək cinsindən olan qızlarına isə heç fikir belə vermirdi.

O günnən sunra Xudayar qadınnarın cinsini düzgün təyin etməyə hazır uldu.

QISMƏTİN QOYRUĞU KƏSİLDİ

Bir kiçik kənddə iki nəfər qunşu yaşayırdı. Onların evləri bir küçədə üzbəüz idi. Qunşuların biri Fati, o biri isə Sadi idi. Mehriban qunşular uzun illər bir-birindən inciməmişdir. Fatinin bir küpəyi var idi. Hər gün Fatinin ayıləsi günorta yeməyini başlayanda, küpək pəncərənin altında dayanıb qoyruğunu bulayırdı. Sadi də tez özünü Fatının evinə çatdırırıdı. Fati qunşunu – gəl-gəllə qarşılayırdı. Sadi isə bu mənim qismətimdir. – deyirdi. Bu cür qismət çux uzandı. Hər yemək vaxtı Sadi küpəyi izdəyirdi. Hələ ki küpək qoyruq buladı, bilirdi ki, yemək başlanır. Tez Fatigilə gedib süfrə qıraqında utururdu. – Doğrusu, məni qismət gətirir – deyirdi.

Bir gün Sadi evdə yatmışdı. Arvadına tapşırılmışdı ki, küpək qoyruğunu bulayanda una xəbər eləsin. Arvad da uturub küpəyin qoyruq bulamasını güzləyirdi. Arvad evdə günorta xürəyini qablara tükür. Küpək qoyruğunu bulamağa başdadı. Sadinin arvadı: – A kişi, küpək qoyruğun buladı, tez get; – dedi. Bu sözdəri Fati eşidib evə girdi. Dalınca Sadi də evə daxil oldu.

– A kişi, yenə məni qismətim gətirdi, – dedi. Ertəsi gün Fati bir balta alıb küpəyin qoyruğunu dibindən çatdı. Vadə günrütu oldu, az keçdi, bir qədər yenə keçdi, ancaq küpək qoyruğun bulamırdı. Sadi durub qunşuya getdi, ələ bu zaman xürək yeyilib, qab-qacağ yuyurdu. Fati dedi:

– Gəl qunşu, amma gecikdin.

Hə qismət olmadı, nə olsun, – deyə Sadi dinmədi.

Daha o qisməti gürməzsən, qunşu, çunkü qismətin quyruğunu lap dibindən kəsmişəm – deyə Fati dilləndi. O günnən Sadinin qisməti Fatının ə vindən kəsildi.

PƏHLƏVAN NƏZƏRİN NAĞILI

Ərəb vilayətinin Ucqar kəndində Nəzər addı bir təmbəl kişi yaşayırıdı. Onun Səlimə addı bir arvadı var idi. Nəzər gecə-gündüz evdə yatıb, "Ver yeyim, ürt yatım, güzlə canım çıxmasın", – deyə yaşayırıdı. Səlimə onun əlinnən lap təngə gəlmışdi, bilmirdi ki, nə etsin.

Bir gün Nəzər arvadını çağırıb, onnan çürək istədi. Arvad, çürək həyətdə süfrədədir, dur al: – dedi. Nəzər cux dedi, arvad eşitmədi. O, çarasız qalıb həyətə çıxdı, hələ bu zaman arvad qapını bağladı: – Hara istəsən get! – dedi. Nəzər gürdü ki, iş xarabdır, arvad ona qulaq asmır, xahiş etdi ki, atasının qalan qılıncı una versin. Arvad qılıncı una tərəf tulladı. Ancaq qapını bərk-bərk bağladı. Naəlac qalan Nəzər, üzü də bilmədən bir yula düzəldi.

Aclıq unu əldən salmışdı. Yulda bir alma ağacının altında əyləşib, alma yeməyə başladı. Birdən unun gözü kiçik bir qarışqa təpəsinə daraşdı. Qarışqlar karvan kimi düzülüb təpəyə sursət daşıyırıldılar. Bunnan Nəzərin acığı tutdu. O, qılıncı çekib qarışqa təpəsinə elə vurdu ki, qarışqlar qırılıb tüküldülər. O, ülən qarışqları hesabladı. Düz qırx qarışqa üldürmüştü.

O, bir qədər dincələnnən sunra, yenə yula düzəldi. Bir azdan o bir dəstə dəvəciyə rast gəldi. Onnara salam verdi, sunra özünü onnarla aparmağını xahiş etdi. Dəvəcilər onnan kim ulduğunu suruşanda o, "pəhləvan Nəzərəm, bir qılıncla, qırxin əzərəm" – dedi. Onda gəl qüvvətini sınayaq – deyə dəvəcilər dilləndi.

Nəzər razı oldu. Yulda cuxlu quldur olur, əyər onnardan bizi xilas etsən, sənin qüvvətinə inanarıq – deyə bir dəvəçi söz atdı. Dəvə karvanı arasında bir fil də var idi. Dəvəçi Nəzərə dedi:

– Əyər sən bir tülüq su içə bilsən, sənin qüvvətinə inanarıq.

Nəzər dedi:

– Buyurun, tuluğu bura verin, su duldurum. Nəzər tuluğu alıb çeşməyə gedir. Tuluğa bir az su tüket, sunra küpdürür ki, guya tuluq su ilə duldur. Nəzər tuluğu ciyninə alıb gəlir:

– İndi icazə verin, içim, – deyir.

Dəvəcilər ona tuluğdakı suyu içməyə icazə verillər. O, yavaşça bir ağır yük kimi tuluğu başına çekir və yavaşça buşaltmağa başlayır. Tuluğ buşalannan sunra hamı onun hüñərinə təcüb edir. Sunra o filin dalına minib, yula düzərlərlər. Fil birdən dillənir:

– Axı sən lap yüngülsən, pəhləvan ağırlığın yuxdur – deyir. Nəzər bir az gülüb, una deyir:

– Mənim sənə yazığım gəlib, ağırlığımı vermirəm, əyər ağırlıq versəm, sən dərhal yerə yatarsan, deyir.

Fil ondan xahiş edir ki, hələ bir ağırlığını ver, baxım nə qədər ağırsan. Nəzərin cibində çariq tikən biz var idi. O, əlini cibinə salıb bizi çıxardır. Heç kəs gürmədən filin gicgahına ələ basır ki, fil bir nalə çekib yerə oturur. Dəvəcilər bunnan sunra Nəzərin qüvvəsinə inanıllar. Bir qədər yul gedənnən sunra, karvanın qabağına bir dəsdə quldur çıxır. Dəvəcilər Nəzərə deyillər ki, əyər bunnardan bizi qurtarsan, hərəmiz sənə bir dəvə yükü ilə bir yerdə bəxşış edəcəyik. Nəzər heç kefini pozmayıb quldur başısının yanına gedir. Ona deyir ki, karvan Şah Abbasındır, üzü də yüz nəfər atlı ilə karvanın dalınca gəlir, cəhd edin başınızı qutarın, yuxsa hamınıizi qıracaq. Quldur başçısı Nəzərin sözünə inanıb, dəstə ilə qaçmağa üz quydı. Karvan isə öz yuluna davam etti.

Bəzircənnar Həbəşistan şəhərində dəvələrini mallarla duldurub geri qayıdıllar. Onnara Nəzərin yaşadığı Ucqar kəndinə yetişəndə, Nəzər öz dəvələrinə sahib ulmaq üçün, dəvəçi bəzircənnar müraciət edir. Bəzircənnardan biri dinllənir: – Adə, biz səni neçə həfdə yedirib içirmişik, bu sənə bəs deyilmi? – deyir.

Bəs **icral*** – deyə Nəzər dillənir və deyir ki, əyər icrala

*icral – söz, vəd.

gürə hərəniz bir dəvə yükü ilə verməsəniz, hamınızı qırıb, bütün malınıza sahib olacağam. Yaxşıdır ki, kişi tək icralınıza əməl edin. Bu zaman o, qırx qarışqanı bir vurmaqla əzən qılınçı qızından çıxarıır.

Hə, nə deyirsiz? Başlayımmı? Yux, yux dayan, əl saxla, hansı dəvəni istəyirsən, seç ayır, – deyə karvanın başçısı dil-ləndi. Bəzirgannar altı nəfər idi, o, hərəsinnən bir dəvəni ayırdı, indi gedə bilərsiniz, – dedi. Karvan yula düzəlir. Nəzər isə altı dəvə ilə üç həftəlik yuldan sunra öz Ucqar kəndinə arvadının yanına çatır. Arvadı həyətdə altı yüklü dəvəni gü-rəndə mətəl qalır. Bunun sırrını Nəzərdən suruşur. Nəzər bütün başına gələn əhvalatı una süyləyir. O günnən ər-arvad, altı dəvə yükü ilə varranıb, xuşbəxt yaşamağa başdayıllar. Siz də xuşbəxt olasız.

Nəzər mənə üç qızıl alma vermişdi, yulda quldurlar əlimdən aldılar, mənsə əlibüş gəldim.

YUXSUL KƏNDLİ VƏ XUDAYAR BƏY

Xudayar bəy bir gün nükərrərlə maral ovuna çıxmışdı. Cux yelləri ovladıxdan sunra qalınnıq bir məşədə bir ərkək maral vurdu. Nükərrər tez maralı suyub ciyərrərinnən bəyçün kabab bişirillər. Kabab bəyin xuşuna gəldi. O, ikinci bir maralı vurmağı və təzə kabab bişirməyi nükərrərə tapşırır. Ancax iş baş tutmadı. Daha maral rastına gəlmədi. Axşam yaxınnaşdı. Bəy nükərrər əvə qayıtmağı məsləhət gündü. Onnar bir məşənin yulu ilə əvə qayıdıllar. Demə bu zaman meşəyə quru udun yiğmaq üçün bir yuxsul kəndli gəlmişdi. O, ciyində udun şə-ləsi yul ilə gedirdi. Birdən at ayağının səsinə geri baxdı, gündü ki, Xudayar bəy nükərrərlə yul ilə gəlir. Yuxsul kəndli, bəyin gütünə gürümməmək üçün yuldan çıxıb bir kulun dalında gizlənir. Bəy onu uzaxdan gürmüdü. O, kəndliliyə tənləşəndə, ona baxıb:

Ey axmaq, niyə qaçıb çıxdın yuldan,
Nə baxırsan dunuz kimi kuldan.

– Deyə səsləndi, sunra isə ona fikir verməyib yuluna davam etdi.

Yuxsul kəndli urdan udun şəlesi ilə əvə gəldi. O, şadlığının nə edəcəyini bilmirdi. Arvadı unnan suruşdu:

– Xeyir ula, bu nə şaddıqdır?

– Arvad! Məni məşədə bəy dindirdi.

– O sənə nə dedi?

– Dedi ki, əy axmaq, niyə qaçıb çıxdın yuldan, nə baxırsan dunuz kimi kuldan?

– Afərin kişi! Bəyin süyüşü də bir məlhəmdir – deyə arvad kişi ilə birgə sevimməyə başlayır.

SELİM VƏ SULTAN

Atası Allah rəhmətinə gedənnən sunra Selim ilə Sultan anaları Huri ilə yaşayırıldılar. Selim büyük qardaş idi. Anası unu bir kəndçi qızı ilə əvləndirdi. Bir neçə ildən sunra onun iki uşağı uldu. Selimin arvadı xayın bir qadın idi. Qardaşdar arasında hürməti qırmaq istəyirdi. Ancaq qardaşdar una qulaq asmırıldılar. İki qardaş təsərfatlarını ayırmışdılar, hərə ayrı bir əv sahibi ulub yaşamağa başdamlıdılar. Onnar atadan qalan turpaqlarda taxıl əkib, məhsulu iki yerə bülürdülər.

Bir il məhsul ili idi. Qardaşların məhsulu birə-beş artıq idi. Əkin zəmiləri dərya tək ləpə vururdu. Qardaşların sevinci də hələ bundan artmışdı. Məhsul yiğimi başdandı, zəmilərin dərci biçilib tayalara quyuldu. Qardaşdar xırman açıb taxıl düyməyə başdadılar. Bir neçə xırman düyülüb paylandı. Bir gün onnar xırmanda buğda paylayırdılar. Buğdanı hərəsi xırmanın bir tərəfinə yığıb quydular. Büyük qardaş evə getdi. Kiçik qardaş Sultan fikirrəşdi: – Axı mən təkəm, qardaşımın ayləsi çuxdur, quy mənim payımnan una verim, yükü bir qədər yüngül ular: – deyə öz payının yarısını unun payına təref itələdi. Belə versəm, qardaşım almaz, yaxşıdır ki, özü ulmaya unun payının üsdünə tüküm.

Bir az keçənnən sonra Selim gəldi. Qardaş sen əvə get, indi mən nüvbə çəkim. Axşam taxılı əvlərə daşıyarıq – dedi. Sultan əvə gedənnən sunra Selim fikirrəşdi: – Axı mən əvlənmişəm, uğul-uşağım da var. Sultan isə əvləmməyib, una tuy üçün xərc lazımdır, quy mənim payımın yarısını özü bilmədən una verim. Beləliklə, Selim buğdanı yarı bülüb, Sultanın payına qarışdırıldı.

Belə meribən qardaşlara nə ad vermək olar? Onnar hər ikisi öz fikirini özlüyündə bildilər. Bu işiancaq bir Allah bildi, bir də ayrılıqda iki qardaş. Allah insanın ürəyinə baxıb, düvlət

verər. Allah bu iki qardaşın taxılını o qədər artırdı ki, gecə yarıya qədər taxılı daşıdlılar, yenə qutara bilmədilər. Qardaşdar bu işə mat qaldılar. Sultan Selimdən suruşdu, Selim Sultandan, ancaq heç biri bu suala cavab verə bilmədi.

Qardaşdar sırrı bir-birinə deyənnən sunra başa düşdülər ki, Allah taxıla yux, düzgün insana tərəfdir.

İKİ QUNŞU

Bir kənddə iki nəfər qunşuluqla yaşayırırdı. Birinin cütü, arabası, taxıl zəmiləri var idi. O birinin isə bir ulağı, bir az əkin yeri vardi. Yayda hər iki qunşu məhsulu yiğib əvlərdə ambarrara tükdülər. Qış hazırlığı üçün onnar deyirmana un üyüdməyə gedirdilər. Varrı qunşu arabaya on müşük buğda yükleyir; o biri qunşu isə ulağa iki yük quyur, ya ulsa-ulsa cəmi bir müşük yarım buğda olardı. Onnarın hər ikisi də bir deyirmana düşüllər. Deyirman xəlvət idi. Deyirmançı məsləhət gürdü ki, əvvəlcə ulağı çeksin, sunra arabanı. Axşam yaxınnaşırdı. Deyirmançı deyirmanı nabatçılara tapşırıb əvə getdi. Ulaqçıunu üyündüb yukləri bir tərəfə quydu. Gecə ulduğu üçün yula düşmədi. O, dəyirmançının yatağı üsdə uzanıb yuxuya gedir. Bu zaman arabacı un üyüdürdü. Gürdü ki, ulaqçı qunşu şirin yuxudadır, tez yüklərin ağını açıb hər yükdən iki **sah*** un öz müşüklərinə tüküb, yükləri əvvəlki kimi bağlayır.

— Bunuancaq bir Allah bilir, bir də mən, — deyir.

Səhər ulaqçı yükləri ulağa yükleyib əvə gəlir. Arabacı da öz əvinə.

Bu uzunəllilikdən xəbər tutan Allah arabacının on çuvalının bərəkətini ulaqçının yükləri üsdünə quyur. Bunu bilən olmur. Ulaqçının iki uşağı, bir arvadı, bir də quca anası, cəmi beş nəfər ayiləsi olur. Arabacının isə bir oğlu, bir arvadı, bir də anası, cəmi dörd nəfər ayləsi ulur. Qışın hələ bir ayı başa çatınca arabacının arvadı unnarı qurtarar. Ulaqçının arvadı nə qədər çürək bişirir, ancax gürür ki, un müşükləri belə duludur ki, dulu.

Arabaçı “Qışda un üyüdməyə necə gedim”, — deyə fikirrəşir. Ulaqçı işə mətəl qalır. Nə üçün arabacının on mü-

şük buğda unu, mənim iki yükümnən tez qutardı? Axı mənim ayləm onunkundan bir nəfər də çuxdur.

Bir gecə ulaqçı yuxu gürür. Allah yuxuda ona deyir ki, arabacı sənin yükünnən oğurrayıb, öz müşüklərinə tükdü, sənin yükün dörd şah əksik oldu. Mən isə onun müşüklərinin bütün bərəkətini çekib sənin yüklərinə verdim. Halal mal dəyim çux ular.

*Şah – çəki vahidi; 2,5kq.

KEÇƏLİN NAĞILI

Biri var idi, biri yox idi, bir mahalda bir kişi var idi. Bu kişinun bir arvadı var idi. Bu arvadun da bir oynaşı var idi. Arvad unun yaxşısınınan çörək bişirib oynasına, unun töröküntüsününən, kəpəyinnən çörək bişirib ərinə verərmiş. Bir müddət keçənnən sora kişi dilə gəlib deyir ki, ay arvad, deyirdin dəyirmən ununun çörəyi yaxşı olur, bə bu çörək niyə belə olur?

Kişinun İsfahanda bir bacısı var imiş. Bacısının da bir keçəl oğlu var imiş. Kişi arvaddan soruşduğu vaxt arvad deyir ki, İsfahannan gələn yellər unun yaxşısın aparır, bizimcün kəpək-küpəyi qalır. Bu sözü eşidən kişi deyir:

– Arvad, mən gedəciyəm bacımgilə. Həmin çörəkdən qoy bir az heybiyə, aparım bacıma göstərim, görüm bu niyə belə olur.

Kişi yola düşüb, bacısigilə gəlib çatır, əhvalatı bacısına nağıl eliyir. Kişi danişan vaxt bacısoğlu keçəl də əhvalatı eşidir, işdən halı olur və dayısına deyir ki, sənin arvadının oynaşı var, sənin xəbərin yoxdu. Gecədən məni apar, sənin arvadının oynaşını mən tutum.

Kişi evə qayıdanda bacısoğlu keçəli də özüynən gətirir. Gəlib çıxıllar. Üç gün, beş gün üstdən keçənnən sora keçəl dayısı arvadının oynaşı olduğunu dəqiqləşdirir. O vaxt payız fəsli imiş. Keçəlin dayısı cütə gedəndə keçəli də özüynən aparırmış çölə. Bir gün keçəl yoluñ yarısında dayısına deyir ki, dayı, mən qayıdacam evə. Gizdənib sənin arvadının işdərinə baxacam.

Keçəl qayıdıb evin banına çıxıb gizdənir. Bir azdan sora oynas gəlir. Arvad oynaşı üçün yaxşı yeməklər bişirib gətirir. Oynasnan arvad yeyib içillər. Kefdən sora oynas gədir. Keçəl də gizdincə bannan düşür, gedir çölə dayısının yanına. Əhavalatı dayısına danişannan sora deyir:

– Dayı, sən işində ol, mən də axtarım bir qarğa balası

tapım.

Keçəl tələ qurub bir dənə qarğa balası tutur, qoyur cibinə. Gəlillər evə. Keçəl qarğa balasını evdə gizlədir. Yeyib, içib yatırlar.

Səhərisi günü keçəl tezdən durub dayısıyan gedir çölə. Yarıyoldan evə qayıdır, genə bana çıxıb gizdənir, arvadnan oynaşı pusur. Arvad oynaşı üçün toyuq kəsir, pilov bişirir. Yeyib içillər, kef çəkillər. Sora oynas deyir ki, günortaya da gələcəyəm. Arvad da deyir ki, gələrsən, xörəyin qalanını da günorta çağrı yeyərik. Qalan xörəyi arvad aparıb evin bir küncündə gizdədir. Keçəl bütün bunnarı görənnən sora düşüb gedir dayısının yanına. Əhvalatı genə dayısına nağıl eliyir. Deyir ki, tez-tez əkib günortadan qabax gedək evə.

Cütü qutarıb gəlillər evə. Arvad gətirir keçəlnən dayısı üçün turş ayrımanın arpa çörəyi qoyur yeməyə. Oturullar surfa başında. Keçəl cibindəki qarğa balasını sıxır, qarğa balası çığırır. Qarğa balası çığıranda dayısının arvadı deyir: "Ay, səni qara geyəsən, keçəl. Bu nə işdü". Keçəl deyir: "Bu qarğa balasıdı. Deyir ki, dayıdostu pilov bişirib qoyub küncdə tabağın altına. Yanında cüccəsi də var. Qarğa balası deyir ki, dayıdostu gətirsin həmən xörəyi biz yiyyək". Arvad naəlac qalib oyəsi üçün günortuya saxladığı yeməyi gedib gətirir qoyur süfrüyə. Keçəlnən dayısı yeyib-içənnən sora arvad surfanı yüksədirir, sora da çıxıb oynasının yolunu gözdüyü. Oynas gələn vaxt arvad deyir ki, kişi evdədi. Oynas qayıdıb gedir.

Səhərisi gün keçəl cütə getmək mahnasıyan evdən çıxır. Genə yarıyoldan qayıdıb banda gizdənir. Oynas genə gəlir. Arvad nəsə bişirir, yeyib-içillər. Arvad xörəyin qalanını genə gizdədir. Kefdən sora oynas çıxıb gedir. Keçəl də gedir dayısının yanına. Əhvalatı dayısına nağıl eliyənnən sora bular genə günortadan qabax gəlillər evə. Arvad bunlarçın quru çörək gətirib qoyur surfaya. Keçəl cibindəki qarğa balasını genə sıxıb çığırırdır. Arvad deyir: "Keçəl, sənin bu quşun yenə nə deyir?". Keçəl deyir ki, "Quş deyir, dayıdostu xörək bişirib

qoyub künçdə teştin altına. Onu gətirsin yeyək". Arvad naəlac qalıb xörəyi gətirir qoyur bunnarçın.

Səhərisi gün keçəl genə bana çıxıb gizdənir. Oynas gəlir, yeyib içillər, kefdən sora oynas gedəndə arvada deyir ki, günortuya mənim cütçü iməciliyim olacax. Bir qazan pilov bışırərsən, üstündə toyuğunan, gətirərsən mənim iməcilərim-çün. Arvad deyir ki, bə mən nə bilim sən harada cüt əkəcəksən. Oynas deyir: "Mən alma soya-soya gedərəm həyətdən ta cüt yerinəcən. Sən də alma qabığının iziynən gələrsən yanına".

Keçəl bannan düşüb gedir oynas gedən yoldan alma qabıqlarını yiğir gətirir tökür dayısının cüt yerinə gedən yola. Arvad isə pilovu, toyuğu bışırır, düşür alma qabığının izinə və bu iznən gəlib çıxır ərinin yanına. Kişi arvadını belə görəndə təəccüb qalır və arvadına deyir: "Arvad, bu sənnən görünmüyən işdi". Arvad deyir ki, bacın oğlu sənin yanında olduğuna görə mən də xörək bışırıb gətirdim sizinçün. Keçəlnən dayısı yeyib içillər. Sora arvad qayıdib gəlir evə. Keçəl də dayışınan toxumu əkib qayıdib gəllərlər evə.

Səhərisi gün keçəl genə çıxıb banda gizdənir. Bir azdan oynas gəlir. Arvad əhvalatı oynasa danışır. Oynas deyir ki, bəs bu keçəlin işidi. Gəl bunu öldürək, qoy gedib heç anasının üzünü də görməsin. Arvad deyir: "Mən onun çəmini bilirəm. Bu gүnnən keşdi. Sabah axşam dayısına deyərəm, xoruz banı cütə gedəndə onu oyatmasın. Deyərəm, qoy yatıb istirahət eləsin. Sora mən iki ağaç hazırlıyaram, qoyaram hazır. Kişi gedənnən sonra sən də bir az vaxtlı gələrsən. Götürərik ağaş-darı, hərəmiz bir yannan keçəli yatdığı yerdə döyüb öldürərik. Ölənnən sora aparıb atarız bir xəndəyə. Kişi xəbər alanda mən də deyərəm, naharını yeyənnən sora keçəl dedi, mən gedirəm evimizə. Dayısı da şübhədən düşər.

Oynas gedənnən sora keçəl də düşüb gedir dayısının yanına, deyir ki, dayı, səhər cütə gələndə məni oyatmazsan.

Bir az işdiyib gəllərlər evə. Yeyib-içib yatıllar. Tezdən

kişi cütə gedəndə arvad deyir ki, kişi, keçəli aparma. Uşaq yorulub, qoy yatıb dincəlsin. Kişi çıxıb gedir. Bunnarın da bir körpə danaları var imiş. Keçəl də tezdən durub dananın qol-qıcıını bağlır gətirib qoyur öz yerinə. Dananın üstünü yorğannan möhkəm basdırıb çıxır bana. Bir azdan oynas gəlir. Arvad və oynas hərəsi ağacın birini götürüb başdıyıllar dananı döyməyə. Bunnar dananı döyə-döyə deyillər: "Öl, keçəl, öl!". Bir azdan dana başdırır bağırmağa. Bunnar baxıb görüllər ki, keçəl yoxdu, döydükləri dana imiş. Arvad deyir: "Keçəli biz öldürə bilmədik. Səhər bir az çörək bışırəm, beş-altı dənə də toyuq kəsib qızardaram gedərəm ocağa. Ocağa yalvararam ki, keçəli öldürsün. Ocax keçəli öldürər. Biz genə öz mətləbimizə nail ollux".

Bunnan sora keçəl bannan düşür gedir dayısının yanına. Deyir, dayı, bütün bu əhvalatdardan sora başa düşdün ki, sənin arvadının oynası var. Dayı, indi özün bilərsən. Sabah mən gedəcəyəm.

Səhərisi gün arvad çörək bışırıb, beş-altı toyux qızardıb yiğir zəmbilə, yola düşür ocağa getməyə. Keçəl kəsə yolla onnan qabax gedib ocağın kənarındakı iri ağacdardan birinin koğuşunda gizdənir. Arvad gəlib ocağa yalvarıb-yaxarır: "Ya ocax, keçəli öldür!". Cox yalvarıb-yaxarannan sora keçəl ağaçın koğusunnan deyir: "Öldürəm!". Arvad yalvardıxça keçəl deyir: "Arxayı ol, öldürəm!" Arvad fikirrəşib ki, ocaq sözümüzü eşitdi. Dilə gəlib dedi ki, keçəli öldürəm.

İndi sizə kimnən deyim, keçəldən. Arvad gedənnən sora ocax üstə qoyulan çörəkləri və toyuxları götürüb oturub doyunca yeyir. Qalan toyuxları və çörəkləri də basdırır ocaxda. Əlinə bir kösöv alıb oturur yol gözdüyü. Bir azdan üç nəfər adam gəlib çıxır keçəlin yanına. Keçəldən soruşullar ki, keçəl, bu nə işdi? Keçəl deyir: "Nə olacax? Bu ocax mənə babamdan qalıb. Hər nə istəsən, bu kösövnən ocaxdan çıxara bilərsən". Adamlar deyir: "Keçəl, onda hələ bu ocaxdan bizimcün bir şey çıxard yeməyə". Keçəl o saat kösövü yerə vurub toyuxların

biriynən bir-iki çörək çıxardır. Bu adamnar yeyənnən sora adama beş yüz tūmən pul verib ocağı keçəldən alıllar. Keçəl pulu alıb gedir. Bu adamlar keçəl gedənnən sora bir-iki gün ocaxda qalıb qalan toyuxları da yeyillər. Sora ocaxdan heç bir şey tapmıyib başa düşüllər ki, keçəl onnarı alladıb. Düşüllər keçəlin ardiyancı.

Keçəl isə yolnan gedəndə görür, iki attı gəlir. Keçəl tez qaçıb yoluñ qırağındakı yekə daşa yapışır. Attılar gəlib çatıllar. Keçəl deyir ki, bu daşı əldən qoysam, dünya qərq olar. Attılardan biri düşüb daşa yapışır. Keçəl deyir ki, daşı sən tək saxlıya bilməzsən. Sora keçəl o biri attiya deyir ki, gəl kömək elə, daşı saxlayın, qoy mən bir az dincəlim. Attı attarı aparıb bir az uzaxda bağlıyb gəlib daşa yapışır. Keçəl gedir attarın birini minir, o birini də yedəyinə çəkib çıxır aradan. Bir xeyli keçənnən sora keçəlin əvvəl allatdığı üç adam gəlir çıxır daşı tutan adamnarın yanına. Başdarına gələn əhvalatı bir-birrərinə danışır düşüllər keçəlin ardiyancı.

Bunnar da, keçəl də getməkdə olsun, keçəl bir qədər yol gedənnən sora baxır görür, bir dəstə arvad kətan döyü. Keçəlnən bunnarın arasında bir çay var imiş. Keçəl çayı görən kimi at üstə bir kötük yixır, çuxasını sərir kötüyün üstünə. Keçəl bu taydan çığırıb arvaddara deyir: "Toxmax vurmayıñ. Qardaşım ölüb. Meyidi atın üstindədi. At hürkər, qardaşımın meyidi düşər suya. Onda vay sizin halınıza". Keçəl suyun ortasına çatanda arvaddardan biri deyir ki, yolnan gedən çox söz deyər, vurun toxmaxları. Arvaddar başdıyıllar toxmax vurmağa. Keçəl kötüyi suya aşırıb qışqırır: "Ay, qardaşımın meyidini su apardı. Mən sizə demədim, toxmax vurmayıñ". Arvaddar işi belə görüb qaçıllar. Keçəl yetişib arvaddar döyen kətanı yığır o biri atın üstə. Bir qədər yol gedənnən sora gəlib çatır bir ağacın yanına, oturur məlul-müşkül ağacın dibində. Bir də görür, beş nəfər adam gəlir, amma allatdığı adamlar dəyil. Adamnar yaxınnaşıb keçələ salam verib soruşular ki, nə işdi bu vəziyyətdə oturubsan burda, bu ağaşdakılar nədi?

Keçəl deyir: "Ulu babalarımdan qalma bu ağaş ildə ipək, xara, zərxara gətirirdi. Bu il bəxdim gətirmiyib, ağaş kətan gətirib, onunçun qəmiliyəm. İndi isə müştərisi olsa, bu ağacı bütöv satıram". Bu adamnarın ağsaqqalı deyir ki, gəlin bu ağacı alax. Ömrümüz boyu bəsimizdi. Keçəl bu adamnarı da hərəsinnən beş yüz tūmən alıb ağacı verir bunnara, atı minib aradan çıxır. Gəlib çatır İsfahana. Anası soruşur ki, bala, bu nə işdi? Deyir: "Anakan, Allahım yetiribdi. On nəfər adam aldadıb bu vədövləti gətirmişəm".

İndi sizə kimdən deyim, keçəlin allatdığı adamnardan. Əvvəlki beş nəfər də gəlib çıxır "kətan ağacını" alan beş nəfərin yanına. Başdarına gələnnəri bir-birinə danışıllar. Sorakı beş adam da başa düşür ki, keçəl onnarı da alladıb. Bu adamnar qoşulullar bir-birinə, gəlib çıxıllar İsfahana. Axtarıb keçəlin evini tapıllar. Keçəl bunnarı hörmətnən qarşılıyır, yedirdib-içirdir. Axşam olur. Keçəl o biri evdə anasını yixır yorğan-döşəyə. Qonaxlar yatanda deyir ki, bəs, anam xəstədi. Gecə hansınız pis iş eləsə anam öləcək. Siznən şərt kəsirəm, əgər anam ölməsə, hamınızın şeylərini qaytaracam, ya anam ölsə, vay sizin halınıza. Qonaxlar yorğun olduxları üçün razılaşib xorhaxorla yatıllar. Yatannan sora keçəl gəlib qonaxların hərəsinin yerinə bir çömçə su tökür. Qonaxlar sübh vaxtı yuxudan oyanıllar görüllər, yorğan-döşək yaşıdı. Keçəlin əlinnən qurtarmağa çarə axtarıllar. Bu vaxt keçəl işdən halı olur. Keçəlin atasabasının qalma bir sehirri toxmağı var imiş. Necə ki, deyərdin "vur, toxmağım, vur!" başdıyırmış vurmağa. Keçəl toxmağı buraxır qonaxların üstünə. Qonaxlar kannarını götürüb şəhərdən qaçıllar. Keçəlin bunnardan aldığı pul və iki at da qalır keçələ. Keçəl anasının şad və xoşbəxt yaşıyıllar. Siz də şad olun, xoşbəxt yaşıyın.

ŞAH ABBASIN NAĞILI

Şah Abbas ölkəni idarə etmək üçün ciddi qanunlar irəli sürür. O, bütün şeylərə öz dəyərinə görə qiymət qoyur və bütün işçilərdən bu qiymət normalarına əməl etməyi çağırır. Günnər gəlib keçir. Bir gün Şah Abbas qanunların necə yerinə yetirildiyini yoxlamaq üçün ölkəni gəzmək fikrinə düşür. Buna görə də o, dərviş paltarı geyərək şəhərrəri gəzməyə başlıyır.

Şah Abbas bütün sahələrə olduğu kimi, üz qırxan dəlləyə də ayrıca zəhmət haqqı müəyyən etmişdi. Şah Abbas gəlib görür ki, dəlləkxananın birində üz-baş qırxdırannar cərgəynən qapının ağızında növbə gözdüyüllər. Şah da gəlib növbədə dayanır. Şah Abbas buraya gələn adamın əyinnərinə baxıb görür kü, hamidan onun geyimi köhnə və cırıqdır. Bir neçə dəqiqli keçir ki, yeni müştərilər gəlib Şah Abbasın arxasında üz-baş qırxdırmaq üçün növbə gözdüyüllər. Nəhayət, dəllək bütün müştəriləri yola salır, növbə dərviş paltarrı Şah Abbas'a çatır. Dəllək Şah Abbasın cırıq çuxasını görüb onu öz növbəsində qəbul etmir. Onun növbəsinə Şah Abbasdan sonra gələn müştəriləri yola salmağa başlıyır. Şah Abbas xeyli gördüyü, nəhayət, onu içəri çağırıllar. O, üzünü qırxdıraraq ayağa durur. Nə qədər pul vermək lazımlı olduğunu soruşturduqda dəllək ondan Şah Abbasın müəyyən etdiyi zəhmət haqqından ikiqat çox istəyir. Şah Abbas dəllək nə qədər tələb edirsə, o qədər də pul verib, axşamüstü sarayına qayıdır.

Şah Abbas dərviş libasını dəyişərək yenə əvvəlki şahlıq paltarını geyir. Taxta çıxbı, fərraşlardan birisini çağırır və üzünü qırxdırdığı dəlləyi şahın hüzuruna çağırmağı əmr edir. Fərrasi gedib şəhərdə Şah Abbasın dediyi dəlləyi tapır və ona Şah Abbasın onu saraya çağırduğunu söyləyir. Dəllək nə edəcəyini bilmir, dəlləkxananı bağlayıb şahın yanına yola düşür. Dəllək gəlib şaha ikiqat əyilərək təzim edir. Şah Abbas açıqlı halda ondan soruşur ki, sən üz qırxmaqdən nə qədər alırsan və dəlləkxanaya baş-üz qırxdırmaq üçün gələnləri necə qarşılıyıb

yola salırsan. Dəllək qorxa-qorxa üz qırxmağın qiymətini və sonra qəbul qaydasını söyləyir. Şah Abbas deyir ki, indi ki belədir, bəs nə üçün sən dünən yanına üz qırxdırmaq üçün gələn dərvişdən ikiqat artıq pul aldın, bununla ürəyin soyumayıb dərvişi hamidan sonra qəbul etdin. Dəllək bunu eşidib daha da qorxmağa başlayır. O, qorxusundan ağızını belə aça bilmir. Şah Abbas cəlladları çağırır və dəlləyin boynunu vurmağı əmr edir. Cəlladlar bir anın içində dəlləyin başını bədənindən üzürlər.

Günlər gəlib keçir. Şah Abbas bu hadisədən sonra yenidən camaata verilmiş qanunları lazımı qaydada yerinə yetirməyi dönə-dönə tapşırır.

Şah Abbas yenə də ölkədə qayda-qanunun necə yerinə yetirilməsini yoxlamaq üçün dərviş paltarını geyinib şəhərə yola düşür.

Bu dəfə Şah Abbas bir qəssəbçi dükanına gəlib ət almaq istəyir. Sən demə, qəssab yolu bura düşən yad, tanış olmayan adamların başını kəsib zirzəmiyə atar, sonra da insan ətindən sabun hazırlayır, bundan başqa, onların ətindən satdıqları mal ətinə qatıb satarmış. Şah Abbasın yad görkəminə baxıb, onun da boğazını üzmək isteyirlər. Şah Abbas dərviş paltarında yalvarmağa başlıyır ki, amandır, məni öldürməyin. Mənim sizə böyük xeyirim dəyər.

Qəssablar soruşurlar ki, sən bir fərsiz dərvişsən, sən bizə nə kimi xeyir verə bilərsən? Şah Abbas deyir ki, mənim gözəl sənətim var. Yaxşı xalça toxuyub ona naxışlar vururam. Toxuduğum bu xalçaların hər biri bu vaxta qədər qazandığınız pulun yarısı dəyərində olar. Qəssablar tamahkarlıq edərək onu öldürməkdən əl çəkirlər. Şah Abbas deyir ki, mənə qırx gün vaxt verin və bundan savayı xalça toxumaq üçün bütün ləvazimatla məni təmin edin. Əyər toxuduğum xalça dediyim qiymətə getməsə, boynumu vura bilərsiniz. Qəssablar buna razı olurlar. Şah Abbas'a xalça toxumaq üçün lazımlı olan malları alıb verirlər.

Günlər gəlib keçir. Verilmiş vədə tamam olur. Xalça toxunub hazır olur.

Qəssablar toxunmuş xalçaya baxmaq üçün Şah Abbasın yanına gedirlər. Onlar xalçanı görüb məəttəl qalırlar. Xalça çox qəşəng toxunmuşdu. Ona görə də qəssabların xoşuna gəlir.

Şah Abbas xalçaya yazılar nəqş etmişdi ki, savadsız qəssablar bunu oxuya bilmirlər. Nəinki oxuya bilmirlər, hətta bu-nun yazı olduğunu belə bilmirlər.

Şah Abbas xalçada arvadına məktub yazmışdı. Xalçaya vurulmuş naxışlar Şah Abbasın arvadına yazdığı məktubun yazıları idi.

Qəssablar xalçanı satmaq üçün bazara çıxarırlar. Xalçanı almağa heç kimin gücü çatmadığından, aparib onu şaha satmağı qərara alırlar. Onlar şahın sarayına gəlirlər. Qapıda nökərlər dayanmışdı. Qəssablardan biri Şah Abbası çağırmağı təklif edir. Nökər cavab verir ki, ağamız çoxdandı ki, şəhəri, ümumiyyətlə, vilayəti gəzməyə çıxıb. Neçə gündü ki, onu gözləyirik, gəlib çıxmır. Ancaq xanım evdədi. Lazımsa, çağırırm, təşrif gətirsin. Qəssablar razı olurlar. Nökərlərdən biri izin alaraq xanım olan otağa daxil olur. Xanım divanda oturub fikrə getmişdi. Nökəri görçək fikrindən ayrıldı. Nökər ona baş əydi və dedi ki, sizi görmək istəyən var. Əyər vaxtınız varsa, onları qəbul edin. Xanım soruşur ki, onlar nə üçün gəliblər. Nökər cavab verir ki, iki nəfərdi, xalça satmağa gəliblər. Xanım razı olur. Qəssablar içəri daxil olub təzim edir, xalçanı xanıma göstərirler. Xanım xalçanı görüb məəttəl qalır. Bir qədər baxdıqdan sonra gözlərinə nəqş olunmuş yazılar toxunur. Diqqətlə, lakin səssiz oxuyur. Xanım görür ki, yazını Şah Abbas yazıb. O yazıb ki, mən şəhərin filan nömrəli qəssabxanasının zirzəmisində yaşayıram. Boynumu vurmaq isdiyirdilər. Yaxşı xalça toxumağı bacardığım üçün məni müvəqqəti sağ saxlayıblar. Əyər təcili çatmasan, boynumu vuracaxlar.

Xanımın rəngi qaçıր, ancaq ətrafindakılara bunu bildir-

mir. Xanım xalçanın qiymətini soruşur və dedikləri qiymətdən də bir qədər artıq qızıl verərək xalçanı alır. Qəssablar razı halda geri qayıdırılar. Xanım təcili qəssabxanaya tərəf yola düşür. Xanım gəlib qəssabxanaya çatar-çatmaz qəssablar da gəlib çıxırlar. Xanım içəri girir. Xanım cəlladlara deyir ki, bu qəssabları zirzəmiyə salsınlar. Xanım başda olmaqla qəssabları zirzəmiyə salırlar. Qəssablar məsələni başa düşürlər. Xanım görür ki, Şah Abbas zirzəminin bir küncündədi. Özünü də ki, tanımaq mümkün deyil. Xanım soruşur ki, bu adamların günahı nədi ki, bunları bu günə salmısız. Qəssablar özlərini itirərək cavab verə bimirlər. Şah Abbas qəssablara özünün şah olmasına bildirir. Xanım cəlladlara əmr edir ki, qəssabların başlarını vursunlar. Cəlladlar qəssabların başlarını bədəndən üzürlər.

Şah Abbasla xanım birlikdə saraya gəlirlər. Şah Abbas yenə əvvəlki kimi ölkəsini idarə etməyə başlayır. Bu vaxt Şah Abbas bütün əhaliyə müxtəlif sənətləri öyrənməyi tapşırır. Şah Abbas əhalisinin sənət öyrənməsi üçün böyük işlər görür. Başqa ölkələrdən mahir ustalar, sənətkarlar dəvət olunur. Şah Abbas camaata sənətkarlığın nə dərəcədə əhəmiyyətli olmasını başa salır. Bütün zəhmətkeş əhali onun şahlığından razı qalırlar.

KİMİNİN ƏVVƏLİ, KİMİNİN AXIRI

Günlərin bir günü Şah Abbas veziri Allahverdi xanla birlikdə təğyiri-libas olub öz əyalətini gəzirdi. Yolları bir qoyun sürüsünün yanından düşür. O yan-bu yana çox göz gəzdirirlər, ancaq çobanı görə bilmirlər. Bir də baxırlar ki, çoban budu, özünü bir ağacın kölgəsinə verib, fishafisnan yuxu bişirir. Oyatmaq üçün ona yaxınlaşıllar, ancaq nə qədər silkələyillər, çoban durmur. İşı belə görən Şah Abbas cibinnən bir kağız çıxarıb bu sözləri yazıb onun sinəsi üstünə qoyur: "Əvvəli belə olanın, axırı da belə olar. Bu dünyaya çoban gəlmisən, çoban da gedəcəksən". Altda da qolu: "Şah oğlu Şah Abbas".

Bu hadisənin üstünnən bir neçə il keçir. Bir gün çapar gəlib saha xəbər verir ki, muşduluğumu ver, oğlun arvadı ilə Yəmənnən təşrif gətirir. Şah Abbas qalır məhəttəl ki, balam, bu necə işdi. Özünü oğlum kimi qələmə verən kim ola? Vəzirini çağırıb məsləhətləşir. Qərara alıllar ki, hər kimdisə yaxşı qarşılaşınnar, kimliyi onsuz da məlum olacaq.

Bəli, Şah Abbas "oğlunu" ədəb-ərkanla, şahzadəyə layiq hörmətnən qarşılıyır. Sonra da onun şərəfinə böyük ziyafət verir.

Axşam olur. "Oğlunu" yanına çağırmaq isteyir. Görür, budur, özüdü ki, gəldi.

Oğlan ikiqat əyilib təzim edir, sonra əlini qoynuna salıb qat kəsmiş bir kağız çıxarıb və saha uzadır.

Şah Abbas kağızı alır, ehmalca açır, öz xəttini tanır. Görür ki, həmin çobana yazdığı kağızdı.

Şah Abbas deyir:

– Bu kağızı mən bir çobana yazımişdım, sən özün kimsən? Bu kağız sənə hardan?

Şahzadə deyir:

– Şah sağ olsun! Elə həmən çoban mənəm. Ayılanda üstümdən bir kağız düşdü. Açıb oxudum. Sözləriniz mənə təsir

elədi. Ox kimi dəlib keşdi. Bir gün qoyunnarı bazara çəkib satdım. Puluna şahanə bir libas tikdirdim. Bir dənə də at alıb üz tutdum Yəmənə. Pulun sayəsində saraya yol tapdim. Özümü sizin oğlunuz kimi nişan verdim. Şaha kürəkən oldum. Ancaq sizə demək istədiyim sözlər məni geri çəkdi. İndi sizə pənah gətirdim. Demək istəyirəm ki, əvvəli elə olanın, axırı istəsə yaxşı olar, özündən asılıdı.

Şah Abbas çobanın fərasətini bəyənib ona bəylilik verdi, üsdəlik də dedi:

– Yaxşı eləmisən, bala, halal xoşun olsun. Bu dünya yağlı quyruxdu bacarıb yeyənə.

TÖRƏNİN NAĞILI

Biri var idi, biri yox idi, bir arvad və onun üç oğlu var idi. Arvad oğlannarının üçünü də evləndirmişdi. Gəlinnərinən ən çox kiçik gəlinini istəyirdi. Kiçik gəlininin adı Törə idi.

Bu arvad çox xəsis arvad olur. Gəlinnərinin yeyib-içməklərinə fikir verər, qoymazdı ki, onlar artıq yemək yesinər. Gəlinnər də onun əlinnən zara gəlmışdilər. Elə hey oturub-durub Allaha yalvarırdılar ki, qaynanaları tez ölsün, canları onun əlinnən dincəlsin. Bir gün arvad qonşuya gedir. Bilir ki, bu o yana gedən kimi gəlinnəri tez yemək yeyəcəklər. Odur ki, un kisəsinin içində milçək salır, yemək-içmək olan otağın döşəməsinə un səpir ki, içəri girənin ayaq izləri döşəmədə qalsın.

Gəlinnər bu kələyləri başa düşüllər. Qaynanaları gedən kimi tez unun ağızını açırlar, un götürürler, çörək bisirirlər. Bir-dən böyük gəlin deyir ki, axı bizim ayaq izlərimiz döşəməyə düşdü, unun da ağızını açdıq, arvad gələndə nə deyəcəyik. Kiçik gəlin Törə ağıllı gəlin idi. O deyir:

– Bilirsiniz ki, qaynanam məni çox istəyir. Odu ki, deyərəm ki, evə eşşək girmişi, unun da içində yenə milçək tutub atarıq.

Gəlinnər sevinirlər. Eşşəyi salırlar evə, bir dənə də milçək tutub salırlar un kisəsinin içərisinə.

Qaynana gələndə gəlinnəri tez onun əmrində dayanıllar. Bir az ordan-burdan söhbət edənnən sonra arvad girir həmin otağa. Görür ki, döşəmə izlə doludu. Unun da yarısı yoxdu. O dəqiqə gəlinnərini çağırır, sorğu-suala tutur. Kiçik gəlin Törə tez sözə başdırıb:

– Evə eşşək girmişi, girdik içəri onu çıxartdıq, undan isə xəbərimiz yoxdu.

Arvad bir az hirsənir, sonra kiçik gəlininin sözünə inanıb sakit olur.

Bir gün arvad arabaya taxıl doldurub çəkdirməyə aparır.

Kiçik gəlin deyir ki, fürsətdi, gəlin qaynanamızı öldürək. Büyük gəlinnər qorxullar. Törə deyir ki, heç qorxub eləməyin, bu mənim işimdi.

Oğlannarı, gəlinnəri arvadı yola salırlar. Törə kəsə yollan gedir qaynanasına çatır. Arvadın getdiyi yolda körpü var idi. Arvad atla körpünü keçəndə Törə kolluxdan çıxıb, atı hürkündür. At hürküb körpüdən arvadı araba ilə birlikdə atır. Oğlannarı evdə oturanda görülər ki, analarının getdiyi at boş qayıdır. Qorxub, anaları gedən yola üz tutullar, gedillər. Körpünün yanına çatanda görülər ki, araba körpüdən üzü aşağı düşüb anaları da aşağıda zarıyr. Tez analarını götürüb evə gətirillər.

Arvadın yaralarını sarıyb qulluq göstərillər. Arvad özü-nə gələndə oğlannarı soruşur ki, nə olub, kim səni belə bu günə salib. Arvad gözünü açır. Ətrafına baxır. Gəlinnəri qorxudan heyva kimi saralıllar. Arvad üzünü tutub Törəyə başdırıb inildəməyə:

– Tör.., Tör...

Oğlanları heç bir şey başa düşməyib, bir-birlərinin üzünə baxıllar.

Törə tez özünü itirməyib deyir:

– Ananız demək isteyir ki, mən ölürem, mən öləndən sonra mənim əvəzim Törə olsun. Hamınız ona mənim gözüm-də baxın, onu da mənim kimi sevin, sözündən çıxmayıñ.

Törənin bu sözdərini eşidən arvadın halı pisdəşir, bir söz deyə bilmiyib, gözdərini yumur.

Bu da xəsis qaynana ilə çoxbilmiş gəlinin əhvalatı.

DƏMİRDİŞİN NAĞILI

Biri varmış, biri yoxmuş, bir padşah varmış. Bu padşahın üç oğlu varmış. Padşahın küçük oğlunun dişdəri anadangəlmə dəmirdən imiş. Bu uşaq evlərində heç bir şey qoymur, hər şeyi yeyirmiş. Axırda padşah bezib, oğlunu evdən qovur. Oğlan üz tutur meşəyə, meşədə yaşamağa başdırı.

Bir gün padşah sarayında oturub fikirrəşirdi. Birdən oğlu yadına düşür, gözləri dolur. Fikirrəşir ki, görəsən, oğlum nə edir. Bunu fikirrəşib, üz tutur meşəyə – oğlunun yanına. Meşədə oğlunu tapır, hal-əhval tutur. Oğlu meşədə bir komada yaşıyırı. Oğlu atasın komada qoyub çölə çıxır, gedib atası mənib gələn atı yeyir. Gəlib atasından soruşur ki, atsız gəlmisən, ata işi başa düşür, canının dərdindən deyir ki, bəli.

Sonra oğlan atasını yemək isdiyir. Atası qorxub deyir ki, mən çıxım dama, ayağımı ordan sallayacağam, sən də get ələknən su gətir.

Oğlu gedir, nə qədər eliyirsə, ələk dolmur ki, dolmur. Hirsdənib evə qayıdır. Görür ki, damdan bir ayaq sallanır. Oğlan gəlir ayağı yeməyə, görür ki, bu atasının ayaqqabılardır. Ayaqqabının içi də dolu kül. Kül bütün oğlanın gözünə dolur. Oğlanın bərk acığı tutur, atasını axtarmağa başdırı.

Az gedir, üz gedir, dərə-təpə düz gedir, görür ki, atası bir ağaca çıxıb, ağac da çox hündürdü. Başdırı atası çıxan ağaçı yeməyə. Atası tez bərkdən fit çalır. Kişinin o biri iki oğlu gəllilər. Onlar şir idilər. Şirrərə oğlani parçalayıllar. Atası oğlunun meyidinə baxır, ürəyi ağrıyrı. Oğlunun qanı düşmüş yarpaq görür. Yarpağı büküb cibinə qoyur. Padşah sarayına qayıdır. Yolda bir karvana rast gəlir. Karvanbaşının bu şirrərə gözü düşür. Padşahdan bu şirrəri isdiyir. Amma padşah razı olmur. Karvanbaşı çox dil tökürlər, çox yalvarır. Kavranbaşı şərt kəsir ki, o, əlində bir ağac kəsiyi tutacaq, əgər padşah tapsa ki, o ağac parçası hansı ağaçdandı, onun bütün var-dövləti padşa-hındır, yox, əgər kavranbaşı tapsa, onda şirrərə onundu.

Cana gəlmiş padşah razılıq verir.

Karvanbaşı çubuğu gizlədir. Padşah da bütün ağacları başlayır saymağa. Amma tapa bilmir. Onda karvanbaşı deyir ki, şirrərə mənimdir.

Birdən yarpağa bükülmüş qan dilə gəlib deyir: "Ata, deginən bu söyüd ağacıdır".

Padşah kavranbaşına deyir:

– Tələsmə, bu, söyüd ağacıdır.

Karvanbaşı deyir, düz tapdın. Şərtimiz şərtdi. Mənim bütün varım-dövlətim sənində.

Beləliynən, padşah karvanbaşının var-dövlətini və şirrəri də götürüb, şad-xürrəm sarayına qayıdır.

SÜLEYMAN ŞAHİN YUXUSU

Azərbaycanın qədim əyalətdərinin birində Süleyman adında bir şah hökm sürərmiş. Bu şahın nəyinki atası, hətta keşmiş babaları da bu əyalətdə şahlıx etmişdilər. Şahlıx nə-sildən-nəslə keçərək Süleymana qalmışdı. Süleyman şah öz qaniçənniyi ilə əvvəlki şahlardan geri qalmırıldı. Bütün qocalar şaha nəsihət verərdilər ki, o rəhimli, ədalətdi və xeyirxah olsun. Lakin şah daha da əksinə hərəkət edərdi.

Bir gün gəlib çıxır ki, xalqın artıx səbr kasası daşır. Şahdan bu ədalətsizdiyi üçün intiqam almax isdiyillər. Bu xəbəri eşidən vəzir vəziyyəti şaha danışır. Şahın əvvəldən də vəzirindən xoşu gəlmirdi. Vəzirdən bu xəbəri eşidən kimi, şah daha da hirsənir və əmr verir ki, vəzir saraydan qovulsun!

Xalqın hörmətini qazanmış vəzir saraydan qovulur.

İllər keçir, şahın qırx yaşı tamam olur. Şah bu qırx ildə yeddi dəfə evlənmişdisə də, onun heç bir övladı olmamışdı.

Belə sonsuzlux şah üçün bir dərd idi. Çünkü onun bunnan əvvəlki ata-babası öz şahlıxlарını özlərindən sonra öz övladına vermişdi. Şah fikirrəşirdi ki, bəs mən öz şahlığımı kimə verəcəm. Odur ki, o, bu haxda çox fikirrəşirdi. Bunun üçün də günü-gündən şahın qəzəb və kədəri artırdı.

Bir neçə vaxdan sora şah təzə vəziri Həbibə yanına çağırıb deyir: "Bu gecə bir yuxu görmüşəm, qulaq as, danışım, sora isə tədbir görərsən".

"Qarannıx bir gicədə üç-dörd nəfərnən ata minib seyrə çıxmışdım. Birdən bərk tufan qopdu. Atnan qarışık yanimdakıları külək yaxındakı dərənin dibinə atdı. Mən isə tək-tənha atın üsdündə yoluma davam etdim. Bir qədər getdikdən sora sıldırmıb qayalığa rast gəldim. Birdən gözüm qayanın dibinə sataşdı. Başım firlandı, az qaldım ki, atdan yixılım. Nə isə, mən yolumu davam etdirməli oldum. Birdən qabağıma üsdübaşı cırımlı-cındır bir oğlan uşağı çıxdı. Həmin bu oğlan uşağı üzünü mənə tutub didi: Ay əmi, hara gedirsən? Dala qayıdın,

çoxları bu yolun qurbanı olub, siz də məhv olarsınız.

Mən bu yoldan keşməli olacağımı uşağa dedim. Uşax dedi:

– Onda, heç olmasa, bu biri yolla gedim, ora asantdı.

Mən uşağın gösdərdiyi yolnan getməyi qərara aldım. Getməyə başdamamışdan əvvəl uşaxdan soruşdum:

– Bala, sən məndən nə isdiyirsən?

Uşax dedi:

– Mənə elə bir hədiyyə ver ki, ailəmizi ajdixdan və Süleyman şahın zülmünnən qutara bilim.

Mən uşağa istədiyini vərməyə söz verib, yoluma davam etməyə başdadım. Xeyli yol getdikdən sora gözel bir baxçıya rast gəldim. Burdakı güllərin ətri hər tərəfə yayılmışdı.

Vəzir Həbib şahın yuxusunu dinliyib qutardıdan sora dedi:

– Şah sağ olsun! Siznən gedən və uçuruma düşən atdlar sizin əvvəlki vəziriniz İslamdı. Siz İslami sarayınızdan qovmağın öz həyatınızı təhlükədən xilas etmiş olmusunuz. Qarannıxda yol gedməyiniz də İslamanan etdiyin şahlıx dövrüdü. Qarşınıza çıxan isə çox əhəmiyyətdi şeydi. Yuxu göstərir ki, sizin oğul və qızınız olmadığı üçün hakimiyyətinizi bir kasib uşağa vərəcəksiniz. Hakimiyyətinizi kasib bir uşağa vərməyənən cənnətə nail olacaxsınız.

Şah bir az fikrə getdikdən sora belə bir əmr verir: Qoy gecə kimin uşağı anadan olubsa, ona şahlığım elan edilsin. Uşax böyükənə kimi isə onun valideyni şah elan edilsin!

Əyannar gəzərək bu gecə kimin uşağının anadan olmasını öyrənməyə başdiyillər. Dimə, bu gicə bunnan əvvəlki vəzir İslamın oğlu olubmuş. Şahın əmrinnən xəbər tutan vəzir, əyannarı yanına çağırır və vəziyyəti onnara danışır. Əyannar bu işə çox şad olullar. Çünkü İslam sarayda vəzir olarkən camahatın hörmətini qazanmışdı. İndi hamı sevinir ki, İslam şah olacaq.

Əyannar sevinə-sevinə uşağı götürüb saraya gedillər.

Süleyman şah öz şahlıx paltarını çıxarıb, əyannarın gəlməyini gözdüyürdü. Bütün xalq və saray adamnarı bura yığılmışdı. Hamı təzə şahın kim olacağını bilmək istiyirdi.

Əyannar uşağı qucaxlarında saraya gətirillər. Onnarnan birrikdə İslam da saraya gəlir. Şah əmr verir ki, uşağı onun taxtına qoysunnar və hamı ona baş əysin. Bu günnən sora isə hamı uşağa şah, uşağın valideyninə isə şah sarayının icraçısı desinnər. Uşağı taxda qoyduxdan sora şah soruşur: Bu kimin oğludu?

Əyannar cavab verillər ki, bu bizim saraydan qovulan İslam vəzirin oğludu. Şah üzünü vəziri Həbibə tutarax deyir:

— Vəzir, bu da mənim yuxumnan sora gördüyün tədbir.

Hamı İslami alqışdırır. Süleyman şah kor-peşiman saraydan çıxıb gedir ki, İslam onu öldürməsin.

Xalqa ədalətdi şah, İslam təyin olur.

PULUN BƏLASI

Bir məhəllədə iki qonşu yaşıyirdi. Bunnardan biri nə qədər kasib idisə, o biri bir o qədər varrı idi. Hər gün evdən çıxarkən kasibin arzusu bu olardı: uşaxlar üçün bu günnük yemək qazanım və axşam evimə sağ-salamat gəlim.

Dövlətdinin isə arzusu başqa idi. O deyirdi ki, bu gün nəyin bahasına olur-olsun bir aylıx gəlir əldə edim.

Kasib hər səhər evdən çıxıb dənməz-söylənməz harda balaca bir qazanc yeri görsə idi, o sahat işə başdıyardı. O, kasıblar kimi başqasına odun yarar, yüksək daşıyardı və s. Varrı isə oğurruğa gedər, ev soyar, alvernən məşğul olardı. Beləliklə, kasibin səhərə yeməyə bir qəpik xərcdiyi olmadığı halda, varrinin istədiyi qədər pulu vardi. Kasibin da iki uşağı, varrinin da iki uşağı var idi.

Günnərin bir günü varrı qonşu öz kasib qonşusuna deyir:

— Ay qonşu, sən neçin çoxlu pul və gəlir əldə etmək istəmirsin? Məyər çoxlu pulun sənə zərəri var? Əksinə, nə qədər varrı olsan, bir o qədər də yaxşı dolanarsan. Məsələn, bu günnərdə mənim evimin üsdünü külək yıxmışdı. Mən tez onu düzəltməyə başdadım. Əgər pulum olmasayı, mənim halım necə olacaqdı? Və yaxud külək belə bir qəzə sənin başına gətirsə, sən onda nə eliyəcəksən? Pulun yox ki, düzəldəsən.

Kasib qonşu varrı qonşusuna dedi:

— Ata-babadan bilirik ki, pulun vəfası yoxdu. Çox pulu olanun dərdi də çox olur. Əgər mənim pulum olsa idi, külək mənim də evimin damını yıxardı. Tale baxdı ki, bu iki qonşudan hansına ziyan vurum. Əgər kasiba vursam, o, bu ziyanı haradan ödəyə biləcək? Elə yaxşı budu ki, bu ziyanı varriya vurum. Onun pulu var.

Bunu eşidən varrı qonşu hirsəndi və kasib qonşusuna dedi:

— Görürəm, sənin başın xarabdı.

Bu söhbətdən bir neçə vaxt keşdi. Bir gün kəndə xəbər

yayıldı ki, küçədən gedən iki nəfər uşağın birini it qapıb. Bunu eşidən hər iki qonşu küçəyə çıxdı. Gördülər ki, kasıbin oğluna heç bir şey olmuyib, ancax varrının oğlunu it tutub. Hər iki qonşu evə qayıtdı. Varrı qonşu xeyli xərşdən sora uşağını sağalda bildi.

Bu hadisədən bir neçə vaxt keşdikdən sora varrını ucuz mal alıb, baha satmax üsdündə tutullar.

Uzun sürən haqq-hesabdan sora bütün ev əmlakını almağınan varrı qonşunu həbsdən azad edirlər.

Axşam düşmüdü, birdən bir nəfər adam peşiman halda kasıb qonşunun həyətinə gəlib ev sahibini soruşdu. Kasıb kişinin oğlu onu görən kimi tanıdı. Bu onların varrı qonşusu idi. O birbaş evə gəldi. Xeyli söhbətdən sora qonşu kasıb qonşusuna dedi:

— Doğurdan da pulun vəfası yuxdu, onun ancax bələsi var. Bu vaxda kimi çoxlu pul qazanmax üçün keçirdiyim o günnərə hayfislanıram. Doğru deyirdin ki, kimin pulu var, xəta da onun üçün olur. İndi mənim qazandığım var-dövlətdən heş bir şey qalmayıb. Bunnan sora mən də sənin kimi, ancax bir günnük xərşdik və salamatdıx arzuluyacam. Xahiş edirəm, səhər evdən çıxanda məni də özünnən apar.

Kasıb qonşu qonşusuna heş bir söz demədi. O, ancax gülümsünərək başını yırğaladı.

Səhər hər iki qonşu söhbət edə-edə evdən çıxdılar.

Bu gün bunnarın hər ikisinin arzusu bir idi. Axşam da hər ikisi bu arzu ilə ailələrinin yanına qayıtdılar.

YUSİF VƏ MƏRCAN

Sizə kimnən xəbər vərsəm yaxşıdı? Kasıb bir Hətəm addı kişidən, onun oğlu Yusifdən. Sora da başqalarıyan tanış olarıx.

Günnərin bir günü Hətəm kişi bərk xəsədələnir. Hətəm özü çox kasıb bir kişi idi. Həm də o, xeyli qocalmış və beli bükülmüşdü. Hətəmin olan-olmaz bir oğlu var idi. Onun da adı Yusif idi. Yusif, balaca olmasına baxmayarak, çox ağıllı idi. Bir gün o, xəstə atasının yanına gəlib dedi:

— Ata, sən də naxoşdadın, heç olmasa, sən işdiyəndə bir təhər dolanardıx. İndi heç şeyə əlacımız yoxdu. Gəl belə bir iş eliyək. Qonşudakı kişini çağırı, olan-olmaz bircə inəyimiz var, qoy onu kəssin, sən ye, sağal, sorasına da Allah kərimidi.

— Yaxşı, qoy sən deyən olsun, — deyə Hətəm kişi razı olur.

Yusif gedib qonşu kişini çağırır. İnəyi kəsib atası ilə yeməyə başlıyıllar. Bir neçə gün keşdikdən sora Hətəm kişi sağalır. Bir gün Hətəm oğluna deyir:

— Oğlum Yusif, görürsən ki, mən qocalmışam, kasıblıx da bizdən əl çəkmir. Tək mən işdəməynən bir şey çıxmaz. Gəl elə bu günnən sən də mənnən işdə, heç olmasa, bir az, yaxşı dolanax. Bir də axı sənin on altı yaşıñ tamam olub, işdiyə bilərsən.

— Yox, ata. Mən hələ işdiyə bilmərəm, — deyə Yusif cavab verir.

— Bəs mən sənin sözünə baxdım, inəyimizi kəsdik, indi sən də atanın sözünə bax, get bacardığın bir işin qulpundan yapış, yavaş-yavaş işdə, yoxsa tənbəl olarsan.

— Mən hələ balacayam, indi sən işdiyib oğlunu saxla, sora mən işdiyərəm.

— Onda tez ol, çıx get. Mənim sən adda oğlum yoxdu, — deyə Hətəm kişi oğlu Yusifi evdən qovur.

Çarəsiz qalmış Yusif, köhnə və yırtıx pencəyini götürüb, atasının evinnən çıxıb gedir. Bir az getdikdən sora bir kəndə çatır. Çox yerdə iş axtarır, çox qapılar döyürlər, ancax heç kəs onu nə işə götürür, nə də ki, qonax saxlıyır. Yusif çarəsiz qalıb gecələr yaxında olan bir meşədə yatır.

Bir gün gənə də Yusif kəndə gələrkən yolda bir qariya rast gəlir. Qarı bağdan gəlmiş, çör-çöp yiğib evinə aparırmış. Yusif qarının yanına gəlir və öz-özünə deyir: – Bu ki, bizim kənddəki qarısı. Adı da Əminədi. O burda neyniyir. Bu çör-çöpü hara aparır.

Yusif qariya çatıb deyir ki, Əminə qarı, ver yükünü aparım. Əminə qarı başını qaldırıb, oğlana baxıb təəccüblənir ki, bu yad oğlan mənim adımı hardan bilir?

Yusif görür ki, bu onların kəndindəki Əminə qarı deyil, ancax elə, sən demə, bunun da adı Əminədi. Özünü itirmiyib, heç bir şey olmamış kimi qarının şələsini ondan alıb birbaş kəndə gəlir. Evə gəlib çatdixdan sora qarı soruşur:

– Ay oğul, sən kimsən, nəcisin? Məni hardan tanıyırsan?

Hazır cavab Yusif qariya deyir:

– Heç bu kənddə səni tanımiyan var? Nəyinki kənddə, hətta ətraf kənddərdə də Əminə qarı öz ürəyiaçıxlığı, xoş dili ilə məshhurdur.

Bu sözdər qarının çox xoşuna gəlir. Qarı Yusifin kim olduğunu soruşduxdan sora məsləhət verir ki, o, burda qalsın və qariya xırda işdərdə kömək eləsin. Hətta yaxşı işdəsə, qarı ona gündə bir abbası pul da verər. Yusif razılaşır. Beləliynən, qarı ilə Yusif tanış olur.

Qarı Yusifi evinə çağırır. Yusif içəri girən kimi görür ki, evin bir küncündə samavar çizildiyir, o biri küncündə isə iki qız oturub corap toxuyur. Bu qızların birinin adı Mərcan, o birinin adı isə Səlimə idi. Mərcan addı qız o qədər gözəl idi ki, yemə-işmə, gecə-gündüz buna bax. Qızın yanaxları ipək kimi yanındı. Mərcan nə qədər gözəl idisə, Səlimə bir o qədər kifir

idi. Hələ birinci baxışda Yusif Mərcana vurulur və qət edir ki, necə olur-olsun, o Mərcannan gələcəkdə evlənəcək. Bu yolda öldü var, döndü yoxdu. Hətta Əminə qarı onu döysə də, söysə də, gənə dözüb burdan getmiyəcək.

Surfa açılır, Yusif çay içir, çörək yeyir. Ancax gözünü Mərcandan çəkmir. Bunu başa düşən Mərcan hər dəfə Yusifi görəndə rəng alıb, rəng verir. Beləliynən, Yusif burada qalır, qaldığı vaxtda öyrənir ki, Mərcan Əminə qarının ögey, Səlimə isə doğma qızıdır.

Bir gün şah öz vəzir, vəkili ilə gəzməyə çıxıbmış. Şah həmişə gəzməyə çıxanda tacını çıxardıb sadə geyimdə gəzərmış.

Şah meşənin gözəl yerində dincəlmək isdiyir. O, hamidan ayrılb, göy çəmənlik bir yerdə yatıb yuxuya gedir.

İndi sənə Yusifdən deyim. Yusif adəti üzrə meşiyə oduna gedibmiş. O, odunnan şələ bağlıyb dalına götürüb birbaş evə yollanır. Yolda onun qabağına qara bir ilan çıxır. Yusif ilanı görüb tez şələsini dalınının atır və ilanın dalınca gedir. Yusifdən qorxan və həm də insannan acığı gələn ilan birbaş paccahın yatdığını ağacın dibinə gəlir. Yusif burda ilana çatıb onu öldürür. Bu vaxt şah ayılıb qəzəblənir və Yusifi yanına çağırır. Onun nəyə görə bura gələrək şahı narahat etdiyini soruşur. Yusif deyir:

– Ey qoca, yol ilə gəlirdim, gördüm ki, sizin başınızın üsdündəki ağacın budağının bir ilan sallanıb. O sizi sancımax isdiyirdi ki, mən tez gəlib oni öldürdüm.

Şah oğlanın bu işinən çox razı qalır və onnan soruşur ki, bu yaxşılığın əvəzində onnan nə isdiyir. Oğlan dinmir, şah isə deyir ki, qorxma, de, mən mömin bir kişiyəm, nə isdəsən sənə verə bilərəm.

Oğlan çox fikirrəşmiyib deyir:

– Mən şahlıx isdiyirəm. Sən mənə şahlıx qisməti yaza bilərsənmi?

Çarəsiz qalan şah deyir:

– Mən sənə şahlıx verərəm, ancax qorxuram ki, sora məni bəyənmiyəsən və məni yaddan çıxardasan.

– Əgər mən səni isdəməsəydim, bəs niyə səni ilandan xilas elədim, — deyə Yusif cavab verir.

Şah vəzir-vəkilini yanına çağırur. Faytonnar qoşulur, şah Yusifnən bir yerdə saraya gəlir və özünün şah olduğunu Yusifə bildirir. Sora sözümüz sözdü deyib, öz tacını onun başına qoyub, deyir:

– Mən artıq qocalmışam, onsuz da bu gün-sabah öləcəm. Nə də oğlum yoxdu. Sən mənə bu günnən sora oğul olarsan.

Beləliynən, Yusif şah olur. Bir neçə vaxt keçənnən sora Yusif şah əmir verir ki, əyalətdə olan bütün qızdar sarayın qabağına yiğilsin.

Bu xəbəri eşidən camahat öz qızdarını yaxşı geydirib meydana gətirillər. Meydandaki bütün qızdara baxan Yusif şah heç kəsi bəyənmir. Baxır ki, bu qızdar hamısı Mərcanın kəsilib atılan bir dırnağına dəyməz.

Əminə qarının öz qızı da yaxşı geyimli halda burda idi, ancax Mərcan yoxuydu. Yusif şaha hər şey aydın olur. O, Əminə qarını yanına çağırtdırır və deyir:

– Əgər bir sahata Mərcan mənim yanımda olmasa, özünü ölmüş bilginən.

Qarı çarəsüz qalıb, baş əyir və birbaş evə gedir. Mərcanı götürüb şahın yanına gəlir.

Şah başının tacını çıxardanda, Əminə qarı gözdərinə inanmır. Bu ki, onun nökəri Yusifdi.

Yusif şah iki əmir verir. Birincisi, yeddi gün, yeddi gicə toy çalınsun. İkincisi, onun doğma kəndində yaşıyan Hətəmə adında kasib bir kişini hüzuruna gətirsinnər.

Saray adamnarı işə başlıyıllar. Hətəm kişini də tapıb şahın hüzuruna gətirillər. Şah köhnə pencəyini Hətəmə gösdərərək deyir:

– Ey qoca, bu pencəyi tanıyırsanmı?

– Bəli, şah sağ olsun, — deyə qoca cavab verir.

– Kimindi? — şah soruşur.

– O, mənim bədbəxt oğlumundu?

– Neçin bədbəxt olur?

– Ona görə ki, neçə vaxtdı ki, gedib, heç bir xəbər-ətər yoxdi. Bilmirəm, onun başında nə bəla var.

Şah başından tacını götürür. Qoca gözdərinə inanmır.

– Yusif, oğlum, bu sənsənmi? — deyə şahı qucaxlıyır.

Ata-oğul burda görüşüllər. Mərcanı gətirillər, toy qurtarır. Şən həyat başdırıyr. Onnar öz arzularına çatıllar. Hamı öz arzusuna çatsın.

QOCA İLƏ QARININ NAĞILI

Biri vardı, biri yoxdu, bir qoca kənddi var idi, bir də onun qarısı. Onnarın övladı yox idi.

Bir gün qarı qocasına dedi:

– Ay kişi, çörəyimiz qutarib, satmax üçün çırpı lazımdır.

Qoca balta, sicim götürüb yola düşdü. Az getdi, üz getdi, dərə, təpə, düz getdi, bir gündə iynə yarımla yol getdi. Yolda bir oğlana rast gəldi. Oğlan salam verdi. Qoca salamını aldı. Oğlan dedi:

– Qoca, kimin var, kimin yox.

Qoca dedi:

– Bir mənəm, bir qarım, bir də Allahımız.

Oğlan dedi:

– Allahına şükür elə ki, sənin yenə də qarın var. Mənim heş kəsim yoxdu. Qoca oğlanı oğulluğa götürdü. Oğlana dedi ki, bir şələ odun götürək, sora gedək. Meşiyə gedəndə onnar görüllər ki, yolun qıraqında çoxlu adam yığılıb.

– Dədə, – deyə oğlan səsləndi.

– Bəli, oğul.

– Gəl, bu adamnardan soruşax görək, niyə toplaşıblar.

– Çıxax gedək, oğul, – qoca dilləndi.

– Xeyr, dədə, bir şey öyrənim, sora.

Oğlan adamnara yaxınlaşıb soruşdu ki, nə olub? Oğlana dedilər ki, bu ölkənin paccahının anadangəlmə lal bir qızı var, çox həkimnər gəlib, ancaq sağalda bilmiyiblər. Paccah da boyunnarını vurdurub.

Oğlan dedi ki, mən qızı sağaldaram. Paccaha xəbər verdilər ki, bir oğlan gəlib, qızını danışdımax isdiyir. Paccah razılıx verdi.

Burdan qırx kilometr kənardı bir qala var idi. Qız həmin qalada yaşıyirdi. Qara Vəzir də onun yanında olurdu. Oğlan gedir qalıya. Qapıdan girən kimi deyir:

“– Salaməleyküm, Qara Vəzir.

– Əleyküməsalam, oğlan.

Oğlan deyir:

– Qara Vəzir, sənin yanına şərə gəlmişəm.

Otaq pərdə ilə iki hissəyə bölünmüşdü. Qara Vəzir sağ tərəfdə, qız isə sol tərəfdə oturardı.

Oğlan başdiyir danışmağa:

– Qara Vəzir, dörd yoldaş olur: zərgər, dülər, dərzi, bir də molla. Axşam olur. Onnar belə məsləhət görülər ki, gecələr onnardan biri ocağa qaroval çəksin, o birisilər yatsınlar. Püşk atıllar. Çöp birinci dəfə dülər düşür. Hərə iki saat durmali idi. Dülər görür ki, yuxusu gəlir. Gedib bir ağaş budağı qırıb gətirir. Gözəl bir qız figurası qayırır. Vaxt tamamlanır. Dülər dərzini durğuzur.

Dərzi qaroval çəkəndə görür ki, qarşıda bir qız heykəl kimi dayanıb. O elə başa düşür ki, qız utandığının ona yaxınlaşdırır. Buna görə də dərzi qəşəng bir paltar tikib qızı geyindirir. Bir də görür, vaxtı qurtarır. O da gedib zərgəri durğuzur.

Zərgər gəlir ocax qıraqına, o yan-bu yana baxır, görür ki, qənşərində bir kalağay yellənir. Zərgər elə başa düşür ki, bu, qadın xeylağıdır, ocağa yaxınlaşmağa utanır. Deyir, ay bacı, yaxına gəl, biz də yol adamıq. Görür, heç tərpənmir. Durub yavaşça gedir həmin qadının yanına. Qolunnan tutub çekir, heykəl yixılır. Zərgər yalnız bu zaman onun heykəl olduğunu başa düşür. O qızı zər şeyləri ilə bəzəyir. Baxıb görür ki, vaxtı qurtarır. Mollanı durğuzur.

Deyillər, molla nəfsi iti adammış. Pişik kəsəyənin üstünə cuman kimi, molla da qızın yanına gəlib onu qucaxlıyır. Heykəl yixılır onun üstünə. Molla deyir, vay aman, indi buna nəfəs vermək lazımdı.

Molla iki rükət namaz qılıb Allaha yalvarır: "Allah, sən bu qıza nəfəs ver".

Səhər açılır, qıza nəfəs gəlir. Qız başdiyir kişilərin yanında gəzməyə. Qızdan ötrü yoldaşların arasına mübahisə düşür. Dülər deyir, qız mənimdi, çünki mən yaratmışam.

Dərzi deyir, yox, mənimdi, paltarını mən tikmişəm. Zərgər deyir, əslində mənə çatmalıdı, bəzək şeylərini mən düzəltmişəm. Molla deyir, madam ki, nəfəsi mən vermişəm, deməli, qız da mənim olmalıdır.

Oğlan əhvalatı danişib qurtarannan sora Qara Vəzirdən soruşur: "Vəzir, qız kimindi?".

Qara Vəzir deyir:

– Qız mollanındı.

Lal qız dillənir:

– Dilin qurusun, Qara vəzir, qız molanın niyə olur, dülğərində.

Qara Vəzir lal qızın dilinin açıldığını görüb, tez qaçır paccahın yanına ki, paccah sağ olsun, qızını danişdirdi.

Paccah buna inanmır. Deyir, yəqin Qara Vəzirə rüşvət veriblər ki, desin qızı danişdirdilər.

Oğlan deyir:

– Paccah özü onun şahidi olsa, inanarmı?

Paccah razılaşır. Oğlan deyir:

– Gedək qızın yanına, qapını açax, mən də girim içəri, sən də. Ancax sənin gəldiyini qız hiss etməməlidə.

Təzədən gedillər qıznan Qara vəzir olan qalıya. Qapını açıllar. Paccah içəri girib gizləndi. Oğlan deyir:

– Qara Vəzir, salaməleyküm.

– Əleyküməsalam, oğlan.

Oğlan deyir:

– Qara Vəzir, yanına şərə gəlmışəm. Eşitmişəm, sən şər kəsən adamsan. Qulax as: bir paccahın üç oğlu vardi. Bunnarın bir əmiqizdəri vardi. Qardaşların üçü də qızı isdiyirmişdər. Burda adət beləymiş: oğlan qızı özü isdiyirmiş, ata-anası getməzmiş. Haman paccahın qardaşı kasib olduğu paccah onu saymazmış. Oğlannar da dədələrinən xəlvət və hər üçü bir-birinnən xəbərsiz bu əmiqizəna elçi düşüllər.

Bir gün böyük qardaş şirni alıb yollandı əmisigilə. Əmisi gördü ki, qardaşı oğlu gəlir, çox sevindi, onunla görüşüb-

öpüşdü. Dedi:

– Qardaşoğlu, xeyir ola.

Oğlan dedi:

– Əmiqizini isdiyirəm.

Kişi sevincək:

– Oğul, verdim, Allah mübarək eləsin, – deyə xeyir-dua verdi.

Ertəsi gün bunnan xəbərsiz o biri qardaş gəldi. Əmisi onunla da görüşənnən sora dedi:

– Oğul, niyə gəlibəsən?

Qardaşoğlu:

– Əmiqizini isdiyirəm, – dedi.

Əmisi:

– Allah mübarək eləsin, oğul.

O birisi gün ən kiçik qardaş gəldi. Əmisi ona da xoşgəldin elədi. Dedi:

– Oğul, nə yaxşı gəlibəsən?

Qardaşoğlu:

– Əmiqizini isdiyirəm.

Əmisi:

– Oğul, dayan. Qoy anasının soruşum.

Kişi əhvalatı arvadına danişdi. Arvadı dedi:

– Ay kişi, bizim bir qızımız var. Sənin qardaşın paccahdı, qızı hansı oğluna lazım bilsə, ver getsin.

Əmisi gəlib kiçik qardaşa da dedi:

– Allah mübarək eləsin.

Bu kənddə bir küpəgirən qarı vardi. Qarı tez tərpəndi paccahın yanına və dedi:

– Evin yixılsın, paccah, sənin qardaşın bir qızını üç qardaşa – sənin oğlannarının üçünə də veribdi.

Paccah bunu eşidən kimi oğlannarını bir-bir yanına çarıqlırdı. Əvvəlcə böyük qardaş gəldi. Paccah onnan soruşdu:

– Oğul, əmiqizini isdiyibəsənmi?

– İsdəmişəm.

– Nə deyib?
– Deyib Allah xeyir versin.
Sora ortancıl qardaş gəlir. Ata:
– Əminnən qızını isdiyibsənmi?

Oğul:
– İsdəmişəm.
Ata:
– Nə deyib?
Oğul:
– Deyib Allah xeyir versin.
Nobat kiçik qardaşa çatdı. Ata:
– Əmindən qızını isdiyibsənmi?

Oğul:
– İsdəmişəm.
Ata:
– Nə deyib?
Oğul:

– Deyib Allah xeyir versin.
Axşam olanda paccah öz arvadı ilə məsləhətdəşdi.
Səhər paccah oğullarını çağırtdırıb dedi:
– Sizi altı illik səfərə göndərirəm. Bu səfərdən hansınız oxuyub bilikli olsanız, qızı ona verəcəyəm. Oğlannar atanaları ilə görüşüb ayrıldılar.

Az getdilər, üz getdilər, dərə, təpə, düz getdilər, bir gündə iynə yarım yol getdilər. Gəlib üç yoluñ ayrıcına çatdır.

Birinci yol: gedər – gəlməz.

İkinci yol: gedər – tez gələr.

Üçüncü yol: gedər – gec gələr.

Qardaşdar dedilər:

– Böyük qardaş, ikinci yol sənində.

Ortancıl qardaş üçüncü yolla, kiçik qardaş isə birinci yolla getməli oldular. Hər üç qardaş görüşüb-öpüşüb yola düşdülər. Böyük qardaş gəlib bir vilayətə çatdı. Kənddə soruşdu:

– Burda ən bilikli adam kimdi?

Dedilər ki, burada bir molla var, yerin yeddi qat altını da bilir, yeddi qat üstünü də.

Oğlan molların yanına getdi. Dedi:
– Molla, cəlmişəm bildiklərini mənə də öyrədəsən.

Mola dedi:
– Oğul, altı ildə o bilikdən sənə nə öyrədim? Mən on iki il oxumuşam. Altı ildə nə bacarsan, onu da öyrənərsən.

İndi sizə xəbər verim ortancıl qardaşdan. Bəli, ortancıl qardaş bir vilayətə çatdı. Soruşdu:

– Burada bilikli adam kimdi?
Dedilər:
– Bir həkim var, ölen adəmin yanına iki saat əvvəl çatıb, dərman versə, dirildər.

Oğlan həkimə dedi:
– Bu bilikdən mənə də öyrət.

Həkim dedi:
– Oğul, mən bu biliyi on iki ildə öyrənmişəm. Altı ildə nə öyrədə bilərəm? Nə bacarsan, onu da öyrənərsən.

Oğlan burda qaldı.
İndi sizə kimdən xəbər verim? Balaca qardaşdan. Kiçik qardaş yoluñan gedərkən bir adama rast gəlir. O, oğlana deyir:

– Oğul, hara gedirsən? Bu gördüğün təpənin arxası divlər məkanıdı, səni parçalayıb yeyərlər. Oğul, sən ki mənim sözümə baxmırısan, al bu yay-oxu, lazımin olar.

Oğlan təpədən keçdi, gördü ki, yoluñ kənarında üç div durub. Adam yol qırığında it görəndə yoldan kənar keçir, nəinki div ola. Oğlan da yoldan kənar keçərkən div dedi:

– Ay insan, bura gəl.
Oğlan gəlmədi. Divin biri oğlanı götürüb qabağına qoydu və dedi:

– Bizdən qorxma. Biz iri olsaq da, ağlımız yoxdu. İnsan xırda olsa da, ağlı yoxdu. Biz yeddi qardaş idik. Dördünü parçalayıb yemişik.

Oğlan soruşdu:

– Nə səbəbə?

Div:

– Bizim böləsi şeylərimiz var.

Oğlan:

– Nədir o böləsi şeylər?

Div:

– Biri Süleyman peyğəmbərin xəlcəsi. Biri Süleyman
peyğəmbərin əsası. Biri də Süleyman peyğəmbərin fəsi.

Oğlan:

– Onnarnın nə kimi hünəri var?

Div:

– İki dəfə namaz qılıb desən ki, ya Süleyman peyğəmbərin xəlcəsi, səni filan yerdə istəyirəm. O dəqiqə hazır olur. Ya Süleyman peyğəmbərin əsasını dənizə vursan, oradan yol salar. Ya Süleyman peyğəmbərin fəsinə nə doldurub boşaltsan qızıla dönəcək. Bir də gözə görünməz olarsan.

Oğlan deyir:

– İndi mən bələnə razı olarsınızmı?

Divlər razılaşır. Oğlan deyir:

– Bu yay-oxu görürsünüz? Mən onu çəkib üç tərəfə atacağam. Hansı gedib oxu alıb tez gəlsə, yay-oxu ona verəcəm.

Divlər razı oldular. Oğlan yayı çəkib, oxun birini qərbə, birini cənuba, birini isə şərqə atdı. Divlər getdi oxların dalınca. Oğlan xəlcəni, əsanı və fəsi götürüb qaçdı su qırağına. İki dəfə namaz qılıb xəlcəni aldı və dedi:

– Qardaşdar ayrılan üç yoluñ ayırcında isdiyirəm.

Üç yoluñ ayıricısında düşdü. Gördü ki, darixir. Dedi:

– Qırx mərtəbəli evlər isdiyirəm.

Evlər hazır oldu. İçində gülü, bülbülü, sünbüülü, nərgizi. Oğlan girdi, evdə hərləndi, qardaşların yolunu gözdədi. Bir də gördü ki, böyük qardaş gəlir, əlində də bir kitab. Gəlib çatanda çıxdı qabağına. Dedi:

– Xoş gəlib, səfa gətirmisən.

Sorakı gün böyük qardaşnan kiçik qardaş gördülər ki, budu ortancıl qardaş gəlir, əlində də çanta. Üç qardaş görüşüb öpüşənnən sora bir-birindən soruştular:

– Nə öyrənib gelmişən?

Böyük qardaş dedi:

– Mollalıq.

Ortancıl qardaş dedi:

– Həkimlik.

Kiçik qardaş dedi:

– Açı kitabı, bax Gör, atadan, anadan, əmiqizindən nə xəbər.

Molla qardaş kitabı açdı, ağlamağa başdadı. Dedi:

– Əmiqizi xəstədir, can verir.

Həkim qardaş dedi:

– Mən çatsayıdım, dərman verib dirildərdim.

Kiçik qardaş dedi:

– Gedin su qırağına.

İki rükət namaz qıldı. Bunnan sora o, xəlcəni açdı. Xalçaya minməzdən əvvəl əsanı aldı əlinə, evlərə vurdur. Evlər yox oldu. Xəlçiye mindilər. Kiçik qardaş dedi yumun gözdərinizi. Sora söylədi:

– Ya Süleyman peyğəmbərin xəlcəsi, düz əmimin qapısına isdiyirəm.

Gözünü açanda gördü ki, əmisigilin qapısındadı. Kiçik qardaş dedi:

– Həkim qardaş, çıx yuxarı.

Həkim qardaş çıxdı yuxarı. Dərman verən kimi qız asqırıb durdu.

Qızın üstündə qardaşlar arasında mübahisə düşdü.

Molla qardaş dedi:

– Qız mənimdi.

Həkim qardaş dedi:

– Dərman verib mən diriltmişəm, qız mənimdi.

Kiçik qardaş dedi:

– Mənimdi, çünki altı aylıq yolu bir göz qırpmında gətirmişəm.

Nağılı danışan oğlan Qara Vəzirdən soruşdu:

– İndi de görək, Qara Vəzir, qız kimindi?

Qara Vəzir deyir ki, dərman verib dirildənin.

Onda lal qız deyir:

– Dilin qurusun, Qara Vəzir. Qız altı aylıq yolu göz qırpmında gətirənində.

Paccaha dedilər ki, öz qulağınnan eşitdinmi? Dur gedək.

Paccah, lal qız, Qara Vəzir gəldilər kəndə. Paccah oğlana qırx qatır qızıl və qızını verdi. Cünki oğlan onun qızını saqlamışdı. Qızı qatırın belinə mindirib, gəlib qocanı da götürüb, yola düşdülər. Bir-birinə rast gəldikləri yerə çatanda oğlan dedi:

– Mənnən sənin ata-oğul olmağımız bura kimiydi. İndi ayrılmalıyıx. Ata, iyirmi qatır qızıl sənin, qalanı mənim. Dəhrəni isdiyirsən, sicimi?

Qoca dedi:

– Sicimi hardan olsa taparam, dəhrəni isdiyirəm.

Oğlan dedi:

– Raziyam, indi isə, dədə, tut qızın qolunnan.

Böləciyəm.

Qoca dedi:

– Yox, oğul, sən cavansan, qız da. Götür qızı, apar.

Oğlan etiraz elədi:

– Yox, bölünəcək.

Qoca tutdu qızın qolunnan. Oğlan dəhrəni qaldırdı. Qızın alnından vurmaq isdiyəndə qızın ağızının bir qızıl ilan düşdü. Oğlan tez ilanı öldürdü. İlani doğruyan kimi qoca bir cavan oğlan oldu. Oğlan isə yox oldu. Qız dedi:

– Qoca hanı?

Qoca dedi:

– Oğlan hanı?

Bir sahat cəng aparannan sora yola düşdülər. Onnar getməkdə olsunnar, indi də yox olan oğlannan danışaq. Oğlan uçub gəlib düşdü qocanın evinin qabağına. Gördü ki, qarı o yan-bu yana firranır.

Qarı soruşdu:

– Oğlan, mənim qocamı görməmisən?

Oğlan dedi:

– Görmüşəm, gəlir.

Oğlan cibinnən bir xurma çıxardıb qariya verdi. Qarı xurmanı yeyən kimi on beş yaşında qız oldu. Bir xurmanı da ağızında çeyniyib üfürdü. Bu vaxt o yerdə qırx mərtəbəli ev peyda oldu. Oğlan uçub getdi. İki sahatdan sora qocaynan qız gəlib çıxdı. Qoca gördü ki, həyətdə gəzişən onun qarısıdı, ancax cavandı. Qarı da gördü ki, gələn qocasıdı, ancax cavandı.

Bunnar gəlib evlərinə çatan kimi qoca toy eliyib hər iki qıznan evləndi. Nəvəli-nəticəli olub yaşadı.

TAPDIX

Biri varmış, biri yoxmuş, bir qarı varmış. Bu qarının gözünün ağı-qarası, aman-zaman Tapdix addı bir oğlu varmış. Bunnar o qədər kasıv idilər ki, quru çörəyə pulları çatmirdi. Çox çətinlihlə dolanırdılar. Tapdix çox fikirrəş-dikdən sora qərara alır ki, başqa yerə işləməyə getsin. Anasının və arvadını allaha tapşırıb yola düşür. Çox yerdə olur, ancaq heş yerdə iş tapa bilmir. Nəhayət, dənizin o tayına keçir. Axtara-axtara bir bağbanın yanına gəlir. Başına gə-lənnəri kişiyə danışır. Bağbanın oğlana yazılışı gəlir. Tapdığının öz yanında işə götürür. Beləliklə, Tapdix düz yeddi il işləyir. Yeddi ilin tamamında bağban Tapdığa zəhmət haqqı bir nar çubuğu verir. Bağban görür oğlan çox fikirrəşir. Tapdığa deyir:

– Oğlum, qorxma, bu nar çubuğu səni bütün arzularına çatdıracaq. Çubuğu apararsan evin arxasında basdırarsan. Elə üstünə gün düşsün. Üç günə böyük ağaç olacaq. Üç günə çıçəhliyəjəh, elə bar verəjək ki, satıb özünə dolanışq düzaldərsən. Tapdix könülsüz halda çubuğu həbəsinə qoyub yola düzəldi. Tapdix çox əzab-əziyyətlə gəlib evə çatdı. Evdəkilər bu yeddi ildə olmazın əzablarını çəkmişdilər. İndi sevinjlə heybəni açanda gördülər ki, içində bir nar çubuğu var. Özgə heş nə yoxdur. Qarı dərindən köksünü ötürüb soruşdu:

– A bala, elə bu yeddi ildə qazanjin bu nar çubuğu olub?

Tapdix bağbanın tapşırığını evdəkilərə danışdı. Bunnar ümüdlə nar çubuğunu evin arxasında basdırıldılar. Səhər duranda gördülər ki, doğurdan da nar çubuğu xeyli boy atıb. Bağbanın sözünün doğruluğuna inandılar. Nəhayət, onunju gün nar ağaçının başı yetkin narla dolu idi. Oğlan tez-tez narları aparıb bazaarda satır. Beləliklə, Tapdix özünə yaxşı gün güzəran, ev-eşik düzəldti. Gün-güzaranını get-

gedə daha da yaxşılaşdırırırdı. Bu kənddə bir paxıl mola var idi. Tapdix bazara gəldihjə bu molla onu izləyirmiş. Fikirrəşir ki, bu qədər narı hardan alır. Dözə bilmiyib bir gün Tapdığa yaxınlaşır və deyir:

– Sən bu qədər narı hardan alırsan?

Tapdix javab verir ki, başqa yerdən alıram. Mənim qapımda nar ağaçının yoxdur. Tapdix evdə arvadına tapşırı-mdı ki, bağlarında nar ağaçının olduğunu heş kimə deməsin. Molla oğlana inanmır. Nə qədər deyir başqa yerdən gətirmişəm, molla əl çəhmir. Axırda Molla Tapdixla mərj gəlir. Axundi, qazını çağırırlar. Nar ağaçının qapında olmasa, mən o mülkün qiymətini sənə verəjəyəm. Tapdix razılaşır. Tapdix evdə dönə-dönə tapşırımsıdı. Ona görə də arxayı id. Tapdix bazarda qaldı, molla getdi oğlanın evinə. Molla gedib gördü ki, oğlanın arvadı uşaqa yeməh verir. Molla deyir:

– Ay baji, yoldaşın tapşırıdı ki, bazar yaxşıdır, bir az nar dərib versin.

Arvad dedi:

– Mənim əlim boş deyil, al heybəni keç evin dalına özün dər.

Mollaya da elə bu lazım idi. Xeyli nar dərib özünü bazaara salır. Tapdix görür ki, iş-işdən keçib razılaşır. Tapdığın ev-esiyi, arvad-uşağı əlindən çıxmışdı. Tapdix tutduğu işdən çox peşman olmuşdur. Fikirrəşir ki, gedim qurban olduğum allahın yanına. Görüm mənə bir tikə çörəh vermişdi, niyə aldı. Bu fikirlə yola düzəldi. Xeyli yol gedəndən sora bir əkinçiyyə rast gəldi.

Əkinçi soruşdu:

– Qardaş, hara gedirsən?

Oğlan başına gələnlərin hamısını əkinçiyyə danışır. İndi gedirəm, görüm başıma gələn nə işdi.

Əkinçi dedi:

– Qardaş, neçə vaxtdı bu gördüğün sahəni şumlayı-

ram, bir tərəfi məhsul vermir. Allahi görsən onu da soruştarsan.

Oğlan əkinçidən ayrılib öz yoluna davam edir. Bir xeyli yol gedəndən sora qabağına bir nurani dərviş çıxır. Bu dərviş Tapdığın axtardığı allah iddi. Bəni-adam jildinə girmişdi.

– Bala, hara gedirsən?

Tapdix başına gələnlərin hamisini dərvişə də danışdı. Dərviş dedi:

– Sən evinə qayıt, mollaynan mərjə gir. De ki, sabah gün günbatannan doğajaq. Gündoğandan da batajaq.

Tapdix əkinçinin arzusunu da soruşur. Dərviş deyir:

– Məhsul verməyən yerin altında xəzinə var, çıxartsın, məhsul bol olajaq.

Tapdix razılığını bildirib geri qayıtdı. Əkinçinin yanına gəlib dərvişin sözünü ona çatdırıldı. Əkinçi bir xeyli qazandan sora gördü ki, doğrudan da burda xəzinə varmış. Əkinçi oğlana, dərvişə minnətdarlığını bildirdi. Tapdix yenə yoluna davam elədi. Gəlib bazara çatdı. Mollanın yanına gəldi. Mən səninlə yenə də mərjə girmək istiyirəm. Öz mülkümü qaytarmaq üçün. Bunu deyib axundu, qazını çağırıldı.

Molla Tapdixdan soruştu:

– Nədən mərj gəlirsən?

Tapdix dedi:

– Sabah gün günbatandan doğajaq, gündoğandan batajaq.

Hamı Tapdığın dəli olduğunu fikirrəşdi. Gejəni yatdılardı. Səhər gün çıxmazdan əvvəl bazara toplaşırlar, günün çıxmasını gözlədilər. Doğrudanda Tapdığın sözü düz oldu. Gün günbatandan doğdu, gündoğandan da batdı. Molla çox peşman oldu. Oğlansa təzədən öz mülkünə, arvad-uşağına sahib durdu. Yenə də əvvəlki kimi gün-güzəran keçirməyə başladı.

Fırıldaxçı mollanınsa öz pisliyi özünə qaldı.

AĞILLI ŞAH QIZI

Biri variydi, biri yoxuydu, keşmiş zamannarda bir padşah variydi. Bu padşah yaxşı ovçuydu. Gündərin bir günü padşah ovdan qayıdır gələndə bir yumurtanı qızının başına qoyub kamanın yayını çəkib oxu atdı. Yumurtanı vurub sindirdi. Padşah qızından soruştı:

– Hə, necədi? Mən yaxşı atıram ya yox?

Qız dedi:

– Ata, çoxda öyünmə. Bu heş də böyük hünər deyil, vərdişdi.

Padşahın qızına qəzəbi tutdu. Vəzirinə dedi:

– Apar qızımı öldür.

Vəzir padşahın qızını meşəyə apardı, öldürməyib orada qoyub geri qayıtdı. Geri qayıdır padşaha dedi:

– Padşah sağ olsun, əmriniz yerinə yetdi, qızı öldürdüüm.

Bunnar burda qalmaqdə olsunnar, görəh qızın başına nə gəldi. Qız meşədə gəzib dolaşdı. Bir gün bir covana rast gəldi. Covan xəvər aldı:

– Ay qız, hara gedirsən?

Qız dedi:

– Mənim heş kəsim yoxdu, təkəm, nə olar, götür məni qızlığa bir yerdə yaşıyaq.

Covan razılaşıb dedi:

– Yaxşı, götürərəm, mənim uşağım yoxdu. Sən də olarsan mənim qızım.

Onnar gəldilər covanın evinə. Axşam yeməyini yeyəndən sora yerlərinə girib yatdılardı. Səhər qız yuxudan durdu. Hörüklerinin arasından mirvariləri çıxarıb verdi covana və dedi:

– Daha qoyun otarmağa getmə. Apar bu mirvarini sat, hər nə lazımdısa al gətir, üst-baş da al, yeməh-içməh də.

Qız necə demişdə də covan da elə elədi. Ertəsi günü qız covana dedi:

– Gel gedək gəzək.

Birlihdə gəzməyə getdilər. Gəzə-gəzə gəlib çıxdılar dağın ətəyinə. Bura çox gözəl idi. Yerdən su fəvvərə vururdu. Qız dedi:

– Get padşahın yanına, ondan xahiş elə bu yeri sənə satsın.

Çovan durub gəldi padşahın yanına, ondan xahiş eliyib dedi:

– Ey padşah, dağın ətəyindəki bir parça yeri mənə sat.

Padşah gördü ki, çovan onun yanına xahişə gəlib, ancaq bu yeri almaq üçün onda pul nə gəzir?

Padşah dedi:

– Götür, o sahə sənin olsun. Mənə pul gərəh deyil.

Çovan qayıtdı evinə, qızə dedi:

– Padşah o sahəni bizə bağışدادı.

Qız ikinci mirvari dənəsini çovana verib dedi:

– Apar bunu tacirə ver, ona de ki, bunun əvəzində burada qırx mərtəbəli bir imarət tikdirsin.

Tacir razı oldu. Elə ki, qırx mərtəbəli imarət tikilib hazır oldu, qız da çovana dedi:

– Ata, dur get bazara. Təzə doğmuş bir inəh al gətir.

Çovan bazara yollandı. Təzə doğmuş bir inəh alıb gətirdi. Qız inəyin balasını öz yanına, yuxarı mərtəbəyə qaldırdı. Hər gün üç dəfə qız buzovu qucağına alıb aşağı düşürdü. Aşağıda qız inəyi sağib, buzovu əmizdirib, qucağına götürüb qaldırırdı yuxarı. Bu minvalla düz üç il qız buzovu yuxarıdan aşağı, aşağıdan yuxarıya qaldırıb düşürdü. İndi daha buzov yekəlib öküz olmuşdu.

Günnərin bir günü padşah meşəyə ova çıxmışdı. Qız çovana dedi:

– Ata, bu gün padşah meşəyə ova çıxb. Get onun yanına de ki, padşah, bu gün axşam mənim qonağımsan.

Çovan padşaha yaxınlaşdırıb dedi:

– Ey mərhəmətli padşah, lütf edin bu gün axşam mənə

qonaq olun.

Padşah razılıq verdi. Axşam durub gəldi çovanın evinə. Qız ləziz yeməhlər hazırlayıb qoymuşdu. Özü isə inəyi sağmağa getmişdi. Qız öküzü qucağına alıb aşağı düşdü. İnəyi sağib qurtanannan sora yekə öküzü qucağına alıb qaldırdı yuxarı.

Padşah dedi:

– Çovan, bu nə qəribə işdi? Mənə qızın barədə bir az danış görüm.

Qız bu sözü eşidib padşaha dedi:

– Ey yerin-göyün qibləgahı, burada heş bir qəribəlik yoxdu. Bu bir vərdişdi. Padşah bu sözü eşidən kimi ağladı. Yadına saldı ki, onun qızı da bir vaxt eyniylə belə bir söz demişdi, o isə günahsız qızı öldürmüştü. Padşah göz yaşlarını saxlıya bilmirdi.

Qız padşahdan soruşdu:

– Niyə ağlıyırsan?

Padşah başına gələnləri ona danışdı.

Qız soruşdu:

– Padşah, sənin qızınızı öldürən indi sağdımı?

Padşah dedi:

– Sağdı.

Qız dedi:

– Çağır onu bura.

Padşah adamlarını vəzirin dalınca göndərdi, vəzir gəlib çıxdı. Padşah soruşdu:

– Vəzir, düzünü de görün sən o vax mənim qızımı öldürmüştün mü?

Vəzir dedi:

– Ey padşahım, bir qaşıq qanı mənə çox görmürsənsə, deyim.

Padşah dedi:

– Görmürəm.

Vəzir etiraf edib dedi:

– Mən sənin qızını öldürməmişəm, padşahım.
Qız dedi:
– Padşahım, əgər mən indi sənin qızını gətirib gəlsəm,
söz verirsinizmi ki, onu cəzalandırmayacaqsınız?

Padşah dedi:
– Söz verirəm.

Qız başındakı örtüyü aşdı. Atası qızını tanıdı, çox sevindi. Padşah qızına dedi:

– Hə, sən məndən ağıllı çıxdın, qızım.

Padşah öz qızını vəzirə verdi. Yeddi gün yeddi gecə toy çaldırdı. Çovanı isə padşah öz yanına saraya apardı. Mən özüm də o tayda idim. Toyda mənə üç alma verdilər, biri mənim, biri nağıla qulaq asannarın, biri də bacadan baxıb istəmirəm deyənnərin.

KASIV MƏHƏMMƏDLƏ AĞILSIZ PƏHLİVANIN NAĞILI

Biri var idi, biri yox idi. Keşmiş zamannarda Məhəmməd adında bir kişi variydi. Məhəmməd çox ağıllı bir adam idi, anjaq çox gücsüz idi. O, çox kasıv idi. Onun heş bir var-dövləti, mal-qarası yox idi. Yalnız bir neçə keçisi var idi. Hər gün Məhəmməd keçilərini otarmağa aparırdı. Arvadı da ona hər gün çöldə yeməyə qatıq verirdi. Məhəmməd otlağa çatan kimi tülübü gəlib çıxardı, quyruğu ilə onu vurub yerə sərərdi, sora da qatığı içib gedərdi. Onun dalınja da janavar gələrdi, daraşardı Məhəmmədin keçilərinin janına, onnarı parçalayıb yeyərdi.

Məhəmmədin qırx keçisi var idi, anjaq bir müddətdən sora jəmisi onun yeddi keçisi qalmışdı, özləri də ajlarından ölüb çöpə dönmüşdülər. Həm də yaxın dağda bir quldur pəhlivan peyda olmuşdu. Günnərin bir günü həmin pəhlivan quldur Məhəmmədin yanına gəlib dedi:

– Məhəmməd, keçilərini mənə ver!

Məhəmməd tərsliyinə salıb dedi:

– Vermərəm.

Pəhlivan dedi:

– İndi ki öz xoşuna vermirsen, onda gəl gücümüzü sınayaq. Kim güclü çıxsa keçilər onun olsun.

Məhəmməd qorxsə da razlıq verdi. Pəhlivan dedi:

– Savah bir yerdə meşəyə girərik. Hərəmiz bir tərəfdən ağajları qırarıq. Görək kim güclüdür?

Məhəmməd razi oldu. O qoxmurdu, hiss eləmişdi ki, pəhlivan güdü olsa da, ağıldan yüngüldü.

Savad pəhlivan çətinlik çəkmədən ağacların hamısını qırıb sindirdi. Məhəmməd də o biri tərəfdən meşəyə girib tək-tək düzülmüş palid ağaclarının yanına gəldi, başdadı onnarı təpəsindən ta köküñə kimi gözdən keçirməyə.

Pəhlivan ona yaxınlaşıb soruşdu:

– Niyə gözünü zilliyib diqqətlə baxırsan?
Məhəmməd də ona belə javab verdi:

– Bu palid ağacı bütün ağajların padşahıdı. Mən əgər onu qırıb töksəm, onda bütün ağajlar məhv olajaq. Belə olanda odun tapmiyajağıq ki, yeməyə bir şey bişirək. Hamımız acıdan tələf olub gedəjəyik.

Pəhlivan qışqırdı.

– Palid ağaçına əl vurma! Bu dəfə mən özümü məğlub hesab edirəm. Yaxşısı budur ki, gəl sabah görüşək, var-gücmüzlə yerə təpik vuraq, hər kəs yeri deşə bilsə, qalib gəlmış hesab olunur.

Belə deyib onnar ayrıldılar. Məhəmməd evə qayıdib arvadına dedi:

– Arvad, qatıq çal, tök dəri kisənin içində.

Arvad ərinin tapşırıqlarına əməl elədi. Savah tezdən Məhəmməd deyilən yerə gəldi, yeri qazıb içində qatıq olan kisəni torpağa basdırıldı. Sora da heş bir şey olmayıbmiş kimi durub pəhlivanın gəlməsini gözlədi. Elə ki, pəhlivan gəlib çıxdı, Məhəmməd dedi:

– Pəhlivan, birinji sən başda.

Pəhlivan yerə bir təpik vurdu, buduna kimi girdi yerin içində. Növbə Məhəmmədə çatdı. O, keçib həmən yerdə dayandı ki, ora qatıq dolu kisəni basdırılmışdı. Ayağı ilə yerə bir təpik vurdu. Kisə partdadı, qatıq ətrafa sıçradı.

Məhəmməd dedi:

– Sən bir təpik vurdum buduna kimi yerə keşdin, mən bir təpik vurdum yerin beynini dağıtdım.

Pəhlivan bu dəfə də özünü məğlub hesab etdi. Çıxbı gedəndə o Məhəmmədi evinə qonaq çağırıldı. Ertəsi günü Məhəmməd pəhlivanın evinə qonaq getdi. Pəhlivan onu yedirtdi, içirtdi, yerini rahatlayıb yatırtdı, özü də fikirrəşdi ki, onu öldürsün. Məhəmməd onun fikrini başa düşdü. Elə ki, pəhlivan yuxuya getdi, o, satıkjə yatağından qalxdı, yerinə isə kötük qoydu. Pəhlivan yuxudan oyandı, dəyənəyi

götürüb kötüyə çırpdı. Öz-özünə dedi: "Hə, axır ki, Məhəmmədin axırına çıxdım" – deyib yenə uzanıb yatdı. Bir qədər keçəndən sora Məhəmməd yerindən durdu. Bir azdan pəhlivan da yerindən durdu. Məhəmmədi sağ görüb qorxdu. O, qonağa yeməh-içməh verəndə soruşdu:

– Rahat yata bildinmi? Yuxuda nə gördün?

Məhəmməd dedi:

– Yaman bərh yatmışdım, yuxu-zad görmədim. Anjaq gecənin bir yarısı hiss elədim ki, ağaqaqadlar məni dişliyir. Bəlkə də dişliyən heş ağaqaqad deyilmiş, milçək imiş.

Pəhlivan mat qaldı, fikirrəşdi: "Bu nə güclüdür! Mən onu dəyənəklə vurmuşam, amma ona elə gəlib ki, milçək dişliyir. Yox, mən bununla bajara bilmərəm". Odur ki, pəhlivan böyük ehtiramla Məhəmmədi evinə yola saldı. Məhəmməd də onu öz evinə qonaq çağırıldı.

Pəhlivan qorxusundan etiraz eləmədi. Məhəmməd gəlib arvadına dedi:

– Savah pəhlivan bizə qonaq gələjək. Sən əvvələ ona çay gətirib verərsən, sora evdən çıxbı ujadan soruşarsan: "Məhəmməd, qonağa hansı ətdən xörək bişirim?" Onda mən deyəjəyəm: "Qazana birinji şirin başını at, ikinji şirin döş hissəsini, əgər bu azlıq eləsə, onda bir parça da budundan kəsərsən".

Pəhlivan Məhəmmədin evinə qonaq gəldi. Ev sahibi onu çaya qonaq elədi. Sora Məhəmmədin arvadı ujadan soruştı:

– Məhəmməd, qonağa hansı ətdən xörək bişirim?

Məhəmməd dedi:

– Qazana birinji şirin başını tök, ikinji şirin döşünü, əgər bu azlıq eləsə, onda budundan da bir parça kəsib atarsan qazana.

Pəhlivan onnarın danışığını eşidəndə yaman qorxdu, yerindən hövlənak qalxıb qaçıdı. Pəhlivan qaçarkən qabağına tülkü ilə janavar çıxdı. Onnan soruştular:

– Kimnən belə qorxub qaçırsan?
Pəhlivan onnara dedi:
– Məhəmməd addı bir pəhlivan var, onnan qorxub qaçıram.

Tülkü təəjjüblənib dedi:
– Sən nə danışırsan? Məhəmməddə heş bir güc yoxdur.
Hətta mən onu quyruğumla vurub yixıram. Dəfələrlə onu vurub yıxmışam, qatığını da işmişəm.

Janavar dedi:
– Mən də onun keçilrəni əlindən alıb yemişəm.
Pəhlivan onnarnın sözünə inanmadı. Janavarla tülkü pəhlivanı dilə tutdular ki, üçü birlikdə getsinlər Məhəmmədin yanına. Onnar birlihdə geri qayıtdılar. Bir də gördülər ki, Məhəmməd onnara sarı gəlir. Məhəmməd dedi:
– Ay sizi, mənim əziz dostlarım. Nə yaxşı oldu ki, qaçanı tutub gətirdiniz.

Bu vaxt pəhlivan daha bərk qaçmağa başladı. Bir həmlədə janavarı da, tülkünü də vurub öldürdü.

– Hamı fikirrəşəjəh ki, mən Məhəmməddən qorxub qaçmışam. Bunu eşitməkdənsə, ölməyim daha yaxşıdır.

Pəhlivan belə deyib özünü öldürdü. Onun bütün vərdövləti Məhəmmədə çatdı. Məhəmməd düşmənlərinə qalib gəldi. Xoşbəxt ömür sürüb gün keçirdi. Göydən üç alma düşdü, biri mənim, biri nağıl söyliyənin, biri də bajadan baxıb istəmirəm deyənnərin.

HEŞ ZAD

Padşahın arvadının vəzirin arvadı hamamnan çıxıb, əz-lərinə ənlik-kırşan vurub, xurma yeyə-yeyə evlərinə gəlirdilər. Yolda bir kasıvin arvadıyan rastlaşdırıldı. Kasıvin arvadı xəvər aldı:

– Yedyiniz nədir?

Dedilər:

– Heş zad.

Dedi:

– Elə o heş zaddan birini mana ver.

Vəzirin arvadı xurmanın birinin çiyidini buna verdi. Kasıvin arvadı əlində çiyid sevinmiş evlərinə gəldi. Kişiin üstünü kəsdi:

– Deyirəm axı, padşahın, vəzirin arvadı bu heş zaddan yeyib necə kökəliblər.

Yazlıq kasıv kişi də xurma görməmişdi. Baxdı ki, bunun üstündə yeyiləsi bir şey yoxdu, ağaçdı. Arvadı dedi:

– Kişi, bilmirəm hansı şəhərdən alıb gətirirsən. Get, al, gətir!

Kişi yazlıq xurma çiyidini də götürüb "heş zad" deyə-deyə yola düşdü. Bir əkinçi əkin əkib toxum səpirdi. Bu da heş zad bunun yanından gedirdi. Əkinçi fikirrəşdi, niyə bu mana salam vermədi, nə də "bərəkətdi olsun" demədi. Əkinçi şallağı götürüb düşdü bunun dalınca. Kişiye çatıb beş-on qamçı buna çəkdi. Kişi yalvardı:

– Əyə, məni niyə öldürürsən?

Əkinçi dedi:

– Beləsi-eləsi oğlu, niyə mana salam verib demədin "bərəkətdi olsun"?

Dedi:

– Qadan alım, öldürmə, bəs nə deyim?

Dedi:

– Deynən biri min olsun, bərəkətdi olsun.

Dedi:

– Yaxşı.

Yazlıq kasıvın yadında indi də bu qaldı. Bir xeyli gələnnən sora baxdı bir böyük yiğincaqdı. Burada bir adam ölüb, aparırlar basdırmağa. Bunnarın yanından keçəndə salam verib dedi:

– Bərəkətdi olsun, biri min olsun.

Ölü yiyəsi dedi

– Əyə, bu köpəkoğlu dəlidid.

İki cahal yetirdilər bu kişiyyə nə yeyibsən, turşulu toyuq əti. O ki var vurdular. Kişi yalvardı:

– Əyə, məni öldürməyün, bə mən nə deyim?

Dedilər:

– Denən görüb-görəcəyiniz bu olsun. Axır qəminiz olsun, başınız sağ olsun.

Kişi bunnardan aralanıb, bir xeyli gələnnən sora baxdı bir kəndin ətrafında bir xeyli yiğincaq var. Bu da toy idi. Kişi qorxdı ki, yenə döyücəhlər. Əlini qaldırdı:

– Əyə, salaməleyküm. Görüb-görəcəyiniz bu olsun, axır qəminiz olsun, başınız sağ olsun.

İndi toyun cahalları yetirdilər buna. Quşqunluğunu verdilər qamçıya. Dedi:

– Əyə, məni öldürməyin, bəs mən nə deyim?

Dedilər:

– Getdin gördün ki, toydur, denə mübarək olsun, gözünüz aydın olsun, həmişə bunnan olsun. At oynadanın qabağında fişqırıq çal, şapalaq çal.

Kişi bunnardan aralandı. Kişi bir xeyli keçənnən sora gördü ki, bir oğlan bir xam daylağın üstündə gəlir. Bu cavan oğlan da atın başına qaraçı vurub öyrədirdi. Qoja yazılı bunu görəndə başladı çapalaq çalmağa. Bu xam daylağı öyrədən

səsləndi:

– A kişi, at xamdı, məni yıxacaq, əl çalma.

Kişinin gözü qorxmışdu döyülməhdən, papağını çıxardı, xam daylağın altına atdı. Daylaq oğlanı yıxdı. Oğlan qaxdı yerdən. Bir neçə qamçı qojaya çəkdi. Qoja yalvardı:

– Bəs mən nə deyim?

Cavan oğlan dedi:

– Getdin gördün ki, xam at oynadan var, onda bir dəstə ot götür, onun ağızına tut, tüşülə.

Kişi bu oğlannan da aralandı. Gəlib bir kənddən keçirdi. Baxdı qabaqda bir şələli şey gedir. Amma kişiyi görmədi.

Dedi:

– Bu da mənnən ülkəjək.

Yerdən bir dəstə ot götürüb şələnin böyrünnən qabağa keşdi, tüşülədi. Kişi dedi:

– Əyə, mən adamam, otu niyə mənim ağızma fikirrəşirsən?

Qoja dedi:

– Əyə, sən də ülkəcsən.

Bu kişi şələni yerə qoyub şələdən bir çubuq çəkib bunun başına-gözünə çubuq çəkdi. Qoja yenə yalvardı:

– Bəs mən nə deyim?

Dedi:

– Ay başına daş düşsün, belə şələli adam görəndə şələsinə köməh elə, dalına qaldır. "Allah işini faraş versin" deynən. Bu kişidən aralanıb kəndə girdi. Gəlib gördü bulağın başında bir dəstə qız-gəlin sənək doldururlar. Bunnara çatdı. Onun sənəyini götürüb bunun dalına, bununkunu onun dalına qaldırdı. Bir qarşı da paltar yuyurdu. Onun da dalının qaldırıb aşındı ki, get, sənin də işini allah faraş eləsin. Qarşı dedi:

– A sənin ağlını allah alsın, məni qoja arvadı öldürmüştün.

Dedi:

- A bacı, bəlkə sən biləsən, bax bu heş zaddan harada var? – deyə xurma çiyidini göstərdi.

Qarı dedi:

- A bacın ölsün. Bu heş zad deyil, bu xurma çiyididir. O, Bağdadda olur. Sən oraya gedə bilməzsən. Qayıt get evinə.

Kişi gəldi evinə. Arvad xəvər aldı:

- A kişi, aldın gətirdinmi?

Kişi dedi:

- Heş zad adlı şey yoxdu. O, xurmamış, o da Bağdaddaymış – deyib qamçını götürdü. Arvadın allahlığında bir tük qoymadı.

ATA NƏSIHƏTİ

Biri varmış, biri yoxmuş, bir kişi varmış. O bir gün oğluna vəsiyyət elədi:

- Arvadı çox dədəsi evinə qoyma. Tez pullanannan pul alma. Sınamamış özünə dost tutma.

Atası oğluna bu nəsihətləri verdi. Oğlanın atası dünyadan köçəndən sora oğlan fikirrəşdi ki, atamın dediyi sözdəri bir-bir yoxlayım.

Bir gün arvad dedi:

- İcazə ver, dədəm öyünə gedim.

Kişi dedi:

- Ayağını yiğişdir, aparım qoyum.

Arvad əl-ayağını yiğişdirib, atası öyünə pay-pürüsədən düzəldib, həresi bir at minib, uşaqların da birini kişi, birini də arvad tərkinə alıb yola düşdülər. Getdilər aradın dədəsi öyünə.

Bunnara xoş gəldin elədilər. Atdan düşüb görüşdülər. Çay-çörəh hazırladılar. Yeyib-içib, bir az da söhbət eliyənnən sora kişi dedi:

- Mən gedim. Arvad, sən də bir-iki gün qalıb sora gələrsən.

Kişi durub atını minib atasının sözünü sınaq üçün öyünə gəldi. Kişi öyünə gəlməhdə olsun, arvad da bir neçə gün atası öyündə qalmaqda olsun.

Bir neçə gündən sora arvad da ər öyünə gəldi. Bir aya kimi öz öyündə qalandan sora yenə dedi:

- Dədəm öyünə getmək istəyirəm.

Kişi dedi:

- Arvad, o nə sözdür, ürəyin istiyir get. Öz dədən öyüdü.

Arvad əl-ayağını yiğib yenə də atası öyünə qonaq getdi. Bir-iki gün yenə qaldı. Əri bir gün fikirrəşdi ki, gedim görüm bu arvad nə qayırır?

Gəldi həmən kəndə, baxdı ki, camahat toya gedir. Bu da gedib atı karvansarada bağladıb, bir dəst bəy libası geyindi. Gümüş vəznə, xançal bağlıyb gəldi dəlləkxanaya. Özünə biğ, xəd düzəltirdi, gəldi toya. Gəldi gördü ki, arvadı arvaddarnan qabaxda oturub, sinəsini açıb, yaylığı başının geri salıb yaxasındaki napabonnar alaf-alaf yanır. Bu oğlan gördü qaynanası da burdadı. Bir arvada dedi:

– Bax, o gəlin kimin qızıdır? Onun əri varmı?

Arvad dedi:

– Deyəsən var,ancaq anası da burdadı, anasının sorus gör əri varmı, ərə gedərmi?

Arvad gəlib bu arvadın yanında durub kişini barmağınan göstərib dedi:

– Bax, o bəy sənin qızınızı istiyir.

Arvad dedi:

– Qızımın anası ölsün, qızım yarımadı, bir ölüvay əri var, iki də oğlu. qızı da deyəh görəh qız nə deyir?

Oğlan dedi:

– Onda məsləhət elə qızı, gör qız nə deyir?

Qız da uzaxdan baxdı ki, bəydi. Dedi:

– Gedərəm, amma uşaqları bəs nağayraq?

Dedi:

– Uşaqlı-zaddı apararam.

Toy dağıldı. Camahat hər kəs öz öyünə getdi. Oğlan gəlib karvansaradan köhləni çəkdi, camahat yatişannan sora gəldi qaynanasının qapısında atı bağladı, girdi içəri. Arvadın yanından uşaqların ikisini də götürdü, çıxdı çölə, ata minib uşaqları da qucağına alıb atı sürdü gəldi öz öyünə. Yatdilar, sabah açıldı, xeyirxahnıxnan açılsın. Tezdən uşaqların ikisini də götürüb aparıb verdi bacısına. Dedi:

– Bacı, bu uşaqları saxla, mən deyəndə gətirərsən.

Bunnar burda qalmaqdə olsun, gəlin tezdən qaxdı ki, uşaqların ikisi də yoxdu. Özünü döyüd, dedi:

– Ay ana, bəs bu uşaqlar hanı?

Anası dedi:

– Anan ölsün, bəs sənnən yatmamışdırımlı?

Qız anasına dedi:

– Əlac sənə qalıb, gör nə qayırsan?

Arvad çox feldar idi. Durdu, tərpəndi molların yanına:

– Molla qardaş, sənin qapına bir işə gəlmışəm, gərək bunu düzəldəsən, nə qədər pul istəsən verəjəm.

Molla xəvər aldı:

– Nə işdi, bir de görün?

Arvad başdadı söyləməyə:

– Mənim qızım filan şəhərdə ərdədi. İndi bizə qonaq gəlmişdi. Onun da iki oğlu var idi. İkisini də gecə yatağınnan oğurlayıblar.

Molla dedi:

– Bu çox asandı. Gedərsən iki çəpiş alarsan, öldürərsən. Yaxşı soydurarsan, məni çağırarsan. Camahat gəlməmiş ağalarıq, kəfin-dəfin eləyərik.

Arvad durub gəldi. Öylərində çəpiş vardı, kəsdirdi, soydurdu. Molla gəldi. Ağrı gətirin, kəfən biçək. Molla bunnarı kəfənnədi. Əzan çəkdi. Camahat töküldü. Molla camahata dedi:

– Bu biçarələrin ikisi də ölüb.

Camahat yiğildi, qəbir qazdırılar, apardılar basdırıldılar, gəldilər. Aradan bir gün keşdi. Oğlan dedi:

– Gedim görüm arvad gəlirmi, nə təhərdi?

Atını minib gəldi qaynatasının öyünə. Gördü yaman bikefdilər. Dedi:

– Xeyir ola, nə yaman qaş-qabaqlısınız?

Qaynanası sinəsinə döyüd:

– Canım ölsün, a bala, uşaqların ikisi də öldü.

Oğlan dedi:

– Ay rəhmətdiyin qızı, adam yaranıb ölməkdən ötəri, bu allahın işidi. Qızın qojalmayıb mən qojalmamışam, yenə uşağımız olacaq. Ondan sarı fikir eləmeyin.

Qonum-qonşu da yiğildi. Bir az oturdular. Camahat dağılandan sora qaynanasına dedi:

– Gedək qəbiristana, mən də uşaqların qəbrini görüm. Baladı, ürəyim durmur.

Arvad dedi:

– Gedək göstərim.

Gəldilər qəbiristanlığa, qaynanası uşaqların qəbrini göstərdi. Oğlan qəbri görüb, qayıdib gəldi evə, arvadını da götürüb gəldilər öz evlərinə. Arvadı öydə qoyub dedi:

– Məni filan şəhərə qonaq dəvət ediblər, sən də çox fikir eləmə.

Oğlan durub atı minib gəldi o yerə ki, həmən arvadının kəndinə. Axşamı gözlədi. Getdi qəbiristanlığa. Özünnən bel götürmüdü qəbiri açıb çəpişləri çıxartdı, saldı terə, aşırı atın belinə. Atı sürüüb gəldi öz kəndinə, çəpişləri bir yerdə gizdətdi. Gəldi ki, arvad ağlıyır. Dedi:

– Arvad, ağlama, mən onnara böyük ehsan verejəm. Gedim həmən mollanı gətirim.

Gəlib qaynanasını, həmən mollanı da götürüb gətirdi öz öyüne. Camahata xəvər verdi. Mən uşaqlara ehsan verejəm. Camahat yiğildi bir öküz kəsildi, ehsan verildi. Oğlan soruşdu:

– Ay molla, çəpişə ehsan düşərmi?

Molla işi başa düşdü, dedi:

– O nə sözdü, bala?

Dedi:

– Axı sən çəpişə ehsan verdirirsən, molla. Ay camahat, indi qulaq asın.

Gətirib çəpişin cəmdəyini qoydu ortalığa. Bacısına da işarə elədi ki, uşaqları gətir. Bacısı uşaqları gətirdi. Uşaqlar qaçıb analarının qucağına çıxdılar. Oğlan mollaya dedi:

– Ay mürtəd oğlu mürtəd, bəs sən nə təhəri mallasan ki, belə işlər görürsən?

Camahat dedi:

– Molla, haram olsun sana.

Oğlan dedi:

– Ay camahat, bu mənim atamın vəsiyyəti idi. İndi bundan başqa iki vəsiyyəti də var. Demişdi ki, tez pullanannan pul alma. Mən də bax bu adamnan bu pulu almışam. Cibindən pulu çıxardı göstərdi.

Dedi:

– Qardaş, bu sənin pulundumu?

Dedi:

– Həg

Dedi:

– Ala pulunu.

Pulunu aldı. Camahatın qarşısında dedi ki, atam mana demişdi ki, təzə pullanannan pul alma. Mən də bu kişidən aldım. Bu kişi də səhər istiyirdi, axşam da. Oğlan dedi:

– İndi atamın o biri vəsiyyətini deyim. Bir nəfər adam göstərdi. Dedi:

– Bu da mənim sınanmamış dostumdu. Gəldi məndən köhləni istədi. Mən də dedim ki, köhlən boğazdı. Dedi ki, arxayı ol, elə bil ki, özün minib gedirsin. Yavaş-yavaş sürüb gedibgələjəm. Qonşu kənddə toya dəvət ediblər. Mən də gətirdim köhləni verdim. Minib getdi. Mən də başqa at minib bunun dalınca qarabaqara getdim. Gördüm ki, bu bir karvansaranın qabağında dayanıb, atı bağlayıb getdi toya. Mən də xeyli gözdədim. Qaranlıq basanda getdim karvansaraya. Gör-düm ki, karvansarada köhlənə bir şey verməyiblər, at umsunuf qulun salıb. Qulunu götürdüm terə saldım, gətirdim öydə giz-lətdim. Bu qardaşlığı bir gündən sora gəlib çıxdı. Soruşdum:

– Ay qardaş, ata yaxşı baxdinmı?

Dedi:

– Bə nə, arpa-samanın bol elədim, iki dəfə də suvardım.

Dedim:

– Bəs nə yaman nəzilib köhlən?

Dedi:

– Yox, heş bir şey yoxdu, arxayıñ ol.

Oğlan gedib terdə qulunu gətirib camahata göstərdi:

– Bax, bu da mənim sınanmamış dostum, qardaşlığım.

Ona görə də atalar deyif ki, sınanmamış dosta sırrını vermə. Bu atalar sözləridi, atalara da irəhmət deyib oğlan arvadı anasının yanına qatır ki, apar evinə, uşaqları da bacısına verdi ki, apar saxla, qardaşlığına da dedi ki, bunnan qurtardıq.

PƏHLİVANIN DOSTLUĞU

Biri var idi, biri yox idi, keşmiş zamannarda Cəlal adlı bir oğlan var idi. Onun ata-anası ölmüşdü. Cəlal tək qalmışdı. Ata-anasından xeyli mal-dövlət qalmışdı, amma o, at minməyi, qılinc çalmağı, ox atmağı hər şeydən üstün tuturdu. Gününün çoxunu çöldə, ovda keçirirdi. Bir gün o gördü ki, yolnan bir karvan keçir. Zarafat üçün karvana hücum elədi. Karvan-başının adamları ilə qaçıb getdi. Cəlal dəvə karvanını sürüb gətirdi evə. O gündən talançılığa şirnikdi. Əlinə keçən karvanı taladı, qarşısına çıxanı soyub buraxdı, oldu "hərami Cəlal".

Cəlal yenə bir gün karvan çapmağa çıxmışdı, hər tərəfi gəzdi, əlinə heş nə keçmədi. Bir də gördü ki, uzaqda bir çadır görünür.

Gəlib gördü çadırda bir qoja arvad bir qızdan savayı heş kəs yoxdu. Arvad dedi:

– Heş utanmırısan kişi olmayan çadır ayaq basırsan.

Cəlal dedi:

– Yaxşı, bir az sərin su verin, çıxıb gedirəm.

Qız su verdi. Cəlal gördü ki, bu kasanın qiyməti bir padşahın xəzinəsinə dəyər. Öz-özünə dedi: "Necə olursa-olsun gərək bu qızı alam".

Dedi:

– Kimsiz, nəkarəsiz?

Qız dedi:

– Ey oğlan mən filan padşahın qızıyam. Əmim oğlu gətirib bizi bura qoyub. Özü də bax o qalada atamın qoşunu ilə vuruşur. Atam məni ona verməyə razı deyil.

Cəlal öz-özünə fikirrəşdi ki, gərək gedəm o qalaya. Elə bu vax gördü ki, bir göy atdı oğlan gəlir. Oğlan dedi:

– Ey namərd, adını da kişi qoymusan, kişi də gəlib naməhrəmnən danışarmı kişi olmayan yerdə?

Cəlal dedi:

– Kişi dilə can verməz, ələ can verər.

Başdadılar döyüşməyə. Əvvəl gürzdən başdadılar, bir şey hasil olmadı, sora kəməndə əl atdılar, bir şey çıxmadı. Əl atdılar qılıncı. Cəlal gördü ki, fənd işlətməsə, bu oğlan ona zor gələcək. Necə elədişə, oğlan aldandı. Cəlal altdan yuxarı qılıncı çəkib onun başını bədənindən ayırdı. Atını sürdü düz qalaçaya. Gördü bir tərəfdə böyük bir qoşun dayanıb. Bir tərəfdə isə olar iyirmi-otuz nəfər, vuruşurlar. Öz-özünə fikirrəşdi. "Əgər qoşunun tərəfinə keşsəm, deyərlər qorxub çox olan tərəfə köməh elədi, o, iyirmi-otuz nəfər olan tərəfə köməh eləsəm deyərlər lovğalıq elədi". Belə fikirrəşib vurdu özünü qoşunun içiñə, qabağına kim gəldi qılıncdan keçirtdi. Padşah gördü bir nəfər gəlib baxmir kimdi, nəçidi qılıncdan keçirir. Əmr elədi, ağ bayraqlar qaldırıldı. Padşah soruşdu:

– Oğlan, kimsən, bura gəlməkdə məqsədin nədir?

Cəlal dedi:

– Qibleyi-aləm sağ olsun, mən gəlmışəm, qızını verəsən mənə.

Padşah dedi:

– Oğlan, qızımı əmisi oğlu qaçırib, ona görə onuna vuruşuram.

Cəlal dedi:

– Onu öldürmüşəm.

Padşah dedi:

– Lap yaxşı, düşmənimi öldürmüsən. Bir qız bir oğlanındı. Qızı verdim sənə. Amma bir şərtlə. Bir aqriş uzunu, bir qarış eni olan kərpic boyda qızıl gətir, qızı apar. Yeddi gün sənə möhlət verirəm..

Cəlal gəldi bütün qızıllarını yığdı, xalı-xalçası nəyi vardısa satıb qızıla çevirdi. Həmin qızılları əridib bir kərpic düzəltirdi. Qaldı dörd divar, evi sildi-süpürdü. Gəldi padşahın yanına. Padşah dedi:

– Cəlal, gəldin?

Dedi:

– Padşah sağ olsun, gəldim.

Dedi:

– Qız sənindi, apar.

Cəlal baxdı qız çarşabdadı, başında da ağ duvaq. Gətirdi evinə. Öz-özünə fikirrəşdi ki, bəs bunun cehizi-zadi yoxdumu?

Daha namusa boğulub üstünü vurmadi. Qızın üzünü açanda nə gördü? Dizdiyindən başqa əynində heş nə yoxdu. Dedi:

– Ay qız, bu nə haldid?

Qız dedi:

– Bizdə adət belədi, hələ atam sənə hörmət eləyib bu dizdiyi verib. Oğlan nə gətirsə, qızı onu geyindirib yola salırlar.

Cəlal daha heş nə demədi. Keçəyə salıb qızı gətirdi evə. Evdə heş nə yoxdu. Dörd divar. Dedi:

– Bax, bu ev, mən gedirəm. Günorta namazına gəlib çatdım, sahibinəm, yox gəlmədim, onda özün ixtiyar sahibsən.

Atlanıb çıxdı. Hər yanı gəzdi, dolandı, qarşısına çıxan olmadı, heş bir qara qarğaya da rast gəlmədi vurub gətirsin. Desin ki, ay qız, al bişir, bu qırqovul ətdi. Əli hər yerdən üzüldü. Evə necə qayıtsın? Yeməyə-içməyə evdə heş nə yox. Bir də gördü ki, uzaqda bir at otlayır. Dedi: "Elə yaxşı oldu, aparıb atı sataram, həm qızı pal-paltar alaram, həm də yeməh-içmək". Bu fikrnən irəli getdi, gördü ki, atın yanında bir oğlan uzanıb. Gözəl bir yəhərin üstünə başını qoyub, ayağını da ayağının üstünə aşırıb. Yanında da iki heybə. Oğlan öz-özünə dedi: "Nə axtardığımı tapdım". Elə bu fikrnən əlini heybəyə atdı ki, götürsün, oğlan dedi:

– Ey oğlan, o heybənin yiyesi ölmüşüb, qoy heybəni yerə, yolunnan çıx get.

Cəlal heybəni qoydu yerə. Bu dəfə öz-özünə fikirrəşdi: "Yaxşı, mən bura gəlmışəm çalıb-talamağa. Çox da ki bu deyir heybələrə əl vurma. Ya bunu soyub apararam, ya da bu məni öldürər, canım qurtarar". Yenə əl atdı heybələrə.

Oğlan yerindən durub tutdu Cəlalın kəmərindən qaldırıb başının üstünə, fırlayıb çırpdı yerə. Cəlal gözünü açanda gördü ki, oğlan dizini dirəyib sinəsinə, qılıncı az qalıbdı ki, çəkə boğazına. Cəlalın gözdərindən iki damla yaş axdı.

Cəlal dedi:

– Ay məlun, neçə başdar kəsmisən, indi murdar qanınnan ötrü yaş tökürsən

Cəlal dedi:

– Güman eləmə ki, mən canımın dərdindən ağlayıramg

Cəlal başına gələnnəri mən sizə nağıl eləyən kimi oğlana danışdı. Oğlan dedi:

– Bax, bu heybələrdə dörd pud qızıl var, onnarı verirəm sənə. Üç gün də sənə möhlət verirəm. Ancaq elə güman eləmə ki, qaçarsan canını mənim əlimdən qurtararsan, harda olsan səni axtarıb taparam. İndisə get, üç gündən sora səni burda gözlüyürləm.

Cəlal bir söz deməyib gəldi evə. Nə lazımdısa aldı, xalıdan, xalçadan, yeməhdən-içməhdən, paldan-paltardan. Padşah qızına yeddi kəniz də tutub dedi:

– Bax, bu ev-eşik sənin, bu da qızılların qalanı. Xərcliyb kef eliyərsən, nə ürəyindi elə, bir namussuzluqdan başqa.

Cəlal qızı barmağını da vurmayıb gəldi oğlanın yanına. Gördü oğlani necə qoyub getmişdisə, eləcə də uzanıb durub. Atdan düşüb, gəldi uzandı ki, oğlan başını kəssin. Oğlan əl atıb onu qaldırdı, dedi:

– Heş insaf deyil ki, sənin kimi balanın başı kəsilsin. Adın nədi?

Dedi:

– Cəlal.

Dedi:

– Mənim də adım Məhəmməddi. Bu gүnnən olduq qardaş. Atını min gəl arxamca.

Onnar atlanıb yola düşdülər. Az getdilər, üz getdilər, dağlar aşdırılar, dərələr keşdirilər, gəlib bir qalaçaya çıxdılar.

Qaladakıların hamısı Məhəmmədə baş əyirdi. Sabahısı Məhəmməd hamını yiğib dedi:

– Bu gündən sora başçınız Cəlaldi.

Bunu deyib Məhəmməd çıxıb getdi. Cəlal da başqa birisini öz yerinə qoyub Məhəmmədin dalınca yollandı. Sübh açılanda gəlib bir şəhərə çatdı. Gördü şəhərdə qeyli-qaldı. Bir qojanı yannadı, soruşdu:

– Əmi, bu nə həngamədi?

Qoja dedi:

– Oğlum, padşah öz qardaşı oğlunu asdıracaq, camahat da ona görə çaxnaşır. Bu padşahlıq Məhəmmədin atasınındı. Atası öləndə Məhəmmədin on iki – on üç yaşı olardı. O vaxt əmisi ona dedi:

– Oğlum, sən padşahlıq eləyə bilməzsən. Vaxt tamam olanda taxt-tacı da, qızımı da sənə verərəm.

O keşdi qardaşının yerinə. Vax tamam oldu. Məhəmməd xəvər göndərdi ki, əmi, əhdinə vəfa elə. Padşah əmr elədi:

– Tutun, salın bunu zindana!

Məhəmməd qaçıb getdi. O vaxtdan on-on iki il keçir. Məhəmməd gah padşahın xəzinəsini yarib, gah qoşununu dağıdıb, gah karvanını talayıb. Məhəmmədi dünən tutublar. Bu gün dara çəkəcəklər.

Cəlal dedi:

– Əmi, bu şəhərdə Məhəmmədə canı yanın varmı?

Qoja dedi:

– Anasından özgə bir kəsi yoxdu.

Cəlal axtarıb Məhəmmədin anasını tapdı. Xatun onu görən kimi dedi:

– Oğlum, Cəlal, gəldinmi?

Cəlal dedi:

– Ana, sən məni hardan tanıdın?

Dedi:

– Dünən Məhəmməd sənin haqqında danışıb. Deyib ki, ana, mənim Cəlal adlı bir qardaşım var, o gəlsə, mənə ölüm

yoxdu.

Cəlal dedi:

– Məhəmmədin izi yerdədi?

Dedi:

– Bax, o yannan odu görürsənmi? Onu Məhəmməd üçün qalayıblar. Uca bir mancanaq da qoyublar. Atacaqlar odun üstünə.

Cəlal dedi:

– Ana, sən tez üç at tap, yəhərləyib hazır saxla. Qalanı ilə işin yoxdu.

Bunu deyib Cəlal bütün üz-gözünü, atını cövüz yağı ilə yağlayıb gəldi meydana. Gözdədi, elə ki, Məhəmmədi atdlar oda, Cəlal atını çapıb, Məhəmmədi götürüb aradan çıxdı. Hami qışqırdı: "O oddan sağ çıxan olmaz". Cəlal Məhəmmədi də götürüb gəldi. Yolda atdar hazırlı. Dedi:

– Tez çıxıb qaçaq.

Məhəmməd dedi:

– Qardaş, qollarım açıx, sən də yanımıda, nədən qorxuram. Bu mənim bura axırıcı gəlişimdi. Gərək əmim qızını da aparam.

Cəlal dedi:

– Bu şəhərdə səni hamı tanır. Qoy mən gedim.

Məhəmməd razılaşdı. Cəlal paltarını dəyişib, gözdədi axşamı. Elə ki, qaranlıq çökdü, düzəldi yola, özünnən bihuşdarı da götürdü, kimə rast gəldisə, bihuşdarı verib keşdi, gəldi qızın yanına. Qız dedi:

– Ey naməhrəm, bura nə cürətlə gəlibssən?

Cəlal dedi:

– Mən Məhəmmədin qardaşıyam. Tez ol, hazırlaş, bu da Məhəmmədin üzüyü.

Qız üzüyü taxıb dedi:

– Sən bir gözlə, mən hazırlaşib gəlirəm.

Keşdi o biri otağa. Bir az keşmiş qız gəldi. Cəlal gözlerinə inanmadı. Qız nə qız. Başdan-ayağa polada qərq olub,

əlində qılınc, qalxan, daha nə, nəg Bir əlində də iki boğça.

Onnar tez gəldilər Məhəmmədin yanına. Atdar hazır idi. Atlarıb üz tutdular getməyə.

Az getdilər, üz getdilər gəlib çıxdılar bir bulağın başına.

Məhəmməd dedi:

– Gəlin burda bir az dincələk.

Tez iki çadır qurdular. Cəlal dedi:

– Qardaş, bu bir çadır anamızın olsun, o biri də sizin. Siz dincələrsiniz, mən də qaravul çəkərəm.

Xəvəri xəvərdən, xəvəri padşahdan.

Padşah bir də ayıldı ki, qızı yoxdu. Bildi ki, onu Məhəmməd qaçırdıb. Tökdü qoşunu onnarın dalınca. Cəlal bir də gördü ki, bir tozanaq qalxdı. Baxıb gördü ki, qoşun gəlir. Gəldi Məhəmmədin çadırına ki, xəvər versin. Gördü Məhəmməd başını qoyub qızın dizinin üstünə yatıb. Durdu ki, qoşunun qabağına çıxsın.

Qız dedi:

– Səni and verirəm o Allaha, qoy qoşunun qabağına mən çıxmım, ürəyim yanıxlıdı.

Qız özünü verdi qoşunun qabağına. Bu vaxt Məhəmməd ayıldı, soruşdu:

– Qız hanı?

Cəlal dedi:

– Padşahın qoşunu bizim izimizlə gəlib, onnarla vuruşur.

Məhəmməd dedi:

– Özün burda dayanıbsan, qızı qoşunun qabağına göndərmisən?

Cəlal dedi:

– Qardaş, o mənə and verdi ki, nə səni oyadım, nə də özüm gəlim.

Məhəmməd dedi:

– Qardaş, yaxşı, indi sən burda anamı qoru, mən də getdim.

Cəlal qaldı çadırda. Bir az keşmiş öz-özünə fikirrəşdi:

"Yaxşı, mən gəlmişdim ölməyə. Bu mənə bu qədər yaxşılıq elədi. Ölüm dən qurtardı. Ölməyə getdi. Mən orada olma-liyam". Cəlal da özünü vurdur qoşuna. Sağdan vurdur, soldan çıxdı, soldan vurdur, sağdan çıxdı. Gördü yox, qoşunun ardı-arası kəsilmir. Əl atdı hiyləyə. Atını çapib bir tərəfə qışqırkı: "Əhməd, qoyma, sağdan gəl!", o biri tərəfə çapib qışqırkı: "Məhəmməd, siz də soldan gəlin!", "Ay ordan vurun, ay buradan qırın!" – deyib qoşunun içində vəlvələ saldı. Qaranlıqda qoşun başladı bir-birini qırıb çatmağa. Cəlal bir də gördü ki, bir nəfər cumub üstünə. Baxdı ki, bir qızdı. Qışqırkı:

– Ey qız, mənəm, dayan.

Qız əl saxladı, soruşdu:

– Qardaş, bəs sənin əmin oğlu hanı?

Cəlal dedi:

– O da vuruşurdu.

Qız dedi:

– İndi bildim. Yarım saat bundan əvvəl qaranlıqda düşmən bilib onu öldürdü. Qılinc dəyəndə ürəyim sizildədi.

Axtarıb Məhəmmədi tapdırılar. Cəlal gördü ki, doğrudan Məhəmməd ölüb. Onu götürüb çadırı gətirdilər. Anası, qız vay-şivən qopartdılar. Qız Cəlala dedi:

– Qardaş, sən bir az kənarə çəkil. Biz ağlayıb ürəyimizi boşaldaq.

Cəlal çadırından aralandı. Padşah qızı dedi:

– Əmioğlu, səni öz əlimlə öldürdü. Bundan sora mənə bu dünyada yaşamaq haramdı.

Belə deyib qılincını ürəyinin başına dayayıb uzandı, qılinc kürəyindən çıxdıq Bunu görüb Məhəmmədin anasının da ürəyi partdadı.

Cəlal geri qayıdanda gördü ki, iş işdən keçib. Qız da, Məhəmmədin anası da ölüb. Gözlərinə qaranlıq çökdü, huşunu itirib yerə yıxıldı. Bir də ayılanda gördü ki, başının üstündə göy atlı nurani bir qoja dayanıb. Dedi:

– Oğlum, bunnar kimdi?

Cəlal bütün əhvalatı başdan ayağa ona söylədi. Qoja dedi:

– Oğlum, onnara ölüm yoxdu.

Sora atdan düşüb Məhəmmədin, qızın anasının üstünə əlini çəkdi. Üçü də asqırıb ayağa qalxdı. Məhəmməd dedi:

– Nə çox yatmışam, qılincım hanı?

Cəlal başlarına gələni onnara söylədi. Hamısı qojanın ayaqlarına döşəndi. Qoja dedi:

– Gedin, axırınız xeyir olsun!

Onnar əvvəlcə gedib Cəlalin nişanlısını da özləriyle götürürülər. Gəldilər Məhəmmədgilin şəhərinə. Padşahi cə-hənnəmə vasil elədilər. Camahat şadlıq edib, Məhəmmədi öz-lərinə padşah seçdi. Məhəmməd taxta çıxb ölkəni ədalətlə dolandırmağa başdadı. Cəlalı da özünə qoşun başçısı seçdi. Qırx gün, qırx gejə toy çaldırıb əmisi qızını özünə, bütərəst padşahının qızını isə Cəlala aldı. Mən özüm də orada idim, bir yaxşıca kef elədim. Qayıdanda toydan üç alma gətirdim, biri mənim, biri nağıl danışanın, biri də bajadan baxannarın.

AYLÜLƏ

Biri var idi, biri yox idi. Hindistan vilayətində bir padşah var idi. Bu padşahın şəhərinin kənarına çıxmaq qeyri-mümkün idi. Vəhşi heyvanlar, şir, pələng, bəbir, ayı, canavarlar kimi çox vəhşi heyvanlar var idi. Heş öhdəsindən gələ bilmirdilər. Padşah elan verdi: "Camahat, arvad-uşağınızla səyahətə çıxanda onnarı çox uzağa buraxmbyn, vəhşi heyvannar çoxdu".

Aradan bir qədər keçənnən sora çöldən xəvər gəldi ki, naxırçının qızını ayı apardı. Camahat töküldü ayının dalınca bir az getdilər, qorxularından geri qayıtdılar padşaha da xəvər getdi. Padşah dedi ki, mən elan vermişəm uşaqlarınızı gözləin!

Aradan bir müddət keçənnən sora çöldən əbər gətirdilər ki, bir filan yerdə ayının mağarasının qabağında bir uşaq gördük. Camahat belə qərara gəldi ki, yəqin ayı qızı öldürməyib, qızı özünə arvad eləyib.

Aradan bir neçə il keşdi. Naxırçının qızının uşağı böyüüb zəvərdək bir şey olmuşdu. Uşaq bir gün anasından soruşdu:

– Mənim atam kimdi?

Dedi:

– Sənin atan bax, bu ayıdı.

Dedi:

– Ana, mən bunu öldürəjəm.

Anası dedi:

– Oğul, ona sənin güjün çatarmı? O ayıdı.

Dedi:

– Mən də ayının balasıyam, niyə çatmır?

Bir gün oğlan ayı gələndə çıxdı çölə, ayı ilə tutasdılar. Ayı da elə başa düşdü ki, bu oğludu, bunnan oynayır, oğlan fürsəti buraxmıyb, ayını yixib öldürdü. Anasına dedi:

– Ana, mənim adım nədi?

Dedi:

– Sənin adım Aylülədi.

Aylülə dedi:

– Mən gedim şəhərə babamı tapım, sənin salamat olduğunu deyim.

Oğlan gəlib şəhərə babasının adını və onun naxırçı olmasını dedi. Oğlanı gətirdilər həmin naxırçının evinə. Oğlan özünü tanışlıq verdi ki, mən sənin nəvənəm.

Naxırçı dedi:

– Ay oğul, mənim bir qızım vardı, onu da ayı götürüb qaşdı. İndi de görüm mənim hansı nəvəmsən?

Dedi:

– Mən elə həmən ayı aparan qızının oğluyam.

Kişi dedi:

– Ay bala, adın nədi?

Dedi:

– Adım Aylülədir.

Kişi tez sevinmiş qohum-qələvəsini çağırıb, yiğisib getdilər ayının mağarasına. Getdilər qızı götürüb gəldilər şəhərə. Naxırçı qızına öz evinin yanında bir ev tikdi. Onnar burada yaşamaqda olsunlar, naxırçının nəvəsi cahal-cümrüy-nən oynışındılar, təpikdöyüm, çilingağac, bəzi belə oyunlarda oğlan kimi təpiknən vururdusa, yerindən qalxmırıldı. Bir gün belə, beş gün belə. Camahat hamısı dile gəldi naxırçının nəvəsinin əlindən. Naxırçı yazıq fikirrəşdi ki, şəhərdən kənar bir imarət tikdirib qızını, nəvəsini o imarətə qoysun. Belə də etdi. Onnar burada yaşamaqda olsunnar.

Aylülə özünə qılinc-qalxan düzəltdi və bir at alıb, anasının halal-hümbət eləyib düşdü yola. Az getdi, çox getdi bir nəfərə rast gəldi. Salaməleyküm, əleykümsalam. Burda atdan düşüb oturdular söhbət eləməyə. Gördülər bir oğlan da gəldi. O da salam verib, atdan düşüb əyləşdi. Bunnar bir-biriynən söhbətə başdadılar. Dedilər:

– Gəlin bir-birimizə adımızı deyək, qardaş olaq və qüvvəmizi deyək, nə məqsədə hara gedirik onu deyək.

Bu oğlannardan biri dedi:

– Mənim qüvvəm çoxdu. Dağı dağın üstünə qoyaram.
Adım da Məhəmməddi.

O biri oğlan dedi:

– Mənim də gütüm ondadı ki, ağızımla dənizin suyunu
çəkib quruduram. Adım da Əhməddi.

Aylülə dedi:

– Mənim də adım Aylülədi. Mən də pələngdən, ayıdan,
bütün vəhşi heyvanlardan qorxan deyiləm.

Aylülə soruşdu:

– Bəs sizin məqsədiniz nədir, hara gedirsiniz?

Məhəmməd dedi:

– Yaxşı oldu qardaş, biz üç qardaş olduq. İramdan
Pərinin dalınca gedək. Onnar da üç bacıdırlar. Amma eşitmış
ki, onnarın üçü də divlərin əlindədi. Gərək gedib o divləri
öldürək. O qızları divlərin əlindən alaq gətirək.

Məhəmməd Aylüləyə dedi:

– İramdan Pəri sənin olsun, sən böyüksən, Məlikzadə
mənim, Sürməlizadə də Əhmədin olsun.

Bunnar nahar eləyib yola düşdülər. Gethaget gəlib bir
mağaraya çıxdılar. Atlardan düşüb, atları hörükleyib, özləri
mağaraya girdilər. Oturdular ki, buranın yiyəsi kimdi, qoy
gəlsin. Bir də baxdılar ki, bir div gəlir. İçəri girən kimi Aylülə
divin boynunu vurdu. Divin başı diğirlana-diğirlana getdi bir
quyuya düşdü. Aradan bir ay keçəndən sora bir div də gəldi.
Aylülə onun da başını vurdu. Onun da başı gedib həmən
quyuya düşdü. Bir az aradan keçəndən sora baxdılar ki, bir div
qarısı gəldi. Aylülə bunun da boynunu vurdu. Bunun da başı
diğirlana-diğirlana gedib həmən quyuya düşdü. Aylülə dedi:

– Gəlin birimiz bu quyuya düşək görək bu quyuda nə
var?

Məhəmmədin belinə ip bağladılar, saldılar quyuya. Bir
az keşmiş Məhəmməd çıçırdı:

– Ay dad-aman, öldüm, məni çəkin!

Bunu çəkib quyudan çıxartdılar. İpi Əhmədin belinə

bağladılar. Əhməd də çıçırdı:

– Ay dad, ay aman, yandım!

Bunu da çəkib çıxartdılar. İpi Aylülənin belinə
bağladılar. Aylülə dedi:

– Nə qədər "yandım" desəm də sallayın.

Bir xeyli salladılar. Aylülə baxdı ki, doğrudan da
yandırır. Nə qədər "yandım-yandım" dedisə də, salladılar
quyunun dibinə. Aylülə baxdı ki, bir əjdaha quyunun dibində,
nəfəsini buraxanda insanı yandırır. Aylülə qılincini çəkib
əjdahanın başını vurdu. Belə baxdı ki, o divlərin də başı
burdadı. Sən demə divlərin məskəni elə burayımiş. Quyunun
dibini gəzdi. Gördü ki, bir tərəfdən işıq gəlir. Gəlib baxdı ki,
üç qızdı, bir zağaya salıb, üstünə də bir daş qoyublar. Əl atıb,
daşı götürüb içəri keşdi. Qızlar ona dedi:

– Hayif sana, ay oğlan, gör gəlib haraya çıxmışan?
Divlər gəlib səni öldürəjək.

Aylülə xəvər aldı:

– Siz kimsiniz, adlarınızı deyin!

Pəri xanım dedi:

– Biz üç bacıyıq, üçümüzü də divlər gətirib. Biz Aslan
paşanın qızıyıq. Mənim adım İramdan Pəridi, bacımın birinin
adı Mələkzada, birinin adı Sürməlicandı. Bizi o vaxtdan divlər
gətirib tilsimə salıblar. Oğlan, ona görə sana hayfımız gəlir.

Aylülə qızları oradan çıxardıb, divlərin leşinin yanına
gətirdi. Qızlar çox sevindilər. "Allah sana çox şükür".

Aylülə dedi:

– İndi sizi buradan çıxardajam.

Gəlib ipin altında durub ipi qurdaladı. Yoldaşları
baxdılar ki, Aylülə sağdı. Aylülə ipin ucunu bağladı qızın
birinin belinə, ipi dartdı ki, çəkin. Sora o biri qızı çıxartdılar.
Pəri xanım Aylüləyə dedi:

– İndi sən öz belinə bağla, əgər mən çıxsam, onnar səni
bu quyudan çıxartmayajaxxalar.

Aylülə dedi:

– Yox, sənin belinə bağlayajağam. Yoxsa sən burada qorxarsan.

Dedi:

– Onda gəl səna bir neçə söz deyim. Sənin kəndirini vurajaxlar. Sən qalassan quyuda. Quyunun dibində bir yol var. O yol səni aparajax bir kişinin yanına çıxardajax. Onda o səna yol göstərər.

Bu sözü deyib ipi Pərinin belinə bağladı. Pəriyi çəkdilər quydadan. Bu qardaşlar baxdılara ki, bu qız onnardan çox gözəldi. Kəndiri bir də salladılar quyuya. Bu dəfə Aylülə öz belinə bağladı. Bunnar bir xeyli çəkdilər. Quyunun yarısına qədər gəlmışdı ki, ipi kəsdilər. Aylülə düşdü quyunun dibinə. Qızlara da dedilər ki, ip qırıldı, Aylülə düşdü quyunun dibinə. Bir az da baş-gözlərinə döydüler. Aylülə dedi:

– Hə, Pəri düz deyirmiş, gərək qabaxja mən çıxaydım. Aylülə başdadı quyunun dibiyələ getməyə. Çox getdi, az getdi, gəlib bir qojaya rast oldu. Qojaya salam verib, salam aldı. Qoja dedi:

– Oğlum, sən bura hardan gəlib çıxıbsan?

Aylülə başına gələni qojaya söylədi. Dedi:

– İndi sən mənə köməhlik elə, mən buradan işıqlı dünyaya çıxmı.

Qoja dedi:

– Oğul, o bulağın günorta iki qoç gələcək su içməyə. Sən bacar ağ qoçun üstünə tullan. Ağ qoç səni işıqlı dünyaya tullayacax.

Aylülə gözdədi qoçlar gəldilər bulağın başına. Özünü toparlayıb ağ qoçun belinə tullandı. Ağ qoç isə bunu silkəliyib qara qoçun belinə tulladı. Qara qoç da bunu silkəleyib qaranlıq dünyaya zülmətə tulladı. Aylülə baxdı ki, bura elə qaranlıq yerdi ki, heş olmayan kimi. Gəzə-gəzə gəlib bir şəhərə çatdı. Bir qariya rast oldu. Qarı dedi:

– Ay nənən ölsün, işıqlı dünyyanın adamısan, burada nə gəzirəsən?

Dedi:

– Nənə, mənimki də belə gətirib. Ay nənə, bir az su ver.

Qarı dedi:

– Nənən ölsün, suyumu yoxdu. Suyun başında bir əjdaha peyda olub. 7 gündən bir qız hər evdə bir qazan aş aparıb, əjdahanın yanına yiğirıq. Əjdaha onu yeyib qurtarana qədər şəhər əhli nə qədər ki bacarı özü üçün su götürür. İndi oğul, nənən səna savah çoxlu su verəjək. Gecəni yatdır, şəhər açıldı. Qarı dedi:

– Oğul, bu gün əjdahanın payı padşahın qızıdır.

Aylülə də qılincını belinə bağlıyib dedi:

– Nənə, səhəngini də götür gedək.

İkisi də gəldilər bulağın başına. Aylülə qılincını çıxardıb əjdahaya sarı yeridi. Bu tərəfdən də padşahın qızını əjdahanın qabağına tullamağa gətirdilər. Ona qədər əjdaha qalxdı ki, qızı kamına çəksin, Aylülə qılinci əjdahanın ağızına uzatdı. Bir əlini qılincın dəstəyinnən tutub, o biri əlini də qılincın ucuna tutub əjdahanın ağızına verdi. Əjdaha qızı kamına çəkəndə qılinc onun ağızını doğradı. Əjdahani iki şaqqa eləyib öldürdü. Qız bu halı görüb əlini əjdahanın qanına basıb oğlanın kürəyinə vurdu. Camahat suyu əjdahanın qanıyan qarşıq dol-durdular. Aylülə səsləndi ki, qorxmayıñ, əjdahani öldürmişəm. Qoyun su təmizlənsin, arxayı suyunuzu götürün.

Camahatdan biri padşaha xəvərə qaşdı.

– Muştuluğumu ver, qızın salamatdı. Bir oğlan əjdahanı öldürdü.

Padşah dedi:

– Camahata xəvər verin görüm, o kimdi? Ona böyük ənam verəjəm.

Qız atasına dedi:

– Hamı gəlib buradan keşsin. Mən oğlanı tanıyorum.
– Qızım, nə cür tanıırsan?

Qız dedi:

– Mən əjdahanın qanına əlimi buluyub onun kürəyinə

basmışam.

Padşah elan verdi ki, camahat hamısı gəlib küləfirəninin altınnan keşsin. Hamı gəlib cərgəynən keçib getdi:

Qız dedi:

– Yoxdu bu camahatin içində.

Padşah soraq saldı, dedi:

– Görün kimin evində qonaq qalıb gətirin.

Padşahın adamları qarının evinə gəlib Aylüləni padşahın yanına apardılar. Qız dedi:

– Ata, bu oğlandı.

Padşah dedi:

– Oğlum, istə görüm məndən nə isteyirsən? Səni dünya malına qane eliyim.

Vəzir dedi:

– Padşah sağ olsun, bəlkə bu oğlan utanır. Qızı ejdaha yeməyəndən sora gəl bu oğlana verək.

Aylülə dedi:

– Mənə qız lazım deyil. Mən işıqlı dünya istiyirəm.

Padşah dedi:

– Vəzir, tədbir!

Vəzir dedi:

– Padşah sağ olsun, buna ayrı yerdən çarə olmaz. Bizim şəhərdən bir neçə ağaj aralı bir zümrüd quşu böyük bir çinarın başında yuva salıb. O da bala üzünə həsrətdi. Bir ejdaha da peyda olub onun balalarını yeyir. Bu Aylülə gedib o ejdahanı öldürüb balalarını azad eləsə, bəlkə əlac zümrüddən ola, bunu işıqlı dünyaya çıxarda.

Padşah dedi:

– Zümrüd dilə gələjək, səndən danışajaq. Sənnən nə istəsə gəl mana de.

Aylülə durub qılincını götürüb həmən çinarın dibinə gəldi. Gəldi gördü ki, ejdaha ağaja çıxır. Qılincını çıxardıb bunu doğrayıb tökdü. Özü də çinar ağacının dibində cuxasını başına çəkib yatmaqdə olsun, Zümrüd quşu balalarına yem

gətirirdi. Çınar ağacının altındaki qaraltını görüb geri qayıtdı. Gedib bir dəyirman daşını qanadının üstünə alıb gətirdi. İstədi ki, çınarın dibindəki adamın başına salsın. Balaları çığirdı ki, ana, o bizim düşmənimizi öldürüb, bizi azad eliyib. Tez daşı qaytarıb başqa yerə salıb qayıtdı. Gəlib qanadını Aylülənin üstünə çəkdi. Aylülə bir müddət yatıb qaldı, gördü ki, zümrüd quşunun qanadının altındadı. Zümrüd quşu dilə gəlib dedi:

– Ey pəhlivan, mənnən nə isteyirsən istə.

Dedi:

– Səndən işıqlı dünyani isteyirəm.

Dedi:

– Onda get qırx qoyun öldür gətir, qırx tuluq da su gətir. Oğlan qayıdır gəldi padşahın yanına. Baş əyib ikram eylədi. Əlini köksünə qoydu. Padşah dedi:

– Buyur, bala!

Dedi:

– Ey qibleyi-aləm, zümrüd quşu mənnən qırx qoyun, qırx tuluq da su istiyib ki, məni işıqlı dünaya çıxartsın.

Padşah dedi:

– O mənim gözüm üstə. Çağırın qəssabı, qırx dənə kök heyvan kəsib, soyub gətirsin.

Qəssab heyvannarı kəsib gətirdi. Padşah qırx tuluq da su hazırlamağı əmr elədi. Bunnarı da hazırlayıb furqonnan çınar ağacının dibinə gətirdilər. Zümrüd quşu yatdı yerə, Aylüləyə dedi:

– Cəmdəyi bir qanadımın üstünə, tuluqları da o biri qanadımın üstünə yiğ.

Padşah özü də vəzir vəkilnən gəlməşdi Aylülünü yola salmağa. Aylülə bunnarla görüşüb oturdu quşun belinə.

Zümrüd quşu Aylüləyə tapşırı "qa" deyəndə ət ver, "qu" deyəndə su ver. Elə də zümrüd quşu uçurdu. "Qa" deyəndə ət verdi, "qu" deyəndə su verdi. Bir gün qalmışdı işıqlı dünyaya çıxmaga ət qurtardı. Aylülə tez baldırının qum ətinnən kəsib quşa verdi. Quş baxdı ət ağzında şirindi. Dilinin altına alıb

saxladı. Gəlib işıqlı dünyaya çatdılar. Zümrüt quşu dedi:

– İndi düşə bilərsiniz. İndi düş, yeri get.

Zümrüt quşu baxdı ki, oğlan axsayır. Dedi:

– Dayan!

Gətirib dilinin altından əti çıxardıb baldırına qoydu.

Dilinnən də həmin yerin üstünnən çəkdi. Dedi:

– İndi yeri, sən mana yaxşılıq eləyib balalarımı əjdahanın ağızından qutardin. Mən də sana bu axşılığı elədim. Get, Allah işinə faraş versin.

Aylülə gəlhagəl gəlib o yerə çatdı ki, həmin o zağa ki, quyuya düşmüdü. Bir az çıxıb gəzdi ki, görün buralarda tikili, imarət, insan yaşayır mı? Gördü uzaqdan işıq gəlir. Gəlib həmin imarətə çatdı ki, həmən o dağı dağ üstünə qoyan qardaşıdı. Salam verdi, Məhəmməd Aylüləni sağ görüb dillənə bilmədi. Qız irəli yeridi. Pəri xanım da burdadı. O da gəldi. Minnət elədilər ki, bir qələtdi, bir səhvdi eləyiblər, bunnarın günahından keş. Aylülə dedi:

Keşdim.

Bir neçə gün burada qalannan sora Məhəmməd Əhmədi çağırıb dedi:

– Biz üzüqara olduq, yoldaşlığa xələf çıxdıq. Aylülə gəlib, gəl üzr istə.

O da xançalını boynuna salıb gəldi. Gəlib dedi:

– Götür mənim qılincımı, vur mənim boynumu.

Aylülə dedi:

– Qurban olun Pəriyə, bağışladım siz.

Bir neçə gün də burada qalıb, Pəriyi də götürüb yola düşdü, gəlib öz babası olan şəhərə çatdı. Naxırçıya xəvər apardılar ki, nəvən gəlib. Naxırçının özü, qızı gəlib Aylüləynən görüşdülər. Evə gəldilər, camahat yığılıb naxırçıya, qızə gözaydındılığı verdilər. Padşah da bu xəvəri eşitdi. Vəziri çağrırtdı dedi:

– Deyirlər naxırçının nəvəsi divləri qırıb, əjdahaları öldürüb, İramdan Pəriyi gətirib.

Vəzir dedi:

– Gəl biz də gedək görək, çox qabil bir pəhlivandı söyləyirlər.

Gəldilər naxırçının evinə, gözaydındılığı verdilr. Aylülə padşaha baş əyib, əlindən öpdü. Dedi:

– Ey qibleyi-aləm, bizdən ötrü nə qulluq?

Padşah vəzirin üzünə baxıb dedi:

– Bunu qoşun sərkərdəsi qoyaq. Oğul, səni özümə bir böyük sərkərdə kimi qəbul edirəm.

Padşah naxırçıya da dedi:

– Nəyin əskikdi verim, Aylüləyə bir yaxşı toy elə.

Padşah aşpaz, qəssab göndərib Aylüləyə bir yaxşı toy elədi, toydan sora da Aylüləni qoşuna sərkərdə qoydu.

BİRƏ BEŞ, BEŞƏ MİN

Deyillər bir kişinin evinə qəribə bir qonaq gəlir. Qonaq qanacaqlı qonaq imiş, evin adamları ilə çox yaxşı rəftar eliyir, şirin-şirin danişib, oturub, yeyib, yatıb, qalırmış. Bir gün, on gün, bir ay, xülasə, ev sahibləri görür qonaq gedən qonağa oxşamır. Qonağa bənd olub, qalıb-qayrılan işlərin hamısı da tökülib qalıbmış. Bir gün kişi arvada deyir:

– Arvad, qonaqdan ağlın nə kəsir? Deyəsən axırda ev ahibi o ola, biz isə kirakes olaq. Bir tədbir görmək lazımdır.

Arvad deyir:

– Ay kişi, qonağın başına dəysin, vallah, işdən-güjdən də olmuşam, heş özüm də bilmirəm nə edim, bilmirəm nə edirsən et, onu rəd elə buradan çıxıb getsin.

Kişi deyir:

– Arvad, ağlıma bir şey gəlib, sən mənə azuqə düzət, mən bir aylığına başqa yerə gedim. Bəlkə mənim evdə olmadığımı görüb çıxıb gedə, artıq əlacımız yoxdu.

Arvad bir qədər fikirrəşib dedi:

– Hə, kişi, bu yaxşı tədbirdi, durub yol tədarükü görüb kişini yola salan vaxtı qonaq gördü kişi harasa gedir, irəli durub dedi:

– Qardaş, uğurun xeyir ola, hara belə?

Kişi dedi:

– Qonaq qardaş, mənim bir aylıq vacib işim var, getməliyəm onun dalınca. Sən isə otur evdə. Çəkinmə, elə bil öz evindi, olub-qalanımızdan yeyib-içib otur.

Qonaq dedi:

– Hə qardaş, əlbəttə, varlığa nə darlıq, qırıq-sökük əlimizə keçənnən yeyib dolanarıq, qonaq evin gülüdür, qonaqsız ev isə şairlərin dediyi kimi:

Qonaqsız otaqdan, çörəksiz evdən,
Çölün-biyabanın otu yaxşıdır.

Deyib əlini əlinə vurub qəhqəhə çəkib gülüb dedi:

– Hə, düz demirəm, qardaş?

Ev sahibi "bəli, bəli, qardaş, düz deyirsən" – deyib xurcunu atdı ciyninə, evdən çıxıb düz ay yarım evə gəlmədi. Sizə kimdən xəvər verim qonaqdan. Kişi gedənnən sora qonaq əl-qol aşdı. Kişinin böyük oğlunu çağırıb dedi:

– Ay keçəl, taxtaları atın damına apar, ata axur qayırajam. Arvada isə dedi:

– Bacı, sən isə bir yaxşı yağılı plov hazırla.

Oğlan taxtaları aparıb atın axuruna qoydu, qonaq başdadı ata axur hazırlamağa. Bir neçə vaxt çalışıb axuru qurtar ha qurtarda kişi gəlib çıxdı. Ot tayasının dalına girib astadan arvadını səslədi. Arvadı ərinin səsini eşidib ərinə sarı getdi. Kişi xəvər aldı.

– Arvad, qonaq get, ya yox?

Arvad dedi:

– Yalansa yarımasın, başını açıb ata axur hazırlayır.

Kişi dedi:

– Arvad, eləsə qayıdım geri, gedim bəlkə o da bezib cəhənnəm olub gedə.

Kişi xurcunu yenə ciyninə atıb geri qayıtdı. Qonaq isə axuru qurtarıb yeyib-içib, isti yerdən bığın burmuş tərləyə-tərləyə oturub dururdu. Uşağı isə çağırıb buyuranda hərəsinə bir layıqla deyirdi. Sən demə kişinin atı boğaz imiş. Arvad fürsətdən istifadə edib deyir:

– Belə kişininin üzü qara olsun, adam da getdiyi yerdə bu qədər gecikərmə? Bəlkə ev yiyesinin işi-güjü var, beş gün, ha bu da on gün olar. Çıxıb gəlmədi ki, biz də işimizi, gütümüžü görək.

Qonaq dedi:

– Nə olub bajı, bir gün gəlib çıxar, səbir elə.

Arvad deyir:

– Ay qardaş, səbir eləməyinə elərəm, atana-anana allah rəhmət eləsin, odun ata axur qayırdın, bu gün-sabah doğajaq, bəs daylağa axur istəmirmi? Onu kim qayırıjaq? Axı sən də ev-eşik sahibisən, bilirəm əkin-səpin var, gec-tez getməlisən.

Qonaq dedi:

– Hə bacı, düz deyirsən. Amma görürəm çarə yoxdur, kişi gəlmir, durum daylağın axurunu qayırim. Amma görürəm ərin çox qavırğası qalın adam imiş, qırx gün viranə dəyirmanda qalannardan imiş.

OĞLAN PALTARLI QIZ

Biri var idi, biri yox idi, iki qonşu var idi. Bir qonşunun yeddi qızı, o birinin də altı oğlu var idi. Altı oğlu olan arvad qonşusuna açıq verib dedi:

– Ay arvad, bu yeddi qızla nə edəcəksən? Hayif deyil oğul. Allah oğlanlarının yeddisinin də canını sağ eləsin. Onnar işliyib qazanacaxlar, bizi də dolandıracaxlar.

Qonşu arvadı belə deyəndə yeddi qız anasının qanı lap qaradı.

Günnərin bir günü altı qardaş pul qazanmaq üçün başqa bir ölkəyə getməyə hazırlıq görəndə böyük qız anasına yalvarıb dedi:

– Anacan, icazə ver mən də onnarla gedim.

Anası çərəsiz qalıb verdi. Anası qızı üçün atasının köhnə pal-paltarından bir dəst libas hazırladı. Qız atasın paltarlarını geyinib başına da papaq qoydu. Gəlib altı qardaş qoşuldu. Az getdilər, çox getdilər gəlib bir yol ayrıcına çatdılar. Qardaşlardan biri yolun üstündəki ağacın dibinə bir bıçaq basdırıb dedi:

– Hansımız bir ildən tez gəlsə, bıçağı götürsün.

Yol ayrıcında qız qardaşlardan ayrılib təkcə getdi. Gəzə-gəzə gəlib bir padşahın şəhərinə çatdı. Yazlıq bilmədi hara getsin. Baxdı şəhərin qırığında bir koma var. Gəlib komanın qapısını döydü. Bir qarı qapını açıb xəvər aldı:

– A bala, kimi istəyirsən?

Qız dedi:

– Ay nənə, qəribəm qalmağa yerim yoxdu. Bir gecəliyə qonax saxla!

Qarı dedi:

– Qəribsən? Göz üstə yerim var. Bala, buyur içəri.

Qız içəri keçib bir yerdə oturdu. Qarı ondan xəvər aldı:

– A bala, buralara gəlməkdə xeyir ola?

Qız dedi:

– Ay nənə, allahdan gizdi deyil, səndən nə gizdədim. Gəlmişəm bir yerdə işliyib bir az puldan-zaddan qazanım, sora da qayıdım evimizə.

Qarı dedi:

– Ay nənən qurban, nə yaxşı oldu! Padşahın arvadı qaz otaran axtarır, elə sabah səni apararam onun yanına.

Səhər qarı qızı da yanına salıb saraya, padşahın arvadının yanına apardı. Padşahın arvadı onu bir başdan ayağa süzüb xəvər aldı:

– Oğlan, adın nədi?

Qız dedi:

– Xanım, adım Alıdı.

Padşahın arvadı xəvər aldı:

– Alı, qaz otara bilərsənmi?

Alı dedi:

– Xanım, niyə bacarmıram, bacararam.

Padşahın arvadı baxdı Alı deyəsən mərifətli, tərbiyeli oğlana oxşayırla. Qariya dedi:

– Qarı nənə, Alı qoy qalsın, burda. Sabahdan qaz otarmağa gedər.

Alı qarı ilə görüşüb sarayda qaldı. Sabahdan qaz otarmağa gedəcəydi. Sarayın həyatində bir ucuq daxma var idi, o daxmada Aliya bir yer düzətdilər.

Səhər tezdən Alı qazları qabağına qatıb sarayın həyatindən çıxanda gördü yaraşıqla bir oğlan ona yaxınlaşdı. Oğlan Aliya dedi:

– Qazları burda otararsan. Özü də heş kimdən çəkinib eləmə.

Alı ondan xəvər aldı:

– Oğlan sən kimsən ki, belə danışırsan?

Oğlan dedi:

– Mən padşahın oğlu şəhzadə Rüstəməm.

Alı indi bildi ki, bayaqdan söhbət elədiyi oğlan padşahın oğludu. O gündən Rüstəm hər gün Alının yanına gəlib ordan-burdan söhbət edərdilər. Amma şəhzadənin ürəyinə nəsə dammışdı deyə gözünü Alının üzündən çəkmirdi. Bar gün belə, iki gün belə şəhzadə Rüstəm ürəyini açıb anasına dedi:

– Ana, Alının gözdəri qız gözdərinə oxşayırla? O oğlan deyil qızdır.

Anası dedi:

– Ay oğul, insafın olsun, görmürsən ki, o qız deyil oğlandı. Yəqin yazığın anası yiğib ya da atası göyçək imiş.

Oğlu əl çəkmiyib dedi:

– Ana, o qızdır ki, qızdır.

Padşahın arvadı baxdı oğlu əl çəkmir, dedi:

– Bala, gəl sən onu gül bağına apar. Onunla bağda gəz. Əgər o güllərdən yiğib dəstə düzətsə qızdır, yox əgər yileyib atsa oğlandı.

Alı də şahzadənin onun yanına belə tez-tez gəlməsindən şübhəyə düşüb öz-özünə dedi: "Şahzadə deyəsən məni tanıyıb".

Bir gün şahzadə Rüstəm Alının yanına gəlib dedi:

– Alı, gəl gedək sarayın bağında bir az gəzək, ürəyimiz açılsın.

Alı dedi:

– Şahzadə Rüstəm, gəl gedək. Bir də mən neçə gündü burdayam hələ bağınızı görməmişəm.

Gəzə-gəzə gəlib bağça çatdırılar. Alı ayağını bağça qoyandan şahzadə Rüstəm gözünü ondan çəkmədi. Alı bir gül dərdi iyileyib bir tərəfə tulladı.

Axşam şahzadə Rüstəm anasının yanına gəlib dedi:

– Ana, Alı gülü iyileyib atdır.

Padşahın arvadı dedi:

– Oğul, gəl bu sövdadan əl çək. Yan-yörəmizdə nə qədər desən qız var. Kimin qızını desən sənə alaram.

Şahzadə Rüstəm razılaşmıyıb fikir içində öz otağına keşdi.

Padşahın oğlu yenə addımbaddım Alını izliyir, ona göz qoyurdu. Bir müddət keçəndən sora o yenə anasının yanına gəlib dedi:

– Ana, Alının gözü qız gözünə oxşuyır. Ali oğlan deyil, qızdı.

Anası çox yalvardı, oğul, gəl yazıqdan əl çək! Oğlu eşitmədi ki, eşitmədi. Axırda padşahın arvadı dedi:

– Oğul, bir qutu munjuğu tök qabağına. Ona de səninlə muncuqları sapa düzüsün. Əgər qızdisa yiğacaq, əgər oğlandısa muncuqları sapa düzəməyəcək.

Bir gün şahzadə Rüstəm Alının yanında olanda ona dedi:

– Ali axşam otağıma gəl, bir işdə mənə köməh elə.

Ali dedi:

– Baş üstə, gələrəm.

Şahzadə Rüstəm gedənnən sora Alını fikir götürdü. Cox götür-qoy elədi, görəsən bun ə iş ola bilər.

Axşam üstü şahzadə Rüstəmin otağına gələndə gördü ki, o qabağına xeyli muncuq töküb onu gözlüyor. Şahzadə Rüstəm Alını görüb dedi:

– Ali, gəl bu muncuqları sapa düzək.

Ali dedi:

– Şahzadə Rüstəm gərək məni bağışlayasan. Sapa muncuq düzəmək qız işidi. Mən gedim yatım səhər tezdən durmaliyam.

Ali gedəndə bir muncuq götürüb qabaq dişinin arasına qoydu. Çünkü qabaq dişlərində bir az seyrəklik var idi. Şahzadə Rüstəm gəlib əhvalatı anasına nəql elədi. Anası onu fikrindən yayındırmaq üçün dedi:

– Oğul, gördün, mən deyən oldu?!

Vax gəldi tamam oldu. Ali padşahın arvadının yanına gəlib dedi:

– Xanım, mənim bir ilim tamam oldu, istiyirəm evimizə gedim.

Padşahın arvadı xəvər aldı:

– Bala, evdə kimin var?

Ali dedi:

– Atam allah rəhmətinə gedib, bir anam var, beş bacım.

Padşahın arvadı dedi:

– Bala, indi get, sabah gələrsən.

Səhər Ali padşahın arvadının yanına gələndə gördü o, ana və bacıları üçün xeyli pal-paltar hazırlayıb. Padşahın arvadı Aliya xeyli pul verib dedi:

– Ali, bu pul da sənin əmək haqqındı.

Padşahın arvadı əmr elədi Alının yükünü bir dəvəyə yüklesinər. Ali gəlib qardaşdan ayrıldığı yerə çatdı. Yolun üstündəki ağaçın dibindən basdırıldıqları bıçağı götürdü. Bir kağıza bu sözləri yazıb ağaca yapışdırıldı:

Mən Aliyam, üz gedərəm,
Yolumla düz gedərəm.
Kərbələ Fərman elinə,
Qız gəlib, qız gedərəm.

Bunu edib Ali evlərinə sarı yol aldı. Bir müddət yol gedib gəlib evlərinə çatdı. Ali dəvəni həyətə salıb anası ilə, bacıları ilə görüşüb, hal-əhvallaşdı. Baxıb görəndə bacıları xeyli var-dövlət gətirib çox sevindilər. Qızın gətirdiyi pula yaxşı ev tikib, həyət-bəcəalarını düzətdilər. Bir gün xəvər gəldi ki, qonşunun oğlannarı da gəlib. Qonşular qardaşların qabağına çıxanda gördülər ki, onnar əlləri ətəklərindən uzun, əliboş qayıdıblar.

Bunnar burada qalsınnar, görək padşahın oğlu nə oldu?

Bir gün padşah ova çıxmışdı. Gəlib həmən yerdən keçəndə ağaca yapışdırılmış kağıza rast gəldi. Kağızı oxuyub cibinə qoydu. Padşah ovdan qayıdan kimi kağızı arvadına verdi. Padşahın arvadı kağızı oxuyub qutarannan sora padşah ondan xəvər aldı:

– Arvad, bu kim ola?

Padşahın arvadı dedi:

– Qibleyi-aləm, bizim də nökərin adı Alı id. Bəlkə elə odu?

Padşahın arvadı kağızı da götürüb oğlunun yanına gəldi. Oğlan kağızı oxuyub dedi:

– Anacan, gördün mən deyən oldu. Gərək gedim onu tapam.

Şahzadə Rüstəm yeddi dəvə yükü rəngbərəng muncuq götürüb yola düşdü. O, muncuq sata-sata gəlib qızın vilayətinə çatdı. Şahzadə muncuq sata-sata dedi:

İncili muncuq satıram mən,
Gülənə bir ovuc atıram mən.

Bir gün şahzadə Rüstəm yol ilə gedərkən baxıb gördü ki, bir dəstə qız bulaq başına yığışıbdı. O, onnara yaxınlaşış salam verdi. Demə, qız da bunnarın arasında imiş. Şahzadə Rüstəm baxdı bunnarın arasında bir qız var, gözdəri də elə bil Alının gözdəridi. Əlinə bir ovuc muncuq alıb dedi:

İncili muncuq satıram mən,
Gülənə bir ovuc atıram mən.

Şahzadə Rüstəm belə deyəndə qız gülüb qaşdı. Şahzadə rüstəm dişindəki muncuqdan tanıdı onu. O

fərəhindən bütün muncuqları qızlara payladı. Şahzadə Rüstəm ordan düz evlərinə qayıtdı.

Şahzadə Rüstəm evə gəlib məsələni anasına nəql elədi. Padşahın arvadı gedib ərini əhvalatdan hali etdi. Padşah o saat əmr etdi bir gəcavə qurulsun. Elə ki, gəcavə quruldu, onnar qız gilin evlərinə yola düşdülər. Anasından razılıq alıb qızı padşahın oğluna aldılar. Qızı gəcavəyə mindirib şahzadə Rüstəmin vilayətinə gətirdilər. Burada padşah oğluna qırx gün, qırx gecə elədi.

Göydən üç alma düşdü. Biri mənim, biri nağıla qulaq asannarın, biri də istəmirəm deyib bacadan baxannarın.

OVÇU PİRİMİN ÖVLADLARI

Bir ovçu Pirim olur. Üş dənə oğul evladı olur. Heş birini də evləndirmiyifmiş. Bir gün baxır ki, əhvalı xarabdi. İnsanın ölümünə üş gün qalmış Allah tərəfinnən onun qəlbinə agah olur ki, vaxtin daralıf. Bu kişiye də agah olur. Çağırır arvadını, diir: “Arvad, uşaxları bura çağır”. Çağırır. Diir: “Bala, mən dünyamı dəyişirəm. Sizin də heş birizi ya evləndirməmişəm, ya sizə bir gün-güzəran eliyə bilmədim. Özümün də bir günüm, güzəranım olmuyuf. Sənətim ovçulux oluf, ovçuluxnan da sizi böyütmüşəm. Sizdən bir xayışım budur ki, mehriban olun bir-biriznən. Bir-birizin qəlbinə dəymiyin. Bir də çalışın düz danışın, halal yiycin. Onda sizə heş bir yerdən zaval ola bilməz”.

Nəhayət, kişi söhbət eliyə-eliyə dünyasını dəyişir. Baxılar ki, kişi öldü. Kişini dəfn eliyirlər. Kişidən qalanı, məsələn, bir il, iki il yiyirlər. Baxılar ki, – üstünə gəlmiyənnən sonra arxın suyu da davam eləmir, – hər şey tükənir. Bu qardaşların içində balaca qardaş hamidan ağıllı olur, dərrakəli olur, düşüncəli olur. Diir: “Ay qardaşlar, siz məə diməlisiz, icazə versəz, mən sizə diməli oldum”. Böyük qardaş diir: “De a bala, görəh nolub?” Diir: “Bax bu atamdan qalanı yiyif qutarırıx, biz bir qapıdan çölə çıxmali döyüfür, çörəh qazanmalı döyüfür? “Nağarax?” Diir: “Atamız nağarif? Bizim də əlacımız ona çatır. Çıxax bir ovdan-zaddan eliyəh. Yidiyimizi yiyəh, satdığımızı satax çörəyə verək. Evdə havaxta qədər oturuf ata qazancını yiyif qutarajayih?” Böyük qardaş diir: “Çox gözəl, ağıllı fikirdi. Daşqanı qoşun, irahlanax, gedəh dağa”. Anaları baxır ki, uşaxlar daşqa-zad qoşur: “A bala, nağarısız?” – “Bizə bir on günlüh-on beş günlüh çörəh hazırla, biz çıxax da, ovdan-zaddan eliyəh, atamızın sənətini işdədəh heç olmasa. Qeyri biz nə eliyə billih ki?”

Anaları bular üçün çörəh-zad, nə lazımdı ehtiyat eliyir

yaxşı. Düyü, yağı, kişmiş, ayan-bayan ki, xörəh də bişirir arada, quru çörəhnən insan olmaz. – “Ət də ki, da özüz ovluvajaxsız, olajax”.

Yığıl daşdarı düzəlirlər yola. Gedirlər bir meşənin yaxşı bir yerində daşqanı saxlıyif düşüllər. Böyük qardaş kiçiyə diir: “Bala, indi nağayrax?” Diir: “İndi bilirsiz nə var? İndi hər gündə ikimiz ova gedəjəyih, birimiz qalajax, həm atdara baxajax, həm ayın-oyunuza göz olajax, həm də ki, xörəh bişirəjəh, ojax qalıyajax, odunu yığajax, belə”. Deer: “Lap yaxşı, bəs indi kim qalır?” Deer: “Hər hal, böyük qardaş qal-malıda da. Birinci gün sən, ikinci gün ortancı qardaş, üçüncü gün mən. Bu formaynan növbəynən qalax”. Diir: “Yaxşı”.

Böyük qardaş qalır. Bular hazırlanıf ova getməh isdi-yəndə böyük qardaş kiçiyə diir: “Qardaş, nağayrim, nə bişir?” Diir: “Axşama yaxşı plov bişir”. Diir: “Yaxşı”. Axşam plov bişirməh üçün bu atdarı da ota buraxır, gedir sakqız odununnan doğruyur, bir-neçə gətirif yiğir daşqanın yanına. Ojax qalıyır, başdiyir xörəh bişirməyə. Düyüni bişirir, həlim hasılə gələndə həlimi süzür, düyüni ojağa dəmə qoyan kimi baxır ki, bir top boyda şey yumalana-yumalana gəldi. Gəlir çatır, diir: “Töt”. Başa düşmür. – “Töt”. Gənə başa düşmür. Çömçəni yumalıyır, işarə verir ki, yəni həlim tök. Həlimnən bu tökür bir qaba, bu içir, bu tökür, bu içir, təmiz həlim qutarır. Bir qurtum qalmır. Dad eliyir ki, tök. Bu qorxusunna başdiyir aşdan az-az yiğmağa qablara. Bu yiğir, bu yiyyir, bir qram aş da qalmır. Təmiz qutardımı? Hə. Çıxır yumalana-yumalana gedir. U fikirrəşir ki, ayə, axşamđı, qardaşdarım gələjəh, dijəh yiməyin hanı sənin? Mən nağayrim, neyniyim? Çaparağı qablari yuyur, yiğir yerinə, başdiyir çörəh-zad isitməyə, eləməyə. Görür ki, gəldi uşaxlar. – “Aye, hanı sənin yiməyin?” Diir ki, bişirə bilmədim, atdar itmişdi, atdarı axtarmağa gedif hindi tapıf gətirmişəm. Heş nə bişirəmmədim. Da utandığının boy-nuna almır ki, noluf. Bəli, gətirdikləri ətdən-zaddan bişirirlər,

çörəh yiyif yatırlar. Balaca qardaş o saat başa düşür burda nəsə bir kələk var.

Səhər açılır, balacaynan böyük gedəsi olur, ortancıq qalır nööbədə. Balacaya məsləhət eliyor: "Qağa, nə bişirim?" Diir ki, aş bişir axşama. Mənim ürəyim aş isdiyir. Bu da genə aş bişirir, həlimi sözür, aş dəmə vuranda baxır ki, bir dənə top boydana bir şey yumalana-yumalana gəldi. Gəlir çatır, diir: "Töt". "Ə, bu nə diir görəsən, bu nə zad eliyir?" Çömçəni-zadı oyzə-buyzə dığırradır ki, yəni başa düşsün da. – "Töt". Diir: "Yəqin həlimdən isdiyir". Həlimdən tökür, bu içir, bu tökür, bu içir. Təmiz həlim qutarana qədər əl çəkmir. Gənə də başdırıq ki, tök, töt. Başdırıq aşa. Aşı da təmiz yiyir. Qalmadı ki, bir qram? Yox. Əl çəkir, çıxır gedir. Bu yazix da xəcalətin-nən: "Nağayrim, neyliyim, nətər eliyim?" Qabları bu da yuyur, yiğir yerinə, çaparağı başdırıq çörəh-zad isitməyə. Böyük qardaş açıx-aydın çöldəykən bildirir ki, axşama yiməh yoxdu. Amma kiçik qardaş umud olur ki, bəlkə bu bişirdi. Gəlif görürələr ki, heş nə yoxdu. "Ayə, bəs niyə yeməh bişirməmisən? Bu nə işdi?" Diir ki, bəs, atdarı itirmişdim, indi tapıb gətirmişəm, heş nə bişirəmməmişəm. Böyük bilir, səsini-zadı çıxarmır. Diir: "Yaxşı, çörəhdən-zaddan gətir yiyəh". Vurduxları ovdan çörəh-zad bişirif çörəh yiyrələr, eliyirlər. Balaca diir ki, sabah, Allah qoysa, mən sizə aş bişirəjəm. Diirlər: "Yaxşı". Səhər açılır. Bu böyüknən, ortancıq qardaş gedir, balaca qalır. Gedir bir yaxşı qara arçan kəsir. Arçan iki cürdü: bir ağı var, bir qarası. Bu ağ müəyyən meşə ağacı kimi kövrək olur, qara arçan hər deyiləndə qırılan deyil, özü də möhkəm yanır. Gedir bir dənə yaxşı yoğun qara arçan kəsir. Gəlir başdırıq ojağı qalıyır günortadan sonra xörəh ehtiyatına. Bu arçanın yoğun başını qoyur ojağın içində, nazik başın çöldə saxlıyır. Bəli. Həlimini sözür, aş dəmə vuranda baxır görür top boyda bir şey yumalana-yumalana gəldi. Gəlir əmr eliyor: "Töt". Diir: "Dayan, darıxma, tökəjəm". Arçanı çıxardır ojaxdan, oddu başın-

nan bunu çırpa-çırpa, pramoy bu gedir meşənin qalın bir yerində düşür balaca bir quyuya. – "Ayə, mən nağayrim?" Həmən bu yanix arçanı bura işarə basdırır, quyunun yanına. Quyuun yanına işarə basdırır, qayıdır gəlir.

Bəli, axşam olur, qardaşdar gəlir. Gəlif görür, sən ölmüyəsən, aş dəmdə, həlim orda. Bular xəjalətdənə-xəjalətdənə aşdan yeyirlər, həlimdən içirlər, ixtilat-söhbət. Böyük qardaş diyir ki, indi söylə görüm sən neylədin ki, bu aşı bişirə bildin? Diir: "Ə, yekə kişisən, ovçusuz özü də, ova çıxmışız. Adı bir yumru şeydən qorxub yeməyi yedizdirmisiz ona, özü də biriz diir at itirdim, biriz diir it itirdim, bişirəmmədim, bəhanə eliyirsiz. Siz nətər ovçusuz? Həmən o yumru şeyi, nədisə, döydəyə apardım, meşənin u qalın yerində balaca bir quyuya düşdü. Amma quyu çox dərindi. Əlimdəyi ağacı nə qədər salladım, gördüm yox. İşarə qoymuşam, sabah ova getməh lazımdır. Sabah gedif o nədisə onu tapıf öldürməliyih". Buların canına düşür üzütmə ki, ə, bu bizi işə salajax. O nədisə bizi ödürejəh.

Bəli, səhər açılır, səhər çörəhlərini-zadını yeyif düzəllillər yoluñ ağına üçü də. Uzun bir sijim götürür, kəndir, gedillər. Quyunun başının baxıllar, görüllər quyu zırıltıdı. Bura insan düşəsi təhəri yoxdu, çox dərindi. Diir ki, balaca qardaş, indi hansız duşursüz? Böyühlər diir ki, heş birimiz. Biz ora düşəmmərih, qorxurux. Diir: "Qorxursuz?" Diir: "Hə". Diir: "Onda kəndiri bağlayın belimə, məni sallıyın. Amma quyunun başında olun, mən kəndiri silkəliyəndə bilin ki, çıxmax isdiyirəm". İki başdı qılinci olur atasının, ov qılinci. Bu qılinci da bağlır belinə, düşür. Düşür, nəysə, quyuun dibinə çatanda kəndiri açır. Baxıf görür ki, bir dənə devdi uzanıf bir cavan on beş-on altı yaşında qızın diziñ üstündə. Qız da ağılya-ağılya bunun başını tumarriyır. Qız oğlanı görür, diir: "Ay oğlan, a bədbaxt, niyə gəlmisən sən bura? Bu div durdusa, səni parçaparça elijəh. Sən burda nə gəzirsən? Cıx getginən, yazıxsan".

Deer: "Məə diginən görüm, onun canı hardadı?" Deer: "Odey, orda, putulkada". Devin canı şüşədə olur, eşitmiş olarsan bəlkə. Buların, deməli, canı bir göyərçin olur, o da şüşədə olur. O göyərçini öldürsə, bu ölür, yoxsa ölən şey döylü bu div. Siftə canının yerini öyrənir, onnan sonra xançalı çıxardır, soxur devin ayağına. Div çığırır qızı ki, görmürsən, milçəh ayağımı dışdiyir. Bir dəfə, iki dəfə, üçüncüdə məcbur olur möhkəm batırır. Durur ayağa, oğlanı görür, diir: "Hə, Allah tərəfinnən məə azuqə gəlifmiş, bilməmişəm", – diyəndə oğlan diir: "Hə, azuqəyəm, gəlmışəm". Bu oğlanı üfürür, havaya qaldırır. Qaldıranda oğlan putulkani götürür, putulkani əlinə götürür. Görür ki, putulkani götürdü, əlacı kəsilir oğlanı salır yerə. Diir: "Putulkani ver məə". Diir: "Yox, putulkani səə vermijəm. Sən məə dağ çəhmisən. İndi məə sən söylə görüm bu qız kimdi, nəçidi, burda nə qayırır?" Diir: "Bu filan padşahın qızıdır, bunu götürüf qaçırmışam özümə ailə kimi, məə baxır". Diir: "Hə". Nəysə, bunu öldürür, göyərçini öldürür, div də ölürlər. Bunu iki şakqa eliyir qoyur bir tərəfə. Qız oğlanın bu hünərini görüb ürəklənir, diir: "Səə qurban olum, hələ bunnan bayana iki dənə bajım da burdadı. Oları da xilas eləginən, eliyə bilərsənsə".

Keçir görür, gənə adı qayda üzrə divdi uzanıf. Qız gözünün suyunu tökə-tökə bunun başını, gözünü tumarriyır. Qızı diir: "Buun canı hardadı?" Diir: "Odey, orda, taxçada". Canının yerini öyrənənnən sora başdırıy xançalı ayağına soxmağa. Oyanır nəhayət, baxır görür insandı da. Diir: "Hə, deməli, Allah tərəfinnən məə yiməh gəlifmiş, bilməmişəm". Üfürür bunu da qaldırır havaya. Havaya qaldıranda oğlan putulkani götürür. Putulkani götürəndə əlacı kəsilir. İndi bu bunu havaya qaldırır ki, soruf udsun. Əlacı kəsilir oğlanı salır yerə. Diir ki, putulkani ver məə. Diyir: "Yox, putulkani səə vermiyəjəm. Söylə görüm bu qız nəçidi, bunu hardan gətirmişən?" Diyir: "Filan padşahın qızıdır, gətirmişəm özümə quellux elətdirmə-

yə". Nəsə, bunu da öldürür. Bu qız diir ki, üçüncü otax da var hələ bizdən uyza. Üçüncü otaxda bizim bir bacımız var. Səə qurban olum, xilas eliyə bilirsənsə onu da xilas elə. Gedir bunu da xilas eliyir, divləri öldürür. Qızlar bilir ki, divlər qutardı. Diir: "Oğlan, indi ki bizi xilas eylədin, buların üçünün də xəznəsi var, heç bir padşahda belə bir xəzinə yoxdu. Padşahların xəzinəsini çapif-talıyif gətirif yığıflar bura, yerin altına". O üz dənə xəzinəni göstərillər buna. Diirlər ki, bular olsun sənin, bizə bir iynə də lazım döylü, bizi işıqlı dünyaya çıxart.

Bəli, yığır buları quyunun başına. Kiçih qızə baxır, diir: "Hə, bu mənim". Böyük qızə baxır, diir: "Bu böyük qardaşım". Ortancıl qızə baxır, diir: "Bu da bu qardaşım". Bu qəlbində belə tutur. Kiçih qız biləndər olur. Oğlanın qəlbinnən keçənnərin hamısını bilənnən sora yığılıllar kəndirin başına. Kiçih qardaş başdırıy kəndiri silkəliyir ki, bilsinnər. Çəkillər qızı, çıxardıllar. Baxıf görüllər çıxanda qəşəng bir qızdır. Böyük qardaş diir: "Hə, mən evləndim, bu mənim ayləm". Ortancılın belinə bağlıyır, ortancıl da çıxır. Baxıf görüllər bu da bunnan qəşəngdi. Ortancıl diir: "Bu da mənim, mən də evləndim". Kiçih qızə növbə çatanda qız diir: "Oğlan, özün çıx, məni özün çıxart". Diir: "U nəyə görə?" Diir: "Ona görə ki, qardaşdarın kəndiri kəsəjəh. Sən öz qəlbinnən ölçürsən, sənin qardaşdarın sənə xayındı. Ona görə xayındı ki, sən olardan çox biliklisən, çox da ürəklisən. O ürəkli oluf bilikli olmağa görə səə xayinlih eliyillər. Bu bir. İkinci də mən bajişimdan çox göyçəyəm, bunu özüm bilirəm, məni görəsə başı qarışajax mənim üstümdə dava eləməyə, sən yaddan çıxajaxsan. Mən də səni çıxardammiyajam, imkan vermijəhlər". Nə mümkün eliyor, diyir: "Heylə şey ola bilməz. Sənin söylədiklərinin hamısı söhbətdərdi. Mənim qardaşdarım heylə qardaş deyli. Bağlıyır, silkəliyir, diir: "Çıx, sora mən çıxaram". Çıxır. Diir: "Amma heylə bir şey ol-

sa, mənim kəndirimi kəssələr burda qızıl olduğunu dimirsən olara. Bajılara da tapşırırsan. Qorxma, mənim kəndirimi kəssələr də mən çıxajam burdan”.

Nəysə, qız çıxır. Qız çıxan kimi, u diyir qız mənimdi, bu diyir qız mənimdi, başdırır bular qızın üstündə didişməyə. Qız diir: “Hansızın ollam, nətər ollam, sizin işizdi. Qardaşızı çıxardin quyudan sora”. Oğlan da kəndiri bağlıyif belinə, silkəliyə-silkəliyə qalıfdı, çəkən yoxdu. Nəhayət çəkillər. Yarıya qədər çəkmiş ortancıl diir: “Qız mənimdi”. Böyük diir ki, yox, qız özümündü, heç birizin döylü diyən kimi ortancıl kəndiri vurur. Təpəsi üstə gedir, yer yarılr düşür aşağı – qarannıx dünyaya. Baxır görür işixlı düzdü, amma buna işix dimək olmaz. Çöl havasının, demək, səhərin toran vaxdı olan fasondadı işix. Gəzir dolanır meşəni, çox ora-bura çırprır özünü. Gedir görür ki, bir yekə palid ağacı var, palid ağacının başında bir öy boyda yuva var. Bunun dibində oturur dincəlməyə. Oturur dincəlməyə, bunu yuxu aparır. Deməli, palid ağacının başındayı bu yuva, ev boyda olan yuva olur Zümrüd quşunun. Bu ildə orada balalıyr, bunun balalarını ilan yiyir, körpə-körpə, ilan yiyir. Bu bezikir, gedir ki, bir dəyirman daşı tapım gətirim bir üş-dört gün gözdüyüm, – balaları təzə çıxıfmış, – gözdüyüm görüm mənim düşmanım kimdisə daşı salım balalarımı yiməyə çıxmax istiyəndə təpəsinə, öldürüm. Bir vaxdı ayılır səsə-küyə, görür bular çığışır. Quş balasıdı, çığışır. Belə fikir verib baxanda görür adam yoğunda ilandı, dırmaşır ağızını açıf balaların yanına. Balalarunu görüp çığışıllar. İlani başınınan doğruya-doğruya doğruf tökürlər. Yerdə öz köynəyini çıxardır, ilanın ətini yiğir köynəyə, çıxardır qoyur yuvaya. Uzanır, gənə yuxu tutur bunu. Zümrüd quşu gəlir dərman daşı belində. Görür kakraz ağacın dibində nəsə bir qaraltı var. Daşı tullamax isdiyəndə balaları çığışır: “Ana, amandı ana, dəyməynən. Bizi düşmanımızdan xilas eliyif. Bizim düşmanımızı doğruf gətirif yiğifdi yanımıza öz

paltarında”. Aparır dəyirman daşını bir kənara tulluyur, qayıdır gəlir. Gəlir baxır, görür ki, insan könəyidi da. Köynəyi eşəliyir oyza-buyza, baxır görür insan yoğunnuxda bir dənə ilandı, doğruf yığif köynəyinə, çıxardıf qoyuf bura. Allah tərəfinnən quşa dil verilir. Quş dilə gəlir, diyir ki, indi sən söylə görüm kimsən, nəçisən, haralısan, burda nə gəzirsen, mənim balalarımı nə cür xilas elədin. Bu başına gələn əhvalatı söylüyor, diyir: “Belə divləri öldürdüm, üç dənə qızı xilas elədim. Kiçih qız məə belə didi, mən onun sözünə baxmadım. Qızı qaldırdım, sora özüm çıxmağa... qardaşdarım kəndiri kəsdi, yer yarıldı, indi düşmüşəm sizin ölkəzə. İndi sənnən bir dənə təmənnam budu ki, məni işixlı dünyaya çıxarda bilsən işixli dünyaya çıxart”. Deer: “Ay oğlan, səni işixlı dünyaya çıxarda bilərəm. Çıxardaram da. Amma güjün çatmaz ona”. Diir: “Nətəri?” Diir ki, mən səni ora çıxartmaxdan ötrü qırx dənə üç illih erkəyin cəmdəyi lazımdı, olarin dərisini də qırx dənə tulux bağladarsan, qırx tulux da su yol azuqəsi məə. Mən səni çıxardaram onda. Buna da güjün varmı? Diir, yoxsa mümkün döylü? Nə diyirsən hazırlam qulluğunda, ancaq mən yol azuqəsiz hara gedə billəm. Bir günnüh döylü, iki günnüh döylü canıma cəfa basam gedəm”. Oğlanın əlacı kəsilir, diir ki, bu ölkəzin padşahı nətər adamdı. Diyir: “Ölkəmizin padşahı həm əzazıldı, həm də yaxşı adamdı. Yaxşı adamdı belə ki, qəribə hörməti olan adamdı”. Diyir: “Onda gedərəm diyərəm, bəlkə məə köməh göstərdi”.

Nəysə, axşamatan hərrənir, axşam gedir təhmini bir qapını döyür, tanımadığı qapını, nabələd adamdı. Bir qoja qarı çıxır: “Bala, sən kimsən, nə deersən?” Deer ki, ay ana, qəribəm, qalmağa yerim yoxdu. Bəlkə məə daldalanmağa bir yer verərsən? Diir: “Buyur”. Gəlir oturur oğlan. Yaxşı buna çayçörəh, ayan-bayan verir, yedizdirir, içizdirir. – “Bala, sən kimsən, haralısan, nəçisən?” Diir ki, mən işixlı dünyanın adamıym. – “Bəs burda nə gəzirən?” Başına gələn əhvalatı söy-

lüyür ki, bəs qardaşdarım məə belə xayinnih eliyif, kəndirimi kəsif salıflar bura. Diir: "Hə". Nəysə, çox ixtilatdan sora yixılıf yatıllar. Səhər açılır, arvad diir ki, bala, sən indi hara gedəjən, nağarajan, unu diyəmmərəm, bizim ölkəmizdə su nöybəynəndi. Diir: "Xala, nöybəynən nədi? Su niyə nöybəynəndi?" Diyir ki, bizim çayımızın boğazında bir əjdaha oturuf. Gələn suyu uduf aşağı su buraxmir. Mal nöybəsi kimi padşah nöybəyə qoyuf adamı. Gündə bir adam, bir teşt aş gedir u əjdahaya. U adamnan u aşı yiyeñə qədər nə qannı su gəlsə unu içirih. Unnan qeyri su görmürüh. Nə də qoşun-zad ona tədbir çəkə bilmir. İndi bu gün padşahın aman-zaman bir dənəq qızı var, nöybə padşahın özünündü. Onun qızı getmelidi. Ona görə bütün vilayət əhli u qızla görüşə getməlidid. Çünkü axırıncı gündü. Padşahın da unnan savayı heş bir kəsi yoxdu. Odur ki, mən ora gedəjəm. İndi sən də isdirlən evdə ot, isdirlən getginiñən. Gedəjəhsən sorğu-suala düşəjəhsən. Dijəhlər kimsən, nəçisən? İsdiyirsən ot evdə. Diyir: "Yox, irast ki, sorğu-suala düşəjəm evdə otursam yaxşıdı". Arvad gedir. Arvad gedənnən sora... Bu burda arvada sərr vermir, belə diyir ki, yəni kimsə məni xəbər almasın da. Bu özü tanıtirdı ki, hə, bu nabələd adamlı. Arvad gedənnən sora bu da gedir. Çayın qıraqıyan gedir ki, görünüm bu əjdaha nətəri shəydi, harda oturur, bir çayın suyunu bir şey udsun bu nə diyən sözdü? Gedir baxır, görür ki, məşənin, dağın sildiriminnan su gəlir, aşağıda da əjdaha ağızını diriyifdi, bir qram da su qoymur aşağı keçməyə. Bunu görür, ölçüsünü-biçisini götürənnən sora qayıdır gəlir, oturur bunun yanına gedən yoluñ üstündə. Da getmir camaatın yanına. O vaxta qədər gözdüyür ki, baxır görür gözəl-göyçəh bir qız başında bir teşt aş ağlıya-ağlıya gəlir. Gəlif qız bunun bərabərinə çatıf keçməh istiyəndə irəli çıxır yoluñ üstünə. Diyir: "Ay qız, dayan". Dayanır. Diir: "Söylə görünüm niyə ağlıyırsan, nolufdu?" Diir: "Sənnən ki mənə çarə olmujaxdı, niirsən?" Çox diir, əl çəkmir oğlan. Diir: "Di da görəh noluf səə, niyə ağlı-

yırsan, hara gedirsən belə, bu teşt nədi?" Diir: "Bu teşt aşdı". – "Bunu hara aparırsan?" Diir: "Aparıram, əjdaha bunu da yi-yəjəh, məni də yi-yəjəh, ona qədər camaata su verəjəhdı, qannı su". Diir: "U teşti qoy yerə, ajam, mən də yi-yəjəm o aşdan". Diir: "Yox, heylə şey olarmı? U teşt yarımcıx olsa məni bir də dala qaytarar". Diir: "Aaz, aşağı qoy aşı, aş yi-yəjəm". Nəysə, qızın başının teşti alır, qoyur yerə. Diir: "Otur aşağı. Çörəh yimissən?" Diir: "Heş üş gündü, dörd gündü mən çörəh yi-mirəm. Mənim boğazımdan çörəh keçmir". Diir: "Onda otur ürəkli çörəh yi. Doyunca bu aşadan yiyeñə, o əjdahanı mən öldürəjəm, qorxma". Diir: "Sən nə danışırsan, dədəmin yüz minnərlə qoşunu var, qoşun çəkif onun üstünə, heş nə eliyəm-miyif. Sən unu öldürəssən?" Diir: "Əjdahanı mən öldürəjəm da. Səə didim ki, mən öldürəjəm, ot doyunca... Bu şərtə sən mənnənən axıra qədər çörəh yiyeñən. Yiməsən, getmijəm, öldürmüjəm". Qızın əlacı kəsilir, təəbi kəsər-kəsməz oturur oğ-lannan aşdan yiməyə. Amma zənənən gözüdü, müşteri gözüynən oğlana baxır, görür oğlan ayrı oğlandı. Misli-bərabəri yoxdu. Yiyillər qutarıllar, oğlan diir: "İndi sən bir iş elə". – "Nə iş?" Diir: "Sən göz-qulax ol, nə hərəkət elədiyimi axıra qədər nəzərdən qaçırmı. Tam mən işimi görəf qutarannan sora sən unda gedə bilərsən". Diir: "Yaxşı". Qız baxır ki, oğlan din-məz-söyləməz getdi, əjdahanın quyrux tərəfinnən başdadı üz-tünə çıxıf üzüynən getməyə baş tərəfinə doğru. Gedir, baş tərəfinə çatanda qılinci çıxardır, əjdahanın kürəyinnən soxur qılinci, kürəyini yarır, girir içində. İçinə girir oğlan, yox olur. Qız diir: "Hə, bunu da uddu, mən də aşı belə elədim, mən nağarım?" Bir vaxdı fikir verir, baxır görür ki, əjdaha çörüküdə arxası üstə. Əjdaha arxası üstə çörüküdə, su da başdadı getməyə. Girir əjdahanın içində, içəridə ürəyini kəsir əjdahanın. Ürəyini kəsir, doğrular, əjdaha ölüür. Oğlan nəysə, bir qədər çətinliknən bu səvər qarnını yarır çıxır. Qız baxır ki, oğlan əjdahanın qarnının üstündədi. Özünü toxuyur suya. Oğlan

köynəkdə, əjdahanın qanına əlini buluyur, möhkəm oğlanın hər iki ciyinə arxadan əllərini çırpır ki, irizi düşsün. Oğlana deer ki, sənnən xayış eliyirəm, mən sözümü sübut eləməhdən ötrü bu qan sənin bədəninnən getməsin. Yoxsa mən sənin əjdahanı öldürməyi sübut eliyəmmiyəjəm, nə də özümü, məsəl, xilas eliyə bilməyəjəm atamın əlinnən. Diir: "Yaxşı".

Bəli, qız bu sözü diyif götürülür. Baxır camaat ki, budu, padşahın qızı gəlir. Teşt yoxdu, qız gəlir. Çığrışıllar ki, hara gəlirsən? Diir: "Muştuluğumu verin, da suyunuz əbədi gəlir". Muştuluxçu muştulux dalıyan yüyürür padahın yanına ki, bəs qızın diir su əbədi gəlir. Əjdahanı bir oğlan öldürdü. Bəli, millət yüyürür çayın qıraqına, görür nə? Su daşa-daşa gəlir. Padşah diir: "Oğlanı tapın". Oğlan qaçıq gizdənir meşədə. Qaçıq gizdənir meşədə, camaati tökür, qoşunu tökür: – "Oğlanı tapın". Oğlanı tapa bilmillər. Axşam olur. Axşam olur, oğlan pünhan gəlir qarışır camaata. Baxır görür ki, padşah tapşırıx verir, oğlan tapılmalıdır. Əyər oğlan tapılmasa, özüzdən küsün. Sizin hamızı qırdırajam. Bəli, bu söhbəti eşidir. Qızına diir ki, indi sənin bir əsasın varmı, bir yerində, bədənində bir işarə görmüsənmi tanıyasan? Diir ki, işarə var. Diir: "Nədi?" Diir: "Tapılanda dijəm". Dimir. Diir: "Səhər nəhqədər mənim ölkəmdə millət varsa, beşihdəyi uşaqa qədər gətirirsiz, filan qapıdan bir-bir keçillər içəri". Yoxlanılır hamısının bədəni. Qızına da bir dənə alma verir, diir: "Ala, bu almani tutuf sən də durursan u yoxluyannarın yanında. U oğlanı görəndə u almani kimə versən, biləjəm o adamdı". Bütün hamı yoxlanılır, oğlan çıxmır üzə. Elan eliyir ki, kimin evində qonax var. Bu qarı irəli çıxır, diir ki, padşah sağ olsun, üş güngü mənim evimdə bir cavan oğlan qonaxdı. – "Bəs hanı oğlan?" Deer ki, vallah, gejə gəlir yatır, sabannarı – qoja adamam – mən duruncaya görürəm yoxdu. Nəhayət camaat hamısı keçənnən sora oğlan gəlir özünü çatdırır. Oğlan qapıdan girəndə qız almani verir oğlana. Padşah ordan çığırir: "Sübütun". Sübütun diyə ki-

mi oğlanın köynəyini qaldırır yuxarı, diir: "Ata, buyuruf baxa bilərsən. Sübutum mənim qanni əllərimin izi". Baxıf görüllər ki, oğlanın arxasında hər cınağında qızın əlinin izi var, qanni izi düşüf. Bəli, oğlanı çox böyük təntənəynən padşah apartdırır öz imarətinə. Yaxşı oğlana yiməh-işməh, qullux, qastum-zad geydirməh, nağarmax. Padşah diir: "Bala, bilirsən nə var?" Diir: "Xeyr". Deer: "Mənim aman-zaman bir dənə evladım var, u da qız evladım. U qız həddi-buluğa gəlif çatanda özüm öz qəlbimdə belə qərara gəlmışəm ki, bu qızı kimə versəm, padşahlığı da ona verəjəm, tacı-taxtımlı. İndi qismət sənində. Səə sabahdan toy elijəm, qızımı da verəjəm səə, padşahlığımı da". Diir: "Padah sağ olsun, sənin mənə qızın lazım döylü, nə də padşahlığın lazım döylü. Hamısı özə qismət olsun. Sənnən mənim bir dənə təmənnənam var, məni təmənnənama çatdır". – "Hələ sənə bu boyda qız verirəm, bu boyda səə vəzifə verirəm, onnan ölkəni səə verirəm. Sən nə danışırsan?" Diyir: "Heç nə lazım döylü. Mən işixlı dünyanın adamıyam, burda yaşıya bilmərəm. Məə işixlı dünyaya çıxmağa köməklik elə". Diir: "A bala, mən səə nə cür köməklik eliyə bilərəm. İşixlı dünya bizdən iki qat yuxardadı. Ora da insan çıxıf gedif gələsi yol döylü, iriz döylü. Mən səə heç cürə köməklik eliyə bilmərəm". Diir: "Sənin məə bir dənə köməyin lazım, iki dənə yox". Diir: "Nədi?" Diir ki, məə üç illih qırx dənə erkəh qoyun lazımdı. Amma olarin da dəriləri gərəh elə soyulsun ki, qılçalarının, boğazlarının kəsilən yerlər bağlansın, olar suynan doldurulsun. Qırx tulux su lazımdı məə, qırx dənə də erkəh cəmdəyi. Məə hörmətin varsa, bunu eylə. Qeyri heş nəyi istəmirəm. Padşahın əlacı kəsilir, əmr eliyir, diir ki, qırx dənə üç illih erkəh kəsin. Qırx dənə üç illih erkəh kəsilir, qırx tulux su hazır olur. Oğlana diirlər: "İndi bu hara gedəjəh, nətər olajax?" Deer ki, yiğin, mən düşəjəm qabağa, hara lazımsa gedəjəm. Yiğillar aparıllar. Zümrüd quşu diir: "Dəəsən tapmışan?" Diir: "Tapmışam". Əti də yiğir, suyu da yiğir. Oğlan

da oturur tən ortada. Diir ki, oğlan, indi bilirsən nə qayırassan? Diir: "Yox". Diir: "Mən qa eliyəndə bir cəmdəh ət ver, qu eliyəndə bir tulux su. Vəssalam, səən vəzifən bu. Eliyə bilərsənmi?" Diir: "Eliyərəm". Bəli, bir günnüh yol qalanda bir dənədə cəmdəh qalıfdı, cəmdəh düşür əlinnən. Əlacı kəsilir, xançalı çıxardır öz qılçasının balıx ətini kəsir verir Zümrüd quşunun ağızına. Zümrüd quşu ət dilinə dəyən kimi görür ki, bu insan ətidi, şirindi. Da su da isdəmir. Bunu çıxardır işixlı dünyaya. Düşürdür belinnən, diir: "İndi oğlan, sən get, sora mən gedərəm". Diir: "Yox, siftə sən getginən, sora mən getdəjəm". Cox əlləşir quş bunnan, görür oğlan getməh istəmir. Yeriyəmmir axı, qılcasını doğrufudu. Diir: "Oğlan, qılça cirmələ". Cirməliyir, çıxardır ağızının əti, qoyur yerinə yerbəyerində. Tüpürcəyinnən çəkir üstünnən, qılça sağalır. İki dənə tük çıxardır bədəninnən, verir buna. Diir: "Mən özüm daa gələ bilmirəm, mənim bura gəlməyə qüvvəm çatmaz. Nə murazın olsa, bu tükü tükə vurarsan Allah tərəfinnən gələjəh". Diir: "Yaxşı". Nəysə, bular ayrırlılar, oğlan gedir evləri Şəmsabadadırsa, gəlir Xosro kəndində məskən salır. Bir padşahın evinə gedir, diyr ki, mən iyəsiz adamam, vəzifəm də çobandı. Məə bir qarın çörəyə qoyunnan, quzudan nəyin var, ver güdüm. Padşah diir: "Məə lazımdı bir dənə, intası məhlədə-bajada əl buyruğuna lazımdı". – "Baş üstünə". – "Məhlədə-bajada ol, kim hara buyursa, get o işi gör". Diir: "Yaxşı". Bu minvalla burada qalır. Başdırıbu əl altınnan öyrənməyə ki, Ovçu Pirimin evladları var idi, oları tanıyırsızmı. Diyillər: "Taniyırıx". Diyr: "Bəs olar dururmۇ?" Diyillər ki, sən oları hardan tanıyırsan? Diyr: "Mən tanımıram, atam söhbət eləmişdi ki, filan kənddə belə bir Ovçu Pirim var, onun üç oğlu var. Hə, atamdan eşitmişəm. Ona görə ağlıma gəldi, xəbər aldım". Diirlər: "Hə, durur. Olar üş qardaş idi. Bir qardaşları məşədə itifdi. O iki qardaş üş dənə qız gətirifdi. Kiçih qızın üstündə bir-birini didirlər, evlənə bilmillər. Bir-birinin qorxusunnan evlənə

bilmillər. İndi qərara gəliflər ayın, məsəl, iyirmisi böyük qardaşa toydu". Buna da bu lazımdı. Diyr: "Hə, yaxşı vaxdı gəlmışəm". Bəli, ayın iyirmisi çatanda baxır ki, padşaha məktub gəldi. Padşahın arvadı didi ki, səə məktub gəlifdi. – "Hardan?" – "Şəmsa kəndinnən". – "Kimdi?" Deyir: "Bəs Ovçu Pirimin oğlu göndərifdi, özünə toy eliyir. Bizi toya dəvət eliyir". Diyr: "Hə, lap yaxşı". Bəli, bunu eşidir oğlan, padşaha diyr ki, padşah sağ olsun, nolar, mən də cavanam, ömrümdə toya-zada getməmişəm. İcazə versən mən də gedərdim toya. Diyr: "A bala, ora qor-qodux, nökər yeri döyül o toy. Səən mən gedən yerdə işin yoxdu. Yetimsən, yetim yerində qurul qal". Diyr: "Yaxşı, nə diyirəm". Padşah axşam olur, hazırlanır, atını minir, gedir toya. Oğlan birdən yadına düşür ki, ə, bu quş bəs məə belə bir şey verifdi. Bunu bir yoxluyajam görürm. Bu tükləri götürür, keçir padşahın bağına, tükü tükə vurur, diyr ki, Allah tərəfinnən bir at istiyirəm, bir dəstə paltar, bir dənə yarax. Baxır görür ki, bir dənə kəhər at gəldi yəhərli-yüyənlə, üstündə də paltar. Paltarı geyinir, yarığı götürür, onnan sora düzəlir yolin ağına. Toyun o vaxtına qədər ki, kənarda duruf, uje bəy tərifi çatıf. Bəy tərifi çatanda bəy ortalığa gələndə atdı-zaddı girir məclisin içində yaraxlı-yasaxlı. Diir ki, aşıxlara, məə bir dənə hava çalın. Diir: "Ay oğlan, havanı çalax, atın belində oynuyajaxsan?" Diir: "Hə". Havani çalıllar, bir qədər atın üstündə oynuyannan sora qılıncı sıyrır, firranır qardaşı tərəfdən, qardaşının boynunu vurur, çıxır aradan. Camaat tökülür, görür yoxdu. Düşür kolun dibində tükü tükə vurur, at da gedir, paltar da. Meşəynən qaça-qaça gəlir, gəlir girir yerinə. Gejənin bir vaxtı görür padşahı palazın arasında gətirillər. Padşahı da o ki var döyür məclisə. Ağlaşma, şivən. – "Səni kim zad eliyif?" Diir: "Bir kopoğlu girdi məclisə, bir kəsnən də işi olmadı. Məni döydü, məni döyənnən sora getdi yazix, yetim oğlanın boynun vurdu, çıxdı getdi". Diir: "Hə".

Nəysə, bir qədər gözdüyür, aradan fasilə keçir. Anası diir ki, bu ortancıla, a bala, bu qızdarın birini, heç olmasa, sən ad eylə, sən öylən. Diir: "Buların üçünü də ad elijəm, birini yox". Bəli, gənə padşaha namə gəlir ki, yerdə qalan yetimə toy eliyirlər. Bunu oğlan eşidir, gənə padşaha diir ki, nolar, icazə ver mən də gedim. Diir: "Yox, səən orda işin yoxdu, nökərsən, nökər yerində quyrul qal". Diir: "Lap yaxşı". Toy məqamı çatır, padşah toya gedir. Padşahın bağınnı bir daldasında durur. Tükü tükə vurur, Allahdan at, silah təmənna eliyir. Buna at, silah gəlir. Geyinir-gejinir, gedir, o vaxta qədər gözdüyür ki, bəy ortalığa gələndə girir məclisə, diir: "Məə də bir hava çalın, mən də oynujam". Diyəndə bu padşahlar, vəzir-vəkillər diir: "Ə, bunun o biri qardaşının da toyunda belə bir oğlan gəlmışdı. Bu kopoğlu da sora xatakar olar, buna xata eliyər". Bu evində olduğu padşah durur çıxır məclisdən, qaçıır. O biri padşah ona baxır qaçıır. Nəysə, baş qarışır, qaça-qaç düşür. Oğlanın başını kəsir, çıxır aradan. Padşah diir: "Sizə dedimmi. Bəlkə də burda dursam mənnən də işi olajaydı". Nəysə, gəlir tükü tükə vurur, at gedir, silah gedir. Gəlir girir yerinə, yıxılır yatır. Səhər açılır, padşahdan xəbər alır: "Padşah sağ olsun, yaxşı oldu toy?" Diir ki, Allah nəhlət eləsin pisə. İki qardaş toy elədi, ikisinin də başını bir nəfər kəsdi, çıxdı getdi. Diir: "Padşah, o bir nəfər mənəm. Səni də döyen mən idim". – "Diməli, mənim çörəyimi yeyif məni döyurdün?" Diir: "Da sənnən xayış elədim, cavanam, qoy mən də gedim toya, irava bilmədin. Mən də cavanniğima sığışdırımmadım məə heylə diməyi". Diyir: "Yaxşı məni döydün cəhənnəmə, qardaşdarının başını niyə kəsдин?" Başdırıyr padşaha nağıl eliyir bu başına gələn əhvalatı. Hamısını danışannan sora padşah diir ki, hə, haxlısan. Elə mənim özümə də haxlı eləmisən. Səən hər bir günahınnan keçirəm. İndi sən get ananın yanına, anan yazıxdı. Diir: "Onsuz da anamın yanına gedəjəm". Gəlir, anasına da əvalatın hamısı nejə olur söylüyür. Diir: "Ana, hindi

mən özümə toy eliyəjəm". Diir: "Ay bala, dadi-püssat yoxdu sən özə toy eləməh üçün". Diyir: "Məə heş nə lazım döylü". Gəlir bu evində olduğu padşahın yanına. Diir ki, sən ki mənim günahımdan keçdin, səni döyməyimə görə məə cəza vermədin, mən də indi gəlmışəm səə bir oğullux eləməyə. – "Bala, nə oğullux?" Diir: "Padşah sağ olsun, mənim üç dənə xəzinəm var, araba ver, daşqa ver, adam ver u xəzinəni yiğif gətirim, birini səə bağışdıyajam. Onun bir dənəsində olan qızıl sənin illih üməniyyənnən də artıxdı". Padşahın gözü çıxır kəlləsinə ki, ə, bu nədi, bu nə danışır. Bəli, verir at, araba, oyan-bayan, adam verir. Gedillər, bu divlərin xəzinəsini özü üçün yiğdirir, birin də padşah üçün. Birinci padşahinkini verir, ikinci özünkünü gətirir. Gəlir, yaxşı şadlığa, qəşəng bir toy eliyir. Elə bir toy eliyir ki, misli görünməmiş. Onnan sorasına qızdarın üçünü də özünə nigah eliyir. Hər qızın yaşayışı üçün böyük-böyük imarətdər tikdirir ayrı. Bəli. Kef-kefiyyətnən başdırıyr bu oğlan yaşamağa, kefi kök, damağı çağ. Padşah-larnan başdırıyr gəzməyə, da bir cür adamlarnan yox. Harda nə məsləhət olurmuşsa, padşahların nə işi olurmuşsa, bu oğlani çağrırmışlar ki, məsləhət ver bizə. Okqədər Allah-tala ağıldan-kamaldan ona verir. Belə kefi kök başdırıyr dolanmağa.

BİLİCİ QƏHRƏMAN

Diir bir qoja olur, uzun illər balıx ovçusu olur. Daa uje qojalıf əldən düşmüşdü. Buların da padşahının övladı olmurdu. Qoja da kasib bir qoja idi. Gejə-gündüz dua eliyir: “Allah məə elə bir yönəm verə ki, müalicə yönəmi, bu padşaha, ayləsinə dərman eliyəm, uşağı ola, mənə də, dolanmağımı da kömək eliyə”.

Nəhayət bir gün gedir, bir yaxşı balıx tutur. Elə bir balıx ki, demək, bu tarixi görünməz balıxdı. Bunu söyünə-söyünə gətirir. Gətirir bir padnosa qoyur, üstünə cuna-zad çəkir, eliyir. Diir: “Arvad, aparım verim padşaha, bəlkə bir-iki kilo unnnazaddan verdi, heç olmasa çörəyimiz olsun”. Aparır padşaha. Diyillər ki, balıxçı kişi səni gözdüyür. Diir: “İcazə verin gəlsin”. Gedib görür ki, əlində padnos var, diir: “A kişi, u padnos nədir?” Diir ki, padşah, qırx ildi balıx tuturam, ömrümüzə görmədiyim balıx tutmuşam. Didim, aparım padşahımıza verim, xətri xoş olsun. Açıq padşah, balığa baxır, diir: “Ko-poğlu, məni araya qoymusən deməh sən? Mənim məhləmin üstünnən erkəh sərçə uça bilmir, sən erkəh balığı mənim öyümə gətirmisən?” Diir: “A kişi, etmə, eləmə, mən səə hörmət elədim, pislih məqsədi ilə gətirməmişəm. Balığın nə erkəyi, nə dişisi?” Diir: “Yox”. Əmr eliyir ki, bunu aparın salın zindana. – “Ay aman, ay dad, yekə kişisən, mən səə nə pisdih eləmişəm məni zindana salırsan?” Bir vəzir bu vəzirlərin içində balıxçınan dost idi, qoja vəzir idi, dost idilər. Didi: “Bilirsən nə var?” Didi: “Yox”. Didi: “İndi heş kimə bildirmə. Hindi ki, belə eliyir, səhər icazə al, get yanına. Dinən ki, səən məhlənnən erkəh sərçə uça bilmir, heləmi? Dijəh: “Hə”. Dinən onda arvadının qırx dənə kənizi var. Xahiş eliyirəm, bir dənə otax ayı, u kənizdəri yiğajam ora, bircə-bircə soyunduruf çıxarajam çölə. Onda bilejəhsən, səən məhlənnən erkəh sərçə uçuf, uçmuyuf. Yadında qalarmı, qoja?” Didi: “Qalar”. Didi: “Onda nə məqsəd var? Bəlkə soyundurdum u məq-

sədnən, özüm heç olmasa bilim”. Didi: “Bir qara qul unun birinci arvadınyan yaşıyır. Özünün heç xəbəri yoxdu. Özü də kənizdərin içində gəzir arvad paltarında. Həə, u qara qul soyunanda bəs elijəh. Onda dili gödələjəh”. Didi: “Oldu. Sora olmaz, boynumu vurdurar”. Didi: “Olmasa, mən irəli durajam, dijəm mən demişəm. U nə söhbətdi, biz dostux, qardaşıx”.

Bəli, bunu salıllar zindana. Arvad ha gözdüyür, kişi gəlmir. Səhər gəlir padşahın qapısına, xəbər verillər ki, balıxçının ayləsi gəlif. Diir: “Buraxın, gəlsin”. Buraxıllar, gedir yanına. Diir: “Padşah sağ olsun, o kişinin qırx ildi balıx tutduğunu bütün aləm bilir. O tarixi görünməmiş balıx tutmuşdu. Dünən dedi ki, unu aparıf padşaha verəjəm, bir-iki kilo bəlkə it ununnan verə, çörəh bişirəh. – İt unu da bu arpa ununa diyillər. – Hə. Nə özü gəldi, nə unu gəldi. Bilmirəm bu kişi nijoldu. Bura gəlif, gəlmiyif?” Didi: “Gəlif, zindandadı”. Didi: “Ni-yə?” Didi: “Niyəsin sora bilərsən”. Elə bu dəmdə nökərlərdən biri gəldi, didi: “Padşah sağ olsun, balıxçı kişi diir ki, bir iki-üş kəlmə sözüm var. İcazə versin, gedim sözümü ona diyim”. Didi: “Get, göt gəl, ayləsi də burdadı”. Gedif balıxçını gətirlər. Diir: “Kişi, yoxsa yuxuu qarışdırılmışan beyjə yatıf? Nə sözün var mənnən? Dünən deyəmmirdin sözü?” Diir: “Padşah, dünənnəri düzü sən məni zindana göndərəndə inandırıcı kimi gəlmədi. Didim bəlkə məni qorxuzursan, zarafat eliyirsən. Baxdım gördüm həqqi zindandayam da”. Didi: “Sən nəsən ki, mən sənnən zarafat eliyim”. Didi: “Nətəri? Bir ata-ana səni dünyaya gətirif, bir ata-ana da məni dünyaya gətirif. İndi sən varısan, mən kasıf, u Allahın qismətidi”. – “Hə, di sözüü”. Didi: “İcazə ver ayləm çıxsın çölə, bu söhbəti gərəh biz ikimiz biləh, qeyri bilməyə”. Çıxardıllar arvadı, heş kəs yoxdu ki, yox. Didi: “Padşah, sən dünənnəri qəribə bir söhbət elədin ki, mənim hayatımdan erkəh sərçə uça bilmir, erkəh balıx gətirmisən. Heləmi?” Didi: “Hə”. Didi: “Xahiş eliyirəm, qırx dənə arvadın varmı?” Didi: “Hə”. Didi: “Qırx dənə kəninizin varmı, hər arvada bir qulluxçu?” Didi: “Hə, var”. Didi: “Xahiş

eliyirəm, u qırx dənə kənizi bir evə yiğ, özün də otur qapıda, buları mən soyunduruf qapıdan çıxarajam”. – “Nəyə görə? U nə hak-hesabdır?” Didi: “İndi bir sözdü diyirəm da. Dimirsən erkəh sərcə uça bilmir”. Padşah fikrə getdi, gördü ki, yox, bu sözdə həqiqi deyəsən bir söz var. Əmr elədi, kənizdəri yiğ bir otağa. Yığdilar kənizdəri bir otağa, didi: “Padşah, özün qapının ağızında ot, sora məə inanmazsan”. Otdu padşah qapının ağızında. Didi: “İndi bir-bir soyunun, padşahın qarşısından keçin, çıxın çölə”. Bir-bir, bir-bir, bir-bir, hamısı soyundu çıxdı, axırda bir iki-üş nəfər qalmışdı, qojanın kürkünə bit düşdü ki, ə, buların hamısı zənəndi, bu zalim oğlu məni aldadır, boynumu vurdur. Nəysə. Axırıncı canı bir kəniz soyunanda baxdı gördü ki, pəzəvəng bir neqr. Didi: “Hə”. Soyundu, padşahın qarşısından keçəndə padşah durdu ayağa. – “Qoja, bu hardeydi?” Didi: “Özünən xəbər al da. Dimirsən erkəh sərcə uçammır hayatimdən, bu sənin birinci arvadının kişisidi. Sən elə-belə kişisən, kişi budu”. Didi: “Hə, bəli”. Arvadı da, qara neqri də çəkdirdi dara, heş bir kəsə bildirmədi. Öz biyabırçılığının qorxdu. Kişiinin də o ki var yükünü tutdu uruzqudan, qızıldan, puldan, didi: “Kişi, bu söhbət açılan günü ölmüsən”. – “Yaxşı, məən nəyimə lazımdı, sən məcbur elədin, mən də açdım”. – “Sən nə bilirdin bunu?” Didi: “Səən arvadın gələn gündən burdadi bu adam”. – “Yaxşı”.

Bu minvalnan bular yaşamaxda olsun. Padşah didi ki, vəzirə, vəkile, mənim bir arvad əysiltiyimi bilirsiz. Mən evlənməliyəm. Didilər evlənməlisən, nə diyirik. Bunu evləndirdilər. Buna bir dənə qadın aldılar, gətirdilər yaxşı toy-nan-tamaşaynan, gəldi arvad hamilə oldu. Arvad hamilə oldu, yükün yerə qoyana qədər heç bir sirri söyləmədi. Altı aylıxdan sora baxdı gördü ki, uşax qarnında danışır bunun. Bunu qorxusunnan heş kimə bildirmədi ki, padşahın qəzəbinə gəlləm, öldürtdürər məni. Heş kim inanmijax ki, altı aydan sora uşax qarında danışar? Bu nə söhbətdi? Nəhayət gəldi uşax dünyaya. Uşax dünyaya gələndə yerə düşən kimi biz mamaça deyirih,

bilmirəm siz nə deyirsiz qadının uşağıni tutana, mamaçaya dedi ki, əlini yusan da olar, yumasan da. Məə bir istəkan çay ver. Mamaça uşağı tulladı yerə, çıxdı öydən çığıra-çığıra. Tuttular bunu: “Noluf, niyə çığırırsan, padşah eşidəjəhdi, ayıfdı”. Bəli. Arvadı birtəhər sakitləşdirillər. Nə mümkün eli-yillər, girmir arvadin yanına. Diyir: “Mən o uşağıın yanına daa girəmmərəm”. Uşax başdırıyr anasına müraciyyət eləməyə ki, dinən da maa çay gətirsinər. Uşaga çay gətirəndə nökərlərdən biri görür. – “Ə, bular bu çayı hara aparır?” Fikirrəşir, diyir: “Yəqin zahiya aparır”. Bəli. Çay gəlir, uşaga verən kimi başdırıçayı içməyə. Arvad hulqumunda söz durmaz, ata-baba misalımızdı. Arvadlardan biri kənizdərə qandırır, diyir ki, bəs arvad bir uşax doğuf, oğlan uşağı, yerə düşən kimi partapart çay içir. İndi də yiməh tələb eliyir. Özü də, diyir, padşaha gələn yiməhdən gətirin. Bəli. Padşaha gələn yiməhdən gətirin. Padşahın arvadı, nədi ixtiyarları. Padşaha kənizdərən biri diyir ki, padşah sağ olsun, gözüüz aydın olsun, uşağıuz oluf. Bir oğlan uşağı doğufdu, çay içir, indi də səə bisən yiməhdən bişirtdirir özünə. Deyəndə padşah diir ki, bədbax qızı, bədbax, əlaa dolamağa adam tapmirsan, məni əlaa doluyursan? Deyəndə didi ki, padşah sağ olsun, vallah, düz deyirəm. İnanmirsan, göndər vəzirdən, vəkildən birini, getsin. Vəzirə didi: “Vəzir, dur getginən, bu nə diyən söhbətdi? Bu misildə görünüməmiş şeydi, belə şey ola bilməz”. Durur vəzir gedir görür, uşax oturufdu, çay içir. – “Anadan olan uşax budu?” Deyillər: – “Hə”. Diir: “Payatonnan”. Payatonnan deyəndə uşax diir ki, noluf? Sizlərdə xoşgəldin deyillər, yoxsa payatonnan deyillər. Adam görməmisən?” Deer ki, get gör unnansa məən yeməyim nijoldu? Vəzir gedir, padşaha diyir: “Padşah, səən hökmün yalandı, bu elə hökm verir məə ki, get gör məəm yiməyim niyə gejikdi. Padşah, bu nə hak-hesabdır?” Deyəndə padşah diyir ki, əstəfirillah. Gedillər, nə isə yiməh bişir, buna bir boşqab yiməh gətirillər, diyir: “Nədi ki bu, çağayam, məə çəga payı gətirmisiz? Məə yeməh gətirin.

Noldu, padşaha gələndə yeddi-səkkiz sort gətirirsiz, məə bir boşqab aş gətirirsiz". Gedillər. Bəli. Padşaha gələn növdə, yeddi löyündə xörək buna da gətirillər. Hamısını sıyrır, süpürür, yeyir. Diyir: "Sizin padşahınız o qədər kasıbdı ki, iki saatdır dünyaya gəldiyim, məə bir dəst paltar göndərmir ki, geyim həyətə-bacaya çıxm". Gedillər padşaha diyillər, padşah diyir: "Bunu mən öldürməsəm olmuyajax. Bunu mən öldürməliyəm". Uşağa agah olur. Bunu Allah-tala gətirif bu formada, padşaha görk üçün. Evladı olmurdu axı onun. Nəysə. Gəlir baş vəzir təzədən diyir: "Bala, yiməyi kutarmışansa padşah səni çağırır". Diyir: "Bilirəm məni niyə çağırır, get ona dinən ki, məni öldürtdürə bilməz, nə də öldürə bilməz, bu bir. Qulaşında qalsın, yaxşı eşit. İkinci də, mən ölüsi olsam, mən ölünnən üç gün sora bu yurdda bir dəvə qalası deyil, hamı qırıljax. Bu iki. Üçüncü də, atanın üstünə elə bir qoşun hazırlaş� ki, hələ görsün o qoşunnan yaxasını qutara biləjəh, yoxsa yox. Mən ölsəm o qoşunun əlinnən çıxammijax. Yurdu viran olmalıdır. Gedir vəzir, diyir: "Padşah, bu uşax döylü, bu Allahın bir əlamətidi. Belə söhbətdər eliyor". Diyir: "Ə, gedin unu mənim yanımı gətirin". Gəllillər, diyillər: "Ə, atan səni çağırır". Diyir: "Xeyr, sözü varsa, gəlsin burda desin. Sora vəzir, nökər göndər ilxiya, çöldə olan ilxiya, beyjə bir at balalıyajax, erkəh balası olajax, o atın balası məə lazımdı. Gərəh o at mənim gözümün qabağında balalasın, üç ayağı səkil olajax, özü də erkəh". Qayıdır gedir pahşahın yanına, diyir: "Padşah, belə tələb eliyor. Diyir get ilxidən filan atı dinən gətirsinnər, beyjə balalıyajax, erkəh balası olajax, üç ayağı səkil olajax, onun balası məə lazımlı olajax. Gərəh gözümün qabağında balalasın". Diyir: "Ə, gedin atı gətirin. Bu, – dedi, – həqiqi olsa, daa mənim sözüm yoxdu buna. Bu bir möcüzə oldu onda". Gedillər atı gətirillər ertədən, ilxidən, tolaya salıllar, arpasaman qoyullar. Gejənin bir vaxtı çığırır nökərlərə ki, nolufdu, beş dəyqə gej yatsaaz olmaz? Durun gedin o atın balasını əmizdirin, balalıyif. Gedif görüllər ki, həqiqi, at balalıyif,

erkəh balası var, üç ayağı səkildi. Bəli, qayıdif gəlillər, padşaha diyillər: "Padşah, bu övlad döyük, bu səni, sən Öl, birtəri elijkə. Nejə deyif, at heyłə bala balalıyif, üç ayağı da səkildi. Bəs bizi göndərdi, getdih baxdix, elədik, əmizdirdik gəldik". Diir: "Hə".

Nəysə, səhər açılonda üç nəfər elçi gəlir, əllərində bir name. Bu hansı ki, gələn elçilər başqa vilayətin padşahının elçiləridi. U padşah da çox qüvvətlidi, heş bir padşahın onun qoşununa-zadına güjü çatmir. Amma bir neçə dəfə də bu padşahın da üstünə hüjum edifdi, bir şey ortalığa hasıl olmuyufdu. Gəldilər, dedilər ki, bizi padşahımız göndərif, elçiyik. Bu məktubu padşaha verməliyih. Getdilər xəbər verdilər, didi: "Buraxın, gəlsinlər". Buraxdılalar, elçilər gəldi padşahın yanına. Salam verdi, naməni çıxarif verdilər padşaha. Padşah naməni oxuyanı çağırıdı, didi: "Oxu, gör, nə yazılıf?" Oxudu, didi: "Padşah sağ olsun, yazifdi ki, mənim oğlum artıq yetişifdi, ona mən daşdan qastyum isdəyirəm, məə daşdan qastyum tikdir ver. Əgər tikdirə bilməsən yurduu düzdüyəjəm". Diir: "Gedə bilərsiz". Diir: "Yox, cavab alıf getməliyih, tapşırıx belədi". Padşah diir: "Aparın buları başqa bir otağa yerləşdirin, yemək-içmək verin, axşam məsləhət eliyək, sora". Bəli. Buları qonaq eliyillər. Bular bir evdə oturur, bulara yemək-içmək gəlir, yeyib-içillər. Bular burda yeyib-içməkdə olsun, padşah vəziri-vəkili yiğir, diyir: "Ə, bu nə hak-hesabdı, bu nə diyən sözdü, buna nə cavab verək, daşdan paltar tikmək olar?" Ordan vəzir diyir ki, gəlsənə bu təzə olan uşağa müraciət eliyək. Bəlkə bu bizi bu bələdan ötüşdürüb ilər. Gedif diyillər ki, uşağa, atan çağırır. Diir: "Atamın nə sözü var, zəhmət çəkib dursun gəlsin, nə sözü var disin, cavabını verim". Gəllillər, diyillər: "Padşah, belə diyir, gəlmir. Diyir, sözü var, dursun, gəlsin". Padşah uje dardadı, durur gedir, həm uşağı görür, həm anasını görür. Axı vəzir gəlib dimişdi ki, xoş gəlmisən dimədiyimə görə məni danladı. Padşah içəri girən kimi, buna xoş gəlmisən dünyaya, diyir. Bu

bir xoşallanır. Dijir: “A bala, hak-hesab, hal-hekayət belə. Məə namə göndərifdi ki, ya oğluma bir dəst daşdan qastyum tikdir, yoxsa torpağını düzdüyəjəm”. Dijir: “Neçə vəzirin var?” Diir: “Qırx dənə”. Diir: “Neçə vəkilin var?” Diir: “Qırx dənə”. Diir: “Uları niyirsən bəs saxlıyif? Özün neçə ildi şahsan?” Sözgəlişi diir: “Əlli ildi”. Diir: “Hayif, hayif u əlli ilə ki, korlamışan. U ağılnan işdəmisən, bu vəzir-vəkilin də bu ağılnan səə qullux eliyir”. Padşah diir: “A bala, ürəyim sixıldı, ürəyimi üzəmə, məə hə, yox, bir kəlmə söz di”. Diir: “Dəəsən, düz söz sənin yanında işdəmir, heləmi? Ay firıldax yollar deyərdim, nə xoşallanardın?” Nəysə, əlacı kəsilib padşah başlıyır sakit dayanmağa ki, görək nə dijək bu. Dijir: “Bir namə yazdır elçilərinə, özü də gejəynən yola sal, saxlama sabaha. Sabaha saxlaşan, bir də qapıdan içəri girib məə söz dimə. Namə yazdır ver, dinən durun çıxın gedin. Naməni yazdır ki, qumdan iynə düzəldin daşdan paltar tikmək üçün, gərəh qumdan iynə ola. Qumdan iynə tikin göndərin, daşdan paltar tikif mən göndərərəm. Yazdırı bilərsənmi?” Diir: “Yazdırı bilərəm”. Diir: “Dur. Özü də bu saat yola sal, sabaha qalmasın”.

Gəlir naməni yazdırır, vəzirə diir ki, apar ver, köpək oğlannarını çıxardax burdan. Uje ürəklenir padşah. – “Heş gör bir nəfərin ağılna gəlibdimi bu söhbət. Ə, vəzir, sən qırx ildi mənə qullux eliyirsən, dünən olan usax qədəri bilmirsən? Mənim əməyimi itirmisən”. Nəysə, naməni yazıb verillər. Vəzir diir ki, padşah diir dursunnar, getsinnər. – “Ə, bu gejə vaxdı hara gedək, belə-helə”. Diir: “Yox, padşah diyir çıxsınnar qapıdan”. Bular çıxır qapıdan, gedillər. Aparıf naməni verillər öz padşahlarına. Padşah namə oxuyana diir ki, aç oxu görək nə yazılıfdı belə tezliknən. Açıf oxuyur. Namə oxuyan padşaha diyir ki, padşah sağ olsun, pis cavab döyü. – “Nətəri?” Diir: “O da bizə yazılıfdı ki, daşdan paltar tikmək üçün qumdan iynə lazımdı. Qumdan iynə duzəldin göndərin, daşdan qastyum tikif göndərim mən sizə. Qastyumu bajarırıx,

amma iynəni bajarmırıx”. Padşah çox fikrə gedir. Bütün vəziri yiğir, vəkili yiğir, köhnə adamları, bu söhbətə bir tədbir kimi. Diir: “A kişi, səən ağlin qaşmıyif, qumdan iynə olar? Hətta öz adamlarından da diyən də olur ki, səən də göndərdiyin iddia da bir iddia döyü axı. Daşdan qastyum hansı tarixdə görünüf ki, səə də belə cavab gəlir, tapa bilmirsən”. Diir: “Bəs nətər oldu, unun vəziri-vəkili cavab tapıb məə göndərə bilir, siz cavab tapamırsız”. Heş kim heş nə tapamır. Bu iş qalır belə üs-türtülü. Daa burdan əl çəkir padşah ki, iki dəfə hücum elədim xeyri olmadı, üçüncü bu sözü didim, bu cavaba da cavab tapılmadı.

Uşax, bir həftə, on gün ortadan keçif-keçməyif adam göndərir. Buna da uje nökər-nayib ayrılfı, xörək bişirən, xörək gətirən ayrılfı. İkinci şahlıx eliyir. Hə. Diir ki, gedin padşaha diyin ki, öz mindiyi atı yox... vəziri onu aldadıf, yönnü atı həmişə özü minir, yönəsiz atı ona verir, vəzirin atını yəhərrəsin, yüyənnəsin, məə göndərsin, səfərim var. Gedib padşaha diyillər. Padşah diir ki, iras ki, diir, gedin verin də, da məə niyə gəyişirsiz. Buyünnən sora o diyən sözü da məə gəyişif eləmiyin. Mən içi özüm qarışık dimək heş nə imişik unun qabağında. Elə bil padşah birinci udu, ikinci mən. Biz ki, unun didiyi sözə sözə tapıb cavab verə bilmədik. Cavabı veribdi, da unnan biz bacara bilmərik. Nə diyir unu eləyin. Gəlib məsləhət eləməyin usax belə diyir.

Bəli, vəzirin atını yəhərləyif gətirsin. Dimək, padşaha bir az zad gəlir ki, nətər olur ki, bu mənim atımı isdəmiyif vəzirin atını isdiyir. Bunda nəsə bir söhbət var. Bir az fikrə gedir, diyir: “Ola bilsin ki, mən atasıyam deyənə məən atıma minməyə qiymır, nağarmır, onunçun vəzirin atını istiyir”. At gəlinçə bu söz bunu narahat eliyir. Vəzirə diyir ki, vəzir, dur get dinən mənim atımı niyə minirsən, ataa atını minmədin. Görəh nə cavaf verəjəh. Vəzir gəlir, amma gəlməmişdən diyir: “Padşah, mən unun yanına getməyə ehtiyat eliyirəm, qorxuram, çox qəzəbli danışır”. Diir: “Get daa, indi qəzəbli

danişsa da, nə danışsa da, hamımızın qanını satın alıfdı bu. Yoxsa indi əldə-ayaxda ölmüşdüh". Gəlir vəzir qısılı-qısılı diyir: "Ay bala, öz ataa atını minmədin, mənim atımı niyə minirsən?" Diir: "Ə, düz bir saatdı məsləhətdəşirsiz bu səhbəti. Diməli sən elə bilirsən ki, mənim ağlım da padşahın ağlıdı, padşahi aldadıf atın yaxşısını özün minirsən, pisini ona zad eliyirsən. Məni də aldatmax isdiyirsən?" Da vəzir dillənmir, qayıdır gəlir. – "Vəzir, xəbər aldınmı?" Diir: "Al-dim". Diir: "Nə didi ki?" – Diir: "Ürəyim səən atı minmək isdiyir". Padşah baxır ki, yox, bu cavab düzgün cavab olmadı.

Nəysə, at gəlir, anasına diir ki, ana, məə icazə ver, üş günnüh səfərə çıxajam, üş gün gəlmijəm. Anası diir ki, get. Qoyullar bunu atın belinə. Bu pramoy sürür hası ki, elçi göndərmişdi, şahların içində qoçu şah idi, onun ölkəsinə. Gedir görür ki, küçə, baca bəzənif eliyifdi, çalğı-zad var. Kimdən xəbər alırsa bu nə hak-hesabdı, bu nə bəzənməh-düzənməhdi, bu nə çalğıdı, heş kəs buna cavab vermir. Axı bu əl boyda körpədi. Amma ata minif atdan düşməsinə təəccüb edillər. Bu necə quş kimi atdan hoppanır, uçur düşür yerə, quş kimi də uçur qonur atın belinə. Heç yəhərdə o qədər seçilmir. Nəysə. Bir nəfər cavan oğlan bir tərəfi məsxərəynən deyir: "Ay bəy, pəhlivanın qızı kişiyyə gedəsidi. Yetmiş dənə bəyin oğlu o qızı isdiyir. İndi qız belə bir qərar çıxarış atasına göndərif ki, bu yetmiş nəfəri bir meydana yiğsin, u yetmiş nəfər hansı döşünə döyürsə güləşəjəh, axıra kim qalsa ona gedəjəh. Odur ki, yiğif yetmiş nəfəri, güləşəjəh, yixılanın boynu vurulajax. Axıra kim salamat qaldı, qız ona da kişiyyə gedəjəh. Bunnan ötrüdü". Didi: "Hə". Öyrəndi, bildi ki, məqsəd budu. Çox göz gəzdirdi, onsuz bu məqsədi özü bilirdi. Ölkənin camaatını sınıyırdı, görüm, məni bəyənib mənə cavab verəjəklərmi? Çox göz gəzdirdi uyzə-buyzə, buna cavab verən oğlanı çağırıldı: "Oğlan, bura gəl". Gəldi. Didi: "Oğlan, sən də bu ölkədənsən?" Didi: "Yox". Didi: "Hardansan?" Məsələn, didi ki, Kürdəmirdən. Didi: "Səən burda yəqin bir qohumun,

əqrəban var". Didi ki, Kürdəmirin padşahının oğlu mənim əmim oğludu. O da burda güləşəsidi. Hamısı da ölümünü öz əlləriyən yazış razılıx veriflər. Əmim məə didi... Bura heş kimin gəlməyə icazəsi yoxdu, adam dalınnan adam gəlməyə. Əmim məə didi ki, get heç olmasa xəbər gətirməyə. Oldü, qaldı, belə bir xəbər gətir. Onunçun gəlmışəm. Ona görə, kənarda gəzirəm, qorxuram yaxın getməyə. Didi: "Heş bir şeydən qorxma. Əmin oğlu hansıdı?" Gedəni göstərdi. Didi: "Gör əmin oğluna yaxınnaşa bilsən, səsə qoyajaxlar, o səsə qoyulanda disin ki, birinci mən güləşəjəm hamisiyən, ya birinci öləjəm, ya qalajam. Qorxmasın". Didi: "Vallah, mən nətər gedim, nə cürə gedim mən gözünə görükmə? Camaat görər, xəbər verər, padşah məni dara çəkdirər". Didi: "Yaxşı. Ala bu kağızı əlində tut, get". Didi: "Bu kağızı əlimdə tutanda nolajax, görmüjəhlər məni?" Didi: "Yox, tut, arxayıñ get. Bir kəs səni görmüjəh". Bunun əlinə dürgəliyif kağız verdi. Kağız əlində getdi camaatın içində əmisi oğlu ilə başladı səhbət eləməyə. Bu didiyini didi, qayıtdı gəldi. Bir kəs də bilmədi ki, bu hara getdi, hardan gəldi. Oğlan çox fikrə getdi, didi: "Bu körpədə nə varsa, var". Nəysə, səsə qoyuldu. Səsə qoyulanda oğlan çıxdı qabağa, didi: "Padşah, birinci mən güləşəjəm hamisiyən, ələndə də birinci öləjəm, qalandan da biləjəm ki, birinciyəm, qalmışam". Didi: "Məən üçün fərqi yoxdu". Başdadi bir-bir, bir-bir hamisinən arxasını vurdur yerə. Altmış dokquz nəfərin altmış dokquzunun da kürəyini yerə vurdu, qələbə oldu bunun. Hası ki, qız da bu oğlannarın içində gözü bu oğlana düşmüdü. Bu oğlana ki, nə ola bu oğlan basılmaya. Heylə bir oğlandı. Bəli, bu altmış dokquz nəfər hamısı çəkildi dara, öldürdü, yiyələrinə məktub getdi ki, bəs oğlun ölüb. Bu oğlan qaldı, qırx gün, qırx gecə toy oldu. Gəlin köçən vaxdı padşahın qızını u biri ölkəyə aparan vaxdında oğlan uşağı çox minnət elədi ki, getməlisən biznən. Didi: "Ə, mən qapı-qapı gəzənnərdən döyülməm. Mən də səən dədən kimi padşaham". – "Əşı, heylə şey olmaz". Didi: "Olar. Gedin, lazım gələrsə,

gələrsiz, Ağdaşın padşahiyam”. Getdilər, getdilər, bəli, göz aydınlığınıqan qarşılandı padşahın oğlu, özü. Bütün millət yerdi padşahın üstünə göz aydınlığına. Padşah oğlunnan xəbər aldı: “Oğul, nə təhər oldu, yetmiş nəfərin içində sən qalib çıxdın? Burda bir hiylə-zad işləmədi ki? Nə hiylə işlətdin, neylədin?” Didi: “Ata, düzünü xəbər alırsansa, orda elə oğlannar vardı ki, mən oların heç birinə cavab verəmməzdim. Əmisi oğlunnan xəbər al qalanını, mən bilmirəm”. Əmisi oğlunu çağırıldı: “Noldu, nətəhər oldu, nə hak-hesab oldu qalib siz olduz?” Didi: “Əmi, Allah tərəfinnən gəldi, bilmirəm, bəndə tərəfinnən gəlmışdı, bilmirəm, bəs bir otuz-qırx sənti hündürrüyündə bir dənə uşax, özü də didi ki, Ağdaşın padşahiyam, lazım gelərsə gələriz yanına. Məə bir kağız bürmələdi verdi, didi: “Get əmin oğlunun yanına, əmin oğluna dinən... Əvvəla xəbər aldı ki, bu küçə, baca niyə bəzənif, bu çalğı nə çalğıdı? Yerli camaatdan hamı onu məsxərəyə qoydu, cavaf vermədi. Axır məni bilmirəm Allah söylətdi, özüm söylədim, mən oluru kimi cavab verdim. Didim, yetmiş ölkənin padşahının oğlu gəlif bura. Güleşəjəhlər, axıra kim sağ qalsa, padşahın qızı ona gedəjəh. Ona görə də gəlif, hamısı da ölümünə öz razılığını verif. Hə. Sora mənnən xəbər aldı ki, sən buranın adamısan, yoxsa başqa yerin adamısan, mən ona dedim ki, yox buranın adamı döyləm, başqa yerin adamiyam. Mənim də əmim oğlu var burada, padşah oğludu. Əmim məni göndərif ki, xəlvəti gör, gəndən hərrən bax, gör uşax öljəjh, qalajax, məə xəbəri tez çatdır. Mən də bu məqsədə gəlmışəm. Diyəndə bir qədərdən sora o uşax məə didi ki, get əmin oğluna denən ki, burda sual-cavab başlanajax, kim qabaxcadan güləşmək isdiyir səhbəti gedəjəh. Özü sual-cavab başdamamış padşahdan icazə alsın, disin ki, birinci mən başdiyajam güləşməyə, ya öljəjom, ya qalajam, qorxmasın. Düzü mən özüm qorxdum getməyə. Ona didim ki, mən ora gedəmmərəm. Məni görsə padşah məni dara çəkdirər. Olmaz. Həş kimin adamı yoxdu burda. Mən də qırxada-bucaxda xəlvəti gəzirəm.

Diyəndə mənə bir kağız bürmələdi verdi, didi ki, get, arxeyin sözü de, gəlginən, qorxun olmasın. Mən ona sual verdim ki, bu kağızı verməhnən məni görən olmujax. Didi, yox. Həqiqi də getdim də, səhbət elədim də, qayıdif gəldim, bir söz-səhbət olmadı. Demək, məni görən olmadı”. Padşah fikrə getdi, didi: “Bala, hər sözə inandım, otuz-qırx sənti uzunnuxda körpənin belə danışmasına, belə səhbət eləməsinə, padşah olmasına inanmadım. Ağdaşın padşahını mən çox yaxşı tanıyıram, adı da filandi, filankəsdi, qardaşı budu, vəziri budu”. Bir neçəsinin də adını saydı. Didi: “Axı o Ağdaşın padşahı ola bilməz. O padşah çıxmış olsa, hamımız bilərik ki, o ölkənin padşahı çıxıb padşahlıxdan”. Didi: “Nə bilim mən, məə didiyi budu, mənnən xəbər alırsan, mən də səə olduğunu diyirəm”. Didi: “Lap yaxşı. Qoy bu gəlin üzəcixdi olsun, dəmə-dəsgahnan gedəjəm onun hüzuruna. Burda bir hak-hesab var”.

Bəli. Beş gün, on gün, on beş gün, qırx gün tamam oldu, gəlin gəldi. Gəlini üzə çıxartdilar, nağardılar. Padşah didi ki, vəzir-vəkilə, yaxşı fayton bəzədin, gəlini də, oğlumu da götürüb gedəjəyih Ağdaşın padşahının yanına, qonağı olajiyib bir gejə. Bəli, hamı hak-hesabı bildi, ehtiyat eləməkdə olsun. Uşax nökərinin birini göndərif, didi: “Get atama dinən ki, sabaha yüz iyirmi nəfərlik qonax yeməyi düzəldirsən. Sabah yüz iyirmi nəfər qonağı olajax”. Padşah bilmirdi, bu hara getdi, hardan gəldi. Burda məsələni öyrəndi, qalib oğlan oldu, onnan sora çıxdı getdi. Həş bir kəs də xəbər almadi, nə də bu demədi hara getmişdi. Anası da xəbər almadi, a bala, bu üş günü harda oldun. Ana da qorxurdu unnan danışmağa ki, bu nə görəjəhdid. Getdi padşaha didi ki, bəs oğlun diyir ki, sabahları qonağı olajax, yüz iyirmi nəfərlik yeməh-işməh hazırlasın, ağır qonağı gələjəh. Filan ölkənin padşahı gələjəh. Da dimədi ki, nə məqsədə gələjəh. Bəli, səhərə ürəyin isdiyən yiməh, işməh, çalğıçı, oynamağ, rəkqasə, filan-peşməkan, dəmədəsgah düzüf qoşdu. O ölkənin padşahı bura gəldi. Didi: “Sən ölməyəsən, buların deyəsən xeyir işi var, burda dəmədəsgahdı.

Hər yer bəzənif, aşıxlар yığılıf, rəkqasələr yığılıf, burda nəsə bir hak-hesab var. Gəlhagəl, buları möhkəm qarşılıdalar, çəkdilər məclisə, yeməh-işməh... Bu qonax gələn padşah Ağdaşın padşahınınna xəbər aldı ki, axı sizin nə məclisiniz var belə ehtiyatdı olmaxda, biz də gəldiñ deyəsən sizə mane oldux”. Didi: “Bizim heç bir məclisimiz yox idi. Bizə dünənnən birinci padşah tapşırıx verifdi ki, sabaha yüz iyirmi nəfər qonax olajax, yaxşı oları qarşılamax üçün ehtiyat eliyin. Biz də hər bir ehtiyatı görmüşüñ. Sən də birdən-ikidən mənə qonax olmamışan, sizdən ötəriydi”. Öyildi padşaha guya xəlvəti, diyir, didi: “Padşah, mənim uşağım da, qardaşımın uşağı da mənə söhbət elədi, birinci padşah kimdi, mən səni tanıyıram padşah. Məe didi ki, bəs otuz santi, qırx santi boyu var, filan ölkənin, Ağdaşın padşahıdı. Söhbət elədi, inanmadım. Ağdaşın da padşahı sənsən, bu nə padşahıdı”. Didi ki, unun yeri döylü hələ ki. Unun yeri döylü, mən padşahlıxdan qutarmışam. Padşahlıx uuşaxdadı. Unun didiyinə mən əməl eliyirəm baş vəzir kimi. Amma camaat içində adım padşah gedir. Didi: “O uşağı görmək olarmı?” Didi: “Tələsməsəz, hər hal gələjəh”.

Bəli. Yidilər, işdilər, kef duraldı, başdadılar rəkqasələr çalmağa-oynamağa, kefdə-keyfiyyətdə. Uşax öz vəzirinə dedi ki, mənim şah paltarımı gətirin, məclisə gedəjəm. Bunun şah paltarını gətirdilər, geyindi-kejindi, durdu getdi məclisə. Bu vaxtı Kürdəmirin padşahı gördü, bu boyda bir şey gəlir. Həqiqi 30-40 santi hündürrüyündə, amma geyimi şah geyimidi, padşah geyimidi. Gəldi bulara salam verdi. Kürdəmirin padşahı didi: “Hə, qardaşım oğlu diyən budu”. Hamısı durdu ayağa bunnan görüşdü. Yuxarı başa ustol qoyuldu. Hamidan yuxarı başda keşdi bu oturdu. Kürdəmir padşahının atdarı düzülmüşdü bəridən ari. Hamısı arpa-saman yeyir. Söz-söhbətdən sora Kürdəmirin padşahına didi ki, bir hörmət mən səə eləmişəm, bir minnət də sən məe elə. Didi: “Mən səə hər bir vaxtı minnətdaram. Ömrümün sonuna qədər nə qulluğun var, hazırlam qulluğunda”. Diyəndə didi ki, u qıraxda bağlanan üstü

qotazdı, xalçalı at kimindi, madyan at? Didi: “Mənimkidi”. Didi: “U at on altı gününən sora balalıyajax. Qabax ayaxları ikisi də səkil olajax, erkəh də balası olajax. Onun balasının bir dənə tükü yerə düşsə bil ki, ölkəviran eliyərem. O məe çatmalıdi”. Didi: “Mənim gözüm üstə. İsdiyirsən heç aparmiyım, qalsın burda”. Didi: “Xeyir, balası lazımdı, bildinmi?” Didi: “Bildim”. Didi: “İndi məe icazə verərsizmi, mən getməliyəm, anam evdə təkdi”. Didilər: “Get”. Bu gedənnən sora Kürdəmirin padşahı dedi ki, a qardaş, vallah, utanıram xəbər almağa, kefə-zada dəyər eliyər, bu kimdi, nəçidi? Didi ki, bunun söhbəti ağırdı, mən səə o dərəcələri açıqlamayıjam. Bir dənə arvadımdan narazıydım. Boşuyuf qırxıncı arvadı tamam eləməh üçün onun yerinə arvad almışam, bu onun uşağıdı, qırxi təzə çıxıf. Altı aydan sora qarnında danışırmış. Qorxusunanın heş kimə bildirməyif. Bax bu uşağın qırxi təzə çıxıf. Bəs filan ölkənin padşahı, üstümə iki dəfə qoşun çəkifdi, bir şey eliyə bilməmişih. Üçüncüdə məe namə göndərdi ki, oğlum yetişifdi, məe diyiflər ona daşdan bəy paltarı tikdir. Məe belə bir namə göndərmişdi. Çox acız qaldıx. Heş bir cavab verməyə imkanımız olmadı. Bu uşax da olduğu on altı gün idi. Bəs bu uşax bizi qurtardı dardan. Elə bir cavab verdi ki, hələ də səsi gəlir, gənə də. Çəkildilər öz yerlərinə. Diyir: “Hə. Padşah, Allah-tala dövləti səə təzədən verif. Bu uşaxdan muğayat ol, bu uşax hamımıza lazım ola bilər”.

Nəsə, bular qaldılar, bir gejə də yidilər, işdilər, saqlallaş�, getdilər. On altı günün tamamında at balaladı. Padşah gedənnən atı nəzarət altına aldırmışdı ki, görüm bu erkəh balalıyajaxmı? Qabax ayaxlarının ikisi də səkil olajaxmı? At balaladı, xəbər gəldi padşaha. Nökər dedi ki, padşah sağ olsun, atın balalıyif. Yaxşı bir yaraşlı erkəh qulunu oluf, iki ayağı da səkildi. Didi: “Hə. Una elə baxırsan, unun üsdünnən yel əsmir. U paydı”. Atın balası bir ay olanda nökər göndərdi adamlarını ki, gedin diyin atı göndərsin. Getdilər. Amma padşah sərr eliyirdi. Dayça bir aylıx idi, baxan deyərdi bir illih

idi. Belə sürətnən dayça böyüyə bilməz axı. Nəysə, dayçanı gətdilər buna. Bir-iki ay dayçaya baxılannan sora nökərə didi ki, gedin mənim öz dayçamı yəhərriyin, səfərim var. – “Ə, bu nə danışır? Körpə daycadı, bunu nətər yəhərriyəh, qoyarmı yəhər qoymağa”. Getdilər dayçanın yanına, yəhər apardılar. Guya xırda yəhər apardılar ki, özünə qərəl olsun. Getdilər baxdılar, gördülər ki, yox, dayçaya yəhər xirdalıx eliyir. Yəhərlərdən birini götürdülər, apardılar, seçməsini, yəhər-rədilər, yüyənnədilər, gətirdilər uşağın hüzuruna. Atı mindi, gənə heş kəsə yox, anasına didi ki, ana, mənim iş günnüh səfərim var. Üş gün məni gözdəmə. Getdi. Minib həmən dayçanı, dayça yox, dayça uje at həddinə çatıfdı. Sürətnən böyüyüdü. Birinci gedif dayçanı buna bağışdayan padşahın şəhərinə. Görüllər bunu çox təntənəynən qarşılıyıllar. Gejəni qalır. Səher bu çıxanda padşah diyr ki, bəs məə tayallıx sözünnən-söhbətinnən? Diir: “Mən anamdan qeyri heş bir kəsə söz diyən döyüləm, getdiyim yeri, vaxdı diyən döyüləm. Başqa yerə gedəjəh yerim var”.

Bəli. Görüşür bularnan, halallaşır, düzəlir yoluñ ağına. Hası ki, qızını oğlana verən padşahın öyünə gedir. Gedir padşahın öyünə, deyillər ki, atın belində 30-40 santı uzunnuğunda bir dənə çaga deyir ki, mən padşahı görmək isdiyirəm. Padşah maraxlanır, diyr ki, gedin gətirin. Gəllələr bunun yanına, tullanır atdan, düşür yerə. Atı verir padşahın nökərinə, diir: “Ata yaxşı kişmiş, xurma qoyun ha, arpa-saman yox”. Hamısı bir-birinin üzünə baxır ki, bunun özünə bax, əmrinə bax. Bu nə diyən sözdü? Biz öz padşahımızın atına kişmiş, xurma vermirih. Aparıllar atı içəri. Girib padşaha salam verir, görüşür. Padşah yer göstərir, özünnən yuxarıda bunu otuzdurur. U padşah zirək olur. Diyir, bu tonda uşax olmaz. Oturallar. Diir: “Padşah, bir kəlmə bərayi-ehtiyat söz dimək olar sizə?” Diir: “Buyur, niyə olmur ki?” Diir: “Nökərlərə belə tapşırımişam, atın qabağına arpa-saman qoyuf. Dinən arpa-samanı götürsün-nər, kişmiş-xurma versinnər ata. Arpa-samana öyrətməsinnər

ati”. Padşah çox fikrə gedir, çaparağı vəzirə diir: “Vəzir, dur get gör atın qabağındakı nədi? Axı ola bilməz, siz kişmiş-xurma demisizsə, kişmiş-xurma verəllər”. Diir: “Arpa-saman qoydular ki, biz öz padşahımızın atına kişmiş-xurma vermirik”. Vəzir durur gedir, baxır görür ki, həqiqi, atın qabağında arpa-samandı, amma yimir. Diir: “Əyə, öyüüz yixilsin, kişmiş-xurma gətirin qoyun, sən ölmiyəsən, bu bir tikə ət bildi”. Gətirillər kişmiş-xurma qoyullar ata. Vəzir gəlir. Diir ki, didinmi? Diir: “Didim”. – “Atın qabağında nə var idi?” Diir: “Atın qabağında arpa-saman idi, götürdürdüm”. Padşah gənə təşvişə düşür. Diir: “Bu uşax döyük, bu bir möcüzədi, bunda bir iş var”. Cox ixtilat, söhbət, ayan-bayan, yiyyillər, içillər, yatmax mə-qamı gələndə, padşah diir ki, qonaxdan xəbər almazdar hara gedif, hardan gəlirsən. Bala, məə tayallıx bəlkə qulluğun-zadın varsa, qulluğu bəri başdan deynən, mən də bilim işimi. Vəzir də buların yanındeydi, vəkil də. Didi: “Padşah, vəzir də çıxsın, vəkil də”. Didi axı... Axı diyəndə didi ki, mən didim bular da çıxsın, axısı yoxdu bunun. Padşah axı deyəndə demək isdiyirdi ki, axı bular mənim baş vəzirim, baş vəkilimdi, bulardan ayrı sirrim olan döylü. Bunu deməh isdiyirdi, imkan vermədi. Çıxartdı buları da. Didi ki, Kürdəmirin padşahına qız vermisən? Didi ki, vermişəm. Didi ki, u qızın uşağı olacax. Uşağın adını qoyarsan Şöhrət. Sora uşax sizi təşvişə salmasın. Uşax həqında təşvişiz olmasın. Məən səə deyəcək sözüm bu. Bunnan qeyri sözüm-söhbətim yoxdu. Padşah istədi ki, xəbər alsın, təşviş nədi, burda nə məqsəd daşıyır, cəsarət eləmədi. Amma oğlan bildi qəlbinnən belə söhbət keçirməyini. Didi: “Padşah, sual var ona mən cavab verə bilərəm, sual var heç dilə gəlməsə yaxşıdı. Qəlbində heç bir şey dolandırma. Səə dedim ki, qızın uşağı olajax, oğlan uşağı, uşax sizi təşvişə salmasın. Qeyri bir tapşırığım yoxdu. Uşağın da adını Şöhrət qoyarsan”. – “Baş üstə”.

Vaxt gəldi çatdı, qız altı aylığının keçənnən sora baxdı ki, bətnində uşax danışır. Ay aman, ay dad, mən bunu kimə

diyim, nətər eliyim, nə cür deyim? Bunu mən dijəm, bəlkə məni öldürdülər, bəlkə mənə inanmadılar. Çox təşvişdən sora bildirmir. Bir qədər dayanır, o vaxta qədər ki, qızın qulağına çatır ki, padşahın oğlu ikinci arvad almax isdiyir. Qızın qulağına çatan axşamı uşax danışır, anasına diyir ki, ana, ərəə denən ki, evlənməsin. Evlənsə başına ağır qəzələr gələjəh. Qız təşvişə düşür. – “Allah, bu nə işdi mənim başıma gəldi. Mən bunu kimə deyim. Kim mənə inanajax?” Nəysə, kənizlərin birinə sərr verir. Sərr verir, diyir ki, uşax mənim bətnimdə altı ay keçənnən danışır. Bu nə hak-hesabdı bilmirəm. Bəlkə sizin hamıızda belə, şəriət uşağıyıx, söhbət olmuş olar. Diir: “Yox ey, eşitməmişəm, ola bilməz. Bəlkə ağır yatmışan, yuxu görmüsən, elə hiss eliyirsən”. Diir: “Yox”. Nəhayət kənizin-nən xəbər alır ki, eşitdim ayləm evlənməh isdiyir. İkinci arvad ehtiyatını görür. Diir: “Hə”. Diir: “Una dinən ki, bətnimdə uşax diir ki, una diyin evlənməsin, evlənsə başına ağır qəza gələjəh”. Kəniz diyir ki, vallah, ay gəlin, bunu mən deyə bilmərəm. Əvvəla, mənə inanan olmaz, sora da ki, qaynatan qəzəbli bir adamdı, boynumu vurdurər ki, sübut elə. Mən nəynən sübut eliyim bu sözü. Sən nəynən sübut eliyərsən. Diir: “Yox, sən de, mən sübut elijəm”. Gedir, nəysə, diyir baş vəzirə, baş vəzir padşaha diir, padşah oğluna diir. Oğlu diir ki, kim təsdiqləyə bilər bu söhbəti. Diir: “Aylən ismariş eliyif ki, mən təsdiqləyə bilərəm”. Gəlir axşam, diir ki, belə bir ismarişin çatıfdı məə. Bu nə söhbətdi. Diir ki, sən məən ayləmsən, özgə deyilsən, hər dərdimi səə deməliyəm. Altı ayımın tamamının sora uşax mənim bətnimdə danışır. Uşax eşidib sənin evlənmək istədiyi, məə tapşırıx verib, diyib ona diyin evlənməsin, evlənsə başına ağır qəza gələjəh. Hindi mən səə evlənmə diyə bilmərəm. Amma belədi hak-hesab. Diyəndə oğlan diyir: “Oldu”. Oğlan o saat məsələni başa düşür. Diir: “Bu uşağın bura gəlməsi, atama belə diif getməsi, demək bular hamısı uyğun gəlir. Ola bilsin ki, belə bir möcüzə də bizim başımıza gələjək”.

Nəhayət bu uşax dünyaya gəlir. Muştuluğa adam gedir üsdünə ki, bəs padşahın oğlunun oğlu oluf. Diir: “Hə. Adını gənə diyirəm, Şöhrət qoysunnar. O dünyaya gəldi, mən getməliyəm”. Üş günnən sora bu olur. Öləndə atasına tapşırır ki, nə işin olsa u uşaxnan görərsən.

Nəhayət pahşahın üsdünə bir neçə dəfə gəllər, bu uşax köməh eliyir. Bir gün bu padşahın vəziri isdiyir ki, padşahın yerinə keçsin. Nə qədər hiylə işlədirdi, tutmurdu. Bu uşax dünyaya gələnnən sora bu fikirdən təmiz qorxurdu ki, bu məə çatası olmadı. Bir günü bu vəzir hiylə qurur. Diir: “Bu uşağı görün dilə tutub odduya bilərsiz. Bunu yalnız oddamaxnan öldürmək olar, qeyri şeynən yox. Bu uşax burda danışanda orda bilir. Orda bilir hakqında nə ölçü gedirsə. Anasına deyir ki, ana, mən səfərə çıxajam məni gözdəmə. Səfərə çıxır uşax, gedir, harda ki, fərzi tamam idi, təmiz bir dağda özü-özünnən alış� yanır. Axı bular dünyaya görk üçün gəlib. Bu görkə qarşı da vəzir belə eləməh isdiyirdi, bu da baş tutmamışdı. Baxdı gördü ki, qalası olsa günah eliyəjəh. Günah da bulara olmaz, icazəsi yoxdu, odu ki, Allah tərəfinnən qəlbinə düşdü ki, gedə-jəm filan dağda gəzməyə. Dağda gəzdiyi yerdə beyqəfildən özü-özünnən alışdı yandı, yox oldu. Bax, bu nağıl da belədi, burda da qutarır.

BİBİLCANIN NAĞILI

Biri vardı, biri yoxdu, bir kətçi olur. Bunun da bir dənə qızı olur. Bu qızın anası ölənnən sonra kişi gedir bir arvad alıf gətirir. Qızın adı Bibilcan olur. Aldığı arvadın qızının adı Fatma olur. Bir günənəri buna yun verir ki, apar get, həm malı güd, həm də dara, rahla, gət axşama. Bu da heylə eliyirmiş. Ha bir gün belə, ha iki gün belə. Bir günənəri gəlir bunu yel götürür gedir bir qarının komasına. Əstəfirillah, bu nağarsın? Yel götürür gedir, tərpənir bunun dalıycan gedir. Diir:

Əlçinimi ver baba,
Qurban olum, yel baba.
Əlçinimi ver baba,
Qurban olum, yel baba.

Diyə-diyə gedif bir kahaya rast gəlir. Əlçinini bura aparıf da külək. Qapıdan içəri girəndə, buuy, biheybət arvada rast gəlir. Diir ki, ay nənə, qurban olum səə, məən əlçinimi yel baba bura gətirif? Diif: "Hə". Diif: "Məən əlçinimi ver daa gedim. Ögəy anaan əlindəyəm, məə dalaşar". Diyər ki, gəl məni doyunca ərimizdir, əppəh bişir məə. Bunun hamısını qız eliyir. Əppəh də bişirir, onnan sora bunu yaxşıca ərimizdirir də. Bu səvərrəri diyr ki, ələə iki vedrə götürərsən, ordan iki dənə arx axır: biri ağ, biri də qara. O ağ arxin suyunnan təmiz üzü, əlii, qılçaa yuyarsan, qara arxdan da kipriklərə, başaa çəkirsən ki, qara olsun da. Heylə eliyir, gəlir. Diyir: "Ay nənə, indi verirsənmi gedim?" Diif: "Nola, bu gejə qal, ojağımı-zadımı qala, məə köməh ele". Diyir: "Diyirsən, diyirsən". Diyir: "Məən yaxşıyam, yoxsa anan yaxşıdı?" Diyir: "O nə sözdü, sən yaxşisan". Nağarsın, əlçiniin dərdinnən. Diyir: "Məən belim yaxşıdı, yoxsa anaan beli?" Diyir: "Əlbəttə ki, sənin belin". Diyir: "Məən başım yaxşıdı, yoxsa anaan başı?" Diyir: "Əlbəttə ki, sənin başın yaxşıdı".

Neysə, gejəni qalır burda. Sabannarı durur ayağa, əlçinini verir, götürür gəlir. Gəlir öyə çatır. Arvad pəncərədən baxır ki, ay balam, bu gələn görəsən Bibilcandı? Neysə, baxır, diyr ki, mən bunu oxşatmırəm axı o qızə. Gəlhagəl görür həmən qızdı. Diir: "İndi sən qal öydə – bir çanax darını tökür məhləyə, – sən dənlə, bu qız getsin malı da güdsün, əlçini də ayırsın".

Əlçini də aparır, gedir darayıf, gəlir, bunu da heylə külək götürür aparır. Diir ki,

Əlçinimi ver baba,
İçə sıçım, yel baba.
Əlçinimi ver baba,
İçə sıçım, yel baba.

Gedir həmən kahaya rast gəlir, qız girən yerə. Arvada diyr ki, əlçinimi ver ajixlı-ajixlı. U da diir ki, a bala, əlçin-yaz görməmişəm. – "Bilmirəm, məən tez ol əlçinimi ver". – "İndi ki isdiyirsən, yaxşı eliyirsən. Gəlginən su qoy, məni yaxşı ərimizdir, başıma bax, paltarımı yu". Diif: "Bah, bilməmişdim, səən nökərinəm, eləmirəm". Diif: "Elə". Diif: "Yox, eləmirəm". Nəsə, pisə yaxşı, diir: "Məən belim yaxşıdı, yoxsa ananki? Diir: "Sən nə poxsan ki? Anamın beli yaxşıdı". Diif: "Helə?" Diif: "Hə". Diif: "İndi gedirsən, iki dənə arx axır ordan: biri qara arx, biri ağ arx. Gedirsən u qara arxda, yaxşı-qəşənh üzü-əli təmiz yuyursan, bu səvərrəri ağ arxdan da qaşdaraa, başaa çəkirsən. Suyunnan da dolduruf götürirsən, gejə qalırsan. Diif: "Yox, qalammaram, anam məni gözdüyür, əlçinimi ver". Gəlir, arvad baxır, görür qız qız döyü. Qapqara, başı ağ, kipriyi ağ, gözü ağ. – "Öyə, bu nə işdi mənim başıma gəlir?" Neysə, belə olur qayıdır. Bu səvərrəri arvad diir ki, bu qız çıxmalıdı məhlədən. – "A balam, bir dənə qızdı, biz bunu hara eliyək, nətər eliyək?" Diif: "Yox, elçi gəlsə onu alajaxlar, bu qalajax".

Bəli. Kətdə toy olur, qızı götürüf gedir. Qızda deyir ki, bax bu çanax darını tökürəm, onun hamısını dənniyərsən mən

gəlincən. Toyuxlar da buna köməh eliyir, dənniyyir də. Arada bir oğlan gəlir, sarı atdı. Qız da deyir ki, al bu paltarı gey, toyda oyna, danış, gül. Qız da paltarı geyinir, gedir. Yaxşı orda oynuyur, danışır, gəlir. Axşam gəllillər öyə, diir: “A balam, bu, darını dənlədi, bəs ora qırmızı paltarlı qız getmişdi, kim ola, nətər ola?” Bunun da başmağının tayı düşər yolda. Bunu da axtarallar. – “Ay Allah, bu başmax kimin ayağına gələ, nağayra?” Bu qızın da əlini, ayağını bağlıyıf tullaya təndirə analığı da, tulluyuf təndirə. Qız elçi gəliflər ki, kimin ayağına gəlsə onu şah oğlu Şah Abbasa alajayıx. Kətdə kimə deyiflərsə, olmuyuf. Gəlif bu məhləyə çıxıflar, diiflər. Arvad diif ki, bizdə bir qız olur. Ordan xoruz çıxıf təndirin üsdünə başdıyıf bəynəməyə ki,

Qukqulu qu,
Fatma bajım təndirdə,
Əl-ayağı kəndirdə.

– “Ay Allah, bu nə deyir?” Kişi də məhlədədi, qızın dədəsi. Gedif görüllər qızın əlini-ayağını bağlıyıf tulluyuf təndirə. Çıxardıflar, ayaqqabını geyif. Onnan sorasına gəliflər bunun elçiliyini eliyif, qızı alif aparıflar, qırx gün, qırx gejə toy eliyiflər, yaşıyıflar. Onlar orda yaşasın firavan, biz də burda.

XƏNCƏRİN ŞAHİDLİYİ

İki əmioğlu oluf. Buların ikisinin də atası padşah oluf. Bular qız üstündə əmioğlu əmioğlunu öldürüf. Bu padşahın biri götürüf oğlunun meyidini qoyuf sandığa, gətirif diir: “Gedirəm xəlifə kimsə onun yanına. Bu oğlumu kim öldürüsə, əgər bundayı qızı, bundayı oğlumun meyidini düzgün tapdı, öldürəni də, onda dinə gələcəm. Tapmadı heç”. Bütün millət yiğış� gəlif. Meçitdə indi Omar, Osman, Abbəkir, hamısı ağsakkaldı bular. Cənabi Əli indi bilməh istiyirsənsə, öyrənməh isdiyirsənsə, Allah-tala iyirmi beş il ona çölə çıxmağı, mecidə çıxmağı qadağan edib. Canişin oturuf. Diir ki, Allah-taladan nida gəlif ya Əli, iyirmi beş il səə icazə yoxdu çıxmağa. Uşaxdı da. Bəli, bu bir cüt sandığı götürüf gəlifdi. Qapıcı da Qulamalı adlı qapıcısıvardı, deyilənə görə, eşitdiyimizə görə. Deer ki, burda xəlifə kimdi? Diif: “Omar”. – “Çağır gəlsin. De görüm bu sandıxdakılar nədi?” Deef: “Biri qızıl-gümüşdü, biri də ləl-cəvahirat”. Didi: “Heç, sənnən xəlifə olmaz”. Buyur, Osman gəlif, buyur, Abbəkir gəlir. Hamısı heylə. Bu Qulam deer ki, xəlvəti, bunu öldürəllər, Cənabi Əli xanişin oturufdu, iyirmi beş il icazə yoxdu bu taxta çıxmağa, xəlifə odu. Diir: “Get, çağır gəlsin”. Gedir, çağıranda bir də görür ki, sandıx dingildəyir. Allah-taladan nida gəlif ki, ya Əli, qırmızı geyin, çıx taxta. Filan şəxsin sırrını aş da. Gəlifdi qurban olduğum Cənabi Əli. Millət yiğışfdı. Biri qarğıdan at minif, biri gedif şirniyyat alif gətirif ki, bu toysa, burda şaddıx eliyərih. Diif: “Bu nədi?” Diif: “O sənin oğlunun meyididi. Bu öldürən də burdadı”. Diir: “Sehri-cadudu”. Deef: “Bəs kəsən xançal dillənsə, nə diyərsən?” Diyir: “Xançal, niyə kəsдин?” Diir: “O sürtdü, mən kəsdim”. Xançal da dilə gəlif. Gənə diif: “Sehri-cadudu”. Deef: “İndi ölü dirilsə, nə diyərsən?” Diif: “Heş nə”. Gəlifdi üzünü qoyufdu qibləyə, ağzının tüpürçəyinnən vuruf, iki

rükət namaz qılıf, Allahu-əkbər diyif çağırıf. Dirlif duruf. Diir: “Oğlan, səni kim öldürdü?” Tutuf əmisi oğlunun yaxasınnan, diif: “Bu öldürüf məni qız üstündə”. Orda nə bilim mən, şirniyyat atan kim oluf, at çapan kim oluf, çalmax-oynamax. Orda qulamın adı oluf Novruz. Novruz bayramı ordan qalıfdı.

ŞAH OĞLU VƏ NAXIRÇI QIZI

Bir dənə şah oğlu olur. Vəziri də yanına alif çölü-biyabarı gəzirmiş. Bir günneri görüfdü ki, dağda, biyabannıxdə bir mağara var. Vəziri əvvəlcə şarax vuruf qapını açıf girif içəri. Girən kimi içəri görəf içəridə bir kişi var. Salamsız-kalamsız gedif yanına. Diif: “Sən nağarırsan burda?” Nağarsan diyən kimi, diir, çubux vuruf eliyifdi daş. Bu səvərrəri vəkili gəlifdi, diir. U da qapını açıf şarax-şurux. – “Şah sağ olsun, – diif, – girim mən, görüm nijoldu?” İçəri gedən də çıxmır. Girif görəf içəridə bir dənə kişi var. Diif ki, nijoldu, bayaxkı kişi? Bura girən nijoldu? Diyən kimi buna da bir çubux vuruf, bunu da eliyif eşşəh. Onnan sora gözdüyüf şah, görəf bular gəlif çıxmadı. – “Ə, nijoldu bu görəsən? Harda qaldı bu?” Şah dabən basmir, düşüf atdan gəlifdi. Gəlif qapını döyüfdü. Görəf qapı örtülüdü, heş səs-səmir də yoxdu. Qapını döyəndə diif: “Gəl”. İçəri girif, salam verif. Salamını alır. Görür bir dənə kişidi, oturuf yazı yazır orda. Diif: “Baba, bura iki nəfər girdi. U nijoldu?” Diif: “Odey, orda. – Birini dəəsən at eliyif, birini eşşək. – Biri, – diif, – at kimi girdi içəri. Qapını belə təpiynən vuruf, açıf girdi içəri, salamsız-kalamsız. Biri də eşşək kimi girdi içəri. Belə eliyə-eliyə, gurfaguf gəldi yanına. Didi ki, salamsız-kalamsız, sən nağarırsan burda? Mən də, didi, onu vurdum çubuxla, elədim eşşəh”. Diif: “Bəs indi soruşmax ayıf olmasın, məni də at-eşşəh eləmiyəjən ki? Diif, burda sən nə yazırsan ki, belə?” Diif: “Pisi yaxşıya yazıram, yaxşını pisə. Yüzdə-mində ikisini bir-birinə uyğun yazıram” Diif ki, indi məən də yazımı bilərsən? Diif: “Hə, bilişəm”. Diif: “Məən yazım, qismətim kimdi bəs? Kimin qızını hardan alajam? Yəqin şah qızı alajam da, yaxşısını alajam”. Diir: “Yox, sən, diir, kasif bir naxırçı qızı alajaxsan”. Diif: “Əmi, məni dəli eyləməginən. U nə diyən sözdü. Mən şah ogluyam, özüm də şaham. Diif, yox, öldürərəm gedif”. Diif: “Öldürsən də, nağarsan da xeyri yoxdu. U qızdı yazındayı, qismətindəyi. O

qızı yazmışam səə”. Diif: “O yazını mən pozaram”. Diif: “Mən yazım, sən poz”. Nə qədər kişiyənən çallaş�, diif: “Yox. Yazını yazmışam. Odu səən yazın”. Şah oğlu da gələndə, xurcunnarın ikisini də qızılınan dolduruf götürüfmüş da, yolda lazım olar. Gedif. Diif ki, o qızı harda var tapıf öldürəjəm. Öz kətdərin yaxınnığında bir kətdə görüllər ki, bir dənə öy var. Gedillər ora. Görür kasif bir aylədi da. Diif: “Naxırçı bu kətdə kimdi?” Özü də həmən kişini axtarırdı ha, naxırçını. Kişi də diif ki, qız bu saatdarı xəstədi, gedif onu sən sağıldajahaxsan. Diif: “Nə sağıltmax, öldürəjəm onu”, – diif gəlifdi. Diif: “Allah qonağı istəmirsiz?” Diif: “Allaha da qurban olum, qonağına da, niyə istəmirih? Gel kasif evimizdə olanımızdan qullux edərih sizə”. Diif: “Özümüzün yeməyimiz də var, işməyimiz də”. Gəlif qalıflar. Gejə görüp ki, kimsə zariyir. Diif: “O zariyan kimdi heylə?” Deməli bu qızın da qarnı köpük nağara kimi olufmuş. Çığırılı aləmə düşüfmüş. Gecə-gündüz zariyirmış. – “Mənim qızımdı”. Diir ki, o qız bu gün ölər, sabah ölər. Neçə vaxtdı, diir, ay oğul, xəstə yatr. Qızın qardaşları da varmış. Qızın qardaşınınan bu oğlan da bir öydə yatırmış. Kişilər hamısı bir öydə yatırmış. Anasıynan da qız anki öydə imiş. Diifdi ki, unu mən sağıldaram. Şah oğlu diif, indi öldürməh üçün diir ha. Fikri odur ki, öldürməh. Diir: “A oğul, onu hər yerə göstərmişih, ona çarə yoxdu, öljəjhədi. Əziyyət çəkmə, əbəs yerə”. Diif: “Yox, onu mən sağıldaram”. Gedif görüp həqiqətən də qarnı nağara kimidi. Qardaşı düşüf yanına diif: “Gedəh da, nə diirəm”. Diif: “Yox ey, yatginən səhər sağıldarsan”. Gözünü yuxuya verif buların, xançalı götürüp gedifdi anki öyə yavaşca-yavaşca. Açıfdı qapını, başdışış xançalı burdan bir belə çəkif, bir də belə (söyləyici qarnının üstündən çarpez xətt çəkir – top.). Çəkən kimi heş demə su imiş qızın qarnındayı, su yiğintisi imiş. Şarhaşar su hamısı axır tökülf. Hə, indi öldü da diir. Qızılları da qoyur orda qızı kəfən-dəfən eləməyə. Qızıla başdırı qarışsın, söyündüklərinən biz heş yada düşmüyəh. Gejəni yatıflar. Səhər diiflər: “Ay balam, heş səs-səmir yox-

du”. Gejəliknən o başdannan qaçıflar bular ki, səhər öldürəllər, döyəllər. Cox da ki, naxırçıdı. Diyər, mənim qızımı niyə öldürmüsən? Bular zənn edif ki, ölüfdü. Atdarı minif, qaçıf gəliflər öylərinə.

Səhər atası, qardaşdarı, anası görüp ki, qız məhlə süpürür. Yəqin sağlamış, məhlə süpürür. Diif ki, a bajı, səə noldu, nətər oldu sağaldın? Diir: “Oğlan gəldi, məə xançalı bir belə çəkdi, bir də belə. Məni sağaltdı. Heş dimə mənim qarnımda su zəhər imiş. Bir belə elədim, siğadı, diir, yapışdı bir-birinə. Şaldan da bağladım, indi lap yaxşıyam. Da məndə heş bir azar-zad yoxdu.

Neysə, gələr şah, başdışış söyünər öz-özünə ki, nə öldürdüm amma qızı. Bir gün, beş gün, bir ay, nəysə. Bir günneri diir ki, öyümüz uçux idi. Yaxşı ki, bu qızıl qalif burda, yəqin yadlarının çıxıf. Bir minarə tikdiriflər. Diyir ki, alt-üst öylər tikdiriflər ki, nətəri, şahın qızılıyınan. Bir günneri şah oğlu seyrə çıxanda görər ki, ya rəbbi, burda bir imarətgah var ki, nətərnə. Bir dənə gözəl qızdı. Saçını da belə töküf dalına, küləkdə gəzir eyvanda. Ayna-bayna gəzir, diqqətlə bunnara baxır. Diir ki, nətər varsa, o qızı almalıyam. Qız da həmən qarnını yardığı qızdı. Atasına deyər ki, – öylərinən baxanda imarət görünürmüş ha, gün də düşəndə par-par parıldayırmış, – nətər varsa, o qızı almalısan. Elçi gedillər, alıllar, gətirillər bu qızı. Üş gün-üş gecə padşah toy eliyor. Bu qızı götürüp gəlir. Toy gejəsi diir ki, noluf bura? Diif ki, bilmirsən? Özün gəlif bıçax çəkdi, özün sağıltmadın məni? Onnan sora padşah oğlu diif ki, yazıya pozu yoxuymuş, tədbirə çarə yoxuymuş. Kişi doğrudan da düz deyirmiş, yazıya pozu yoxuymuş.

CƏMŞİD PADŞAH

Bir Cəmşid padşah olur. Bu Cəmşid gedir ki, dərvişlibas olub gəzsin. Dərvişlibas olub gəzəndə, məsəlçün, Bakıdan durub gəlir Ağdaşa. Görür ki, üzü-başı tüklüdü, girir bərbər tükanına. İsdiyir üz-gözünü qırxdırsın. Girir içəri, görür dəllək baş qırxır. Qırxannan sora diyir ki, ay usta, adamın var? Diyir: "Yox, otur, qırxaram". Dəllək pəncərədən baxır ayna-bayna, görür heş kim görünmür, diyir: "Otur". Oturur, başdiyir üzünü-gözünü sabınnamağa, bu havatda biri girir içəri. Deməli, bu adamı tanıyor bu. Götürür ciyininə saldığı dəsmalla bunun üzünü-gözünü silir, deyir: "Bu sənnən qabağadı, mən baxdım pəncərədən ayna-bayna, tapmadım". Nəysə, başdiyir bu adımı qırxmağa. Bu adımı da qırxır qutarır. Cəmşid padşah oturuf gözdüyüür. Bunu qırxır qutarır, gənə bu boylanır pəncərədən ayna-bayna, görür heş kim yoxdu, diyir: "Otur". Oturur. De-mək bunun üzünü sabınniyif bir tərəfini də qırxır, gənə başqası gəlib girir içəri. Dəsmalı götürüf silir üzünü. Cəmşid padşaha bu belə eliyir. Nə bilsin bu padşahdı. Silif qoyur qıraqa, bu adımı otuzdurur. Bunu da qırxf qutarannan sora gənə baxır ayna-bayna, deyir: "Əməlli bax, bu səfər otursam daa durmu-jam. Sabınna sil, təzədən sabınna yarısın qırx sil, düz gələn şey döyük axı. Nə sənin adına layiq döyük, nə mənim". Bəli, diyir: "Otur". Oturur, bunu qırxır, təmizdiyir qutarır saçını, sakkalını. Götürür indi bu bir dirhəm – dirhəm nə qədərdi bilmirəm, – verir. Bu düşür ora-bura dirhəmi xirdalamağa, bir dəlləkdə, bir maqazində pul tapmir, bunu xirdaliyammır. Diyir: "Sən nə gəzirsən?" Diyir ki, bəs bunu xirdaliyif sənin pulunu çıxmax... Diyir: "Mənim başımın qiyməti odu. Mən də elə bilirom sən başqa şey axtarırsan".

Vaxt olur, bu hərrənir bir də gəlir. Bir də gələn kimi dəllək bunu sifətdən tanıyor. Qabağında oturan adamın üzünün yarısını da qırxmışdı, çaparağı üzünü silir, diyir: "Bu sənnən qabaxdı". Axı bu dirhəm verib bir il bunnan qabax, tanıyor da

sifətdən. Diyir: "Dayan". Diyir: "Nə var". Diyir: "Kişinin üzünü sabınnamisan, yarısını da qırxmisan, vijdana nə gəlib ki, sən vijdanı pula satırsan?" Burda da götürüf belə deyir ki, axçası Cəmşid olanın kimsə baxmaz üzünə, – Cəmşid padşah deyir, – mərifət məngurə dəyməz, – məngurə keçmişin bir qəpiyi hesab olunur, – simu-zər dövrannan danışır. Cəmşid padşahın da başına belə bir iş gəlir. Sora çağırır bunu kabinetinə, diyir: "Oğul, get düzgün iş gör. Sən düz iş görmürsən. Üş nəfərdən sora mənim üzümü taraşladın, indi də xalxın üzünü qırxdığın yerdə mən ora girmişəm". Dediym budu ki, belə tamahgir insannar da var bu dünyada. Həmişə yalancı tamahgiri aldadən şeydi.

OĞURRUX

Biri varmış, biri yoxmuş bir məşhur quldur varmış. Bu quldurun işi-peşəsi oğurrux eləmək imiş. Bir dəfə də bu quldur hazırlaşır ki, gedib yenə də oğurrux eləsin. Quldurun qonşuluğunda Paşa adında bir qoçax oğlan yaşıyirdi. Bu Paşanın on üç-on dörd yaşı ancax olardı. Quldur hazırlaşanda Paşa da bilib onunla getmək istəyir. Paşanın anası istəmir ki, oğlu quldur olsun. Paşa anasına qulax asmıyıb gedir. Bu quldurun getmək istədiyi kənddə həmin gün toy var idi. Quldur dana-qoyun oğurramağa gedir. Paşa isə toya baxır. Toyun yaxınındakı alacıga girir. Görür ki, alacığın divarının bir tüfəng, bir palto asılıb. Yerdə də iki-üç uşax yatıb. Bu uşaxların biri qız, o biriləri də oğlan uşağı imiş. Qız qəşəngiymiş. Paşa az fikirrəşir, çox fikirrəşir, divardan paltonu götürür. Həmin qızı paltoya büküb evlərinə gətirir.

Anası oğluna qarğış edir ki, xalqın körpə uşağıni niyə gətirib.

Paşanın anası qızı saxlıyır. Qız on səkkiz yaşına çatanda oğluna nişan qoyur. Qız da evlərinin yerini öyrənir. Bir gecə hamı yatannan sora tövlədən atı minib qaçır. Evlərinə gəlir. Bir-iki gün keçir. Paşa da qızı axtara-axtara gəlib həmin alacığa çatır. Elə vaxt çatır ki, qızın əmisi oğlu qızə elçi göndərib. Paşa qulaq asır. Qızın atasının elçilərə dediyini eşidir:

– Mənim qızım neçə il idi ki, oğurranmışdı. Onu saxlıyan arvad qızımına nişan da qoyub. İndi əgər oradan qızımın dalınca gəldilər, qızımı onnara verəcəm. Yox, əgər gəlmədilər, qızımı öz kəndimə verəcəm.

Elçilər çıxbı gedillər. Paşa hələ də alacığın kənarında durub qulaq asır. Görür ki, qızın anası deyir ki, a kişi, qızı aparan oğlan gəlib çıxsə neylərsən. Kişi cavab verir ki, heç nə eləmərəm. Arvad deyir ki, öldürməzsən ki? Kişi deyir yox.

Paşa gizdəndiyi yerdən çıxbı evə girib deyir:

– Mən həmin qızı aparan oğlanam. İndi də həmin qızın dalınca gəlmisəm. İndi ya məni öldür, ya da qızını ver.

Kişi qızı oğlana verib, toy ilə oğlunu evinə yola salır.

QONAX

Biri varmış, biri yoxmuş bir kasib kişi, bu kişinin də arvadı və üç uşağı varmış. Var-dövlət adına isə bir qoyunu, bir danası, bir də inəyi varmış. Deyir, günnerin bir günü peyğəmbər adam göndərir ki, gedin görün o kənddə ibadət var, yoxsa səxavət var. Onnar bütün kəndi gəzib-dolanır. Heç kim bunnarı qonax dəvət etmir. Kəndin qurtaracağındakı evin yanından keçəndə görüllər ki, həmin evin qapısında bir arvad çörək bişirir. Arvada deyillər ki, ay bacı, bizi qonaq eliyərsənmi?

Arvad onnarı evə gətirir. Çay-çörək hazırlamağa başdırır. Arvadın eri meşiyə odun yiğmağa getmiş imiş, o da gəlib çıxır. Qonaxlara xoş gəldin deyir. Yeməyə nə istədiklərini soruşur. Qonaxlar yalnız böyrək yediklərini bildirillər. Kişi tez qoyunu kəsib böyrəyini bişirir. Qonaxlar yemillər. Kişi dananı da kəsib bişirir. Qonaxlar indi də yalnız barmaxlarını xörəyə toxundurullar. Kişi tez durub inəyi kəsir. Bişirmək isdiyəndə qonaxlar deyillər ki, gərək təzə, isti çörək də bişirəsiniz.

Arvad tez durub çörək bişirir. Arvad çörək bişirəndə uşaxları təndirə düşüb yanır. Kişi böyrəyi bişirib evə gətirir. Elə hey deyir, Allah, sənə şükür. Qonaxlar çörək yeyib deyillər:

– A kişi, uşaxların təndirin başında soyuxdan qırıldılar. Onnarı get evə gətir.

Kişi çölə çıxbı görür ki, uşaxlar təndirin başında oturublar. İnək, qoyun, dana da qapıdadır. Kişi evə gəlib görür ki, evdə heç kim yoxdu. Qonaxlar hara isə çıxbı gediblər.

Səhər kişi yerinnən duranda mat-məhəttəl qalır. Arvadı da, uşaqları da, heyvannarı da olmuş görür. Kişi dəli olur. Bir gün yol ilə gedirmiş. Görür ki, həmin qonaxlar yolda oturublar. Kişi gedib onnarin yanında oturur. Həmin qonaxlar kişiyə gedib, deyillər ki, bir əjdaha var, onu öldürməyi tapşırıllar. Həmin əjdaha da səhərin suyunun qabağını kəsibmiş. Hər gün onun qabağına bir qız atırmışdar. Əjdaha qızı yeyib qutarana

kimi şəhərə su axırmış. Bu gün də paccahın qızının növbəsi imiş. Həmin qonaxlar əjdahanı necə öldürmək lazımdı, hamısını kişiyyə öyrədillər. Kişiyyə bir alma da verib deyillər ki, almanın yarısını da paccah qızına ver.

Kişi şəhərə o vaxt çatır ki, artıx əjdaha paccah qızını yemək isdiyir. Kişi əjdahanı öldürür. Almanın yarısını özü yeyir, yarısını da paccah qızına göndərir. Şəhər əhalisinin əjdahanı ölmüş görüb şadlıq edillər. Paccah qızını ölümənən, şəhər əhalisini isə zülümənən qutaran kişini yanına çağırtdır. Kişiyyə çox hörmət edillər. Paccah qızını həmin kişiyə vermək isdiyir. Kişi qəbul etmiyib geri qayıdır. Yenə həmin qonaxlara rast gəlir. Kişidən soruşular ki, nə üçün paccahın qızını alıb şəhərdə oturmadın? Kişi dinmir. Kişiyyə deyillər ki, arvad-uşaxlarını görmək isdiyirsənmi?

Kişi cavab verir ki, görmək isdiyirəm.

Kişiyyə deyillər ki, arvad-uşağıın cənnətdədi, sən də ora getmək isdiyirsənmi?

Kişi cavab verir ki, bəli, mən də onnarın yanına getmək isdiyirəm. Kişi qonaxların barmaxları arasından baxıb görür ki, doğrudan da cənnətdə arvad-uşağı sağıdı.

YAZIYA POZU YOXDU

Biri varmış, biri yoxmuş, bir kasib kişi varmış. Bu kişinin bir arvadı varmış. Arvad da hamiləymiş.

Ölkənin paccahının oğlu ölkəni gəzməyə çıxır. Oğlanın on beş yaşı varmış. Vəzir-vəkilnən, xidmətçilərnən ölkəni gəzirmiş. Bir çayın yanından keçəndə görür ki, iki arvad çayın kənarında oturublar. Arvaddarın biri nə isə yazır, o birisi isə onun yazdığını suya tullayır.

Şahin oğlu maraxlanıb, bunnarın yanına gəlir. Nə yazdılarını soruşur. Arvaddardan biri deyir ki, biz kimin başına nə gələcək, hamısını onun alnına yazıb suya atırıq. Paccahın oğlu deyir ki, bəs mənim alnima nə yazılıb?

Arvad deyir ki, bir kasib naxırçı var. Onun arvadının boyundakı qızı sənin alnına yazmışdır. Paccahın oğlu hirsənib deyir ki, mən paccah oğlu naxırçı qızı alacağam. Pozun onu. İsdəmirəm. Arvadlar deyirlər ki, ay bala, yazıya pozu yoxdu.

Paccahın oğlu ölkəni gəzib geri qayıdır. Bir xeyli vaxdan sora həmin naxırçının uşağıını öldürmək fikrinə düşür. Paltarını dəyişir. Bir kisə də pul götürüb yola düşür. Axtarış naxırçının evini tapır. Naxırçıdan onu bir gecəlik qonax saxlamasını xahiş edir. Naxırçı cavab verir ki, yeməyə heç nə yimiz yoxdu. Paccahın oğlu çıxarıb bir xeyli pul verir. Naxırçı gedib yemək alıb götürüb hazırlır. Yeyib yatıllar. Gecə hamı yatannan sora paccahın oğlu durub bıçağı ilə naxırçının qızının qarnını cırır. Uşağıın yastığının altına da xeyli pul qoyub gedir.

Şəhər naxırçının arvadı görür ki, uşağı qan içindədi. Başının altında da xeyli pul var. Uşax da hələ sağıdı. Uşağı həkimə aparılar. Qız sağalıb yekəlir. Bir gözəl qız olur. Naxırçının arvadı ölürlər. Naxırçı evini satıb qızını da götürüb gedir. Bir şəhərə çatıllar. Həmin paccahın oğlunun yaşadığı

şəhərə. Qapıçılar paccah oğluna xəbər aparıllar ki, iki nəfər yad adam gəlib. Oğlan əmr edir, onnarı oğlanın yanına gəti-
rillər. Paccahın oğlu o dəqiqə naxırçını da, qızı da tanır. Qi-
zı görənnən sora isə ona bir könüldən min könülə vurulur.
Onnara ev verdirir. Özdəri də toya hazırlaşırlar. Oğlan deyir
ki, doğrudan da yazıya pozu yoxdu.

ŞAH OĞLU İLƏ VƏZİR OĞLU

Biri vardi, biri yuxdu, keçmiş zamannarda bir padşah
vardı. Bu padşahın da ağıllı, tədbirri bir vəziri vardi.

Günnərin bir günü padşahın bir uğlu uldu, bunnan iki il
sunra vəzirin bir uğlu uldu. Uşaxlar bir yerdə büyüb başa
çatdırılar. Elə uldu, padşahla vəzir uşaxlarını aparıb başqa bir
məmləkətdə məktəbə quydular ki, elm üyrənsinnər.

Aradan aylar, illər keçdi, uşaxlar yeriyib-yetişdi, vəzirin
uğlu un səkkiz yaşına, padşahın uğlu gəlib iyirmi yaşına çatdı.
Padşahın oğlu bir şey üyrəmməmişdi, amma vəzirin uğlu bün-
tün elmləri üyrənib açarını quymuşdu cibinə. O qədər elmlı idi
ki, dünyanın o üzündə bir teşt həlim ulsaydı, unun da içində
bir-iki düyü ulsaydı, unu tapardı. Vaxt tamam oldu. Padşah
vəzirə dedi:

– Vəzir, gedək oğlannarımızın yanına, gürək nə
uxuyublar, nə üyrəniblər.

Vəzir dedi:

– Şah sağ ulsun, gedək.

Gəlib çıxdılar oğlannarının yanına. Dedilər:

– Uşaxlar bazara gedib indilərdə gələllər.

Şahla vəzir dedilər bir oğlannarımızı sınayax, gürək nə
bilirlər. İki düşəkçə gütürüb hərəsini altına bir üzük quydular.
Üzükləri də bir kağıza bükdüllər. Əvvəlcə padşahın uğlu gəldi.
Ədəb-ərkanla salam verib gürüşdü. Keçdi uturdu düşək-
çələrdən birinin üsdündə. Padşah xəbər aldı:

– Uğlum, düşəkçənin altında nə var?

Oğlu dedi:

– Hər nə varsa, məni yuxarı qaldırır, yəqin dəyirman
daşdı.

Padşah bir söz demədi. Bu vaxt vəzirin uğlu da gəlib
çıxdı. O da ədəblə salam verib gürüşdü, gedib uturdu ikinci
düşəkçənin üsdündə. Padşah xəbər aldı:

– Uğlum, uturduğun düşəkçənin altında nə var?

Vəzirin oğlu dedi:

– Düşəkçənin altında nə varsa, məni qaldırır. Hər nədisə, vəzndə yüngül, qiymətdə ağırdı, deyəsən üzükdü.

Padşah hirdənib uğlunu dannadı. Padşahın oğlu baş gütürüb yula düzəldi ki, gedib üzünü dəryaya atsın. Vəzirin uğlu da unun dalınca getməyə başladı. Gəlib o vaxt çatdı ki, padşahın uğlu, az qalır özünü dəryaya atsın. Unun qulunnan tutub dedi:

– Qardaş, dayan, səbr elə, atadı, hirdənib, onnan incimə.

Elə bu vaxt gürdülər bir gəmi onnara tərəf yaxınlaşdı.

Bir əl gəmidən çıxıb yelləmməyə başdadı. Vəzirin uğlu dedi:

– İrəli get, əl səni çağırır.

Padşah uğlu dedi:

– Yox, səni çağırır.

Vəzir uğlu dedi:

– Sağ əldi, səni çağırır, məni çağırsayıdı, sul əlini irəli uzadardı.

Padşah uğlu irəli yeridi, bu vaxt gəmidən una bir qara bağlama tulladılar. Bağlamanı açdılar. Bağlamadan bir cam, bir almaz, bir də bir üzük çıxdı. Vəzirin uğlu dedi:

– Cam Cam şəhəri deməkdi, almaz o deməkdi ki, mənim atam qəssabdı, üzük isə o deməkdi ki, mən qızam, üzük də onun nişanəsidir, səni güzdəyişəm, gəl.

Bəli, şah uğlu ilə vəzir uğlu az getdilər, çux getdilər, dərə-təpə düz getdilər, gəlib Cam şəhərinə çatdılar. Dedilər, bu şəhərdə bizə kümək eləsə, bir qarı eləyə bilər. Arayıb-axtarıb quca bir qarı tapdılar. Unun qapısını düydülər.

Qarı dilləndi:

– Kimdi?

Dedilər:

– Qarı nənə, Allah qunağı isdəyirsəmmi?

Qarı qapını açıb dedi:

– Allaha da qurban ulum, unun qunağına da, keçin içəri.

Padşah uğlu ilə vəzir uğlu içəri keçdilər. Gürdülər ki, bu bir qarısı ki, unun başının bir batman dari tüksələr, biri də yerə düşməz.

Dedilər:

– Qarı nənə, biz qərib adamız. Qalmağa yerimiz yuxdu, bizə yer verərsəmmi?

Qarı dedi:

– Qarı nənəniz sizə qurban ulsun, nə yeməyə çürəyim var, nə də qalmağa yerim.

Vəzir uğlu una bir az pul verib dedi:

– Qarı nənə, get bir az yemək al gətir, acıx.

Qarı getdi ayıdan-uyundan aldı gətirdi, bişirdi-düşürdü, yedilər-içdilər.

Qarı dedi:

– Uğlannarım, indi deyin görüm hardan gəlib hara gedirsiz?

Vəzirin uğlu dedi:

– Qarı nənə, mənim bu qardaşım hansı xanın, hansı bəyin qızını deyirik bəyəmmir, indi gəlmışık sizin şəhərə.

Qarı dedi:

– Bıy, elə mən deyəndi, qəssab Həmzənin qızı buna yaraşırkı, onu da nişannadılar vəzirin oğlu Kür pəhləvana, elə indi urdan gəlirəm.

Dedilər:

– Qarı nənə, bir də nə vaxt gedəcəksən?

Qarı dedi:

– Oğlannarım, biz qız gürməyə cümbədən cümbəyə gedirik.

Cümə günü geldi. Qariya yalvardılar-yaxardılar. Camı da bir bağlamaya quyub qarını yula saldılar qızın yanına. Dedilər:

– Qarı nənə, camı qızın özünə ver, başqa adama vermə.

Qarı geldi qızın yanına. Bağlamanı açıb verdi qızı. Qız camı gürən kimi barmağın dişdədi: "Aha, gəlib çıxdılar". Bir

kağız yazıp qarıya verdi. Sunra altı qız saxladı, hərəsinə də bir heyva çubuğu verdi. Qızdar heyva çubuğu ilə qarını üluncə düydülər, sunra da aparıb kənddən kənardə bir yerə atdılar.

Şah uğlu ilə vəzir uğlu qarını cux güzlədilər, qarı gəlib çıxmadı. Axırda dedilər, gedək qarını axtarax. Gəlib qarını şəhərdən qıraqda bir çükəkdə tapdılaraq. Gürdülər ki, qarını o qədər düyübər ki, daha nə deyim.

Amma ülməyib, ülhaüldədi, başı güydə, ayaxları çuldədi. Qarını götürdürlər gətirdilər evə. Yağladılar-duzladılar, yavaş-yavaş üzünə gəldi. Dedilər:

– Qarı nənə, bu nə işdi?

Qarı başına gələnnəri onnara danışdı. Qəssab qızının yazdığı kağızı da padşah uğluna verdi. Padşah uğlu gürdü ki, kağızda yazılıb: "Bu axşam səni heyva bağında güzdəyirəm".

Axşam uldu. Padşah uğlu ilə vəzirin uğlu gəldilər heyva bağına. Vəzirin uğlu dedi:

– Qardaş, bax yatma ha, yatsan, qız səni üldürəcək.

Padşah uğlu qız dediyi yerdə gözləməyə başladı. Bir saat, iki saat, padşah uğlu daha güzləyə bilməyib yatdı. Gecənin bir aləmi qız gəlib gürdü uğlan çıxdan yatıb. Sakitcə unun sinəsinin üsdünə bir çiliq, bir də bir ağaç quyub çıxbı getdi.

Səhər uldu. Vəzirin uğlu gəlib gürdü ki, padşahın uğlu yatır. Sinəsinin üsdündə də çiliq-ağac. Tez unu qaldırdı. Padşah oğlu tutduğu işdən peşman oldu. Vəzirin uğlu dedi:

– Qız demək isdəyir ki, sən hələ uşaxsan, get çilin-gağacını uyna.

Kur-peşman gəldilər qarının evinə. Aradan bir neçə gün keçdi. Başdadılar qarını dilə tutmağa ki, qızın yanına yenə getsin, amma qarı daş atıb başını tutdu ki, mən bir də ura gedə bilmərəm. Getsəm, qız bu dəfə məni üldürəcək. Nəhayət, cux yalvarıb qarını yula gətirdilər. Dedilər:

– Keçən dəfə sakqız, xına quymamışdix, yəqin una gürə qız səni düydürüb.

Bu dəfə də qız qarını düydürür. Məktub da gündərir ki, üzüm bağına gəl. Yenə uğlan yatır.

Üçüncü dəfə qız uğlanı nar bağına çağırıldı. Padşah uğlu bu dəfə barmağını yarılıb duz basdı. Qız gəlib gürdü ki, uğlan o tərəfə bu tərəfə var-gəl eləyir. Uğlan baxıd bir qız gəlir, qız nə qız, gəl məni gür, dərdimdən ül, yemə-içmə xətti xalına, məleykə camalına tamaşa elə. Onnar bir az sühbət elədilər, sunra qucaxlaşış elə yatdılar ki, üsdlərinə bir səhəng su da tüksən ayılmazdılar. Qarovalıçular gəlib gürdülər Kür pəhləvanının nişannı bir uğlanla qucaxlaşış yatıb. Tez bir palaz gətirib unnarı bükdülər palaza, kəndirlə də bərk-bərk sarıdılar.

Padşah uğlu ilə qəssab qızı burda qalmaxda ulsun, gürək vəzirin uğlu nə elədi. Elə ki, vəzirin uğlu bu xəbəri eşitdi, gəlib qarıya dedi:

– Qarı nənə, sənin ayrı paltarın varmı?

Qarı dedi:

– Niyə yuxdu, qadan alım, gəlinnik paltarım udu ey, sandıxdadı.

Qarı tez sandığı açıb gəlinnik paltarını verdi. Vəzirin uğlu dedi:

– Qarı nənə, mən hər il atama halva xeyratı verirəm.

Bəli, halva bişirib hazırladılar. Vəzirin uğlu qarının gəlinnik paltarını geyindi. Halvanın içində də bihuşdari tükdülər. Gəldilər qızla uğlanın yanına. Gürdülər ki, onnarı palaza büküb sarıyıblar. Halvadan qarovalıçulara verdilər, onnar halvadan yeyib bihuş uldular. Vəzirin uğlu tez palazı açıb qızı çıxartdı, qarını unun yerinə palaza büküb sarıdı.

Bu yannan da meydan sulandı, təbil vuruldu, dar ağacı quruldu. Palazı gətirib meydanda açıdalar, nə gürdülər? Palazın arasında iyirmi yaşlı bir uğlan, bir də bir qarı. Padşah suruşdu:

– Siz kimsiniz, buraya nəyə gəlmisiniz?

Uğlan dedi:

– Padşah sağ ulsun, nənəmlə şəhərə gəlmışdik. Gecə idi, yurulub burda yatmışdix, gəlib bizi zurla palaza sarıdılar.

Padşah əmr elədi unnarı açıb buraxdılar. Keşikçilərin buynunu vurdular. Qəssab qızı dedi:

– İndi ki, belə uldu, daha mən Kür pəhləvana getmərəm, bu uğlannan adım çıxıb, elə una da gedəcəm.

Padşah uğlu, vəzirin uğlu qarşı ilə gürüşüb qızı da gütürüb öz məmləkətdərinə yula düşdülər. Padşah onnarın gəldiyinə çux sevindi.

Yeddi gün tuy vurdurdu. Qəssab qızı gülərək dedi:

– Kür qıraqı sarımsax, kətan küynək canım sağ, cəfamı çəkdi Kür pəhləvan, məni gətirdi bir qurumsax.

Göydən üç alma düşdü, biri mənim, biri üzümün, biri də nağıl söyləyənin.

SÜLEYMAN PEYĞƏMBƏRNƏN SİMURQ QUŞU

Belə deyillər, bir gün Süleyman peyğəmbər taxtında uturub məclisindəki quşdarla, heyvannarla ulub keçənnən, urdan-burdan sühbət edirmiş. Simurq quşu da məclisdə imiş. Sühbət gəlib qəzavü-qədərdən düşəndə Simurq quşu üzünü saxlamayıb dedi:

– Məncə, qəzavü-qədər yuxdu.

Süleyman peyğəmbər dedi:

– Xeyr, var.

Simurq quşu inad edib dedi:

– Yuxdu.

Süleyman peyğəmbərlə Simurq quşu çux mübahisə edib deyisməli uldular. Axırda Süleyman peyğəmbər dedi:

– Ey Simurq quşu, bil və agah ul, bu gün gündüğən padşahının bir qızı, günbatan padşahının isə bir uğlu ulub. Bu uşaqlar un beş yaşına çatıb evlənəcəklər. İşdi əgər evləməsələr, sən deyəndi.

Simurq quşu razılaşdı. Süleyman padşahın məclisinnən mürəxxəs olub düz gündüğana uçdu. Gündüğən padşahının qızını uğurlayıb dənizin ortasındakı bir kimsəsiz adaya gətirdi. Başı güylərə çatan bir ağacın başında yuva tikdi. Sunra da qızı gətirib yuvaya quydu. Qız burda qalıb Simurq quşunnan quş dili üyrəmməyə başdadı.

Gündüğən padşahının qızı burda qalmağa əlsən, gürək günbatan padşahının uğlu necə uldu? Aylar dulandı, illər ütdü, uğlan gəlib un beş yaşına qədəm quydu. Bir gün u, atasının yanına gəlib dedi:

– Ata, mən uvçulux eləmək isdəyirəm.

Padşah dedi:

– Uğul, çux yaxşı, mən razi.

Padşah uğlunu addı-sanni bir uvçuya quşub tapşırıdı ki, una uvçuluğu üyrətsin. O günnən uvçu padşahın uğlunu özüyle

gütürüb uva çıxmaga başdadı. Bir gün padşahın uğlu uvçuya dedi:

– Gel sabah da dəniz uvuna gedək.

Səhər hər ikisi bir gəmiyə minib dənizə çıxdılar. Bir neçə gün yul gedənnən sunra dənizin lap ortasında tufanla düşdülər. Tufan gəmini aşırıb batırdı. Padşahın uğlu bir taxta parçasından tutub üzə-üzə bir adaya çıxdı. Başdadı uranıburanı gəzməyə. Gəzə-gəzə gəlib bir meşəyə rasd uldu. Baxıb gürdü burda ins-cins yuxdu. Birdən qulağına bir səs gəldi. Başını qaldırıb baxanda gürdü, bir hündür ağacın başınının bir qız una baxır. Qızı səsdəyib xəbər aldı:

– Ay qız, kimsən, nəcisən, urda nə qayırırsan?

Qız una cavab vermədi. Axı bəni-adəm dilini başa düşmürdü. Elə ki uğlan qızla quş dilində danışdı u dedi:

– Mən Simurq quşunun qiziyam, özü də bu yuvada yaşayıram.

Uğlan xəbər aldı:

– Bəs heç yerə düşmürsən?

Qız dedi:

– Yux, atam icazə vermir, özüm də düşə bilmərəm.

Unda uğlan dedi:

– Bax, bu ağacın altında at leşi var. Mən girəcəyəm unun içində. Atan gələndə de ki, at leşini yuvaya qaldırsın.

Elə də razılaşdırılar. Uğlan at leşinin içində girib güzdəməyə başdadı. Şər qarışanda Simurq quşu uçub gəldi. Qız uğlanın dediyi kimi elədi. Simurq quşu uçub at leşini gətirdi.

Səhər Simurq quşu uçub gedən kimi uğlan gizdəndiyi yerdən çıktı. Bu minvalla uğlan da qızla yuvada qalıb yaşamağa başdadı.

Axır gəlib un beş il tamam uldu. Süleyman peyğəmbər Simurq quşunu yanına çağırıb dedi:

– Ey Simurq quşu, dənizin ortasında filan adada ağacın başında bir yuva var. O yuvanı bura gətir.

Simurq quşu o sahat uçub yuvanı gətirdi. Süleyman peyğəmbər baxıb gürdü uğlan da qızın yanındadı. Qızın da qucağında bir uşax var. Süleyman peyğəmbər uğlanın xəbər aldı:

– Bala, sən kimsən?

– Qibleyi-aləm, mən günbatan padşahının uğluyam, başına gələnnəri una nəql elədi.

Süleyman peyğəmbər una qulax asıb Simurq quşuna dedi:

– Simurq quşu, gürdünmü qəzavü-qədəri? İndi siftə onnarı apar gündüğən tərəfə, qızın atasının yanına, sunra da uçarsınız günbatana.

Simurq quşu başını yerə dikib bir söz demədi. Sunra qızla uğlanı belinə mindirib uçub getdi.

KEÇƏL VƏ DAYISI

Kasib bir kişi yaşayırmış keşmiş dövürlərdə. Bu kişinin bir arvadı varılmış, bir özü. İkisi yaşayırmışlar. Hə, deməli, bu arvad kişiin indi bəyənmirmiş, neyniyirmiş, istiyirmiş ki, uzaxlaşdırınsın özünnən. Hə, qonşuları varılmış, molların oğlu. Molla fasonuymuş o da. Arvad da bunnan əlbirimmiş. Bu kişi gedərmiş yaxşı ət alarmış, yaxşı un alarmış, yaxşı yağ alarmış. Evdə bu arvad bişirəmiş, düşürərmüş. Yaxşısını, yağlısını, ətdisini molların oğluyunan özü yeyərmiş, kişidən bixəbər. Unu əliyərmiş, üzünün kəpəyini bişirirmiş, ad deyirmiş da, küt, verirmiş kişiyə. Kişi də küt yeməhdən ağızı yara olmuşmuş yazığın. Xörəyi bişirirmiş, yavan suyunu yeyərmiş, ətin, süməyünü verərmiş. Bir gün bu kişi, o vaxt avamçılıx olur dana, guya başa düşmürmüş nəymış. Yolu düşür qonşusuna. Gedir qonşuya, görür ki, elə gözəl xörəh iyi vurur bunu, ətri vurur. Oturub, süfrə açıblar, çörəh yeyillər. Kişini də buraxmıllar, gətirip otuzdurullar süfrələrinin başında. Bına da xörəh çəkillər. Çörəh qoyullar kişiyə burda, yeyir, görür ki, çox ləzzətlidi. Ama kişi fikirrəşir ki, axı elə bu kişi əti alanda mən də həmin ətdən almışam, niyə bullarda belə ləzətlidi, bizdə dadsız, duzsuz, yaqsız, ətsiz? Bu un alanda həmən undan mən də alıram. Niyə belə? Bu fikirnən kişi durur gəlir öz evinə. Gəlir arvadına deyir:

—Ay arvad.

Deyir:

—Nədi, a kişi?

Deyir:

— Arvad, o qonşumuz alan unnan mən də allam, qonşumuz alan ətdən mən də allam, qonşumuz alan yağıdan mən də allam. Nejə ollarda bişən xörəhlər, çörəhlər belə ləzzətdi, daddı olur, bizdə bişən belə dadsız, yavan? Mən ta küt yeməhdən ağızım-burnum yara tökübdü. Mən ölürem axı, niyə belə?

342

Deyir:

— Əşı, başına daş düşsün. Hələ bilmirsən niyə belədi?

Deyir:

— Niyə, ay arvad?

Deyir:

— Ona görə ki, sənin bacın Bağdadda oturubdu. Əlli fırıldax eliyir orda, evin xeyir-bərəkətin aparır. Evdə xeyir-bərəkət qalmır. Ona görə belədi.

Istiyir ki, kişini uzaxlaşdırınsın da, getsin Bağdada-bajısının yanına. Bu, öz bildiyini, öz kefini eləsin bırda.

Deyir:

—Arvad, düz deyirsən?

Deyir:

—Hə, kişi. Bəs indiyədək sən bilmirdin bını?

Deyir:

— Onda mənə yol çörəyinnən-zaddan qoy. Mən gedəciyəm o bacıma toy tutaciyam. Onun atasın belə eliyəjəm, anasın belə eliyəjəm. Da başdırı da, kişi hirsədnir. Hə, arvad gətirir kütdən-zaddan bişirir, qoyur binin xurcununa. Kişi səhər durur, xurcunun atır çıynıñə, ağacın alır əlinə, düşür yola. Az gedir, çox gedir, neçə illər gedir. O vaxt da piyada gedərmişdər. Neçə illər yol gedir, gəlir axırı ki, çıxır Bağdad şəhərinə. Bağdad şəhərinə çatır. Gəzə-gəzə, soruşa-soruşa gəlir. O vaxt bacısı da çıxmışmış həyətə. Bir də görür ki, bir kişi gəlir, binin qardaşına oxşuyur. Arvat neçə ildi ki, bı qardaş həsrətiylə yaşıyırmış da. Həə, gəlir yaxınlaşır, görür ki, doğrudan da, qardaşıdı, qaça-qaça yürüür, qollarını açır.

Deyir:

— A qardaş, sən hara, bura hara, ay xoş gəldin, ay beş gəldin.

Qolun salır qardaşının boynuna.

Qardaşı deyir:

— Qardaşının da atasının goru belə olsun, sənin də. Həə, qardaşın yoxdu, olüb qurtarıbdi, nə qardaş, qardaş.

343

Deyir:

– A qardaş, nolub? Mən sənə neyləmişəm, neçə ildi sənin həsrətiynən yaşıyıram, qardaş həsrətiynən.

Deyir:

– Yox ee. Görürsən mənim ağızımı, burnumu?

Deyir:

– Nolup?

Deyir:

– Hamısı kəpəh yeməhdən, küt yeməhdən.

Deyir:

– Ay qardaş, mən sənə neyləmişəm? Neyliyirəm mən sənə? Bəs niyə belə olmusan? Gəl bir evə, görəh nədi, nə döyüll.

Kişini götürür, gəlir evinə. Arvadın da bir oğlu olur, keçəl. Keçəllər də bic olullar axı. Coxbilmiş olullar. Axşam olur, keçəl də işdən qayıdır, gəlir.

“Hə, dayı, xoş gəldin, beş gəldin”. Görüşür, öpüşür dayısıynan. Həə, indi kişi başına gələn əhvalatı söhbət eliyir, mən elədiyim kimi bıllara söhbət eliyir. Keçəl əlbəhəl başa düşür. Barmağın dışdıyir, həə, bı arvadın firıldaxları, işdəh-ləridi.

Deyir:

– Dayı, fikir eləmə, hər şey yaxşı olar, düzələr.

Kişini bir ay saxlıyıllar bırda, miğayat olurlar. Kişi bir əz əmələ gəlir. Sora keçəl kişini də götürür, gəlir dayışgilə. İndi keçəl gəldiyinə görə arvad özün bir az naza qoyur, düzəldir guya. Heç bir şeydən arvadın xəbəri yoxdu guya. Gəlir keçəlnən.

– Ay Keçəl, xoş gəlmisən, beş gəlmisən. Nə yaxşı, nə yaxşı.

Deyir:

– Elə neçə il idi bəs görmürdüm dayımı da. Dayım gəldi, görüşdüh, dedim elə gəlim dayıdostumu da görüm eliyim, hal-əhval tutum, həm də bir az dayıma köməh eliyim işdərinə.

Deyir:

– Neynəh, çox əcəb, çox yaxşı.

İndi səhərisi gündən, deməli, keçəl dayısıynan gedir işə, çölə. Çöldə cüt əkillər, taxıl əkillər. Bı dayısına köməh eliyir. Arvad da qalır evdə. Amma Keçəl gedir yoldan qayıdır, busur, izdiyir bı arvadı. Hər dəyqasın izdiyir. Busur, görür ki, arvad molların oğluynan görüşür. Görür ki, arvad molların oğluna deyir ki, bəs cütünüz hansı tərəfdədi? Günorta bir az yeməh-zad düzəldim, fəsəli-zad gətirim, yeyin. Deyir ki, cütümüzdə bir ala öküz var. Bir də səhər mən gedəndə yolnan alma soyajiyam, qabığın yola tökə-tökə gedəjiyəm. Həmən yernən, həmən yolnan gəlib görəysən. Bax gör, hansı cütdə ala öküz var, gəlginən, bil ki, o bizim cütdü. Həə, deməli, Keçəl səhər durur, qaçıր dükana, beş-on metr ağ alır, aparır doluyur qara öküzün belinə. Həə, bir əz də alma alır, tökür cibinə, başdırıyır evin yanında qabığın soya-soya, tökə-tökə gedir.

Həə, günorta üstü görür, həə, bıdı arvad bir bağlama alıb başına, gəlir. Tez deyir ki, dayı, cütü saxla, dayıdostu gəlir. Mən gedim, köməh eliyim ona, xeyir ola, nəə gəlir? Qaçıր arvadın qabağına. Arvad görür ki, gələn Keçəldi. Həə, alır şələsini, götürür gəlir.

– Ay dayıdostu, bu nə əziyyətdi çekirsən?

Deyir:

– Nə bilim e, dedim dayın da, sən də birdəsan, sizə bir əz ayın-oyun hazırladım, gətirdim ki, dayınınn yiyesiniz.

– Həə, çox gözəl, nə zəhmət çekirsən?

Gətirir.

– Dayı, cütü saxla, gəl bıra.

Açır dəstərxanı, görür arvadı bisirif-düşüruf hər şeyi, gətirib. Keçəl deyir ki, dayı, başda, başda ye. Oturullar. Bismillah eliyillər. Başdırıyllar yeməyə.

Arvad qalır qarnıynan qırıla-qırıla. Axırı dözə bilmir.

Deyir:

—A kişi!

Deyir:

—Nədi, ay arvad?

Deyir:

— Deyəsən bizim o qonşunun da cütü bıralardadı. Qonşu molladı. Adamın işi düşür. Onu çağır, gəlsin da, bir tikə yesin Allah verənnən. Allaha xoş gedər.

Kişi isdiyir dursun getsin, keçəl deyir ki, dayı, mən olan yerdə hara gedirsən? Otur yerdə, çörəyini ye, qoja kişisən. Bu saatı çağırram.

Keçəl durur, sıçrıyır, gedir çağırır kənara.

Deyir ki, bilirsən, köpəyoğlu, dayım səni hədəliyir, inan ki, səni tutsa ha, öldürəjəh, böyük tıkəni qulağın boyda eliyəjəh. Öldürəjəh səni, doğruyajax səni. Bu da şübhəliyi axı, özünnən. Deyir: “Yəqin bir şey başa düşüb kişi”.

Qayıdır gəlir.

Deyir:

— Dayıdostu, vallah, billah, bu anda, bu qurana, nə qəddər elədim gəlmədi.

Bullar yeyillər. Arvad qalır qarnıyan qırıla-qırıla. Axırı deyir:

—A kişi, dur özün get. Sən aqsakqalsan, sənin sözünü sindirməz.

Dəhmərliyir kişi, durur gedir. Kişi elə yaxınlaşdıxça mollanın oğlu götürürülər ee, qaçıır, kişi getdihcə o qaçıır. Kişi görür ki, bündən qaçıdı, qayıdır gəlir, deyir:

—Ay arvad, mən getdihcə o qaçıır, gəlmədi. Nə təhər eliyim? Ta qisməti deyil.

Billar yeyirlər, içirlər, qurtarıllar. Keçəl bükür dəstər-xanı-zadı, verir arvadın qoltuğuna. Arvad düşür yola, qayıdır gəlir.

Cütlərin əkillər. Keçəl deyir:

— Heç bir söz danışma, demə. Ama mən nə desəm, mən-nən razılaş. Hər şey düşəjəh qaydasına.

Deyir:

—Nə deyirəm, Keçəl.

Bir gün də Keçəl yenə busurdu. Gördü ki, yenə mollanın oğluynan arvad nəysə xısın-xısın danışıllar öz aralarında.

Yavaşça qulax verir, görür ki, arvad oğlana deyir ki, bəlkə bir pir-zad yeri biləsən. Aparım bir nəzir-zad qoyum, bu keçəlnən dayısı ölsün, rədd olsun getsin, biz azad yaşıyax. Hə, bını keçəl eşidir. Genə çıxır gedir. Gedir dayısının yanına köməh eliyir. Axşam gəlləllər evə. Oturullar, yeyip-içənnən sora dayıdostusuna deyir:

— Dayıdostu, bəlkə nəzrin, niyyətin-zadın ola? Bir yaxşı pir yeri bilirəm. Əgər varsa, apar. Nə desən, hasil olajax. Bilirsən nə ağır ocaxdı!

—Ay Keçəl, çoxdan mənim nəzirim-çıraqım var. Belə bir ağır ocax tapa bilmirəm ki, aparım.

Deyir:

—Mən yerin billəm da. Yerin deyim saa, apar.

Deyir ki, bax o bizim cütdən yuxarı dağ var. O dağın üstündə bir dənə böyük ağaş var. O ağaç ağır pirdi. Gərəh ocağı yaxın getməyəsən. Bir on beş metr aralıda dayanasan. Qollarını açasan, çağırasan. Özü də səs verir çağıranda. Ay pir, deyəndə, səs verir, onda nə sözün var ürəyində deyirsən, apardığın ayın-oyunu da qoyursan yerə, dala baxmadan qayıdır gəlirsən. Gələndən sora nə arzu eləmisən hamisi yerinə yetəjəh. Deyir ki, onda sabah günorta gələjəm. Deyir ki, filan yolnan gələrsən, gəlib bizim cütün yanının keçəjəhsən, filan yolnan gedib görəjəhsən böyük bir dənə ağaşdı, palid ağacı. Gərəh 15 metrdən qabağa getmiyəsən haa. Ayın-oyunu qoyub yerə çağırasan. Qayıdanda da geri baxmırısan. Arvad hazırlaşır. Çıraq-zad, fəsəli-zad bisirir, hazırlanır. Səhəri düşürlər yola. Keçəl görür ki, arvad gəlir. Deyir:

— Dayı, sən cütü saxla, dinjəl, mən gəlirəm indi.

Qaçıır gedir, ağacın küfülü olan arxasında girir küfülə.

Görür arvad gəldi. Keçəl dediyi kimi eliyor. Çağırır ki, ay pir. Keçəl deyir ki, hıı.

Deyir:

– Keçəl ölsün.

Deyir:

– Hıı.

Deyir:

– Dayısı da ölsün.

Deyir:

– Hıı

Deyir:

– Mollanın oğlu məni alsın.

Deyir:

– Hıı

Nəysə, ürəyin boşaldannan sora ayın-oyunun qoyur orda yerə. Qaydır gedir, düzəlir yola. İsdiyir ki, getsin. Keçəl deyir ki, kəbin inəyin ətinnən kəs, ver, dayısı da, Keçəl də yeyib oləjəhlər. Elə deyir ki, arvad bını eşidir. Deməli arvad çıxır gəlir. Keçəl ayın-oyunun götürüb, gəlir dayısının yanına.

Açıllar, yeyillər, içillər.

Deyir:

– Dayı, biz axşam evə gedəndə, arvad sənə desə ki, dur kəbin inəyini kəs, sıfdə bir əz oyan-buyan elə ki, arvad, nolubdu, inəyi niyə kəsim? Amma dərinə getmə. Mən də sənə köməh eliyəjəm. Durub inəyi kəsərih. Arxeyin ol! Gedib inəyi kəsəjiyih. Mən də ojağı qalıyajam. Ətindən kabab eliyib yeyərih doyunca. Doyandan sora mən uzanajam, deyəjəm dayı, mən ölürməm. Uzanıb tir-tap olajam, tərpənmışəjəm. Sən də bir əz ye, uzan, denə, Keçəl, mən dəəsən ölüjiyəm. Sən də uzan. Guya sən də öldün. Arvad tez sevinə-sevinə qalxajax, qaçajax mollanın oğlun çağırajax. Elə ki, göldilər, sürütdəyəjəhlər ki, aparsınnar atsınnar bir yerə, tez mən sıçrayıp qapının dalın bağlıyaram. Sən də mənə köməh elə.

Axşam olur, işdərini qurtarıllar, gəllərlər evə. Oturullar.

Arvad deyir:

– Kişi!

Deyir:

– Nədi, arvad?

Deyir:

– Kişi, dur inəyi kəs.

İnəh də, deməli, arvadın olur, cehiz veriblər arvada.

Ona görə də, inəyin adı kəbin inəyidi.

Kişi deyir:

– Ay arvad, dəli olmusan, nəsən? Nejə yanı, dur inəyi kəs. Inəyi niyə kəsim?

Deyir:

– A kişi, inəh mənimdi. Deyirəm kəs, kəs da. Lazımdı ki, deyirəm da.

Kişi bir əz nəm-küs eliyənnən sora Keçəl də qarışır işə, deyir:

– Ay dayı, inəh dayıdostunundu. Gətiribdi, indiyənə kimi saxlıyip, indi də saxlamır. Deyir kəs, sən də kəs da. Da bının nə şeyi var.

Nəysə, inəyi kəsillər, soyullar, doğruyullar, töküllər, yeyillər. Yeyib doyannan sora tir-tab olur Keçəl, guya Keçəl öldü. Kişi uzanır, deyir ki, mən də ölüjəm.

Kişi də uzanır, tir-tap olur. Arvad baxır ki, bullar ikisi də öldü. Tez durur, sevinə-sevinə qaçıır. Mollanın oğlun çağırır ki, a kişi, gəl, bəs ikisi də ölüp. Gəl, onnarı sürütdüyəh, aparıb atax bir yana. Mollanın oğlu gəlir. Kışını götürüp qoyullar çölə ki, qayıdıp keçəli də aparsınnar. Tez Keçəl sıçrayıp, qapının dalın bağlıyır.

Baltanı götürür əlinə, deyir ki, dayı, mənə köməh elə.

Deməli arvadı, mollanın oğlunu da doğruyullar, aparıb gejəynən töküllər quyuya, qayıdıp gəllillər. Yeyillər, içillər, yixılıb yatıllar. Səhər tezdən durur Keçəl, gedir kənddən bir yaxşı arvad tapır dayısına. Görüb gəlir, qoyur dayısının

yanında. Deyir:

– Səni Allaha tapşırıram, dayımı saa. Əgər dayımın bir tükü əysih olsa, gəlib səni onnardan betər eliyəjəm. Dayı, qorxma ta. Nənəm deyir, ta evin dini-bərəkətini aparmiyajax. Hamısı burda qalajax. Yaşıyın.

Burda halallaşır, düşür yola. Gedir öz anasını yanına, bunnar da burda başdiyillar yaşamağa.

ŞİRLƏ TÜLKÜ

Bizim yerdə bir Süsən dağı var, bir də bir Əsgülüm dağı var. Süsən dağında bir şir yaşıyırmış. Eşidir ki, Əsgülüm meşəsində yaxşı yem var. Deyir, yaxşı, var, var da, gedim görüm mən də orda yaşıya bilərəmmi? Gedir bir çaydan keçir. Belə Əsgülüm sərhədinə girəndə bir tulkü, balaca bir açıx yer varmış, orda ov eliyırmış, siçan tuturmuş. Oturub deşiyin ağızında mariğə yatıbmış ki, siçan indi çıxar, bir azdan çıxar. O qədə mariğə başı qarışır ki, bir də görür, bir şir yaxalıyip bunu – iki-üç addım qalıp ona çatmağa. Qaçammır daa.

Deyir:

– Əə, şir lələ, xoş gəlmisən, sən hara, buralar hara?

Deyir:

– Əə, tulkü lələ, sən nə bilirsən ki, mən buralı deyiləm, bura gəlməyəm?

Dedi:

– Eee, şir sağ olsun, mən ömrümü bu Əsgülüm dağında yaşamışam. Nə qədi şırrər varsa, bəlkə beş dəfə biriynən, üç dəfə biriynən rasdaşmışam, ama səni indi görürəm.

Dedi:

– Doour deyirsən, mən Süsən dağınınna gəlmişəm. Deyillər, bu meşə səfalı meşədi, burda yaşamaq yaxşıdı.

Dedi:

– Çox səfalı meşədi.

Dedi:

– Axı mən nabələdəm.

Dedi:

– Gə mənnən qardaş olax, mən görsədim, sən də avla gəti, bir yerdə yəəh daa. Dolanax.

Dedi:

– İllap yaxşı.

Razılaşdırılar.

Şir dedi:

– İndi, qardaş, bərk acmışam.

Dedi:

– Bəri gəl.

Tülkü gördü, bir çoban qoyun aparır, bını apardı ora, dedi:

– İndi o qoyun, o da sən.

Şir sıçradı. Çoban gördü şir gəlir, qaşdı. Şir qoyunnardan birin virdi cənginə götdü gəldi. Özünü verdi bir qaratikan kolumun dibinə. Allah heç həqqi tanıyamı ac eləməsin. Acıydı, başdadı yeməyə. Tülkü sinidi durdu bir qıraxda. Şir birdən başın qaldırdı gördü, axı tülkü yemir. Dedi:

– Əə, tülkü qardaş, gəl sən də ye daa.

Dedi ki, axı qorxuram.

Dedi:

– Kimnən, nədən?

Dedi:

– Sənnən.

Dedi:

– Bə mən deyirəm dəə.

Dedi:

– Yox, desən də mümkün yoxdu.

Dedi:

– Neyniyəh?

Dedi:

– İndi ki, həylədi, qoyunun boğursağın – acı boğursaq götürüm, onnan sənin qollarını daldan yalannan bağlıyım.

Qoyunun acı boğursağının qurudub keşmişdə oxular kiriş düzəldərdilər, çox möhkəm olardı.

Tülkü dedi:

– Qoy bu boğursağnan qolunu yalannan bağlıyım, guya ki, bağlısan. Mən arxeyin olum, bir tikə yeyim, aj qalmayım.

Dedi:

– Noolar, qardaş olmuşux, bir dəyqa, iki dəyqa mənim qolun bağlı qalsın. Sən aj qalmışassan ki?

Tülkü şirin qolunu bağladı. Gözdədi, gördü kü, gün

vurdu boğursağı qurutdu, oldu kiriş. Tülkü durdu belə dolaylandı getdi. Şir dedi:

– Tülkü qardaş, hara gedirsən?

Dedi:

– Çıxıram gedəm daa.

Dedi:

– Bə mənim qolum bağlı qaldı.

Dedi:

– Cəhənnəmə bağlı qalsın.

Şir qəzəpləndi, çəhdə kiriş, qolların yarıya qədər kiriş kəsdi. Kirişi şir qıra bilər? Hoppuldu o ənə, hoppuldu bu ənə, özünü verdi qaratikanın kölgəsinə, qaldı burda. Qan bunu aparır, neyləsin, heş bir çarəsi yoxdu. Gördü, bir siçan ordan hoppanır o ənə-bu ənə.

Dedi:

– Şir, a Allahın heyvanı, niyə belə qalmışan?

Dedi:

– Ha belə, vəziyyət belə oldu.

Dedi:

– Maa dəymərsən ki, sənin qollarını açam?

Dedi:

– Bir yaranmışı ki, zindannan qurtarasan, ona kim dəyə bilər!?

Siçan gəldi yavaş-yavaş gəmirdi, kirişdəri doğradı töhdü yerə, şiri qurtardı.

Şir Əsgülümnən Süsən dağına qayıtdı. Gedirdi yolda, Oxçu çayında bir şirnən rasdaşdırılar. O şir soruşdu:

– Əə, şir qardaş, hardan gelirsən?

Dedi:

– Əsgülümnən gəlirəm.

Dedi:

– Niyə gelirsən? Deyillər, ora çox səfali yerdə.

Dedi:

– Əə, nə səfali yerdə?! Bir meşənin bağlıyanı tülkü ola, açanı siçan, o meşədə qalmaxdansa, qalmamağım yaxşıdı.

EKİZ QARDAŞLARIN NAĞILI

Bir vilayətin padşahı ölü. Vəzir-vəkil Tavuz quşun uçurullar, quş gedip qonur padşahın on dört yaşıdı bir oğlu qalıpmiş, onun əviin qabağına. Genə uçurullar, genə gedip qonur həmən oğlaan əviin üstünə. Vəzir-vəkil tökülüşür padşah oğluun qapısına, deyillər:

– Neçə dəfə quş uçurdux, Tovuz quşu sənnənəl əl çəhmədi, gəl padşahlığı qabul elə, vilayatı dolandır. Padşahın oğlu deyir:

– Əshi, mən nəyəm ki, bı vilayatı dolandıram? Mən özümü hərriyəmmirəm, sizə nə təhər padşahlıx eliyə bilerəm? Yox, yox, mənnən keçin.

Vəzir-vəkil, cahamat deyir ki, yox, elə şey olar? Quş bir şey bilir ki, gəlip bira qonur, ancaq gərəh sən olasan patşah. Padşah oğlu baxır ki, başqa cürə olmuyaceh, deyir:

Onda maa bir il möhlət verin, sora olaram.

Naəlaş qalıp vilayatı bir illiyinə tapşırıllar vəzirə. Nağıl dili yüyrəh olar. Bir il firranır keçir. Gəllərlər padşah oğluun yanına, deyillər:

– Vədə tamamdı, çıx taxda.

Padşah oğlu deyir:

– Əvvəlcə məni atamın torpaxlarında gəzdirin, sərhəddəri gösdərin, sora çıxajem taxda.

Bəli, atdarı yəhərriyillər, çıxıllar səfərə. O kət sənin, bu kət mənim, bı vilaytin sərhəddərin dolanıllar. Bir gün gəlip çıxıllar bir kəndin yanına, görüllər çəmənnihdə bir sürü mal otduyur. Bir inəh yatıp yerə. Padşah oğlu deyir ki, kim diyər, bı inəyin qarnındakı balası dışidi, ya erkəhdı?

Heş kim bilmir. Padşah oğlu deyir ki, ama mən bilirəm, bı inəyin qarnındakı balası dışidi, bənöyük bızavdı, alnında da qasqası var. Padşah oğlu bını deyən kimi kolluxdan bir qah-qaha səsi gəlir. Deməynən, elə padşah oğlu yanında bir naşırçıdı, padşahın adamlarını görüp gedip kolluxda gizdənip-

miş. Padşah oğlu atın sürür kolluğa, deyir:

– Sən kimsən ki, məəm sözümə qah-qah çəhdin?

Bı oğlan, adı da ola Məhəmməd, kolluxdan çıxır, deyir ki, mən bı sürüün naxırçısıyam, adım da Məhəmmətdi. Sən hamisin düz dedin, ama bı buzov qaşqa dəyil, qurruq qatdanınp gəlip alnına, odu ki, sən elə bildin qaşqadı. Padşah oğlu cibinnən bir kisə qızıl çıxarıp atır Məhəmmədə, deyir:

– Bı inəyin haqqı, kəsin görəh sən deyən düzdü, yoxsa mən deyən?

İnəyi kəsillər, görüllər ki, Məhəmməd deyən düzdü, bızov qaşqa dəyil. Padşah oğlu ürəyində deyir: “Əyə, bı mən-nən ağillidi, gərəh bını aparam yanına”.

Deyir:

– Məhəmməd, maa vəzir olarsan?

Məhəmməd deyir ki, yox, məəm yolum başqadı, səninkı başqa. Padşah oğlu nəkqədər eliyir, Məhəmməd razı olmur. Axırda padşah oğlu fikirrəşir ki, bı işdə zor fayda verməz. Gedim bir müddətdən sora məslahatnan gətirrəm yanına

Padşah oğlu qayıdır sarayına. Bir müddət keçir, adam göndərip Məhəmmədi çağırtdırıyanına. Ora Məhəmməd, bira Məhəmməd, Məhəmmədi tapammillər. İndi də saa kimnən deyim, Məhəmmətdən.

Məhəmməd axşam naxırı kəndə gətirir, fikirrəşir ki, bı padşah oğlu mənnən əl çəhmiyəjəh, nətəər eləyim, necə eləyim ki, məni tapamməsin? Məhəmməd götürür paltarın dəyişir, başına da bir qoyun dərisi keçirir, olur bir keçəl qız. Gəlir padşahın sarayına, yalvarır ki, bəs yetim qızam, maa bırda bir iş verin, işdiyim, həm də qalım. Bı keçəl qızə yazıxları gəlir, götürüllər yeməhxaniya, deyillər: “Yazıxdı, bırda qabdan-qajaxdan yuyar, həm də bir qarın cörəh yeyər”.

Məhəmməd bırda qalsın, bı yannan da padşahın oğluun halı olur pərişan. Deyir: “Nətəər olsa, gərəh Məhəmmədi tapam”. Vəzirnən vəkili çağırır yanına, hərəsinə bir kisə qızıl verir, deyir:

– Düşün vilayatdara, hər yerdə soruşun ku, dünyada ən güjdü şeytan hansıdı?

Patşah oğlu bilir ki, elə-belə axtarmaxnan Məhəmmədi tapmax olmaz, ona görə də bı sözü vəzirnən vəkilə deyip yola salır. Vəzirnən vəkil çox yeri dolanıllar, hər yerdə padşah oğlu tapşırığı sözü soruşullar, hərə bir şey deyir. Vaxt tamam olur, vəzirnən vəkil yorğun-arğın qayıdıp gəlir. Padşah yeməhxanasının yanından keçəndə Məhəmməd qız paltarında, başında da qoyun dərisi çıxır binnarın qabağına, deyir:

– Gəlin bir çay için, sora gedərsiz.

Vəzirnən vəkil girillər yeməhxaniya, oturullar, Məhəmməd binnarın yanına gəlip deyir ki, mən bilirəm, siz nə axtarırsınız, çayızı için, mən bir əhvalat danışacem, gedip padşah oğluna deyərsiz. Vəzirnən-vəkil deyillər: “Balam, bı keçəl qız nə bilir, biz nə axtarırx?” Fikirrəsillər ki, yağıñ eşidipdi, eşidip bilənnərdən soruşupdu. Məhəmməd başdırıır nağıl eləməyə. Deyir:

– Bir kətdə bir ailə varmış, çox mehriban dolanırmışdar. Ata-anamış, iki də qardaşıymış. Binnarın qonşuluğunda bir qarı da varmış. Bı qarı ha çalışırmış ki, ayilənin mehribançılığını pozsun, bajarəmmirmiş. Vaxt olur ki, bı qardaşdarın atasası ölüür. Binnarın da evlənməh vaxtıymış. Yığışıp məslahat eliyillər ki, bəs gərəh bı qardaşdar evlənsinnər. Qardaşdar gedip hərəsi bir qız alır. Qonşu qarı deyir: “Həə, indi mən arzuma çataram, bı ailəyə bir məglətə salaram”. Bir gün qardaşdardan biri gedir çölə odun qırmağa, arvadı qalır əvdə. Qarı tumanını çırmayıp alır əlinə, gedir çöldəki qardaşın yanına, deyir: “Ay namıssız, sən bırda odun qırırsan, arvadın əvdə qardaşının oynuyur, belə də namıssızdır olar?” Qarı oradan da gəlir bulaxda o biri qardaşın arvadına deyir: “Ay axmax, sənən başın qarışıp bırda su götürməyə, ərin orda qayınarvadının pis əməldən çıxır, özüm görmüşəm”. Bəli, çöldəki qardaş dəhrəni, baltanı qapıb cumur əvə, onnan qabax da bulaxdakı arvad özünü yetirir əvə, saşyolmasına çıxır. Bı yannan da

qardaşdar bir-birin qanına qəltən eyliyir. İndi bilin ki, dünyada ən gücdü şeytan adam şeytanıdı.

Vəzirnən vəkil çaylarını içip durullar ayağa, gəllillər padşah oğluun yanına. Padşah oğlu deyir ki, gəlib çıxdıuz? İndi danışın görüm, nə öyrənipsiz? Binnar eşitdihlərini danışıllar, padşah oğlu qəzəblənir, deyir:

– Sizə bı qədər qızıl vermişəm, ele öyrəndiyiz binnardı? Cəllad, tez apar binnarın başın bədəninnən üz!

Cəllad binnarı cələhliyip aparanda vəkil deyir:

– Amandı, öldürməyin, bəs biri qalıp.

Padşah oğlu deyir:

– Danış.

Vəkil Məhəmməddən eşitdiyini nağıl eliyir. Padşah o saat başa düşür ki, bını danışan Məhəmməddi. Deyir:

– Deyin görüm, bını harda eşidipsiz?

Məhəmməd də bərh-bərh tapşırılmışdı ki, bəs deməzsiz kimnən eşidipsiz. Ona gora da vəkil deyir:

– Bəs yadımnan çıxıp, yolda kimsə danışıp.

Padşah oğlu deyir:

– Tez ol yadaa sal, yoxsa ikiziin də boynu virilaceh.

Qorxudan vəzir-vəkilin canına titrəmə düşür. Deyillər:

– Amandı, öldürtmə, deyəh. Bəs hal-nağıl belə, bını bize səən yeməhxananda bir keçəl qız var, o danışır.

Padşah oğlu əmr eliyir, Məhəmmədi gətirillər. Deyir:

– Əyə, sən doğurdanmı qızsan?

Məhəmməd baxır ki, padşah oğlu bının keçəl qız olmadığını əlin içi kimi bilir, deyir:

– Yox, mən elə Məhəmmədəm.

Padşah oğlu əmr eliyir, Məhəmmədi aparıllar hamama, yuyundurup-geyindirip gətirillər genə də padşah oğluun yanına. Padşah oğlu deyir:

– Məhəmməd, sən gəl, mənə vəzir ol.

Məhəmməd deyir:

– Padşah sağ olsun, sən də, mən də bir toxumnan əmələ

gəlmişih, ama, Allah-tala taleh yazanda saa bir ağ qos gönürip, buynuzdu, kərə, quyruxlu qosdu. Maa da bir qara qos göndərip, buynuzsuz, quyruxsuz qosdu. Ona gora ki, buynuznan quyruğunu qatdayıp qoparıp. İndi mən saa vəzir olammərəm, talehimiz ayrı cürə yazılıp. Padşah oğlu bün dediyinən razılaşır. Məhəmməd patşah oğluynan halallaşıb genə qayıdır öz kətdərinə. Allahın verdiyi ömrü yaşıyır, padşah oğlu da öz ömrünü yaşıyır.

İndi ekiz olanda noolar, hərəən öz ömrü var, onu yaşamalıdır.

AQİL PADŞAH

Keçmiş zamanlarda Şah oğlu şah Abbas bir vilayətdə hökmənlilik edirdi. Çalışırdı ki, onun xalqı həmişə yaxşı güzəran keçirsin. Belə ki, şah Abbas həmişə şam edərkən əvvəlcə deyirdi:

Ey bizi xəlq edən Allah, əgər mənim vilayətimdə adam varsa qarşımızdakı xörəyi mənə qismət etmə. Beləliklə hər axşam bu sözləri dedikdən sonra şam edərdi. Günlərin bir gündündə axşam şam etmək istərkən həmin sözləri təkrar edib əlini xörəyə uzatdı. Bu zaman əlinə götürdüyü xörək töküldü və ona qismət olmadı. O əlini geri çəkib yerindən qalxdı. Öz imarətinin ətrafindan bir imarətə çıxıb şəhərə göz gəzdirdi. Bu zaman şəhərdə evlərin bütün lampası sönmüş, lakin şəhərdən kənarda bir evdən işıq gəlirdi. Şah Abbas öz şahzadə libasını dərvish libası ilə dəyişib, bir qədər xörək götürüb həmin işıq gələn aynaya tərəf yola başladı. Get ha get bir qədər getdikdən sonra gəlib o evə çatır. Aynanın pərdəsi cırıq olduğundan evin içi görünürdü. Bu evin içiñə baxıb nə gördü? Təxminən əlli yaşında bir qadın, evin müəyyən hissəsində olan ocağın üstündə bir qazan var. Bu qazanın altını qalayaraq hönkür-höñkür ağlayır, ətrafda isə cındır bir həsirin üzərində beş uşağın bir mitil altında uzandığını görür. Uşaqlar, “ana, bişdimi, ana, bişdimi?” – deyib fəryad qoparırlar. Ana isə gözündən qanlı yaşı axıda-axıda deyirdi: Hələ bişməyib.

Şah Abbas bu hadisəyə bərk təəccüb edib bu sırrı öyrənmək fikri ilə qapını döydü.

Qadın: Kimsən? – deyə cavab verdi.

– Dərvish babayam, Allah qonağıyam. Qapını aç – deyə şah Abbas dilləndi. Qadın qəmli-qəmli köksünü ötürərək, get ruzunu başqa qapıdan istə, məndə heç bir şey yoxdur, dedi. Şah Abbas dilləndi:

– Mən pay verən dərvışəm, ay bacı, qapını aç. Qadın istər-istəməz qapını açır, Şah Abbas dərvish libasında otağa

daxil olur. İrəli yeriyir, ocaqdakı qazanın ağızını açır, görür ki, qazanda su ilə birlikdə qara çay daşı qaynamaqdadır. Şah Abbas onsuz da bu sırrı bildiyinə baxmayaraq qadından soruşur:

Bu nə işdir, bunu mənə başa sal.

Uşaqlar qəmli, intizarlı gözləri ilə qonağı süzürdü. Qadın dedi: Allahdan gizli olmayan sizdən nə gizli olar. Bu gün səhər tezdən indiyə qədər uşaqların, mənim dilimə heç nə dəyməyib. Beləki heç bir şeyimiz yoxdur, yoxdan Allah da bezardır. Odur ki, qazandakı daşı qaynadaraq uşaqları aldadıram ki, yuxuya getsinlər. Bildiyimiz kimi ac adamın gözünə yuxu çətin gedər. Bəli mənim müsübətim belədir – deyə yenidən hönkürtü ilə ağladı. Bu zaman hirs başına vuran Şah Abbas vilayətində olan vəziyyətə təəccübləndi, gətirdiyi xörəyi ortalığa qoyaraq qadını, uşaqları doyunca yedirdi. Nəhayət atasından yadigar olan üzüyü çıxarıb qadına verib dedi: Mən dövlətli dərvishəm bacı, neçə ki, mən sağam, sizin dolanmağınızıza mən kömək edəcəyəm. Al bu üzüyü, səhər get, bazarda qırx ədəd zərgər tükanı var. Həmin tükanların qırxında da yəhudi işləyir. Birinci, ikinci yox, üçüncü tükançıya müraciət edib, bu üzüyü xirdalarsan. Sizə lazım olan şeyləri alıb, qaytarıb gətirərsən. Beləliklə sən o pulu xərclə, mən özüm səni həmişə yoxlayacağam. Bu sözü deyərək Şah Abbas qapıdan çıxır. Uşaqlar bir ağızla “çox sağ ol dərviş baba” dedilər. Şah Abbas öz imarətinə gəldi. Qadın, uşaqlar isə yatdı.

Necə deyərlər Allah səhəri üzümüzə açsın. Səhər açıldı. Qadının beş nəfər olan uşaqlarının böyüyü 8 yaşında, kiçiyi isə 3 yaşında idi. qadın uşaqları başına toplayıb evin qapısını qifillədi, uşaqlarına dedi: Mehriban balalarım siz məni qapıda gözləyin. Mən sizə hər şey alıb gətirəcəyəm.

Uşaqların hərəsi bir tərəfdən dedi: Mənə qırmızı çəkmə al, biri isə mənə don al, digəri isə qırmızı yaylıq almağı təklif edirdilər. Hamisəna vəd verərək, balalarını qapıda qoyaraq ana bazara üz qoydu. Gəlib həmin tükanların qarşısında durub

üçüncü tükanı müəyyən edib tükana daxil olur. Uzun göz, seyrək saqqalı olan tükan sahibi yəhudiyidi:

Qardaş, xahiş edirəm mənim bu əmanətimi xırda edəsən, deyərək kağızin arasından birliyant üzüyü çıxarıb ona tərəf uzatdı. Yəhudi cəld qalxıb qadından bükülü kağızı aldı, açıb birliyant üzüyü diqqətlə nəzər saldı, qadına təklif etdi ki, içəri keç, xirdalayım. Qadın içəri keçdi. Yəhudi əlindəki birliyanta nəzər salıb müəyyən etdi ki, baxmayaraq qırx dükançının içində ən dövlətli mənəm, əgər dükənimdəki malı, qırادakı pulumu versəm yenə üzüyün qiymətini ödəyə bilmərəm. Qadına şər atmaq məqsədi ilə istər-istəməz qadına möhkəm bir şillə vurdu. Qadın özündən gedərək ağızı-burnu qanamış halda üzü üstə yerə düşdü. Bu halda həmin yəhudi haray salır, camaata belə elan edir ki, guya bir il bundan qabaq bunun tükanı yarılmış, həmin birliyant üzükdən bir cüt oğurlanmış ki, üzüyümün birinin başını bu qadında tutmuşam, digərini isə bu qadından tələb edirəm. Haray-həşirə gələn camaatın içərisində bazar darğası olan yəhudi gəlir, bu nə hadisədir – deyərək qoca yəhudidən soruşur.

Yəhudi isə bazar darğasına göz vuraraq deyir. Sənin yaxşı yadındadır ki, bildir mənim dükənim yarıldı, bildiyin kimi iki birliyant üzüyüm oğlurlandı. Onun isə birini bu qadında tutmuşam deyib, qadını göstərib təkrar edir.

– Əgər yalan deyirəmsə 12 imamın 6-sı sənə qənim olsun, 6-sı mənə. Vurğunu başa düşən darğa qoca yəhudinin dediklərini təsdiq edərək zavallı qadının qolların bağlayaraq aparır salır öz yaşıdagı evin zirzəmininə. Ağzına qıfil vuraraq yəhudinin yanına gedir, onunla qarşı-qarşıya oturub şərab içərək qəniməti bölmələri haqqında söhbət edirlər. Qadının uşaqları isə intizarla analarının yolunu gözləməkdə idilər.

Qadın zirzəmidən fəryad qopararaq kimi isə köməyə çağırırdı. Darğanın arvadı zirzəminin qapsına gəlib, nədir deyərək, soruşur. Ay bacı, yanıram mənə rəhm et, mənə bir qədər su ver. Darğanın arvadı gedir, bir çaynik su getirir,

qadına su içirdir. Qadın su içdikdən sonra yalvara-yalvara deyir:

– Mənim uşaqlarım yiyəsiz qaldı, qan-ürək olacaqlar. Ərin gələndə de ki, aldiqları üzük də onların olsun, məni buraxsınlar. Mənim heç bir işdən xəbərim yoxdur. Mən oğru deyiləm.

Darğanın arvadı deyəcəyini vəd edib, evinə döndü. Bir qədərdən sonra darğa sərxiş halda evinə daxil oldu. Arvadı qadının dediyi sözləri ərinə söylədi. Əri isə arvadına “qadını get gətir” dedi. Darğanın qarşısında diz çökən qadın çox andaman etdi ki, mən oğru deyiləm. Bunu gecənin birində bir dəvriş verib. Məni azad et, gedim uşaqlarımın yanına. Darğa isə qadının dediklərini rədd edir, təzə itilədiyi dəhrə ilə kötüyü qarşıya gətirir. Qadına axırıncı dəfə müraciət edir. Ya üzüyün digərini boynuna al, ya da biləkdən iki əlini vurub salacağam. Qadın necə demişdi, yenə də elə söylədi. Çünkü başqa çıxış yolu yoxdu. Düzü nədir o da budur. Darğa qadına əhəmiyyət verməyərək onun əlini biləkdən vurub salır, rədd ol get, deyir. Qadın qanlı göz yaşı axıdaraq darğanın arvadına müraciət edir. Açı mənim şalımı, əllərmi bağla, boynumdan as. Darğanın arvadı qadının əllərin boynundan asır, qadın uşaqlarının yanına yola düşür. İntizar içərisində analarını gözləyən uşaqlar analarını bu müsibətdə görüb hamısı vay-şivən edərək içəri daxil olurlar. Ana ilə balaları vay-şivənlə ağlamaqdə olsunlar, sizə xəbər verim Şah Abbasdan. Şah Abbas həmişəki kimi həmin gecə də həmin sözləri təkrar edərək yemək istədikdə bu zaman elə bil onun qolu qurudu. Belə ki, xörəyə əl apara bilmədi. Qəzəbli halda həmin minarəyə çıxaraq şəhərə nəzər saldı, həmin aynalıqdan işıq gəlməsini müəyyən etdi. Cəld dərviş paltarı geyib üz tutdu qadının evinə. Həmin aynanı görürkən yerində içəri nəzər salıb gördü ki, qadının iki əlləri biləkdən kəsilmiş, boynundan asılmışdır. Qadın qızıl qan içərisində çarpınır, uşaqlar ətrafında qoyun-quzu kimi mələşirlər. Bunu görüb qəzəblənən Şah Abbas qapını döyür. Qadın deyir

kimsən, şah cavab verir, həmin dərviş babayam, qapını aç.

Qadın deyir sən gələn yollara daş yağıydi, mən ona-buna nökərçilik edərək uşaqları birtəhəri saxlayırdım. Niyə sən mənə oğurluq üzüyü verib, əllərimi kəsdirib, məni zəlil etdin. İndi nə istəyirsən, get.

Şah Abbas inad edərək qapını açdıraraq içəri daxil olur. Xörəkdən uşaqları doydurub yatırırdı. Qadını isə özü yedirdib, hadisənin necə baş verdiyini öyrənir. Mən sizə danışdığım kimi qadın da dərviş paltarında olan Şah Abbas'a deyir. Şah Abbas səbr et, hamısı aydın olar – deyib evdən çıxır. Gecə ikən əmr verir, səhər heç bir tükan-bazar işləməsin. Səhər açılır. Şah Abbas qırmızı paltar geyib intiqam meydancasına gəlir. Bütün səhər əhli meydançaya toplaşır. Şah Abbas öz əyanlarına qırx yəhudinin qolu bağlı gətirilməsini əmr edir. Əyanları otuz doqquz yəhudini qolu bağlı gətirib, cərgə ilə düzür, şahın hüzuruna gedib, qoca yəhudü darğanın tapılmamasını deyirlər. Şah əmr edir ki, bir saatlıq möhəlet verirəm, əgər hər ikisinin gətirməsəniz sizin boynunuzu özüm vuracağam. Necə deyərlər, can şirin olar. Əyanlar özlərini hər tərəfə vurub müəyyən bir samanlıqda, samanın altında bazar darğası ilə yəhudini qolları bağlı şahın hüzuruna gətirirlər. Şah öz oturduğu yerə gətirilməsini əmr edir, hər ikisini şahın yanına gətirirlər. Şah həmin birliyant üzüyü gətirdir, soruşur, qadının əllərini kim kəsib?

Qoca yəhudü darğanın üzünə baxır. Darğa cavab verir: “Bir oğurluq etdiyinə görə onun əllərini mən kəsmişəm”.

Şah deyir: “Nə oğurlayıb?”

Bu zaman darğan qoca yəhudinin üzünə baxır. Qoca yəhudü deyir: Keçən il mənim tükanımdan bir cüt qızıl üzüyümü oğurlamışdır ki, onun da birini qadının əlində tutmuşam, digərini də istəyirəm.

Bu zaman şah deyir: Əgər bu üzük sizin olmasa sizə qarşı cəzani qəbul edirsiniz?

Bəli, deyərək darğan, qoca yəhudü cavab verir. Həmin

üzüyü bağışlayan Şah Abbasın atasının oğlu yaxın dostu 125 yaşlı zərgəri Şah Abbas gətizdirib deyir: Əmi, bu üzüyü tanıyırsanmı?

Qoca zərgər üzüyə baxan kimi üzüyün hansı tarixdə kim tərəfindən kimə hazırlanmasını deyir. Bu zaman darğa ilə qoca yəhudü sübut tələb edir. Qoca zərgər cəld bir halda nəqqas üzüyün zümrüd qaşını götürür, qaşın altında zərgarın dediyi sözlərin olduğu sübuta yetirilir. Bu zaman şah deyir, nədir sözünüz, bu zaman hər iki nankor müqəssir heç bir söz demədən başlarını aşağı salır. Şah qoca yəhudü ilə birlikdə qırx yəhudinin başını vurdurur. Darğanı isə qadının qarşısında qadına bir qədər təsəlli olsun deyə aşağıdakı kimi qətlə yetirir. Onun qollarını, qılçlarını bağladır, uzadır, sərəncamındakı ləzgini çağırtdırır, işi başla deyir. Ləzgi altı santimetr uzunluqda mismarların hər iki üzünü biz edib darğanın ağızını açır mismarın bir ucunu üst damağına o biri ucunu alt damağına qoyur. Qurğuşunu əridərək damcı-damcı onun xirtdəyinə tökürlər. Bu zülm ilə onu məhv edir. Mərəkə dağılır, şah vəzirinə əmr edir. Həmin qadını uşaqları ilə birlikdə apar, öz ailən kimi onlara baxarsan. Vəzir onları qəbul edib uşaqları ilə birlikdə qadını öz imarətinə götürir, hamısına təzə paltar verib, lazımlı yemək-içmək ilə təmin edir. Günlərin birində şahin, vəzirin arvadı həmin qadını götürüb hamama gedirlər. Hamamdan qayıdarkən Allahın şikayətxanasına daxil olub ziyanət edirlər. Biləkləri boynundan asılmış qadın getmir. Bunların getməsini buyurur, mən bir qədərdən sonra gələrəm deyir. Bir qədər ağlayaraq Allahtəaladan özünə şəfa istəyir. Qadını yuxu aparsı. Bir qədərdən sonra görür ki, bunu kim isə durquzub deyir ki qalx zavallı qadın, istədiyinə çatdırın. Qadın gözünü açıb heç kimsəni görmür. Lakin hər iki əlin sağ-salamat olduğunu görüb ağlayır. Ağlaya-ağlaya uşaqların yanına gəlir, bunda sonra şad-xürrəm yaşayırlar.

TÜLKÜNÜN NAĞILI

Biri var imiş, biri yox imiş. Bir meşə varmış. Bu meşədə bir tülübü yaşayırmiş. Tülübü tək-tənha ömür süründü. Bu ətrafdə bir dəyirmançı da varmış. Bir gün tülübü fikirləşir ki, tək yaşadığım bəsdir, gedirəm dəyirmançının yanına. Tülübü onun yanına gəlib deyir:

—Aya, dəyirmançı, bir qulaq as gör nə deyrəm. Gəl əl-ələ verək, qardaş olaq, köməkli dolaşaq. Nə deyirsən, fikrin nədir?

Dəyirmançı deyir:

—Tülübü qardaş, mən razı. Lap yaxşı fikirdir.

Bəli, həmin gündən etibarən tülübü ilə dəyirmançı birlikdə yaşamağa başladılar. Onların həyatı kasıbçılıqla keçirdi. Tülübü fikirləşdi ki, gərək nə yolla olursa olsun biz varlanıq. O düşünüb tədbirlər tökməyə başladı. Tülübü ilə dəyirmançının yaşadığı bu yerdə bir padşah da var idi. Övlad sarıdan padşahın gözünün ağı-qarası təkcə bir qızı var idi. Əhd eləmişdi ki, qızını varlı bir adama verəcək.

Bir gün tülübü gəlib padşahın elçi daşının üstündə oturdu. Heç kim ona fikir vermirdi. Lakin padşah onu gördü, nökərnaiybə əmr etdi:

—Ey, tez gedin o tulkünü bura gətirin, görüm orada nə məqsədlə oturur. Yəni tülübü mənim qızım üçün gəlib?

Bunu eşidən qulluqçu-qarabaşlar yüyürərək tulkünü şahın həzuruna dəvət etdilər. Tülübü daşın üstündən qalxdı. Ağır-ağır, qulluqculara yuxarıdan aşağı baxa-baxa gedirdi. Nəhayət o şahın həzuruna yetişdi. İçəri daxil olan kimi şaha baş əydi. Padşah dedi:

—Ey tülübü, de görüm sən kimsən, nə səbəbə mənim elçi daşımın üstündə oturmuşdun?

Tülübü dedi:

—Böyük hökmdar, mən belə bir xəbər gətirmişəm ki, siz mütləq sevinəcəksiz. İndi isə bil, agah ol ki, mən İran şahının elçisiyəm. Gəlmışəm sizə deyəm, bizim hökmdar qızınızı oğlu

üçün istəyir. Fikriniz nədir?

Bu xəbər padşahı çox sevindirdi. O dedi:

– Mən raziyam, tülükü qardaş. Bu qohumluq mənim üçün şərəfdir.

Bəli, onlar çox danışdılar, çox götür qoy elədilər. Belə müəyyən etdilər ki, tülükü toy gününü qabaqcadan xəbər versin.

Məxləs, tülükü şad-xuraman, keyfi kök evə qayıtdı. Dəyirmançıya dedi:

– Aya, qardaş şadlıq evinin qapısını döyür. Padşahın qapısını iyiləmişəm. Qızı verir. Birdən varlanacaqsan.

Nəhayət, toy günü yetişdi. Tülükü dəyirmançını da götürüb yola düşdü. Şahın sarayı yanında bir meşə var idi. Meşəyə çatcaq tülükü dedi:

– Dəyirmançı qardaş, sən burada dur, məni gözlə. İndi gəlirəm.

Tülükü gəlib saraya yetdi. Onu böyük hörmətlə şahın hüzuruna dəvət etdilər. Yetcək tülükü baş endirib dedi:

– Böyük hökmüdar, gəlmışık qızı aparmağa. Şahzadə də gəlib. Ancaq bizim yerlərdə belə bir adət var ki, gərək qaynatası kürekənə bir dəst gözəl paltar, şahanə qılinc, kəhər at versin. O paltarı geyib, qılunci taxib, atı minib toyə gəlsin. Şah əmr etdi, tülükünün dediklərini hazır etdilər. O bunların hamısını götürüb dəyirmançının yanına gəldi. Dəyirmançı paltarı geydikdən sonra dönüb bir gözəl oğlan oldu. Tülükü qardaşını saraya apardı. Padşah oğlandan çox razı qaldı. Padşah da öz adətlərinə görə oğlana bir gözəl, misli-bərabəri olmayan saray bağışladı.

Padşah qırx gün, qırx gecə toy elədi. Qızını dəyirmançıya tapşırıdı. Bəli qız, dəyirmançı, tülükü padşahın bağışladığı sarayda kefi kök, damağı çağ ömür sürdülər. Bir gün tülükü, fikirləşdi ki, aya, mən bù dəyirmançıya bu qədər yaxşılıq etdim, görəsən, o mənim qədrimi bilirmi? Gəlsənə onu bir yoxlayım. Bir gün tülükü özünü xəstəliyə vurdu. Tir-tap uzandı yerə. Qiraqdan baxan deyirdi ki, tülükü dünəndən ölüb. Eyvana

çıxan dəyirmançı dedi:

–Gedin görün o tülükü niyə uzanıb?

Nökərlər gəlib tülükünü tərpətdilər. Lakin o heç qımıldanmadı da.

Nökərlər dedilər:

–Ağa, tülükü çoxdan ölüb.

Dəyirmançı əmr etdi:

–Tez aparın onu bir dərəyə tullayın. Qoymayın həyətdə qalsın. Tez olun, aparın tullayın.

–Nökərlər yaxınlaşıb tülükünü götürmək istəyəndə o ayağa qalxdı, dəyirmaçıya baxıb dedi:

–Ay namərd, dostluğun, mərdliyin bu imiş? Mən sənin yolunda nə əziyyətlər çəkdim, ancaq yenə də dinmədim. Ay dəyirmançı oğlu dəyirmançı, bəs sən nə etdin? Hə, nə etdin?

Padşahın qızı tülükünün sözünü eşitdi. Tülükdən hər şeyi soruşub öyrəndi. Gördü ki, bu adam ona layiq döyüll. Qız tez öz atasının yanına qayıtdı.

Tülükü də dəyirmançıdan ayrılib getdi. Bir daha onun yanına ayaq basmadı.

Tək qalanda dəyirmançı yenə öz köhnə peşəsiylə məşğul olmağa başladı. Öz əməlinin nəticəsi olaraq yenə də kasıbçılıqla ömür sürməyə başladı.

YETİM MƏHƏMMƏD

Sizə hardan xəbər verim, keçmiş vaxtlarda bir nurani, mömin bir kişi vardi. Dünyada yüz iynemi dörd min peyğəmbər olub. Onlardan bəziləri evlərində peyğəmbərlik eləyirdi, elə adam vardi ki, mahala peyğəmbərlik eləyirdi. Bu nurani kişi də öz evinin peyğəmbəri idi. Bunun var-yox, bir oğlu var idi. Adı da Məhəmməd. Elə oldu ki, kişi xəstələndi, yorğan-döşəyə düşdü. Qohum-əqrabası gəlib onun başına yiğişdi. Kişi gördü ki, vəziyyəti ağırdı.

Dedi:

– Ay qohum-qardaş, mən gedirəm, bircə oğlumu size tapşırıram. Sizi and verirəm o bir olan Allaha, buna üz-göz eləmeyin, qoyun xətri necə istəyir, eləcə də yaşasın.

Bunu deyib kişi öz ömrünü oğluna bağışladı.

Kişi ölüñ kimi arvad çıxdı damın ümtünə. Yönüñü çevirdi qibləyə. Allah, Məhəmməd, ya Əli dedi. Xudavəndi aləm, mən kişidən ayrı yaşamaq istəmirəm, məni də kişi ilə bərabər götür dərgahına. Arvadın sözü Allah-taalaya xoş gəldi. arvad da öldü.

Aparıb kişini də, arvadı da basdırıldılar. Gədə qaldı öydə təkcə. Aradan bir az keçəndən sonra qohum-qardaş yiğisib dedilər, a bala, gəl səni evləndirək, ələ-ələ verib dolanarsınız. Çox bunun üstünə düşdülər, əmma gədə boyun qoymadı. Axır bir də bunu məcbur eləyəndə, qayıtdı ki, məni Allah evləndirəcək, sizin işiniz olmasın. Bəzisinin gülməyi gəldi, bəzisi qəzəbləndi, bəzisi dedi ki, işə bax a, Allah gətirib buna arvad verəcək. Nə isə, bu minvalla bir müddət keçdi.

Bir gün qohum-qardaş yiğilib buna məcbur toy eləmək istəyəndə gədə dedi:

– Sizə demişəm ki, məni Allah evləndirəcək, mənnən işiniz olmasın. –Deyib qapını bağladı, papağı da basdı qoltuğuna, çıxbı getdi.

Bir az getmişdi ki, Xudavəndi-aləmdən cənabi-Cəbrayıl-

səda gəldi. Dedi, qoyma, uşaq gedib tələf olar. Cənabi-Cəbrayıl nurani qoca sıfətinə düşüb yoluñ kənarında oturdu. Gədə gəlib buna çatanda, dedi, salam. Dedi əleyküməsalam. Gədə bunun yanından ötüb getmək istəyəndə cənabi-Cəbrayıl dedi:

– A bala, hara gedirsən?

Dedi:

– İşim var, – deyəndə cənabi-Cəbrayıl bunun damarını burdu. Gədə baxdı ki, öz-özünə geri çəvrilir.

Dedi:

– A bala, hara gedirsən, bir mənə de görüm nə işdi?

Dedi:

– Əmi, gedirəm də.

Dedi:

– Yox, mənə düzünü de.

Dedi:

– Haqq-hesab belədi, məni zornan evləndirmək istəyirlər, – deyəndə, dedi, bə əmin evləndirsə, olarmı? Dedi, nə deyirəm ki.

Cənabi-Cəbrayıl dedi:

– Dalımcə gəl.

Bu qabağa düşdü, gədə də bunun dalınca. Başladılar getməyə. Elə bir dağın damarında gedirdilər ki, kişi dedi:

– Ay oğul, bilirsenmi nə var?

Dedi:

– Yox.

Dedi:

– A bala, havaxt dilləndirdim, onda dinərsən. Mən neyləyirəm işin olmasın. Mənnən heç nə soruşma.

Dedi:

– Əmi, nə deyirəm.

Getdilər, bir dağın başında bir talaya çıxdılar. Baxdılara ki, bir sürü qoyun, bir çobandı. Qoyunun üstündə bir çəngə belə yun yoxdu. Çobanın dili bir belə eşikdə, nə illah edirsə, qoyunu bir yerə yıga bilmir. Salam, dedi, salam. Çoban qoyun-

ların ardından qaçmaq isteyəndə, cənabi-Cəbrayıl dedi:

– Yavaş, a bala, hara gedirsən?

Çoban dedi:

– Ay ağa, mənim başımı qatma, qoyun dağılacaq.

Dedi:

– Ay oğul, dala qayıt, qoyun yiğilar da, yunu da olar, bala da verər, bəri qayıt.

Bu belə dedikcə, çoban gördü ki, qoyun bir yerə yiğildi. Dedi, a bala, eşitginən bu sürü elə bir sürü olacaq ki, hamı sənə qibə edəcək. Ancaq dedi, mən gedirəm. Budu, sənə tapşırıram, bax, insafını əldən qoyma ha!

Gədə yanında, addayıl getdi.

Gəldilər, gördülər bir bağbandı belə durub, beli də qucağına qoyub zülüm-zülüm ağlayır. Salam, bəli, salam.

Dedi:

– Niyə ağlayırsan?

Dedi:

– Ay qadan alım, niyə ağlamayım, bu qədər bağlı görürsən, əmma halıma bax, gecə-gündüz işləmişəm, indi bir salxım üzüm tapmırıam ki, yeyəm.

Dedi:

– Bu bağ elə bir bağ olacaq ki, müştəri əlindən tərpənə bilməyəcəksən. Daa müştərilərin növbəsi dünyadan çıxacaq. Əmma sana tapşırıram, insafını əldən qoyma.

Gənə keçib getdilər. Gədəyə dedi, dalımcə gəl. Bir xeylaq getmişdilər ki, bir şəhərə çıxdılar. Bu şəhərdə bir şah vardi. Bunun adı gələndə bütün adamların qorxudan içəriləri dağılırdı. Gəldilər düz bu şahın qapısına. Cənabi-Cəbrayıl, gədə də dalınca qapıdan içəri girdi. Şah durdu, dedi:

– Ayə, kimdi ki, belə naqafil mənim yanına girdi.

Ayağa qalxmaq isteyəndə ayaqları qurudu. Cənabi-Cəbrayıl bir balaca bunun damarını boşaltdı, şah ayağa qalxıb bunun yanına gəldi.

Dedi:

– Ay şah, niyə dillənmirsən?

Dedi:

– Vallah, heç bilmirəm nə olub, heç ağlım başımda deyil.

Dedi, ay şah, bir az tələs. Dedi, Vallah, söhbət nədən gedir, bilmirəm, dedi, o sirapərdənin* dalındakı qızının əlindən tutub soyundur, alt paltarında gətir, bu gədənin əlinə ver, biz gedək, – deyəndə, bu hirsləndi.

Cənabi-Cəbrayıl birdə bunun damarını yiğdi. Şah oturdu. Dedi icazə ver, vəzir-vəkili çağırıb məsləhətləşim. Şah çölə çıxıb vəziri çağırıldı, vəzir gəlib gördü ki, bir qoca kişiyə bir qoca uşaq oturub. Əhvalatdan hali olandan sonra vəzir dedi, qız filan padşahın oğluna nişanlıdı. O şah bu şahdan əzazil idi. Şah dedi, a qoca, qızım nişanlıdı, bə mən nə edim?

Dedi:

– İsmarla qoy gəlsin.

Vəzir bir kağız yazdı ki, bəs deməzsən hal, vəziyyət belədi. Di durma gəl. Padşah məktubu alıb oxuyub, çox qəzəbləndi. Atlanıb yola düşdü. Yolda asıb-kəsir, söyüş söyürdü, deyirdi, kimdi bu mənim gəlnimi almaq isteyən. Gəlib çatdı, atdan düşüb içəri girmək isteyəndə, cənab-Cəbrayıl bunun da damarını burdu, şah eləcə qapıdaca qurudu. Cənabi-Cəbrayıl şahdan soruşdu:

– Qızın qaynatası budumu?

Dedi:

– Bəli, budu.

Dedi:

– Ay padşah, sənin gəlnini bu gədəyə alıram, bə nə deyirsin?

Dedi:

– Ay qoca, axı bu mənim gəlnimdi. Elə şey olmaz. Dedi, nə xərc çəkmisən, de verək, qızdan əl çək. Şah belə baxanda

*Sirapərdə – pərdə dalında, açılmamış pərdə.

gördü ölüvay bir qocadı, dedi, tərəzinin gözündə özü ağırlığında qızıl çəkib vermişəm, onu ver, razılaşaq.

Cənabi-Cəbrayıl dedi:

– Ay bala, dur.

Gədəni gətirdi düz çaylağa, bir torba çay daşı doldurub gədənin ciyninə atdı. Gəldilər düz şahlıq. Ağzını açdırılar ceyxa* qızıl. Da hər iki şahın deməyə sözü qalmadı. Durub eşiyə çıxdılar. Üç yüz il bundan əvvəl qapıda bitən xurma ağacının çürük kötüyü o biri şahın ayağına dəydi. Dedi, bu nədi burda çürüyür? Şah cavab verincə cənab-Cəbrayıl dilləndi ki, bu xurma ağacıdı. Dedi, ayə, burda xurma olarmı? Dedi, indi baxın görün olur, ya olmur. Şahlar içəri girəndə, bu oxudu-üfürdü, o saat bir xurma ağacı hazır oldu. Şahlar eşiyə çıxanda, xurma ağacını görüb qurudular. O biri şah dedi, daha mənim sözüm yoxdu. Bu çıxb getdi. Cənabi-Cəbrayıl dedi, qızı gətin, biz tələsirik. Şah qızının özü öz əlilə gətirib gədəyə verdi. Cənabi-Cəbrayıl dedi, üzün ağ olsun, di sağ ol.

Qabaqca cənabi-Cəbrayıl, onun dalınca gədə, onun dalınca qız yola düşdülər. Bunlar şəhərdən aralındılar. Bir bulağın üstündə oturdular. Cənabi-Cəbrayıl dedi:

– A bala, indi bilirsənmi nə var?

Dedi:

– Yox.

Əlindəki əsa ilə yerdə xətt çəkib dedi bu sənin mallığın, bu sənin atığın, bu sənin evin. Dedi, bu daşı görürsənmi? Bunu qaldırarsan, altında yeddi küp qızıl var, çıxardıb bu mülkü tikərsən. Ancaq insafını də əldən qoyma. Dedi, ayə, bu kimdir məni güdür. Qızla oğlan belə dönüb baxanda, gördülər qoca yoxdu. Gədənin gəlbini qaraltdı. Belə olanda qız dedi, ayə, niyə elə eləyirsən, dedi, görmürsən, qoca bizi gətirib qoydu bu çöllü-biyabanda, özü də qeyb oldu.

*Ceyxa – təmiz, tamam.

Qız dedi:

– Ayə, kişi sənə hər şeyi başa saldı. Bir buranı qaz.

Qazdlar, gördülər kişi necə demişdi, yeddi küp qızıl. Da dağa dedilər kimdən qorxursan? Dedi, pulludan, verər məni dağıtdılar. Həmin pulnan kişinin dediyi imarəti tikdilər. Gədə bir çöl ceyrani tutub gətirdi, bağladı evə. Bir cavan oğlunda gətirdi qoydu qapıda. Dedi, sənə ayda üç yüz təmən pul verirəm, burda oturub yolnan keçəni gözləyirsən. Atam ərvahına, burdan bir adam keçsə, yedirib-içirtməsən, paltar olmasa, paltar verməsən, onda özünü ölmüş bil. Bu da orda oturub yol gözləməyə başladı. Vaxt gəldi bunların bir oğlan uşaqları oldu.

Xudavəndi-aləmdən cənabi-Cəbrayila bir səda gəldi. Dedi, get onları sına, gör düzəliblər, ya yox. Cənabi-Cəbrayıl getdi həmin çobanın yanına, sürü elə sürü olmuşdu ki, gəl görəsən. Gəldi gördü ki, çoban bir bulağın başında yanını verib yerə, itlər də yanında. Bir kənarda durub çobanı səslədi:

– Ay çoban, ay çoban.

Çoban belə qalxıb gördü ki, bir kişi. Cənabi-Cəbrayıl dedi:

– Bir buraya gel.

Dedi:

– Ayə, özün gel də.

Nə isə, cənabi-Cəbrayıl gördü ki, bu qanan deyil, axırda özü gəldi bunun yanına. Çoban dedi, nə var, nə lazımdı?

Dedi:

– Oğul, sənin yanına bircə şeydən ötrü gəlmışəm, indi özün bil Allahın bilsin.

Çoban dedi, nədi, de görüm.

Dedi:

– Oğluma toy eləyirəm, bircə dənə qoyunum çatmır. Oradan bura sənin üstünə gəlmışəm. Ölərəm, qoyunu halal eləyərsən, qalarəm, qoyunu qaytararam.

Belə deyəndə, çoban cin atına mindi. Dedi, ayə, qoyun nədi, zad nədi. Dedi, a bala, bircə qoyun nədi ki, onu da ver-

mirsen? Çoban gördü yox, bu qocanı başa sala bilməyəcək, bayaq itləri səslədi, dedi, qoyma gəldi. Cənabi-Cəbrayıl dedi, a bala, etmə, eləmə, əvvəlki gününə düşərsən, ağızından bu söz çıxmışdı ki, çoban gördü əvvəlki gününə düşüb. Yerdən bir daş götürüb kəlləsinə vurdu.

Cənabi-Cəbrayıl ordan düz yol aldı bağbanın yanına. Gəldi gördü ki, növbə göz çıxarır. Tərəzi enib-qalxır, çəki daşları şaqqaşaqdır. Cənabi-Cəbrayıl hərlənib gəldi düz bağbanın yanına.

Dedi:

– A bala, mənə bir az üzüm ver.

Bağban əlinin dalınan üzümün zir-zibilini siyirib kişiye tərəf itələdi, götür, dedi, a kişi, aralan, ə görmürsən, dedi, müştəri gözləyir, ə, bir aralan da.

Dedi:

– A bala, o salxımı ver, mən də adamam axı.

Bağbanın cin başına vurdu, dedi, ə, sənə deyirəm aralan. Qabağında bir az üzüm var idi. Satdı qurtardı, nökərlərə dedi, gedin bağdan üzüm gətirin. Getdilər gördülər bağ quruyub. Bağban gəlib gördü ki, qabaqcadan necə idi, indi də elədi. O saat kişinin sözü yadına düşdü. Tərəzidən daşı götürüb kəlləsinə vurdu. Bu ilmi gedibsən, bildirmi? Tir-tab dəydi yerə.

Cənabi-Cəbrayıl sail* donunda ordan gəldi yetim Məhəmmədin yanına. Elə aralıdan durub baxırdı ki, qapıda duran oğlan bunun gördü. Cəld qocanın yanına gəlib salam verdi.

Dedi:

– Əmi, burada niyə durubsan?

Dedi:

– Oğlum, buradan o yana gedəcəm.

Dedi:

– Əmi, gedək bir az çaydan-çörəkdən ye, bir az dincini al, gedərsən.

*Sail – dilənçi.

Dedi:

– Ay oğul, mən buradan ora düşüm, birdə geri qayıdım, bu mənə çətin olar, elə yaxşısı budu, öz yolumnan gedim. Gəl sən məni yolumnan eləmə.

Oğlan dedi:

– Əmi, sən bilməyən işlər çoxdu, mənim ağam mənə ayda filan qədər pul verir ki, burdan gedənlər gəlib gərək yeyib-içib gedələr. Mən səni dalıma alıb aparacağam. Orada da sən dalıma alıb gətirəcəm bura. Əgər ağam eşitsə ki, səni aparmamışam, məni qovar.

Cənabi-Cəbrayıl dedi:

– A bala, sən məni apara bilməzsən, qoy mən yolumnan çıxıb gedim.

Oğlan baxdı ki, bir qoca kişidi, bunu elə quş kimi götürüb aparar. Olmadı, bu dedi, o dedi, axırdı qoca razılaşdı. Oğlan dalını çevirdi ki, qocanı dalına götürüb apara. Cənabi-Cəbrayıl barmağının ucu ilə onun ciynindən basdı. Oğlanın gözününə yaloy dalındı.

Dedi:

– Əmi, əmi, burada dur, bu saat gəlirəm.

Bu tərpəndi evə. Tövləni açıb kalları qoşdu arabaya. Gəldi qocanın yanına.

Dedi:

– Əmi, indi dur gedək.

Bu belə baxanda dedi, a bala, Vallah, peşmançılıq olacaq. Qoy çıxım öz yolumnan gedim, mənə bənd olma.

Dedi:

– Əmi, Allaha bax, Tanrıya bax, gəl gedək.

Olmadı, kişi qalxdı, yanını eləcə arabanın gopuna qoydu. Kallar dağı çəkərdilər, əmma arabanı çəkə bilmədilər. Elə bil arabanın təkərləri yerə mixlanmışdı. Kalların biri belə dartdı, biri elə dartdı, boyunduruq ortadan qırıldı, kallar özlərini verdilər tövləyə. Oğlan beləcə qurudu.

Kişi dedi:

– A bala, niyə peşmançılıq eləyirsən? Qoy yolumnan çıxmı gedim.

Oğlan dedi:

– Əmi, burada dur, bu saat gəlirəm.

Oğlan düz gəldi yetim Məhəmmədin yanına. Yetim Məhəmməd dedi, aye, nədi, oğlan dedi, belə, belə. Yetim Məhəmməd dillənmədən arvad dedi:

– Ayə, kal da ölsün, mal da ölsün, get qonağı bəri gətir. Bunların var-dövlətə bərabər bir atları var idi. Oğlan tövləyə gəlib atı çəkdi düz kişinin yanına.

Dedi:

– Əmi, gəl min ata gedək.

Cənabi-Cəbrayıl dedi:

– Əyə, Vallah bu at da məni aparmaz.

Dedi:

– Ay əmi, sən nə danışırsan?

Qoca qalxdı, əlini atın belinə qoyan kimi atın beli iki qırıldı. Oğlanın rəngi dəyişdi, dedi, ağaya mən nə cavab verəcəm. Gətirdim, atı da öldürdüm.

Oğlan dedi:

– Əmi, burada dur, bu saat gəlirəm.

Gəldi gördü Məhəmməd arvadnan söhbət eləyir. Bunu görəndə arvad dilləndi.

Dedi:

– Ayə, qonaq gəldimi?

Oğlan dedi:

– Yox.

Arvad dedi:

– Ay Məhəmməd, dur özün get, qonağı bura gətir.

Yetim Məhəmməd, bir də oğlan gəldilər qocanın yanına. Cənabi-Cəbrayıl baxanda gördü ki, yetim Məhəmməd özü gəldi. Hər kəsən öz mənliyini göstərməli idi. Yetim Məhəmməd də öz mənliyini göstərdi. Salam verdi.

Dedi:

– Əmi, mənim bu nökərimi niyə incidirsən? Gel bir tikə çörəyimi ye, çayımı iç, bəlkə bir şeyə ehtiyacın var? Mən də bunu bura qoymuşam ki, bu işə qulluq eləsin. – Dedi, – indi özüm gəlmışəm səni aparmağa. Səni bu ciynimdə aparacam.

Qoca dedi:

– Ay oğul, nə deyirəm, indi ki, özün gəlmisən, gel gedək.

Bu dəfə cənabi-Cəbrayıl oldu bir quş ağırlığında. Oturdu gədənin ciyninə. Arvad pəncərədən baxırdı. Gördü ki, yetim Məhəmməd qocanı ciyində gətirir. Onacan arvad buna yer düzəltdi. Tez ərinin qabağına gedib kişini qucağına aldı, qoydu yerə. Kişini rahatlaşdırılar. İndi ərlə-arvad arasında olan məhəbbət nə dildə deyiləsiydi, nə də kitabda yazılıası. Kişi arvad-dan xəbərsiz, arvad kişidən xəbərsiz istəyirdilər qocaya hörmət eləsinlər. Qonağın hörməti gündən-günə artırdı.

Bir gün arvad dedi:

– Ayə, dur gör qonaq nə yeyəcək, hazırlayıım.

Cənabi-Cəbrayıl gördü əlli il də belə qalsa, hörməti yenə də artacaq. Dedi, gəl sən bunları sına. Gejdənnən başını sarıdı. Yetim Məhəmməd içəri girəndə, gördü kişi başını sarıyb.

Dedi:

– Əmi, olmasın azar, nə olub, bə sən nə yeyirsən, nə hazırlatdırırm.

Dedi:

– Bala, ürəyim heç nə istəmir.

Yetim Məhəmməd dedi:

– Ay əmi, ola bilməz, ürəyin nə istəyir de. Səni and verirəm o qolsuz Həzrət Abbasa, de.

Cənabi-Cəbrayıl bilirdi ki, ceyran otaqda bağlıdı.

Dedi:

– Oğul, bir çöl heyvanı olsa, bəlkə onun ətindən bir tikə yeyəm.

Yetim Məhəmməd içəri girdi, dedi:

– Arvad, tūfəngi bəri ver.

Dedi:

– Ayə, tūfəngi neynirsən?

Dedi:

– Qonaq xəstələnib, heç nə yemir. Dedi, bəlkə bir ov əti olsa, yeyərəm.

Arvad dedi:

– Ayə, sən gedib çöldə ov axtarınca, qonaq acmı qalacaq? Ceyrani tutub kəs. Gəldilər. Cənabi-Cəbrayıl gördü ki, hörməti günü-gündən artır. Yenə bir gün başını çəkdi, özünü vurdur xəstəliyə.

Tezdən yetim Məhəmməd özünü verdi qonağın yanına ki, nə yeyəcək. Nə illah elədisə, qonaq dillənmədi. Axırda dedi:

– A bala, niyə məni məcbur eləyirsən.

Bunların bir yaşında uşaqları var idi, təzəcə yeriyirdi.

Dedi:

– A bala, indi ki, məni məcbur eləyirsən, gərək deyim.

Bax, o uşağı kəsərsən, qanından bir stəkan verərsən, ondan sonra bəlkə bir şey yeyə bildim.

Yetim Məhəmməd dedi:

– Əmi, bu saat.

Arvad suya getmişdi. Bu arvadı gözləmədən gətirib uşağın başını kəsdi. Aparıb qoydu yük yerinə, üstünə də örtdü. Qanından bir stəkan doldurub qocaya verdi. Cənabi-Cəbrayıl özünü elə göstərdi ki, guya qanı içdi.

Dedi:

– Ay oğul, Allah sənin gözünə işiq versin, gözümə işiq gəldi. Sağ ol, ay bala, da bunnan da qurtardı. Da indi mən gedəsi oldum.

Bu çıxdı oturdu dərədə. Dedi, indi harada olsa, yetim Məhəmməd gələr.

Arvad sudan gəldi, dedi:

– Ayə, qonaq həni, bə ona nə hazırlayıım?

Yetim Məhəmməd dedi:

– Qonaq getdi.

Dedi:

– Bəs niyə getdi?

Dedi:

– Bə belə-belə, – deyəndə, arvad dedi, da mən səndə oturmaram.

Dedi:

– Niyə?

Dedi:

– Mən o uşağa bir çəkdiyim əziyyəti sən yaşının əvvəllindən axırınacan çəkməmisən. Qoyeydin mən də gəleydim, mən də onun əl-ayağından tuteydim, sən də başını kəseydin, savabdan mənə də çateydi, sana də. İndi sən savabı buradaca təkcə qazan, mən də quru süfrəyə dua. Elə şey yoxdu. Neçə ki, qonağı gedib tapıb gətirə bilməyəcəksən, qonaq da diliyinən deməyib savabdan sana da çatır, mən sənlə razılaşmayacağam. Bax, sana deyirəm, indi özün bilərsən.

Yetim Məhəmməd durdu çıxdı eşiyə, baxdı ki, qonaq dərədə oturur.

Dedi:

– Ay əmi, sənin qadanı alım, gəl gedək evə.

Dedi:

– Ay oğul, yoxsa dalaşdırız?

Dedi:

– Yox, ay əmi, gəl evə gedək.

Dedi:

– Nə olar, gedək.

Dedi:

– Ay qızım, yoxsa uşağın başının kəsilməyinnən narazı qadın?

Dedi:

– Ay əmi, indi dil də deyir, əmma qəlb Allahın yanındadı. Əgər mənim qəlbim buna görə bulandısa, Allaha

əyandi. Ancaq mənim ərim burada savabı tək qazanır, buna görə naraziyam. İndi qoyeydi mən də gəleydim, heç olmasa, əl-ayağını tuteydim, savabdan mənə də düşeydi.

Cənabi-Cəbrayıl dedi:

– Düz deyirsən, bala, savabın çoxu sənində. Ancaq bəlkə ərin uşağı kəsməyib, mənə gətirib bəlkə ayrı qan verib? Gətirin uşağı bir görünüm doğrudanmı uşağı kəsib, ya yox? – Gətirdilər, uşağı verdilər. Cənabi-Cəbrayıl dedi, – bir siz eşiye çıxın görün. – Bunlar çıxdılar.

Cənabi-Cəbrayıl uşağı qoydu yerə, qabağına. Yönüünü əvvirdi haqq dərgahına. Dedi, xudavəndi-aləm, sənə hər şey əyandi. Uşaq başladı oynamaya. Bunlar içəri girəndə, gördülər uşaq oynayır. Da uşağa baxmayıb yüyürdülər qocaya sarı.

Dedilər:

– Ay əmi, sana qurban olaq, bu nə işdi?

Dedi:

– A bala, səni evləndirən mənəm, halal olsun, mən sana dedim insafını əldən qoyma. Genə insafını əldən qoyma. –

Dedi:

– Ayə, bu məni güdənlər kimdi?

Ərlə arvad çönbü baxanda qoca yox oldu. Onlar başladılar orada yaşamağa, biz də burada.

NAĞILLARI SÖYLƏYƏNLƏR VƏ TOPLAYANLAR HAQQINDA MƏLUMAT

Köynək. İlk dəfə "Şah Abbasın arvadı" nağıllar toplusunda çap olunub. B., 1996, s.52-65. Söyləyəni Məmmədov Saleh, Daşkəsən rayonu. Toplayanı Füzuli Bayat.

Təpəgöz canavar. İlk dəfə "Şah Abbasın arvadı" nağıllar toplusunda çap olunub. B., 1996, s.65-75. Söyləyəni Məmmədov Saleh, Daşkəsən rayonu. Toplayanı Füzuli Bayat.

Əhməd şahın nağılı. İlk dəfə Azərbaycan folkloru antologiyasının III cildində (Göyçə folkloru) çap olunub. B., 2000, s.372-375. Söyləyəni Abbasov Bayram Zeynalabdi oğlu, 70 yaşında. Toplayanı Hüseyn İsmayılov.

Xor-xor molla. İlk dəfə Azərbaycan folkloru antologiyasının IV cildində (Şəki folkloru) çap olunub. B., 2000, s.166-167. Söyləyəni Salahova Reyhan Molla Cuma qızı. Toplayanı Ramazan Qafarlı.

Tülkünün hiyləbazlığı. İlk dəfə Azərbaycan folkloru antologiyasının IV cildində (Şəki folkloru) çap olunub. B., 2000, s.167-169. Söyləyəni Salahova Reyhan Molla Cuma qızı. Toplayanı Ramazan Qafarlı.

Tülkü və xoruz. İlk dəfə Azərbaycan folkloru antologiyasının IV cildində (Şəki folkloru) çap olunub. B., 2000, s.169-170. Söyləyəni Salahova Reyhan Molla Cuma qızı. Toplayanı Ramazan Qafarlı.

Armudan bəy. İlk dəfə Azərbaycan folkloru antologiyasının IV cildində (Şəki folkloru) çap olunub. B., 2000, s.215-216. Söyləyəni Məsimova Dürdanə Nurqələm qızı, təvəllüdü 1922-ci il. Toplayanı Vaqif Aslan.

Sehrli kisə. İlk dəfə Azərbaycan folkloru antologiyasının V cildində (Qarabağ folkloru) çap olunub. B., 2000, s.45. Söyləyəni Dövlət Qurbanov, təvəllüdü 1910-cu il.

Səbr daşı. İlk dəfə Azərbaycan folkloru antologiyasının V cildində (Qarabağ folkloru) çap olunub. B., 2000, s.46-48. Söyləyəni Bəhlul Paşayev, Əsgəran rayonunun Xocalı kəndi, təqaüdçü.

Dartanla Yırtan. İlk dəfə Azərbaycan folkloru antologiyasının V cildində (Qarabağ folkloru) çap olunub. B., 2000, s.49-50. Söyləyəni Bəhlul Paşayev, Əsgəran rayonunun Xocalı kəndi, təqaüdçü.

Sehirlə ilan. İlk dəfə Azərbaycan folkloru antologiyasının V cildində (Qarabağ folkloru) çap olunub. B., 2000, s.55-56. Söyləyəni Quliyev Qazı.

Padşahla oğlu. İlk dəfə Azərbaycan folkloru antologiyasının V cildində (Qarabağ folkloru) çap olunub. B., 2000, s.56-57.

İki qardaş. İlk dəfə "Azərbaycan dilinin Nuxa dialekti" kitabında çap olunub. B., 1968, s.212-213. Həmidov Həmid Həmid oğlu, Şəki rayonunun Baş Göynük kəndi, az savadlı, 35 yaşında. 1955-ci ildə qeydə alınıb.

Molla ilə dovşan. İlk dəfə "Azərbaycan dilinin Nuxa dialekti" kitabında çap olunub. B., 1968. Söyləyəni Tükəzban nənə, Şəki rayonunun Qışlaq kəndi, savadsız, 68 yaşında. 1956-ci ildə qeydə alınıb.

Üç sual. İlk dəfə "Azərbaycan dilinin Nuxa dialekti" kitabında çap olunub. B., 1968. Söyləyəni Mədinə Qafar qızı, Şəki rayonunun Qışlaq kəndi, savadsız, 65 yaşında. 1956-ci ildə qeydə alınıb.

Xan ilə oğlu. İlk dəfə "Azərbaycan dilinin Nuxa dialekti" kitabında çap olunub. B., 1968. Söyləyəni Salmanov Əsədulla Nəsrulla oğlu, Şəki rayonunun Biləcik kəndi, savadsız, 74 yaşında. 1955-ci ildə qeydə alınıb.

Aslanla canavar. İlk dəfə Azərbaycan folklor antologiyasının VI cildində (Şəki folkloru) çap olunub. B., 2002, s.171. Söyləyəni Mahmudov Həsən, Şəki rayonunun Aşağı

Şabalıt kəndi, 90 yaşında. 1990-ci ildə qeydə alınıb.

Haqqı-say. Azərbaycan folklor antologiyasının VI cildində (Şəki folkloru) çap olunub. B., 2002, s.172-174. Söyləyəni Abdurrahmanov Təslim Məhəmməd oğlu, Şəki rayonunun Baqqal kəndi, təqaüdçü, 75 yaşında. 2000-ci ildə toplanıb.

Qorxaq. İlk dəfə Qafqaz Əraziləri və Xalqlarının Təsvirinə dair Mavteriallar Toplusunda (QƏXTMT (SMOMPK)) çap olunub. 1892-ci il, s.295-297. Zaqqafqaziya Müəllimlər Seminariyasının tələbəsi İsmayıł Əfəndiyev tərəfindən qeydə alınıb.

Xeyirxahla Alçaq. İlk dəfə QƏXTMT-də çap olunub. 30-cu buraxılış, 1905-ci il, III şöbə, s. 101-105. Nuxa rus-tatar məktəbinin müəllimi S.Əbdürəhmanov tərəfindən toplanıb.

Halvaçının nağılı. Azərbaycan folkloru antologiyasının X cildində (İrəvan-Çuxuru folkloru) çap olunub. B., 2004, s.121-127. Söyləyəni Bayramov Məhərrəm, Vedi rayonunun Kotuz kəndi, 80 yaşında. Toplayanlar: Hüseyn İsmayılov, Əziz Ələkbərli.

Tacırnən kənddi. Azərbaycan folkloru antologiyasının X cildində (İrəvan-Çuxuru folkloru), B., 2004, s.156-162. Söyləyəni İsmayılov Əli Məhərrəm oğlu, Zəngibasar rayonunun Dəmirçi kəndi, 68 yaşında. Toplayanlar: Hüseyn İsmayılov, Əziz Ələkbərli.

Bəhramın nağılı. Azərbaycan folkloru antologiyasının X cildində (İrəvan-Çuxuru folkloru) çap olunub. B., 2004, s.165-167. Söyləyəni Ələkbərov Yaşar Əkbər oğlu, Qəmərli rayonunun Torpaqqala kəndi, 64 yaşında. Toplayanlar: Hüseyn İsmayılov, Əziz Ələkbərli.

Üş bacınını nağılı. Azərbaycan folkloru antologiyasının X cildində (İrəvan-Çuxuru folkloru) çap olunub. B., 2004, s.178-182. Allahverdiyev Əziz Abdulla oğlu, Zəngibasar rayonunun Dəmirçi kəndi, 68 yaşında. Toplayanlar: Hüseyn İsmayılov, Əziz Ələkbərli.

mayılov, Əziz Ələkbərli.

Qadın Sədaqəti və Qara sövdəgər. Azərbaycan folkloru antologiyasının XI cildində (Şirvan folkloru) çap olunub. B., 2004, s.141-145. Toplayanı Seyfəddin Qəniyev.

Mürsəlin nağılı. Azərbaycan folkloru antologiyasının XI cildində (Şirvan folkloru) çap olunub. B., 2004, s.145-148. Toplayanı Seyfəddin Qəniyev.

Kasıvin nəfsi. Azərbaycan folkloru antologiyasının VIII cildində (Ağbaba folkloru) çap olunub. B., 2004, s.156-158. Söyləyəni Əli baba, Ağbaba bölgəsi, Təzə İbiş kəndi, 76 yaşında.

Daş-ağac. Azərbaycan folkloru antologiyasının IX cildində (Ağbaba folkloru) çap olunub. B., 2004, s.158-162. Söyləyəni Xəstə Zərnisan, Ağbaba bölgəsi, Təzə İbiş kəndi, 80 yaşında.

Dərviş Xudayarın nağılı. Azərbaycan folkloru antologiyasının IX cildində (Gəncəbasar folkloru) çap olunub. B., 2004, s.133-136.

Ədalətli vəzir. Azərbaycan folkloru antologiyasının IX cildində (Gəncəbasar folkloru) çap olunub. B., 2004, s.207-210

Qaraçuxasını axtaran kişi. Azərbaycan folkloru antologiyasının XII cildində (Zəngəzur folkloru) çap olunub. B., s.130-134. Söyləyəni Cəbrayılov Xuduş Həsən oğlu, Zəngilan rayonunun Gilətağ kəndi, 1926-cı il təvəllüdlü, orta təhsilli. Toplayanlar: V.Nəbioğlu, M.Kazimoğlu, Ə.Əsgərov

Gülü qah-qahın nağılı. Azərbaycan folkloru antologiyasının XII cildində (Zəngəzur folkloru) çap olunub. B., 2005, s.134-139. Söyləyəni Məhərrəmov Bayram İmamqulu oğlu, Qubadlı rayonunun Sarıyataq kəndi, 1935-ci il təvəllüdü, ibtidai təhsilli. Toplayanı V.Nəbioğlu

Nargilə. Azərbaycan folkloru antologiyasının XII cildində (Zəngəzur folkloru) çap olunub. B., 2005, s.140-141. Söy-

ləyəni Quliyeva Adilə Fərrux qızı, Laçın rayonunun Gülbərd kəndi, 1934-cü il təvəllüdlü. Toplayanı İlkin Rüstəmzadə

Fatmanın nağılı. Azərbaycan folkloru antologiyasının XII cildində (Zəngəzur folkloru) çap olunub. B., 2005, s.141-144. Söyləyəni Hüseynova Şamama Qasım qızı, Qubadlı rayonunun Qaracallı kəndi, 1922-cı il təvəllüdlü, natamam-orta təhsil. Toplayanı V.Nəbioğlu

Göyçək Fatma. Azərbaycan folkloru antologiyasının XII cildində (Zəngəzur folkloru) çap olunub. B., 2005, s.144-147. Söyləyəni Təhməzova Gözəl Behbud qızı, Cəbrayıł rayonunun Xələfli kəndi, 1920-cı il təvəllüdlü, ibtidai təhsilli. Toplayanı Zəfər Fərhədov

Ovçu Pirim. Azərbaycan folkloru antologiyasının XII cildində (Zəngəzur folkloru) çap olunub. B., 2005, s.170-171. Söyləyəni Təhməzova Gözəl Behbud qızı, Cəbrayıł rayonunun Xələfli kəndi, 1920-cı il təvəllüdlü, ibtidai təhsilli. Toplayanı Zəfər Fərhədov

İtin payı. Azərbaycan folkloru antologiyasının XII cildində (Zəngəzur folkloru) çap olunub. B., 2005, s.171-172. Söyləyəni Əliyev Mirseyib İslam oğlu, Zəngilan rayonunun Baharlı kəndi, 1916-cı il təvəllüdlü, ibtidai təhsilli. Toplayanlar: V.Nəbioğlu, M.Kazimoğlu, Ə.Əsgərov

Darının nağılı. Azərbaycan folkloru antologiyasının XII cildində (Zəngəzur folkloru) çap olunub. B., 2005, s.186-188. Söyləyəni Quliyeva Adilə Fərrux qızı, Laçın rayonunun Gülbərd kəndi, 1934-cü il təvəllüdlü. Toplayanı İlkin Rüstəmzadə

Aşbaz oğlu padşahın nağılı. Azərbaycan folkloru antologiyasının XIV cildində (Dərbənd folkloru) çap olunub. B., 2006, s.85-88. Toplayanlar: H.İsmayılov, S.Xurdamiyeva

Dəvə ilə dəvəçinin nağılı. Azərbaycan folkloru antologiyasının XIV cildində (Dərbənd folkloru) çap olunub. B., 2006, s. 88-89. Toplayanlar: H.İsmayılov, S.Xurdamiyeva

Zümrüt qusu. Azərbaycan folkloru antologiyasının XIV cildində (Dərbənd folkloru) çap olunub. B., 2006, s.90-92. Toplayanlar: H.İsmayılov, S.Xurdamiyeva

Şahzadə Yusif və Ceyran qızının nağılı. Azərbaycan folkloru antologiyasının XIV cildində (Dərbənd folkloru) çap olunub. B., 2006, s.92-96. Toplayanlar: H.İsmayılov, S.Xurdamiyeva

Zərnişan xanımın nağılı. Azərbaycan folkloru antologiyasının XIV cildində (Dərbənd folkloru) çap olunub. B., 2006, s.96-100. Toplayanlar: H.İsmayılov, S.Xurdamiyeva

Paxıl qardaşlar. Azərbaycan folkloru antologiyasının XIV cildində (Dərbənd folkloru) çap olunub. B., 2006, s.101-102. Toplayanlar: H.İsmayılov, S.Xurdamiyeva

Mahmud xan və quca. Azərbaycan folkloru antologiyasının XIV cildində (Dərbənd folkloru) çap olunub. B., 2006, s.103-104. Toplayanlar: H.İsmayılov, S.Xurdamiyeva

Bağbanla üç oğlu. Azərbaycan folkloru antologiyasının XIV cildində (Dərbənd folkloru) çap olunub. B., 2006, s.104-105. Toplayanlar: H.İsmayılov, S.Xurdamiyeva

Ədalətli vəzir. Azərbaycan folkloru antologiyasının XIV cildində (Dərbənd folkloru) çap olunub. B., 2006, s.105-106. Toplayanlar: H.İsmayılov, S.Xurdamiyeva

Kafirin müsəlman olması. Azərbaycan folkloru antologiyasının XIV cildində (Dərbənd folkloru) çap olunub. B., 2006, s.106-107. Toplayanlar: H.İsmayılov, S.Xurdamiyeva

Ata vəsiyyəti. Azərbaycan folkloru antologiyasının XIV cildində (Dərbənd folkloru) çap olunub. B., 2006, s.107-108. Toplayanlar: H.İsmayılov, S.Xurdamiyeva

Xudayarın qızı. Azərbaycan folkloru antologiyasının XIV cildində (Dərbənd folkloru) çap olunub. B., 2006, s.108-110. Toplayanlar: H.İsmayılov, S.Xurdamiyeva

Qismətin qoyruğu kəsildi. Azərbaycan folkloru antologiyasının XIV cilidndə (Dərbənd folkloru) çap olunub. B.,

2006, s.110-111. Toplayanlar: H.İsmayılov, S.Xurdamiyeva

Pəhləvan Nəzərin nağılı. Azərbaycan folkloru antologiyasının XIV cildində (Dərbənd folkloru) çap olunub. B., 2006, s.111-113. Toplayanlar: H.İsmayılov, S.Xurdamiyeva

Yoxsul kəndlə və Xudayar bəy. Azərbaycan folkloru antologiyasının XIV cildində (Dərbənd folkloru) çap olunub. B., 2006, s.113-114. Toplayanlar: H.İsmayılov, S.Xurdamiyeva

Selim və Sultan. Azərbaycan folkloru antologiyasının XIV cildində (Dərbənd folkloru) çap olunub. B., 2006, s.114-115. Toplayanlar: H.İsmayılov, S.Xurdamiyeva

İki qunu. Azərbaycan folkloru antologiyasının XIV cildində (Dərbənd folkloru) çap olunub. B., 2006, s.115-116. Toplayanlar: H.İsmayılov, S.Xurdamiyeva

Keçəlin nağılı. Azərbaycan folkloru antologiyasının XV cildində (Dərələyəz folkloru) çap olunub. B., 2006, s.217-223. Söyləyəni İbrahimov Mirzəlioğlu, Dərələyəzin Qovuşaq kəndi, 1889-cu il təvəllüdü.

Şah Abbasın nağılı. Azərbaycan folkloru antologiyasının XV cildində (Dərələyəz folkloru) çap olunub. B., 2006, s.223-228. Söyləyəni İbrahimov Mirzəlioğlu, Dərələyəzin Qovuşaq kəndi, 1889-cu il təvəllüdü.

Kimin əvvəli, kimin axırı. Azərbaycan folkloru antologiyasının XV cildində (Dərələyəz folkloru) çap olunub. B., 2006, s.228-229. Söyləyəni Əhməd Cəfərqulu oğlu, Dərələyəzin Ələyəz kəndi, savadsız.

Törənin nağılı. Azərbaycan folkloru antologiyasının XV cildində (Dərələyəz folkloru) çap olunub. B., 2006, s.229-231. Söyləyəni Əhməd Cəfərqulu oğlu, Dərələyəzin Ələyəz kəndi, savadsız.

Dəmirdişin nağılı. Azərbaycan folkloru antologiyasının XV cildində (Dərələyəz folkloru) çap olunub. B., 2006, s.232-233. Söyləyəni İbrahim Mirzəlioğlu, Dərələyəz kəndi, 1889-

cu il təvəllüdü. Toplayıcısı H.Mirzəyev

Süleyman şahın yuxusu. Azərbaycan folkloru antologiyasının XV cildində (Dərələyəz folkloru) çap olunub. B., 2006, s.233-236. Söyləyəni İbrahim Mirzəlioğlu, Dərələyəz kəndi, 1889-cu il təvəllüdü. Toplayıcısı H.Mirzəyev

Pulun bələsi. Azərbaycan folkloru antologiyasının XV cildində (Dərələyəz folkloru) çap olunub. B., 2006, s.236-237. Söyləyəni İbrahim Mirzəlioğlu, Dərələyəz kəndi, 1889-cu il təvəllüdü. Toplayıcısı H.Mirzəyev

Yusif və Mərcan. Azərbaycan folkloru antologiyasının XV cildində (Dərələyəz folkloru) çap olunub. B., 2006, s.238-243. Söyləyəni Həziyev İmam, Dərələyəzin Sallı kəndi, 62 yaşında.

Qoca ilə qarının nağılı. Azərbaycan folkloru antologiyasının XV cildində (Dərələyəz folkloru) çap olunub. B., 2006, s.243-254. Söyləyəni Həziyev İmam, Dərələyəzin Şallı kəndi, 62 yaşında.

Tapdix. Folklor İnstitutunun arxiv. Söyləyəni İbrahimova Yaxşı Məhərrəm qızı, Gədəbəy rayonunun Qaravəlilər kəndi, 76 yaşında, savadsız.

Ağılli şah qızı. Folklor İnstitutunun arxiv. Söyləyəni Orucov Qara, Göyçə mahalının Çaxırlı kəndi, 70 yaşında.

Kasib Məhəmmədlə ağılsız pəhləvanın nağılı. Folklor İnstitutunun arxiv. Söyləyəni Şamil Həsənov, Göyçə mahalının Yuxarı Zağa kəndi, 70 yaşında.

Heş zad. Ata nəsihəti. Folklor İnstitutunun arxiv. Söyləyəni Zeynalabdin Cəfərov, Göyçə mahalının Kərkibaş kəndi (Şəfqət kəndi), ali təhsilli, 70 yaşında.

Pəhlivanın dostluğu. Folklor İnstitutunun arxiv. Söyləyəni Məmmədəli Süleymanov, Göyçə mahalının Çaxırlı kəndi, 65 yaşında.

Aylülə. Folklor İnstitutunun arxiv. Söyləyəni Həsənov Şamil, Göyçə mahalının Yuxarı Zağa kəndi, 70 yaşında.

Birə beş, beşə min. Folklor İnstitutunun arxiv.

Oğlan paltarlı qız. Folklor İnstitutunun arxiv. Söyləyəni Göyçə mahalının Ağbulaq kənd sakini Cəmil Musa oğlu Nəsibovdan qeydə alınıb, 85 yaşında.

Ovçu Pirimin övladları. Azərbaycan folkloru antologiyasının XVI cildində (Ağdaş folkloru) çap olunub. B., 2006, s.186-198. Söyləyəni Əhmədov Rəsul Məhərrəm oğlu, Ağdaş rayonunun Xosrov kəndi, 7 illik təhsil, 67 yaşında. Toplayanı İlkin Rüstəmzadə

Bilici gəlmış qəhrəman. Azərbaycan folkloru antologiyasının XVI cildində (Ağdaş folkloru) çap olunub. B., 2006, s.211-224. Söyləyəni Əhmədov Rəsul Məhərrəm oğlu, Ağdaş rayonunun Xosrov kəndi, 7 illik təhsil, 67 yaşında. Toplayanı İlkin Rüstəmzadə

Bibilcanın nağılı. Azərbaycan folkloru antologiyasının XVI cildində (Ağdaş folkloru) çap olunub. B., 2006, s.227-229. Söyləyəni Lətifova Çiçək Umar qızı, Ağdaş raionunun Şəmsabad kəndi, 1920-ci il təvəllüdü, orta təhsilli, pensiyaçı. Toplayanı İlkin Rüstəmzadə

Xəncərin şahidliyi. Azərbaycan folkloru antologiyasının XVI cildində (Ağdaş folkloru) çap olunub. B., 2006, s.267-268. Söyləyəni Osmanov Dursun Əli oğlu, Ağdaş rayonunun Bulaqtağı kəndi, 1935-ci il təvəllüdü, naxırçı, mantyor, son illər isə uşaq baxçasında qarovalıçı işləyib. Toplayanı İlkin Rüstəmzadə

Şah oğlu və naxırçı qızı. Azərbaycan folkloru antologiyasının XVI cildində (Ağdaş folkloru) çap olunub. B., 2006, s.343-345. Söyləyəni Nağıyeva Afiqa Alı qızı, Ağdaş rayonunun Şəmsabad kəndi, 1933-cü il təvəllüdü. Toplayanı İlkin Rüstəmzadə

Cəmşid padşah. Azərbaycan folkloru antologiyasının XVI cildində (Ağdaş folkloru) çap olunub. B., 2006, s.376-377. Söyləyəni Şirinov Əsgər Əhməd oğlu, Ağdaş rayonunun

Qumlaq kəndi, 1933-cü il təvəllüdlü. Toplayanı İlkin Rüstəmzadə

Qaz göndərsəm yolarsanmı? Azərbaycan folkloru antologiyasının XVI cildində (Ağdaş folkloru) çap olunub. B., 2006, s.377-378. Söyləyəni Şirinov Əsgər Əhməd oğlu, Ağdaş rayonunun Qumlaq kəndi, 1933-cü il təvəllüdlü. Toplayanı İlkin Rüstəmzadə

Oğurrux. Azərbaycan folkloru antologiyasının XV cildində (Dərələyəz folkloru) çap olunub. B., 2006, s.284-285. Söyləyəni Nağıyeva Nazlı İbrahim qızı, Dərələyəzin Qovuşaq kəndi, 75 yaşında, 2005-ci ildə qeydə alınıb.

Qonax. Azərbaycan folkloru antologiyasının XV cildində (Dərələyəz folkloru) çap olunub. B., 2006, s.286. Söyləyəni Nağıyeva Nazlı İbrahim qızı, Dərələyəzin Qovuşaq kəndi, 75 yaşında, 2005-ci ildə qeydə alınıb.

Yaziya pozu yoxdu. Azərbaycan folkloru antologiyasının XV cildində (Dərələyəz folkloru) çap olunub. B., 2006, s.287-289. Söyləyəni Həsən Mirzəyev, Dərələyəzin Qovuşaq kəndi, 79 yaşında.

Şah oğlu ilə vəzir oğlu. İlk dəfə "Allah yıxan evi qızlar tikər" nağıllar toplusunda çap olunub. B. Yaziçı, 1994, s.215-220. Söyləyəni Əliyev Sahib Oruc oğlu, Qazax rayonu, Musagöy kəndi, orta təhsilli, 75 yaşında. Toplayanlar: Oruc Əliyev, Rza Xəlilov

Süleyman peyğəmbərnən Simurq quşu. Azərbaycan folkloru antologiyası, XV kitab (Dərbənd folkloru), B., 2006, s.193-195.

Keçəl və dayısı. Azərbaycan folkloru antologiyasının XII cildində (Zəngəzur folkloru) çap olunub. B., 2005, s.305-311. Qafan rayonunun Gomaran kənd sakinindən qeydə alınıb. Söyləyici adının kitaba salınmasını istəmədi. Toplayanı Sevinc Bağdadova.

Şirlə tülükü. Azərbaycan folkloru antologiyasının XII cildində (Zəngəzur folkloru) çap olunub. B., 2005, s.313-316. Söyləyəni Cəbrayılov Xuduş Həsən oğlu, Zəngilan rayonunun Gilətağ kəndi, orta təhsilli, 1926-cı il təvəllüdlü. Toplayanlar: V.Nəbioğlu, M.Kazımoğlu, Ə.Əsgərov.

Ekiz qardaşların nağılı. Azərbaycan folkloru antologiyasının XII cildində (Zəngəzur folkloru) çap olunub. B., 2005, s.288-292. Söyləyici Məhərrəmov Bayram İmamqulu oğlu, Qubadlı rayonunun Sarıyataq kəndi, ibtidai təhsilli, 1935-ci il təvəllüdlü. Toplayanı V.Nəbioğlu.

Aqil padşah. Azərbaycan folkloru antologiyasının IX cildində (Gəncəbasar folkloru) çap olunub. B., 2004, s.217-221.

Tülkünün nağılı. Azərbaycan folkloru antologiyasının IX cildində (Gəncəbasar folkloru) çap olunub. B., 2004, s.228-230.

NAĞILLARIN SÜJET GÖSTƏRİCİSİ

Göstərici Aarne-Andreyev və Şərqi slavyan xalqlarının müqayisəli süjet göstəriciləri (qısa adı SUS) əsasında tərtib olunmuşdur. Həmin kataloqlarda qarşılığını olmayan süjetlər göstəricidə mötərizə içərisində şərti rəqəmlər altında verilmişdir. Bundan başqa, bəzi süjetlərin qarşılığı müəyyənləşdirərkən Aarne-Tompson və Kurdovanidzənin gürcü sehrlili naïylları əsasında tərtib etdiyi göstəricilərə də istinad olunmuşdur. Aarne-Andreyev və SUS kataloqlarında eyni süjetə bəzən müxtəlif nömrələr atlında təsadüf olunur. Belə halla qarşılaşdıqda nömrənin qarşısında bərabərlik işarəsi qoymaqla onun digər kataloqdakı nömrəsi verilmişdir. Süjet birləşmələrini göstərmək üçün + (üstəgəl) işarəsindən istifadə olunmuşdur.

Göstəricidə aşağıdakı şərti ixtisarlardan istifadə olunub.

AA - Andreyev N.P. Ukaratel skazoçníx sujetov po sisteme Aarne, L.: 1929

AT - Thompson S. The types of the folktale. A classification and bibliography. Second revision, 1973.

K - Kurdovanidze T.D. Sujeti i motivi qruzinskix volşebníx skazok (sistematiksiy ukazatel po Aarne-Tompsonu) / Literaturnie vzaimosvyazi. Tom.VI, Tbilisi: Mesniereba, 1977 c.240-263

SUS - Sravnitelniy ukazatel sujetov: Vostoçnoslavyan-skaya skazka (sost.: M.Q.Baraq, İ.P.Berezovskiy, K.P.Kabaşnikov, N.V.Novikov) L.: Nauka, 1979

Köynək. AA 315*B = 318 (Paslı qılinc) + 881 (Böhtanlanmış)

Təpəgöz canavar. AA 465C (Gülüqahqah)

Əhməd şahın nağılı. (995*) (Ölünün qulağına söz demək)

Xor-xor molla. AA130 (Pişik və vəhşi heyvanlar)

Tülükünün hiyləbazlığı. AA 55 (Şərikli göl).

Tülükü və xoruz. AA *61 II = SUS 61B Aarne-Andreyev gösəricisində xoruz pişiyin, Azərbaycan variantında isə itin köməyi ilə tülükdən xilas olur.

Armudan bəy. 545B

Sehrli kisə. 566 (Buyruz)

Səbr daşı. AA 533*B = SUS 533**

Dartanla Yırtan. SUS 313J* = AA *313 II (Adamyeyən qız)

Sehrli ilan. Aarne-Andreyev gösəricisində belə bir süjetə təsadüf olunmur.

Padşahla oğlu. AA 406 (İlan oğlan)

İki qardaş. AA 1643 (Dəli kəsəyənə et satır) + AA 1653B = SUS 1653A (Dəli və ağıllı qardaş ağacda gecələyir)

Molla ilə dovşan. SUS 185* (Poçtalyon dovşan) + (1539*) (Sehrli tütek)

Üç sual. (922*)

Xan ilə oğlu. (915*) (Qurbağaların səsini kəsmək)

Aslanla canavar. AA *119 = SUS117* (Uğursuz təqlid)

Haqqı-sayı. (788*) (Gələcək nəsil)

Qorxaq. AA 1641 (Yalançı falçı)

Xeyirxahla Alçaq. AA 613 (Xeyir və Şər)

Halvaçının nağılı. AA 560 (Sehrli üzük)

Tacirnən kənddi. AA 882A (Sədaqətli arvad) + AA *313 I = SUS 313H* (Müxtəlif əşyalar tullamaqla divdən qaçma)

Bəhramın nağılı. (895**)

Üç bacınını nağılı. AA 707 (Uşaqların dəyişdirilməsi)

Qadın Sədaqəti və Qara sövdəgər. AA 485B = SUS 485A + SUS 612* (Ər arvadın qəbrində)

Mürsəlin nağılı. (522*)

Dərviş Xudayarın nağılı. (994**) (Səxavətli qız) + 0 (Korun əhvalatı) + 0 (Özünü minarədən atan molla) + (839*) (Dəmirçinin əlini od yandırmayıır)

Ədalətli vəzir. (908*) (Bayquşların söhbəti) + (833**) (Qeyri-adi sünbü'l)

Qaraçuxasını axtaran kişi. AA 460B (Bəxtin axtarılması)

Gülü qah-qahın nağılı. AA 465C

Nargilə. K 451B* (Yeddi qardaş bir bacı)

Fatmannın nağılı. AA 480B = SUS 480*

Göyçək Fatma. AA 450 (Axsaxca ceyran)

Ovçu Pirim. 670 + 0 (Ovçu Pirim keçi dərisinə bürünmüş oğlunu vurur)

İtin payı. AA 750B

Darının nağılı. AA 327C

Aşbaz oğlu padşahın nağılı. AA 925* = SUS 655

Dəvə ilə dəvəçinin nağılı. Aarne-Andreyev göstəricisində belə bir süjetə təsadüf olunmur.

Zümrüt quşu. Aarne-Andreyev göstəricisində belə bir süjetə təsadüf olunmur.

Şahzadə Yusif və Ceyran qızının nağılı. (706E**) (Arzuolunmaz övlad)

Mahmud xan və qoca. AA 981* (Qocaların öldürülməsi)

Bağbanla üç oğlu. AA 910E (Bağa basdırılmış küp)

Ata vəsiyyəti. (910S*) (Hər kənddə bir ev tik)

Xudayarın qızı. SUS 828*** (Bir qız üç elçi)

Qismətin qoyruğu kəsildi. Aarne-Andreyev göstəricisində belə bir süjetə təsadüf olunmur.

Pəhləvan Nəzərin nağılı. AA1060 (Qoxaq Əhməd)

Yoxsul kəndlə və Xudayar bəy. Aarne-Andreyev göstəricisində belə bir süjetə təsadüf olunmur.

Selim və Sultan. (833*) (Qızılı dönəmiş taxıl)

İki qunuşu. 752 (Torbanın bərkətini dağara verir)

Keçəlin nağılı. (1539F*) (Bilici quş) + AA 1115 + AA 1380 (Gom-gom piri) + AA 1530 (Uçan qaya) + (1539E*) (Sehrli dəyənək) + (1539H*) (Sehrli ağac) + (1593*) +

(1594*A) (Kim yerini bulasa, öldürüləcək)

Şah Abbasın nağılı. SUS 1590A* (İnsana paltarına görə hörmət edirlər) + SUS 888A* (Baftaçı Şah Abbas)

Kimin əvvəli, kimin axırı. (868*)

Törənin nağılı. (1449**) (İz eşşəyin, fel gəlinin) + (1449***) (Gəlin qayınanasının sözlərini özünə sərf edən şəkildə izah edir)

Dəmirdişin nağılı. AA *313 II = SUS313J*

Süleyman şahın yuxusu. Aarne-Andreyev göstəricisində belə bir süjetə təsadüf olunmur.

Pulun bələsi. Aarne-Andreyev göstəricisində belə bir süjetə təsadüf olunmur.

Yusif və Mərcan. Aarne-Andreyev göstəricisində belə bir süjetə təsadüf olunmur.

Qoca ilə qarının nağılı. AA *559 I = SUS 559* (Danışmayan qız) + 661* (Xarrat, dərzi və molla) + AA 653A (Üç qardaş)

Tapdix. AA 460B

Ağıllı şah qızı. Bu nağılin süjeti N.Gəncəvinin "Yeddi Gözəl" poemasında verilmiş "Fitnə" süjetinə uyğundur.

Kasib Məhəmmədlə ağılsız pəhləvanın nağılı. AA 1060 (Qorxaq Əhməd) + AA 1115

Heş zad. AA1696A = SUS 1696 (Döyülen axmaq)

Ata nəsihəti. SUS 911* (Gədədən pul istəmə, atını başqasına vermə, arvadı atası evinə getməyə qoyma)

Pəhləvanın dostluğu. Aarne-Andreyev göstəricisində belə bir süjetə təsadüf olunmur.

Aylülə. AA 301A (Boyu bir qarış) + AA 300A = SUS 3001 (Suyun qabağını kəsmiş əjdaha)

Birə beş, beşə min. Aarne-Andreyev göstəricisində belə bir süjetə təsadüf olunmur.

Oğlan paltarlı qız. AA 884* = SUS 884B* (Qız gəldim, qız getdim)

Ovçu Pirimin övladları. AA 301A (Boyu bir qarış) +

AA 300A = SUS 3001 (Suyun qabağını kəsmiş əjdaha)

Bilici qəhrəman. SUS 671F* (Balıqların gülməsi)

Bibilcanın nağılı. AA 480A = SUS 480*

Xəncərin şahidliyi. (780**) Aarne-Andreyev göstəricisində belə bir süjetə təsadüf olunmur.

Şah oğlu və naxırçı qızı. AA *934 = SUS 930A (Təyin olunmuş arvad)

Cəmşid padşah. SUS 1590A* (İnsana paltarına görə hörmət edirlər)

Qaz gəndərsəm yolarsanmı? SUS 921

Oğurrux. Aarne-Andreyev göstəricisində belə bir süjetə təsadüf olunmur.

Qonax. AA 750 + AA 300A = SUS 3001(Suyun qabağını kəsmiş əjdaha)

Yaziya pozu yoxdu. (930K*) Aarne-Andreyev göstəricisində belə bir süjetə təsadüf olunmur.

Şah oğlu ilə vəzir oğlu. (928***) + AT 861 (Döşəyin altındaki üzük)

Süleyman peyğəmbərnən Simurq quşu. (930K*)

Keçəl və dayısı. AA 1725 + AA 1380 (Gom-com piri)

Şirlə tulkü. AA 75 (Şir, tulkü və çapqal)

Ekiz qardaşların nağılı. AA 1165* = SUS 1353 (İnsan şeytani aldadır) + (928**) (İnəyin qarındakı buzov)

Aqil padşah. (972*) (Qızıl təsbeh) Aarne-Andreyev göstəricisində belə bir süjetə təsadüf olunmur.

Tulkünün nağılı. AA 545B (Armudan bəy)

**Nağılların süjet göstəricisinin tərtibçisi
İlkin Rüstəmzadə**

MÜNDƏRİCAT

Köynək.....	3
Təpəgöz canavar.....	18
Əhməd şahın nağılı.....	29
Xor-xor molla.....	33
Tulkünün hiyləbazlığı.....	35
Tulkü və xoruz.....	38
Armudan bəy.....	40
Sehirlili kisə.....	42
Səbr daşı.....	43
Dartanla Yırtan.....	46
Sehirlili ilan.....	48
Padşahla oğlu.....	49
İki qardaş.....	51
Molla ilə dovşan.....	52
Üç sual.....	53
Xan ilə oglu.....	55
Aslanla canavar.....	56
Haqqı-say.....	58
Qorxaq.....	62
Xeyirxahla bədxah.....	65
Tacir Mehdinin nağılı.....	68
Halvaçının nağılı.....	75
Tacir oğlu.....	82
Ovçunun sırrı.....	87
Tacirnən kənddi.....	90
Bəhramın nağılı.....	98
Üş bacının nağılı.....	101
Qadın sədaqəti və ya qara sövdəgar.....	106
Mürsəlin nağılı.....	112
Kasıvin nəfsi.....	116
Daş-ağac.....	119
Dərviş Xudayarın nağılı.....	124

Ədalətli vəzir.....	128
Qaraçuxasını axtaran kişi.....	133
Gülü qah-qahın nağılı.....	138
Nargilə.....	145
Fatmanın nağılı.....	147
Göyçək Fatma.....	150
Ovçu Pirim.....	153
İtin payı.....	155
Darinin nağılı.....	157
Aşbaz oğlu padşahın nağılı.....	159
Dəvə ilə dəvəçinin nağılı.....	163
Zümrüd quşu.....	165
Şahzadə Yusif və Ceyran qızın nağılı.....	168
Zərnışan xanımın nağılı.....	172
Paxıl qardaşdar.....	176
Mahmud xan və Quca.....	179
Bağbanla üç oğlu.....	181
Ədalətli vəzir.....	183
Kafirin müsəlman olması.....	184
Ata vəsiyyəti.....	185
Xudayarın qızı.....	187
Qismətin qoyruğu kəsildi.....	189
Pəhləvan Nəzərin nağılı.....	190
Yuxsul kəndli və Xudayar bəy.....	193
Selim və Sultan.....	194
İki qunşu.....	196
Keçəlin nağılı.....	198
Şah Abbasın nağılı.....	204
Kiminin əvvəli, kiminin axırı.....	208
Törənin nağılı.....	210
Dəmirdişin nağılı.....	212
Süleyman şahın yuxusu.....	214
Pulun bəlası.....	217
Yusif və Mərcan.....	219

Qoca ilə qarının nağılı.....	224
Tapdix.....	234
Ağılı şah qızı.....	327
Kasıv Məhəmmədlə ağılsız pəhlivanın nağılı.....	241
Heş zad.....	245
Ata nəsihəti.....	249
Pəhlivanın dostluğu.....	255
Aylülə.....	264
Birə beş, beşə min.....	274
Oğlan paltarlı qız.....	277
Ovçu Pirimin övladları.....	284
Bilici qəhrəman.....	300
Bibilcanın nağılı.....	318
Xəncərin şahidliyi.....	321
Şah oğlu və naxırçı qızı.....	323
Cəmşid padşah.....	326
Oğurrux.....	328
Qonax.....	329
Yaziya pozu yoxdu.....	331
Şah oğlu ilə vəzir oğlu.....	333
Süleyman peyğəmbərnən Simurq quşu.....	339
Keçəl və dayısı.....	342
Şirlə tülkü.....	351
Ekiz qardaşların nağılı.....	354
Aqil padşah.....	359
Tülkünün nağılı.....	365
Yetim Məhəmməd.....	368
Nağılları söyləyənlər və toplayanlar haqqında məlumat.....	394
Nağılların süjet göstəricisi.....	395

**Azərbaycan folkloru külliyyatı, IV cild,
Nağıllar (IV kitab),
Bakı, "Nurlan" nəşriyyatı, 2007.**

Nəşriyyat direktoru:
Elşən Hətəmzadə

Kompüterdə yiğdi:
Aytən Cəfərova
Ləman Qafarova

Korrektorları:
Ləman Süleymanova
Səbinə İsayeva

**Kompüter tərtibçisi və
texniki redaktoru:**
Baxşəli Süleymanov

Kağız formatı: 60/84 1/16
Mətbəə kağızı: №1
Həcmi: 25 ç/v
Tirajı: 500
Qiyməti müqavilə ilə.

Kitab AMEA Folklor İnstitutunun
Redaksiya-Nəşriyyat şöbəsində yiğilmiş, səhifələnmiş,
"Nurlan" nəşriyyatında hazır diapozitvlərdən
offset üsulu ilə çap olunmuşdur.